

Zaqatala folklor örnəkləri

*Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun
Elmi Şurasının qərarı ilə çap olunur*

Toplayıb tərtib edən:

Zümrüd Mənsimova

filologiya üzrə fəlsəfə doktoru

Redaktor:

Mətanət Yaqubqızı

filologiya üzrə fəlsəfə doktoru

Korrektor:

Vüsal Abiyev

Zaqatala folklor örnəkləri. I cild. Bakı: "Sabah", 2017,
- 504 səh.

ISBN 978-9952-435-30-2

Kitabda Azərbaycanın folklor materialları ilə zəngin olan Zaqatalanın kəndlərindən toplanmış şifahi xalq ədəbiyyatı nümunələri öz əksini tapmışdır.

029 – 2017

© Z.İ.Mənsimova, 2017

ZAQATALA BÖLGƏSİNDƏN TOPLANMIŞ ÖRNƏKLƏRDƏ ÖZƏLLİKLƏR

Azərbaycanın müxtəlif bölgələrindən toplanmış folklor örnəkləri folklorumuzun tərkib hissəsi olmaqla, nəinki ümum-azər-baycan, həm də ümumtürk folklor xəzinəsini zənginləşdirir. Ona görə də bölgələrdən toplanmış bu örnəklərin təd-qıqat obyektiñə çevrilməsinə həmişə ehtiyac duyulmaq-da-dır. Tədqiqatçı Zümrüt Mənsimova tərəfindən tərtib olunmuş “Zaqatala folklor örnəkləri” kitabı bu baxımdan ol-duq-ca dəyərlidir.

Təqdim olunan kitabda Z.Mənsimova tərəfindən Zaqatala bölgə-sin-dən, xüsusilə də Qımir, Çobankol, Bazar, Muxax, Suvagil, Gözbarax, Yuxarı Çardaxlar, Tala, Qandax, Faldar, Əliabad, Muğanlı, Yengiyən, Car, Mamrix, Zəyəm, Bəhmədli kənd-lərindən top-lan--mışörnəklər öz əksini tapmışdır. Estetik zövqü, mənəvi alə-mi, zəngin dünyagörüşü özündə əks etdirən bu örnəklər Azərbaycan xalqının mənəvi sərvətidir. Məhz buna görə də informasiya bolluğuñda kənar tə-sirlər söy-ləyicilərə daha da nüfuz etmiş bu örnəkləri top-lama işində incə məqamları gözdən qaçırmayaraq məqsədimizə nail olma-liyiq. Bu cür problemlərin mövcud olduğu belə bir vaxtda Z.Mən-simova tərəfindən toplanıb illərlə hifz olunmuş bu ör-nək-lərin nəşr olunması çox vacibdir.

Bildiyimiz kimi, Zaqatala həm coğrafi baxımdan, həm tarixi, həm də etnik baxımdan zəngin bir ərazidir. İstər-istəməz bu çalarlar bölgədən toplanmış örnəklərdə özəllik baxımın-dan diqqəti cəlb edir. Bu da təbiidir.

Kitaba daxil edilən rəvayətlər, na-ğıl-lar öz məzmununa görə spesifikdir. Nağıllarda özünəməxsus müqəddimələrdən istifadə olunmuşdur. Məsələn, “Yeddi qar-da-şın nağılı” belə bir müqəddimə ilə başlayır:

Yuxarı tabun yuxuluyur,
Çaylax tabun¹ çay içiy.
Aşağı tabun aş yiyi,
Habu işdən xalxa nə var?!

Və yaxud da “Nəsirin nağılı”nda belə bir müqəddimə də vardır ki, bu da öz orijinallığı ilə seçilir:

Cincar girsı², şor xətəvi³,
Yesə hər kəs isti-isti,
Candan çıxar ağrısı,
Canı çıxar yoxsulan və s.

Zaqatalada musiqili bayatılar oxunur ki, bu bayatılar işləndiyi yerinə görə, deyilmə məqamına görə seçilir. Məsələn, bir oğlan qızı bəyənmək üçün hansı məkanlara gedə bilərdi? Bu bölgədə iməciliklər keçirilərdi:fındıq təmizləmək, tütün düzənmək, qarğı-dalı təmizləmək və s.Oğlanlar buraya

¹ Nəsil

² Gicitkəndən hazırlanan yemək növü

³ Şordan hazırlanan qutab növü

gələr, qızları altdan-altdan sözərdilər. Burada qızlarla oğlanlar ara-sında deyişmələr olardı. Yaxud da qızlar bulaq başına gedəndə oğlanlar buraya gə--lərdilər. Toya hazırlıq zamanı, nişan taxılan zaman, toy zamanı və s. tədbirlərdə bu deyişmələr olardı. Z.İbra-him-qızı bu məkanlarda keçirilən bayatı yarışma-larını da kitaba daxil etmişdir. Bu bölgədə bayatı-ların bir növü xoymatlardır. Xoymatlар İraq-türkman folklorunda da geniş ya-yılmışdır. Kitabda Zaqatala bölgəsindən toplanmış xoymatlara geniş yer ayrılmışdır:

Ağ şalı var,
Ağ şalın oxşarı var.
Şəhərdən ötən cavan
Qardaşın oxşarı var. və s.

Bu bölgədə bayatıların bir növü də vardır ki, bunlar hay-lalar adlanır və tənbur musiqisi ilə oxunur. Bu bayatılara bayatı-mahnı da deyilir:

Talanın eli gözəl,
Bərəsi, bəndi gözəl.
Vətən yada düşəndə
Danburun bəndi gözəl.

Kitabda aşiq yaradıcılığına xüsusi yer ayrılmışdır. Bundan əvvəl Z.Mən--simova bu bölgədə yaşayış-yaradan aşiq və el şairləri-nin yaradıcılığını elmi cəhətdən tədqiq etmiş və “Zaqatala aşiq mühiti” kimi dəyərli bir kitab ortaya qoya bilmişdir.

Bu kitaba isə bölgə əra-zı-sində yaşayış-yaradan aşiq və el şairlərimizin şeirlərini, de-yiş-mələrini və dastanları (“Bəhri-naz-la Aşıq Mədət”, “Tale ilə Aşıq Mədət”) daxil etmişdir. Z.İbrahimqızının aşiq yaradıcılığına bu qədər həssaslıqla yanaşması və bütünlükə bölgə aşiq mühitinin özəlliyini ortaya qoyması müsbət bir haldır. Zümrüt İbrahim-qızı-nın “Zaqatala folklor örnəkləri” ki-ta-bını Azərbaycan folkloru atlásının yara-dıl-masına yeni bir töhfə hesab etmək olar.

Mətanət Yaqubqızı
filologiya üzrə fəlsəfə doktoru, dosent

Bu kitabı mərhum atam Səmədov İbrahim Həzərətsoltan oğlunun əziz xatirəsinə ithaf edirəm.

TƏRTİBÇİDƏN

Füsunkar təbiəti, bərəkətli torpağı, göz oxşayan yaşıl dağları kimi Zaqatalanın folkloru, adət-ənənələri də zəngin və rəngarəngdir.

Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında, Qanıx-Öyriçay vadisində yerləşən Zaqatala rayonu cənubdan Gürcüstan Respublikası, şimaldan Dağıstan Respublikası, qərbdən Balakən, şərqdən Qax rayonları ilə həmsərhəddir. Rayonun şimal-şərqində dağlıq, cənub və cənub-qərbində isə düzənlik relyefi üstünlük təşkil edir. Rayon ərazisindən 7 çay axır: Qanıx çayı (Alazan), Tala çayı, Kətex çayı, Muxax çayı, Bəkməz çayı və s.

Hələ 1830-cu ildə təşkil edilmiş inzibati rayona 1840-cı ildən şəhər statusu verilmişdir. Hazırda rayonda 1 şəhər, 2 qəsəbə və 59 kənd yaşayış məntəqəsi vardır.

Bu coğrafi mühit maddi-mədəniyyət abidələri baxımından da çox zəngindir. Zaqatala rayonunun ərazisində Dövlət tərəfindən qorunan 100-dən çox abidə mövcuddur. Bunlardan ən qədimi Pəriqala, Armatay qalası, Cingözqala, Şeytan qalası, Zaqatala qalası və başqalarıdır. Rayonun kəndlərində VI-VIII əsrlərdən qalmış 10-dan çox Alban abidələri diqqəti cəlb edir⁴.

Zaqatala toponiminin yaranmasına dair el arasında bir sıra fikirlər mövcuddur. Etimologiyaya görə müasir Zaqatala adı Sakatala (Sak düzü) adının dəyişilmiş formasını təşkil edir. E.ə. VII əsrin əvvəllərində Kimmer-Skit tayfaları ilə Ön Asiyaya düşmüş sak tayfaları Albaniyanın ərazisində də məskən salmışlar və bu ərazi Kür çayının sağ sahilindən Qafqaz sıradağlarının ətəklərinə qədərki ərazini əhatə etmişdir⁵. Hətta rayonun ərazisində yerləşən Qımir toponimi (əvvəlki adı Qəmərli) kimmer tayfaları ilə əlaqələndirilir.

Maraqlı coğrafi relyefdə yerləşən Zaqatala folklor mühiti etnik baxımından rəngarəng tərkibə malikdir. Belə ki, burada 20-yə yaxın azsaylı xalqın nümayəndəsi – ləzgilər, inqiloylar, udinlər, tatlar, saxurlar, ruslar, avarlar və s. yaşayır. Nəzərə alsaq ki, Azərbaycan minilliliklər boyu müxtəlif xalqların azad, sərbəst və heç bir maneə ilə rastlaşmadan yaşadığı müstəqil, tolerant ölkədir, o zaman Zaqatalada yaşayan azsaylı xalqların da hüquqlarının Azərbaycan türklərinin hüquqları qədər qorunduğuunu, onların dil, mədəniyyət, adət-ənənə və s. mənsubluğunu göz önüne gətirmək asan olar. Ümumiyyətlə, Azərbaycan türkləri mehriban, qonaqpərvər, sülhsevər və humanist olduqları üçün respublikamızda yaşayan digər xalqlar özlərini hərtərəfli ifadə edə bilmislər. Təkcə Zaqatalada deyil, respublikamızın digər bölgələrində də azsaylı xalqların hüquqları hər zaman qorunub və onlara ana dilini, mədəniyyətini, dinini yaşatmaq üçün geniş şərait yaradılmışdır. Bu gün Zaqatalada yaşayan azsaylı xalqlarla azərbaycanlıların adət-ənənələri bir-birinə qovuşmuş, qohumluq əlaqələri genişlənmiş və proses tarixin bütün mərhələlərində eyni xətt üzrə inkişaf etmişdir. Artıq ölkəmizdə tarixi ənənəyə söykənən və uzun əsrlik tolerantlıq mühiti formalaşmışdır ki, bu mühitə biz, məhz hər zaman beynəlmiləlciliyə meyilli azsaylı xalqların yaşadığı Zaqatala rayonunda daha çox təsadüf edə bilərik. “Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinində asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir»² deyən ölkə Prezidentinin çağırışları yerinədüşən və əsaslıdır.

Bu kitabın spesifik xüsusiyyətlərindən biri də budur ki, Zaqatalada yaşayan azərbaycanlılarla yanaşı, müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqları qorunmuş, folklorlarına, məişət mərasimlərinə, adətlərinə, epik ənənələrinə kifayət qədər yer ayrılmışdır. Fikrimizcə, bütün bunları ölkəmizdə müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunmasına, inkişafına və azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə integrasiyasına yönəldilmiş bir addım hesab etmək olar. Onu da nəzərə alsaq ki, bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir, humanist və demokratik ideologiya olaraq multikulturalizm tolerantlığı eks etdirir, onsuz humanizm, insanlar arasında qarşılıqlı münasibətlər,

⁴ (https://az.wikipedia.org/wiki/Zaqatala_rayonu).

⁵ (https://az.wikipedia.org/wiki/Zaqatala_rayonu).

qarşılıqlı anlaşma, dostluq, sülhsevərlik mədəniyyəti mümkün deyil. Akademik Kamal Abdullayev qeyd edir ki, "Xalqımız, onun öncül yaradıcı şəxsləri özündə milli, dini təəssübkeşlik hissələri ilə yanaşı, bəşəri dəyərləri də yaşatmayı bacarmış və «özünükü» saydığını «özgəninki» olandan çox zaman fərqləndirməmişdir⁶.

Bu kitabda verilmiş materiallar Zaqatala ərazisindən hələ 1996-2016-ci illər ərzində tərəfimizdən toplanmışdır. Xüsusən rayonun Qımir, Çobankol, Bazar, Muxax, Suvagil, Gözbarax, Yuxarı Çardaxlar, Tala, Qandax, Faldar, Əliabad Muğanlı, Yengiyən, Car, Mamrix, Zəyəm, Bəhmədli⁷ və s. kəndlərindən toplanılan materiallar öz əksini tapmışdır. Kitabın həcmini nəzərə alaraq, bəzi materialları daxil edə bilməmişik. Kitabda əsasən, azərbaycanlıların, ayrı-ayrı kəndlərdə yaşayan azsaylı xalqların mövsüm mərasim, məişət-mərasim adət-ənənələri, bayatılar, nazlamalar, oxşamalar, xoyratlar, lirik və epik janrlar, tapmacalar, lətifələr, əfsanə və rəvayətlər, nağıllar, dastanlar, aşıqların seçmə şeirləri verilmişdir.

Bayatılar bölməsində müxtəlif zamanlarda Zaqatala ərazisində toplanmış nümunələr verilmişdir. Burada tənburla⁸ deyilən haylalar, xüsusi önəm kəsb edir. Haylanı bayatıdan ayıran xüsusiyyət birinci növbədə əsasən haylanın danburun adı ilə başlaması və məzmun xüsusiyyətidir. Haylada obrazlılıq daha məzmunlu, daha mükəmməl olur, obyekt daha dəqiq olur. Tənburla hayla (haraylamaq, haylamaq sözündən götürülmüşdür) demək yalnız bu mühitə məxsus xüsusiyyətlərdəndir.

Əvvəllər aşıqlar danburla dastan da ifa etmişlər. Məsələn, Əleybadlı⁹ Aşıq Camal tənburla "Novruz-Qəndab"ı ifa etmiş, amma təəssüf ki, biz onu bu kitaba həcmə görə daxil edə bilməmişik.

Kitabda öz əksini tapan mövsüm və mərasim folkloru rəngarənglik, müxtəliflik baxımından maraq doğurur. Maraqlı olan budur ki, burada əks olunan toyların böyük əksəriyyətinin şahidi olmuşuq. Qədimdə keçirilən toyların isə söyləyiciləri müxtəlif kəndlərin nümayəndələridir. Burada digər mühitlərdən fərqlənən bir sıra xüsusiyyətlər var. Məsələn, qədim açıq toylarda ağsaqqalların qurduğu düzəngahlarda cavanlar arasında yarışların keçirilməsi, deyişmələri (Buna höcətləmələr deyilərdi), "Qızlarıçı gəzmək", "Küt-küt" oyunu, oğlan evinin adamlarının qız evinə öz üstünlüklerini göstərmək üçün zarafatıya qız evinin adamlarını itələmələri, halvanın önemli yer tutması, ərə gedən qızın ayağının özündən sonra kimə düşəcəyini yoxlamaq üçün gül əvəzinə konfet, noğul dolu xüsusi tikilmiş torbada cavanlara atılması, üzduvağı gününün nağara, zurnaya keçirilməsi, mərhuma 40-dan sonra "52 mərasimi"nin təşkil edilməsi, müxtəlif niyyətlərlə bağlı mövludların təşkili və s.

Zaqatala bölgəsində yaranan lətifələr özünəməxsusluğu ilə seçilir. Azərbaycanda hər mühitin tanınmış lətifə ustası – Şəkidə Hacı dayı, Qarabağda Abdal Talib və s. olub. Zaqatalada avarların

⁶ Azərbaycan Multikulturalizminin ədəbi-bədii qaynaqları. Bakı: 2016.

⁷ Əvvəlki Varxiyan

⁸ Zaqatalada bu alətə danbur deyilir

⁹ Əliabad – Zaqatala rayonunda kənd

yaşadığı Yuxarı Çardaqlar kəndinin sakini Hudul kişini də bu bölgənin Hacı dayıya bərabər lətifəbazı adlandırmış olar. “Bilet hələ cibimdədir”, “Atasına tapşıraram”, “Can qardaş, sən turpax yolla get” və b. lətifələr onun adına bağlıdır. Zaqatalada bununla yanaşı, Zaydat xala, Muxsa xala, Nurməmməd kişi və başqalarının adına maraqlı lətifələr mövcuddur.

Lətifələr kimi nağıl qəhrəmanları da rəngarəng və maraqlıdır. Kitabda əsasən Aşıq Valehin bahadırılıqla bağlı söylədiyi 2 nağıl və müxtəlif məzmunlu nağıl, eləcə də rayon ərazisində müxtəlif zamanlarda İmran Xəlilov, Xəlil Xəlilov, Umuküs Daşdəmirova, Qəhrəman Məmmədov və digər söyləyicilərdən toplanılan nağıllar öz əksini tapmışdır. Burada diqqət çəkən məqam qara nağıllarla bağlıdır. Bildiyimiz kimi, bu gün yeni nəşr olunan ədəbiyyatlarda qara nağıllara çox az yer verilib. Bu baxımdan Aşıq Valehdən topladığımız cəngavərlik, bahadırılıq motivlərini əks etdirən “Qəhrəmanla Qaytaranın nağılı”, “Hüseyin Çöskərin nağılı”, “Şahi Cəmşidin nağılları” da az işlənən nağıllar kimi özünəməxsusdur.

Bölgədən toplanmış regional dastanlar da bir sıra baxımdan maraq doğurur. Birincisi, burada buta vermə motivi fərqlidir. Ənənəvi dastanlarda biz bunu ərənlərin əliylə verildiyini görürükə, “Aşıq Mədət və Bəhrinazın dastanı”nda dağların seyrinə çıxan Aşıq Mədət təsadüfən tut ağacının altında yatır və qeybdən gələn səs ona öz butasının yerini söyləyir. İkincisi, dastanların söylənmə tərzi fərqlidir. Vaxtilə sazla yanaşı danburla da dastan gecələri keçirilərdi.

Danışiq və şivə xüsusiyyətlərinə gəldikdə isə maraqlı olan bu mühitdə hər kəndin özünəməxsus danışiq xüsusiyyəti, dil,dialekt özəlliyyi¹⁰ var. Bu xüsusiyyət əsasən, söz sonluqlarında, isimlərdə, əvəzliliklərdə, feillərdə nəzərə çarpır. Belə ki, gəlir – gəliy, gəlasıdır, gəltid, gəliyəmdə, bura –havra, haburda, horda, ho, mənə –ma, yimək, yimax-içmax, yiyyifdi və s. kimi işlənir.Rayonda maldarlıqla, heyvandarlıqla, əkinçiliklə,yemək adları ilə bağlı çoxlu sayıda dialekt sözlərə təsadüf edilir.Məsələn, tövlə-ağıl,sığır-naxır, ovara-camış balası, ev-öy,deyə-ev, vut-evin 4 küncü, ayvan-eyvan, eşik-çöl, şəhrə-yol, mülkənə-qoruq yeri, gər-tut ağaç, ura etmək-yığılıb vaxtı bitən məhsulun bostanın, findiq bağlarının ellikcə yığılması, addamac-doqqaz, uçuncaq-yelləncək, çətmə-tələ, çətənə-bərk qabıqlı qoz, bəlbi-kərki-toxa, palakaş-aşzüsən, kökür-kəfkir, arxara, lay-tütün çölündə bölünmüş yer, qola-çömçə, ton-tütünün ipə düzülüb qurudulmuş forması, tay basmaq-quru tütünün xüsusi formada düzəldilməsi, yahlamaq-hazırlamaq, gilas-balı, məsələn ağ balı, qırmızı balı forması, bet, qüvvətləndici

ədat kimi, “Helə bet olsa yaxşı olar”, milçək-çivin, “çivin də bir şey deyil, amma ürək bulandırmağı var”, alafa, gülvəngi-kələğayın allı, güllü forması, çalatı-qatıq çalmaq üçün istifadə olunur,eləcə də maraqlı yemək adları-sülfülü, tosal çörəyi, balba supu, pencər qovurması, citdər, maxara, bug xəngalı, yarpax xəngalı, şor girsi, cincar girsi və s. hazırlanmış xüsusi yemək adlarında özünü göstərir. Danbur - tənbur, hayla-tənburla deyilmiş bayatı, şingəm qoparmax - oğlan toyundan əvvəl keçirilən şənlik, mərasim, qulfi çıxartmaq – 40 gün sübh tezdən ellikcə mərhumun qəbrini ziyarət edib üzərində quran ayələri oxumaq, ulu axşamı isə ərəfə axşamı kimi izah olunur.

Bu kitabda Zaqatalanın doğma diyar kimi kənd-kənd gəzdiyimiz, sevə-sevə, zövq ala-ala topladığımız bütün folklor örnəklərindən nümunələr verməyə çalışmışıq. Kitabın ərsəyə gəlməsində söyləyicilərin böyük rolu var. Təəssüflə demək istərdim ki, bu gün artıq əksər söyləyicilər –

¹⁰ **qeyd:** Kitabda üzərində ulduz işaretli qoyulan dialekt sözlərinin sonda izahı verilmişdir.

Qımırtdan İmrən Xəlilov, Yusuf kişi, Adilə xala, Umuküs nənə, Xəlil kişi, Əliabaddan Aşıq Məhəmməd, Bəhməddi dən Aşıq Mədət, Qandaxdan Qurban müəllim, Çobankoldan Bayramxatun nənə və başqları dünyalarını dəyişmişlər.

Bu örnəklərin ərsəyə gəlməsində iki şəxsin adını xüsusi qeyd etmək lazımdır: mərhum İbrahim Həzrətsoltan oğlunun və onun oğlu bu gün də köməyini bizdən əsirgəməyən Elnur İbrahimoğlunun. Bu insanlar kitabın bu səviyyəyə gəlib çatmasına çox böyük dəstək olmuşlar. Eləcə də mərhum, AMEA-nın müxbir üzvü Azad Nəbiyevi minnətdarlıq hissi ilə yad edir, prof. Hüseyn İsmayılova, dəyərli məsləhətləri üçün folklorşunas alim Etibar Talibliya, folklorşunas alim Elxan Məmmədliyə, folklorşunas Qalib Sayılıova və nəhayət, AMEA-nın müxbir üzvü, xeyirxah insan Muxtar İmanova və bu işdə zəhməti olan hər bir kəsə öz təşəkkürümüzü bildiririk.

Bizdən öncə Şəki-Zaqatala bölgəsinin folklorunu toplayan fədakar xanım, filologiya üzrə fəlsəfə doktoru Mətanət Yaqubqızının adını çəkmək yerinə düşər ki, onun xidmətləri də bu sahədə əvəzsizdir. Bu sahədə müəllifin bir neçə kitabı işıq üzü görmüşdür. Zaqatalada yaşayan və bu mühitin folklorunu tanıtmağa xidmət edən Qurban Şabanov, Həşim İsmayılov, Əli Süleymanov, əməkdar jurnalist Əhməd İsayev, tarixçi-etnoqraf Akif Məmmədli və s. xeyirxah insanların böyük xidmətləri olmuşdur ki, onları da yada salmamaq mümkün deyil.

Yaşadığın torpağın, təmasda olduğun doğma elin ucalması, qədim tarixi, mədəniyyəti, adət-ənənələri ilə tanınması, yadda qalması, gələcək nəsillərə ötürülməyi üçün atılan hər bir kiçik addım humanistlik, vətənpərvərlik, elə-obaya bağlı olmayış etdirmək deməkdir. Bu amala xidmət edən hər kəsə uğurlar olsun!

Zümrüd Mənsimova
filologiya üzrə fəlsəfə doktoru

İNAM VƏ ETİQADLAR

İNANCLAR

Əgər toy günü bəy öz toyunda tüfəng atarsa, bəd qüv-vələr mərasim yerindən uzaxlaşar.

Əgər bir adam başqasının taxıl zəmisində sahibsiz mal-qara görük çıxarmazsa, o adama bədbəxtlıx üz verər” – diyir-lər.

Bəd niyyətli adam yoluna çıxarsa, ya ələ daş alıf gizlincə yoluñ kənarına atarlar, yaxud da çuvuğunu sindirərlər ki, nəzər bununla yayınsın.

Ölü ölen günü yuyunmax olmaz, çünkü su ölündü, diyirlər. Əks halda sənin də ölüñ çıxar.

Əgər kənddən ölü çıxarsa, həmin gün Əzrayıl ətrafdə yeddi qapıya ölüñ qanını paylayar, - diyirlər. Hona görə də həmin gün su qavlarındakı su, çay təzələnməli və yenidən doldurulmalıdır.

Kənddən ölü çıxan gün dəfn mərasiminə kimi hamı hərə-kətdə oluf ayax üstə gəzməlidir, iş görməlidir ki, ölüñ ağırlığı dirilərin üstünə düşməsin.

Qavırsanlıxdan çıxanda dal-dalı çıxarlar ki, qavır əhlinə hörmətsizlik olmasın.

8. Qulağı cingildəyən adam: torpax, yarpax, qavır, ruh, sən get, mən hələ gələ bilmərəm, yaxşılığıma gəlmisənə, yaxşı, pisliyimə gəlmisənə, pis ol, diyərsə, qulağının cingil-tisi kəsər.

9. Yağış yağardısa, Sarpir babanın üstündən daş gətirər, tütyə kimi təmiz suyun içinə salif içərlər və belə diyərlər:

Yağsin yağış, çəmənlər olsun naxış-naxış.
Daş başım, yaş başım,
Yaş oldu üst-başım.
Suda daşım,
Yer daşım,
Gələr - getməz yağışım.

10. Yağış çox yağardısa, incil, zoğal və hayva ağac-larına niyyət edif qırmızı lent bağlıyif asardılar.

11. Zaqtatalada olan Yel baba adlı ziyarətgahın yiyəsinə övliyaya müraciət edif, honun vasitəsiylə Allah babadan dili-yər-dilər:

Ay Yel baba, Yel baba,
Qurban sənə, Yel baba.
Yağışlı kəs, gün olsun.
Hər tərəf əlvən olsun.

12. Zaqtalanın Kətex kəndində yağışı kəsmax üçün kürkü tərsinə geyiniylər.

13. Havalalar qurax keçəndə oğlan uşaxları dəstələr ha-lında yiğışar, qinqalaşdan bir bağlama düzəldər, gənclər-dən biri həmin bağlamanın içinə girər, qapıları gəzif diyərlər:

Lailəhə illəllah!
Yağış yağsın, ya Allah,
Bollux olsun, ya Allah,
Sağlıx olsun, ya Allah.
Hər kəs öyündən onlara pay verərdi.

14. Yaz yağışı yağanda uşaxlar quzuqarnı tapmax üçün-diyər-dilər:

Quzu qarnı domballan, çıx,
Donballanmasan, qızar çıx.

15. Əgər qavırsanlığın yanından dua vermədən keçir-sənsə, ho zaman ölüər bir ağızdan diyirlər ki, ay diri, nə dur-musan mənim kimi, bir vaxt vardi mən də durardım sənin kimi, vaxt gələcək sən də duracaxsan mənim kimi.

16. Hər gün tezdən süd bişdixdan sora öy iyəsi südün üzərindən piçax çəkəndə bununla “nəfs götürürlər” – diyirlər.

17. Səhər mal-qaranı naxıra aparıf gələn bir kəs yol boyu ayağına dolaşan çır-çırpını öyünə gətirif yandırsa, “başqa-larının bərəkətini öz ocağına çəkər”, – diyirlər.

18. Hacı Mikayıł Əfəndi babanın, Şalburuz babanın ziya-rətinə gedənlər özləri ilə bərabər daş gətiriyirlər. Suyun içünəsalif qarışdırır, sora da suyu tütyə kimi içər, daşı bədənin ağrı-yan hissələrinə çəkiylər.

19. Gözünə it dirsəyi çıxan adamin üş tikə çörəyi ayrı-ayrılıxda gözünə sürtüf, sora itin qavağına atıf and dərmanı olsun diyərsə, yara tez sağalar” – diyirlər.

20. Sinəsi xırıldayan uşağı əkiz uşaxlı qadın mal gələn vaxı üş dəfə üç yol ayrıcında təkrar eləmax şərtiylə sinəsin-dən astaca basarsa, xırıltı çəkilir, –diyirlər.

21. Əgər körpə uşağın nədən qorxdığunu aydınlaşdır-max istəyirsinizsə, torbaya un töküf gizlincə başının üstündə divar-lara çırplırlar. Bununla “uşax nədən qorxursa, honun şəkli di-var-da qalıy” –diyirlər.

22. Umsunan adamin umsunğunu götürmax üçün yeddi qapıdan pay yiğif adamin kürəyinə çırpiylar.

23. İnanca görə, əgər məhləyə bayqus gələrsə, honu acılıyif qovmazlar. Məhlənin dörd küncünə yağı-əppək sürtüf qoyerlər ki, bayqus gəlif payını aparsın. Honda belə diyirlər:

Bəd xavarsə, al apar.
Xoş xavarsa, tərgi git.

Xan quşum, bəy quşum,
Gəl olma, bizə naşı.

24. Məhləyə bayqus gələrsə, bir çuvuğa nöyütlü əski sürtüf yandırıy, bayqus olan yerə atıf - diyirlər:

Şiş məndən, kabab səndən.

25. Əgər mal örüşdən vaxtında gəlməzsə, ağıbirçax nənə--lərdən biri əlinə bıçax alıf. İxlasi yeddi dəfə tərsinə çevirif oxuduxdan sora yeddi dəfə piçağı üfürüf filan vaxtاقان qurd-quş ağızı

bağladım diyərsə, mala xətər dəy-məz. Həmin surəni yeddi dəfə oxuyuf qurd-quş ağızını açar-lar ki, günah iyəsi olmayasan.

Belə bir deyim var:
Sarı telim çöldə qalif,
Daşda-bostanda qalif.
Mən Sarıtel xətrinə,
Qaşqatəpəl xətrinə,
Qurd-quş ağızı bağlaran,
Yaman gözü dağlaram,
Tez gəl çıx, Sarı telim.
Ağlımin* bəzəyi telim.

26. Ayı barmaxla göstərən şəxs barmağını dişliyif aya-ğının alda qoyar ki, ay babanın acığına getməsin.

27. Günəş tutularsa, el-obanı fəlakət gözdəyər, –diyirlər.

28. Yaz vaxı ilk dəfə ildirim səsi eşidən bir kəs ağır bir əşyanı qaldırıf, ay Allah, öyümə, elimə- obama bu ağırlıxdə bol-bərəkət vər diyərsə, həmin ili, doğrudan da həmin öydə ruzi bol olar, –diyirlər.

29. Açıx qavra yağış düşərsə, ölüün qırxına kimi kənd-dən ölü çıxar, diyirlər.

30. Qurvan bayramında kəsilən heyvanın tükündən ocağa salif bir ağbirçax nənə yandırarsa, yağış kəsər, –diyirlər.

31. Əgər atı hər gecə kaftar minif yalını hörərsə, atın belinə qır töküf, sancax taxarlarsa, bir də kaftar ata yaxın gəlməz, –diyirlər.

32. Qoyduğun əşyanı yerində tapmayanda astaca “yenə nə istəyirsən məndən, şeytan, mənimlə oynama. Çox keşməz ki, əşyanı yerində görərsən, – diyirlər.

33. Yerə isti su atanda, şeytan, balanı götür, diyərlər.

34. Göyərən gülün üstünə isti su tökməzlər, yoxsa öydən kiməsə zərər dəyər.

35. Yel çərşənbəsi günü sübh tezdən körpə uşağın qorxu-sunu götürmax üçün uşağı təmiz havaya çıxardırlar.

36. Gecə körpə uşağı bar gətirən ağaçın altına aparmaz-lar, bəylər toxunar, – diyirlər.

ALQIŞLAR

1. İşin daim avand olsun.
2. Quvat olsun.
3. Günəş ömrünə daim işix saçsın.
4. Hacı Murad baba köməyin olsun.
5. Hacı Mikayıł baba istəyini versin.
6. Qudbi işini rast gətirsin.
7. Soltan Şeyxəmir baba işini avand eləsin.
8. Sarpir baba dadına çatsın.
9. Az ağrin, hasan ölümün olsun.
10. Azar gəlif, bezardan getmiyən ömür yaşayasan.

QARĞIŞLAR

1. Əllərinə sim yerisin.
2. Ağzına qıfil yamansın.
3. Səni görüm yeddi qapı sayasan.
4. Yiyənin zəhər, içənin qana dönsin.
5. Ayağım qoyan yeri arzulayasan.
6. Əninə oturuf, uzununa ağlayasan.
7. Soltan Şeyxəmir baba gözündən vursun.
8. Qudbi babanın cəddi səni tutsun.
9. Sənin Yer baba qənimin olsun.
10. Yanın yerdə, gözün qapıda qalsın.
11. Günün dalından doğsun.
12. Ayaqların taxtada yuyulsun.
13. Meyidinə su tapılmasın.
14. Qapın qıflı qalsın.
15. Ürəyimdən su içəsən.
16. Qulağına yücü barmağı girsin.
17. Muradın gözündə qalsın
18. Yasına gülüb, toyuna ağlasınlar
19. Dünənki gün adına
Allahı sal yadına.
Hər kim bizi ayırsa,
Çatmasın muradına.
20. Məni yandıran yansın,
Yanan çıraqın sönsün.
Artıq qarğış dimirəm,
Həftədə biri yansın.
21. Meyidin düzdə qalsın,
Muradın gözdə qalsın,
Üzün mürdəşir yusun,
Gözün gözlərdə qalsın.
22. Mixəh əkdir tasıyanan,
Dərmədim həvəsiynən,
Yarı yordan edənin
Günü çıxsın yasıyanan.

MÖVSÜM VƏ MƏRASİM NƏĞMƏLƏRİ

1. QODU-QODU

Havı bizim kənddə də günəşin çıxartmax üçün uşaxlar “Qodu-qodu” gəziylər. Gəlincix düzəldif honu bəziyir, üzərinə qırmızı parça salırlar və diyirlər:

Bulut, get, günəş, gəl,
Keçəlbaş qızı öydə qoy,
Nazlı göyçəyi götür gəl.

Hər kəs onlara isti yeməyə qonax edirlər ki, Allaha xoş getsin. Hansı qapıya getsələr ev yiyəsi soruşur:

Qodu, nə istiyirsən?
Qodu diyir:
Yumurta istiyirəm.
Qodu, nə istəyirsən?
Sülfüllü istiyirəm.
Qodu, nə istiyirsən?
Mən citdər istiyirəm.
Qodu, başqa nə istiyirsən?
Maxara istiyirəm.
Qodu, nə istiyirsən?
Öy yiyəsinin sağlığını istiyirəm.
Qodu, başqa nə istiyirsən?
Gənclərin toyunu istiyirəm.

2. TÜTÜNCÜLÜK VƏ FINDIQ YIĞIMI İLƏ BAĞLI MƏRASİM

Biz tərəflərdə findix və tütün yiğimlərinin sona çatması ilə bağlı mərasim nəgmələri varıydı. Sovet hakimiyyəti döv-ründə kolxoz və sovxozişlərin güclü inkişafı zamanı camahat tütün və findix yiğimina imə-cilix ediyilər. Həm məclis qutar-dıxdan sora camaat yerbə-yerdən findix urasına¹¹ gidiyidilər. Tütün yiğimi zamanı iş-güzər qızlardan ibarət manqalar təşkil olunuydu. Qızlar hər arxaranın¹² və yaxud layın qutaracağında dəstələnmiş tütünləri arabalara yiğif saraylara gətiriyidilər. Soram hər manqanın qızları öz dəstələrinə məxsus xüsusi giyimdə qabaxlarına məzər taxif, saraya tütün düzmağa gəliy-dilər. Horda iş prose-sində bu manqalar arasında yarış, söz yarışı – höcətləşmə oluydu:

Birinci dəstə:

Əhməd bağlı sulayır,
İt quyruğun bulayır.
Mahnı bilmiyən qızlar
Çakqal kimi ulayır.

İkinci dəstə:

Arabanı qoşarıx,
İçinə doluşarıx.
Sizin kimi qızları
Ala itə qoşarıx.

Birinci dəstə:

Ağ almanı alıfdı,
Alıf cibə salıfdı,
İraynanın manqası
Bızdən dala qalıfdı.

İkinci dəstə:

Gedirix gəzə-gəzə,
Oynayıf süzə-süzə.
Biz höcət eyliyirix
Tütünü düzə-düzə.
Sonda hamı bir yerdə:
Çöllər bütün tütündü,
Kimin qəlbi bütündü.
Gəl dostlar, halallaşax,
Dünya ölüm-itimdi.

¹¹ iməcilik

¹² lək

3. QURBAN BAYRAMI

Zaqatalanın ayrı-ayrı kəndlərində Qurvan bayramına bir gün qalmış subh tezdən hər öydə ağbirçax nənələrimiz do-daxaltı zülmə edərək yumurta boyuyur, analarımız “qəlet¹³, konfet” tədarükü görüylər. Günorta uşax-lar (qız-lı-oğlanlı) əllərində torva, qapı-qapı gəziy, paylarını alırlar. Hər kəs uşax-ların şirni-noğul payını veriy və gülər-üz-lə yola salıy-lar. Zaqa-talanın Muxax kəndində həmin gün uşaxlı-böyüklü hamı əyninə zər-zibalı, təzə paltar geyinərək qohum-qardaşın, qon-şuların öyünə şən əhval-ruhiyyə ilə təbrikə gediy. Bayram münasibətilə bir-birilərinə göz aydınlığı veriyərlər. Həmin gün hamının öyündə elə yüksək qonaxpərvərləx və səxavət şəraitit hökm sürüy ki, öyə gələn hər bir adam bayram yimaxlarından dadmamış süfrədən uzaxlaşa bilməyi. Öy yiyə-ləri gələn qonax-ları daha çox qavaxlı aşa, xırda lovya aşına, tosar¹⁴ çörəyinə, yarpax, bug xəngəlinə, toyux şorbasına*, ləpə dolmasına, cincar girsinə qonax ediyərlər.

Havı bizim Qımir kəndində bayram özünəməxsus adət-ləri ilə seçiliy. Bayramdan əvvəlki axşam, paylarını kifayət qədər topluyan uşaxlar qaranlıx çökduxdə, mal-qara örüşdən qayıdış ağıllara* doluşduxdan sora yuvaş-yuvaş öz öylərinə çekiliyərlər. Hoların əvəzinə böyük oğlanlar (bəzən qızlar, gəlinlər) qadın paltarı geyiniy, üzlərini kömürlə boyuyuf tanın-maz ediy, səslərini dəyişir. Başlarına ya kapron, ya da qadın şallarıyla, gülvəngiyə¹⁵ bağlıyif tanınmaz ediyərlər. Əllərinə yekə çomax götürüf qapı-qapı düşüf gəziyərlər. Kosa-lar dəstə-dəstə gəziy, hansı qapıya gedirlərsə, horda mütləx gülüş və sevinc oluy. Havı bayramın əsas göstəricisi yumur-tadır. Kosa-lar çox vaxtı yumurta istiyirlər. Əgər kosanın getdiyi qapıda holara vermağa yumurta olmursa, onda səslərini deyişif həvlə oxuyurlar:

Allahuküvər yumurta vər,
Verməsən, xalanın qızını vər.

Və yaxud:

Kim yumurta versə, barışaram,
Kim verməsə, küsərəm.
Ona qarğış edərəm.

Adətən baməzə qızlar, gəlinlər, özlərini tanınmaz gör-kəmə salıf paylarını aldixdan soram kim olduxlarını nişan veriyərlər. Həmin gün kosalar birləşif ən baməzə adamın qapı-sına gediyərlər. Oyaxsa, hondan xeyli zarafat, maraxlı söhbət ediy, yatıfsa da yatdığı yerdən palaz qarışık məhləyə düşü-rüy-lər ki, honu oyatsınlar.

Havı bizim Qımir, Bazar, Çobankol kəndlərində Qurvan bayramı günü sübh tezdən böyüklükicixlı hamı əllə-rində müxtəlif bişmələr (düyü halvası, qoz halvası, tər halva, şirin çörək, cürbəcür şirinyatlar və s.) götürüf ziya-rətlərə gediyərlər. Ay bala, Zaqatalanın yeganə kəndi Qımir kəndididi ki,

¹³ peçenye

¹⁴ xəmir xörəyinin adı

¹⁵ Butalı qadın baş örpəyi, kələğay növü

havı kəndin yeddi böyük qavırısanlığı var. Hamı birgə öz qohum-qardaşının qavrını ziyarət edif, hona dua oxutduxdan soram cərgə ilə bardaş quruf açıxlıxdə oturuylar. Camahatın gətirdiği şirniyyatlar öncə bir yerə toplanıy, soram qarışık halda otu-ranlara paylanıy və ölünlərin ruhuna ehsan olsun diyirlər. Həmən gün hamı yaşadığı ögün qapılarını açıq qoyur ki, seyrə çıxan ruhlar qapını bağlı görür inciyif getməsinlər. Həmən gün öylərində bayram xörəhləri hazırlıyan analarımız rəhmətə gedən qohum-qardaşın adına mütləx dua oxuyar, xörəyə duz salarlar ki, ruhları şad olsun. Zaqtalada tezdən qurvan kəsiliy və yeddi öyə paylanıy. Əgər bu bayrama qədər dünyasını dəyişmiş adam-ların yaxınları qara bayram keçirirlərsə, ziyarətdən çıxan adamlar holara gedər, başsağlılığı verər, honun eh-sa-nın-dan bir tikə dadif “Allah rəhmət eləsin” diyərək öz öylərinə dönüylər.

Zaqatalanın Muxax, Zəyəm, Əliabad kəndlərində isə fərqli xüsusiyyətlər var. Horada bayram qavağı təkcə kişilər qəvir üstə gediy, Quran oxudurlar. Bayram günü isə qadınlar bişirdixlarından götürür qavır üstə gediy, gətirdixləri payları elə hordaca sədəqə kimi paylayırlar. Payını götürən hər kəs Allah qəbul eləsin, – diyir.

4. MÖVLUD MƏRASİMİ

Mövlud mərasimi bizdə müəyyən niyyətə bağlı keçi-riliy. Kimi diyi ki, oğlum əsgərlərdən salamat gəlsin, öyüm-də möv-lud eliyəcəgam. Kimi diyi ki, Ay Allah, biccə uşağım bu il qavul olsun, mövlud verəcəğam, kimi də ölen atasının, baba-sının uşağıni övladına qoyarsa, dilinə mövlud götürü-rüy-sə, müt-lax etməlidir. Adətdəndir ki, mövludda ilahilər oxu-nuy, şərbət paylanıy.

5.

Keşmişdə, Sovet hakimiyyəti vaxtında mövlüt eləma-ğa qoymurdular. Ho vaxları Qımrı kəndində mövlüt eliyəndə Hacı Yəhya əfəndi babanın yerində keçirirdilər. Hora yol yox idi. Cığırı var. Bütün camaat hora yığılıydı, oğul, uşax, möv-lütü horda keçiriyilər. Sovetin qorxusunnan xəl-vət yerdə yığılıyıllar. Öydən xörək aparıyıllar. Yimaxlar-dan sülfülü*, cincar gırsı*, xətəf*, tosal çörəyi*, şirinçörək*, cad* və s. nə istəsən, aparayıllar.

6. NOVRUZ BAYRAMI

Bizim aşağı kəndlərin hamısında Novruz bayramı adə-tinə görə bayram ərəfəsində gənc qızlar niyyət edif iş il dalbadal məhlələrində Novruz şənliği keçiriy. Hona diləh mərəsimi diyirlər. Şənliyi dəvət olunan gənc qızlar özləri ilə birgə yeddi cür ərzax payı gətiriyilər. Sonda toplanmış paylar əsasında müxtəlif cür yerli xörəhlər, citdər, maxara, tosar çörəyi, qavaxlı aş, cincar gırsı, qavax xətəvi, və s. bişiriliy. Bu şənlik 4 pillədə aparılıy. Öncə həmin qızlar süfrə işlərinə baxırlar. Uşaxlar isə böyüklärin göstərişi il iş görüylər. Günün ikinci yarısı qızlar və oğlanlar dəstə şəklində-yaxınlıq-dakı qoruğa, yaxud baxçaya gediy, hündür qoz ağacların birində uçuncax asif, uçunuylar. Horda gənc oğlanlar öz yarlarını gözaltı edif bəyənirlər. Kimin gözaltısı vardısa uçunduğu zaman qızlardan biri çubuxla honun qıçına vuruf yılının adını soruşardı. Qaş qaralan vaxı Novruz şənliği keçirilən məhlədə musiqiçilər üçün bir mağar quruluy. Şənliğin şirin, yadda qalan hissəsi də hodur. Adətən, şənliqə musiqiçilərlə birgə xalqın böyük hörmətini qazanmış el aşıxları da dəvət olunardı. Musiqiçilər məclisin şirin yerində sözü aşıxlara veriyilər. Ortaya çıxan hər kəs adətə görə yeddi

oyun havası oynamamış meydanı tərk etmiyi. Hondan soram qəfil-dən məclisə qadın paltarı giymiş, üzləri maskalanmış kosalar gəliylər. Qəribə rəqsleri, hərəkətləri ilə şamanları xatırladan naməlum şəxslər şənlığa toplaşan camahatı əyləndirməğa çalı-şıylar. Niyyət tutuf Novruz keçi-rən hər kəs həmin axşamı məhləsində tonqal qalayı. Başda qadın paltarı geymiş kosalar çomaxlarla qəribə hərəkətləriylə odun üzərindən atdanır. Soram camaata yol veriyər. Hamı növə ilə odun üzərindən atılıy ki, ağırsız qarşılıqlar yeni ili. Tonqal üzərindən adlayanlar do-daxaltı niyyətlərini söyləyir, ulu təbiətdən bol məhsul ver-məyi, xəbis ruhları və əcinsələri eldən-obadan uzaxlaşdırmağı dilə-yırlar

Nə qədər ki, biz sağıx,
Tonqal üstdən adlarix.
Yurdun bərəkətini
Yeni oddan dilərix,
Pis nəfsi təzələrix.

Ağrım-uğrum tökülsün,
Oda düşsün, kül olsun.
Yansın, aloy saçılsın,
Mənim bəxtim açılsın.

Ağırlığım uğurluğum odlara,
Haburda bizdən hopmayan yadlara.

7. TOY ADƏT-ƏNƏNƏLƏRİ

Əvvəllər bu bölgədə oğlanlar qızı daha çox bulax başın-da, çöllərə tütün şitili vurularkən, tütün alası edilərkən, saray-larda tütün düzəmə iməcixlərində, tay basma iməciliş-ların-da, barama təmizləmə iməcilişlərində göz qoyuf göz altı edərdilər. Əvvəlcə çəkişif-bərkişən söygililər öz arala-rında razılığa gəliy-lər. Hondan sora oğlanın bacısı qardaşının fik-rini öyrənmax məqsədi ilə diyərdi:

Oğlanın bacısı:

Qardaş, qoyun kimindi,
De görüm neçə mindi.
Soruşmax ayif deyil,
Sən sevən qız kimindi.

Oğlan:

Bacı, qız Muxaxlıdı,
Mənim dərdim çoxludu.
Can bacı, gəl dindirmə,
Ürəyim sınıxlıdı.

İki gənc bir-birini sevdixdan sora, məsələ aydınlaş-dıx-dan sora, ailənin razılığı alınıy. Həvi bizim Qımır, Bazar, Çobankol kəndlərində də dədə-babadan üç-dörd dəfə elçi getmax adəti var. Qız öyüñə öncə qadınnar söz açdıya gidiylər. Sora 3 dəfə elçilixdan sora 4-cü dəfə qız veriyərlər.

Adətə görə, Zaqatalanın Aley-bad kəndində valideyn- lərin razılığını almax üçün oğlan adamı elin sayılıf-seçilən hörmətli ağsakkallarını qız öyüñə üç dəfə elçi göndəriy. 1-ci dəfə gələn kişilər doqqazdan içəri buraxılmayı, ikinci dəfə doqqazdan içəri buraxılıy. Nəhayət, üçüncü dəfə qızın razi-liyi alınıy və honun şərəfinə şirin çay içiliy. Razılıx veril-dıxdan sora isə qız oğlana ad olunuydu. Ho adət dimax olar ki, bütün kəndlərdə həvi cürə olufdu. Kiçix elçilixdan sora qız rəfiqələri ilə birləş bulax başına gediy. Horada müxtəlif nəğmələr diyiliy:

Dərband üstü barındı,
Əl çatmir, yuxarıdı.
Sevgilim, çekmə bir dərd,
Canım sağa sarındı.

Almanı atma yarım,
Tomnan* qopartma, yarım.
Özgə sözünə baxıf
Qanıma batma, yarım.

Bu yolu izdiyirəm,
Tüfəngi gizdiyirəm.
Mən oturuf haburda
Yarımı gözdiyirəm.

Muxax başı Çardaxlar,
Gül dolduran bardaxlar.
Yaman yadıma düşüy,
Yarımnan keçən vaxlar.

Məhləda siment barı,
Barıya düzdüm narı.
Doqqaz yeri darvaza,
Görə bilmədim yarı.

Ayvan başı mədaxıl*,
Car qaladan dərd axıy.
Şeyx oluf bileydim,
Sevən yar kimə baxıy.

Gidirəm Suvagilə,
Ayağım girdi lilə.
Oğlum qız istiyifdi,
Gidirəm elçiliğə.

İti Talanın yolları,
Burma-burma kolları.
Yar gələsin bilseydim,

Süpürəydim yolları.
Haburda külək əsiy,
Şaxtası məni kəsiy.
Yarım, səni görmağa
Çox ürəyim tələsiy.

Qızla oğlanın maraxlı deyişmələri oluydu:

Oğlan:

Səni gördüm Zəyəmdə,
Gül budağın əyəndə.
Yarım, səni alaram,
Əlimə pul gələndə.

Qız:

Qonşu oğlu, yad oğlu,
Evinə girsin ögrü.
Sevif ala bilmədin,
Qoy aparsın yad oğlu.

Oğlan:

Balakən boran haqqı,
Bu yollar toran haqqı.
Ay qız, səni sevirəm,
Otuz cüz Quran haqqı.

Qız:

Aşağı məhləm getdi,
Əlimdən dəhrəm getdi.
Mən səni çox seviydim,
Gəlmədin, zəhləm getdi.

Oğlan:

Qax başında qala var,
Qaxda karvansara var.
Ay qız, mənim könlümdə
Açılmışın yara var.

Qız:

Qax başında qala var,
Horda böyük tala var.
Danış görüm dərdini,
Ürəyində nələr var.

Oğlan:

Papirosum yana-yana,

Od düşdü şirin cana.
Vallah, çıxıf gidərəm,
Qalarsan yana-yana.

Qız:

Öyun dalı bağça-bağ,
Heyvaya bax, nara bax.
Mən vəfalı biliydim,
Sən vəfasız yara bax.

Oğlan:

Cardan gəlir ərəmi,
Harda görmüşdün məni.
Mən dərd əhli deyildim,
Dərdə salıfsan məni.

Qız:

Məngidirəm, sən də gəl,
Bel götürüf həndə gəl.
Rast ki, məni sevirsən,
Öyümə elçi göndər.

8. Nişantaxtı

Nişantaxtı toyun önemli və yaddaqalan mərhələlərin-dən biridi. Habu mərhələdə qızın barmağına üzüyü oğlan adam-larından xoş gün görən biri taxıy, oğlan öyünün gətir-diği şir-niyyatdan məclisdəkilərə paylıyi. Həvi məə toyumda da helə eləmiş-dilər. Nenən diyərdi ki, həmin xonçalar boş qaytarılsara, mə-lək-lərin acığına gələr və yeni ailə qura-cax gənclərin ruzisini əlindən alarmış. Bu səvəvdən havlarda da nişan xonçaları oğlan və onun qohum-larına qoyu-lan rəngə-rəng paylarla geri qay-ta-rılıy ki, mələk-lərin acığına gəlməsin.

Nişantaxtı zamanı bəyin bacısının, xalalarının dilindən həvlə mahnilər da diyiliy. Hindi mən diyim, siz də qulax verin:

Oğlanın bacısı:

Car qalanın uzunu,
Çovan, qaytar quzunu.
Ay qız, anana mən qurvan,
Bizə versin qızını.

Göy xaradan* don bıçax,
Limon salıf çay içax.
İlcədən dönmamağa,
Gal qudalar, and içax.

Darvazamız böyühdü,
Yan-yörəsi söyüddü.
Qardaşa qurvan olum,
Naçalnihdan böyükdü.

Qardaşım birdi mənim,
Gözümə nurdu mənim.
Tay-tuşlar arasında,
Açılan güldü mənim.

Nişandan sora həm qız, həm da oğlan öyündə toya hazır-lıx işləri görülüy. Belə ki, qızın rəfiqələri, qohumları və kəndin ağbirçaxları dimax olar ki, hər axşam holara yığışıy. Ho vaxlar hamı günorta tütün alasına gediydix. Günə 37 arxaraya* kərki vuruydux. Bizə hardaydı günorta qonaxlıx gəzmax. Tay basan vaxlar da helə iməcılıx edif gün axşa-macan neçə tom tütünü taya basırdıx ki, axşam ərə gidəsi qızdan qızlar içi gəzax. Meh-ri-bançılıxda ho vaxlar çoxuydu, a qızım.

Qız toyuna on-on beş gün qalmış gəlin köşən qızöz rəfi-qələri ilə birgə qonaxlıx gəziy. Adətən qırx qız hər gün on-on beş öydə qonax oluy. Buna el arasında “Qızlar içi gəzmax” diyiliy. Mənzil başına çatanacan qızlar iki dəstəyə ayrılf əl çala-çala bir-bilərinə qarşılıyır və “Salam məlik” mahnısıyla bir-birbilərini salamlayırlar. Qızlar qonax ol-duğu öydə sə-hərə kimi diyif-güləydilər. Ey ay bala, hindi hardadı həvlə adətlər:

Salam məlik mahnısı¹⁶

I dəstə

Mahnı mahnının başı, ay dilim dolu,
Salam məlik, salam məlik.
Mahnı bilmiyən naşı.
Mahnı bir elə şeydi, ay dilim dolu,
Qəriflərin yoldaşı.
Tali-mali salico.

II dəstə

Gəl bacı, mahnı diyax, ay dilim dolu,
Limonu salıf çay içax.
Salam məlik, salam məlik,
Tali-mali salico.
Bizə hamısı birdi.
Salam məlik, salam məlik.
Sizə hansından diyax, ay dilim dolu,
Tali-mali salico.

I dəstə

Mahnını qızlar başlar, ay dilim dolu,
Salam məlik, salam məlik.
Ağ üzlər, qələm qaşlar,
Tali-mali salico.
Diyax-gülax, şənlənax,

¹⁶ Bizdən öncə bu mahnı fərqli formada Azərbaycan folkloru antolo-giyasının XIII cildində verilmişdir.(Şəki, Zaqatala, Balakən folkloru. Bakı: Səda, 2005,səh. 53; Əli Süleymanov)

Salam məlik, salam məlik.
Anam, bacım yoldaşlar,
Tali-mali salico.

II dəstə

Danburun ağlığına, ay dilim dolu,
Üstünün bağlığına.
Biz mahnını diyirix,
Salam məlik, salam məlik.
Gəlinin sağlığına, ay dilim dolu,
Tali-mali salico.

II dəstə

Açıx toy xatirinə, ay dilim dolu,
Salam məlik, salam məlik.
Qol götürüf oynayax,
Qardaşımın toyunda, ay dilim dolu,
Salam məlik, salam məlik.
Canı qurban eyliyax,
Tali-mali salico.

I dəstə

Əzizim necə edim,
Salam məlik, salam məlik,
Gündüzü gecə edim, ay dilim dolu.
Sən mənsiz dolanarsan,
Salam məlik, salam məlik.
Mən sənsiz necə edim, ay dilim dolu,
Tali-mali salico.

II dəstə

Qardaşa bax, qardaşa,
Salam məlik, salam məlik,
Papağı qoyar basa, ay dilim dolu,
Bacının çətin işi,
Salam məlik, salam məlik,
Düşər yaxşı qardaşı, ay dilim dolu,
Tali-mali salico.

I dəstə

Lampa üstündə şüşə, ay dilim dolu,
Salam məlik, salam məlik.
Gül üstündə bənövşə,
Əziz Allah yolunda, ay dilim dolu,
Salam məlik, salam məlik.
Bizə də sevən yar düşə,

Tali-mali salico.

II dəstə

İsti, isti maxara*
Salam məlik, salam məlik.
Qoyuluf stol üstə,
Haburda sözü qutarax,
Salam məlik, salam məlik.
Gedax maxara yiyax, ay dilim dolu,
Tali-mali Salico.

9.

Çox vaxı bəyin dosları ilə qızın yengəsini bir yerdə qo-nax çağrırlar. Ho zaman həm qızın, həm də bəyin “yançı”ları oluy ki, holar bəyi və gəlini qarşıda gözlənilən kiçix oğur-luxdan qoruyurlar. Həm qızın, həm da oğlanın yançıları səbəb-karlardan soruşular ki, (zarafatyana) oğurlux olmasınmı? Əgər qızlar bəyin gizlincə ayakkabısını, ya da qiymətli bir əşyasını oğurlasalar, bəy honun əvəzinə cərimə olarax pul ödi-yir. Oğlan tərəfdən qızın qiymətli əşyasını oğurlasalar, müəy-yən şərtlər qoyuluy. Beləlikla, qızlar yığı-şif qız üçün yorğan-döşax va digər məişət avadanlığı hazır-liyırlar. Adətən, bu yorğan-döşax işinə övladı olan, hamının hörmətini qazanan qadınlar ediyilər. Həmin gün qızlar qarşılara məqsəd qo-yardılar ki, yatmasınlar. Qədim inanca görə, yatan qız yuxuda şeytanların toyunda olar. Hona el arasında “boş toy” diyirlər. Diyilənlər görə, şərti pozuf yuxuya gedən qız helcə yeddi il öz toyuna həsrət qalarmış. Digər tərəfdən isə şərtə əsasən, üç mahnı, yaxud da ürə-yindən keçən hər hansı bir şeyiri söyli-yirdi. Əks halda honun əl-qolunu açmazdılar.

10.

Ho vaxlar Qımırda toya üş gün qalmış öy yiyəsi bütün kənd əhlini qohum-qardaşını çağırif qonaqlıq veriy və hoları əyləndirmək üçün çalğıçılar dəvət ediyilər. Ho vaxlar həvi adətə zaqatalalılar arasında “Şingəm etmax”, “Şingəm qopar-max”* diyirdilər. Ho adəti camaat gələcəx xata-bəlanın qarşı-sını almax üçün, sadağa etmax, yeni ailə quran gənclərə xeyir-dua vermax məqsədi ilə ediyilər. Şingəm zamanı öncə ağbircax nənə-lə-ri-miz əllərinə ipək yaylıxlar alarax nağara-zurna hava-sı-nın sə-dası atında öz maraxlı oyunlarını göstəriy və bir ağız-dan oxuyardılar.

Aşix gəlif çalmağa,
Şingəmi qoparmağa.
Yığılsın qohum-qardaş,
Şingəmdə oynamaga,
Xeyir-dua vermağa.

Qədim inama görəbəylər* mərasim yerinə toplaşar, bəyə və gəlinə zərər toxundurarmış. Bu səvəvdənacları, yox-sul-ları doyuruf yeni ailə quracax gənclərə xeyir-dua qazandıran aqsak-kallar həm də çal-çağır etmaxla camaati şənləndiriy və bununla bədxah ruhları mərasim yerindən uzax-laşdırılmış oluydular.

11.

Havı bizim Muğanlı kəndinə qızın razılığı alındıdan sora, böyux elçılıxdan sora nişan ediylər. Qıza üzüh taxif behliyilərki*, da havı qız bizimdi. Havı adətə bizdərdə bəlgə diyilir. Toy qavağı alış-veriş də ediylər. Oğlan öyü qız öyüne 70-100 kilo arasında ət, 1 meşux un, pesox, yağ, qənt və s. veriyilər. Bizdə oğlan öyündən qız öyüne gələn xon-çalara, ərza-ğə ağamməd* diyilir.

12. Parça biçdi

Həvləcə hər iki öydə toya hazırlıx yekunu kimi qız bəy öyündə “boy bişdi” və yaxud “paltar bişdi”* mərasimi ilə ta-mamlanıy. Çağırıllar qız öyünnən, oğlan öyünnən adam, öz-dərinin qohum-qardaşının kimi isitiyillərsə çağı-riylar, bişi-düşü-zad oluy, qızın da yengəsi oluy, oğlanın da yengəsi oluy. Parça biçəndə pul töküllər oğlan öyünen adamları. Ho pul da iki yengiyə oluy.

Qız öyüne “boy biçdi”*yə ya bazar ertəsi, ya adna* (cümə), yaxud da xas* (ikinci gün) günü gəliylər. Oğlan adamları gəlin üçün alınmış parça paltar bəzax avadanlığını və s. xonçalarda qız öyinə gətiriy. Horada parça paltar kimi, iynə, mağara (sap) üsküh, qayçı və s. tikiş ləvazimatı da işlənməmiş olmalıdır ki, təzə qurulacax aylədə dava-dalaş, söz-söhbət olmasın. Paltar biçən ağbirçax qadın qayçını əlinə alarax diyir:

– Vəkil bəxşış verərsə, qayçım kəsər parçanı.

Beləlixla, bəyin vəkili “Qayçını itiləmax hasandır”- diyarax, həmin qadına bəxşış veriy.

13.

Muxaxda, Zəyəmdə isə qız toyu günü oğlan öyü gəlini gətirməğa gidəndə qızın xalası qayçını gəlinçün qoyulmuş parçanın üzərinə yaxınlaşdırıf gözdüyüür ki, hamı hona nəmər versin. Yığılan pul sonda qıza çatır.

14.

Toya үş gün qalmış nigah mərasimi oluy. Bu mərasim digərmərasimlərdən fərqli olarax həm qız, həm də oğlan öyündə keçiriliy. Oğlan və qız vəkili molla ilə önce qız evinə gediy, sora isə oğlan öyüne gəlif oğlanın razılığını alıylar. Qədimlərdə qız gedəcağı oğlanın yalnız adını biliydi.

Toyun nikah mərasimində molla mərasimi apardığı müddətdə hər iki vəkil öz aralarında çəkişylər. Hər iki vəkil baş barmaxlarını qavax-qavağa tutuy. Adətə görə qız vəki-linin barmağı aşağıda, oğlan vəkilinin isə üstdə oluy. Güc gəlif bir-birlərinin baş barma-ğını dala qatlıya bilən qalif gəlmış hesaf olunuy. Adətə görə, çox zaman qız öyü basıl-mış olardı. Nikah mərasimi qutar-dix-dan soram hər iki vəkilə oğlan öyünen adamları xüsusi hör-mət edər, qonaxlıx verəy-dilər. Nikah aşı oluy.

15.

Havı bizim Qımir, Bazar, Çovankol kəndlərində vax-tıyla oğlan öyü qız öyünə kömax üçün 1 meşox un, 1meşox pesox, çay, qənd, odun və s. verəydi. Toyada qohum-qardaş qızın nəyi çatmirdısa, honu alıf gəliydi. Da həydiki kimi pul yazdırmaç yoxuydu.

16. Xınayaxdı

Toyun yaddaqalan mərhələrindən biri də xına-yaxdı mərasimdir. Ho mərasim qız toyuna bir gün qalmış edi-liy. Hazırda isə xınayaxdı qız toyu günü oluy. Həmin gün çal-çağır olar, əllərinə xına yaxan qızlar oynayar, oxuyar, gənc-lərə tanrıdan xoşbəxtliq diliyilər. Helə, ay bala, mənim nenəmin didixları nəğmələr hindidə yadımdadı. Xınayaxdı məra-si-min-də subay qızların gəlinin tərəfinə söylədiyi nəğ-mələr hindi də el arasında yaşamadxadı:

Qonşumuzdan qız gediy,
Qız döyil, qızıl gediy.
Yüz min manat versə də,
Yenə də ucuz gediy.

Axşamdı, gün batıfdı,
Gözəl qızlar yatıfdı.
Yox olmuş qız yengəsi
Xınaya şir* qatıfdı.

Xınayaxdı günü muradı gözündə qalan (qız toysuz, qoşuluf qaçan) analar da öz arzu və istaxlarını söylədixləri nəğmələrdə ifadə ediyirlər.

Əlimə xına yaxmışam,
Dar yollara baxmışam.
Qızım qoşuluf gedif,
Yaman günə qalmışam.

Sora əllərinə xına yaxan qızlara ayrıca stol açılar, ho-ları milli xöraxlara, aşa, qavax xətəfinə, cincar girsinə, cada qonax ediyidilər. Horada ərə gidəsi qızın istəyi xüsusi olarax nəzərə alınıy.

17.

Ho vaxları havı bizim Qımir toylarında at çapmax olurdu. Halva bişiriydilər. Gətirib ortuya palaz salıydılar. Bir halva sinisini də qoyuydular. Bir yekə kişini də yatırıydılar. Kim bacarif ciyindən ho yana aşırı bilsə halva sinisi honun oluydu. Aşırı bilməsə kim yatıfsa onunkiydi.

Sora böyük ağacın başında, soğanı fırıga keçirif bağ-liyır-dilar. Honu vuruf salıydılar.

Sora oğlan toyu olanda məhlədə oğlanı bəy durqu-zuydular. Bütün xonçalar məhliyə düzülürdü. Oğlanın sağ-dışı, soldışı olurdu. Honun parçasın boynuna töküy-dü-lər. So-ra bəy papağını oğurruyurdular, ayaqqabısını oğurruyur-du-lar. Əvə-zində şirinnix istiyirdilər. yanındakı yatsayıdı, şirin-niyini alır-dilar. Bəyi oğurruyurdular.

18. Gəlingətirmə

Havı bizim saxurlar yaşayan Suvagil kəndində vax-tiy-la həvlə bir adət olufdu: gəlini oğlan öyündən içəri gi-rən-də yüngülvari zarafat edaxmı diyif küt-küt oyununa baş-dırılar. Küt-küt diyə-diyə cavanlar bir-birilərini yıldırı, sonda gə-lini yixıylar, havı məqamda sakitdəsiylər. Havı daha çox oğlan adamları qız öyündən gələnlərə ediliy. Havı da oğlan öyünün üstünlüğünü göstərmaxçün ediliy.

19.

Bizim ata-babalarımızın yaşadıxları Qalal kəndi ki var, haydı Əlibayramlı kəndinə köcüf yaşıyırlar. Holarda Dağıstan-dan köcüf gəliflər də nəvaxsa. Ho kəndlarda gəlin oğlan öyünə girəndə Küt-küt diyif birinci qoca arvatdar öydə donbalax aşar sora hamı bir-birinə Küt-küt diyə-diyə itələ-şər, gəlini də yi-xıylar.

20.

Bizim kəndə həm də gəlinin və bəyin yançıları oturuf xonçaların yanında keşix çəkiylər. Kim ortalığa qoyulmuş bir sini halvanı belindən aşırif yerə qoya bilirsə, ho halva həmin adama çatır. Otağın qapısından gəlinin yanına kimi qarğıdalı və yaxud findix qarzağı, çatax*, qırxmış qırıntıları töküylər, gəlini görəməgə gələn oğlan bacıları ayağını həmin qarzaxlara dey-mədən gəlinin yanınacan atdana bilsə, dimax ki, günün qali-bidir. Yox, atdana bilmədisə də cərimələnərdi.

21.

Qədim açıx toylarda ağsaqalların və cuvanların işti-rakıyla düzəngah quruluy. El-ovanın iyidləri arasında belə bir yarışma keçirilirdi. Ağsakkallar habu yarışmalara yaşıl çə--mən-lıxdə döşənmiş xalıların üzərində bardaş quruf otu-rarax müşa-hidə ediy və yarışçılara qiymət verərdilər. Böyük fırıga* soğan bağlayıf yekə bir qoz yaxud çinar ağacının ən hündür budax-larından birinə möhkəm bağlayar, hansı iyid hə-min soğanı tüfənglə vuruf yerə sala bilərdisə, dimax ki, günün qəhrəmanı da hodur. Ağsakkallar tərəfindən honu hədiyə gözdüyür. Hona bir sini halva verər və yaxud aşa qonax edərdilər. Havı danış-dığım adət Zaqatalanın Qımir, Bazar, Çobankol, Suvagil, Göz-barax və başqa kəndlərində də vaxtıyla havı cürə olufdu.

22.

Havı bizim Muğanlı kəndində digər kəndərdə olduğu kimi, qız toyunda oğlan evinin adamları üçün xüsusi yer ayrılıy, həy-həyrəmə stola qırmızı lent bağlanır. Oğlan öyü-nə söz verilənə kimi oğlan öyü ortaya çıxmayı.

Oğlan öyünün adamları gəlini gətirməgə gidən vaxı qız öyünün qapıbasdısının nəmərini qız vəkiliniə veriyrlər.

Gəlini aparan vaxı yolu kəsiylər yekə daşlardan, kəndi-rnən. Bəyə şərt qoyular ya bizim birimizdən güləş-mə--lisən, adinalayix nəmər vermelisən, uduzsan, gəlini qoyuf getmə-lisən.

Havı biz tərəflərin toylarında bi vaxlar at yarışlarında olaydı.

23.

Oğlan toyu günü Zaqatala toylarında təzə gə-linin ayağı ruzili olsun, düşəcəyi evə bol-bərə-kət aparsın deyə qaynana gəlinin başı üzərində çö-rək kəsiy. Havı adət Zaqatalanın Qimir və Ço-ban-kol, Bazar kəndlərində bir başqa cür nəzərə çar-pır. Qız ata öyündən çıxarkən qız anası və ya-xud böyük bibisi qızla oğlanın başı üstündə çörax bəlüy, yarısını qızə veriy, özü ilə oğlan öyünə ruzi-bərəkat aparsın, yarısını da ata öyündə saxlıyırlar ki, qız öyünün bol- bərəkatının hamisini özüylə aparmasın. Balakəndə isə bütöv bir çöraqın bir ucundan gəlin, digər ucundan isə qayınana tutuf dartır. Hansı tərəf daha çox çörax dilimi qo-par-sa, öydə honun sözünün keçəcağı güman ediliy. Adətən gəlinlər hörmət xatırınə daha az dilim kəsiylər.

24.

Zaqata-lada əvvəllər toyalar üç gün çalınar, istər qız, istərsə də oğlan toyları açıx şəkildə keçiriliydi. Havı bizim Qımrıda açıx toylarında qaş qaralanadək gələnlərə yimax-içmax hazırlıy, toya gələnlər oyuna dəvət olunay-dı-lar. Vax-tıyla havı bizim kəndə toya dəvət xüsusi olardı. Oğlan, həm də qız öyündən xüsusi atlar hazırlanar, oğlan öyündən olan atın boynuna ağ, qız öyündən olan atın boynuna isə qırmızı kəlağayı bağlıyar-dılar. Camahat bəzənmiş atların tamaşasına çıxardı. Oğlan yengəsiylə, oğlan vəkili hərdən də qız yengəsi qız vəkili, atdarın üstə camahatı toya çağırıy-dılar. Mal-qara, ovara*, kəlçə mülkənədən* gələn vaxı dəvət qutarardı. So-ram holara, yimax-içmax veriliy. Çalğıçılara oğ-lan öyündən xüsusi yimax payı qoyulardı.

25.

Oğlan toyunun əvvəlki günü çalğıçılar gəti-riləydi. Na-ğara, zurna olardı. Toyun səhərsi isə adətə görə holar “Səhər müğamı” çalar və honunla camahatı bir daha xəbərdar edəy-dilər.

26.

Adilə xalanın canıçün, vaxtıyla elə toyalar olardı. Oy-nuyan cavanlar ortalıxdan çıxmax istəməzdilər. Oğlan adam-ları qız öyinə gedər, qız paltarını giyin-məz-dən öncə bir sini düyü halvasını gəlinin başı üs-tündə doğ-rayif hamiya payla-yardılar ki, şirinlix olsun. Horada maraxlı olan hodu ki, oğ-lan adamları gələndə qız öyünün vəkili adətə görə darvazanı bağlıyordı. Yalnız oğlan vəki-lin-dən toyux, arax və yaxud pul aldıxdan soram qapını açardılar. Qız yengəsi öyün qapısını tutar, qızın sağdışi sandığın üstündə oturar, oğlan adamlı-rından pul aldıx-dan soram sandığı götürməğa icazə verərdi. Havı adət bizim Azərbaycanlılar yaşayıyan Qimir, Bazar, Çobankol kəndlərində Muğanlı kəndində olduğu kimi, Zaqa-ta--lanın zaxurlar yaşayan Suvagil, Gözbarax, avarlar yaşayıyan Yuxarı Çardaxlar, Aşağı Çar-daxlar kəndlərində həv-lə-di.

27.

Havı bizim Carda isə həvlə bir adət varki, azərbay-canlı--larda olduğu kimi avarlarda toylarında halvaya üstünlux veriyərlər. Azərbaycanlılarda olduğu kimi əvvəllər avarlarda 2-3 gün toy çalınardı, toyun 2-ci günü bəy sağdışləriylə oturur hona məxsus ayrılmış kürsüdə. Bütün qohum-qardaş, yaxınlar gə-linlə birgə gəlif oğlandan əvvəlcədən qızın sandı-ğında ata evindən gətirdiği halvanı alıy, bir-bir hamının ağızına veriy ki, şirilik olsun, mehribanlıqx olsun. Sora da kim halvanın dadına baxardısa, gəlinə nəmər verərdi. Hamı yerli havaya oynuyardı. Həm də Carda əvvəllər gəlindən oğlan evinə gələn subay qızlar, oğlanlar olurdu ki, hərəsinin öz vəzifəsi oluydu, biri xonça, digəri samavar aparardı, biri ata baxan, düyəni tutan, və s.

Zaqatalanın dimax olar ki bütün kəntdərində oğul atası toy günü ya düyənin qulağını kəsər, qoyardı oğlanın adına. Yeni ailə quran gənclərə kömax etmax üçün. Heşnə olmuyanda bir xoruz da olsa verərdilər. Gəlin aparən günü qızın sağdaşı, gəlif oturuy qızın sandığının üstündə, oğlan vəkilindən pul almamış durmuyu. Sandıxda əvvəllər qızın əl işləri qoyulurdu. Soralar qız anası partdaxdı, ləpədi, qorğadı şirinçörax bişirif qoyardı. Gəlin aparanda cuvan qızdar, gəlinlər “Maral xanım” mahnisini oxuyardılar:

Maral xanım¹⁷

At gəlir aparmağa,
Ay Maral xanım.
Toz-torpax qoparmağa
Ay layli-lay-li lay.
Yığılsın qohum-qardaş,
Ay Maral xanım.
Gəlirlər aparmağa,
Ay layli-layli lay,
Ay Maral xanım,
Can li-lay-li-lay-li-lay.
Ay lilay-lilay balam,
Ay can lilay-lilay gülüm.
Ay Maral xanım,
Aynalı fayton gəlir,
Gəlini aparmağa.
Ay layli-layli li lo,
Ay lilay-lilay balam,
Ay can lilay-lilay gülüm.
Gözü yolda qalan var layli-lay-li-lay.
Bülbül mənəm, gül mənəm, Maral xanım.
Bülbül dili bilmənəm, ay layli-lay-li lay.
Dərdinin təsnəsiyəm, ay Maral xanım.
Söylüyərəm, gülmənəm ay lay-li-layli-lay.

¹⁷ (Bizdən öncə bu mahni fərqli formada Azərbaycan folkloru antolo-giyasının XIII cildində verilmişdir (Şəki, Zaqatala, Balakən folkloru. Bakı: Səda, 2005, səh. 39, Əli Süleymanov).

Aslan bağı aşdım gəl maral xanım.
Hicran dağı keşdim gəl li-lay-li-lay-li lay.
Şimal boylu qardaşdan Maral xanım,
Vallah, dərdə düşdüm mən, gəl ay lay-lilay.

Sandıx üstə qalan var, ay Maral xanım,
Sözü-sözdən alan var layli-layli-lay
Gəlini vərin gedax, Ay Maral xanım,
Gözü yolda qalan var, Ay lay-li-lay-li-lay

Ay maral xanım, ay layli-layli lo.
Məhlədə atınız var, Maral xanım.
Sağ gözüm səni gözdər li-lay li-lay-li-lay
Eşqindən sevən yarın, ay Maral xanım,
Açılan gülə bənzər.
Ay lay-li-lay-li-lay.
Ay lilay-lilay balam,
Ay can lilay-lilay gülüm.

Qara at xalı neynər, ay Maral xanım,
Xalı butağı neynər,
Ay lilay-lilay balam,
Ay can lilay-lilay gülüm.
Sən təki yar olanlar, Maral xanım,
Malı-döyləti neynər, Maral xanım.
Ay-lay-li-lay-li-lay.

Siz gətirən kastymun, ay Maral xanım,
Düyməsi üzülüfdü,
Ay layli-lay-li-lay
Siz gətirən kəmərin, ay Maral xanım
Qubası üzülüfdü.
Ay lay-li-lay- li-lay.
Siz gətirirən duflinin, ay Maral xanım,
Davanı üzülüfdü,
Ay layli-lay-li-lay.
Ay lilay-lilay balam,
Ay can lilay-lilay gülüm.

Bu gələn aprel ayı, ay Maral xanım,
Yühlənir tütün tayı, ay li-lay-li-lay.
Tələsmiyin bacılar, ay Maral xanım.
Oluceh Hitler vayı,
Ay layli-layli-lay.
Ay lilay-lilay balam,
Ay can lilay-lilay gülüm.
Bakılısan Bakılı, ay Maral xanım!

Paltar aldım tikili, ay Maral xanım.
Ay layli-layli-lay.
Ay qız sənin şəkilin,
Sevən yardan çəkilsin,
Ay layli-layli-lay.
Ay lilay-lilay balam,
Ay can lilay-lilay gülü

Havı mərhələdə oğlan tərəfdən böyuxlardan biri üzünü gəlinə tutuf diyərdi:

Toy başlanan üş gündü,
Ərə gəldiyin gündü.
Doslar varsa şad olsun.
Düşmənlərə düyündü.

Və yaxud:

Dam budu,
deyə budu,
Unut dedən evini
Sən düşən deyə budu.

Gəlmışix sizin toyə,
Baxmıyın bizim boyə.
Çox şad oluf gəlmışix,
Mübarək olsun toyə.

Qımrıdan qız almışix,
Çaya limon salmışix,
Qardaşımın toyudu
Arzumuza çatmışix.

Oğlan evi:

Arişarıx gül-gül,
Barışarıx gül-gül.
Arşa tökən şərbət olsa
Biz içarıx gül-gül.

Qız evi:

Arişmarıx gül-gül
Barışmarıx gül-gül.
Arşa tökən şərbət olsa
Biz işmarıx gül-gül.

28.

Adətə görə havı bizim kəndə olduğu kimi ho biri kən-dərdə də oğlan öyündə bəyin anası gəlini lampanın ətrafında üş dəfə dolandırıv və bəylə gəlinin ağzına bal veriy ki, bal kimi şirin olsunlar.

Səlməniz nənənin canı ölməsin mən havı yaşa çatmışam bütün kəndərdə toy görmüşəm hər yerdə həavı cürə ediyər. Ho zamanlar halallıx almax vardı böyux-kicixdan, mü-qəddəslərdən. Oğlan anası tanrıdan, mü-qəd-dəs övliyalardan xeyir-dua istəyərək belə diyərdi:

Talada yeddi oba,
Kənarı qızıl quba,
Şəhərdən qız alırıx,
Sultan Şeyxəmir baba.

Sən özün bizə yar ol,
Bu gənclərə kömax ol,
Gəl xeyir duanı ver,
Sultan Şeyxəmir baba.

Ho zaman çöldə ya bəy özü, yaxud da honun vəkili tü-fəng atıy ki, bəd qüvvələri mərasim yerindən uzaxlaş-dır-sın, şəri məhv etsinlər. Zaqatalanın Əliabad kəndində isə gəlin gətir-mağə gidən zaman oğlan vəkili tüfəng atmazsa qız öyü-nün adamları hoları içəri buraxmazdır. Gəlin oğlan öyünə gələndə mütlax boşqaf sindirif pis gözdəri qırmalıdır. Boş-qafın qırıntı-larını suvay qızlar götürüf axşam yatanda baş-darının altına qoyarlar ki, yuxuda gələcəx qısmatdarını gör-sünlər. Diyilənlərə görə “gəlin gətirəndə honun ayağı altına qoyulmuş boşqaf sın-mazsa, tüfəng açılmazsa, lampa sönərsə, bədbəxtlik olardı”. Gəlini oğlan öyinə gətirəndə xoş gün görmüş ağıbirçaxlardan biri gəlinin başına xüsusi tikilmiş al əlvan parçadan olan torvaya noğul-nabat düyü töküf gəlinin başına atardılar ki, şirinlix, bollux olsun. Ho mərasim vaxtiylə Suvagil kəndində xüsusi olarax keçiriy. Suvay qızlar gəlinin arxasına düzələr al-əlvan parçanı kim tutsa dimax ərə getmax növbəsi honundu. Habu adət hindiki gül atma mərasimini əski forma-sı-dir. Havı bizim kəntdərdə Bazarda, Qımrıda, Çovankolda oğlan anası qızın başına boşqafda təkcə, qelet¹⁸, kanfet-noğul atıy. Gəlin bəy öyünə gələndən soram qızlar yiğışif şən nəgmələr diyir rəqs ediyər. Sora da bəyin anası bəylə gəlini lanpanın ətrafında 3 dəfə firladıy ağızdarına bal veriy. Mən havı canımdan hər toya da çatmı-şam. Hər kəndə var havı adət. Havı bizim aşağı kənt-dər-də həvlə diyirlər:

Daram-daram toy gəlir,
Üş dənə fayton gəlir,
Gəlin çıxdı çardağa,
Gül qoyufdu bardağa,
Gəlinə söz diməyin,
Gidər deyər yarına.

Sora oğlanın bacısı qızların səsinə səs qatarax həvlə oxuyur-du:

Qımrıdan qız almışix,
Çaya limon salmışix,

¹⁸ peçenye

Qardaşımın toyudu
Arzumuza çatmışıx.

29. Bəy boynuna parça salma, bəy durquzma mərasimi

Havı bizim Qımir, Çobankol, Bazar və aşağı kənd oğ-lan toyunda icra olunan maraxlı adətlər-dən biri də oğlanın boynuna kələgayı salmaxdı. Ağbirçax nənələr kələgayı sal-dixca Allah babadan holara xoşbaxlıx istiyir-lər. Havı adətə çox vaxı el arasında, “parça saldı”, “bəy durquzdu” da diyir-lər. Bütün qo-hum qardaş, kənd əhli gəlif oğlanın və onun yançılarının boynuna parça salırlar, bəyə və onun əzizlərinə gözaydındılığı veriyirlər.

Bəy durunuf alındı,
Boyuna parça salındı.
Gəlin gələn axşamı,
Şənlik-süfrə salındı.

Bu dağlar aşdı getdi,
Dərələr qaşdı, getdi,
Muştulux bicilərə*,
Bəylər barışdı getdi.

30.

Havı bizim Yuxarı Çardaxlar kən-din-də toydan əvvəlki günü parçabiçıdı olurdu. Hindi o adətlər azalıfdı. Qızların ya-nına tay-tuş qızlar yiğilirdilar. Halay kimi xornan mahnı oxu-yurdular. Oğlan tərəfdən gətirirdilər parçaları bir-bir göstə-rirdilər. Həmin o günü qız tərəfin toy günü sayılırdı. Amma qız tərəfin toyu çalınmırkı ho vaxı. Oğlan tərəfin toyu çalınırkı. Soradan başlayardı qız tərəfin toyu çalınmağa. Səksanıncı illər-dən başdadı. Səksanıncı illərə kimi sakitcə keçirdi, xınayaxdı kimi bir şey olurdu. Sonrakı günü qız köçürdü, oğlan tərəfdə toy olurdu.

Oğlan tərəfdə də gəlin gətirməyə gedincə bəy du-rur-du. Oğlanın sağdışı, soldışı cərgəynən dururdular. Hansı stol-lardakı bəy oturasıydı, sağdış, soldış oturasıydı, balaca oğlan uşaqları orda cərgəynən oturar-dılar, əlində kabab gətirirdilər, o kabab-dan özdərinə nəmər götürməmiş hordan durmurdular. Oğlanın bacısı, ya yengəsi başında xonçaynan, xonçanın içində bərə-kət rəmzi olan tər halva, çörək, şirniyyat olardı. Başda bəyin bacısı fırlanırdı, arxa-sında da bəyin sağdışı, soldışı “Vağzalı” sədaları altında 3 dəfə dövrə eliyir-dilər. Cərgəynən dururdular. Ən birinci ata-anası, əmisi, bibisi, kişilər bir-bir gəlif pul qoyur-dular bəyin, sağdışın, soldışın civlərinə. Qadınlar isə ipək par-çalar, baş yaylıxları, şərflər, gülvəngilər bəyin boynuna və sağdış-soldışın boynuna salırdılar. Kim boy-nuna şərf salırdısa, elə bil ki, öz şadlığını biruzə verməkdən ötrü ortada oynu-yurdular. Zurna, nağara çalırdılar. 3 gün də toy olurdu. Əvvəlki günü qız tərəfdə toy olurdu, sonkı günü – gəlin gətirən günü oğlan tərəfdə toy olurdu. Üçüncü günü də üzəçdi olurdu. Üzaçdida da çox qohum-qardaş iştirak eliyirdilər. Gəlin qohum-qardaşa şirin çay verirdi. Səhər gəlinin

üzündən qaynata duvağı açır, qırağa qoyur, əlinə də xələt verir. Ata ölüfsə əmisi, ya böyük qardaş onu əvəz eliyir. Honnan sora gəlin həyətə çıxı, gələn qonaxlara çay veriy. Qohum-qar-daşların içindən kim ho çayı içirsə, stəkanın içində pul qoyur, gəlinə kömax eliyənnər pulu yiğif gəlinə veriyilər. Hindi havı adət bizdə qorunuf saxlanıy. Honnan sora axşama kimi çalırdılar. Həvirdə bəyin oğur-lanması adəti qorunuy. Adətə görə, bəyin dosları vəkil-dən bəxşış aldıdan sora honu məclisə gətiriyilər. Əgər uzaxdan qız alınırsa, gəlini gətirən vaxtı adət ediliy.

31.

Havı saxurların yaşa-dığı Gözbarax kəndi varha, mən ho kəndin gəliniyəm. Ho kəndə oğlan toyu günü sübh tezdən əmisi bəyi dəlləyə aparıy, honu hazırladıdan soram çalğıyla mağara gətiriy. Bəy məclisə gələnə kimi, dosları honu ya özünü, ya da paltarını, ayakkabısını oğurluyur. Yalnız vəkil-dən bəxşış aldıx-dan soram geri veriyilər. Digər tərəfdən də bəy oturduğu stuldan duran kimi gözdə-qulaxda olan dosları bəyin yerində oturar, bəxşış aldıxdan soram duruyalar. Oğlan toyunda bütün Zaqa-talanın kənddərində höcətləşmələr cox oluy. Kim-kimi yıxdı, kim-kimə qalib gəldi və s. Ay bala, hindi hardadı helə adətlər. (Restaran çıxandan ho gözəl adətlərimiz də sıradan çıxı). Bir sini halvanı və yaxud ma-xa-ranı ortalığa qoyur, bəyin dosları isə hona keşih çəkiylər. Kimsə sinini oğurlaya, yaxud siniyə əl dəymədən ağızı ilə onu arxasından aşırı bilsə, halva hona çatıy.

Zaqata-lanın kənddərində əvvəller toylar üç gün çalınar, istər qız, istərsə də oğlan toyları açıx havada keçiriliydi. Açıx toylarda qaş qaralanadək gələnlərə yimax-içmax veriy-lər, qonaxlar oyuna dəvət olunardılar.

32.

Oğlan toyunun səhərsi “üz aşdı” – “üzduvağı”* günü keçiri-lərdi. Qədimdə həmin gün münasibəti ilə çalğıçılar dəvət olunur, şənlix edərdilər. Havı bizim kənddə olduğu kimi, rayonun bəzi kəndlərində Aleybatda, Suvagilda, Mosulda, Çovankolda, Bazarda və başqa kəndlərdə də adətə görə gəlin üç-yeddi gün sübh tezdən duruf məhlə-bacanı süpürər, samavar qaynadar, gələn qonaxlara çay verərdi. Çay süfrəsinə gələn qohum-qardaş bölmənin içində pul qoyar, gəlinə və honun ailəsinə göz aydınlığı veriyilər. Əksər kəndlərdə isə (Qımrı Bazar, Çobankol, Muxax) ərə gedən qızə üç gün ata evindən xörax aparıylar. Əvvəller qız anası qırx gün sora qızını qonax çağırardı ki, düşdüyü ocağa öy-rəş-sin. Xeyli vax gəlin qaynataya görükmüyü* hörmət əla-məti olarax.

33.

Zaqatalanın Car kənddində toyun 2-ci günü gəlinin üzü-nü qaynata açıf əlinə pul qoyur, habunu heş kəs görmə-məliydi. Gəlin bir neçə gün böyxulara hörmət əlaməti olarax üzü örtülü gəziy.

34.

Havı bizim azərbaycanlılar yaşayan kəndlərində üç gün oğlan toyundan sora qız öyündən oğlan öyünə gəlinə yimax aparılıy. Yimaxlarda də əksərən milli mətbəxi əks etdiriy. Yimax aparmax funksiyasını qız yengələri, qızın yaxın qohum-ları həyata keçiriy. Qızın düşdürüğu aylə böyx olanda hər gün iki qavda yimax gəliy.

35.

Havı adət bizim avarların yaşadığı Carda havı cürədi. Yalnız oğlan toyunun 3-cü günü yengələr tərəfindən yimax və şirinyyat aparılıy.

Car kəndində gəlin öz yengələriyən birgə güzgü, lanpa, samavarın ətrafında firlanıy, bəydə öz sağışlıları ilə gəlinin arxasında gediy, havı arada bəy gəlinin əlindəki yaylığı almağa çalışıy ki gələcəkdə üstünlük honda olsun. Zaqtala toylarında təzə gəlinin ayağı ruzili olsun, düşəcəyi övə bol-bərəkət aparsın diyə qaynana gəlinin başı üzərində çörax kəsiy. Havı adət Zaqtalanın Qimir, Çobankol, Bazar, Muxax kənd-lərində bir başqa cür nəzərə çarpıy. Qız ata öyündən çıxarkən qız anası və yaxud böyük bibisi qızla oğlanın başı üstündə çörax bölüyü, yarısını qız veriy özü ilə oğlan öyünə ruzi bərəkət aparsın, yarısını da ata öyündə saxlayırlar ki, qız öyü-nün bol-bərəkətinin hamisini özüylə aparmasın.

Vaxtıyla toyalar iki, yaxud üç gün davam edərdi. Nəmər vermə adəti Zaqtalanın müxtəlif kəndlərində fərqli nəzərə çarpır. Avarların yaşadığı ərazilərdə (xüsusən Carda) belə bir adət var ki, toyun 2-ci günü bəy sağış-ləriylə ona məxsus ayrılmış kürsüdə oturur. Bütün qohum-qardaş, ya-xın-lar gəlinlə birgə gəlib oğlandan əvvəlcədən qızın san-dığında ata evindən gətirdiyi halvanı alıy, bir-bir hamının ağızına verir ki, şirinnik olsun, mehri-banlıq olsun. Sora da kim halvanın dadına baxardısa, gəlinə nəmər verər-di. Sora hamı yerli havaya oynayırdı. Halva üümümiy-yətlə, Zaqata-lanın həm toy, həm də yas mərasim-lərində geniş istifadə olunur. Məsələn, azərbaycanlılar yaşayış kəndlərdə ölüünü 40-da düyü halvası* paylanılır. Toylda gəlin özüylə halva aparıy və s.

36.

Böyülxlarımız diyərdilər ki, Suvagildə vaxtıyla həvlə bir adət olufdu. Horda oğlan toyunun səhərsi bəy oz yançıları qonum-qonşu, 50-60 adamla nağara, zurna, danburla çala-oxu-ya böyük bacısığıldı qonax oluy. Öncə horda səhər yimağını yyif-içdixdan sora qayıdırıldılar. Sora bəy çıxar-max mərasimi oluydu. Qonşudan gətiriydilər bəyi ata öyünə, yekə qavax stollarının üstü dolu xonçalar oluydu, bəyin şərəfinə qurulmuş ho xonçaları bəyin yaxınları qohumlar, qonşular gətirərdi. Öncə ata gəlif bəyin toyçün hazırlanmış papağının altına pul qoyurdu. Sora bütün kişilər pul veriy-dilər. Axırda da cərgəylə düzülmüş qadınlar bəyə xələt ve-riy-dilər. Qadın-larda xələt kimi parça veriydilər. Ho vaxdı qız öyündən böyük badyada zəhər aşısı gəliydi ortalığa. Bəyin qavağında badyanın ağızı açılıydı. Diyiliydi ki, qiymət versin aşa. Bəylə bərabər sağışlə soldışı nəmər veriydilər. Sora həmən aşdan oturanlara veriydilər. Axırda da bir cuvan əlin-də podnusla nəmər yiğirdi. Ho pul, qız öyünə çatırdı.

37.

Havı bizim saxurlar yaşa-yan Mamrix kəndində qız oturacağı kürsüyə öncə bəxti gətirmiş ağbirçax nünələrimizi otuzdururlar ki, tezə gəlin də uzunömürlü, bəxti gətirən ol-sun.

Gəlin oğlan öyünə gəldixdən soram honun öz diliylə söylədiyi nəğmələr var:

Hündür öydə gəzirəm,
Əldə limon əzirəm.
Ağır yerin qızıyam,
Ağır-agır gəzirəm.
Dağdan yorğun gələndə,
Səhər tezdən duranda,

Çobankolu görəydim,
Gün dağlara vuranda.
Qızıl üzük qaşa mən,
Barmax çaldım daşa mən.
Uşax idim, bilmirdim,
Hindi düşdüm başa mən.

Sora da qonax getdixları öydə yiif-içəndən soram cu-van qızlar söhbətə yığışardılar. Gecə səhəri kimi söhbət-söhbət dalından gələrdi. Kim yatardısa, kim çəşif horda kir-pix qırpar-dısa, honu yatdığı yerdəcə döşəga tikərdilər. Bax, həvlə adətdər vardı.

Havı Salam-məlix mahnisını Qaxlılar Tunqay məlix kimi də oxuyurdular.

38. BEŞİYƏ SALMA

Bizdə uşağıın 40-ı çıxası günü beşiyə salma ediyər. Bü-tün qohum-qardaşı, qonşuları qavaxkı gündən çağrırlar ki, ay flankəs, savaxları flankəsin uşağıının beşiyə salmasıdır, gələr-siz. Beşiyə salma gününün savaxsı uşağı yaxşıca çımiz-diriyər, paklıyıylar, qoyuylar beşiyə. Hamı gələn hona hədiyə gətiriy. Havı məə nüvəmin beşiyə salmasına o qədər adam gəlmışdı ki, otağın biri paltarla dolmuşdu.

39. YAS MƏRASİMİ

Havı bizim kəntdərdə yas adətdəri əvvəllər fərqliydi. Soram imkana görə hər şey dəyişdi. Bizlərdə yas bir qayda olarax, 3,7, adnalar Qırx və 52-dən ibarətiydi.

Hindiki kimi təmtərax yoxuydu. 52-də qırx çıxannan sora diyillər rəhmətdiyin sümükləri bir-birinnən ayrılır. Bu-ğum bugum-nan ayrılır. Ho gecə 52 oxudullar. Mövlud eli-yirdilər. Basdırın gününən heyvan kəsilir, ehsan vərilir. 3 gün dalbadal. 4 adna, 7 gün. Şıələr 7 günü dalbadal vərillər. On-nan sora qutarır. Amma bizimki ara-ara yeddi gün olur. Sora 40 olur.

Mərhumun 52-də mövlud mərasimi* təşkil ediyər, ilahilər oxunur, şərbət paylanır. Camaat 40 gün sübh tezdən (yəni kişilər) qəvr üstə gediyər. Havı adətə el arasında “Qulfi çıxarmax”* da diyiliy. Ho vaxlar bütün kəndin kişiləri yığılıf qəvr üstə gidir-dilər. Müəyyən dualar edilif, zikir oxu-nuydu. İxləs surəsi oxunulur. Soram da mər-hu-mun öyüne gəlif ehsan çörəyini kəsiylər. Havı adət öy yiyəsinə əziyyət olmasın diyə soralar yığışılsa da ama hindi yenə də mərhumun yaxınları havı adəti qoruyuf saxlıyırlar. Qadınlar yalnız mərhumun 40-da gedə biliylər. Hona kimi getmax günahdi. Ölə utanar, – diyirlər. Ho günü bütün qohum-əqrava öyündə bisirdiği tosal çörəyindən, qiyacdan, şirin-çörəhdən gətirər, dua edər. Helə qavırsan-dix-daca gətirilən şir-niy-yatlar paylanıldı. Ağları ad-lar-da yasa gələn ana-bacılarımız aşixlar kimi deyişirlər. Daha ağının, oxşamanın ardi-arası kəsilmir.

Nərdivanı götürün,
Dar küçədən ötürün.

Qərevin ölümünü

Anasına yetirin.

Otaxda yatan oğlum,

Yastığı kətan oğlum.

Bilseydim ölüm vardi,

Özüm gidəydim, oğlum.

Çox zaman yasdarda qarşı-qarşıya oturmuş qadınlar deyi-şirlər:

Ay bacılar, başlıyax,

Dərdimizi aşlayax.

Qurbətdə ayrı düşən

Qardaşlardan başlayax.

Çaya saldım qaşığı,

Dindirmeyin aşığı.

Qardaşsız bacıların

Olmayıır yaraşığı.

Ürəyim, ay ürəyim,

Bitir Allah, diləyim.

Həmişə geysin qara,

Düşmən, sənin diləyin.

Daş üstə quş otursun,

Quş-quşa tuş otursun,

Kim bizi istəməsə,

Yurda bayquş otursun.

Göydə uçan qazdımı,

Qənədləri sazdımı,

Yaman günə qalasan,

Fələk, dərdim azdımı.

Dağlarda, meşələrdə,

Şam yanır şüşələrdə.

Sən ho qızın dərdindən,

Qalmışdın küçələrdə.

Qızılgül oymamışam,

Baş yerə qoymamışam.

Sən məndən doyub gəzsən,

Mən səndən doymamışam.

Gedirəm, yol üstəyəm,

Sərçəyəm, kol üstəyəm.

Azrayıl, alma canım,

Cavanam, kol üstəyəm.

Gedirəm, yolum budur,
Dərd budur, zulum budur.
İstəməyən yar düşsə,
Əcalsız ölüm budur.

Gəmi gəldi, yan gəldi,
İçində bir can gəldi.
Vətən həsrəti çəkdim,
Gözlərimdən qan gəldi.

Yazı yaza bilmirəm,
Qara poza bilmirəm.
Vətən orda, mən burda,
Ayrı dözə bilmirəm.

Baxsız oldum mən özüm,
Balkona limon düzüm.
Eşqiylə sevən yarım,
Səndən necə əl üzüm.

Üt üstündə yumurta,
Ana, məni unutma.
Ana, məni unutsan,
Göz yaşımı qurutma.

Dağ-dağ oldu,
Yağ yandı dağ-dağ oldu.
Keçən gün yadıma düşdü.
Ürəyim dağ-dağ oldu.

Dağda nəvar,
El köçüf dağda nəvar,
Ay Məcnun xəyallı könlüm,
Leylisiz dağda nə var.
Yaralı qoydun məni,
Nar kimi oydun məni,
Nə gölgəndə yer verdin,
Nə bir günə qoydun məni.

Yaralıyam yanımdan,
Quşlar doyuf qanımdan.
Göydə mələklər yatırı,
Mənim ahu-zarımdan.

Əziziyəm, el ağlar,
Yağış yağar sel ağlar.
Mən oldum qərif eldə,
Qəvir qazan bel ağlar.

Əzizim, yaram dəydi,
Təbib yox, yaram dəydi.
Dərddi qədrini dərddi bilər,
Dərdsiz nə bilər haram deydi.

Bu Mamrixın yoldumu,
Hər tərəfi boldumu.
Getmə-getmə diyəndə,
Hindi yaxşı oldumu.

Gedirsiz uğur olsun,
Yollar dolu gül olsun.
Sora dimax olmaz,
Hindibet dinən olsun.

Ölürəm, üstümə gəl,
Yanıram, tüstümə gəl.
Şad günümüzə gəlmədin,
Qavrımin üstünə gəl.

Mən gedirəm oyana,
Bu dünyadan doyana.
Bu dünya haram olsun,
Sevdiyin tək qoyana.
Gedirəm, yolum Şirək,
Şirəkdə qızıl dirək.
Qurvan olum, bacılar,
Sınıfdı cavan ürək.

Gedirəm, yol üstəyəm,
Bülbüləm, kol üstəyəm.
Əzrayıl, alma canım,
Nişanlı toy üstəyəm.

Dağlarda ilan olmaz,
Dərdimi bilən olmaz.
Ağlaram öz-özümə,
Göz yaşım silən olmaz.

Qardaşın adı yaşar,
Su gələr, Qanıx daşar.
Mən dərdimi söyləsəm,
Külli qardaş ağlaşar.

Mən gedirəm yol eylə,
Yol üstündə gül eylə.
Səninlə yidix çörax,
Ayrıldım, halal eylə.

Əzizim əsən yellər,
Zülfüqar kəsən yellər.
Sizə amanat olsun
Mən ayax basan yerlər.

Məni qardaş ağlasın,
Qursun bardaş ağlasın.
Qardaşım ağılıyanda,
Dağlar, daşlar ağlasın.

Beləmi yarı qalar,
Gözümdə sarı qalar,
Ömür gedər, gün gedər.
Qəlbim yaralı qalar.
Ağ köynəyim tikilir,
Hərdən əlim qurtarır.
Qardaş yada düşəndə,
Şirin dilim tutulur.

Yaralıyam yanımıdan,
Quşlar doymaz canımıdan.
Elə bezar olmuşam,
Mən bu cavan canımıdan.

Yaralıyam yanımıdan,
Quşlar doymaz canımıdan.
Dünya belə pis gəldi,
Bezar oldum canımıdan.

Bacılar bacısıyam,
Şirin can acısıyam.
Harda qərif bacı var,
Mən honun bacısıyam.

Alçalar, ay alçalar,
Yarpaxları göy çalar.
Qardaş itirən bacılar
Görən havaxt dincələr.

Laylay de, dolan, ölməz,
Hər rəngi solan ölməz.
Sonsuzluq yaman şeydir,
Balası olan ölməz.

Laylayım el başına,
Sancılsın tel başına.
Səni kim istəməsə,
Qalmasın il başına.

Mənim gül butam, oğlum,
Ətrinə batam, oğlum.
Bir isteyim varıydı,
Toyunu tutam, oğlum.
Ata yəhər bağladım,
Üstə kəmər bağladım.
Cavan yesir əsir düşdü,
Vay-vay deyə ağladım.

Ördək göl bərabəri,
Ceyran çöl bərabəri.
Haburda bir iyid ölüf,
Cəmi el bərabəri.

Təndiri sən oddadın,
Sən saldın, sən oddadın.
Ölən iyiddən betər,
Qəlbimi sən oddadın.

Ho tayda ağlaşarlar,
Saç-saça bağlaşarlar.
Bu viranə qəlbimdə,
Bayquşlar ulaşarlar.

Qardaş-qardaş, xan qardaş,
Qıqqacı baxan qardaş.
Dərdimə dərt bağladın,
Ay mənim şirin qardaş.

Ağlayan başdan ağlar,
Kirpihdən, qaşdan ağlar.
Bu iyidin anası,
Duruf o başdan ağlar.

Havırdə yaralı çoxdu,
Könlü qaralı çoxdu.
Bostanı dolu döyüf,
Tağı yaralı çoxdu.

Əzizinəm bizə gəl,
Yel götür düzə gəl.
Sağlığında gəlmədin,
Barı mən öləndə gəl.
Məni qardaş ağlasın,
Qursun bardaş ağlasın.
Qardaşım ağlayanda
Dağlar, daşlar ağlasın.

Mən aşix bu dağıynan,

El getməz bu dağıynan.
Sənə yaxşı deməzlər,
Mən ölsəm bu dağıynan.

Qızılgül buta-buta,
Açıldı buta-buta.
Allahdan bir arzum var,
Qoyulax bir tabuta.

Mən aşix yarı xaldı,
Gözümdə sarı qaldı.
Ömür getdi, gün getdi,
Qəlbim yaralı qaldı.

Çay daşı, çardax daşı,
Çayda qurdum bardaşı.
Ölsə də duşman ölsün,
Heş ölməsin qardaşım.

Çəpərəm qorxuz məni,
Yıxılsam durquz məni.
Hara qoyuf gediyəsən
Vətəndə yalqız məni.

Bakının böyrü ada,
Düşüfdü anam yada.
Qardaşım gün görmədi,
Bu yıxılmış dünyada.

Adam öləndə ho vaxlar kəfənin üstdən bir dəstə reyhan qoyardılar ki ölülərə pay olsun deyə. Reyanın iyi yaxşı oluy. Ölünü çımizdirmək üçün məhlədə bir yer düzəldiyilər. Həmin yerdə 3 gün gecə lampa yandırıylar ki, ölüün ruhu şad ol-sun.

Ölünü götürən yerə daş qoyarlar, aparanda arxasında atsınlar. Ölünün üstünə güzgü qoyerlər ki, ruhu insanlara zərər verməsin. Öydə olan bütün güzgüləri ağ örtuxla örtərlər. Cunkü diyilir ki, ölüün yaxınları göz yaşı tökdüyü üçün ruh suyla aşif-daşan sirat körpüsündən keçə bilməyi. Həmin tökülən göz yaşlarından körpünün suyunu artırıry. Hona görə mənzil başına çata bilmiyən ruh qəzəflənif geri qayıdır. Açıx güzgü olarsa əksi hora oturur. Əgər həmin vaxtı açıx güz-güyə kimsə baxarsa, ruh ho adamı tutuy, – diyirlər.

BAYATILAR

1. Muxax başı Çardaxlar,

Su dolduran bardaxlar.

Yaman yadıma düşüf

Yarımnan keçən vaxlar.

2. İreyhan dəstə durar,

Yan vurar, dəstə vurar.

Kimin anası ölsə

İl boyu xəstə durar.

3. Gün qalxar öz vaxtına,

Gedər çıxar taxtına.

Niyyətin hər nə olsa

Qismət olar baxtına.

4. Dağ başında iz olmaz,

İz olsa da düz olmaz.

Dəvə adamsız otlar,

Sürü çovansız olmaz.

5. Mən aşix bugda gördüm,

Buğdanı tağda gördüm.
Gözəli cançida*,
İyidi Tuğda gördüm.

6. Muxaxda kimin var,
Oğlan, girmə, həkim var.
Mənim könlüm səndədir,
Sənin könlündə kim var?

7. Palçix tutdum ban üçün,
Çit aldım tuman üçün.
Allah qızı yaradıf
Bir iyid oğlan üçün.

8. Mamrix yolu düz gedər,
Bir qəmzəli qız gedər.
Qızın biri yüz tümən,
Yenə də ucuz gedər.

9. Çıxdım Muxax yoluna,
Baxdım divanxanaya.
Mənim yarım komsomol,
Görsə məni tanıyar.

10. Sarı tübüñükünü,
Söylə könlündəkini.
Mənim könlüm nə bilir,
Sənin könlündəkini.

11. Ayvana gün düşüfdür,
Limonlar bürüşüfdür.
Tek qanat əyri plan
Bizim çölə düşüfdür.

12. Bayquş mənəm, bayquş mən,
Bayquşlara tayquş mən.
Oturuf ağılıyıram,
Balam yada düşəndə
Yay, qış mən.

13. Qax başında qala var,
Qaxda karvansara var,
Dindirmə ürəyimi,

Açılmayan yara var.

14. Bu bulax oyma bulax,
Suyundan doyma, bulax.
Bu gün yarın gəlifdi,
Getmağa qoyma, bulax.

15. Bulaxı buz bağlasın,
Divin yarpız bağlasın.
Tutsun mənim qolumu,
Yaramı yar bağlasın.

16. Yar, yar dimə, ayıfdı,
Yar Gəncədə zayıfçı.
Yarın şirin dilləri
Məndə canmı qoyufdu.

17. Yarımın yarı çoxdu,
Məndən əzizi yoxdu.
Hamını gözdən salsa,
Məni saldığı yoxdu.

18. Yarım gediy oyana,
Bu dünyadan doyana.
Bu dünya haram olsun,
Səni əldən qoyana.

19. Bağça bağa amanat,
Hayva nara amanat,
Uzaxda üç balam var,
Allah, saa amanat.

20. Əziz naçannix ağa,
Dərdimi diyim sağa.
Saa bir minnətim var,
Nüvəmi göndər mağa.

21. Bakı yolu xilasa,
Havax gedif gələrsən?
Axşam xiyal eyləsən,
Bəlkə məni görəsən.

22. Əsgərlər gidir qatar,
Yuvada laçın yatar.

Ay mənim əziz nüvəm,
Havax vətənə çatar.

23. Qazanda qaymax olmaz,
Qaymağı soymax olmaz,
Sevgi çox şirin paydı,
Sevgidən doymax olmaz.

24. Toy başdanan on gündü,
Təyin olan bu gündü.
Dostlar varsa şad olsun,
Düşmənlərə dügündü.

25. Taladan qız almıyın,
Yarı yada salmıyın.
Doktora aparmıyın,
Gedif dulu almıyın.

26. Talada yeddi oba,
Kəmərdə qızıl quba.

Arzumu yerdə qoyma,
Sultan Şeyxəmir baba.

27. Qoç dimişəm qurvana,
Yarım gəlsin imana.
Ol Xuda kömax olsun,
Yarım təki cavana.

28. Əzizim necə yaram,
Sızıldar gecə yaram.
Ay oğlan, bilmirsənmı?
Mən sağa necə yaram.

29. Bakıda bülvar oğlan,
Ağızda xal var, oğlan.
Anam saa vərməyir,
Allaha yalvar, oğlan.

30. Ləngəridə* üzüm var,
Üzüm, səndə gözüm var.
Bir öydə iki bacı,
Kiçiyində gözüm var.

31. Qızıl üzüh qoşa mən,

Barmax çaldım qaşa mən.
Uşax idim, bilmirdim,
Hindi düşdüm başa mən.

32. Qızıl üzüyün qaşı,
Ortada zümrüt daşı.
Durum başına dönüm,
Yarın kiçih qardaşı.

33. Aynadan baxdı yarım,
Könlümün taxtı yarım,
Üzündə göz izi var,
Saa kim baxdı, yarım.

34. Ayvan başı midaxil*,
Aynalardan dər axır.
Şeyx oluf bileydim,
Sevən yar kimə baxıy.

35. Hündür öydə gəzərəm,
Əldə limon əzərəm.
Ağır yerin qızıyam,
Ağır-agır gəzərəm.

36. Payız qışdan əzəldi,
Yarpax tökən xəzəldi.
Vətən viran olsa da,
O cənnətdən gözəldi.

37. Nəlbəkidə üzüm var,
Dimərəm bir sözüm var.
Kəfənə bağlamayın,
Ürəyimdə sözüm var.

38. Qavırsanlıx kənd oluy,
Gedən hora bənd oluy.
Ana yol gözləmaxdan
Gözlərinə qan dolur.

39. Qalyanın başı yandı,
Od qoydum, başı yandı.
Bir dənə oğlum öldü,
Ürəyim başı yandı.

40. Sarı armud miyanə,
Halal olsun yiynə.

Mən bəxtəvər deyirəm,
İstəyinə gedənə.

41. Toy başlanan üç gündü,
Ərə gəldiyim gündü.
Dostlar varsa şad olsun,
Düşmənlərə düyündü.

42. Çovan çöldə durufdu,
Tüfəngi doldurufdu.
Mənnən balam arası
Sıra dağlar durufdu.

43. Saf su gedir daqlara,
Yayılır yaylaxlara.
Canım qurvan olsun,
Dəf çalan barmaxlara.

44. Qarabağda qalan var,
Qol boynuna salan var.
Qoyma gəlim vətənə,
Gözü yolda qalan var.

45. Yazını yazan bilər,
Yazını pozan bilər.
Tərlan quşun yuvasın
Çöllərdə gəzən bilər.

46. Əziziyəm, Göyçəm hey,
Sənsiz keçir ömür, hey,
Qurbət eldə yer tutdum,
Ünüm çatmaz Göyçəm, hey.

47. Dağda bitər yasəmən,
Endim gəldim düzə mən.

Nə ana var, nə bacı,
Səsim qatam səsə mən.

48. Bir öy tikdim dəyirmi,
Çubuxları iyirmi.
Gəlin, hara gidirsən,
Bu öy sənin deyilmi?

49. Sandıx üstə çil fərə,
Gedin diyin Cəfərə.
Cəfər, yarın uşaxdı,
Qoyuf getmə səfərə.

50. Əzizinəm be çara,
Beçarəyə nə çara.
Qanım qıflı qaldı,
Gedim kimə açara?

51. Əzizim zəmisinə,
Su düşmüş gəmisinə.
Tutun bu cocuxları,
Tapşırım əmisinə.

52. Təbriz üstü güneydi,
Şüşələr dolu meydi.
İncitməyin qəlbimi,
O, bir yaralı neydi.

53. Mən aşix orax ilə,
Gül bişdim orax ilə.
İtirdim söygilimi,
Gəzirəm sorağıyla.

54. Durnalar qatar gedər,
Mənzilə çatar gedər.
Vəfalı daim gözlər,
Vəfasız atar gedər.

55. Ayrılıxdı, amandı,
Ayrılıx çox yamandı.
Görmürəm vəfalımı,
Düzü xeyli zamandı.

56. Ocax yanar, tüstülər,
Yayda düşər istilər.
Yaxşilar yaxşı olur,
Pislər elə pisdilər.

57. Karvan yola düzələr,
Qara gözlər sözülər.
Mən yarı istəməsəm,
Əlim yordan üzülər.

58. Dağ başında sar gedər,
Tərlanı pulsar gedər.
Zəhləmgidir o yordan,
Hər sözdən küsər gedər.

59. Əzizim gül üzündə,
Gül ətri gül üzündə.
Səhərin al şəfəqi,
Açılfı gül üzündə.

60. Mən aşix gülə bir də,
Şeh düşmüş gülə bir də.
Qurvan olum ho yara,
Ağlaya, gülə bir də.

61. Arazam, axmağım var,
Qızıldan çaxmağım var.
Ölkə tufana dönsə,
O yara baxmağım var.

62. Əziziyəm, yaralı,
El xanı, ova xanı.
Dalda bir yer olaydı,
Açaydım gül yaxanı.

63. Mən aşix üzüm sarı,
Yetişmiş üzüm sarı.
Tuteydim ağ biləhdən,
Çəkeydim özüm sarı.

64. Dağların sal buzları,
Sal daşı, sal buzları.
Hər gün səni gözlərəm,
Bir bizə də gəl barı.

65. Yolun dağlı, qayalı,
Hər şeydən oldum halı.
Canımı oda salır,
Üzdəki qara xalı.

66. Dağın qarıyam, ellər,
Bağın gülüyəm, ellər.
Yalnız bu gen dünyada,

Yardan yarıyam, ellər.

67. Əziziyəm o yan dur,
Aç gözünü, oyan, dur.
Dost olsan, vəfali ol,
Yoxsa bizdən o yan dur.

68. Mən aşix budax atar,
O dağı bu dağ atar.
Torpaxsız yerdə bitif,
Yarpaxsız budax atar.
69. Əzizim qana bular,
Qan könlüm qana bular.
Qanlıya yoldaş olma,
Səni də qana bular.

70. Əziziyəm buz bağlar,
Qışda çaylar buz bağlar.
Aşix bir hikmət görüp,
Od içində buz bağlar.

71. Mən aşix gözüm aza,
Diridən gözüm aza.
Qorxuram mürgüləyəm,
Gözündən gözüm aza.

72. Bu dərə başdan gəliy,
Tökülüy daşdan gəliy.
Mən covana getmərəm,
Yatıf obaşdan gəliy.

73. Əziziyəm, xal səndə,
Bəstə boy, qamət səndə.
Görən gözlərdən irax,
Ağ billur, buxax səndə.

74. Mən aşix ala koldan,
Gəlirdim Ala koldan.
Tülək-tərlən gərəhdı,
Ovunu ala koldan.

75. Söz açma qan adından,
Qan axar qanadıynan.

Xəyalım gəzən yeri
Quş gəzməz qanadıyanan.
76. Aşix, yaza nə qaldı,
Xalın yaza nə qaldı?
Ülkər yolnan sallanıf,
Görüm yaza nə qaldı?

77. Pis keçəndə zamana,
Baxmaz yaxşı, yamana.
Aclıx əymış yoxsulun
Qəddi dönər kamana.

78. Əlində badyası var,
Badyanın qaydası var.
Sonrakı peşmançılıx,
Onun nə faydası var?

79. Tüfəng atma, səs çıxar,
Ovu daşdan gəz, çıxar.
Yaman günə səbr edən,
Yaxşı günə tez çıxar.

80. Əzizim düşəndə gül,
Budaxdan düşəndə gül.
Bülbül hey qan ağlayar,
Yadına düşəndə gül.

81. Mən aşix oyanasan,
Qəflətdən oyanasan.
Yardan mənə bir xavar,
Sən məndən o yanasan.

82. Aya bax necə gediy,
Dolanıf gecə gediy.
Bir əli yar qoynunda,
Bir əli haqqə gediy.

83. Sən gələndə qış idi,
Yollar hamı quş idi.
İstədim məhtuf yazım,
Barmaxlarım üzüdü.

84. Alma atdım alasan,
Çamadana salasan.

Mən ki getməli oldum,
Sağlıx ilə qalasan.

85. Qara at nalı neylir,
Qaragöz xalı neylir.
Ərim yaxşı oğlandı,
Dünyanın malın neylir.

86. Min dənə yabı gərəh,
Yar-yara bəbi gərəh.
Neylərəm göyçəh yarı,
Ağlı-kamalı gərəh.

87. Stəkanın paxırı,
Şüşə saxlar çaxırı.
Məni sənə verməzlər,
Bu da sözün axırı.

88. Oturmuşdum Tiflisdə,
Üşdəsər dizim üstə.
Yardan mənə bir xavar,
Muştulux gözüm üstə.

89. Mixək əkdir tasıynan,
Dərmədim həvəsiynən.
Mənim naləli könlüm
Keşmədi gülüşüynən.
90. Oğlan, adın Mirağa,
Nöyütü tök çırağa.
Qardaş, məni yola sal,
Mənzilimdir irağa.

91. Mamrixın yollarında,
Gizlənif kollarında.
Bir cüt bazbend olaydım,
Yarımın qollarında.

92. Qarağat qıraxdadı,
Gözləri çıraxdadı.
Qardaş, bacı sal yola,
Mənzili uzaxdadır.

93. Əzizinəm gül alma,

Gül satandan gül alma.
Öz bağçan, gülün olsun,
Özgəsindən gül alma.

94. Əzizim bircə sənsən,
Dünya qədər gözəlsən.
Yüz qızların içində
Gözümdə bircə sənsən.

95. Əzizim aya doğru,
Gül baxar aya doğru.
Mən yazıx yatanda da,
Baxıram yara doğru.

96. Gülü əkdir divara,
Bülbül gələ suvara.
Qışı sənlə qışladım,
Yazı qaldım avara.

97. Mən aşix bir-bir düşə,
Şeh yerə bir-bir düşə.
Cavan ömrüm günləri
Yadıma bir-bir düşə.

98. Ay doğar, tək-tək doğar,
Gün doğar, tək-tək doğar.
Sənin kimi oğulu
Analar tək-tək doğar.

99. Qızılgüllərin olsun,
Tökülüf yerə solsun.
Arzum-muradım hodur,
Qızların toyu olsun.

100. Dağlar dağlara baxar,
Aradan sular axar.
Bizim yerdə adətdir,
Sevən sevənə baxar.

101. Göydə uçan quş mənəm,
Mən havadan düşmənəm.
Bu dərd canıma qalsa,
Qəbrimə sığışmaram.

102. Bulax başı lilli yar,
Al dəsmalın güllü yar.
Söylətdim, söyləmədi,
Dili şirin dilbər yar.

103. İreyhan əkdirim cıza,
Cücerif çıxdı dizə.
İreyhan boylu yarım,
Niyə gəlmirsən bizə?
104. Küsən yarım, barışax,
Aç qolları, sarışax.
Gedən yolundan qayıt,
Bırkı kəlmə danışax.

105. Gøy üzünün ülkəri,
Maşınların təkəri.
Mən sevən ülkərim
Sevənlərin sərkəri.

106. Ağac altında yarpız,
Yar gəlir yapa-yalqız.
Çiynində beşaçılan,
Kim deyər yara yalqız.

107. Əzizim Göyçə məndə,
Gül bitib göy çəməndə.
Mən Göyçədə doğuldum,
Yurd saldı Göyçə məndə.

108. Əzizim Göyçə məni,
Gün döyər göy çəməni.
Göyçəyə həsrət qaldım,
Axtarır Göyçə məni.

109. Mən aşiq ağlar məni,
Bağçalar bağlar məni.
Mən burda qərib ölsəm,
Bəs kimlər ağlar məni.

110. Mən aşığam ad olar,
Qavram dolu od olar.
Mən burda qərib ölsəm,
Ağlıyanım yad olar.

111. Ho yar gülü əkdirimi,
Hondan güləb çəkdirimi,
Zöhrənin ərə köçməyi
Doğrudan gerçəkdirimi?

112. Mən sevdim, ho da məni,
Qiymazdım yada səni.
Zöhrə deyən insafsız,
Sən saldın oda məni.

113. Mən vurğunam bu çölə,
Bu çəmənə, bu çölə.
Bir sonanı sevirdim,
Ho da uşdu yad gölə.

114. Məhlədə reyhan olsun,
Gül hona qurvan olsun.
Kim əhdini pozufsa,
Ho bədən viran olsun.

115. Qəmlinin üzü gülməz,
Gözünün yaşı silməz.
Sevgi vuran yaranı,
Heş kəs sağalda bilməz.

116. Canımda od qalandı,
Yerbəyerə dolandı.
Xəstə Əhməd hər ildə
Yüz dəfə soyulandı.

117. Məhəbbət yanmasaydı,
Min hava çalmasaydı,
Hər dərsdən beş alardım,
Bu qızlar olmasaydı.

118. Kimdir bu qapı açan,
İstekəndən su içən.
Yeddi qat yerə girsin,
Balamın sırrın açan.

119. Göydə uçan quşa bax,
Qanadları düşə bax.
Aləmə yaz gələndə
Bizə gələn qışa bax.

120. Qarabağda qalan var,
Qol boynuna salan var.
Qoy mən gedim vətənə,
Gözü yolda qalan var.

121. Sevgilim, ay sevgilim,
Sən mənim təzə gülüm.
Gül güldən gözəl olur,
Güldən gözəl sevgilim.

122. Qızılım axım-axım,
Qızıl üzüyüm taxım.
Qardaş, səni görməğə
Hansı dağlara baxım?

123. Quru çay axar,
Qoyun gəzən yaylaxlar.
Tikan bitsin, gül bitsin,
Balam gəzən yaylaxlar.

124. İki bacı bir boyda,
Bir toyda, bir bayramda.
İki bacı oynasın
Əziz qardaş toyunda.

125. Qardaşım, ay qardaşım,
Mənim əziz qardaşım.
Ölsə də bacın ölsün,
Heç ölməsin qardaşım.

126. Samalyot yerdədi,
Göydə deyil, yerdədi.
Allah, balamı saxla,
Balam uca yerdədi.

127. Qarpız kəsif yiyeñ yox,
Niyə kəsif diyəñ yox.
Əsgərdən balam gəlif,
Gözün aydın diyəñ çox.

128. Ho qız səsə gəlməyir,
Gül həvəsə gəlməyir.
Uzaxdan səs gələndə

Yaxşı səsin gəlməyir.

129. Tütünçülər tütündə,
Sarı sünbül içində.
Qapqara qaralıllar
Qara tütün içində.

130. Qoyun gəldi qaxlara,
Yayıldı yaylaxlara.
Ox, bacı, qurban olum,
Saz çalan barmaxlara.

131. Sazı çala bilmirəm,
Əldən sala bilmirəm.
Uzaxdakı qardaşı,
Yaddan sala bilmirəm.

132. Suda balıx yan gedər,
Yaramı açma, qan gedər.
Doxtor-moxtor neynərəm,
Cavan canım vay gedər.

133. Qızılğullər yoldadı,
Əl çatmamış koldadı.
Qız anaya müştulux,
Oğlan gözü yoldadı.

134. Suda mindim gəmiyə,
Söygülüm diyə-diyə.
Yar, öyümü sən yıldın,
Alıram diyə-diyə.

135. Mənim adım Məryəm,
Qəlbimdə doludu qəm.
Qayğı nədi bilmədim,
Qayğıya düşmüşəm mən.

136. Bağlarda üzüm canım,
Axtarır gözüm canım.
Hər səhər açılanda
Axtarır gözüm canım.

137. Stol üstə piyalə,
Hindi düşdüm xiyala.

Sən mənimsən, mən sənin,
Düşmə özgə xiyalə.

138. Çay kənarı kəndə bax,
Mən baxıram, sən də bax.

Qurvan olduğum, Allah,

Maa verən dərdə bax.

139. Kəndə bir aşix gəldi,

Oxudu, yaraşix gəldi.

4 nüvəmi görəndə

Gözümə işix gəldi.

140. Pəncərədən, aynadan,

Asif qazan qaynadan.

Dala durma, ay cavan,

Dövür sürən dünyadan.

141. Çöldəki qoşa çınar,

Qoşa yanaşı çınar,

Qardaş gəlif çatanda ,

Yarpağı düşə çınar.

142. Çovan çöldə durufdu,

Tüfəngi doldurufdu.

Məndən balam, arada

Sıra dağlar durufdu.

143. Su gidir dağlara,

Yayılır yeylaxlara,

Of canım qurvan olsun,

Dəf çalan barmaxlara.

144. Qardaş qoyunan gidər,

Baxar boyunan gidər,

Elimdə kilim çatdı,

Qızdar toyuna gidər.

145. Göydə uçan quş mənəm,

Mən havadan düşmənəm.

Bu dərd canımda qalsa,

Qəvrimə sığışmanam.

146. Maxara yağlıyıram,

Stola bağlıyıram.

Qardaş yada düşəndə
Həmişə ağlıyıram.

147. Şamama istiyirəm,
İstiyif bəsdiyirəm.
Ay mənim Hafsət gəlinim,
Səə çox istiyirəm.

148. Bağ içində quzu,
Quzuya vərdim duzu.
Min illərlə yaşasın,
Qardaşın ceyran qızı.

149. Mən gidirəm Tiflisə,
Dəryalar üzə-üzə.
Üş gözəl oturufsuz,
Gəlmiyəsiz siz gözə.

150. Qaşların qələm-qələm,
Pulum yox səni alam.
Səni gürcü aparsın,
Gürcüdən satın alım.

151. Mənim yerim hayandı,
Hər yan daşdı, qaladı.
Sağ böyrümdə yat, qardaş,
Sol böyründə yaradı.

152. Bu bizim Qımir kəndi,
Su gəlif basdı bəndi.
Balalarım olmuyan yerdə
Neynirəm belə kəndi.

153. Əslim Qandaxlıdı,
Sinəm çarpez dağlıdı.
Nə gələn yox, nə gedən,
Aleyvat yolu bağlıdı.

154. Qardaşım qaladadı,
Kağızı taladadı.
İsmarladım, gəlmədi,
Gözəllər aradadı.

155. Zaqatala yolu budumu,

Küçələri sudumu,
Şəhərdəki gül nüvəm,
Sənin nənən budumu.

156. Köynəyim sarı taxta,
Yuyuf sərdim otaxda.
Əziz anam, neyniyim,
Allah vermiyən baxta.

157. Qızılgül bütam olsun,
Dərd məndən irax olsun.
Atmasın qərif elə,
Əlimdən tutan olsun.

158. Qızıl üzüh laxladı,
Verdim anam saxladı.
Anama qurvan olum,
Yarı qonax saxladı.

159. Hündür ögün üstüyəm,
Kiçih yarın dostuyam.
Quran gətir, and içim,
Sən gəlincə xəstəyəm.

160. Qaradı qaşın sənin,
Yaşın on beşdi sənin.
Həmişə cüt gəziyidin,
Hani yoldaşın sənin?

161. Su səni, suda səni,
Saxlasın xuda səni.
Bir öpüm gözlərinnən,
Şirin yuxuda səni.

162. Bacımız adı Fatma,
Dərdim üstə dərd atma.
Muradımı sən bitir,
Ziyarət Babaratma.

163. Məhlədə qazan asın,
Altına çırpı basın.
Mən haburda mahni diyim,
Siz horda qulax asın.

164. İstəkanı ağ olsun,
İçi dolu yağ olsun.
Mən mahnını diyirəm,
Eşidənlər sağ olsun.

165. Mən gedirəm şəhərə,
Əlim dəydi yəhərə.
Körpü başda iki cüyür,
Bacarmadım keçməga.

166. Muxax başı Çardaxlar,
Su dolduran bardaxlar.
İndi də yadımdadı
Keçmişdən qalan vaxlar.
167. Haralhyam, haralı,
Düşdüm sizdən aralı.
Ay erməni əsgəri,
Hamınız olun yaralı.

168. İki dağınarası,
Dağda maral balası.
Bircə səə görəydim,
Qardaşın gül balası.

169. Dağlarda bitən ala,
Su gəlir lala-lala.
Qızılgülə bürünüfdü,
Bu bizim Zaqatala.

170. Üstündə var dört ayax,
Sözü dimişəm bayax.
Yüyürdüm, yetişmədim,
Qurusun belə ayax.

171. Armudam, qaxla məni,
Qaxlıyif saxla məni.
Qardaş gəlincə ölsəm,
Tabutda saxla məni.

172. Əsgərlər qatar-qatar,
Giyifdi güllü paltar.
Nüvəm öyə gələndə
Nenəsi murada çatar.

173. Gedirəm Çardaxlara,
Qoz, şabalıd yiğmağa.
Yolları çıñqıl, kəsəhdı,
Bacarmadım keçmağa.

174. Mən gedirəm Zəgənə,
Gül butağın əgənə.
Oğluma qız alacam,
Qarpız-yemiş dəgənə.

175. Zəyəm yolu uzaxdı,
Getdiyim yol Çaylaxdı.
Zəyəmə dönən döngə,
Döngə yeri Muxaxdı.

176. Zəgənin daşdı yolu,
Su gəlif basdı yolu.
Mən gedirdim Zəyəmə,
Keçə bilmədim yolu.

177. Divarda sazım qaldı,
Üstə qotazım qaldı.
Torpaxlar əldən getdi,
Dalıncax gözüm qaldı.

178. Qurvan olum adına,
Xuda çatsın dadına.
Niyə məktuf yazmırısan,
Düşmürəmmi yadına?

179. Qarabağın düzü var,
Çöllərində quzu var.
Oğul, nişannın gəlir,
Bəlkə diyən sözü var.

180. Maşın üstə mağara*,
Zülfün gəlmir darağa.
Gecə-gündüz dalınca,
Gəzdim sorax-sorağa.

181. Ay qardaş, paşa qardaş,
Suyu tamaşa qardaş.
Tez böyü, başa yetiş,
Aparax işə, qardaş.

182. Dağlar daşa amanat,
Gözdər qaşa amanat.
Əsgərdəki qardaşım,
Xuda, saa amanat.

183. Bu dağlar Zeyəm dağlar,
Başa-başa deyən dağlar.
Arsızlıx eləməsəm,
Ürəyim vərəm bağlar.

184. Sular arxa dolanıy,
İpək çarxa dolanıy,
Yad məhləyə gidən qız,
Qorxa-qorxa dolanıy.

185. Məhlədə üzüm səni,
Stola düzüm səni.
Hər yola çıxanda
Axtarır gözüm səni.

186. Ələkdəki barama,
Əl dəyməyin yarama.
Atam tutsun qolumdan,
Qardaş baxsın yarama.

187. Köynəyi yaşıl oğlan,
Geyim yaraşır oğlan.
Keçmə bizim şəhrədən*,
Anam dalaşır, oğlan.
188. Əziz ana, can ana,
Dərman istiyiram cana.
Dərman tapılarımı
Anadan ayrılna.

189. Uşaxların anası,
Hər dərdinə yanası.
Mülkənəyə*təhkimdi
Cavad xanın danası.

190. Ləngərədə* üzüm var,
Üzüm, səndə gözüm var.
Parçalaşan* hardadı,

Rəhmət, sənə sözüm var.

191. Hündür dağdan buz gəlir,
Əyilmiyib düz gəlir.
Şimal boyda qardaşa
İncə belli qız gəlir.

192. Bu yolun bərəsinə,
Çiyələk dərəsinə.
Bu canım qurvan olsun
Qardaşın balasına.

193. Qardaşa bax, qardaşa,
Papağı qoyar başa.
Bacının çətin işi
Düşər yaxşı qardaşa.

194. Qardaşın ağ üzü var,
Sürmə təki sözü var.
Qardaş, nişanlıın gəlir,
Yenə diyəsi sözü var.
195. Kərə yağı nəhrədədi,
Qız-gəlin şəhərdədi.
Qardaşa istiyən qız
Yuxarı məhlədədi.

196. Dağlarda qoyun-quzu,
Burma-burma buynuzu.
Qardaşa söz verifdi,
Çaylax tabunun^{*} gül qızı.

197. Akuşkanın işığı,
Oldum dillər aşığı.
Səni görüm min yaşa,
Dünyalar yaraşığı.

198. Gullər diyər dər məni,
Stol üstə sər məni.
Sən ki məni sevirsən,
Mən də sevirəm səni.

199. Yol üstə xırman olar,
Sovursan saman olar.

Qardaşdan məhtuf gəlsə,
Baciya dərman olar.

200. Gülü əkdirim ləyəmdə,
Gül boynunu əyəndə.
Bacılar şaddıx eylər,
Qardaş öyə gələndə.

201. Otağa vurdum polu,
Üstə qoydum stolu.
Anan sa qurvan olsun,
Ay ananın əziz oğlu.
202. Otağa gün düşüfdü,
Limonlar bürüşüfdü.
Ağlamıyorum, neyniyim,
Vətən yada düşüfdü.

203. Bu gəlin boyu bəstə,
Əlində gülü dəstə.
Gəlin iş qayıranda,
Qaynana düşdü həvəsə.

XORYATLAR

1. Gül alma,
Gül satandan gül alma.
Öz bağçan, gülün olsun,
Özgəsindən gül alma.

2. İçində,
Biz də olax içində.
Əriyif yağa döndüx,
Gözbarağın çölündə.

206. Daş qaradı,
Divi daşdan qaradı.
Mənim bu qara baxtım
Əzəl başdan qaradır.

3. Əkildi,
Əkmə muncux əkildi.
Əziz qardaş oğluma
Toylux parça biçildi.

4. Çoxludu,
Mənim dərdim çoxludu.
Dindirmə, yanar ürək,
Ürəyim yanıxlıdı.

5. Ötəri,
Heyva, nardan ötəri.
Qızlar sizi yaradıf
Oğlanlardan ötəri.

6. Vallah,
Oxudu qulfuallah.
Mən kiçih, qardaş kiçih,
Saxlasın əziz Allah.

7. Əzəl ağlar,
Altında gəzən ağlar.
Qardaşım əsgərdədi,
Bacın tək gəzər, ağlar.

8. Dağdı,
Bu nə meyvəsiz bağdı.
Çəkirəm balam dərdi,
Çəksəm də canım sağdı.

9. Getmərəm,
Ağ donu yellətmərəm.
İki dünya bir olsa,
O dünyaya getmərəm.

10. Al oğlan,
Al boynuna sal,oğlan.
Mən sevənə mən gedim,
Sən sevəni al, oğlan.

11. Qumuxludu,
Mənim dərdim çoxludu.
Dindirmə, gül ağlaram,
Ürəyim suluxludu.

12. Yaz göndər,
Payız göndər, yaz göndər.
13. Kağız-qələm tapmasan,
Sinən üstə yaz göndər.

14. Köş gedər,
Cavan ömrüm boş gedər.
On beş ilin ərzində
Altı günüm xoş gedər.

15. Kondələn yar,
Mənə gül göndərən yar.
Gülün yarpıza dönsün,
Mənə üz döndərən yar.

16. Ağ şalı var,
Ağ şalın oxşarı var.

Şəhərdən ötən cavan,
Qardaşın oxşarı var.

17. Ağlıyar,
Sinəsini dağlayar.
Atamın gül öyşüyü
Yiyə diyif ağlıyır.

18. Bağladı,
Zincir dağladı məni.
Düşmüşəm qərifliyə,
Yetən ağladı məni.

19. Sizin toyə,
Baxmayıñ bizim boyə.
Çox şad olub gəlmışəm,
Mübarək olsun toyun.

20. Şaftalı çiçəklədi,
Ciçəyi göyçəklədi.
Sevirəm diyə-diyə
Sevməyin gerçəklədi.

21. Qızılgülü al hindı,
Stol üstə sal indı.
Sevdin, ala bilmədin,
Yana-yana qal indı.

22. Paprusu yandırırsan,
Urusca qandırırsan.
Çox da gözəl döyülsən,
Nə məni yandırırsan.

23. Təndirə aş qoymuşam,
Üstə lavaş qoymuşam.
Yarım gəlir desələr,
Muştuluğa pul qoymuşam.

24. Əzizinəm ho xandan,
Ho paşadan, ho xandan.
Olaydım bir dəstə gül,
Asılıydım yaxandan.

MAHNILAR

1. Leyla

Gəl ikimiz dost olax, Leyla,
Şəraf içax, məst olax, Leyla.
Aşkarda olmasın, Leyla,
Xəlvətdixda dost olax, Leyla.

Atlas məzərin zəri, Leyla,
Yarın xumar gözləri, Leyla,
Sənin bircə kəlmənlə, Leyla,
Qavağında mən ölüm, Leyla.

Bura Turat düzüdü, Leyla,
Əlim dolu üzümdü, Leyla.
Bu şənliği yaradan, Leyla,
İraykomun özüdü, Leyla.

Zahı verənə qalsın, Leyla,
Güllər dərənə qalsın, Leyla,
Yara qismət olmuyuf, Leyla,
Qismət olana qalsın, Leyla.

2. Gəl, yarım, gül, yarım

Bu çaydan su axır,
Sular dərəyə baxır.

Mən yarı çox istirəm,
Yarım özgəyə baxır.
Gəl, yarım, gül, yarım,
Mənim nazlı ceyranım.
Dağ başında qış durmaz,
Yaz gələndə qış durmaz.
Mağa dəli dimiyin,
Mənim dilim dinc durmaz.
Gəl, yarım, gül, yarım,
Mənim nazlı ceyranım.

Axşam olası vaxdı,
Bülbül qonası vaxtdı
Yağış yağma, yel əsmə,
Yarım gələsi vaxdı.
Gəl, yarım, gül, yarım,
Mənim nazlı ceyranım.
Aş bişirən qazandı,
Molla dua yazandı.
Ay oğlan, mən neyniyim?
Qədir mövlan yazandı.
Gəl, yarım, gül, yarım,
Mənim nazlı ceyranım.

Getmə, yollar uzaxdı,
Əlindəki ciraxdı.
Vər qızını sevənə,
Mal verəsi Allahdı.
Gəl, yarım, gül, yarım,
Mənim nazlı ceyranım.

Sim üstə durarsanmı?
Dindirsən dinərsənmi?
Yarım məktuf yollasa,
Dərdimi bilərsənmi?
Gəl, yarım, gül, yarım,
Mənim nazlı ceyranım.

Tənburda ifa olunan haylalar

1. Talanın eli gözəl,
Bərəsi,bəndi gözəl.
Vətən yada düşəndə
Danburun bəndi gözəl.
2. Danbur çalan beş barmax,
Beşi də qızıl qarmax.

Hər kəsin işi deyil
Danbur çalıf-oxumax.

3. Danburun yaşa dolsun,
Sürmə çək, qaşa dolsun.
4. Səni məndən ayıran
Nə gülsün, nə şad olsun.

5. Danburun üş telinə,
Yar gəlifdi elinə.
Əziz can qurvan olsun,
Bir həyalı gəlinə.

6. Qulfidə oldum Allah,
Oxudum Qulfi Allah.
Mən kiçi, qardaş kiçi,
Sax-la-sın əziz Al-lah.

7. Eləmi qudbiyə gəl,
Qurbanda qudbiyə gəl.
Şərbət iç, gözün tutsun,
Qiyyac sal, qudbiyə gəl.

8. Ordan gələn Qaxlıdı,
Gözləri Qandaxlıdı.
Bu mahnını oxuyan,
Bu Məryəm Muxaxlıdı.
9. Nəhrə içində ayran,
Mənəm onu çalxıyan.
Bu mahnını oxuyan,
Məhəmmədin qızı Məryəm.

10. Tərəcədə qaxlar,
Yimiyif qalan vaxlar.
Sizinən görüşmüşəm,
Xoş gəlifsiz, qonaxlar.

11. Danbur çala bilmirəm,
Əldən sala bilmirəm.
Torpaxlar külə döndü,
Gecə yata bilmirəm.

12. Danburun iki bəndi,
Şəhərdən aldım qəndi.
Oğlun Rusyata getdi,

Boş qaldı Muxax kəndi.

13. Dambur çaldım sinədə,
Üç il qaldım binədə.
Üç belə də qalsam,
Unutmanam genə də.

14. Dambur çala bilmirəm,
Əldən sala bilmirəm.
Bir gözələ tuş oldum,
Gözdən sala bilmirəm.

15. Danbur çalan beş barmax,
Beşi də qızıl qarmax.
Yar, necə layix gördün,
Məni habu dərdə salmax.

UŞAQ FOLKLORU

NAZLAMALAR

Oğlan uşağı üçün

1. Sinəsi at meydanı,
Minif çapmağım gəliy.
Burnu şəhər findığı,
Sındırıf yimağım gəliy.
Dodağı süd qaymağı,
Qapıf yimağım gəliy.
Qaşları qara qələm,
Götürüf yazmağım gəliy.
Gözləri qaynar bulax,
Üfürüf içmağım gəliy.
Ay dombili, dombili,
Darambuli, dombili.

Qız uşağı üçün

1. Balama, balama baxsana,
Balama muncux taxsana.
Oba-oba gəzdirsənə,
Qızlara görkəzsənə.

Balamda var almalar,
Qızlar onu qarmalar.
Balamda var ərihlər,
Qızlar onu şərihlər.
Balamda var muncuxlar,
Qızlar honu cımcıxlar.
Ay dumbuli, dumbuli,
Darambuli, dumbuli.

2. Bu balam birdi mənim,
Gözümə nurdu mənim.
Tay-tuşlar içərsində
Açılan güldü mənim.

3. Obalar, keçin yurdumuzdan,
Balam da düşsün ardınızcan.
Öküzünüzə hiş desin,
Toyuğunuza kiş desin.

4. Obalar obanız olsun,
Bir belə balanız olsun.
Hər öydə beş olanda,
Bizim öydə on beş olsun.

5. Gözümün qarasından,
Yaş axar arasından.
Adam da əl çəkərmi?
Öz doğma balasından.

6. Bala dadi bal dadır,
Bala adamı aldadır.
Yaxışına mən qurban,
Pisi yenə bal dadır.

7. Göydə ulduz naşıcı,
Kişi balamın yaşıdı.
Qız gözümün qarası,
Oğlan ürəh başıdı.

8. Qaranquş cürə-cürə,

Uçar gedər hündürə.

Nüvəmi tanımadım,

Hamı əsgər bir cürə.

9. Laylay didim həmişə,

Çiçəh yağsin üstünə.

Yastığına gül düzüm,

Yorğanına bənövşə.

10. Laylay didim yatsana,

Qızılgülə batsana.

Qızılgül gölgən olsun,

Gölgəsində yatsana.

11. Vətənin döyül bura,

Ağızdan didim ura.

Məndən çox salam olsun,

Balaca balam Elnura.

12. Əzizim şirin-şirin,

Söhbətim şirin-şirin.

Dünya aləmə dönsə,

Qardaşa bacı şirin.

13. Qardaş, qardaş, xan qardaş,

Boyu tamaşa qardaş.

Tez böyü, tez başa yet,

Aparax nişan, qardaş.

14. Bu nəvəm birdi mənim,

Gözümə nurdu mənim.

23 nəvəm içində

Açılan güldü mənim.

15. Laylay balam, can balam,

Mən sənə qurvan, balam.

Ağlayıban könlümü,

Gəl eyləmə qan, balam.

16. Balam yatır beşixda,

Yırğalarım eşixda.

Şirin yuxuya gediy,

Mən qalıram keşixda.

17. Qara qızım, qəndim qızım,
Şah Abbasın gəlini qızım.
Savax saa elçi gəliy,
Ənliynən kirşan gəliy.
Aparmağa soltan gəliy,
Hər dərədən bir dağ gəliy.

18.

Ho vaxlar uşaxlar orucdux ayında da qapı-qapı gəzif pay alar və diyərdilər:

Orucun 15-dir, gəldik sizə,
Orucun niyazını verin bizə.
Xanim, ayağa dursana,
Boşqavı doldursana.
Rəbbi gəlir, dinmə gəlir,
Boşqavı dolduruf gəlir.
Verənin oğlu olsun,
Verməyənin qızı olsun,
Düşsün təndirə kül olsun.

UŞAQ OYUNLARI

1. Ana minmə

“Ho vaxlar “Ana minmə” oyunu oynuyardıx. 4 nəfər oğlan uşağı həvlə-həvlə dururdux, qavax-qavaxa duruf dayrə şəklində əllərini bir-birinin boynuna keçirif başlarını diriyər-dilər. Daldan digər uşax gəlif hoların hər hansı birinin beli-nə miniydix. Növbəylə hamının tək-tək bellərinə hop-panif oturar-dıx. Kim dözə bilməsə, oyundan çıxardı. Bu oyundan da görün-duyü kimi, hər bir uşaqa cəldlix, iradə, dözüm, səbir, güc, özünü isbat etmə kimi mənəvi-əxlaqi dəyərlər aşilanır. Oyunun şərtləri düzgün hopmanmax əsas şərt kimi götürülüy.

2. Topqalaq

Zaqatalanın Qımir kəndindən olan söyləyiciyimiz Mura-dov Camaləddin tərəfindən “Topqalax” oyunu belə təsvir olunur: İki dəstəyə ayrılmış uşaxlar rezinin üstündə viclə* bər-kidilmiş topu ortalığa qoyurlar. Qalın ağacdan hazırlanmış top-qalağın uc hissəsi havı əlimin içi kimi yonulardı. Dəstələrdəki uşaxlardan biri irəli çıxış təpiklə nişangah olunmuş yeri atmalı, həmin yerdə topqalaxı da götürüf Pendir Süley mangilin qorux-larında oynuyardıx. Havı oyuna özüdə qavaxcadan hazırlanır-dıx, məgluf olmuyax. Dəstələrin içində kim uzağa atardısa, topqalağa tuş gəl-məzdisə, hoda qalif sayılardı. Horda əsas olan uzağa atma bacarığıydı. Biri topu atar, digəri əlində tutduğu topqalaxla vuruf salardı yerə.

3. Quyuya salma

“Quyuya salma” bir quyu qazılıy, honun hər tərəfində bir uşax duruy.Qiraxda duran 3-cü uşax isə topu atif quyuya sal-malıydı.Ho quyununbaşında duranlar da qoymamalıy-dilar ki, top quyuya düşsün.

4. Yorğan-döşək

Uşaxlar iki dəstəyə ayrılıylar. Hər dəstədən bi uşax çı-xif, arxa-axxaya qollarını keçirif biri digərini belinə mindirif həy-riyi. Sora obiri uşax təkrarlıyi. Kim yoruluf belin-dən salsa qalib oluy. Sora da axırda qaliflər mükafatlanıylar.

5. Dabanbasma

Qızdar bi dəstə halında yiğisif torpağın üstə davan-narıyla balaca quyular ediylər. Sorada həmən quyulara su töküf da--vanlarını quyuya basif firlanıylar. Ho vaxa kimi firlanıylar ki, artıx başdırı firlanıy. Kim çox firlanıysa, ho qalif hesaf olunuy. Fırlandıxca quyular dərinleşiy özüdə. Mən balaca qız olanda davanımla həvlə ho qədər firlanmış-dım ki, başın firlanıf yixıl-mışdım yerə.

6. Yaylıq salma

Hamı cərgənən otururdu, birisinin əlində yaylıx fırla-nıy həy-həyrəmə uşaxların ətrafında.Kim tapsa, duruf ho oynu-yar-dı. Tapmasa bunu buruf içəri salardılar. Ocax yanır, su qaynayı, – deyir, yaylığı salır, qaçıır. Hərə öz dalına baxır. Gö-rür ki, dalında hec nə yoxdu, tapmiyanda dalın-nan vuruf salıllar içəri.

TAPMACALAR

1. Göydən bir qazan girs düşdü.
Qazanı yidilər, giri tulladılar. (Xurma, çeyirdəkləri)
2. Hazar, hazara gedər, Arvadı bazara gedər. Anası üş yaşında, Oğlu bazara gedər. (Üzüm)
3. Yaz gələr ağa bürünər.
Payızda qara geyinər. (Böyirtkən)
4. O nədir ki, bazarda satışda görmənəm, görsəm də al-ma--ram, alsam da geymənəm. (Kəfən)
5. Ayağa dolaşar, yanğı verər.
Axtararsan, başı yox.
Xəstələr, honu yiylərlər,
Yaxına gedərsən, ayağı yox. (Kirpi)
6. İki qardaşın bir papağı var. (Öy üstü)
7. Öyümüzdə bir qul var, iki başı var, səkkiz qulağı, ağızı birdir. (Nəhrə)
8. Şirəsi şirin deyil,
Tüstüsü dərd ələdir.
Yığış düzsən əl ilə,
Getməz əldən qarası. (Tütün)
9. Bizim öydə bir qoçu var,
Cır-cır cırıldayı, saxlamasan dayanmaz. (Cəhrə)
10. Atası mehri qoca (Kötük)
11. Anası yayma xatın (Yarpaq)
12. Qardaşı dəli divanə (Budax)
13. Bacısı şirin, şəkər (Üzüm)
14. Yol üstə gombul arvad (Təndir)
15. Gedən leyli, gələn leyli (Ayax)
16. Üstə duran leyli (Qapı)
17. Bir balaca hil daşı, yandırar dağı-daşı (İstiot)
18. O nədir ki, saymax olmaz,

ƏFSANƏ VƏ RƏVAYƏTLƏR

1. Gözəgörünməz adam

Diyilənlərə görə, Nuh peyğəmbərin altı oğlu olufdu. Nuh peyğəmbər oğlanlarını dünyanın bir çox yerlərinə göndərif ki, müsəlmançılığı qəbul etdirsin. Beş oğlunun hərəsini bir ölkəyə göndəriy, kiçix oğlu İsmayılı isə öz yanında saxlıyır. Diyi-lənlərə görə, uzun müddət İsmayılin övladı olmuyu. Hona diyirlər ki, bir yaxşı bilici var, honun yanına getmax məslə-hətdi. İsmayıł soraxlaşa-soraxlaşa gəliy həmin bilicinin yanına göriy ki, bilici bağda oturuf yeri eşə-eşə nəsə fikirləşiy. İsmayıł ədəflə salam veriy. Bilici başını qaldırmadan diyi ki, sənin havra niyə gəldiyini bilirəm. Çox keşməz mətləbinə çatarsan. İki əkiz oğlun olacax. Birinin adını Nəvi, birinin də İsgəndər qoyarsan. Amma özünü qoru. Çox keşmiyi bilicinin didiği kimi də İsmayılin iki əkiz oğlu oluy. Uşaxlar böyüyəndə ataları rəhmətə gidiy. Anası oğlanlarını çağırif diyi ki, oğul, hindi siz atanızın yerini tutə bilərsiniz. Amma əvvəlcə sizi bir səfərə göndərə-cəğam. Kim ho səfərdən uğurla qayıtsa, atasının yerini ho da tutacax. Uzun yolu tutuf gedərsiz, qavağınıza iki dağ arası yol çıxacax. Biriniz dağətəyi yolla gedin, digəriniz dağın içində salinan tunellə. Ancax qayıdan başı ayrıldığınız iki yol ayrıcında birləşif gələrsiz. Qardaşlar analarının didiği kimi də ediyilər. Gedif analarının didiği iki yol ayrıcına çatıylar. Nəvi-nin yolu qarandıx tuneldən düşüy. Yol qaradıx olsa da, Nəvi ətrafi yaxşı görüyümüş. Az gidiy, çox gidiy, Nəbi möhkəm susuyu. Diyi ki, ay Allah, nolaydı, yaxşı sərin su olaydı, içəy-dim. Helə ho vaxı ayağının altından öz başına su qaynadığıni görüy. Doyunca su içif yola düzəliy. Çox keşmiyi tuneldən çıxıf, gəlif həmin yol ayrıcına çıxıy. Görüy ki, qardaşı İsgəndər honu gözdiyi. Nəvi uzaxdan qardaşını salamlıyif diyi ki, qar-daş, sən məndən qavax çatmışan ki... Qardaşı səs gələn səmtə baxanda heş kəsi görmüyü. Diyi ki, Nəvi, hardasan, mən səni görmürəm. Nəvi, mən sənin

yanın-dayam, iynə-zad deyiləm ki, görməyəsən. Nəvi qar-daşına diyi ki, bəlkə tuneldəki köpühlü sudan işmişəm, hona görə gözəgörünməz olmuşam. Qardaşdar söhbət edə-edə anala-rının yanına gəliylər. Anası görüy ki, İsgəndər qar-daşının adını çəkə-çəkə, honunla söhbət edə-edə gəliy. Amma özü görünmüyü. Qardaşdar analarıyla salamlaşış əhvalatı danı-şiy-lar. Anası Nəviyə diyi ki, Nəvi, bilirsən nə var? Sən qıymətli adamsan. Allah da səni hona görə belə edif ki, sən darda qalan insanlara kömax edif, holara doğru yol gös-tərəsən. Sən dünya durduxca yaşayacaxsan. Ho vaxtdan Nəvi nə qədər darda qalan, yolunu itirən adam varsa, hoların komə-yinə çatıy.

2. Sonrakı peşmançılıq fayda verməz

Gənc oğlan yol ilə gedərkən bir qarı ilə rastdaşıy. Oğlan qarının əhvalını xəvər alıy. Qarı gəncə: “Yaxşıyam, elimin xani” – diyə cavaf veriy.

Oğlan ho sözdən çox şad oluy. Belə qərara gəliy ki, evlənsin. Düşünüy ki, ho zaman da “dünyanın xani” olar.

Bir vaxtdan sora gənc oğlan yenə də qarı ilə rastdaşıy. Oğlan qarının əhvalını xəvər alıy.

Qarı gəncə: “Yaxşıyam, evinin xani” – diyə cavaf veriy.

Gənc qarının bu sözündən çox pərt oluy. Belə qərara gəliy ki, arvadı boşasa, yenə də “elinin xani” olar.

Arvadını boşadıxdan sora oğlan yenə də qarı ilə rastda-şiy. Honun əhvalını soruşduxda: “yaxşıyam, ay keşinin quy-ruğu” – diyə qarı cavaf veriy.

Bu söz oğlana çox təsir ediy. Ho qaridan bu sözdərin mə-nasını öyrənmax istiyi. Qarı sözlərin mənasını hona başa salıy.

Qarı hona diyi ki, nə qədər ki, öylü deyildin, bütün qız-ların gözü səndə idi. Ho zaman “elin xani” idin. Elə ki, öy-ləndin, oldun “evinin xani”. Arvadı boşadıxdan sora hamı-nın ya-nında hörmətsiz oldun. Qohum, qardaş, ana, ata sa pis göz-lərlə baxdılar. Ho zaman oldun “keşinin quyruğu”.

Gənc oğlan qarının sözlərinə qulax asdıxdan sora etdiyi işdən çox peşman oldu.

3.

Bi gün meşəyə diyirlər ki, oğru gəliy. Meşə diyi ki, ola bilməz. Diyirlər inanmırısan, get bax. Özü də əlləri əyridi. Ho sözü eşidən əyri ağaclar çırtıx çalıf oynuyurlar. Soru-şanda ki, sizə noldu belə sevinirsiz? Əyri ağaclar diyi ki, həmişə bizi kəsiyidilər. Hindi isə düzləri kəsmağa gəliylər, bizə dəymə-yə-cax-lar.

4. Üç gəlin

Diyilənlərə görə bir ananın üç oğlu oluy. Ana üç qar-daşa üç bacını alıy. Qaynana da yaman əzazıl oluymuş. Gəlinlərə göz verif işix vermiyim. Günlərin bir günü qay-nana toya gi-dəsi oluy. Gəlinlərini çağırıf bərk-bərk tapşırıy ki, baxın, mən gedirəm ha, mən gələnə kimi təhnədə çörax yerindən tərpən-məsin. Yoxsa sümüklərinizi qıraram.

Qaynana gediy. Gəlinlərə fürsət düşüy. Çoxdandı za-lım qaynananın yanında qarınlarını fərli doyuzdura bilmir-lərmış. Beləcə uslufca un, xəmir yoğuruf fətir bişi-riylər. Fətiri bişirif elə ki ortalığa qoyuf yimağa başdıyırlar, bir də görüylər qapının dəstəyi itələniy. Bacılar təşvişə düşülərlər. Qaynananın həvlə tez gəlmağını düşünməyüflər. Tez fətiri bağlıyırlar kiçix bacının belinə, ortalığı da yiğisdiriyalar.

Qaynana içəri girif soruşuy:

– Nolufdu, yamanca pörtüfsüz.

Bacılar özlərini itirmiyif əllərinə dəfi alıf ortalığa düşüy-lər.

Böyük bacı diyir:

– Fətdir bacı, fətdir, bacı,

Ortancıl diyi:

– Görsə qiyamətdir, bacı.

Kiçiyi diyir:

– Bəhdır bacı, bəhdır bacı,

Bağlamışam bəhdır, bacı.

Qaynananı salıf ortalığı başdıyırlar oynamağa. Qay-nana bu vəziyyətdən heş nə başa düşmüyəf tezedən toyuna qayıdır.

5. Bir qocanın ahı

Bi gəlinin qaynanasının gözləri tutuluy. Gəlini hona baxmaxdan təngə gəliy. Hər gün qaynanasının qavağına qur-vağa ətinin şorvasını bişirif gətirəmiş. Qocanın gözü gör-məsə də, şorvanı içər, ətini yastiğın altına yiğarmış. Zaman gəlif keçiy. Qoca dünyasını dəyişiy. Honun yastiğının altın-dan qurvağanın sümüklərini yiğif tullayırlar. Zaman ötüy. Gəlinin oğlu böyüyür. Hona toy ediyilər. Evinə gəlin gəti-riylər. Bi gün arvad bərk xəstələniy. Gəlini yimax bişirif süfrəyə gətirəndə qaynanasına gətirdiği boşqafın içində ətlərin qurvağaya çevrilif atdanıf-düşdүünü görüy. Gəlin honu götürüf qaynanası üçün təzədən yimax çəkif gətiriy. Ho, vəzyətin yenidən təkrarlan-dığını görüp pərt oluy. Bir gün havı sirri qaynanasına açıf diyi. Mən sağa ən yaxşı ətdəri töküf gətiriyəm. Sənin qarşına qoy-max istiyəndə ətlər dönüf qurvağa oluf, boşqafın içində atdanıf-düşiyilər.

Qarı barmağını dışdiyif diyi:

– Narahat olma, qızım, günah səndə döyük, məndədi. Mən qaynanama qarşı pis olmuşam. Amma Tanrı mənim qar-şıma sənin kimi bir gəlin çıxartdı. Nə olsun, atalar naxaxdan di-miyif ki, nə tökərsən aşına, ho da çıxar qarşına.

MİFOLOJİ RƏVAYƏTLƏR

6. Xortlayan gəlin

Diyilənlərə görə, qədim vaxtlarda pis niyyətli adamlar öləndən sora qırx günə kimi qəvirdən xortdayif çıxarlarmış. Həvi bizim aşağı kəndlərdə Əhmədalı adında özündən razı bi kişi yaşa-yırmış. Bi gecə Əhmədalının dostları gər* ağacının altında bir az dincəlməli oluyalar. Əhmədalı diyi ki, honda mən gidif bir az yer əkim. Ho təkbaşına gidif Nurqavın çölündə yer əkməyə başlıyi. Yer əkə-əkə gəlif Nuru baba ziyarətgahna çatanda birdə görüp ki, kəllər nədənsə hürküf dayanıy. Başını qaldırif baxanda görüp ki, üz-gözünü tük basmış əcayıf qadın kəllərin qarşısında duruf. Əhmədalını tər basıy. Səhərə kimi nə kəllər, nə də Əhmədalı kişi yerindən tərpənə biliy. Səhərə yaxın yer-göy ağaran vaxı əcayıf qadın yenidən ziyarətə girif görünməz oluy. Ho hadisə sonkisi günü yenə təkrarlanıy. Əhmədalı qadını yaralıyi. Tüklü qadın ziyarətə tərəf qaçış. Əh-mədalı honun dalınca axlara-axtara gəlif Nuru babanın ziya-rətgahına çatıy. Huşu gedif hordaca qalıy. Səhərsi camahat honu axtara axtara gəlif ziyarətdə ho vəzyətdə görüylər. Əh-mədalı kişi özünə gəliy gecə havaxt-dan başına gələnləri dostdarına nəql ediy. Kəndin aqsakkaları yiğisif həmin xort-dayan gəlini tayıylar. Bellə başını kəsif ayaxları arasına qoyuf tərsinə basdırıylar ki, dirilməsm.

7. Gülgəz və zalim molla

Diyilənlərə görə qədim zamanlarda yoxsul bir kişi yaşı-yırdı. Ho kişinin gözünün ağı-qarası bircə qızı oluy. Rəhmətlıx Xəlil baba danışardı ki, həmin kənddə adət vardı ki, hansı qızə kənardan elçi gəlsəydi, honun haqqında məlu-mat almax üçün məsləhətə kəndin aqsakkalı olan Nəbi adlı mullanın yanına gidiyilər. Molla uzax ellərdən Gülgəzə elçi gələn oğlanları yaramaz qızdır, məsləhət görmiyəm diyif pisixdirərdi. Helə-helə, ho vax, bu vax Gülgəz də öydə qalıy. Hona yaxın düşən olmuyu. Bi gün zalim molla bərk xəstələniy. Sən dimə, ho kişi-nin uzax eldə üş oğlu yaşayırımy. Heş biri atasının dəfnində iştirak edə bilmiyi. Diyirlər, molla yaman uzaxgörən adam olufdu. Hodur ki, ho qavır qazif təzə basdırılan adamların kəfənini oğurlayıf satmaxla məşğul olan Səfəri çağırif diyif ki, sənin mənim qavrımla işin olmasın. Mən sənə kəfənin pulunu da, əlavə qızıl da verəcəgam. Amma olmaya-olmaya, qavrıma yaxın gəlmiyəsən ha.

Molla diyilənləri verif, oğrunı razı salıf göndəriy. Mol-lanı dəfn edəndən qırx gün soram oğrunun qulağına çatıy ki, bəs qavra kəfəndən əlavə böyük bi xalça da qoyuflar. Ho öz-özünə düşünüy ki, mullanın qırxi da çıxıf, bu samat əti də çürüyüf, qurddara qismət oluf. Gedif xalçanı oğurluyuf satım, nə biləcaxlar ki. Ho fikrnən qəvrисan-liğa gəliy. Qəvri qazmağa başdıyanda görüy ki, aşağıya doğru pilləkən gediy. Özünü itirmiyi. Birbaşa aşağı düşüy. Qarşı-sına bi yekə qapı çıxıy. Astaca açıf içəri giriy. Görüy ki, zəyif işıxlı bir otaxdı. Molla həmin xalçanın üstündə oturuf namaz qılıy. Çox keşmiyi yekə bi gürzə gəlif kişinin dilindən sancıy. Molla elə köpəsiy ki, gəl görəsən. Çox keşmiyi ki, şisi səniy. İlan çıxıf gedəndən soram molla Səfəri çağırif diyi: "Ay Səfər, bəs kişi söz verəndə ho sözü tapdalyarmı?

Səfər başını aşağı salıy. Molla: Yaxşı, utanma. Gəl otur havırdə, maa diqqətlə qulax as. Əvvəlcə söz ver ki, gör-dux-larını heş yerdə danışmayacaxsan.

Oğru söz verəndən soram molla diyir ki, mən hər gün əziyyət çəkiyəm. Günahım hodu ki, Gülgəz adlı qızə elçi gələn olanda yara--mazdı diyif geri qaytarmışam. Ho qızın ahı məni tutuf. Havırdan gedən kimi oğlanlarını hansı yolla oluy-olsun vətənə çağır. Holara di ki, yuxuda görmüşəm ki, atan namaz qılan yerdə bi gürzə ilan gəlif honu sancıy.

Oğru hordan gidən kimi kişinin tapşırıqna əməl ediy. Oğlanlarını çağırtdırif kişinin didi-ğını yuxuda gördüğü kimi nəql ediy. Sözünün sonunda oğlan-lara diyi ki, atanız ma yu-xuda didi ki, oğlanları hona qızdan halallıx almasalar, qəvirdə rahat yata bilmiyəcaxdı. Böyük oğlu Əhməd diyi, mən gidif Gülgəz qaridan halallıx alaram. Helə həmin gün xavar tuta-tuta Gülgəz qarının öyinə gəliy. Görüy ki, qarı ho qədər deyingən oluf ki, ho səvəvdən honu zincirə bağlıyıflar. Oğlanı görən kimi başdıyu yenə deyinmaya. “Yenə gəldilər sıfat-sızlar”. Oğlan yaxın gəlif salam veriy. Qarı hona macal vermiyif soruşuy ki, ay bala, kimsən, nəçisən, niyə gəlifsən? Oğlan kimliyini nişan verən kimi, qarı başdıyu mollanı söymağ: “Ay honu görüm dərin getsin, gorbagor olsun. Səsi həmişə qara yerin altından uluya-uluya gəlsin qula-ğıma”. Oğlan görüy ki, qaridan halallıx ala bilməyəcaxdı, kor-peşman öyə qayıdiy. İkinci gün ortancıl qardaş Məhəm-məd qavağa duruy. Diyi ki, mən gidif qaridan halallıx alaram. Qarı biləndə ki, bu gələn mollanın ikinci oğludu, əsəvindən qarşısına qoyulan tosal çörəyi* nim-çəsini götürüf tuluyu. Ortancıl qardaşı da yaxşıca söyüf qoğuy. Üçüncü gün mollanın kiçix oğlu vəziyyəti belə görüp atı yəhərləyir. Gözəl-göyçax giyinif, əlinə bir dəstə qızılıgül alıf qarının görüşünə gidiy. Ehtiyata atın tərkinə bir meşox da atiy. Atı düz qarının qavağına sürüf hona ədəflə salam verif, gülü uzadıy. Qarının hələ cavanlıxdan güllərdən yamanca xoşu gəlirmiş. Güllərə baxıf keşmişini yada salıf kövrəliy. Üzünü oğlana tutuf diyi: Oğlum, kimsən, sağ ol. İlk dəfədi sən bet mənim könlümü aldın. Oğlan diyi ki, mən mollanın kiçix oğlu Aslanam. Atama halallıx versən də sağ ol, verməsən də. Mənim havra gəlməxda məqsədim sə özümə gəlin etmaxdı. Razısan? Gülgəz qarı on beş yaşılı qızlara məxsus əda ilə qızarıy. Sən nə danışırsan diyif uşax kimi ağlamax istiyəndə qəfil oğlan qarını meşoxa basıf atın tərkinə alıy. Və honu birbaşa öylərinə qaçıry. Mənzil başına çatanda meşoxun ağızını açıf görüy ki, qarının qocalığından əsər-əlamət qalma-yıfdı. Ho on beş yaşında gözəl bi qızə dönüfdi. Hər iki gəncə yeddi gün, yeddi gecə toy ediylər. Sən dimə, tanrı hər ikisi-nin səmimi, saf niyyətini qəbul edif, həm mollaya halallıx veriy, həm də gəncləri xoşbəxt ediy. Hə, siz də ho cür xoşbaxt olasız. Amin.

8.

Diyilənlərə görə, qadim zamanlarda Dulusman kən-dində toy oluy. Bikə adlı bir gəlin toya getmiyif məhlədə balı* ağacının altında təkcə oturuf sacda maxara bişirəsi oluy. Ho vaxlar işix olmadığından camahat fanardan istifadə ediyilər. Bikə ocağı qala-max üçün daha bir ağacın altına yiğilmiş odun-lardan xırda qırxmıx* düzaldıy. Helə ki, sac qızı, Bikə sacı yağlıyif işə başdıyi. Bir də görüy ki, yaxın-lixdakı qavristan-lixdan bir hündür boy tüklü adam buna sarı gəliy. Gəlin honun xordayan adam olduğunu anlıyif səsini çıxara bilməyi. Görüy ki, həmin adam da buna nə etsə, ho işi görüy. Gəlin məcbur oluf hiylə işdədiy. Ho yalandan əllərinə, üs-başına yağı sürtüy. Xortlayan adam da ediy. Ho nə eləsə xordayan adam da ho işi görüy. Bikə qəsdən əlini ocağa sarı tutuy. Ho adam da işi takrarladıxdə bədəninin tükləri od tutuf alışiy. Tüklü adam ziyarətə tərəf qaçıy. Diyi ki, “ay aman Allah, öz-özüma elədim, külü güzümə elədim” “ay aman Allah, öz-özüümə elədim, külü güzümə elədim”. Səhərisi günü kəndin böyxuları yiğisif qəvrisanlığa gəliy və xorlayan adamı birtəhər tutuf bellə kəsiy, soram lazımı qaydada yenidan dəfn ediylər. Helə ediylər ki, tezədən xor damasın. Babamın babası diyordi ki, öz gözlərimlə görmüşəm.

ŞƏXSİYYƏTLƏR HAQQINDA RƏVAYƏTLƏR

TARİXİ ŞƏXSİYYƏTLƏR HAQQINDA RƏVAYƏTLƏR

9.

Diyilənlərə görə, İsgəndər öləndə arvadına diyi ki, məni basdıranda sağ əlimi çöldə qoyarız. Gətirdığınız bay-ram pay-larını götürüf iyəcağam. Honun didiği kimi də ediyər. Bir gün honun arvadı qavr üstə gəlif çağırıyঃ

– İsgəndər, ay İsgəndər, gəl payını apar.

Görüy ki, İsgəndərdən səs gəlməyi. Lap qavrin divinə gəlif bərkədən çağırıy. İsgəndər hay veriy. Arvadı soruşuy ki, harda qalmışan həvi vaxtadək? İsgəndər diyi ki, havırdə 40-dan çox İsgəndər var. Mən nə bilim sən kimi çağırıysan. Bu gündən sora mənim payımı gətirəndə İsgəndər deyil, İsgəndər Zül-qədri diyə çağır.

Ho vaxtdan arvadı İsgəndərə pay aparanda İsgəndər Zül-qədri diyif çağırıar, ho da sağ əlini uzadıf payını götürüf gi-dərmiş.

10.

Diyilənlərə görə bir gün Şeyx Şamil döyüş yoldaş-larıyla birləşdə bir varlı-karlı kəntxudanın qonağı oluy. Şeyx Şamil və dosdarı çox ac oluylar. Kəntxuda biləndəki qonağı Şeyx Şa-mildi, hona özünü göstərmax üçün stola hər nə var düz-dürüy. Şeyx bir tikə çörəyi kəsir, əlini süfrədən çəkiy. Döyüş yol-daş-ları ac olsalar da Şeyx Şamilin bu hərakatında bir hikmət oldu-ğunu anlıyif holar da süfrədən əllərini çəkiylər. Bular yollarına davam ediyərlər. Axır gəlif bir üstü-başı unlu dəyir-mançıya rast gəliylər. Addamaşdan* duruf Şeyx Şamil soruşuy, bir tikə çö-rə--yə qonax edərsənmi, ay dəyirmançı?

Dəyirmançı Şeyx Şamili tanıyif diyir ki, qonax Allahın qonağıdı. Buyurun, nəyim var qoyacam süfrəyə, kasıfin ola-nından. Dəyirmançının süfrəyə qoyduğu şor çörəyi Şeyx Şamil çox iştahla yiyir. Halallaşif ayrılandan sora. Dostdarı soru-şuylar: Şeyx, niyə birinci qonax olduğumuz zəngin süfrə-dən əlini çəkdiñ. Amma dəyirmançının qoyduğu şor çörəyi iştahla yedin. Şeyx Şamil diyir ki, çünkü birinci qonağı olduğumuz kəntxuda süfrəyə bütün var-döylətini düzmaxla özünü göstə-rirdi,

amma dəyirmançı qonax Allahın qonağıdı diyif bizə bir loxma çörəyini yidizdirməxla xoş səmimiyyət göstərmiş oldu. Kasıf qonağına son tikə lox-masını qoyar, təbəssüm göstərər, amma varlı var-döylətini düzər, özünü göstərər, – diyir.

DİNİ RƏVAYƏTLƏR

11. Sehrli hasa

Diyilənlərə görə, qədim zamanlarda Qımrı kəndində mü-qəddəs övliyalar yaşıyırmış. Qımrı kəndi qədim kənddər-dən olduğu üçün hindı havı kənddə 7 ziyarət var. Hə ziya-rətdər övli-yaların adınadır.

Həmin övliyalardan biri olan Qüdbi baba həm namaz qılıf oruc tutar, həm də boş vaxtlarında mal-qarasını otlağa apararmış. Bir gun Daşdibos-tan-lilar çölündə mal-qara ota-randa honu bərk

yuxu tutuy. Qəfil yuxuda görүү ki, bir aq paltarlı, əlində bəzəhli hasası olan müqəddəs şəxs bunu durquzuf diyi ki, nə yatmışan, görmürsən ki, namazının vaxdı ötүү. Bu hasa-nı sa bağış-ladım. Ürəyin istəyən bi yerə vursan, horadan su çıxacax. Ho sözdəri diyif kişi qeyvə çekiliy. Qüdbi baba yuxu-dan aylıf görүү ki, doğrudan da, günorta na-mazının vaxtı keçiy, dünya od tutuf yanıy. Bilmiyi neynəsin, susuzluxdan da dodaxları çat-çat oluy. Bir vaxı heybəsini götürüf getmax istiyəndə görüy ki, yuxuda həmin müqəddəs şəxsin bağışdadiği hasa heybənin altına qoyu-lufdu. Əvvəl-əvvəl Qüdbi baba yerin-dəcə donuf qalıy. Həmin şəxsin sözü yadına düşüy. Tez çölün qoşa dağda-ğanlar olan yerinə gedif üç dəfə hasanı yerə vuruf Allaha yalvariy ki, ay Allahbaba, nə olar, havırdə elə su qaynasın ki, ayağı 10 metirdən aşağı getməsin ki, mal-qara çöldən gəlif-gedəndə batırməsin. Ho sudan bütün camahat xeyir götür-sün. Doğru-dan da, helə oluy. Hasanın deydiyi yer-dən su qaynamağa başlıyır. Qüdbi baba dəstəmazını alif tez məscidə gediy. Camahati başına yiğif əhvalatı danışıy. Diyilər ki, gedin bulağın həndəvərinə hasar çəkin. Helə ho vaxtdan da bulağın suyu malicəvi əhəmiyyət daşıdığından Hamam bulağı adla-nıy. Camahat qoz qavığından hamam vannaları düzəldif içini suyla dolduruf daşla qızdırıylar ki, uzaxdan gələnlər və kənd camahati bulağın suyundan yuyunuf şəfa tapsınlar. Ho bulağın eynisi Aleybad kəndində də var.

12.

Diyilənlərə görə, Hacı Mikayıł Əfəndi baba müqəddəs olduğu üçün honun yanına gələn xəstələrin hamısı şəfa tapardı. Günlərin bi günü Hacı Mikayıł Əfəndi baba arvadına diyir ki, bir az hazırlıx gör. Balatıynan^{*} xəmir elə çörək bişir. Uzax yoldan gələn olacaqdı. Çox keşmiyi, görüylər ki, bir neçə nəfər əl-qolu bağlı halda cuvan oğlanı gətiriliyər. Diyirlər ağılı^{*} göstərin salax havını ağıla. Uşaxlar da ki, honun atrafına yiğisif oğla-nın dəli-dolu hərəkətlərinə şahqanax çəkif gülüşüylər. Ho zaman Hacı Mikayıł Əfəndi baba içəridə namaz qılıydı. Çox keşmiyi, na-mazını qılıfçolə çıxıy va aravaya doğru gəliy. Hamı hona sakitcə yol veriy. Baba oğlanın yanına çatanda diyi ki, tez ha-bunun qollarını açın. Heş kəs cürət eliyif dəliqanlıya yaxın durmuyu. Hamı diyilər ki, honun qollarını açsax, havırdə heş kəs salamat qalmışacax. Baba isə diyirəm, açın oğlanın qolları. Qorxa-qorxa oğlanın qollarını açıylar. Dəlinin əvvəlki hərəkə-tindən əsər-əlamət qalmayı. Baba nə disə sakitcə hamısına əməl ediy. Soram cuvanın qavağında, bali^{*} ağacının altında qardaşlarının gətirdikləri qur-vanı kəsiylər. Mikayıł Əfəndi baba, adətə görə qurvardan yed-di qapıya pay göndəriy. Dala qalanını isə aclara yedizdiriy. Uzax-dan gələn qonaxlar yiyif-içdixdan soram arabanı yanlıyif babaya dua edə-edə yola düzəliylər.

13. Nəfsin bələsi

Diyilənlərə görə bi gün Nəvi adlı birisi yoldan keçəndə Hacı Mikayıł Əfəndi baba gilin məhəlləsindən yola əyilən incil ağacının budaxlarını sindirif incil yiyrmiş. Bunu Hacı Mikayıł Əfəndi baba görsə də əhəmiyyət vermiyi. O biri gün Nəvi kişi tamahını saxlaya bilmiyif barının üstünə çıxıf hordan incil ağacının budağını sindiriy. Ağacın üstündə ye-rini rahatdayıf, incil üzüf

yimax istiyində əli göyda aslı qalıy. Nəvi nə ediysə əlini tərpədə bilmiyi ki, bilmiyi. Honun səsi-nə öyün iyəsi Hacı Mikayıl Əfəndi baba gəliy. Bircə honu diyi ki, ay kişi, sizdərdə böyük-kiciyə hörmət eləmirlər. Əgər sən məndən soruşuf ağaca çıxsayıdın, sənə qadağan edəcəkdir? Nəvi kişi tutduğu işə peşiman oluy. Diyi: “Baba, bağışla, bir də etmərəm, izin ver düşüm”. Baba isə diyi ki, hinci istədiyin qədər yiyif düşə bilər-sən. Nəvi kişi diyi, axı əlim-ayağım tərpənmiyi. Baba honda “yaxşı tərpət, icazə verdim”. Nəvi ağacdan düşmax istiyində baba hona “sa didim ki, doyunca ye, sora düş”. Kişi belə də ediy. Babanın mərhəmətli hərəkətini görən Nəvi ho gündən sora tutduğu işdən xəcalət çəkiy. Nəfsinə sahib olmağa çalışıy.

14. Şalburuz babanın sehri

Diyilənlərə görə, övliyalar səhər namazını Böyük Qaf-qaz-dakı Şalburuz baba ziyarətgə-hında – dədə-baba yerində qıllar-larmış. Belə nəql olunur ki, Hacı Mikayıl Əfəndi baba da hər səhər namazını qılmak üçün Şalburuza gedərmiş. Şalburuz Böyük Qafqazda olan hündür bir dağ zirvəsidir. Həmin zirvədə Hacı Mikayıl Əfəndi babanın da babaları dəfn olunuf. Bir yay günü baba-nın həyat yoldaşı səhər şübhə ediy ki, yəqin bunu qara basıy. Ho, yay gündən qar baş-maxda hardandı diyə düşü-nüy. Ancax maraxlı olsa da ba-baya bir söz dimiyi. Yeddi gün həmin hadisənin şahidi oluy. Axır dözmüyəf babanı çağırif məsələni xəvər alıy. Ba-ba hona diyi ki, adam çox şey görər, amma hər şeyi dilinə alıf danışmaz, gördüm deməz. Babanın arvadı didiği sözə peş-man oluy və başa düşüy ki, ho hər səhər yerindən duruf Şalburuz babanın ziyarətgahına da namaz qıl-maxçün uçar-mış.

15. Oğrunun tövbə etməsi

Qımlı Hacı Murad Əfəndi babanın adına kənddə bir ziyarət var. Ağır övliyalardan olufdu. Diyilənlərə görə, Hacı Murad Əfəndi baba məh-lə-sində arı təhnəsi saxlayırmış. Bir gün təsadüf Qaxın Həkəri kəndindən oğrular gəlif ho kişinin məh-ləsinə giriyər. Xəl-vət-cə arı təhnələrini bellərinə qoyuf sakitcə aradan çıxmax istiyində görüylər ki, məhlənin dörd tərəfində hər-hər-ləmə hasardır. Qalırlar mat-məhətəl ki, ho nə olan işdi helə. Səhərə kimi nə qədər fırlanırlar, nə təhnələri bellərin-dən yerə qoya biliylər, nə də ki, bir yol tapıf qaça biliylər. Məcbur oluf bellərində bal təhnəsi qarışix altında bəlbi tayaları ilə dolu olan calğanın*altında oturuy-lar. Səhər tezdən Hacı Murad Əfəndi baba sübh namazına du-randa arvadını çağırif diyi ki, maxara bişir, samavarı da isti elə, qonaxlarımız gələcəx. Baba sora çölə çıxıf oğrulara xoş gəldin eliyi. Diyi ki, nahax yerə əziyyət çəkməyin. Arı təhnələrini hardan götürüsünüz, hora da qoyun. Oğrular diyi ki, təhnələr bizim belimizə yapış�. Baba – mən icazə verdim, düşürün təh-nələri – diyi. Oğrular helə də ediyər. Hacı Murad Əfəndi baba hoları maxaraya qonax ediy.

Oğruları yediz-dirənnən sora hərəsinə dörd çanax buğda verif diyi ki, havı buğdanı yimiyin. Aparif əkin, heş vaxt ruzu-nuz üzülməz. Oğrular tutduxları əməllərinə peşman oluf, geri dönüylər.

Babanın didixları kimi də hərəkət ediyər. Necə diyil-mişdisə helə də oluy. Oğrular nəzərdə tutduxların-dan da çox məh-sul əldə ediyər. Həvi hadisədən soram hər il gəlif Hacı Mu-rad Əfəndi babanın buğdasını əkər, biçin vaxtı isə biçər-dilər.

16.

Diyilənlərə görə, bir gün oğrular Hacı Murad Əfəndi baba-nın məhləsinə xoruz ogruluğuna gəliyər. Sən dimə, babanın ho işdən xavarı varılmış. Hona ayan imiş. Yoldaşına diyiki, sən bir yaxşı samavar çayı hazırla, birazdan qonağımız gəlacaxdı. Yoldaşı diyi ki, havı vaxdı nə qonax, a kişi, başqa söz dimiyif işini görüy. Səhər namazından sora baba məhləyə çıxıy. Görüyki, oğrular gər* ağacının altında, əllərində xoruz donuf qalif yerlərində. Baba diyi, icazə verdim, əlinizdəkini hardan gö-türuf-süzsə yerinə qoyun, gəlin çay içmağa. Oğrular diyi ki, əli-mi-zi qaldıra bilmirix, di-yir, mən icazə verdim. Sən dimə, gecədən havı vəzyətdə yerlə-rin-dəcə donuf qalıflar. Oğrular babanın didiği kimi ediyər. Gəlif çayda içif, Allah verəndən yiyif, üzrdə istiyif gediyər.

17. İbrahim babanın ovsunu

Qımir kəndində Hacı Yahya Əfəndi baba adlı “nervili” bir ziyarət vardi. Diyilənlərə görə Hacı İbrahim əfəndi baba hər səhər namazını həmin ziyarətdə atasının qəvri yanında qılarmış. Bir gün Kebeloba kəndinnən dörd nəfər oğru Aşağı Tala kən-dinnən olan yoxsul bir kişinin mallarını oğurluyuf həmin zi-yarətin yanından ötəndə qəfil yerlərindəcə mixlanıf qalıylar. Holar özdərindən firix* da götürüylər ki, babanın məhləsindəki çətənə* qozun budaxlarını dartif qoz yiğsınlar. Amma səhərə kimi nə oğurlanan mallar, nə də atlılar yerlərindən tər-pənə bilmiyərlər. Səhərsi Hacı İbrahim Əfəndi baba səhər nama-zina gələndə oğrulara diyi ki, aparif comuşları ağıla salın, qa-va-ğına ot-ələf qoyun. Oğrular yerlərindən tərpənə bilmədix-larını diyillər. İbrahim baba, mən icazə verdim – diyi. Oğrular malları İbrahim babagilin ağılinə salıylar. Otunu-ələfini verif, ağılin ortasında baş-larını aşağı salıf duruyalar. Hacı İbrahim Əfəndi baba holara uzaxda durmayın, gəlin, Allah verəndən yeyif-için, – diyir. Çox keşmiyi, malın yiyəsi də xavar tutuf holora gəliy. Başdardan qalın viclə* hörülülmüş kəndiri açıylar. Hacı İbrahim Əfəndi baba hoları barışdırıy. Məc-lis quruluy, süfrəyə surfulli gəliy. Oğrular süfrə başında söz veriyərlər ki, birdə oğurlux etmiyəcaxlar. Əgər belə bi iş tutsax, Hacı İbrahim babanın sehrinə tutulax – diyirlər.

18. Möcüzəli əllər

Diyilənlərə görə, Hacı Yəhya Əfəndi babaya gənc yaşıla-rında vergi veriliy. 39 gün möhkəm yatıy. Qırxinci gün ana-sının səvri çatmayıf oğlunu durquzuy. Ho vaxtdan Yəhya baba əsəvi oluy. Honun başına əl çəkdiyi xəstələr şəfa tapıy. İbrahim adlı bi kişinin beş yaşlı gözəl bi qızı oluy. Amma qız ayax tutuf gəzə bilmirmiş. Bir gün təsadüf Yəhya baba-nın yolu hoların doqqazının yanından düşüy. Yəhya babanın diqqəti qəfil tozun-həşin* içində oturuf ayağa qalxmağa can atan qız uşağınan sataşiy. Tez uşağın yanına gəlif honu quca-ğına alıy. Ayağının ucuya cincarlığın* içində olan odun qırxmixlarına* vurarax qızın başına üç dəfə əl çəkif dodaqaltı nəsə piçil-diyyi. Sora ucadan

Allah sa şafa versin, – diyif uşağı anasının qucağına veriy. Hacı Yəhya baba doqqaza çatmamış qız anasının qucağından dar-tınıf findıx çataxlarının^{*} üstündən addiyif, düşüy Yəhya babanın arxa-sınca yixila-dura qaçış. Uşağıın birdən-birə belə qaşması hamını heyrətə salıy.

19. Hacı Mürşüd babanın sehri

Hacı Mürşüd Babanın çoxlu fermaları olufdu. Bizim Ba-zar kəndində, havı bizim məhlədə honun adına balaca ziyarət də var. Babanın fermalarının hamısının böyrü-başı açıx olufdu. Oğru ovara* oğurramağa gələndə çıxmağa yer tapmı-yıf. Görüfdü, hər yer barıldı. Amma barı döyül ha. Baba icazə vərmiyifdi. Səhər açılanda yoldaşına diyifdi, get qonaxları çay içmağa çağır. Həmin babanın horda namaz qılan daşı var. Mənim oğlum var, – diyir, əsgərlıxdan sala-mat gəlsəm, daşın böyrünü setkaliyacam. Əsgər pulunnan yı-ğif gəldi, setkaladı.

20. Sarı Pir baba

Sarı Pir baba diyifdi ki, mən rəhmətə gedəndə məni yo-lun kənarında bas-dırın. Kimdə sarılıx xəsətəliyi olursa, honun üstünə niyyət eliyirsə ho, şəfa təpiy. Diyif ki, kim maa niyyət eliyifpul qoyursa, özgə götürsün. Maa yiye duran olmasın. Mənim yiye olmuyufdu, maa yiye duran da olmasın. Heş kəs habu pulu mən yiğiram, – diyifhorda otur-masın. Kim götürsə, kor olsun. Neçə nəfər oturufdu, hoların axırı olmuyufdu.

21. Hacı Yusif baba

Hacı Yusuf baba Qımır kəndinə gələndə həmişə ovçu Məhəmmədgilə Hacı Murad Əfəndi babanın qonağı oluy-du.

Diyilənlərə görə Hacı Yusuf baba İmam Şamilin məs-ləhətçisi olufdu. Honun köməyi ilə Dağıstandan biz tərəflərə keçif gələ bilifdi.

Hacı Yusuf baba peyğəmbər nəslindəndi. Ho vaxlar İrakdan karvandan gəlif bu tərəflərə. Honun sorağına Aley-bat-dan*, Bazardan* və başqa kənddərdən ziyalılar gəliyidilər. Bi gün yenə Hacı Yusuf baba Murad Əfəndi babanın qo-nağı oluy. Hamı yiğiliy honun başına, bizdə günorta bəlbi* boşaldan iməciliğ variydi. Palaz salıf oturuylar yerdəncə. Maraxlı dini söhbətdər ediflər. Səhərsi Hacı Yusif babanı Bazara qonax çağırımax istiyiflər. Öydən çıxmağa macal* ol-mu-yufdu. Ho qədər aşağı kənddərdən honu görməğə gəliy-dilər ki. Gecənin bi yarısı Hacı Yusuf baba Hacı Murad ba-banı durquzuf diyi, dur, ay Murad, yer ayrıly, dava var. Mən getməliyəm. Hacı Murad Əfəndi baba tez duruf 4 fayton, 4 atla Hacı Yusuf babanı yola salıy. Gəlif Əyriçaya çatiylar. Gəlif yer ayrılan yerdə daya-nıyllar. Baba diyi ki, havırdə biraz dincəlax. Səhər namazının vaxıdı. Namaz qılıf əllərini göyə götürəndə Hacı Yusuf baba Hacı Murad Əfəndi babaya diyi ki, biz qardaşdan artıx ol-mu-şux. Hacı Yusuf baba diyi ki, sənnən 7 arxbəarxa cavan üzül-məsin. Əllərinən nə

ver-sən axırətində görəsən. Hamının əli duvada oluy. Babanın arzusu çin oluy. Həvi bizim nəslidə hər öydə oğlan uşağı oluy.

Xalid baba

22.

Repressiya dövründə bəyləri, ziyalıları tuturdular. Ağ-saq-qalları tuturdular ki, kəndə böyük qalmasın. Savaddı, dün-ya-görmüş adam olmasın.

Azan çəkilən vaxtı Xalid baba azan çəkiy. Ho vaxı azan çəkmax qadağan idi. Dinməz-söyləməz Xalid babanı apa-riylar. Qax yolunun üstə olan Güllük kəndində atdar diya-nır, təpihlərini döyür. Qəfil göyün üzündən qara duman gəliy. Sora qatı qarannıx düşüy. Çar çinovnikləri atdarı o qədər döyüllər ki, atdar getmiyi. Xalid baba faytondan özü düşüy yerə, atdara diyi ki, siz gedin, sizin günahınız yoxdu, mənə görə siz döyül-müyün. Honnan sora atdar başıdyır yollarına davam etmağa. Sürgündə Xalid baba bir qoca qadın baxıy, kömax eləmax istiyi hona. Ho qadının da var-döyləti başından aşiy diyirlər.

23.

Bi gün İrayna xalanın qızı möhkəm xəstələniy. 15 gün gözünü açmıyi. Ölüfdü diyə üstünə ağ çəkiylər. Birdə görүү-lər ki, uşağın səsi gəliy. Tez örtüyü üstündən götürüf görүү-lər ki, qız anasını çağırıy, yavaş səsdən diyi ki, ay ana, baba-ya oxşu-yan birini gördüm, ağ paltarda, ağ əmamədə gəlif başıma əl çəkif didi ki, ay qızım, qorxma, ölmüyəssən. Həvi findix təmiz-diyən vaxlarıydı. Daldanın altı findix qarzağından* doluy-du.

Xalid babanın məə, babama çox oxşarlığı varındı. Uşa-ğa ayan olufdu.

24.

Xalid baba sürgün olunan yerdə yanğın baş veriy. Hamı qaçıy köməğə. Biri vedrəynən digəri əlinə nə keçiyə, ləyən-dən*, ləngəriynən* yanğının söndürmişə gəliylər. Xalid baba əlində dəstəməz üçün götürdüyü af--ta-fay--nan su töküf nəsə oxuyu, gəlibbaxıylar ki, yanğın sö-nüf-dü.

25.

Ho vaxlar Qımir kəndi ən çörehli kənd olufdu. Əkin-çılıxla, biçinçılıxla, maldarlıxla məşğul oluflar. Hamı çörəyə, buğdaya gələrdi havı bizim kəndə.

Xalid babanı qonax çağırıylar. Bu da harasa gediy. Qo-nax çağırana diyi ki, sən yaxşı dovşan çığitmasından aş bişir, mən gəlif özümü çatdıracağam. Nəsə Xalid baba geci-kəsi oluy. Öy iyəsi gözdüyü. Uşaxlarda analarından aş istiy-lər. Gülsə-nəm nənə diyi ki, Xalid baba gəlməsə qazanın ağızını açmax olmaz. Məhəmməd babaya diyi ki, noldu gəlmədi? Diyə harada olsa gələcəxdı. Yalan danışan döyül. Gülsə-nəm nənə də kefli arvad olufdu. Uşaxların dözmədiğini görüp yavaşdan diyif

ki, ay Hacı Xalid baba, hardasan? Gel çıx da. Nəsə səs oluy. Xalid baba gəlif çıxıy, diyi helə siz aşı çehmiyifsizmi? Görüllər ki, başmaxlarında qar var. Yay vaxdı olur. Xalid baba bunu giz-dət-max istiyi ki, elə şey ola bilməz. Gözünüzə görsənifdi. Sora da ocağın üstən isti sacayağı götürüf qırğa qoyur. Hamı təcüf-ləniy ki, babanın əllərinə heşnə olmuyu.

26.

Bir gün uşaxlar keçədən düzəldən topla futbol oynuy-lar. Top təsadüf Xalid babanın ayağına deyi. Xalid baba topu götürüf əlində saxlıyı ki, həmin uşax gələndə versin hona. Uşax dağəlif başdıyı çığır-bağır salmağa, ver ma topu, ver ma topu. Görmürsən horda ütməc^{*} var. Xalid baba uşaşa baxıf yanındakı kişiyə diyi ki, bu uşağın gələcəyi yoxdu. Çünkü ho uşağın valideyin-lə-ri-nin nikahı düz-gün kəsilmiyifdi. Taniyanlar təsdiq ediyilər ki, həqiqə-təndə həvlə^{*} olufdu.

AŞIQLAR HAQQINDA RƏVAYƏTLƏR

Aşıq Məhəmməd

27.

Diyilənlərə görə, bir gün tərəkəmə aşıxlardan iki nəfər ulu axşamı^{*} günü Varxiyanlı Aşix Məhəmmədin sorağını eşidif həmin kəndə gəlildilər. Hoların qapısına çatıf Məhəmmədi səsli-yıylər. Qarşı-larına altı yaşlı bi qız uşağı çıxitdı. Ustad aşıxlар uşaşa diyit-dilər ki, ay bala, havi qədər çağırırıx eşitməy-sinizmi? Uşax cavabında: “ay dayı, məhləmizin qulağı yoxdu. Hona görə də eşitmirix” diyi.

- Atan hardadı?
- Yana^{*} gedidtdı.
- Haa.
- Diyirəm, ay dayı, bərəkətsizə gedidtdı.
- Ho nə olan şeydi helə, ağrin alem?
- Ay dayı, bərəkətsiz meşənin odunu da. Bir qırax-dan yandırıysan, görüsən yoxdu.
- Nə vaxt gələr, bilmiyəsən?
- Bilmirəm. Yolu yaxından düşsə tez, uzaxdan düşsə gec gəlasıdı.

Gözləri dört qalan aşıxlər bilməylər nə disinlər.

Qız:

– Əgər babamın qarşısına böyük ağac düşif baltanı ağa-cın qol-budağından vursa, işi tez qurtarar. Aşağıdan başlasa gec.

Aşıxlər uşaxdan:

- Bəs anan hardadı? - diyə xavar alıylar.

- Tükənməzə gedidtdı.
- Ho nə olan şeydi helə?
- Ay dayı, tükənməz bulağın suyudu da. Axıxca qutar-miyı.
- Yaxşı, qızım. Bizə od gətirərsənmi, papiros çəkax?

Qız yenə də soruşuy ki:

- Ay dayı, yastısındanmı gətirim, yoxsa yumru-sun-dan?

Aşıxlardan yenə də bir şey başa düşməyitdilər.

Qız izah ediy ki, qəlyandırısa, yasti gətirim, papiros-dur-sa, yumru. Aşıxlardan qızın ağlının, fərasətinin qarşısında aciz qalif geri döndüldü. Düşünüldü ki, havının nəvəsi həvlə olan gör özi necə qüdrətli sənətkardı. Honunla yarışmaxdan vaz keçit-dilar.

28.

Diyilənlərə görə həmin aşıxlardan öz yerlərinə çatan kimi Aşix Məhəmmədin ünvanına yazılı bi məhtuf göndə-ritdilər. Məftufda yazılıy ki, Aşix Məhəmməd, halalını ye, haramını bizə göndər. Aşix Məhəmməd eləmə tənbəllix, arvadına yaxşı bir toyux şorvası* bişitdiriy. Ətini yiyi, sümuxlarını torvaya qoyuf Qazax aşıxlara göndəriy. Məftufda yazılı ki, bəs halalı yidim, haramı sizə göndəriyəm. Aşıxlardan necə məharətlə çıxış yolu tapmasına mat qalıylar.

Bir gün yenə Qazax aşıxları bir məhtuf yazış göndə-riylər. Yazıları ki, Aşix Məhəmməd, bizə bir inək al göndər, nə sarı, nə yaşıl, nə qara, nə ala (bütün rəngləri sayılırlar), nə də mavi olsun. Aşix Məhəmməd tezcə cavaf yazıy ki, bəs inəyiniz hazırlı. Tez gəlin aparın, otumuzu-ələfimizi yiyif tərtəmiz qur--tarıtdı. Ağıldı ot-ələf qoymayıdı. Ama nə yek gəlin, nə bazar, nə bazar ertəsi, nə xas*, nə çərşənbə axşamı, nə adna, nə şənbə, nə də cümə günü gəlməyin. Başqa nə vaxt istəyirsiniz, gəlin aparın.

Aşağıın sözlərinə çəş-baş qalan aşıxlardan artıxhonun fəra-sətinə şübhə etməyitdilər.

29.

Diyilənlərə görə, bir gün havı camahat tomları* quruduf taya basan* vaxı Aşix Məhəmmədi ot iməci-liğinə çağırıylar. Öy iyəsi Aşix Məhəmmədə diyi ki, səni işləmağa çağırıram. Sazını götürüb, camahati şənləndirif başdarını qa-tar-san. Aşix Məhəmməd razı olmuyu. Səhərisi dəhrəni də, çini də öziylə bərabər götürüb tarlaya gedidtdı. Camahat aşığın gəli-şinə söyü-nüy və daha da həvəslə işləmağa başdırıylar. Həsən kişi böyük bi öküz kəsiy. Honun arvadı Qaraxanımla cama-hatdan xeyli aralıda qoz ağacının kölgəsində şorva bişirmaxla məşğul oluy-lar. Çox keşmiyi, şorva qazanının içində ağacdən quyruğu kəsilmiş yekə bir kələz düşüy. Qaraxanım ərinə diyi ki, ay kişi, biabır oldux, həndi biz neyniyəcəyix. Ho qədər yi-ma-ğı necə atax. Həsən kişi diyi ki, onsuz da bizi heş kəs görmüyüdü. Gəl kələzi çıxarif, bankaya salif ho kolun içində qoyax. Kim nə bilacaxdı. Helə də eliyiylər. Diyilənlərə görə, Aşix Məhəmmədə hər şey ayan olardı. Camahat yimaşa otu-randa Məhəmməd heş nəyə əl vurmuyu. Süfrəyə duzdaxdan* tutmuş qoyulur. Camaat- ay aşix, sən niyə heş nə yimiysən?– diyə xavar alıy. Aşix “ma ya bi tikə pendir, ya da soğan başı verin çöraxla yiyim” diyitdi. Çoxu aşıixin ho işinə mat qalsa da bir söz dimiyitdilər. Çox keşmiyi iməcilix qutarıy. Həsən kişi aşıxdan yimax yiməməyinin səvə-bini soruşutdu. Aşix ho şorva qazanına düşən kələz bilər di-yitdi. Həsən kişi əvvəl-əvvəl özünü bilməməzlığa qoyuf diyi:

– Ay aşix, yəqin sən yuxu görmüsən.

Aşix Məhəmməd:

– Yox, mən həqiqəti diyirəm. Sizdən uzaxda olsam da hər şey ma ayan oludı.

Ər-arvad aşağı mat qalıylar.

Məhəmməd:

– Əgər mənim sözlərimə inamsız yanaşısızsa gəlin ge-dax, sizin kələzi bankaya qoyuf tulladığınız tumarlığın* yerini də göstərim. Gidiylər, Qaraxanım banka qarışık tulla-dığı kələzi kolun içində görəndə sözü qalmayıdı disin. Aşix Məhəm-məd pərtliyi aradan götürmax üçün saz əvəzi dəhrəni sinəsinə basıy.

Qara xanım ov vurufdu,
Həsən yanında durufdu.
Məhəmmədə dərd olufdu,
Kök idimi qoda kələz.

Havı rəvayət soralar Zaqatala aşixlarının dilində ən şirin söhbətə çevriləndi.

30.

“Diyilənlərə görə, bi gün Aşix Məhəmmədi ermənilər to-ya dəvət edidildər. Aşix Məhəmməd də qardaşı oğlanları Aşix Tamazla Qurvanı götürüf səfəra çıxıtdı. Yola düşəndə Aşix Məhəmməd diyifdi ki, mən qiyamata gidiyəm. Məclisdə mən yediğimdan siz yımıyın ha. Təmasla Qurvan bu işə mat qalit-dılar. Holar gəlif mənzil başına çatıylar. Ermənilər qonax-ları qar-şılıyif içəri aparıylar. Ho vaxı məc-lis qızışış. Kavavçılar sinələrinə məzər taxıf kavav ediy, şışləri əllərində süfrəyə gətiriyilər. Aşix Məhəm-mədlə erməni Bağdasar deyişməsi baş-la--yır:

Aşıq Məhəmməd:

Dağı vurar bağ eylər,
İvan Sərkis Bağdasar.
Ərşü-kürşü yol eylər,
İvan Sərkis Bağdasar.

Aşıq Bağdasar:

Görə bilməz dağ, bağlı,
İvan Sərkis Bağdasar.
Ərşü-kürşü tanımır,
İvan Sərkis Bağdasar.

Aşıq Məhəmməd:

Cənnətin mehi sərin,
Abi-kövsəri sərin.
Cəhənnəmdi sənin yerin,
İvan Sərkis Bağdasar.

Aşıq Bağdasar:

Cənnətin mehi sərin,
Abi-kövsəri sərin,

Dolu bir dəryadı dərin,
İvan Sərkis Bağdasar.

Soram Aşix Məhəmmədi sınağa çəkiylər. Çaydan yaş balıx tutuf qalın parçaya büküf sandıxa qoyuyalar. Ağzını da möh-kəmcə qıflılıyıllar. Sandıxi məclisa gətiriylər. Məhəm-məd-dən sandıxin içində nəyin olduğunu xavar alıylar. Aşix Mə-həmməd hona bir palaz gətirməklərini xahiş edirdi. Helə də ediyərlər. Məhəmməd palazın üstünə bi sərçəni qoyuf üç dəfə firladıfdı. Birinci dəfə sərçə göy rəngdə, ikinci dəfə ağ, üçüncü dəfə isə tam yaş olutdı. Aşix Məhəmməd diyi ki, sandıxa sal-dığınız çaydan tutduğunuz ağ balıxdı. Özü də qarnında bi həftə havından qavax Göyçək adlı bi qızın gölün kənarında uzaxda olan sevgilisinin fikrini edarkan itirdiği üzüyü da var. Sandıxi açıf balığın qarnını yarıylar və hordan üzüyü təpiylər. Göyçəyi tapıf gətiriylər. Aşix Məhəmmədin didixləri doğru çıxıtdı. Aşix ho imtahandan da yaxşı çıxiy. Hela ho vaxtı Məhəmməd qar-daşı oğlanlarına işara editdi ki, ortaya gələn aşdan yiməsinlar. Özüdə ortalıxdə çaxırın yanında cedar* da qoyulutdu ki qonaxlar içif məst olsunlar. Da dimirlər ki, bu haqq aşağıdı. Axırda Məhəmməd diyi ki, ürəyimdən bi qatar söz keçiy. İcaza verin diyim:

Habı nə yoldu, nə fərmandı bilmirəm,
İzin verin yollar, aman günümdür.
Bülbül oluf öz bağımdan ötmədim,
Saralmışın, güllər, aman günümdür.

Dərd əlinnən hey incəldim, əzildim,
Cavan ikən vətənimdən üzüldüm.
Fələk vurdub, qürbət elə yixıldım,
Üzülməyin, əllər, aman günümdür.

Məhəmmədin könli ahu-zardadır,
Bəxtim bəd gətirif, işim dardadır.
Heş bilmirəm qohum-qardaş hardadır,
Xavar verin, ellər, aman günümdür.

TOPONİMİK RƏVAYƏTLƏR

31. Pəri qalası

I mətn

Diyilənlərə görə Topal Teymurbu əraziyə hücum ediy. Bütün gözəlləri ətrafına yişıy. Gözəllərin içində bir gözəl oluy ki, şah honun cəmalına gündə yüz dəfə baxsa yenə doymuyu. Honu görən gözəl diyr ki, eh, mənim gözəlliğim bacım Pərinin gözəlliğinin yanında heş nədi. Şah bu sözə bəndiymiş. Diyir, yəni səndən də gözəl var? Hər yerə çapar saldırıy ki, Pərini tapıf gətirsinlər. Eşidiy ki, Yuxarı Çardax-larda bir qala var ki, ho Pəri adlı gözəl elinin 40 gözəli ilə qalxıb qalada qorunuy. Pəri gözəlliği ilə bərabər həm də döyüşkən, mərd qız oluy. Əfsanəyə görə qalanın adı da helə honunla bağlı olmuşdu: elin pərilərini – qızlarını qoruyan qala.

Topal Teymurqoşununa hay çəkiy, ho qala alın-malıdı. Qo-şunun başında özü duruy. Gəlif qalani hər-həyrəmə mü-ha-sirəyə alıy. Ərzax qutarıy, qaladakıların bayırla əlaqəsi kəsi-liy. Aclı başdıyi. Topal Teymur haray çəkiy, hamınızı sağ bu-ra-xacam. Mən birdənə gözəl Pərini istiyirəm. Pəri son dam-la qanına qədər vuruşacağını bildiriy. Sonda naələc qaldığını gördünda özünü sildirimlərin içində yerləşən qala-dan atıf ölü-dürüy. Diyilənlərə görə, Şah AbbasPərinin ölü-sünə o qədər aşix oluy ki, honu iki gün basdırmağa qoy-muyu, öz çadırında saxlıyi.

32. Pəri qalası

II mətn

Diyilənlərə görə, dünyani işgal edən Topal Teymur Azər-baycana gəlib çıxıy. Burda adamlarının döyüşkən olması haq-qında çox eşidən Topal Teymur ən güclü sərkərdələrini hora səfərbər ediy. Son nəfəsinədək vuruşan camahatın içə-risində gözəllığı və igidliği ilə seçilən cavan bi qızın xəvəri Teymura da çatıy. Böyük döyüşlərin birində Pəri adlı bu qız Teymurun sevimli sərkərdəsini qılıncı ilə öldürüb. Sevimli sərkərdəsinin ölüm xəvərinə qəzəblənən Teymur Pəriyə xə-vər yollayı ki, xoş-luxla silahını yerə qoysun. Üstəlik, hona arvadı olmayı də təklif ediy. Pərinin “düşmənə təslim ol-maxdansa, ölmək yax-şidi” cavabına qəzəblənən Teymur daha amansız davranış-mağı əmr ediy. Nəticədə, çox insan qırılıy, Pəri də döyüşə-döyüşə bu qala-nın olduğu yüksəkliyə qalxiy. Artıq gücünün tükən-diyini hiss ediy. Uduzduğunu anlayınca da özünü qaladan aşağıdakı çaya atıy. Hər yerdə honu axtaran düşmən əsgərləri bi neçə gün sora qızın meyitini çaydan tapıf Teymurun hüzu-runa gətiriyilər. Teymur Pəri xanımın cənazəsini bi gecə çadırında saxlamağı əmr ediy. Ertəsi gün Teymur qoşununu hora-lardan çəkif başqa yerlərə hücuma keçiy. Diyirlər, ho hadi-sədən xeylax keçəndən sora, Qafqaza yenidən hücum etməyi təklif edən sərkərdəsinə: “Horada qadınlar da kişilər kimi mərdlilikla can veriyilər,” - diyə cavaf verifdi. Hondan sora bi daha da horalara ayağı dəymiyi.

33. Səlminaz bulağı

Diyilənlərə görə, vaxtıyla Qimir kəndində Səlminaz adlı gözəl bir qızın toyu oluy. Adətdənmiş ki, toy günü toyu olan qız tay-tuşlarıyla bulax başına gidif səhənglə su gəti-rərmiş. Səlminazda rəfiqələri ilə gəlinliğinde səhəng götürüf bulax başına gediy. Qızla bulax başında xeyli diyif-gülüf oynayandan sora səhənglərini götürüf dala qayıdırılar. Səlmi-naz qızdara di-yir ki, siz gedin, məndə daldan gələsiyəm. Razılaşıylar. Qızdar gedir. Səlminaz səhəngi qoyuf, xeyli bu-lağın suyunu baxıf fikrə qərq oluy. Ho bulax düz meşənin başında yerləşiydi. Hər tərəf hər-həyləmə ağacdıxdı. Bir tərəfdə də pişixlar qoruğu oluy. Helə ho vaxdı qızı hal çağırıy anasının səsinnən. Səl-minaz, ay Səlminaz. Səlminaz səsə yaxın getdixca səs uzax-laşıy. Axırı həyriyif-fərliyif hal anasının səsindən bulağın başına gətiriy. Hordaca gözünə görsəniy, qızı parçalayıır. Diyirlər ho vaxlar hallar gözə görük-məzmiş. Axırı qızın anası görüy ki, Səlminaz gəlmax bilmirmiş. Qız sorağına bulax başına

gəlif çıxıy. Görüy ki, qızının gəlinniyi bir yanda, muncuğu atda, bilərziyi da ağa-cın budağında, qanı daşdarın üstə sürtülüfdü. Arvad bilmiyi ney-nəsin. Ho vaxd hal hinci anasını qızı Səlminazın səsindən səsdiyi. Diyir ki,

Səlminaz bulaxdadı,
Qanı laxta-laxtadı.
Muncuğu daş atdadı,
Alafası budaxdadı.
Anan ölsün, a Səlminaz,
Qızdar oynamaxdadı.

Arvadin ürəyi gedif hordaca qalıy. Diyirlər, a bala, necə əsirlər keşsədə Səlminazın qanının ləkələri hələ də daşdarın üstə duruy, getmiyi. Ho vaxlar bicim* mağā* havı söhbəti danışanda tüklərim biz-biz olardı.

İBRƏTAMİZ RƏVAYƏTLƏR

34. Əməllərin bağışlanması

Bir kəndin mollaları hazırlaşıylar ki, Məhkəyə getsin-lər. Bir məşhur oğru diyi ki, mən də siznən gedəcəğam. Mollalar diyirlər ki, səni aparmırıx. Oğru buların sözünə fikir vermiyif xəlvətcə hazırlıx görüy. Ho vaxtlar Məhkəyə piyada kəsə yol-larla gedərdilər. Hansı kənddə mənzil etsəy-dilər, kəndin adam-ları buları süfrələrinə qonax ediyilər.

Oğru arxadan buların dalınca gəliyim. Bir kəndin aqsak-kalı mollaları öyüñə qonaxaparıy. Oğru qalıy kənarda ac-susuz. Sakitcə gิดif bir qapını döyür. Bir qadın honu ədəf-lə içəri dəvət ediy. Oğru görüy ki, arvad ocağa bir qazan qoyuf qay-nadıy. Uşaxlar da ağlayırlar ki, acımışix. Anası uşaxları aldadıf-oxşayıf yuxuya veriy. Oğru ha gözləyir yimax gələ-caxdı, ho da bi tikə yiyif yoladüzəlcəxəd, görəy arvadda tər-pəniş yoxdu. Diyi ki, ay bacı, yimağın bişmədi? Arvadın elə bil dərdi təzələniy. Diyi ki, qardaş, uşaxlarım neçə gündü ki, ac-dılar. Yalandan qazana daş asif qayna-dıram, başlarını alda-dıram. Bacı, kəndinizdə dəyirman yoxdu? Arvad diyi var. Oğru gedif dəyirmandan bir meşox un oğurlayıf gətiriy ki, arvad çö-rəh bişirsin. Soram fermanın yerini soruşuy. Gidif ordan da kök bir qoyunu oğurluyuf gətiriy. Məhlədə kəsif-bişirif yiyrilər. Ar-vad oğruya dua edif diyir ki, çox sağ ol, qardaş. Allah sənin ürəyinə görə versin.

Səhərisi gün yenə hamı yola düşüy. Məhkəyə az qal-mış qarşılara, iki dağın arasında dar bi cığır çıxıy. Mollalar bu cığırı bi təhər ürəh-köbəhləri düşə-düşə keçiyirlər. Bir də arxaya baxanda görüylər ki, buların keçə bilmədixləri yolla oğru qaça-qaça gəliy. Mollalar oğruya diyirlər ki, biz ho boyda Allaha dua edirix, amma sənin qaça-qaça gəldiğin yolu biz zorla keç-dix. Həvi nə olan işdi? Oğru diyi ki, mən acıdan ölü yetim-lərə kömax elədim. Hona görə də Allah məni bağışdadi. Sizin hansı xeyirxah əməlləriniz olufdu ki?

Mollallar sakit duruf, danışmağa söz tapmırlar.

35. Qismətindən qaçan adam

Diyilənlərə görə, bi nəfər ayağına çarix giyinif yola dü-şüy. Gediy ki, Allah honun qismətini vərsin. Çox keçmiyi ki, yolda qavağına aq canavar rast oluy. Canavar diyi, oğlan, hara gediyən? Oğlan diyi ki, mən Allahın yanına gediyəm ki, qismətimi açsın. Canavar diyi: Honda mənim taleyimi də xavar al. Sağollaşif gidiylər. Çox keşmiyi oğlan bir cütcüyə rast oluy. Cütcü oğlanın hara getdiğini soruşuy. Oğlan məq-sədini bildi-rəndə cütcü oğlana, sən Allah, soruş görüm mənim biçinim niyə yanıy diyi. Hondan sağollaşif gedi, qarşısına kəhər atlı oğlan çıxıy. Oğlan diyi ki, Allahdan soruş, mənim bəxtim necə olacax. Hondan da sağollaşif yola düşəndə qəfil qulağına səs gəliy. Qeybdən gələn səs diyi ki, sənin qismətini verdim. Oğlan qayıdanda atlı oğlanı görür. Atlı soruşuy ki, noldu? Diyə, mənə didilər ki, o qızdı, arvad paltarı giyif, ərə getsin. Atlı atdan dü-şüf oğlana sarı gəliy. Diyə ki, mənim qismətimsənsən, gəl al məni, xoşbaxt olax. Oğlan diyi ki, yox, Allah mənim qismətimi verifdi.

Oğlan biçinçinin yanına gəlif diyi: Allah didi ki, tarlanın altı qızıl küplərilə doludu. Əziyyət çəkif əkin-biçin eləməsin. Biçinci diyi, Allah, saa da verif, maa da, gəl bi yerdə çıxarax, yarısı saa olsun, yarısı maa. Oğlan: Yox, Allah mənim payımı verifdi, – diyif yola duzəliy. Qarşısına canavar çıxıy. Soruşuy ki, nə oldu mənim dərdimi Allahdan soruştunmu? Oğlan diyi, soruşdum. Diyə ki, Allah didi ki, bi axmax adam kəlləsini yesin. Canavar diyi ki, nə didin, eşitmədim. Oğlan yaxın gəlif didiğini təkrar eləmax istəyirdi ki, canavar hona səndən axmağı varmı, diyif parçalayıf yiyrir.

36. Haqq verdi, divan yoxdu¹⁹

Diyilənlərə görə, iki qonşu işləməgə gediy. İki yol ayrı-cına çatanda qonşular sözleşiyilər ki, sən havı kəndə, mən də ho biri

kəndə gedax. Altı ayın tamamında gəlif havırada görüşəx. Belə ki, hərəsi bir yolu tutuf gediy. Altı ayın tamamında gəlif həmin yerdə görüşüylər. Biri diyi ki, bəs mən havı qədər vaxta bir qara qəpik də qazana bilmədim. İkinci diyi ki, bəs mənim qismətimə yaxşı bir iş çıxdı. Hindi beş yüz manat pul qazan-mışam. Qonşular bir yerdə yatmalı oluyalar. Pullu yatiy. Pulsuz paxillliğindən yata bilməyi. Bığçağı qonşunun boğazına dirəyif pulu istəyir. Qonşu məc-bur oluf diyi ki, götür get. Arvadıma diyərsən ki, oğlum olsa, adını “Haqq var, divan yoxdu” qoy-sun. Qonşunun başını kəsif pulunu da götürüf öyə gəliy. Yalandan qonşunun arvadına diyi ki, ərinin quldurlar öldürüf, pulunu da əlinnən alıflar. Mən canımı birtə-hər qutardım. Amma ərinin didi ki, oğlum olsa adını “haqq var, divan yoxdu” qoysun.

Gün gəliy keçiy, arvadın oğlu oluy. Ərinin didiği adı qoyur-lar. Uşax yavaş-yavaş böyüyür. Bir gün Şah Abbas vəzir-vəkili ilə həmin yerdən keçirmiş. Arvad oğlunun adını çəkif çağırıy. Şah atını saxlıyif qulax asıy.

Qapıya gidif çağırıy. Ədəb-arkanla salam verif, uşağa bu adı vermağın səvəvini soruşuy. Şah libasını dəyişdi-yindən ar-vad honu tanımayı. Diyi, sizə nə var, niyə soruşur-suz? Məgər kimsə uşağına ad qoyanda adı niyə qoymağının səvəvini izah etməlidid? Şah özünün kim olduğunu nişan verəndən soram gəlin başına gələni danışiy. Tez qonşudan Əhmədalını çağırıy-lar. Çox sınaxdan soram cəllad çağırıylar. Əhmədalı hər şeyi olduğu kimi danışiy. Şah qonşuu malına göz dikən adamı yaşa-masa yaxşıdı diyi. Honun nə pulu, var-döyləti varsa, arvada veriy və tapsırıy ki, uşağın adını dəyişsin.

37. Mətləbsiz söz

Diyilənlərə görə, bir gün şah vəzirini çağırif diyi ki, qırx gün möhlət veriyəm. Mənə bir kəlmə mətləvsiz söz gətir. Gə-tir-məzsən boynunu vurduracağam. Vəzir yola düzəliy. Nə qə-dər gəziyəsə heş nə tapmıy. Otuz doqquzuncu gün gəlif çölün düzündə bi çovana rast oluy. Vəzir çovana diyi ki, çovan qardaş, diyirlər, acdın çovana, yoruldun sarvana. Nəyin var? Çovan heybəsini açif vəziri qonax ediy. Yimax əsnasında başına gələnləri çovana danışiy. Çovan diyi ki, sən honun dərdini çəkmə, sən paltarını ver ma, daha qalanı ilə sənin işin yoxdu. Hələ ki, çovan vəzirin paltarını giyinif şahın hüzuruna gəliy. Şahın yanına gəlif diyi ki, şah sağ olsun, mənim sizə diyiləsi sözüm var. Şah da diyi de. Ho da vəzirin paltarını geyinmiş çovana diyi. Havırdə diyə bilmə-rəm. Belə-belə qırx otağın otuz doqquzunu gəziyilər. Qırxinci otağa çatanda çovan şahdan soruşuy ki, sən tütək çala bilirsənmi? Şah qəzəvləniy ki, havı mətləbsiz sözdən ötrü məni bu boyda otaxların hamısında gəzdirmisən. Bu zaman çovan qayıdıl padşaha diyi ki, bəs sən niyə, bir mətləvsiz sözdən ötrü vəzirinə dünyani gəzdiriysən? Şah mətləvi anlayıf, tutduğu işdən peşman oluy.

¹⁹ Qeyd: Bu mətn müəyyən dəyişik formada Azərbaycan folkloru antolo-giyası. XIII kitab (Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən folkloru). (Bakı: Səda, 2005) kitabında verilmişdir.

38. Yalançının haqq yoluna gəlməsi

Diyilənlərə görə, hamam bulağının ətrafında iki haçalı yemişən ağacı var imis. Əgər kimsə yaxşı niyətnən həmən ağacın altından keçirdisə ağacın budaxları genişlənər, həmin şəxs sanki quş kimi iki ağacın haçasından keçərdi. Yox əgər pis niyətli adam keçərdisə, ho zaman budaxlar ho adamı sıxıf saxlayardı. Hamam bulağının başına bir çirkli adam, pis fikirli şəxs gələrdisə bulağın suyu tez çökilərdi. Nə vaxt pis niyət adam özü vəzyəti başa düşüf çıxıf gediydisə ho zaman bulağın suyu uslufca qaynamağa başdıyırıldı. Günlərin bir günü yalançı bi kişinin yolu təsadüf hamam bulağından keçiy. Görüy ki, camahat niyət tutuf, qoşa yemişən ağacının arasından keçiy. Heş kəs də ilişif qalmayı. Öz-özünə düşünüy ki, mən camahata bu qədər pislik etmişəm, əgər doğrudan da, ho ağaclla bağlı diyilənlər doğrusa, diməli, honda ağac məni də tutuf saxlı-yacax. Əgər belə olsa, mən bi də yalanla öy yixmax sənətindən el çəkəcəğam. Oğruya növbə çatanda ye-mi--şən ağacının budax-ları honu tutuf saxlıyi. Nə qədər çı-ğırır-sa, köməyə çatan olmu-yu. Hamı diyir ki, cəzandı çək. Axırda yalançı camahata and veriy ki, kənddəki yeddi müqəd-dəs övliyanın adına olan qəvir-sanlığa and veriyəm ki, bi də yalan danışmıyacam. Cama-hat yalan-çıya inanıy. Allaha dua ediyilər yalançını hak yoluna qay-tardı. Hələ ho vaxt yemişən ağacının budaxları aralaniy, yalan danışan tezcə yerə yixiliy və ho vaxdan yalan danışif öy yix-max sənətinə vida diyi.

39. Ağacın şahidliyi

Diyilənlərə görə, biri borc pul götürəsi oluy. Borc verən pulunu çöldə bi ağacın divində sayif veriy. Borc verən borcunu ala bilmiyif qazının yanına şikayətə gediy. Borc verənlə borc alanı üzləşdiriyirlər. Qazi soruşuy:

- Sən hona borc vermisənmi?
- Bəli.
- Şahidin varmı?
- Yox.
- Pulu harda verifsən?
- Çölün düzündə bi ağacın altında.
- Elə isə get ağacı çağır gəlsin, şahidlilik etsin.
- Axı ağac gələ bilməz.
- Sən get çağır.

Borc verən ağacı çağırmağa gedəndən xeyli sora qazi borc alandan soruşuy:

- Görəsən gedif çatar?

Borc alan diyi:

- Yox, hələ çatmaz.

Borc verən bir azdan qayıdış gəliy. Qaziya diyi:

- Qazi, mən ağacı çağırdım, gəlmədi.

Qazi diyi:

– Yox, sən olmayanda ağaç gəlmışdı. Gəldi şahidlıx elə-di, getdi.

Borc alan diyi:

– Qazı, bu nə olan işdi, ağaç nə vaxt gəldi, mən görmə-dim?

Qazı diyi:

– Hə, diməli, sən, doğrudan da borclusan. Əgər belə ol-ma---say-dı, səndən soruşanda ki, mənzil başına çatarmı, sən “yox”, – dedin. Get, kişinin borcunu qaytar.

NAĞILLAR

40. Ağ balıq

Biri varyidi, biri yoxuydu, Allahın gözəl bəndələri çoxuy-du. Keşmiş zama-nələrdə bir qoca padşah varyidi. Ho padşah gözlərinin nurunu itirmişdi. Dünyanın harasından hə-kim gəlirdisə padşahın dərdinə dərman tapılmırdı ki, tapıl-mırkı. Axırı bir həkim gəlif şaha didi ki, dünyada yeganə bir ağ balıx var. O balığın qanı sənin gözdərinin dərmanıdı. Padşah əmr verdi, o balıx hansı yolla olur olsun tutulmalıdır. Əyalətin bütün gəmilərini, balıqxıclarını bu işə cəlb etdirdi. Dəryanın üzünü üzüh qaşı kimi bağlatdırıcı, gəmilərdə balıx tutulmalıdır, vəs-salam. Padşahın aman-zaman bircə oğlu varyidi, onu da rəhbər təyin etdi ki, görax balıx nə vaxt tutulur. Beləcə bir neçə ay axtarış davam elədi.

Bir vaxı padşahın oğluna xəvər gəldi ki, filan yerdə filan balıqxının toruna ağ balıx düşüfdü. Padşahın oğlu gəlif balığa baxdı. Didi bəh-bəh, Xudavəndi-aləm nə qədər gözəl məx-luqlar yarada bilmiş dünyada. Balıx o qədir gözəl oluy ki, lap su sonasına oxşuyur. Padşahın oğlu fikirləşdi ki, vaxtını, güzə-ranını keçirmiş bir qoca üçün bu qədir gözəl məxluğu öldürüf honun qanını çəhməh Allaha xoş getməz. Oğlan dü-şündü ki, balığı öldürməsin, honu yenidən dəryaya atsın. Balıx bilməz, Xalıq bilər. Oğlan fikirləşdi, didi, yox, həkimi çağır-maliyam, həkim balığı görməlidir. Ola bilər səhv edək. Həkimi padşahın oğlunun əmriylə gətirdilər. Həkim balığı görən kimi didi: ay aman, öziüdü ki, var, nə yaxşı tapıfsınız. Elə ki balığı doğramax istiyəndə padşahın oğlu Cümşüd balığın qoyulduğu qaba bir təpik vurdu, balıx düşdü dərya-ya.

Cümşüd didi:

– Mən bir günü keşmiş qoca üçün bu qədir gözəl balığı məhv eliyə bilmirəm.

Balığı dəryaya atıf didi ki, bunu balıx bilməsə də, xalıq biləcəxdı.

Səhərsi padşahın yaltax vəzir-vəkil əyanı şahın hüzu-runu gəlif didilər ki, qıvleyi-aləm sağ olsun, oğlun sənin yerinə göz dikifdi. Balığı atdı dəryaya. Padşah necə qəzəf-ləndisə, cəllad di-yif bağırıcı. Cümşüdün boynunun vurulma-sını əmr etdi. Vəzir-vəkil, şahın arvadı şaha nə qədər dil tökdülər ki, oğlun cavandı, mərhəmət göstərif elə et ki, amandı, daddı, öldürmə, cavan-liğinə heyfin gəlsin, olmadı ki, olmadı, padşah tutduğun-dan əl çəkmədi. Axır çox minnət-xahişdən soram ölkədən sür-gün olun-masına razılıx veriy. Cümşüd öydən çıxan vaxı anası gətirif oğlunun heyvə-sinə yol azuqəsi qoyur. Atasından xəlvət pul-para veriy. Oğluna üş şeyi tövsiyə edir. Diyir

oğul, birinci kimnən yol-daş-lıx elədiğini yaxşı öyrən. Mərdliyinə bələd ol, tamahkarlılığını bil. Tamahkar adamdan insana yoldaş olan şey döyil. Bir gün gec-tez sənə xata gətirəsidi.

Cümşüd diyir:

– Ana, bəs mən honu necə yoxlaya bilərəm?

Anası diyir:

– Oğul, çörəyə oturuf bir tikə honunla çörax kəsəndə yox-lamax olar. Çörəyi qoy ortalığa, denən dost oldux, çörək kəs, çörəy məndən, kəsməh səndəndi. O, çörəyi kəsəndə gör çörə-yin çoxunu özünə, azını sənə verərsə, bil ki, honda tamah var. Tamahkardan qaç, canını qutar, hondan xata gələr adama. Görsən ki, didiğimin əksi oldu, dimax, o, gözü-könlü tox adam-dı. Yoldaşlıxda ədalət sevəndi. Beləsinən həmişə yoldaşlığını elə.

İkinci tövsiyəm odur ki, meşəlix yerdə yol gedəndə əgər yoldaşnan gedirsənsə hondan xeyli aralıda get. Diyir niyə? Diyir hondan kol qopa bilər, sənə xəsarət toxunar. Hona görə də aralı get. Üçüncü də səhralıx və düzən yerdə olanda heş vaxı yol kənarında, bulax başında gecə-ləmə. Qaçax-quldur çox vaxı gecələməga yol kənarına gəliylər. Sənin kimi qərifləri görük soyurlar, pullarını-para-larını əllə-rin-dən alırlar. Yox əyər yol-daş-sızsa bir növbəynən yatın.

Cümşüdü xeyir-duaynan yola salıy. Oğlan az gediy, çox gediy, gəlif qərif bir məkana çatıy. Bir vaxı eşidiy ki, arxadan bunu kimsə çağırıy. Qulax asif görüb ki, arxadan səs getdixca yaxınlaşır. “Ay şah oğlu Cümşüd, dayan, mən də gəlim” deyir kimsə. Bir oğlan buna yaxınlaşı:

– Ay Cümşüd, noluf sənə, eşitmirsənmi? Səhərdən çağı-rıram səni.

Şah oğlu Cümşüd didi:

– Bağışla, o qədir fikirliyəm ki, söz mənə çatmır.

Arxadan gələn oğlan əl uzadıf diyir:

– Mənim adım Məhəmməddir.

Şah oğlu didi:

– Nə yaxşı, mənim də adım Əhməddi.

Diyir, yoldaş olaxmı? Diyir olax.

Məhəmməd soruşuy:

– Hara gediy-sən?

Əhməd diyir:

– Biməkanam.

Məhəmməd diyir:

– Elə mən də sənin kimiyəm. Yerim-yurdum yoxdu. Hara getdiyimi də bilmirəm. Harda qismətim gətirər, horda yurd-yuva salaram. Bəs niyə elindən ayrı düşüfsən?

Əhməd didi:

– Atam sürgün edifdi – didi.

Məhəmməd didi, niyə?

Niyəsini dimirəm didi Əhməd. Əgər mümkünənə honun səvəvini məndən soruşma. Məhəmməd didi, yaxşı soruşma-ram.

Az gediylər, çox gediylər dərə-təpə düz gediylər. Gəlif yol kənarında bulax başına çatıylar.

Əhməd didi:

– Məhəmməd, gəl çörax yiyax.

Əhməd heyvəsini aşdı, azuqəni ortaya qoydu. Ana-sının sözləri yadına düşür. Diyir, Məhəmməd, dost oldux, gərəh çörax kəsax. Çörax məndən, bölmax səndən.

Məhəmməd diyir:

– Əhməd, çörax müqəddəsdi. Gəl öncə söz verax ki, haburda kəsdiyimiz çörəyi sonacan qoruyuf saxlıyacağix.

Məhəmməd didi:

– Mənim bir şərtim də var. Mən səndən yaşça böyü-yəm. Gərəh mən nə didim, sən mənim sözümə baxasan. Mənim başım çox bələlər çəkifdi.

Sözləşirlər.

İkinci şərtim də budur ki nə tapsax, qardaş malı kimi bölməliyix. Əhməd didi oldu.

– Bəs üçüncü şərtin nədir?

– Mən nə vaxt disəm ki, ayrılırix, o gün də ayrılasıyix.

Şahın oğlu fikirləşir ki, Məhəmmədin sözlərində nəsə bir hikmət var. Səbr etməyi qərara aldı. Məhəmməd çörəyi götürür előpüf gözünün üstə qoyur. Sonra da bölfüf ən çoxunu Əh-mədə veriy. Əhməd görüb ki, hə, bu anası diyən adamdı.

Buların yoldaşlıxları davam edir. Az gediy-lər, üz gediy--lər, gəlif bir bulağın başına çatırlar. Ətrafında lotu-potu otu-ruf. Görüylər ki, qarşılarda böyük bir şəhər var. Gəlif ədəb-lə salam verif soruşuylar:

– Qardaş, biz qərif eldən gəlirix. Habu şəhərin adətləri haqqında bize məlumat ver, görax bu necə şəhərdi.

Diyir ki, qardaş, bu şəhərdə hər şey var, ama siz şəhərə girəndə gərəx ki, qara geyinəsiz. Soruşuylar niyə? Diyirlər, kənarda nə qədər istəyirsən yi-iç, eyş-işrətlə məşğul ol, şə-hərdə bu qadağandı. Səvəvi də odur ki, bizim şəhərin aman-zaman bircə dənə qızı var. Ho qız da lal oluf. Hona görə şah elan eliyif ki, qızının dili açılana kimi hamı qara geyinif yas saxlasın. Şah da çox ədalətli, çox insaflı bir şahdır. Xalqın çoxu o şahın dərdinə şərik olarax matəm saxlıyır.

Məhəmməd soruşuy:

– Anadan gəlmə laldı?

Quldurlar diyirlər:

– Yox, bir neçə ildi lal olufdu. Eşidir, nitqi tutuluf, danışa bilmiy.

Buları burda dinləyəndən soram Əhmədlə Məhəmməd şəhərə daxil oluf, əyinlərinə qara parça alıf büründülər hona.

Məhəmməd aranı xəlvət edif Əhmədə dimədən özünə bir dəst həkim paltarı, Əhmədə bir dəst həkimin köməhcisi paltarı alıf sonra bir yerdə karvansaraya gəldilər. Yiyif-içif xoş-on beş elədilər, kəmərlərinin altını yaxşıca bərkitdilər. Bular oturuf söhbət edəndə Məhəmməd didi, Əhməd. Didi: bəli. Məhəmməd didi ki, mən bir fikrə düşmüşəm. Diyir, mən həkim paltarı da almışam ikimizə. Mən həkiməm, ama bunu sənə dimə-mışdım. Əhməd soruşuy, havı necə olan işdi? Diyir, bəli, bu dün-yada nə qədər xəstəlik varsa hamısını bili-rəm. Diyir, şahın qızının xəstəliyini bir müayinə edim. Bəlkə honu sağalda bildim. Didilər ki, sağaldana böyük bir ənam düşüy. Biz də yetim oğlanlarıq, gedif özümüzə bir gün ağılı-yarıx.

Gəliylər şahın hüzuruna. Şaha xəvər çatır ki, bəs iki hə-kim gəlir qızını saqlatmağa. Şah buyurur ki, hüzuruma gətirin honları.

Şah soruşuy:

– Nə istiyirsiniz, kimsiz, nə məqsədlə gəlmisiniz?

Diyir-lər biz həkimix, gəlmışix qızının dilini saqlaftı. Diyir qardaş, habu günə kimi nə qədər həkimlər gəlif ona dərmanlar veriflərsə bir az da pis ediflər. Mən sizə 3 gün vaxt verirəm,

əvvəlcə yoxluyun, qızımın dilini açmax müm-kündüsə, açın, mümkün deyilsə, həmən tərk edin sarayı. Əgər bu işə girişif aça bilməsəz, boynunuz vurulacax, yox əgər aça bilsəz, nə istəsəz honu da verəcəm sizə.

Məhəmməd didi:

– Şah sağ olsun, mən qızın xəstəliyini yoxluyandan so-ram diyəcəm şərtimi.

Məhəmməd qızı müayinə etdixdan soram gəlif şaha didi ki, şah sağ olsun, şərti mən qoyacam, yoxsa sən?

Şah diyir:

– Həkim sənsən, sən öz şərtivi qoy.

Diyir, şah sağ olsun, sənin qızını Allahın əmri, pey-ğəm--bərin sünnəsi ilə səndən istəyi-rəm, üstəgəl cehizini də. Mən sənin qızını sağaldıram, sən də qızını mənə verirsən. Ama qızın bizim ikimizdən birimizi – hansını istəsə hona da ver. Əgər qız ikimizdən birimizi istəməsə, biz də heç nə istəmirix.

Şah gördü ki, bular çox ağıllı gənclərdi, didi:

– Siz nə desəniz, mən raziyam. Əsas odur ki, qızım da-nış-sın.

Qızı müalicəyə başlayır. Hona otvardan dərman düzəl-dif veriy. Diyir qoy qız dincəlsin, mən də başıma gələn heka-yədən danışım. Ortalığa şamdan qoyulur. Məhəm-məd başdırıb şam-dana nəql etməyə, diyir ki, şamdan qardaş, gecəni keçirməh üçün bir gözəl rəvayət düşdü yadına. Gəl honu sizə danışım, eşidənlər sağ olsun. Məhəmməd sözə başdırıb. Diyir: Günlərin bir gündənə bir şahın üş oğlu oluy. Hoların bir əmi-si qızdırı oluy. Qardaşların üçü də bu qızı istiyirlər. Üçü də diyirlər bu qızı mən alacam. Qızdan gəlif soruşurlar ki, bəs sən buların hansını istiyirsən? Qızın bir qardaşı olur. Bu oğ-lan-ları çox istəyir. Qız da əmisi oğlan-larının üçünü də qardaş kimi istə-yirdi. Bilmir neyləsin. Hansına hə desin. Qız çox fikirləşdi, vəzir-vəkili yiğdi başına, məsləhət istə-di. Axır əmisi oğlanla-rını çağırıf didi ki, mən sizin üçünüzü də eyni dərəcədə istəyirəm. Heş birinizin bircə miskal da olsa fərqiniz yoxdur qəlbimdə. Mənim bir şər-tim var, hansınız yaxşı bir sənət öy-rənif gəlsəniz mən hona gedəcəğam. Sizə bir il də vaxt veri-yəm. Gedin xəzinədən nə qədər istiyirsiz qızıl götürün.

Qardaşlar yol tədarükü gördülər, yola düzəldilər, şəhər kənarında üç yol ayricina çatanda biri məğruba, biri məş-ruqa, biri cənuba, halallaş� yola düzəldilər. Əv-vəl-cədən də şərtləşirlər ki, bax bir il bitəndə bu ağacın altın-da görüyü-shürux. 3 gün də gözlüyürx gəlməyəni, gəlmədi çıxış gedə-siyix. Hərəsi bir diyara gedif çıxdı. Bu minvalla böyük qardaş yaxşı rəmd atmağı öyrəndi. İkinci qardaş yaxşı, gözəl həkim-liyi öyrəndi. Can verməhdə olan ölüyə iyət dərmanı, diril-sin. Üçüncü qardaş öyin balacası olduğu üçün bir az ərköyüñ idi. O qədər gəzdi o yana, bu yana, heş nə tapa bilmədi. Axırı il tamam olanda qardaşların danışlığı kimi yol ayricina yön aldı. Yol gələ-gələ düşündü ki, heyif mənim taleyim, əmiqizi əldən çıxdı, mən heş nə edə bilmədim. Fikir-ləşə-fikirləşə gələndə gördü kü, yolda iki dənə divdi, qılınc-qalxannan qırıylar bir-birilərini. Divlər qorxulu oluy-lar, çoxlu tilsimlər biliylər, həm insan ola bilirlər, həm hey-van. Çox güclü bir məxluqdurlar. Birdən divlərdən biri kiçix qardaşı görçək diyir dayanın, dayanın, havirda bir bəni-adəm övladı var. Biz niyə qırırx bir-birimizi. Bəni-adəm övladları diyirlər çox ağıllı olur. Gəlin honu çağrı-rax, ama toxunmuyax hona, qoy bizim davamızı şərh etsin.

Çağırıldılar didilər ki, gəl yaxına, sən bizdən qorxma. Di-dilər bizim atamızdan bizə üç miras qalıfdı. O mirasları ara-mızda bölə bilmirix. Qardaş soruşuy, ho nə mirasdı elə? Diyir bir dənə

süfrədi, bir dənə xalçadı, bir dənə də qamçı. Hoların bir-birindən ayrı heş biri dəyəri olmur. Gərəh üçü də bir yerdə olsun.

Adəm oğlu didi:

– Burda nə var razılaşa bilmirsiz. Bu mirası bölüşdür-məyin mənası yoxdu. Yaxşı olar bunu biriniz götürəsiniz. Bir-lixda nə istəsəniz edə bilin.

Diyir, bəs honda hansımız götürəh, dava honun davasıdı. Oğlan diyir, çox asan, honun da bir şərti var. Diyir, mən üş istiqamətdə üş ox atacağam. Han-sınız oxu tez gətirsəniz ona çatsın bu miras.

Razılaşdırılar. Helə ki, oxu atıf divlərə qaçmax kamandası veriy, oğlan xalçanı açıf, süfrəni və qamçını da götürüf qamçını xalçaya vuran kimi uçmağa başdırı. Divlər gedif qayıdana kimi görülər ki, adəm oğlu apardı getdi. Divlərin biri diyir, gör-dünüz sizə didim adəm oğlu ağıllıdı. Üş dənə pəzəvəngi aldadif xalçanı da götürdü getdi.

Oğlan gəlif qardaşların didiği üş yol ayricına çatanda gördü ki, qardaşların üçü də bunu gözdüyürlər. Görüşdülər, üş-beş, başlarına gələni danış-dılar. Rəmd atan qardaşa di-di-lər ki, gəl bir rəmd at görax əmimiz qızının vəziyyəti necədi. Böyük qardaş rəmd atanda rəngi ağırdı. Soruştular noldu? Didi: nola-cax əmimiz qızı artıx taputdadi. Xeyrat qazanları asılıf. Ho biri qardaş diyir:

– Ay aman, məndə elə bir dərman var bu dəyqə honun burnuna tutan kimi aylacax. Ama yol çoxdu, mən hona necə çatım.

Kiçih qardaş didi:

– Sən dərmanı mənə ver, mən çatdıraram hona.

Oğlan dərmanı verif qaydasını öyrədiy. Oğlan xalçaya oturuf, qamçını xalçaya vuruf diyir: “Həzrət Süleyman eşqinə, məni əmim qızına çatdır”. Xalça qalxır. Kiçih qardaş özünü əmisi qızına çatdırır. Yol verin keçim diyif gəlir əmisi qızına yaxınlaşır. Görüy əmisi qızının ayaxları bağlanıf, çənəsi bağ-lanıf. Qardaşının didiği kimi dərmanı pambığa batırif qızın burnuna tutan kimi askırif ayağa qalxır, başdırıf yimax, içmax istəməga. Ho biri qardaşlar da gəlif çatıylar, bu vəziyyəti gö-rüy-lər.

Bu yerdə Məhəmməd didi:

– Hindi şamdan qardaş, dava düşüy haburda. Böyük qar-daş diyir ki, mən rəmd atmasaydım, hardan biləsiyidiz ki, əmim qızı ölüfdü.

Ortancıl qardaş diyir ki, yaxşı, sən atdığın rəmdnən bildin ki, əmimiz qızı ölüf, bəs mənim dərmanım ol-masayıdı, o necə dirilərdi. Əmiqızı mənim olmalıdı, hona görə ki, mənim dər-manım sağaldıfdı honu. Kiçih qardaş da didi ki, yaxşı, mən özümü çatdırmasaydım, qız necə ola-caxdı. Odur ki, qardaşlar arasında yenə dava düşüy. Hər üçü də haklıdı.

Məhəmməd didi:

– Hindi şamdan qardaş, biz qızı hansına verax?

Bu zaman lal qız ordan dillənir diyir: O dərman gətirən oğlana çatmalıdır. Məhəmməd qızı baxmir, şamdana baxıf soru-şuy, niyə kiçih qardaşa çatmalıdı? Diyir ki, ikinci qardaş həkimdi, o həmişə xəstələri sağaldası adamdı. Honun həmişə qazanc yeri olacaqdı. O biri qardaş rəmd atandı. Honun da özü-nə görə peşəsi var. Pul qazanmağın yolunu tapacax. Amma balaca qardaş qeyri-adi biliyə malikdi ki, üç dənə divi aldadif bu hikmətli şeyləri gətirə bilifdi. Hodur ki, qız balaca qardaşa layıxdı. Hamı gördü ki, qız danışdı. Nağıl qutarən kimi qızın nitqi yenə tutuldu. Şaha xəvər verdilər ki, bəs hal-qaziyə belə-di. Şah gəlif gördü ki, qız yenə danışmadı.

Şah soruşur:

– Bəs bu nə olan işdi elə.

İkinci gecə yenə hamı yığıldı. Oğlan qızə dərman verdi, yatızdırıldı.

Məhəmməd didi:

– Gəlin bu gecəni də bir hekayət danışax, vaxt keçsin, qız da dincəlsin.

Hamı bardaş quruf oturdu yerə. Məhəmməd üzünü yenə şamdana tutuf didi:

– Şamdan qardaş, keçəh ikinci rəvayətə.

Günlərin bir gündündə padşahın, vəzirin və qazının arvad--ları qaravaşları ilə Gülüstanı-irəmi gəzintiyə çıxmış-dı-lar. Gəzə-gəzə gəlif bir qalın meşəliqə çatıylar. Birdən üçünün də qava-ğına çox qiymətli bir boyunbağı çıxiy. Üçü də didi ki, mənim-di. Şahın arvadı diyir: Birinci mən görmü-şəm, mənimdi. Vəzi-rin arvadı diyir, vallah, mən səndən qa-vax çıxdım bunun üstü-nə, mənimdi. Qazının arvadı diyir, mənimdi. Bular başdı-yırlar davaya. Axır ki, qaravaşların içindən bir ağıllısı çıxıf diyir ki, gəlin siz dalaşmıyın, ərləri-nizə məkr (hiylə)göstərin. Hansınız güclü hiylə qura bilsəniz boyunbağı da hona çatsın. Razi-laşdırılar. Qazı-nın arvadı düşündü ki, mən necə eliyim ki, mənim məkirim güclü olsun, getdi bir kənkənci (yer qazan)çağırdı. Didi, nə qədər pul istəsən, pul verirəm. Qazının divanxanasına yer atdan yol açırsan, mən gedif-gələ bilim hora. Diyir, bəs mən honu necə eliyim. Diyir, evimizdə gündüzlər işliyərsən amma qazinin xəvəri olmasın. Kənkənci gəlir diyir ki, hər şey hazırlı. Bu yolla gedif-gələ bilərsən. Qazının arvadı giyinif-keçinif gedir bazara, görüb ki, bir yaraşlılı oğlan var. Yaxın-laşif diyir, oğlan, qazanc istiyirsən? Diyir, əlbətdə, istiyirəm. Qazının arvadı diyir ki, honda bir gün vaxtını mənə sərf elə, sənə o qədər pul verərəm ki, ömrün boyu qazandığından çox olsun. Diyir ki, amma bir şərtlə, mənnən gedif qaziyə kəbin kəsdirməlisən. Amma kəbin yalançı kəbin ola-cax. Soram kəbin ləğv olunacaq. Razılışıylar. Qazının arvadı geyinif-keçinif, üzü-nə də bir niqaf salif, oğlanın da qoluna girif gəliylər qazinin otağına. Oğlan diyir ki, qazı ağa, biz evlənirix, bu xanımla mənim kəbinimi kəs. Qazı baxır ki, bu öz arvadıdı. Necə mən bunun kəbinini kəsim. Açıf ağarda da bilmir. Qazı nə qədər fikirləşir, axırı diyir qoy mən gedim öyə, deyim görax arvad öydədimi. Əmin olum soram gəlim. Qazı bəhənəynən çıxiy ki, hindi gəlirəm. Qazının arvadı yeraltı yolla qaçıy, tez öyünə gəlsin. Kəsə yolla gəlir öyə, başdırı iş görəmə, xalça toxu-mağə. Qazı gəlif görüb ki, arvad öydə öz işinnən məşğuldur. Arvad qazini görcəx soruşuy:

– Xeyir ola, a kişi, sən heş öyə gəlməzdin.

Qazı yalandan diyir, dəftərim yadımdan çıxmışdı. Qazi dəftər gö-tü--rüf qayıdır geri. Arvad duruf, tez özünü düzəldif yeraltı yolla gəlif qazinin otağına çıxiy. Gedir oturur oğlanın ya-nında. Qazı gəlif görüb ki, yenə bu öz halalca arvadıdı. Bu minvalla üç dəfə qazi öyə gedir. Qayıdır. Üçündə də arvadını öydə görüb. Axır ki, buların kəbinini kəsiy. Qazı diyir ki, şərt-lərinizi diyin yazım.

Arvad diyir:

– Mən çox varlı bir kişinin arvadıym. Amma kişinin mən-dən daha xoşu gəlmir. Özgə qadınlara gedir. Hindi mən də hondan talağımı geri oxut-muşam. Ayrılmışam. Var-döylət ha-mısı mənə qalar. Bu kişinin heş nəyi yoxdu. Kişi mənim öyümə girəndi.

Qazı baxır diyir ki, toşnu bunun taleyi mənim taleyimə oxşuyur. Mən də arvadın öyünə girmişəm. Hindi mənim nəyim varsa bu ortaxdadı. Honu kəbin kağızında qeyd elə. Arvad nə diyirsə, qazi honu da yazar.

Bu minvalla axşam qazi öyə gələndə görüb ki, kəbinini kəsdiyi öz arvadıymış, həmin yaraşlılı oğlan da oturuf honun yanında. Mal-döylət arvadındı axı... Qazı diyir, ay arvad, sən mənim başıma

nə oyun aşdin? Başdırır kişi ağlamağa. Arvad gəlif qazının üzündən-gözündən öpüy, diyir, a kişi, mən sənə heç bir vəfasızlıx etməmişəm. Bu bir oyundu. Qazi soruşuy, ho necə olan işdi? Arvad diyir, məkr eləmişəm sənə. Arvad oluf-keçənlərdən qaziyə xəvər veriy. Qazi diyir, sən nə ağıllı imiş-sən. Hindiyə kimi mən sənə güvənmirdim. Diməli, boyunbağı bizimdi. Bundan böyük məkr ola bilməz. Arvad diyir, a kişi, hindi evimizdəcə kəbini geri oxu, oğlan çıxıf getsin. Qazi kə-bini geri oxuyur, oğlan pulunu alıf çıxıf gedir.

Bu, məkirini elədi qutardı. Hindi qalır vəzirnən vəkilin arvadı. Vəzirin arvadı fikir-lə-şiy neyniyim, necə eləyim. Axırı arvad vəzirə bihuşdarı yedirdiy. Vəzir özündən gedən kimi aparıf onu xaraba bir yerə tullayır. Arvad bilir ki, bihuşdarı yeyən kəs dəhşətli dərəcə acır, odur ki, dadlı kökə-lərdən yanına qoyur. Hambal tutuy ki, bunu izdəsin, kökəyə də bihuşdar qatır ki, ayılıf yiyyəndə bir də yatsın. Hambala diyir, ikinci dəfə yatanda çiynivə alıf, gətirif öyə qoyarsan. Vəzir xarabalıxda bir vaxdı ayılır ki, düzü-düzəngahdı, bilmir bu nə olan işdi. Kökələrdən tezədən yiyyir, yenə huşunu itiriy. Bu dəfə hambal bunu gətirif qoyur öyə. Səhərsi vəzir yuxudan ayılanda görüy ki, yorğan-döşəyin-də yatiy. Düşünür ki, ay Allah, bu yuxudusa necə yuxudu. Çox fikirləşiy, habu işdən baş çıxarda bilmiyi ki, bilmiyi. Bi vaxı arvadı gəlif soruşuy ki, a kişi, niyə qəm dəryasına qərq olufsan?

Vəzir diyir:

– Ay arvad, vallah, bilmirəm, başıma bir iş gəlifdi. Yuxu-du, necə yuxudu, həqiqətdi necə həqiqətdi.

Vəzir soru-şur:

– Ay arvad, axşam sən mənə nə bişirmişdin yimağa?

Arvad diyir ki, qoğal. Diyir o kökələrdən mən yidim. Ge-cənin bir vaxı ayıldım, gördüm bir xarabalıxdayam. Çox bərk acımışdım. Baxıf gördüm ki, sinəmin üstə həmin kökə-lər-dəndi. Hoları yidim, yatdım, tezədən gözümü aşdım ki, gördüm öz yatağımdayam. Mən başa düşə bilmirəm bu necə yuxudu, necə həqiqətdi. Arvad güldü didi ki, a kişi, bu həqiqətdi. Mən sənə məkr eləmişəm.

Arvad olaydan vəziri xəvərdar etdi. Vəzir didi, ay arvad, çox ağıllı iş görmüsən, boyunbağı bizə çatasıdı. Bundan böyük məkr ola bilməz. Necə ağıllı arvadılmışsan sən.

Bular havırdə qalmaxda olsunlar, hindi sizə kimdən danı-şım, padşahın arvadından. Padşahın arvadı çox fikirləşdi. Duruf nökər-nayibin yaşadığı yerə baxanda gördü ki, çoxlu köhnə baş-maxlar var qapıda. Ağlına gəldi, gedim bazardan pinəçilər-dən köhnə başmax alım, gətirif birini qapıdan içəri-yə, digərini isə çöl tərəfə qoyum. Qoy şahda şübhə yaran-sın bu adam kim-disə arvadının otağına qaça-qaça tələsif girif çıxıfdı. Padşah gəlif görsə ki, honun hərəmxanasında kişi başlığı var. Bu şahı özündən çıxara bilər. Padşahın arvadı fikirləşdiyi kimi də etdi. Padşah axşam öyə gələndə qapıdan içəri baxanda gördü ki, kişi başlığının bir tayı içəridədi, bir tayı çöldə. Şah yamanca qə-zəf-ləndi. Arvadı gəlif padşaha xoş-beş elədi. Gördü yox padşahın halı yaman qarışıfdı. Padşah necə qəzəfləndisə qılınçı sıyırdı ki, arvadın başını üzsün. Arvad yalvardı, şahım, əl saxla. Amandı, bir məkr eləmişəm. Şah soruşdu bu nə olan işdi elə, nə məkirdi ho elə. Şahım, sən aman versən mən danişaram. Diyir, danış. Arvad mən sizə nəql etdiğim kimi kişiyə nəql edir. Padşah arvadına qulax asıf diyir, çox ağıllı tərpənifsən, amma çox axmax iş görüfsən. Sən bilmirdin mən qəzəbimdən sənin boynunu vura bilərdim. Adam da dünya malından ötəri öz həyatını qurvan verərmi? Arvad diyir ki, şahım, mən honun qiy-mətinə deyil, necə incəlixla işlənmişənən vurulmuşam. Elə gözəl düzəldisflər ki, hər bir qadın görsə ağılini itirə bilər.

Padşah diyir:

– Arvad, sənin məkirin çox qiymətli məkirdi. Ho bo-yun--bağı bizə çatacaxdı.

Axırı hamı yiğışır. Buların ara-sında dava düşüy. Heş kəs diyə bilmir ki, bu boyunbağı kimə çatsın. Elə bu vaxı Məhəmməd üzünü şamdana tutuf didi, hindi di görüm, şamdan qardaş, boyunbağı kimə çatmalıdı. Bu vaxı qız yat-diği yerdən dilləndi ki, boyunbağı padşahın arvadına çat-malıdı. Şamdan qardaş, neçün belə olmalıdır? Qız yenə dilləndi ki, vəzir, qazı özbaş-la-rına heş vaxt öz arvadlarını cəzalandırı bilməz-lər. Vəzir qaziya şikayət elə-məlidi. Qazı buna nəsə bir ölüm hökmü oxuma-lıdı. Padşah təsdiq eləməlidi. Padşah təsdiq elə-miyincə edam oluna bilməz. Qazı da öz arvadını heş vaxt öl-dürə bilməz. Birinci pad-şaha müraciət etməlidi, padşah ver-məlidi işi baş-qa bir qazı-ya. Qazı bu işi araşdırandan soram padşaha xəvər-dar etməli, sonda qərarı yenə padşah verməlidi. Padşahın hökmü üstünə isə heş kim höküm qoya bilməz. Qılinci sıvir-dif vura bilərdi arvadının boynunu. Bundan arva-dının qanı batardı. Padşahın arvadı bir boyunbağıya görə həya-tını təh-lükəyə atıy. Hona görə boyunbağı padşahın arvadına çat-malıdı.

Qız bu sözləri diyif yenə də susur. Məhəmməd vəzir- vəkilə üzünü tutuf diyir, eşitdinizmi qızın danışmağını? Didi-lər, eşitdix. Vəzir-vəkil şaha xəvər verdilər. Şah yenə də inan-madı. Diyir bəs danışırsa sora niyə tezədən lal olur?

Axır qərara alırlar şah öz arvadiyla birgə bu nağıl məc-lisində iştirak edif şahid olsunlar olaylardan. Üçüncü gecə şah öz həyat yoldaşının birgə gəlif məclisin bir tərə-fində otur-dular. Məhəmməd gəlif yenə qızə dərman verdi, qız yatdı. Məhəmməd didi ki, şah sağ olsun, bu gecəni də keçir-max üçün bir rəvayət danışım. Siz də qulax asın, eşidin, həm də qızın dərmanının vaxtı keçsin. Üzünü yenə şamdana çevirif başdadı. Didi:

– Şamdan qardaş, günlərin bir günü bir molla, bir dərzi, bir dənə də dülər, bular yoldaş oldular. Gəldilər bir meşədə gecələdilər. Molla bir az həmişə tədbirli olur. Hodur ki, yol-daşlarına didi: Biz üş nəfərix, haburda yırtıcı heyvan-lar ola bilər, bizə hücum çekərlər. Hodur gəlin gecəni iki hissəyə böləx və püşk atax. Kimə növbət düşsə o keşix çəksin, digər-lərimiz yatax. Razılışdırılar. Püşk atdlar, öncə birinci dülər, ikinci dərzi-nin, axırıncı molların növbəsi düşdü. Vaxt vəzirə çatdı. Dülər keşix çəkməyə başdadı yoldaş-larına. Bilmədi vaxtını necə keçirsin. Düşündü ki, mən dülər adamam. Gö-türdü cökə ağacından gözəl bir qadın füquru yonmağa başdadı. Qayırif qutardı, ay işığına tutuf baxdı ki, bəh-bəh iki göz istiyir tamaşasına gələ. Füquru söykədi bir ağacın budağına, gəlif dərzini durquzuf növbə-sini hona verdi. Dülər yatdı, dərzi də duruf bir az oyna, bir az buyna gərnəşdi. Gəzdi dolandı, bir də gördü bir lüt qadın ağacın altında dayanıf buna baxıy. Dərzi özü-özünə düşündü ki, mən yuxumu Görürəm, gecənin bu və-də-sində bu qadın haburda nə gəziy. Yaxınlaşdı, ay bacım, ay qızım, bu nə gündü, sən çılpax durufsan haburda. Naməhrəm yanında niyə belə gəzirsən, ayif döyilmə sənə. Kimin əlindən qaçıf-san, bir mənə di görüm. Gördü qızdan səs çıxmır. Yaxın-laşif əl deyəndə anladı ki, ho dülər öz məharətini gös-tərif. Didi hə, hindi mən də öz dərzilik məharətimi görsədim. Hey-bəsini töhdü ortaya, xırda-para parçalardan buna gözəl bir pal-tar tikdi. Giyindirdi füqura, söykədi ağaca. Gəlif molları dur-quzdu, növbəsini verdi molla. Dərzi yatdı, molla qalxıf həy-rəndi o yana-bu yana, bir ocax da qaladı. Gördü ki, ağa-cın altında bir nazəndə sənəm duruf baxır buna. İki göz istiyir tamaşa edə hona. Molla vahimələndi. Düşündü gecə-nin bu aləmində bu gözəlin havırdə nə işi var. Bəlkə hərə-milər var yaxında. Yavaşça yaxınlaşif soruşdu:

– Ay gözəl, niyə havırdə durufsan, nə olufdu sənə?

Axırda tutuf ətəyin-dən dartdı, qız tap yıxıldı yerə. Hə, didi. Görürsən, dərziynən dülər öz bacarıqlarını göstərdilər. Düşündü ki, hindi mən neyniyim. Dizini qoydu yerə torpaxdan götürüf

təyəmmüm elədi. Üzünü tutdu Allaha, bir neçə rükət hacət namazı qıldı. Əlini açıf Allaha yalvardı ki, məni bu yoldaşların qavağında biabır elemə, bu gözəl bir can ver. Allah-tala bunun səsini eşidif qızı bir can verdi. Qız askirdı, ayılıf gördü naməh-rəmlər var ətrafında, utanıf giz-ləndi. Səhərsi duruf üçü də qız üstündə dalaşmağa başdı-yırlar. Dülgər diyir: Mən qızın figurunu düzəltmə-səydim, dərzi paltarı kimə tikə-cəydi. Dərzi diyir, mən hona paltar tikif formaya salma-sayıdım, molla canı kimə verəsiydi. Mübahisə uzun çəkiy. Bu vaxı qız yatdığı yer-dəncə dillənif diyir ki, qız mollaya çatma-lıdı. Mə-həmməd soruşuy, ay şamdan qardaş, neyçün ho, nə zəhmət çekdi, hazırla kökə tapdı. Dülgərin peşəsi ağac yonuf haqqını almaxdı. Dərzinin peşəsi paltar tikif haq-qını almaxdı. Canı isə bircə Allah verə biliy insana. Mol-lanın sidq-ürəklə üz tutuf Allaha yalvarmasına görə Allah hona rəhm edif qızı can veriy. Dülgər getsin yenə də ağac yonsun özüy-çün. Dərzi də həm-çinin. Bəs canı Allahdan başqa kim verə bilər? Milyonlar yığılıf gəlsin bir ağaca can verə bilməz. Hodur ki, qız mollaya çatmalıdı. Məhəmməd şaha baxıf didi, şah sağ olsun, eşit-dinmi? Didi, eşitdim. Hindi nədi sözün? Diyir,qar-daş, sözüm yoxdu daha. Məhəmməd şahnən danışdı ki, hindi neyniyax. Şah didi, hindi diyin görax qızı sizin hansınız alır-sınız. Diyir, şah sağ olsun. Hindi qızı heş birimiz almırıx. O hələlx hər ikimizin bacısıdı. Mən honu burda sağalda bilmə-rəm. Mənim özümün yerim var. Gərəx aparım hora. Hona la-zım olan şeylər hordadı. Mən qızı öz həkimxanama aparıf sağal-mağına tam əmin olduxdan soram qızın özündən soru-şarıx, qız kimi istəsə honu da seçəcəhdı. Qız seçimini etdixdan soram biz yenə birgə sənin hüzuruna gələsəyi x. Sənin bir yega-nə qızın var, biz də ki, bitən adamlarız. Biz də öz lövbərimizi bura salarıx.

Şah nə tədarük varsa gördü. Buları yola saldı. Bir karvan düzəldif buları yola saldı. Az getdilər, çox getdilər, gedif bir meşədə gecələməli oldular. Çadırları qurdular bir bulax başındadincələməga. Səhər açılan kimi Məhəmməd Əhmədə didi, qar-daş, biz haburdan ayrılmalıyıx. Diyir, necə yəni. Diyir, mən sənə dimişdimmi ki, bir gün mən nə vaxt disəm ayrılax, honda ayrılacağıx. Burda qazandığımızı da bölməliyik. Bu şərtimizi də unut-mamisan ki? Didi, yox. Bütün mallar bölündü, bircə qal-dı qız. Əhməd didi, bəs qız? Məhəmməd didi, mən qəssav oğlu-yam, elə vuracam ki, honu. Bir miskalı da o yana-bu yana olma-ya-caxdı. Əhməd düşür bunun ayaxlarına ki, etmə, elemə yazıxdı qızı. Sən hindiyə qədər çox ağıllı işlər gör-müsən, hindi birdən-birə nə oldu sənə? Məhəmməd diyir, mənim şərtim şərt-di, mən nə dimi-şəm, o da olacaxdı. Əgər mənim sözümü çevir-sən hamımız məhv olacağıx. Bir qız ölməh-dənsə bu qədər mil-ləti qırası deyilix ki, qız da bu söhbətləri eşidif vahimələniy. Ay aman, hindi ölçəcm, bu saat ölçəcm.

Qızı gətirdi əvvəl-cədən hazır-ladığı ağaclarla bağladı ta-rım. Gəldi qılinci sıvirdi. O qədər qızı qorxutdu. Elə ki başın-dan qılinci endirməx isti-yəndə qız vahimədən vay eliyəndə ağ-zın-dan bir qoşa buynuzlu ilan düşdü yerə. Oğlan qılincla honu öldürdü. Qız huşunu itirdi, yixıldı yerə, ağızından qan gəldi. Oğ-lan beləcə 3 gün bunnan məşğul oldu. Qızın rəngi özünə gəldi. Dağ laləsi kimi açılmağa baş-dadi. Məhəmməd didi ki, hindi qızı aparax şahın hüzuruna, qız horda seçimini edəsidi.

Hamılıxla şahın hüzu-runə gəldilər. Vəzir-vəkil yığıldı.

Məhəmməd didi:

– Şah sağ olsun, mən didığımı əməl edif sənin qızınızı sa-ğalt-dım. Hindi bax qızın necə danışasıdı.

Baxıf gördülər həqiqətən qız danışıy. Hamı şaddandı, ha-mı sevindi. Qoy hamı sevinsin, bütün həsrətlilər qovuşsun. Və oğlan didi, şah sağ olsun, hindi filan yerdə bir bulax var. Gərəh ellihənən yığışax hora, vəzir-vəkilnən bir yerdə qız öz seçimini etsin.

Məhəmmədin didiği kimi gəl-dilər oğlanın didiği yerə. Didi Əhməd, qız sənindi. Seçim yoxdu. Qızı didi ki, ola bilər sən məni seçəsən. Amma mən bəni-insan deyiləm. Sən bu oğ-lanı seçməlisən. Əhmədə diyrə:

– Əhməd, sən ho zaman ağ balığı mərhəmət edif bu-rax--dirdin gölə. Atan da səni sürgün elədi. Sən ho balığa nə dimiş-din?

Əhməd didi ki, dimişdim ki, belə gözəl bir məxluqu bir qoca kişiyyə qurvan vermax heyifdi. Balığı atdım dəryaya, di-dim, balıx bilməsə, xalıx bilər.

Məhəmməd didi:

– Bax, sənin bu duanı Xalıq eşitdi və bildi. Bax həmən balıx mənəm. Qanından çəhdi bir şüşəyə didi ki, sən gedəndən ananın da gözləri kor olufdu. Mən Allahın mələyiyyəm, 12 cildə girə bilirəm. 72 dil bilirəm. Və Allah-tala atanı sınağa çəhməh üçün gözdərini kor eləmişdi. Mən mələyin qanını da atana dərman buyurmuşdu. Ho münəccim çox ağıllı idi ki, honu bilmişdi. Və Allah-tala məni balıx cildinə salıf sizi sınağa çəkməh üçün göndərmişdi. Sən də sınavdan yaxşı çıxdın. Amma atan yox. Hona görə də bu qanı apar get, atannan ananın gözünə sürt, saqlacaxlar və səni bağışdıracaxlar. Sən də məni bağışla, bizim dostluğumuz havırdə bitir.

Kəlləni vurdı gölə, qalxdı, balıx kimi quyuğunu buluyuf gözdən itdi. Çox keşmədi getdilər şahın hüzuruna. Oğlan ba-şına gələnləri padşaha söylədi. Şah bulara 40 gün, 40 gecə toy etdixdən soram Əhmədə didi ki, hinci gedax atan səni gözdiyir. Atan səni bağışlıyif səni oğlu, qızımı qızı kimi qəbul edərsə, iki padşah birləşif qohum olarıx. Etməzsə ordunun gücünə edə-rix.

Beləcə yiğisdi, az getdilər, çox getdilər, dərə-təpə düz getdilər. Axır gəlif Əhmədin diyarına çatdırılar. Padşahın hü-zu-runa elçi gön-dərdilər. Didilər belə bir iş olufdu. Bizi qə-bul elə. Padşah honları qəbul elədi. Vəzir-vəkil şaha didilər ki, şah sağ olsun, sənin öz oğlun Əhməd də burdadı. Şah inanmadı. Didi Əhməd əlini əlimə ver-məsə inanmaram. Əhməd əlini atası-nın əlinə verdi. Padşah didi:

– Oğlum, qəzəfləndim, səni sür-gün elədim. Am-ma çox peşman oldum. Nə yaxşı gəldin. Mən səni bu gündən bağış-da-yıram.

– Ata, mən sənin dər-manını gətirmişəm.

Əhməd ağ balı-ğın qanın-dan anası və atasının gözlərinə çəhdi. İkisinin gözü şəfa tapdı. Bütün korlar şəfa tapıf ağ günə çıxsınlar. İki padşah barışdırılar. Burda da tezədən bir toy oldu ki, gəl görəsən. 40 gün, 40 gecə qazanlar asıldı, yimax-içmax ol-du. Holar horda yidilər, işdilər yerə keşdilər, siz də havırdə yiyin, içün, döyrə keçin. Şahlarda toylar həmişə 40 gün olur. Elə bu zaman göydən neçə alma düşdü? Hamı bir ağızdan didi: üç alma. Bəs kim bölsün honu? Didilər, nağıl danışan. Honda almanın biri mənim, biri dinləyənlərin, biri də nağıl söylüyə-nin...

41. Əhməd pəhləvan

Biri variydi, biri yoxuydu, Allahın gözəl bəndələri xo-xuydu. Günlərin bir günü keşmiş zamanələrdə şah oğlu Şah Abbas öz vəziri Allahverdi xannan təgyiri-libas oluf seyrə çıx-mışdır. Buna dərvişi-libas olmax da diyirlər. Ho vaxı şah-lar atdan qıfillanıf üstdən ge-yi----nir-dilər, üstdən qıfillanıf atdan geyi-nirdilər, çıxırdılar əyalətə, görsünlər əhali arasında vəziyyət necədi. Şah Abbasla vəziri bu minvalla birgə sübh çəği çay kənarına gəlif çatdırılar. Bu yerdə şah vəzirinə didi ki, vəzir, bir ulduzlara bax karvanquranmı doğuf, ülkərmi, yoxsa dan uldu-zumu. Beləcə çay kənarında namazdarını qılıf yollarına düzəl-məh istiyəndə gördülər ki, geyimli-keşimli, əlində sivri qılınc,

başında çerkəzi papax, əynində məndurə, çuxa, yarılı-yaraşıxlı oğlan gəldi. Durdu çayın bu üzündə. İyidin şah Abbas və honun vəzirindən xəvəri olmur. Çox keşmir görüylər ki, çayın o üzündən də nazənin bir gözəl çıxdı, günə diyərsən sən çıxma, mən çıxım, aya diyərsən sən çıxma, mən çıxım. Bular havurda bir-biriləriyən söhbətləş-məhdə olsunlar, Şah Abbasla vəziri də holara qulax asmax-da. Qız oğlana umu-küsü edif diyir ki, ay etibarsız, neçə gündü hardasan? Səsin-səmirin çıxmır. Mən nə qədər intizar çəhməliyəm. Niyə belə biganəsən? Oğlan da buna diyir ki, yox, etibarsız mən deyiləm, etibarsız sənsən. Mən səni çağlı-ri-ram, amma sən vaxtı-vaxtında gəlmirsən.

Qız diyir:

– Sən niyə başa düşmürsən ki, mən ərli bir qadınam. Hər dəyqə çıxa bilmirəm. Hələ mən ərimdən siğəmi geri götürmə-mişəm.

Oğlan diyir:

– Məni çox sevirsən, ərinin?

Qız diyir:

– Əshi, nə danışırsan sən, səhərin bu vaxtında mən isti yorğan-döşəhdən, ərimin ağuşundan çıxıf sənin görüşünə gəl-mi-şəm-sə, bunu anlamağa nə var ki. Əlbətdə, səni çox istiyirəm.

Diyir, honu sübut etmax lazımdı. Qadınların məkiri bö-yüh olur. Mən arvad məkirinə aldanan kişi deyiləm. Sən sübut et ki, məni ərindən çox isteyirsən.

Qız soruşuy:

– Necə sübut edim?

Diyir ərinlə başara bilmirsən? Diyir ki, yox.

– Ho zaman öldür, canın qurtarsın, gəl mənimlə evlənəh.

Qadın didi:

– Öldürmax asandı elə bilirsən?!

Oğlan didi:

– Dimirsən ərim tənbəldi. Ho necə kişidi ki, arvadı gecə sübhün bu vaxı qoltuğundan sıyrılıf gəlir, onun xəvəri olmur. O nə kişidi saxlıyırsan sən.

Didi, yaxşı.

Oğlan didi:

– Get ba-şını kəs gətir, bilim öldürüfsən.

Qadın diyir:

– Burda gözlə, gedif öldürüf gəlirəm.

Qadın ge-dir, aradan bir neçə vaxt keşməmiş əlində kəl-lə gəlir. Diyir, bu da sənə olan sevgimin sübutu.

Oğlan diyir:

– Tulla başı çaya, mən ayağımı onun üstə qoyum ke-çim sən tərəfə.

Oğlan başı tutur, ay işığına baxır, görür Allah, nə gözəl çöhrəsi var. Xudavəndi-aləm elə bil öz qüdrətindən xəlq eli-yifdi. Oğlan düşünüy ki, bu gün bu gözəl bir məxluqa qıyan bu arvad məni bundan betər edəcaxdı. Oğlan kəlləyə baxa-baxa diyir, ay vay, vay, mən heş bunun əlinə su tökməyə də yaramıram. Gör nə günə qoydu bunu. Savaxları da məndən yaxşısına vurulacax, mənim başıma da bu oyunu gətirəcaxdı.

Oğlan qızı nəlayix sözlərnən təhqir edif qaytardı ki, ay biqey-rət, ay vəfasız, ay çəpəl, sən belə bir oğlanın başına bu oyunu aşdinsa, savax bu oyunu mənim də başıma aça bilərsən. Tfı sənə, get. Sənnən mənə yar olmaz.

Qız qayıtdı, çıktı getdi. Şah Abbas bu səhnəni görüp o qədər qəzəfləndi ki, qayıdif taxtına çıktı. Vəzirə didi ki, get di-van-xanaya. Əyanlarına didi ki, 40 gün vaxt verirəm, beşih-dəki körpə qız uşağından tutmuş cənazəynən yola salınana kimi hamısı qırılmalıdır. Qadın qalmamalıdır. Vəzir Allah-verdi xan baxdı gördü şah bütün insanlığın məhvini səvəb olur bununla. Qadın yoxsa, insan da yox dimaxdı. Vəzir-vəkil yiğilif nə qə-dər şahı dilə tutdularsa, didilərsə belə şey olmaz, bir axmaxdan ötəri bütün və-falı qadınların ölümünə səvəb olursan.

Şah Abbas didi:

– Yox, mən səhər gördüyüümü görmüşəm. Qadın cinsi yer üzündən silinməlidir. Birinci mənim hərəmxanamdan baş--di--yır-san. İkinci öz arvadlarınız-dan.

Vəzir baxdı gördü ki, neyniyim, necə edim. Bu bütöv bəşəriy-yətin kökünü kəsmax dimaxdı. Fikirli gəldi öyə. Vəzirin atası çox qocalıf əldən düş-müş-dü. Ayaxları da yer tutmurdu. Vəzir atasına hörmət əlaməti olarax öyə gələndə heş vaxt ata-sından yuxarı başa keşməmişdi. Bu dəfə o qədər fikirli, o qədər pəjmürdə gəldi ki, ata-sına salam verməyi də unutdu. Elə fikirli-fikirli gəzdi. Qoca baxdı ki, oğlu çox fi-kir-lidi. Di-di, ay oğul, bu gün sən nəsə böyük problemlə üz-ləşifsən. Məndən niyə gizdə-dirsən? Dərdini di.

Bu vaxı vəzirin yadına düşdü ki, atasına salam verməyi unudufdu. Allahverdi vəzir gəlif atasından üzr istədi. Didi:

– Ateyi-mehriban, sən Allah, məni bağışla, bu gün şah elə bir əmr verif ki, o əmr məni çasdırif.

Diyirlər, axı noluf. Diyir, vəziyyət belədi. Vəzirin atası didi ki, sən get şaha di ki, atam diyir, gəlsin, məndən bir az söhbət edax. Ürəyim onu istiyir, çox qocalmışam. Darix-mışam onunçün.

Allahverdi xan Şah Abbasın yanına gedif atasının sö-zünü ona çatdırıldı. Didi:

– Şah sağ olsun, gedif atamnan bir az söhbət elədim. Düz--dür, bu olanları ona dimədim. Amma gördüm atam çox fikir-lidi. Didim, ay ata, noluf, dərdin nədi? Didi, ay oğul, mən səni istədiyim qədər Şah Abbası da istəyirəm. Axı onun ata-sının mən vəziri və pəhləvanı olmuşam.

Allahverdi vəzi-rin atasının adı Əhməd pəhlivan idi.

Şah kövrəldi didi:

– Mən də çox darixmişam. Yaxşı gedax bu kişiynən də məs-ləhət edim, görəh o bizə nə məsləhət veriy.

Şah Allahverdi vəzirlə gəldi Əhməd pəhlivanın yanı-na.

Əhməd pəhləvan didi:

– Ay oğul, adam da atasını unudarmı? Atan rəhmətə ge-dif, amma mən onu əvəz edirəm. Niyə gəlif məni ziyarət etmir-sən?

Əhməd pəhlivan bir az bunu qılıxlıyır, səvrini basır ki, əsəbləri sakitləşsin. Diyir, atayı-mehriban, oğlun sənə bir söz dimiyifdi? Didi, yox. Şah Abbas diyir ki, mən təzə əmr ver-mişəm. Honu sənə dimiyif? Diyir yox. Nə əmr vermişən? Sən helə bir di görüm. Şah Abbas olanları Əhməd pəhlivana da-nışdı. Qadın tayfasına nifrət oyanıf. Əhməd pəhlivan didi:

– Şah sağ olsun, sən bu hərəkətinlə təkcə qadınların kö-kü-nü kəsmirsən, bəşəriyyətə yox diyirsən birdəfəlik. Dün-yanı boş qoyursan. Bir ildən soram insanların kökü kəsi-ləcəh. Sən bunu fikirləşfsənmi?

Şah Abbas soruşdu:

– Bəs mən qadılardan qisasımı necə alım?

Əhməd pəhlivan didi, qulax as, sənə bir söhbət eliyim, gör qadınların kökünü kəsməh nə diməhdii. Əhməd pəhlivan üzü-nü şaha tutuf didi:

– Ho ocağın sol tərəfində büzüşüf oturan qarını görürsən?

Diyir, bəli.

Əhməd pəhlivan diyir:

– Sən bilirsən də o mənim 1-ci arvadımdı. Sağ tərəfdə otu-ransa 2-ci arvadımdı.

Diyir, bəli, bilirəm.

– Sənin vəzirin də honun oğludu.

Diyir, onu da bilirəm.

Əhməd pəhlivan diyir:

– Honda mən sənə danışım. Sən yüzlərin içində bir sar-saxdan ötəri bəşər övladını qırmax istəyirsən. Qulax as gör sə-nin vəzirinin anası kim olufdu. Əhməd pəhlivan sözə baş-dadı. Didi:

– Şah sağ olsun, mən sənin atanın vəziriydim. Atan Şeyx Abbasın əyalətini mən qoruyurdum. Öz pəhlivan dost-larımnan. Mənim də 40 köməhçim var idi. Hamısı da say-seşmə. Gün-lə-rin bir gündündə dəstəmdəki pəhlivanlardan biri gecəynən yoxa çıxdı. Nə qədər axtardıxsə da tapılmadı. Ara-dan bir neçə gün də keşdi, biri də itdi. Belə-belə mənim pəh-livanlarımın 40-ı da yoxa çıxdı. Nə ölüleri, nə də diriləri tapılmadı. Axır sənin atan məni çağırıf didi ki, sən necə pəh-livansan, eşik ağasisan, öz pəhlivanlarını qoruya bilmir-sən, ölkəni necə qoruyassan.

Mən didim ki, şah sağ olsun, düz diyirsiz. Hal-qaziyə belədi.

Beləcə günlər keşdi. Bir gecə qapım döyüldü. Durdum tez-tələsih baxım kimdi qapını döyən. Mənim birinci arva-dım qarşıma keçif didi, a kişi, sən vəzirsən, qapıya niyə tumancax qaçırsan? Belə də kişilik olar. Get əynini geyin, qılincını qurşa, xəncərini tax, əmudunu götür. Kişinin qava-ğına kişi kimi çıx. Sənin gözünün qavağında pəhlivanların yoxa çıxır, sən çilpax qapı döyənin qarşısına çıxırsan.

Gördüm, nə diyirsə, arvad düz diyir. İçərdən səs elədim ki, hər kimsənsə gözlə əynimi geyinif gəlirəm. Üstən qıfil-lanıf, altdan geyindim, altdan qıfillanıf üstdən geyindim. Mü-barizə meydanına gedən bir pəhlivan kimi əlim qılincın qəb-zəsində qapını açanda gördüm qapının ağızında bədheybat biri duruf səhmi-səlabətindən dünya titriyir. Diyir, göy başı-ma firlandı. Bildim ki, pəhli-vanlarımı kamına çəkən elə bu-dur. Didi, Əh-məd pəhlivan sənsənmi? Didim, bəli, mənəm. Didi, əgər kişi-sən-sə, get atını da gətir, mənimlə gedax.

Gedif tez atımı mindim. İmarətimdən kənara çıxanda gör--düm ki, bir atlı dayanıf, atı özündən də bədheybatdı. Pəh-livan atına minəndə elə bildim ki, iki dağı bir-birinin üstünə qoyuflar. Məni bunun vahiməsi basdı. Artıx mən bildim ki, mən ölümə gedirəm. Bu qavaxda, mən də bunun arxasınca gedirəm. Bir qədir gedəndən soram düşündüm ki, mən Əhməd pəhlivanam. Bu qədir ölkəni müdafiə edirəm. Mən niyə bunun böyrünə düşüf gedirəm ki? Yavaşça arxadan qılinci çıxartdım, honu arxadan vurmax istədim. Elə qılinci qəbzədən çıxardanda qavaxdakı bəd-heybat didi ki, Əhməd pəhlivan, yolunu azma. Qılinci qınına qoy, arxamca gəl. Yoxsa peşman olarsan. Beləcə xeyli yol gedəndən soram yenə istədim bunu öldürüm. Qılinci rast çıxartdif onun kəllə-sinə endirmək istiyəndə bədheybat heş arxaya çönmədən biləyimdən elə tutdu ki, qılinc yerə düşdü. Didi ki, pəhlivan-san, kişisən, iyid iyidi arxadan vurmaz. Onsuz da mənə heş nə edə bilməzsən. Əvvəlcədən kişi kimi çıxıfsan qarşıma, axıra qədər kişiliyini göstər. Düş qılincını götür. Düşüf qılincımı götürdüm. Bu minvalla az getdix, düz aşdix, iynə qarış yolla getdix. Ölkədən çıxdıx. Bir meşəyə çatdix. Düşündüm ki, yəqin bu meşədə hamını aparıf qırır. Məni də havırdə öldürəcəkdir. Üçüncü dəfə də qılinci götürüf ona arxa-dan nətəri şığıdimsa diyir, inan ki, mən qılinci endirmə-miş at 4 qızının dördünü də qatdiyif uzandi yerə. Qılincım boşa keşdi. Atlı düşüf aşağı biləyimdən

yapış� qılınçı əlim-dən aldı. Ata da işarə verdi ki, dur. At durdu. Qaldırdı məni uzunnamasına, qoydu məni yəhərin üstünə, özü də aşırılıf üstümdən mindi. Kişiliyimə siğışdırif buna bir söz diyə bilmirəm. Amma baxı-ram ki, az qala nəfəsim kəsilə. Elə ki, meşəyə çatdıx. Düşdux atdan, atlı mənə didi, sənə bir də diyirəm ki, qarşıma çıxanda kişi kimi çıxıfsan, mən səni öldürən deyiləm, amma bir də səhf etsən boğazından tutuf cücə kimi üzüf atacam qırğıga. Mən səni öldürmax istəsəm, elə qapınızdaca öldürər-dim. Diyir: Mən gedirəm. Mənim səsim sənə çatacax. Birinci Allahu-əkbər na-lə-mi eşidəndə atları yüyənin əlində hazır saxla. İkinci Allahu-əkbər nərəmi eşidəndə atın belində hazır ol. Üçüncü Allahu-əkbər nərəmi eşidəndə isə mənim atımı yüyənindən tut, səsim gələn tərəfə gəl. Yox, gördün birinci nərəm də gəldi, ikinci nərəm də gəl-di, üçüncü gəlmədi, onda atı götür uzaxlaş burdan. Kişiliyini axıra qədər göstər mənə.

Didiği kimi də etdim. Atı ağaççı bağ-la-dım. Yavaş-yavaş bu sırr məni yaman narahat etdi. Əhməd pəhlivan düşündü ki, mən nə qədər yol-daşlarını itirmişəm. İllərcə uğurlarım oluf. Mən bundan bir şey anlamayıf necə qayıdım dala. Gəldim gördüm ki, bir taladı. Horda bir div yatır. Məni öydən çağırıf gətirən oğlan divə bir təpih vuruf didi: dur, artıx kişilih meyda-nıdı. Dur ayağa. Nərildədi. Didi, dur, mən səni yatdığın yerdə vurmax istə-mirəm. Qılınçı simirdi qoydu qınına. Bu vaxtı elə bir yerin-dən bir dağ qalxdı. Güləşdilər, dalaşdırılar. Güləşdihcə diz-lərinə qədər torpağa batdırılar. Məni gətirən pəhlivan honu qurşağından yapış�, bir dənə Allahu-əkbər nərəsi çəkif honu çəkdi dizinə. Div nə qədər partdadı yerində, ayağını yerindən tərpədə bilmədi. İkinci Allahu-əkbər bunu qurşa-ğına kimi yerə batırdı. Üçüncü Allahu-əkbər nərəsini çə-kəndə boğazına kimi torpağa batdı. Qılınçı simirif divin başını üzdü. Qan göyə fəvvərə vurdur. Pəhlivan üş dəfə dol-duruf qanından işdi. Didi ki, ey namərd, mən söygilimin qisasını aldım səndən. Hin-di-dən soram ölsəm də daha dərdim yoxdur.

Pəhlivan divin başını götürüf, torvaya büküf, qoltuğuna alif atdara doğru gəlmağa başdadi. Əhməd pəhlivan hondan qavax kəsə yollarnan gəlif atdara çatdı. Pəhlivan soruşdu:

– Əhməd pəhlivan, burdasanmı?

Diyir: Burda-yam.

Pəhlivan didi:

– Üzün ağ olsun, axıra kimi kişiliyini göstərdin. Hələ işi-miz qutarmayıf. Hindi gedirix başqa yerə.

Səssizcə hər kəs öz atına mindi. Az getdix, üz getdix, dərə-təpə düz getdix, axırı gəlif bir talaya çatdıx. Hava yavaş-yavaş işıxlanağa başdadi.

Pəhlivan didi:

– Əhməd pəhlivan, burda məni gözlə, qayıdif gəlsəm, apa--rif səni öyünə ötürəcəm, gəlməsəm bax, atın üstündəki xur-cunda çoxlu cəvahirət var. Atın yəhəri qızıldandı. Hər nə var ha-mısı qızıldandı. Bir padşahın xəzinəsinə bərabərdi. Halal, halal xoşun olsun. Götür, çıx get.

Bu hadisədən soram pəhlivanın səsi incəlif nazıləşmişdi. Əhməd pəhlivan gördü ki, pəhlivan öz-özünə layla diyə-diyə gedir. Əhməd pəhlivan didi ki, yox, bu işin içində bir iş var. Axıra kimi izliyəcəm. Görüm, bu nə olan işdi. Əhməd pəhlivan düşündüyü kimi də etdi. Pəhlivanın dalınca getdim diyir, gördüm bir taladı. Talada bir qəvirdi. Pəhlivan qəvrin üstündə oturuf o ki var ağladı. Didi ki, ey mənim əziz söygli cananım, mənim bu dünyada arzum, niyətim bircə sənin qisasını almax idi. Onu da aldım. Qisas qiyamətə qalmadı. Hindi aç ağuşunu gəlirəm. Xəncəri çıxardıf qarnına soxmax istiyəndə diyir giz-lən-diğim yerdən çıxıf arxadan yapışdım. Sinəbəndi dağıldı, töküldü. Bunu çəkif arxası üstə yıxdım, saçı-başı açıldı diyir. Dəbilqəsi düşdü yerə, gördüm bu

cəngavər paltarının içində bir gözəl qız duruf, gözəllığın-dan utanıf göydə günəş də buludların arxasında gizlənir. Məhəttəl qaldım ki, qadına bax, qadın da belə bir qəhrə-manlıx edərmi? Qız qayıdış üzümə baxdı didi ki, Əhməd pəhlivan, axıra kimi kişiliğini göstərə bilmədin. Niyə qoy-madın mən yarıma qovuşam. Hindi mənim sinəm də açıldı, üzümü də gördün. Artıx mən naməhrəməm. Hindi mən daha üzüqara-yam, söygülümün yanına da gedə bilmə-rəm. Niyə mənə bu namərdliyi etdin – diyif elə hey ağlıyır, diyir. Didim ki, ay nazənin, mən bilirəm, hindi mən sənnən əlbəyaxa ol-sam sənə gücüm çatmıyacax. Amma bu bir gecədə mənə o qədər zülüm, işgəncə verifsən ki, amma nolar bu sirdən məni agah elə. Qız didi:

– Əhməd pəhlivan, bu qəvirdəki mənim nişanlımdı. Mə-nim toy gecəmdə anam ölmüşdü. Mən nişannıma didim, əgər məni sevirsənsə, anamın qırxınacan gözlə. Mənim anam dünən ölüf, mən bu gün necə eyş-işrətlə məşğul olum. Mənim nişan-nım çox igid, vəfali biri idi. Nişannımlı didi ki, mən sənin ya-nında sənin həsrətini necə çəkim. Honda icazə ver, mən 40 günlux səyahətə çıxmı. Vaxtımlı keçirim, soram qayıdış gəlim. Razılaşdı. Nişannımlı 40 nəfər pəhlivanla yaraxlanıf tədarük görüs çıxdı. Beləcə 40 gün tamam oldu. 40 nəfərdən bircəciyi qayıtdı. Nişannımlı da qara xəvərini gətirdi. Didi ki, üş qardaş div variymış, holar mənim nişan-lımin dəstəsinə hücum çəkif hamisini qırıflar. Nişannımlı divlərlə döyüşüf ikisini öldürüf haldan düşüf, üçüncü div də nişannımlı vuruf öldürüf. Mən də o gün söz verdim nişan-nımın qanını alana qədər başıma yaylıx bağlamiyacağam, dəbilqə qoyacam. Honun qisasını alan kimi də gedif hona qovuşasıyam. Hondan soram ayrı bir kişi cinsi istəmirəm mən. Və mənə də yoldaş lazım idı. Əgər mən ölsəy-dim, məni dəfn edərdi. Mənim xurcunumdağı nişannımlıın ama-nat-larına, toy paltar-larına, qızılı yiye durardı. Bax sənin pəhli-vanların mənə hona görə lazım idı. Hər gecə gəldim birini çağirdim, hamısı tuman-köynəhlə çıxdı qavağıma. Boğa-zından tutuf apardım bir yerdə öldürüf tulladım. Bir dənə sən kişi kimi çıxdın qarşımı. Qız didi, hindi Əhməd pəhlivan, sənin əlin mənə dəydi. Mənim də sirrim açıldı. Hindi biz neyniyəh? Mən sənin əlindəyəm, məni öldür, nişannımlıın yanında basdır. Əgər hona da əlin gəlmirsə, mən ançax sənə məxsusam.

Bu yerdə Əhməd pəhlivan Şah Abbasa didi:

– Bax o vaxı məni bu atlının qarşısına kişi kimi çıx-ma-ğı məsləhət görən o ocağın qırağında oturan qarı oldu. İgid-liyin-dən danışdığım da ocağın sağında oturan qarıdı. Şah sağ olsun, hindi di görüm sən belə analara necə qiyarsan bir axmağın axmaxlığına görə. Holardan törənən qızlar da holar kimi mərd olacaqdı. Bir axmağa görə bütün bəşəriy-yətin kö-künü kəsməh olarmı?

Şah Abbas başını aşağı saldı. Və bu minvalla Əhməd pəh-livanın müdrüklüyü şərəfinə 40 gün, 40 gecə toy elədilər. Siz də yiyn, içün, dövrə keçin. Göydən üç alma düşdü, biri mə-nim, biri sənin, biri də nağıl söyləyənin.

Ey xocəstabani, mən tuti sənə danişıram bunu, get dost görərgəsinə, amma qorxu-ram şah oğlu şah Abbas kimi peşi-man olasan.

42. Balıqçı oğlu

Hamam, hamam içində,
Xəlbir saman içində.
Dəvə dəlləhlih eylər,
Köhnə hamam içində.
Hamamçının nəyi var,
Arvadının donunun ortası yox,

Tulasının boynunun xaltası yox.
Nağıl-mağıl bilmirəm,
Xandan qalmış nökərəm.
Nağıl istiyənlərin qavırğasından sökərəm.

Biri variydi, biri yoxuydu. Allahin yaxşı bəndələri ço-xuydu. Günlərin bir günündə alakeçinin hinində keşmiş zamə-nələrdə balıxçı var idi. Allah-tala insanı yaradanda hərəyə bir tale, hərəyə bir ruzi yazar. Bu balıxçı da anadan olandan Allah-tala bunun rizasına iki balıx yazmışdı. Bunun sənəti balıxçılıx edif pul qazanmaxdı. Hər gün gedirdi dəniz kənarına, bir toru vardı. Atırdı dənizə, 10 dəfə də atsa ikicə balıx düşürdü honun toruna. Bu minvalnan balıxçı yarı yaşını keşmişdi. Və övlad sarıdan heş vaxı üzü gülməmişdi. Bir qarısıynan özüydü.

Günlərin bir günündə balıxçı yenə də torunu götürüf getdi dəryaya. Səhər namazını qıldı. Allaha yalvardı, ey Xu-daya, sən bu iki balıxdan savayı mənə ruzi vermiyəs-sənmə? Mənim yarı yaşam keçif bu gün-savaxlığam. Bəs mənə öyləd vermədin, vermədin, heş olmaya bir ruzi ver, xoş gün görüm dünyada.

Balıxçı bir dəfə torunu atdı dəryaya, tor boş gəldi. Bir neçə dəfə atdı, tor boş gəldi. Bir də atanda tora uşax gəldi. Didi Xudaya, çox şükür sənin dərgahına, maa qeybdən bir uşax yetirdin. Diməli, mənim qismətim bu imiş.

Balıxçı Allaha yalvardı ki, yarəb, elə et ki, habı uşax mən görən günü görməsin. Honun ruzisini özündən ver. Düşündü ki, bir də atım, uşağı verən honun rizasını da verər. Gördü ki, bu dəfə üç balıx gəldi. Diyir, şükür Xudaya, kəra-mətinə. Uşağı götürüf gətirdi öyə. Arvad görüp çox sevindi. Balıxçının arvadı uşağı köynəyindən keçirdi. Oldu halal hümmət. Molla gətirif siğə elədilər. Üş balığı aparif bazarda satıf lazımlı olan ərzaxları alıf gəldi. Bu minvalnan uşax 7 yaşına çatana kimi balıxçı gün-də üş balıx tutdu. Bir günləri balıxçıyan arvadı söhbətdəşdilər necə eliyax bu uşağı bir məktəbə qoyax. Səhər durdu namazını qıldı, Allaha yalvardı, bir imkan yarat bu uşax bir elm öyrən-sin. Durdu getdi, dəryaya torunu atdı. Gördü ki, bu dəfə tora beş balıx gəldi. Fikirləşdi, yarəbbi, çox sağol. Mən daha dər-yaya torumu atmışağam. Sən mənim ruzimi verdin. İki balıx da bu uşağın ruzisidir. Gəldi öyə, arvadına didi ki, Allah-tala bu gün mənə 2 balıx artıx verdi. Biz uşağı mollaxanaya qoya bilərix. Beləcə gündə beş balıx tutuf uşağın məktəf xərcini ödədi. Uşağı mollaya tapşırıf balıxçı öz işinin dalınca getdi. Uşax təhsilini alana qədər hər gün bu beş balıx tutdu. Gün keşdi, ay dolandı. Oğlan gəldi çatdı 15 yaşına. Oturdular danışdilar. Səhərsi kişi dəryaya torunu atanda gördü ki, bu dəfə tora 6 balıx düşdü. Gəldi arvada didi ki, ay arvad, bu dəfə altı balıx düşdü. Altinci balıx nə üçünmiş görəsən? Arvadı didi ki, a kişi, ho da uşağın öz ruzisidi. Beləcə dolanmağa başdadılar. Balıxçı oğlu olduğuna görə Hüseynə heş yerdə iş vermirlər, heş kəs gətirif uşağıını buna tapşırırmır. Bir gün Hüseyn dərdini ana-sına aşdı didi:

– Ay ana, atama yazığım gəlir bütün günü balıx tutuf ailə-mizi dolandırır. Mən də bir iş tapa bilmirəm ki, hona kömax edim. Sən atama di ki, məni də özüylə aparsın, hona kömax edim. Kasif kişinin oğluyam diyə məni məclislərə, tay-tuşlarım arasına qoymurlar. Atam məni aparsın, öyrənim bu sənəti, bəlkə bu sənətlə özümə çörax qazanaram.

Balıxçının arvadı axşam kişi işdən gələndə bu söhbəti hona aşdı. Balıxçı əvvəlcə razı olmadı. Didi ki, Allahdan gələn paydı bu oğlan, mən necə honu aparif çətinlixlərə salım.

Uşax özü xahiş edifdi. Hüseynin ürəyini sindırma.

Balıxçı uşağı yanına çağırıf bu fikrə düşməyinin səvəvini soruşuy.

Hüseyn didi:

– Ateyi-mehriban, axı sən işdiyirsən, mən də yiyirəm. Bu mənim üçün xəcalətdi. Artıx mənim sənə kömax etmə məqa-mımdı. Həm də bu bir sənətdi. Mən də sənət öyrənmiş olaram. Nə qədər öydə oturum.

Balıxçı razılaşdı. Səhərsi bunu özüynən götürdü getdi-lər dəryanın qırığına. Balıxçı torunu bir atdı dəryanın dibinə çəkif çıxarda bilmədi. Ata-bala köməhləşif çıxardılar. Balıxçı ta-mahlandı, bir də atdı. Beləcə neçə dəfə atdisə tor dolu gəldi. Hüseyn gördü ki, atası nəfsinə sahif çıxa bilmir. Didi, ata, nə üçün bu canlıni qırırsan? Axı bunu da yaradan Allahdı. Allahın gözəl məxluqudu. Heş biz bunu şəhərə də çatdırıa bilmiyəsiyix. İylənəcaxdı. Məgər bunu sən yaratmı-san, səndə qırırsan?

Kişi baxdı-baxdı. Didi oğul, düz diyir-sən. Allah-tala özü bilir kimə nə verdiyini. Allah mənə hər gün bu qədər balıx bəxş etsəydi, bu dəryada bircə balıx qoy-maz-dım, hamısını məhv edərdim. Buların hamısı sənin əmə-line, sənin rizana görədi. Balıxçı tutduğu əməlinə görə həmən peşman oldu. Lazım olan qədər balığı götürdü. Kişi gedəndə oğlan gördü hələ çox balıx qalıfdı yerdə. Didi: ateyi-mehriban, gələndə bir meşox da gətir, mən də sənə kömax edim.

Kişi şələsini götürüf getdi bazara satdı. Gedif öydən bir meşox da götürüf gəldi oğlanın yanına. Bir yerdə balığı yiğış-dırif öyə gəlmağa başladı. Kişi gördü Hüseyn yolda nə görsə honun dalınca qaçırm, bunun belini şələ sindiriy. Didi, oğlum, sən yavaş-yavaş gəl, mən gedim şələmi qoyum, sənin qavağına gəlim. Balıxçı şələsini qoyuf oğlunun qavağına gələnə kimi Hüseyn şəhərdə öz küçələrini azdı. Çunkü o heş vaxt şəhəri gəzməmişdi. Az getdi, üz getdi, iynə qarış yol getdi, gəlif bir bağa düşdü. Gedif bir imarətin yanında dayandı. Gördü ki, imarət nə imarət, dörd göz istiyir tamaşasına dura. Gəlgədə şələsini yerə qoydu. Başdadı dincəlmağa. Sən dimə, bu imarət ölkənin padşahının qızının imarətidı. Şahın qızı sən dimə bu vaxdı küləfrəngə çıxılmış. Gördü ki, bir üstü-başı cır-cındır içində bir gözəl oğlan meşoxunu da kəna-ra qoyuf özüyün kül-lənir. Qız gördü ki, oğlan elə bir gözəl oğlandı ki, xudavəndi-aləm öz qüdrətindən xəlq eliyif, səhmi-salavatında dünya işıxlınır. Qaravaşdarının birini göndərdi ki, görəh bu oğlan kimdi, burda nə axtarır. Qaravaş gəlif Hüseyndən soruşdu: Ay oğlan, sən kimsən, havırdə niyə oturufsən? Didi, mən filan balıx-çının oğluyam, küçə-mizi azmışam, gəlif havra çıxmışam. Qaravaş qayıtdı xanı-ma məlumat verdi ki, məsələ belədi. Sən dimə o balıxçını da şəhərdə hamı tanıyırmış. Didi gedin ho oğlanı mənim yanı-ma gətirin. Meşoxunu götürüf şahın qızının yanına gətirdilər. Şah qızı baxdı meşoxdakı balıxdı. Elə ki, Hüseyni yaxından görəndə şah qızı bir könül-dən min könülə vuruldu. Didi, xudavəndi-aləm, belə bir gözəl-liyi yarada bilirsənə honda niyə bu gözəlliyyə gözəl həyat vermirsən. Sən bunu mənim üçünümü yaratmışan, yoxsa... Şah qızı düşünüy ki, atam məni buna vermiyəcaxdı.

Ho vaxdı hamı dindar idi. Qız da bir namaz qıldı Allaha yalvardı ki, İlahi, sən məni buna qismət elə. Qaravaşlara əmr etdi ki, oğlanı aparın hamama, onu süd vannasına salın. Elə etdirilər. Hüseyni geyin-dirif-keçindirif gətirdilər şahın qızının yanına. Şah qızı Hüseynə baxıf gördü ki, pəh, oğlan nə oğlan, beləsi dünyaya heş gəlmiyifdi. Şah qızı sevgisini oğlana aça bilmədi. Amma qaravaşdara əmr etdi ki, oğlanın meşoxunu da götürün aparın çatdırın balıx-çıya. Şah qızı fürsət tapıf bir mək-tuf yazış meşo-xun içində saldı.

Bular Hüseyni balıxçının öyünlənə apar-maxda olsunlar, sizə kimdən xəvər diyim, balıxçıdan. Elə ki, balıxçı oğlunu tap-madı, başdadı ağlamağa. Allaha üz tutuf didi ki, ey Xudaya, sən verdiyini məndən niyə aldın? Balıxçı başı lovlu Hüseyni axtarırdı ki, qəfildən yolda bulara rast gəldi. Baxdı gördü ki, şahın kənizləri bir şahzədə oğlanla gəlirlər. İstədi oğlunu holardan xəvər alsın, kəniz soruşuy:

– Kimi axtarırsan, balıxçı qardaş?

Balıxçı didi:

– Oğlumu.

Kəniz didi:

– Oğlun, budu ha yanımıdadı.

Balıxçı üzünü Allaha tutdu, əllərini göyə qaldırdı didi:

– İlahi, çox şükür sənin dərgahına, oğlumu tapdım.

Balıxçı oğlunu da götürüf gəldi öyə. Meşoxun ağzını açan-da məhətəl qaldı. Gördü ki, bu bir padşahın xəzinəsidi, balıx əvəzi qoyulufdu. Hüseyn dən soruşdu.

Hüseyn didi:

– Ay ata, biz oğurlamamışix ki, xanım özü verifdi. Əlbət-də, halal maldi.

Balıxçı ləl-cəvahiratı seçif ayırmak istədixda gördü ki, bir məktuf var. Balıxçı oğluna didi:

– Ay oğul, mən oxumax bilmirəm, bax gör bura nə yazı-lıfdı?

Hüseyn məhtufu oxuyan kimi rəngi saraldı. Atası didi, oğul, nə oldu? Didi, ata, havırdə sənin ölümünün fərmanı yazı-lıfdı. Didi xanım yazif ki, əgər savax gəlif məni oğluna şahdan istəməsən dar ağacından asdıracam. İstəsən də şah səni asdıraca-x. Şah öz qızımı balıxçının oğluna verərmi? Qarı da qarışdı bu işə. Diyirlər qadın ağılı kişi ağlından ötkəm olur. Balıxçının arvadı didi ki, ay kişi, Allah nə yazıfsa honu görəsiyix. Madam ki, xanım belə bir fikrə düşüfdü, sən get istə. Verər, nə yaxşı, verməz, öldürər səni, aləm biləcax ki, cəsarətinin qurvanı ol-dun. Bu bir şərəfli ölümdür. Əgər şahın qızı öldürtsə səni heş vaxt açıxlama verif öldürə bilmiyəcax. Ho üzdən də səni şərə salacaxdı. Bir qadının məkrinə düşüf ölməkdansə şahın qəzə-vinə gəlif ölmək daha şərəfli ölüm-dür.

Balıxçı gördü ki, arvadı doğru diyr. Səhərsi duruf üzünü-gözünü qaydaya salıf yola düzəldi. Gəlif şahın elçi daşının üstündə oturdu. Şaha xəvər çatdı ki, belə bir qoca elçi daşının üstündə oturufdu. Şah didi ki, qoca kişidi, gedin soruşun, bəlkə səhf oturufdu. Gəlif soruştular nə istiyirsən, bəlkə səhf otur-musan. Didi yox, mən elə bu elçi daşının üstündə oturmali-yammış. Mən şahın qızına oğlum üçün elçi gəlmişəm. Şah didi, gedin gətirin qocanı, elçiyyə zaval yoxdu. Balıxçı gəlif şahın qarşısında baş endirdi. Şah didi, eşidirəm. Şah sağ olsun, sənin qızına elçi gəlmişəm. Şahın qəzəvi tutdu. Bığları titrədi, tükü biz-biz oldu. Düşündü ki, bu kimdi belə mənim qızımı istiyor. Amma qəzəvini boğdu. Baxdı vəzir-vəkilin üzünə, gördü hamının qəzəvi tutufdu kişiyə. Kişiyyə didi:

– Get, əgər Allah yazıfsa olacax. Biz də bir fikirləşəh gö-rəh nə qərara gəlirix. Üş gündən soram gələrsən sənə cavaf ve-rərix.

Kişi Allahına şükür oxuya-oxuya getdi ki, helə üş gün də bir ömürdü. Gəldi öyə, olanları danışdı. Oğlu didi ki, ata, qorx-ma, hər şeyi düzüf-qoşan Allahdı.

Üş günün tamamında balıxçı gəlif oturdu yenə həmin elçi daşının üstündə. Şah qərar vermişdi, balıxçının qarşısına elə bir şərt qoya ki, hona əməl edə bilməsin. Ho da bu söydədan əl çəkə. Balıxçı gəlif şahın hüzuna baş endirdi. Didi ki, mən razı-yam. Öyrənmişəm ki, çox ağıllı oğlun var. Amma elin adə-tinə uyğun toy edə biləssənmi? Didi, şah buyursun öz istəhlərini disin, biz də sonrasına baxarıx. Şah didi, əvvəla, mənim qızıma layix öy tikilməlidir. Get o şəraiti yarat, soram gəl söhbət edə-rixt.

Balıxçı gəldi yenə öyünə, olanları mən sizə nəql etdi-yim kimi nəql etdi. Qızın qasidi tez-tez Hüseynlə əlaqə saxlı-yırıdı. Bu dəfə gələndə Hüseyn yazdı qızın üstünə məktuf gön-dərdi. Atan bizdən imarət tələb ediy. Hindi biz neyniyək?

Qız oxudu məktufu, cavaf yazdı ki, sən narahat olma. Get şəhərdən ən dəyərli memarları tap gətir, qalanı mənim işimdi. Oğlan getdi, memarları tapdı gətirdi, şaha göstərdiyi yerdə bir imarət tikildi. Çarhovuzlar hazırlandı. Çıl-çıraxları alışdırıldılar. Tez bitən, tez tutan çıçəhlərdən saldılar. Həmin imarətdən şə-hin qapısına kimi xalçalar döşəndi.

Bir gün yenə balıxçı gedif şahın hüzuruna didi ki, şah sağ olsun, siz diyən imarət hazırlı. Şah öz əhli-əyalıyla gəlif yox-ladı ki, bəs öz istədiyindən də artıx imarət ucalıfdı. Qayıtdı gəldi öz taxtına, vəzir-vəkilinə didi ki, sizin məsləhətiniznən iş gördüm, bu da belə. Vəzir-vəkil didi ki, şah sağ olsun, hindı elə bir başlıx parası istə ki, əməl edə bilməsin. Balıxçı bu dəfə şə-hin yanı-na gələndə şah didi ki, qoca, gördüm ki, bacarıxlı adam-san, dünyagörmüş kişi-sən. Mən diyəni etdin. Hindı qaldı ikinci şərtim. Diyir, buyu-run.

Şah didi:

– Mənə qızımın 7 ağırlığı qızıl gətir.

Balıxçı gəlif oğlana didi, oğlan da qızə xəvər göndərdi ki, atan bu şeyləri istiyor. Didi, narahat olma, 3 günə hər şey hazır olasıdı. Şah qızı 3 günə hər şeyi hazırladı. Dəvə kar-van--lariyla diyilən şeylər hamısı şahın hüzuruna gəldi. Ağamət* gəldi. Şah gördü kü, kişi nə disə hamısına əməl edir. Vəzir-vəkilinə didi ki, Allah sizin öyünyü yıxsın. Kişi nə disəm hamısına əməl edir. Vəzir-vəkil didi ki, ver qızını getsin. Şah qızını çağırıf xəvər aldı. Ağzını aradı. Qız qara-vaşdarın vasitəsi ilə didi ki, ho oğlan elə mənim istədiğim oğlandı. Allah mənim qızıma da belə toy qismət etsin. Amma məkirkənən, hiyləynən yox.

Toy eliyif qızı gətirdilər. Bəy-gəlin otağı bəzəndi. Soltan döşəyi salındı. Gəlini qoydular gərdəyin dalına. Başdadı oğlanı gözləməğa. Oğlan gəldi güzgünü götürdü, darağı qoydu. Da-rağı götürdü, güzgünü qoydu. Başdadı özünü nizama salmağa. Gəlin tərə-fə heş fikir vermədi. Qız gözdədi, xoruzun birinci banı oldu, oğlan buna fikir vermədi, ikinci banı oldu, oğlan buna yaxın gəlmədi. Qız axırda didi ki, ay oğlan, sən çoxmu özünün bəzəyinnən məşğul olassan? Sən bəs gərdəyin dalına nə vaxt gələssən? Hüseyn didi, xanım, narahat olma, hindı gəli-rəm. Hüseyn yenə gəlmədi. Qız axırı cana doyuf didi ki, sən nə özündən çıxıfsan, balıxçının oğlu deyilsənmi, divarın divin-də bürüşüf küllənən sən deyildin? Səni bu dərəcəyə çatdırın mən oldum. Sənin kişiliyin bu idimi?

Hüseyn didi:

– Xanım, bağışla, neynək görməmiş adamam da. Mən ba-lixçı oğluyam, mən hardan bilirom mədəniyyət nədir. İstiyi-rəm, gedim bir hamama girəm, gəlim.

Oğlan duruf bəyləx paltarını dəyişif, öz balıxçı paltarını da giyinif, altdan giyinif, üstdən qıflılanıf səssizcə getdi. Oğlan getdi. Qız nə qədər gözlədi, oğlan gəlmədi. Duruf ax-tardı da, xeyri olmadı. Gəlif gərdəyin dalında oturdu. Balıx-çiynan ar-vadı çox gözlədilər, gördülər bulardan səs çıxmış. Didilər, bu-lar nə qədər yatacaxlar gərdəh dalında. Balıxçının arvadı ya-vaşca gəlif gördü ki, gəlin oturuf gərdəyin dalında qəm dərya-sına qərq olufdu. Xəvər aldı ki, nolufdu. Qız ba-şına gələni da-nışdı. Nə qədər axtardılar, tapmadılar ki, tap-madılar.

Hindı bular burda axtarmaxda olsunlar, mən sizə danı-şım oğlandan. Oğlan ölkədən çıxdı. Az getdi, çox getdi. Gə-lif bir imarətin yanında durdu. Pulu yox. Gələnin qavağına, gedənin dalınca baxır. Axşam oldu, buna göz qoyan tacir nökərlərini göndərdi ki, görün bu oğlan nə istiyor. Oğlan özünü lallığa qoydu. Qayıdif tacirə didilər ki, ho oğlan laldı. Tacir didi ki, gedin honu mənim yanımı gətirin. Tacir də bunu başa düşə bilmədi. Lal dilini bilən biri gəlif oğlanın didixlarını tacirə didi ki, kimsəsiz oğlandı. Tacir Hüseynin gözəlliğinə aşiq oldu. Oğlanı başa saldı ki, mənim

yanım-da qalif işliyərsənmi? Oğlan başından razılıx verdi. Didi ki, sən ancax və ancax stollardan qavları yiğişdirəssən. Beləcə oğlan qalif burda işləməğa baş-ladı. Tacir Hüseynin bacarığına aşiq oluf onu xörək paylıyan təyin etdi. Hüseyin ho qədər yaxşı xidmət göstərdi ki, buranın müştəriləri birə-beş artdı. Oğla-nın gözəlligini, yaraşığını görən bir də gəlir, gələndə özün-dən dərtif digərini gətiriydi. Bu söhbət gəldi ölkənin şahına çatdı. Şah vəziriylə gəldi oğlanı görməğə. Şah vəziriylə təgyiri-libas oldu ki hoları tanıyan olmasın. Gəldilər bura. Bulara lal Hüseyin bir qullux göstərdi ki, şah baxdı gördü ki, pəh-pəh oğlan bir gözəldi, bir yara-şıxlıdı ki, dörd göz istiyir tamaşasına dura. Şah düşünüy ki, İlahi, bu gözəl insanı hayif lal yaradıfsan. Məclis qutardı. Şah bir namə yazış oğlanı başa saldı ki, xazeynini göndər mənim yanımı. Xazeyn gəl-di. Şah Hüseyni xəvər aldı ki, bu oğlanı hardan tapıfsan. Çox xoşuma gəldi. Və şah çıxdı getdi. Şah taxtına çıxdı, dərhal bir namə yazdırif tacırın üstünə göndərdi. Dünən sənin qonağın mən idim. Nə xərcin var ödiyirəm. Amma lal oğlanı mənə ver. Şah gəldi Hüseyni ho qədər sorğu-sual tutdu, axırı oğlan hona yazış bildirdi ki, məndən nə istiyirsən, görürsən lal oğlanam. Məndən əl çək. Axırı Şah gör-dü ki, lal yazı-pozunu da bilir. Şah yazış Hüseyindən soruş-du ki, oğlum, di görüm sənin dilin anadangəlmə lal oluf, yoxsa sora-dan? Oğlan o dəyqə başa düşdü əgər mən anadan lal olduğumu desəm yalanımın üstü açılacakdı. Çünkü ho vaxları anadan-gəlmə lallar üçün məktəflər yox idi. Honda şah məndən soruşa-cax ki, əgər belədisə yazı-pozunu hardan öyrənifsən? Yazış verdi soradan lal olmuşam. Şah loğman-ları tökdü kü, Hüseynin dilini aşdırı, xeyri olmadı ki, olmadı.

Bular burda qalsınlar, sizə deyəh Hüseynin gərdəyin da-lında qalan arvadından. Qız atasına qorxusundan heş nə di-mədi. Didi ki, Hüseyin səfərə çıxıfdı. Amma səhərsi bir rəs-sam gətirdif honun böyük bir şəklini çəkdirif şəhərin dörd qala divarı qapısının üstündən asıldı. Keşihçilər qoyuf tapşırdı ki, şəhərə daxil oluf şəklə baxıf bir kəlmə diyən olsa tutun yanımı gətirin. Günlərin bir gündənə iş elə gətirdi, Allah-tala işi düzüf-qoşanda hər şeyi qaydasına sala bilir. Oğlan lal oluf yaşadığı şahın ölkəsindən bu ölkəyə iki nəfər cavan iş axtarmağa gə-ləndə qala darvazasındaki şəklə baxıf ah çəkdilər. Keşihçilər hoları xanımın yanına gətirdilər. Ho vaxdı niqab altında yaşı-yır--dilar. Üzlərini göstər-mirdilər, pərdə arxasında dururdular. Xa-nım arxadan soruşdu. Siz ho şəklə baxıf nə didiniz? Cavan-lar aqlaşdılar ki, bizim bir günahımız yoxdu, buraxın gedax. Ho bizim şahımızın oğlu, dili laldı, bir kəlmə didix ki, ho gözəl oğlanın dilini niyə lal edifsən, Xudaya? Xanım didi ki, qorx-mayıñ, sizə heş bir cəza veril-miyəcaxdı. Xanım didi ki, sizə bir ildə qazanacağınızı artıx-laması ilə versəm, gəldiyiniz, getdiyi-niz yoluñ xərcini də versəm, sizə bir həkim də versəm, o lalın dilini aşmax üçün geri qayıdarsınızmı? Cavanlar gördülər ki, bəxtləri yamanca gətirifdi. Razılaşdırılar. Şahın qızı gedif bazar-dan bir həkim paltarı aldırdı, altdan giyinif üstdən qıfillandı, üstdən giyinif altdan qıfillandı, yola düzəldilər. Şahın qızı hə-kim libasında didi ki, mən havırdə bir şey qazansam yarısını sizə verəcəm. Hona şahın iqamətgahını göstərdilər. Gəlif elçi daşının üstə oturdu. Keşihçilər gəlif xəvər aldılar ki, nə istiyir-sən. Qız didi ki, şahın oğlunu sağaltmağa gəlmişəm. Gətirdilər şahın yanına. Şah gördü ki, bir gözəl oğlandı, soruşdu niyə gəlmi-sən. Didi ki, şah sağ olsun, oğlunun dilini aşmağa gəlmi-şəm. Əvvəlcə xəstəni görməliyəm didi. Gətirdilər qızı Hü-seynin yanına. Qız buna bir neçə sorğu-sual etdi. Xeyri olmadı ki, olmadı. Axırı qız niqabını üzündən götürdü, oğlan gördüki, öz arvadı. Qız didi ki, ay etibarsız, ay bivəfa, səndən ötəri mən dəridən-qavıxdan çıxmışam. Atama ağ oldum. Bir sözü-mə görə sən məni qara yaylıxlı qoydun. Mən adam içinə çıxa bil-mirəm. Niyə belə insafsızlıx elədin?

Oğlan yenə danış-madı. Qız nə qədər dil töhdü, yalvardısa da xeyri olmadı. Qız şahın ya-nına gedəndə Hüseyin şaha kağız yazış göndərdi ki, ateyi-mehriban, bu sən göndərən həkimlər məni o

qədər cana doydu-ruflar ki, artıx suda içə bilmirəm. Bundan soram həkimlərə şərt qoy ki, mənim dilimi aça bilsələr istədixlərini ver, bilməsələr boyun-larını vur. Şah oğulluğa gö-tür-duğu Hüseynin hər şərtinə razı oldu. Qızı didi, hindi şərtim var mənim. Əgər oğlumun dilini aça biləcəhsənə şərtimiz şərt-di, nə istəsən verəcəm. Yox əgər bacarmasan boynun vuru-lacaxdı. Qız fikirləşdi, kişidi də, qılığına girəcəm, danışacaxdı. Hər halda ho qədər də insafsız olmaz ki, məni dar ağacından asdırı. Qız 40 gün möhlət istədi. Qız 40 gün Hüseynə yalvardı-yaxardı, daha əməl qalmadı, oğla-nın başına açmı-yan. Qadın məkirliliklərinin nə qədər usta-lixları var idisə hamısını işə saldı, yenə də xeyri olmadı. Vədə tamam oldu. Şah gördü ki, Hü-seynin dili açılmadı. Şah qızı didi ki, hindi sən edam olun-malısan. Oğlumun da istəyi budur. Hüseyn bir namədə yazdı şaha ki, ateyi-mehriban, bu həkim o biri həkimlərdən çox inci-dif məni, ho qədər işgəncələr verif ki, o qədər acı dərmanlar, o qədər mənə azar verif ki, hona görə də honun dar ağacı mənim küləfringimin qavağından asılmalıdı. Ho-nun ölümünü öz gö-züm-nən görməsəm, rahatlıx tapa bil-mə-rəm.

Şah belə də etdi. Cəlladlar gəldi, kəndirlər sabun-landı, il-gəh-lər düzəldi, mollalar gəldi, bunun halallığını aldı-lar, kəndir qızın boğazından keçirildi, ayağının altından stol vurulanda oğ-lan dilləndi ki, durun. Bu ölkənin şahlığının qanunu var idi ki, dar ağacından asılan adamın pulunu kim ödəsə honu ho adama bağışlıydılar. Bu vaxı Hüseyn bir kisə qızılı səpdi ki, ateyi-mehriban, honun qan pulunu mən verirəm. Honu mənə bağışla. Kəndiri vurdular, tez qız yerə düşdü, başının dəbilqəsi düşdü saçları üzünə töküldü. Gör-dülər ki, bir ay parçasıdır. Baxdılar ki, bu həkim qızıymış ki, şah düşündü haburda nəsə bir sir var. Qızı özünə gətirdilər, qaydaya saldılar. Şah didi ki, xanım, burda bir sir var, sən mənə danış görüm. Didi ki, oğlunun dili açıldı, mənim qan pulumu verdi, bağışdadı. Şah sağ olsun, oğlu-nun dilini mən aşdım. Hindi qalanını oğlundan soruş.

Şah Hüseyni çağırıf soruşdu:

– Ay oğlum, sənin dilin açıximiş ki.

Didi bəli, açıx idi. Didi, bəs bu nə sirdi? Oğlan didi ki, mən yalnız bu sırrı qızın və öz valideynlərimin işt-i-rakı ilə aça bilərəm. Şah tədarük gördürdü, qızın və oğlanın valideynlərini gətirdi. Yığıldılar bir məclisə, mən sizə necə danışmışdım da, Hüseyn də məclis əhlinə eləcə danışdı. Sir açıldı. Hüseyn didi ki, bu şah qızıydı. Birinci gecə mən bunun didixlərinnan, bu-nun nazınnan duruf-otur-sayıdım ola-caxdım bunun nökəri, bu öz puluynan, şahlıx iddiya-sınnan məni ələ keçirmişdi. Mən istiyir-dim ki, mənim arvadım mənim qazancımnan, mənim istəyim-nən mənim arvadım olsun. Mənim tabeçiliyimdə olsun. Mən honun yox. Yoxsa bu ailədən ailə olmazdı.

Bu yerdə Hüseyn üzünü qızı tutuf didi, mən səni dar ağacından satın almışam, səni istəsəm bazarda qul əvəzi sata-ram, istəsəm kəniz verərəm, istəsəm kiməsə bağışdayaram, nə istəsəm edə bilərəm, düzdümü? Qız didi, bəli, düzdü. Didi hin-di mən səni sənin məni sevdiyindən çox sevirəm. Amma sənin qədər iddiyalı deyi-ləm. Sən mənim xanımım, mən də sənin başı-nın tacı olma-liyam. Razısansa, toyumuzu edax. Qız da elə bunu istəyirdi. Tezədən valideyn-lərin şahidliyi ilə kəbin etdilər. 3 gün toy etdilər və oğlannan qızı ötürdürlər gərdəyə. Holar hor-da yidlər, işdilər, yerə keşdilər, siz də burda yiycin, içiñ, mətdi muradınıza yetişin. Göydən üç alma düşdü. Biri qızımın, biri mənim, biri də dinləyicilərin olsun.

43. Gündən qorxan Əhməd

Biri vardi, biri yoxdu, bir qoca padşah vardi. Ho, günlərin bir gündənə fikirləşdi ki, mənim bu qədər cahı-calalım, bu qə-dər şöhrətim var. Görəsən öyü arvad öy eliyə bilər, yoxsa kişi? Çox fikirləşdi gördü ki, fikirləşməhdən bir şey çıxmır. Vəzir-vəkilini yığdı başına. Vəziri çağırif didi ki, vəzir, mən istiyirəm ki, mənim bu fikrimi sən aydınlaşdırısan və inandırasan. Vəzir soruşdu:

– Nə buyurursunuz, qivleyi-aləm?

Şah didi:

– Di görüm öyü arvad öy eliyər, yoxsa kişi?

Vəzir fikir-ləşdi ki, ay Allah, hindi mən neyniyim? Diyə-cəm arvad, diyəcəh kişi qazanıf gətirməsə arvad necə öyü öy eliyər? Diyəcəm kişi, diyəcəh, qadın yiğmasa, yiğış-dırmasa, qay-da-sında xərcləməsə, necə öy eliyir? Fikirləşiy şahı mən necə razı salım. Bu zaman şah diyir:

– Nə yaman xəyalal daldın. Mən sənə üş gün vaxt veri-rəm. Sən bilirsən, mən verən suala ya özün cavaf verməlisən, ya da sualıma cavab verə biləcək adamı tap-malısan mənə. Əgər bunu edə bilsən, məsuliyyət səndən gedə-cax, qalacax cavab ve-rənin boynuna.

Şah didi:

– Üş gün vaxt verirəm, üş günə mənə cavaf gətirərsən.

Vəzir çox fikirli dolandı. Şahın qızı vəzirin xətrini öz atası qədər çox istəyirdi. Gördü ki, vəzir divanxanaya doğru fikirli-fikirli gedir. Amma eləcə ayaxları gedir, özü getmir.

Şahın qızı soruşdu:

– Noluf sizə, üş gündü sizi kefsiz görürəm. Nəsə bir fik-rin, dərdin varsa, soruş məndən. Atalar diyif, nə qədər çox bil-sən, yenə də bir bilməzdən soruş. Bir dərdini di, mən sənə elə bir söz diyərəm, honun sənə köməyi deyər.

Vəzir şahın qızını olaylardan xəvərdar etdi. Qız didi, get atama diynən, öyü arvad öy edər. Disə, niyə, dinən, niyə-sini qızından soruş.

Vəzir şad oldu, canı şahı əlindən qutardı. Gəldi pad-şahın hüzuruna.

Padşah soruşdu:

– Vəzir, noldu, sualın cava-bını tapdınım?

Diyir, tapmışam. Diyir, nədir? Diyir, öyü arvad öy eliyər. Didi, niyə? Didi, niyəsini qızından soruş. Eləmi? Didi, elə. Şah qızını hüzuruna çağırif soruşdu:

– Qızım, düzdürmü ki, vəzir səndən söz soruşuf?

Didi, bəli. Honda sən bilmirsənmi ki, şahın qanunu qa-nun-du. Əgər sən fikrini mənə sübut edə bilmə-sən, sənin axı-rın yaxşı olmayacaq. Qız didi, mən didığımı sübut etməyə hazırlıram. Didi, öyü arvad öy eliyər. Hona görə ki, kişi seldi, arvad göl. Kişi sel kimi qazanar gətirər, sel kimi də eyş-işrətə xərc-liyər, çıxar gedər. Amma arvad bəndin qavağına bənd salma-lıdı, hondan göl düzəltməlidid. Atalar diyif: “dama-dama göl olar”. Öydə arvad lazımdı ki, kişinin qazancını sərfəli yerlərə xərcləsin. Şah didi, elədimi? Didi, elədi.

Şah didi:

– Qızım, bizim şəhərdə bir cəhrəci Pərcahan qarı var. Gedir onun-bunun qapısında cəhrə əyirir. Honun-bunun qa-pı-sında günəməzd işdəyir. Honun yeganə bir öylədi var, adı Əhməddi. Uşaxlıxda nədənsə honu gündən qorxuduflar. Hona görə də ho ömründə bayira çıxmışif. Gün məni yiya-cax diyə bayira çıxmır. Hindi səni verəcəm cəhrəci Pərcahan qarının oğlu gündən qorxan Əhmədə. Get honu öy elə. Görüm necə öy eliyirsən.

Qız didi:

– Qıvleyi-aləm sağ olsun, atamsan, qıvləgahımsan, ölkə-nin də hökmdarışan. Sən nə disən, ho olmalıdır. Ama sən məni kimə də versən, mən ho öyə gedif öy eliyəcəğam.

Didi, yaxşı. Pərcahan qarını çağırif didi ki, mən qızımı sənin oğluna verirəm. Pərcahan qarı qurudu yerində qaldı. Şah qızını mənim oğluma, özü də gündən qorxan Əhmədə verir. Şah qızını cehizsiz, toysuz-düyünsüz, üstündə olan zinyət əşya-ları ilə bir yerdə Pərcahan qarının yanına salif gön-dərdi.

At ayağı külüng olar, aşix dili yüyrəh olar, – diyirlər. Nağıllarda vaxt tez gəlif ötür. Qız gəldi cəhrəçi Pərcahanın öyüñə. Bir qədir burda yaşıdlar. Qız oğlanı nə qədər qılıxladı, nələr elədisə çölə çıx, oğlanı başa sala bilmədi. Bir gün Pər-cahan qariya didi ki, mən çölə çıxmax istəyirəm, nə qədər öyün içində qalim. Gəl sənə zinyət əşyalarımı verim, apar sat. Qəs-sab-xanada qoyun qılçasında olan aşixlardan bir 10-15 dənə al gətir. Özü də boyaların içində sal, cürbəcür rəng alsın. Heş ol-maya bunnan öydə aşix-aşix oynuyum.

Arvad şahın qızını çox istiyirdi. Qızın didiği kimi də etdi. Qız-oğlan axşama kimi aşix-aşix oynuyurlar. Bir gün gəlin bir cız çəhdə və oğlana didi ki, hindi sən o başda durursan, mən bu başda dururam. Mən sakkani atram. Sən mənim sakkamı mənə qaytarırsan. Mən də sənin sakkani sənə qaytarıram.

Əhmədə bu oyun çox maraxlı gəlir. Axşamatən oynu-yur-lar. Bir gün qız özü qəsdən uduzmağa başdadı. Əhmədə didi, yox, sənin yerin yaxşısı, mənim yerim pis. Gəl yerimizi dəyi-şəh. Qız həmişə qapı tərəfdə dururdu. Oğlan qorxusundan içəri tərəfdə dururdu. Diyirdi, gün qapıdan gələr məni yiyər. Qız cığallandı ki, gəl yerimizi dəyişəh. Əhməd didi ki, yox, mən gündən qorxuram. Gün gələr, məni yiyər. Qız didi ki, məndən dadlı, məndən ləzətli oldun ki, gün məni yemədi, səni yedi? Yimiyicəh, qorx-ma.

Əhməd qorxusundan razılaşmadı. Qızdan qəsdən küsüf getdi. Mən sənnən daha oynamayıcam, diyif, gedif bir küncdə oturdu. Oğlan çox duruxdu. Oyun da buna ho qədər ləzzət et-mişdi ki, məcbur oluf keşdi qapı tərəfə. Başdadılar oy-na-mağə. Yavaş-yavaş qız didi ki, ay Əhməd, gəlsənə qapını bir az açax öy qaran-lıxdı. İşix düşsün. Axır bir az qapını açıq qoyuf oyna-dılar. Bir gün lap çox aşdılar. Helə-helə bir gün sakkani elə atdı ki, qapıdan çölə düşdü. Oğlana didi ki, sakkani gətir. Əhməd didi ki, mən qorxuram. Qız küsüf gedif bir tərəfdə oturdu. Oğ-lan darixır, aşix oynamax istiyor. Qız didi ki, sən kişisən, gün-dən qorxuf arvadını çölə çıxardırsan, sən nə kişisən. Didi, uzan, yavaş-yavaş əlini uzat, gətir. Oğlan məcbur oluf yavaşça əlini uzatdı. Elə ki, başı çölə çıxmışdı, qız Əhmədin ayaxlarından tutuf Əhmədi aşındı çölə. Qapını arxadan bağladı. Oğlan qalx-dı, ay aman, gün məni yedi diyif düşdü şəhərin canına, şəhəri tanımır. Düşdü bir bərri-biyabana. Çox qaşdı, az qaşdı, gəlif bir karvana rast gəldi. Karvanbaşı gördü ki, bir oğlan “ay haray, məni gün yedi” diyif qaçıır. Adamları göndərdi. Əhmədi gətir-dilər. Onu sakitləşdirdilər ki, gün heş kimi yimir, səni necə ye-sin. Əhməd gördü ki, doğrudan gün var, amma heş kimi yemir. Karvanbaşı gördü ki, bu qoldan qüvvəli, candan cüssəlidi. Yax-şı oğlandı. Amma dünyagörüşü zəyifdi. Didi, oğlum, sən mə-nim yanımda nökər işdiyərsənmi? Didi ki, vallah, bilmirəm nö-kər nə olan şeydi? Didi sən mənim buyur-duğum işlərə gedər-sənmi. Kişi bunu başdadı başa saldı ki, bir il yanımda işlə, sora gəlif sənin ailəni tapacam holara qovuş-du-ra-cam.

Bular razılaş-dı-lar. Karvanbaşı məşhur tacir idi. Bütün ölkələri gəzirdi. Bir ölkəyə çatanda tacir Əhmədi çağırif didi:

– Oğlum, bu gün sənin ilin bitir. Gəl sənin əmək haqqını verim.

Tacir bir ildə Əhmədin yazı-pozusunnan məşgul ol-muş--du. Honu əməli-başlıca oğlan etmişdi. Tacir bunun əmək haq-qını verdi. Didi ki, indi çıx bazara, əyin-baş al özünə. Sorax aparif səni anannan görüşdürüsəiyəm. İstəsən, yenə gəlif mənim yanında işliyərsən, istəməsən, özün bilərsən.

Oğlan pulunu götürürəf çıxdı bazara. Gördü ki, bir qoca oturuf diyir, ay söz alan, söz satıram. Hikmət burdadı. Əhməd düşündü, a kişi, sözü də satarlarmı? Yaxınlaşış so-ruşdu. Sözü necə satarlar? Diyir, satırlar da. Diyir, neçəyədi? Diyir, filan qədir. Əhməd gördü ki, bu bir ildə işdiyif aldığı əmək haqqı bunu zornan ödüyür. Didi, bəlkə sənin o sözün bu pula dəy-məz. Didi, daha nə oldu. Əvvəlcə pulunu ver, soram diyim.

Əhmədi marax bürümüş-dü. Pulu verdi.

Kişi didi:

– Oğlum, qulağını yaxın tut. Amma sənə diyirəm, sən də sözü heş vaxt pulsuz-parasız satma. Sözü qanan adama sat.

Didi ki, oğul, əcəlsiz baş gorda yatmaz. Əhməd didi ki, nol-sun. Qoca didi, necə yəni nolsun. İnsanın əcəli gəlməsə, bəndə heş də öldürə bilməz. Əhməd didi ki, Allah öyünü yix-sin, bir ildi nökərçilik edif qazandığım pulu bir sözə aldın. Didi, oğul, bir gün sənə lazım olar.

Əhməd qayıtdı tacirin yanına. Honu aldadıf didi ki, val-lah, çıxdım şəhərə, lotular gəlif məni soydu, pulu əlimdən al-dılar. Dimədi ki, söz almışam. Çünkü söz satan qoca didi ki, heş kimə dimə, öncə özün sınavdan keçir. Tacir didi ki, bəs yaxşı hindi fikrin nədi? Əhməd didi ki, vallah götürsən, bir il də işliyərəm. Tacir didi ki, əmək haqqını bir az da artırıram. Bir il də götürdü. Bir il də dünyanın hər yerini gəzdilər. Vaxt ta-mam oldu, tacir bunun əmək haqqını verdi. Əhməd yenə bazara çıxdı. Gördü başqa bir şəhərdə söz aldığı kişi hindi bu şəhərdə yenə söz satır. Yenə qışqırı: "Ay söz alan, söz satıram". Əh-məd fikirləşdi ki, keçən dəfə aldığım sözdən bir şey çıxmadi. Bu sözü də alacam. Gəldi pulu verdi. Didi oğlum, qulağını ya-xın tut. Qulağını yaxın tutdu. Didi ki, oğlum, gözəl gözəl ol-maz, göz tutan gözəl olar. Əhməd didi, elə bu? Didi, bəli.

Əhməd didi:

– Allah öyünü yixsin, iki ildi məni hambalı-beymuz* eliyifsən.

Didi, oğlum, sənə lazım olar. Əhməd yenə tacirin yanına gəldi. Yenə bir il vaxtını uzatdı. Nağıl dili yüyrəh olar, – diyir-lər. Bir il də beləcə keşdi. Əhməd bu üç ildə əməlli-başdı işdə-di. Artıx tacirin hesabına savadlı bir oğlan olufdu. Beləcə bir il də keşdi, tacir bununməvacibini verdi. Əhməd yenə bu şəhərin bazarına gəldi. Gördü ki, qoca söz satan yenə burdadı. Yaxınla-şif didi ki, a kişi, sən iki il məni hambalı-beymuz elədin, bu da üç il. İndi nə satırsan? Didi hindi də söz satıram. Əhməd fikir-ləş-di ki, atalar üçəcən diyifdi, bunu da alacam. Pulu verdi. Qoca didi:

– Oğul, qulağını yaxın tut.

Oğlan qulağını yaxın tutdu. Didi, oğlum, bütün elmlərin başı səbirdi. Hər iş tutursan tut, səbrnən tut. Tez nəticə çıxart-ma. Əhməd didi, elə bu? Didi, bəli. Məcbur oldu bir ildə tacı-rin yanında işdəməli oldu. Gəzdilər, gəzdilər, dəvələrnən gəlif susuz bir səhraya çıx-dılar. Buların suları qutardı. Buların su ehtiyatı qutardı. Gördülər ki, qəflə-qatır quruyur. Didilər ki, neyniyəh? Didilər ki, hündür bir ağacın üstə çıxıf bax-in,-h-arada qalmışdıx görsez, diyin. Nə qədər adam çıx-disa, xeyri olmadı. Əhməd didi ki, qoy mən də çıxım baxım. Didi ki, bir qaraltı görürəm. Tacirbaşı didi ki, karvanı sürün ora gedax. Gəlif mən-zil başına çatdılar, gördülər ki, bir ağac, dibində də bir su quyu-su var. Ağacın başında yazif yapış-dırıflar ki, kim bu quyunun dibinə su üçün düşsə, hona geri qayıtmağa yol yoxdu. Canınıza yazığınız gəlirsə, vedrə də salmıyın. Baxdilar

ki, işlər şuluxdu. Çox fikirləşdilər ki, neynəsinlər. Axırı qərara aldılar ki, gəlin bir nəfərə qan pulu yiğif verəh. Yüksəh məbləğdə ki, o quyuya girsin. Axır Əhməd fikirləşdi ki, mən üç il nökərçilik etdim söz aldım. Mən sözün doğruluğunu nə zaman yoxlu-yacam? Əcəlsiz baş gorda yatmaz. Əgər mənim əcəlim varsa, bu quyudan kə-nar-da da olsa yixılıf oləsiyəm. Əcəl tanrıdan gəlməsə, quyuya düş-səm, xeyri yoxdu. Didi ağa, o quyuya düşən iştə birdən salamat çıxsa hordan, honda da o pulu hona verəcəksiz? Didilər, sağ çıxsa da cəsarət edif, ölümü gözə alif düşüf. Ho pul yenə hona çatacaxdı. Yoxsa kimə vəsiyyət olun-sa o ada-ma çatacaxdı. Əhməd didi ki, mən salamat çıxməsam, mənim ailəmə çatdırın. Tacir didi ki, dörd ildi sənnən dostdux edirix, mən haram mal yimirəm. Amma sənən hes qıymıram da aşağı düşəsən. Sən mənim ən yaxşı nökəriməsən.

Axır razilaşdilar. Əhmədi atdlar quyunun dibinə. Vedrə verdilər. Oğlan önce doyunca su içəndən soram ved-rə-lərnən yuxarı su dartdı. Qəflə-qatır su işdi. Ehtiyat su götürdülər. Axı-ri qutaranda didilər, daha bəsdir, kəndiri tut, çıx. Oğlan kəndiri tutuf çıxmax istiyəndə quyunun ortasın-dan bir qapı açıldı. Qı-linc-nan vuruf kəndiri kəsdilər, oğlanı apardılar. Quyu-nun ba-şın-dakılar gördülər kəndir boş gəldi. Gördülər, səs-səmir yox-du. Getdilər. Oğlanı gəlif aparan Əhmədin özü kimi yaraşlı oğlan idi. Didi oğlan, lövhənin başındakı yazını oxudunmu? Didi, bəli. Honda necə cəsarət edif girdin quyuya? Əhməd didi ki, millətin susuzluxdan ölməyindənsə bir nəfərin ölməyi daha yaxşıdı. Hona görə mən cəsarət etdim. Artıx mən sənin əlində-yəm, istəsən, öldür, istəsən, burax. Didi, gəl honda. Sənən bir sualım var, əgər ho suala cavap versən, sən salamat qutarassan, cavaf verə bil-məsən, oləcaxsan.

Oğlan Əhmədi gətirdi xəzinənin başına. Əhməd gördü ki, haburda elə cəvahirətlər var ki, 40 göz istiyor tamaşa edə. Keş-dilər bir otağa, qızıldan düzəlmış bir qurbağadı, insan boyda. Oturuf orda göz yaşı tökür. Oğlan gəldi, diz çöküf qurbağanın qarşısında, başdadı göz yaşı tökmağa. Əhməd hey-rət içində bu səhnəyə baxmağa başdadı. Oğlan didi ki, mənim sualıma cavaf verdin, canın qutaracax, yoxsa edam oluna-cax-san. Di görüm, havi qurbağa gözəldi, yoxsa mən? Əhməd fikirləşdi. Diyəcəm, qurbağa gözəldi, diyəcəh, mən yaraşıxdə oğlanı qoyuf qurbağa-ya gözəl diyrəsən. Diyəcəm sən gözəlsən, bəlkə bunun xoşuna gəlmiyə. Soram düşündü ki, mən 3 il işdiyif söz aldım. Birinci sözə görə – “əcəlsiz baş gorda yatmaz” sözünə görə cəsarət edif girdim bura. İkincidə göz tutan gözəl olar. Bax bunu nə dəb-dəbəylə saxlıyır. Diyəcəm ki, qurbağa səndən gözəldi. Nə olar-olar. Oğlan didi ki, nə çox fikirləşdin? Əhməd didi ki, fikirləşirəm ki, necə diyim sənin xətrinə dəyməsin. Didi, sən onun əlinə hes su töhməyə də yaramazsan. İnsanın daxili gözəl olsun. Mən diyərdim bu qurbağa səndən min dəfə gözəldi. Bu vaxı qurbağadan bir bədheybət səs çıxdı. Hər yer dumana bü-rün-dü. Oğlan özünü itirdi. Gözlədilər, duman çəkiləndə gördü-lər ki, teşin içində bir nazənin oturufdu, gəl görəsən. Diyir gəl məni gör, dərdimnən Öl, əlini vurma, gendə dur, ürəh basan, zərfə kəsən, qara qızdırmanın dərmanı. Qız horda huşunu itirif yixıldı, oğlan burda. Əhməd qaldı ortalıxdı. Buların üzünə su vuruf özdərinə gətirdi. Aylıf bir-birilərinə sarmaşdılardı, ağlaş-dılar. Əhmədi qucaxlayıf bağırlarına basdılardı. Əhməd didi ki, a qardaş, bu sirdən məni agah edin görünüm, bu, nə məsələdir. Didi, önce səbr elə, gəl bu quyunun altını gəzəh. Bular bir yerdə gəzdilər gördülər ki, bəlkə burda 10 padşahın xəzinəsi var. Nələr yoxdu burda. İnsandan başqa hər şey var burda. İkinci mağaraya girəndə gördülər ki, o qədər insan kəlləsi var ki, burda. Əhməd baxdı, əti çırmışdı. Axırı gəldilər qızın ya-nına. Çörəh kəsdilər. Oğlan didi ki, mən Hindistan padşahının oğluyam. Bu qız da Hindistan padşahının vəzirinin qızıdır. Biz əmi oğlu-əmi qızıyıx. Biz köbəh kəsməyih. Biz nişanlı olmu-şux. Həddi-buluğa çatanda bizə toy elədilər. Adətə görə toy günü gəlin zifaf otağında oturar, oğlan zifaf otağına daxil olar. Bizim Hindistanda bu adət əksinədi.

Oğlan oturar, qız daxil olar. Mən də toy gecəsi öz bəyləx taxtımda oturuf qızı gözdü-yürdüm. Qız qapıdan girən vaxdı bir div hardansa peyda oldu, didi, kişisənsə, gəl nişanlını xilas elə. Mən durdur yerdən, div göydən. Neçə saat yol gəldix, bu quyunun başına çatanda div quyuya girdi. Mən özümü quyuya tulladım. Sən gördüğün bu qapını tapdım. Xəncərin ucuyla yer edif bir təhər içəri girdim. Gördüm div əmim qızının saçından tutuf asif diyir: “ya mənə tabe olmalısan, ya da burda qalacaxsan”. Mən girəndə qız o qədər ehtiyatsızlıx etdi ki, sevindiyindən didi, ay əmioğlu, mə-ni qutar. Div o yandan gördü ki, mən gəl-mişəm. Axır divnən mən 7 gün, 7 gecə müharibə apardıx. Axır Allahım mənim tə-rə-fimə oldu. Mən divə qalif gəlif divi öldürdüm. Divin canı qutaran vaxdı didi ki, ay axmax, sən məni bir yaşıl qurbağadan ötəri öldürdü, get o yaşıl qurbağanı verdim sənə. Çönüf ba-xanda gördüm əmim qızı oluf bir yaşıl qurbağa. Anladım ki, əmim qızı tilsimə düşdü. Mən bilmə-dim honu necə xilas edim. Quyunun altını gəzdim, gördüm divin böyük kitabxanası var. Başladım kitabları oxumağa. Oxuyuf öyrəndim ki, bu qızı bir kəlmə söz qurtara bilər – hansımız gözəlix. Kimsə desə qurba-ğə səndən gözəldi, tilsim sınır. Ho vaxdan bu quyunun başında gəlif su doldu-rurlar. Mən o adamı gözdü-yürəm ki, özündən ix-ti-yarı disin. Su dolduranları tutuf gəti-rirəm. Hamısı qorxusun-dan diyir ki, sən gözəlsən, o yaşıl qurba-ğadan nə çıxacax. Mən də bu adamları çölə buraxa bil-mirəm ki, sir yayılmasın. Hindi sənin Allah bəxtini yeyin elə-sin. Yaxşı gəlif bizi qurtardın. Hindi bir şey qaldı. Didi, nədir? Didi, bu xəzinəni görür-sənmi? Didi, gördüm. Didi, bu xəzi-nənin hamısı sənindi. Amma bir şərtlə. Karvan çok uzaxlaşmış ol-maz, get karvana çat. Hansı yolnan olsa bilmirəm. Get Hin-distan şahının qoşununu çək gə-tir, bizi burdan çıxartsınlar. Bundan soram bu xəzinə sənindi. Atam da nə bağışlıyar, bağışlıyar. Qız oğlana 7 nar verdi sov-qat kimi. Didi oğlan, bu nar hər açılıf paylanan nar deyil. Bun-da sərr var. Ho ancax öydə açıl-malıdı. Hələlix sənə bunu ənam veririh.

Oğlan sağollaşif çıxdı quyunun başına, gördü o de kar-van toz qaldıra-qaldıra gedir. Daldan səs-haray saldı. Səsini eşidif dayandılar. Əhməd özünü karvana yetirdi. Tacirbaşı gördü ki, Əhməd gəldi. Didi, ay oğul, nətər oldu çıxdın hordan? Əhməd didi ki, heş nə quyu dərindi. Kəndirnən çəkirsiz, quyu sorur. Zoru çok verirsiz, kəndir qırılıb düşür, adam qalır horda. Quyu-nun divində nə qədər leş var. Axır karvan gəlif Dehliyə çıxır. Əhməd gedir bazara, qayıdif tacirə diyir ki, diyirlər, Hindistan bazarı çok ucuzluxdu. Bəlkə gedax hordan mal vuruf gətirif satax. Gəzirlər, axırı tacir Əhmədə inanıf Hindistana çatdılar. Ho dövrün qaydasına görə hansı şəhərə getdin, gərəh ölkənin şahından izn alasan. Tacir şaha layix böyük bir xonça bəzədi. Bir neçə ağıllı adamnan Əhməd olmaxla gəldilər şahın hüzu-runu. Şah buları qəbul etdi. Süfrə açıldı. Bular söhbətlərini etdi-lər. Bular duruf getməh istiyəndə şah didi ki, siz dünyani gəzif görən adamlarsınız. Öz başına gələni danişdi. Gəlinimnən oğ-lum toy otağından yoxa çıxıflar. Ho vaxtdan bura gələn tacirlərin hamısından xəvər alıram. Bəlkə siz biləsiniz. Hamı bir-birinin üzünə baxdı. Didilər, bizim bundan xəvərimiz yoxdu. Əhməd qalxdı didi ki, şah sağ olsun, əgər səni oğlunla gəlinin olan yerə aparsam nə verərsən mənə? Didi, oğlum, şahlığında hər nə var, sənə verərəm. Didi, mən bilirəm onların yerini.

Tacir didi:

– Belə zarafat etmə, bu şahdı. Hamımızı qılıncdan keçi-rər.

Əhməd tacirə işarət etdi ki, sakit ol. Mən cavabdehəm bu işə. Əgər mənim sözüm doğru olsa, mən nə istəsəm, honu ve-rər-sən. Əgər yalan olsa, mənim yoldaşlarımı toxunarsan, yoxsa yox? Amma işdi-şayətdi, qəzavü qədərdi. Yolda başıma bir iş gələr, mənim yoldaş-la-rı-ma toxunulmamalıdı.

Razılaşdılar. Şah büyük orduynan yola düzeldi. Neçə gün yol getdilər. Karvana yenə su lazım oldu. Axır gəzə-gəzə gəlif o quyunun başına çatdılar. Gördülər, ho lövhə yazılıf. Heş kəs düşmədi. Didilər qan pulu təyin edax, kim düşürsə düşsün. Yenə Əhməd düşdü. Vəzir-vəkil didi ki, Əhməd səni aldadır. Səndən canını qutarır.

Şah didi:

– Oğul, sən mənə firıldax gəlirsən.

Əhməd didi:

– Şahlar hamısı ağıldan kasad olurlar. Sən hamisindən be-tərsən. Ölüm ölümdü. Quyuda da ölüm gözdüyü məni, düz-dü-mü? Amma məndən başqa bu quyuya heş kim girmiyir. Mən bir dəfə girif çıxmışam bura.

Əhmədi quyuya salladılar. Su verdi karvana. Qalxmax isti-yəndə, qapıya çatanda Əhməd qapıya bir təpih vurdu. İçər-dən oğlan kəndiri kəsdi, oğlan düşdü aşağı. Oğlan didi, nətərdi işlər? Əhməd didi gətirmişəm, quyunun başındadılar. Bəs necə edax? Əhməd didi ki, qardaş, əgər səni birinci çıxart-sam se-vinc-dən çox adamın ürəyi partlıyacaxdı. Qızı qavaxda çıxart-sax, yenə belə olacağdı. Mən çıxsam disəm burda quyudadı, inanmayacaklar, hamı özünü quyuya tullu-ya-caxdı. Qız ağıllı idi. Didi ki, Əhmədin paltarını qoy mən giyinim çıxım yuxarı. Buları başa salıf sora sizi çıxardarız. Var-döyləti çıxardarız. Razılaşdılar. Əhməd çıçırdı, kəndiri salın, kəndir qırıldı. Kən-dir saldılar. Qız Əhmədin paltarını giyinif yuxarı çıxdı. Gördü-lər paltar Əhmədinkidir, amma bu gələn Əhməd deyil. Diyirlər sən kimsən? Qız didi ki, məni dinləmax istiyirsizsə quyunun başına silahlı qoyun. Razılaşdılar. Qız başına gələni danışdı. Ba-şı-nın dəbilqəsini götürdü. Zülfə yayıl-dı. Baxdilar ki, bu qızdı. Axır nə qədər cəvahirat varsa, hamı-sını çıxardılar. Qu-yu-nun başında xeyli şadlıx etdilər. Didilər, hindi biz qayıdax Hindistana. Oğlu-mun da sağdışı sən olassan. Hindistana qayı-dif 3 gün, 3 gecə toy etdilər. Sən dimə, qıznan oğlan itəndən so-ram şahın bir qızı olmuşdu. Əhmədin də gözü ho qızı al-mış-dı. Əhməd başına gələnləri bulara söylədi. Hin-distan şahı didi ki, hindi biz sənin halal arvadını tezədən gedif şahdan istə-mə-liyix. Belə də etdilər. Yol alıf gəldilər Əhmədin öz yaşadığı öl-kə-yə. Əhməd gecənin bir vaxı fikirləşdi ki, mən bu qədər ca-mahatı yiğif hara aparıram. Öyümizdə yer yoxdu. Gedim mən öncə yerimi tapım. Görüm bu qədər vaxtda nələr olufdu.

Gecəynən bir at minif girdi şəhərə. Gəlif soruşa-soruşa cəhrəçi Pərcahan qarının öyünü tapdı. Gördü imarət nə imarət. Padşahın imarəti heş nədi bunun yanında. Əvvəlcə inanmadı. Gördü pəncərədən baxanda arvadı oturuf yanında, 18 yaşında bir oğlandı qoyuf başını arvadının üstünə yatır. Qarı da zər-zibalı paltarda oturuf bir kənardı. Əhməd fikirləşdi ki, ay gidi dünya, kimsə gəlif alıf bunu. Bu dəm-dəzgahıda bu yaradıf burda. Qısqanlıx üz verdi haburda buna. Oxu çıynindən çəkdi. Kamana qoyuf oğlanı nişan aldı. Birdən yadına düşdü ki, mən nökərçılıx edif bir söz aldım ki, hər elmin başı səbirdi. Səbirli iyidin anası ağlamaz. Fikrini dəyişəndə oğlan səksəndi, asqırdı, yerindən qalxanda arvadı soruşdu noldu, ay oğul? Anası qaşdı gəldi soruşdu, ay oğul, noldu? Əhməd gördü ki, hər ikisi buna oğul diyir. Soruştular, noldu? Oğlan didi ki, yuxuda gördüm ki, üzünü görmədiyim atam gəldi, mənə bir ox vurdu, ox bu-duma dəydi. Honun ağrısından oyandım. Gördüm, qan məni aparır.

Qarı didi:

– Ay oğul, qan qovuşuxdu. Bir neçə il əvvəl atan bir sov-qat göndərdi, bu sovqatla bu dəm-dəzgahı yaratdıx. Allahın kö-məyi ilə atan da gələr çıxar.

Əhmədin yadına düşdü ki, ho vaxlar holar aşix-aşix oy-nu-yanda arvad buna dimişdi ki, mən aşağı əyilif sakkanı götürə bilmirəm. Mən hamiləyəm. Diməli, bu mənim oğlum-du. Bəs bu dəm-dəzgah hardandı? Qapını döyüd. Gəlin yü-yürdü qapı-ya. Qarı didi, ay bala, ehtiyatlı ol. Qoy qapını mən açım. Qarı gəldi qapını açanda gördü bir pəhlivan kimi gözəl bir oğlan duruf. Pərcahan qarı oğlunu tanımadı. Didi, mən cəhrəçi Pər-cahan qarını axtarıram. Didi, mənəm. Didi, mən sizin gözəl bir xanımı yox, cəhrəçi Pərcahan qarını. Didi, ay oğul, sən axtaran qarı mənəm. Ho vaxı pis gün məni qariya döndərmışdı. Yaxşı gün xanıma. Bəs sən kimsən? Didi, honun bir gündən qorxan oğlu Əhməd vardi. Bəs honun aqibəti noldu? Didi, nəvlim. Ho vaxı gəlin aldatdı çölə çıxartdı. Ho gedən getdi. Didi, honu görsəniz tanıyarsınızmı?

Əhməd başından papağını çıxartdı. Arvad başına-gö-zünə baxdı. Oğlan başını bir az aşağı əydi. Əhmədin başında bir xal var idi əvvəlcədən. Cəhrəçi Pərcahan didi, oğlum, sən Əhməd-sənmi? Didi hə... Arvad tir-tap yixildi. Gəlin yüyürdü su səp-dilər, Pərcahanı özünə gətirdilər. Gəlin gördü ki, gündən qor-xan Əhməd nədi, elə bir oğlandı ki, səhmi-səlabətindən dünya titriyir. Baş buluddan, ayax yerdən nəm çəkiy. Laytapır oğ-landı. Gəlinin qəlbində riqqət yarandı ki, atam məni cəzalan-dırif gündən qorxan Əhmədə verdi, gör Allah-tala mənə necə gözəl qismət verdi. Şah qızı didi: sən Əhmədsənmi? Didi hə. Quçaxlaşdırılar, həsrətlilər görüş-dü. Oğlanı başa saldılar, bax atan budur gəldi. Gördün atanın ruhu sənin buduna deydi, qan deydi, qan çıxartdı. Qan atanı sənə qovuşdurdu. Allah-tala hamını sevindirsin. Əhməd var-döylətin hardan olmasını soru-şuy. Anası diyir ki, ay oğul, sən bizə bir az pul göndər-mişdin, bir də 7 dənə nar göndər-mişdin. Bax bu cah-calalı o narın yarı-sın-dan eləmişih. Didi, ho narı elə gətirin. Gətirdilər narı. Gördülər yarısı kəsilif, yarısı durur. Bu narın hər bir dənəsi bir qiymətli ləldir. Didi, ho vaxı bu nar bizə çatanda anan didi ki, gəl bu narın birini filan qonşuya, birini filan qonşuya verəh. Birini də özümüz kəsif iyərih. Mən didim ki, ay ana, necə ola bilər ki, biz özümüz dadına baxmadan qonşuya verəh. Kəsəndə gördük belədi. Bax bu narın birinin bir parasında bu cahi-calalı düzətmüşik.

Əhməd didi:

– Aneyi-mehriban, mən bir şahın qoşunuyla gəlmışəm.

Anası didi ki, get qoşunu gətir. Padşahın qoşunu gəlsə yeri-miz var. Oğluna didi ki, atın varmı? Didi hər şeyimiz var. Didi onda geyin düş arxamca gedax. Arxalı köpək qurd bas-maz. Gəldilər işixlaşanana yaxın çatdırılar qoşuna. Tacir sən dimə duruf, Əhmədi axtarış, tapmayıf. Öz-özünə diyif ki, bu Əhməd bizim başımıza nə oyundu açır. Bir də görür budur Əhməd gəlir, yanında da özündən gözəl gətirdi. Əhməd diyir getmişdim qonum-qonşuda bu qoşunu yerləş-dirəsi yer varmı. Getdim gördüm hər şey qaydasındadı. Hindi şəhərə varid ol-max olar.

Təbillər calındı, cenglər oxundu, kəraneylər oxumağa baş--dadı. Bu yerin padşahı eşitdi ki, dünya dağılır, yer sirkə-lənir, zərb alətlərinin səsindən. Adamlarını göndərdi. Xəvər gətir-dilər ki, Hindistan şahının qoşunu gəlif şəhəri mühəsirəyə alıf. Padşah vahiməyə düşdü. Əyanlarına tapşırı ki, gedin öy-rənin görün bu nə olan işdi. Nə istəyirlər? Didilər ətdən divar çəkiflər şəhərin dörd tərəfinə, böyük bir qoşunu. Padşah dü-şündü ki, mənim düşmənim yox idi. Gördülər, iki elçi bir məktufla gəlir şahın hüzuruna ki, mən hind padşahıyam, sənin kürəkənin Əhmədin ikinci atasıyam, gəl-mişəm Allahın əmri, pey-ğəmbərin şəriəti ilə 20 il bundan qavax cəzalandırif zorla Əh-mədə verdiyin qızının elçiliğinə. Biz tezədən qızını elçiliyirik. Barışık qoyuf, toy edirix.

Şah vəzir-vəkili ətrafına yığıdı. Didi ki, bu necə olan işdi, bir az həqiqətə oxşamır. Qərara aldılar ki, elçi göndərif Əhmədi gətirsinlər. Axır öyrənirlər ki, bu qoşun elə Əh-mədin qoşu-nu-du. Qız imarət tikdirən vaxdı şah gizlin adam-larını salıf öyrən-məyə çalışmışdı ki, Əhməd yoxdusa qız

bunu nəyin gücünə eliyor. Amma nə etmişsə də sirri öyrənə bilməmişdi. Axır vəzir-vəkil didi ki, oğlun işliyif göndərif, qızın da imarəti yavaş-yavaş düzəldif. Hindi hind padşahının-nan dost-lux edir. Bundan başqa nə istiyirsən sən? Qızına verdiği cəzaya görə hondan üzr istə.

Şah gördü vəzir-vəkil düz diyor. BarışIX etdi. 40 gün, 40 gecə toy elədilər. Qız dilə gəlif 40-ci günü didi: ateyi-meh-riban, mən sübut elədimmi ki, öyü arvad öy eliyər. Didi, bəli, qızım, sübut elədin.

Hindi şah tutduğu əməlinə görə qızından üzr istədi. Ho zaman hind padşahının qızını gözü almışdı Əhmədi. Bir də öz oğluna baxdı. Didi hə, gör Allah-tala bizim yazımızı necə ya-zif. Əhməd didi ki, sənin var-döylətin mənə lazım deyil, sən bircə qızını mənim oğluma verə bilər-sən-mi? Hind padşahı sevindi ki, Əhməd kimi igidin oğlu elə Əhməd kimi mərd olacaxdı. Bundan gözəl kürəkəni hardan tapacam mən. Axır nağıl dili yüyrəh olur diyirlər. Hind şahı qızını Əh-mədin oğluna verdi. Bular burda yidilər, işdilər, yerə keşdi-lər. Allah hamınızı murazınıza çatdırınsın. Göydən 3 alma düşdü. Biri mənim, biri Valeh dayının, bir də nağıl söylə-yənin. Sağ olun, gecəniz xeyrə qalsın, damığınız çağ olsun.

44. Xərpuş kişi

Biri variydi, biri yoxuydu, Allahın gözəl bəndələri çoxuy---du. Keşmiş zəmanələrdə Xərpuş kişi adlı bir qoca yaşı-yırdı. Yaşının yarısı keşmişdi. Amma Xərpuş kişinin övladı yoxuydu. Bir qoca qarısıyla birgə ömür süründü. Bu adam odunçulux etməhlə özünə pul qazanardı. Özü də arxa şələsi odun daşıyordı. Yazığın heş arabası da yoxuydu. Hər gün gedif arxa şələsi meşədən odun yığış, gətirif bazarda satırdı. Qazan-cının yarısını yavanlığa, yarısını da çörəyə verərdi, qarışınan bitəhər günlərini keçirəyidilər. Amma Allahından narazı deyil-di. Həmişə yediyi çörəyə şüfür oxuyardı. Allahına minnətdar-liğini bildirərdi ki, bu gündə ac qalmadıx.

Günlərin bir gündündə yaşının ixtiyar çağında çöldə çör-çöp yiğdi şələ düzətməyə, qoydu kənara, didi, qoy bir azda yi-ğım. Getdi başqa yerdən bir az da topladı, gətirəndə gördü ki, əvvəlcə topladığı toparın dibindən bir quş qalxdı getdi. Gəlif baxdı gördü ki, quş şələnin dibində təzə fərələrin yumurtası kimi bir yumurta qoyuf uçufdu. Xərpuş kişi yumurtanı əlinə götürüb, o yana-bu yana çevirif baxdı gördü kü, quş yumurta-sıdı. Bunu civinə qoydu, şələni belinə alıf gəldi bazara. Şələsini satıf qayıdırif öyünə gələndə yumurtanı əlində oynatmağa baş-ladı. Bir zərgər dükən qavağından keçəndə zərgər honun əlin-dəki yumurtanı görüb içəri çağırıldı. Zərgər didi, a kişi, bu əlin-dəki yumurtanı satırsanmı? Xərpuş kişi düşündü ki, görəsən, bu bir quş yumurtası nə olan şeydi bu mənə diyir ki, sat. Xərpuş kişi məzəynən didi ki, satıram. Özü də yüz qızılı. Zərgər sırası çıxardıf həmin məbləği hona verdi və yumurtanı aldı. Kişi sevinə-sevinə pulları gizdədif öyinə gəldi. Arvadına hal-qaziyani danışdı. Çox məhtələm, bilmirəm bizim bəxtimiz açılıf nədir. Yoxsa bilmirəm bu işin içində bir iş var. Arvadı Xərpuş kişiyə ürək-dirəh verif didi: "Sən nə qədər əzab-əziyyət çəksəndə, kasıflıxgörsəndə öz Allahına həmişə şükrən oluf-san. Bu, Allahın özünün sa yetirdiyi ruzidi. Bunada şükr et. Bir balaca səbirli ol, görax axırı nə olur". Ho, pulları öydə qoyuf səhərsi yenə meşəyə çör-çöp yiğmağa gedir. Həmin iş yenə təkrarlanıy. Görüb quş yumurtanı qoyuf

yenə gedifdi. Xərpuş kişi sevinə-sevinə bazara gedir, çırpısını satif zərgərin dukanın qarşısından keçəndəyumurtasını biraz oyna-dır ki, zərgər bunu görsün. Zərgər bunu içəridən çağırif diyir, a kişi, satırsanmı honu? Didi, satıram. Didi, hindi nə verim?

Xərpuş kişi diyir:

– Dünən bir az xam oldum. Bu gün iki dəfə artıx istiyi-rəm.

Xərpuş kişi bunu tamahindan etmirdi. Xərpuş kişi sadəcə yumurtanın sırrını öyrənməh istəyirdi. Zərgər kişinin ağızından çıxan məbləği sırası verif yumurtanı götürüy.

Xərpuş kişi içində qəribə narahatlılıxdan öyə qayıdış ar-va--dını oluf-keçənlərdən xəvərdar ediy. Arvad yenə Xərpuş kişiyə “səbirli ol, sabahı gözlə” diyir.

Xərpuş kişi üçüncü günü də meşəyə gedif çırpı yiğanda eyni şey yenə təkrarlanır. Xərpuş kişi bu dəfə zərgərə diyir ki, kişi, bu dəfə yumurtanı mən sağa satmırıam. Satsamda pula satmırıam. Zərgər diyir niyə? Sən bu yumurtanın sırrını mənə aç, mən yumurtanı pulsuz verim sənə. Diyir, mənim gözüm üstə. Bu mürkü-dövlət quşunun yumurtasıdır. Yu-mur-tanın hik-mətini sənə öyrətməh üçün ver honu əvvəlcə sindirim. Yumur-tanın alif Xərpuş kişidən vuruf sindirir. Sınan kimi görür yumur-tanın sarısı qızıl, ağı zümrüddü. Diyir Xərpuş kişi, hindi gör-dünmü hikməti. Bircə dənə bu yumur-taynan bizim bütöv bir şəhəri almax olar. Sən mənə çox böyük bir qiymətli qazanc verdin. Bu da üçüncüsüdü. Odur sənə diyirəm. Sən çox xeyir-xah adamsan, amma eyni za-manda yazık adamsan. Odur ki, sən çalış o quşun özünü ələ keçirt.

Xərpuş kişi diyir:

– Necə ələ keçirim?

Zərgər diyir:

– Necə yəni necə ələ keçirim?

Ho quş sənin şələnin yanında yumurtduyur da. Bir az çör-çöpü bol eylə, tor qur, tut. Gətir öyündə saxla, ho hər gün sənə bir yumurta versin. Helə gündə bir dəfə çırpınmax adətidi mürkü-dövlət quşunun. Hər çırpınanda toz-torpax əvəzinə ləl-cavahirat tökəcax sənin-çün. Elə o da qazanedi.

Xərpuş kişi diyir ə, nə yaxşı oldu bu iş, sağıllaş� ayri-lıllar.

Səhərsi çör-çöp yiğan paltarıynan yenə də meşəyə gedir. Odunu yiğif bir yerə toplayır, tələsini quruf hordan uzaxlaşışır ki, quş gəlsin yumurtasın. Xərpuş kişi işini görif qayıdış gə-ləndə quş istiyor qalxsın, düşür tələyə. Quşu usluq-ca tutuf, qol-tu-ğuna vuruf gətiriy öyüñə. Soram da gedif bazardan buna gö-zəl bir qəfəs alıy. Dənini, suyunu qavağına qoyur. Quş da hər gün bir yumurta verir. Hər çırpınanda tüklərinin arasın-dan ləl töküllür.

Bu minvalla kişi çox varlanıy. Xərpuş kişi düşünüy ki, mən həmişə kasif qalmalı deyiləm ki, başdiyır ticarətə, hamı bu-na tacir Xərpuş deyə çağırıy. Özünə xüsusi dəlləh tutuy. Elə pulu olur ki, şah qələt eləyir honun yanında. Buların bir balaca oğlanları da oluy qoca vaxlarında. Uşaşa dayə tutuyalar.

Günlərin bir günü o, uzun müddətli ticarətə gedən vaxdı arvadı öz yolunu azır, kişinin tutduğu dəlləhnən eyş-işrət ya-şayı. Dəlləyin məqsədi Xərpuş kişinin varlanmağının səvə-bini öyrənməh idi. Arvadın qılığına giriy. Zərgərin ün-va--nını öyrə-niy. Yavaş-yavaş zərgərnən də dostux edif Xər-puş kişinin var-lan-mağının səvəbini öyrənir. Zərgər sirri dəlləyə açıy. Dəlləh gəlif Xərpuşun arvadının qılığına giriy ki, quşun yerini hona göstərsin. Arvad quşun qəfəsinin yerini göstəriy. Dəlləh görür ki, burda böyük var-döylət var, nətər edax, necə edax bunu ələ keçirax. Hərlənif-firlanıf gəlir yenə zərgərin yanına, zərgərdən öyrəniy ki, ho quşun ürəyini yeyən adam yaşından aslı

olma-yarax dünyada ən cəsur insan oluy. Ayaxlarını yeyən adam dünyada ən cəsarətli, ən qoçax, yaxşı qılınc oynadan oluy. Honun bir yumruğuna kəli yixmax oluy. Ho quşun başını yiyən adam mütlax və mütlax hökm-dar oluy. Özü də məglub-edilməz bir şah oluy. Bunu da öyrəniy. Fikirləşiy ki, arvada necə firıl-dax etsin ki, quşun ürəyini, başını və ayaxlarını yisin. Bir gün, iki gün özünü naxoşduşa vuruy, gəlməyi. Arvad darıx-mağə baş-dı-yır, dəl-ləyin dalınca elçi göndərir, xeyri olmur. Dəlləh yalan-dan diyor ki, mən bərk xəstələnmişəm, həkimlər də dərdimin dərmanını tapa bilmirlər. Arvad dəlləyə o qədər aşiq oluy ki, nə diyirsə, hər kəlməsinə inanır. Dəlləh ona diyor ki, mənə elə bir dərman diyiflər ki, mümkün deyil honun tapıl-ması. Arvad soruşur nədir o elə?

Dəlləh diyor:

– Mənə mürgü-döylət quşunun baş-ayağını yesən sağa-lar-san diyif həkimlər. Ho da tapılan şey döyüll.

Arvad diyor, a kişi, mürkü-döylət quşu nədir, malim da sana qurvan, canım da sənə qurvan. Arvad diyor ki, mən sənə mürgü-döylət quşunu taparam. Sənə göstərdiyim quş elə mürgü-döylət quşudu. Honu bişirərəm səninçün. Dəlləh diyor bəs ho quş kəsilsə, sizin var-döylətiniz əldən çıxar.

Arvad diyor:

– Bizim var-döylətimiz nəsilbənəsilə yetər.

Eşqi-məhəb-bət belə şeydir. Arvad quşu kəsir. Xərpuş ki-şi-nin oğluna tutulan dayə bu söhbəti eşidirmiş. Ürəyində diyor ki, ey bifəva arvad, sən neynədin? Kişi çöp yiğə-yığa gətirdi səni bu səviyyəyə çatdırıldı. Sənsə bir yad məhəbbətə qurvan verdin Xərpuşun məhəbbətini. Quşu kəsif bişiriyər. Xər-puş kişi-nin uşağı isə elə hey ağlıyır ki, mən çəçə istiyirəm, mən ətçə istiyirəm, mən filan istiyirəm. Axırı arvad cana doyur. Dayə diyor ki, get o quşun başını tullamışdım. Pişik aparmı-yıfsa gətir honu ütələ ver o uşağa, səsini kəssin. Dəlləh arvada diməmişdi ho quşun haralarını yimax lazımdır. Hona görə ar-vad artıx yerlərini tullayır. Uşax quşun başını yiyif qutarıy, yenə kirimir. Diyor mən ətçə istəyirəm, mən çəçə istəyirəm. Arvad dayəyə diyi:

– Sən Allah, get bax pişik əgər quşun ayaxlarını yimi-yifsə gətir bişir ver yisin.

Uşax bunu yiyif qutarıy, yenə ağlıyır ki, mən yenə istəyirəm. Dayəyə diyi ki, sən Allah, get gör ciyəri-içalatı, ürəyi-mürəyi də pişik yiməyifsə bişir ver, yesin, səsini kəssin. Qoy qonağa ətini bütöv verim ki, biabır olmayım.

Dayə gətirif ürəyi də ona verəndə uşax dincəlif yatrı. Di-məli, ho öz Allahına qarşı çıxdığına görə Allah honun arzusunu belə yerinə yetiriy. Axırı dəlləyin qavağına yimax gələndə dəlləh orasını eşələyir, burasını eşələyir. Amma axtardıxlарını tapmir ki, tapmir. Arvad soruşur, nə axta-rırsan? Niyə yimirsən? Dəlləh diyor ki, vallah, mən sənə diməyi unutdum, amma mənə lazım olan hissələr burda yoxdu. Diyor nə lazımiydi sənə? Dəlləh cavab veriy ki, başı, ayaxları, bir də ki, ürəyi. Arvad diyor ki, əshi sən mənə dimədin, mən onu uşağa verdim yidi. Dəlləh diyor, ə, nə danışırsan? Diyor, hə, vallah. Dəlləh birbaşa getdi zərgərin yanına, hal-qaziyyəni ona nəql etdi.

Zərgər diyor:

– Ay aman, gör ho uşağın başını yeyə bilərsənmi. Uşağın başını yiyə bilsən, arzuna çatarsan.

Nəysə, zərgər bunu başa salır. Dəlləh yenə gəlif özünü bir az afrişdiyə vurur, bir az da yalandan xəstəliyə vurur. Arvad dəlləyin orasına keçir, burasına keçir. Yalvarır ki, ay sənə gələn mənə gəlsin. Ay mən sənin ayağının altında pəyandaz olum. Sən niyə belə xəstələndin, sən niyə belə elədin axı. Vaxtında diyərdin, mən eliyərdim. Hindi mən neyniyim axı? Dəlləh diyor, sən məni çox istiyirsən?

Arvad diyor:

– Hə, mən sənə canımı da qurvan edərəm. Öyümü, eşiyi-mi, varımı, döylətimi, hətta o bircə balamı da qurvan verərəm.

Dəlləh diyir, doğurdan, bircə balanı qurvan verə bilərsən? Diyir hə, canın üçün. Dəlləh diyir, lap yaxşı. Mənim həkimim diyif ki, əgər o uşağın başını yesən xəs-təliyin keçər. Diyir ə, nə danışırsan. Diyir, vallah, helədi. Arvad diyir, ho uşax da qurvan olsun sağa, bütün qohum-əgrəvam, nəslim, köküm də. Diyir, bir şey fikirləşif dayəni gərəh öydən harasa göndərəh. Dayə bu söhbəti eşidif duyux düşür. Aranı xəlvət eliyən vaxdı dayə uşağı tez-tez çımdıhliyir ki, uşax yatmasın. Anası yuxuya get-sin. Arvad gözdiyir ki, dayə yatacax, uşağı oğurluyacax. Dayə də gözdüyür arvad yoruluf yatacax, bu uşağı oğurluyacax. Arvad gözdüyür, gözdüyür, axırı dözmü-yüf yıxılıf yatiy. Dayə gördü ki, arvad yatıf, xoruldayır. Uşağı parçaya büküf qaçıy. Çox gedir, az gedir. Dərə aşır, düz keçiy. Baxır ki, bu ölkədən çıxıf başqa bir ölkənin əyalətinə daxil oluf. Bir qədir getdixdan sora gedir qərif ölkənin padşahının sarayına, oturuy bir daşın üstü-nə. Vəzir-vəkil gəlif soruşuy, kimsən, hardan gəlifsən, nə istəyirsən bizdən? Diyir məni şahınıza çatdırın. Hona diyəcək-lərim var. Vəzir diyir:

– Yox, öncə bizə daniş, görəh kimsən sən.

Dayə diyir:

– Mən qərif, kimi-kimsəsi olmayan bir adamam. Sadəcə bu yetim uşağı böyüdüf boy-a-başa çatdır-max üçün yer versin mənə.

Şaha xəvər gedən kimi şah qəbul etdi dayəni. Dayəni apa-riylar şahın yanına. Şah bir az sorğu-suala tutur bunu ki, har-dan gəlmisən. Dayə diyir ki, mənim hes kimim yoxdu. Bir körpəm var. Honu da quḍurların əlindən qaçırmışam, diyarba-diyan gəlif havra çatmışam. Havırdə eşitdim ki, bu yerin şahı çox ədalətli, çox xeyirxah bir şahdı, bu səvəbdən sizə ağız açmağı özümə borc bildim. Bəlkə sizdən mənə bir yardım ola.

Didilər ki, lap yaxşı, səni saray xanımlarının dərzisi qo-ya-rıx. Horda sənə bir hücrə verərix, elə horda da yaşı-yarsan. Xanım şahın buyurduğu kimi xanımlar tərəfə keşdi ki, saray qadınlarının ənliyinə, kirşanlarına baxsın. Dayə özünü o qədər gözəl apardı ki, bütün saray xanımlarının gözündə ucaldı. Ha-mısı şaha razılıx edirdi dayədən.

Bu minvalla bular burda yaşamağa başdadılar. Nağıl dili yüyrəh olar diyiflər. İl keşdi, zaman ötdü, Xərpuş kişinin oğlu gəlif 15 yaşa qədəm qoydu. Hamı elə bilirdi ki, bu oğlan dayə-nin öz oğludu. Dayə uşağa əzəldən atası Xərpuş kişinin verdiyi Əhməd adını saxlamışdı. Elə ki Əhməd böyükür 15 yaşına çatır, Əhməd anasına diyir:

– Ay ana, artıx mən böyümüşəm, bu günə kimi mən sə-nin hesavına yaşamışam. Hindi istəyirəm bir iş tapım, mən sənə baxım.

Dayə diyir:

– Ay oğul, hindi mən neyniyim? Şah deyiləm, sənə iş ve-rim.

Əhməd didi:

– Ana, sən qaravaşnan hona yaxın xanımların biri vasitəsi ilə şaha çatdır, mənə də bir iş versin.

Sən dimə, şahın da Əhməd yaşında bir qızı vardi ki, bular uşaxlıxdan həmişə bir bağçada oynuyurdular. Şahın qızı gedir məktəbxanaya, ho vaxtı məktəbxanalar mollaxa-nalar idi. Qız məktəbxanadan nə oxuyuf öyrənmişdisə Əhməd honu qızdan öyrənmişdi. Belə-belə qıznan barabar savaddandı. Bir günləri mollaxa-nada şahın qızı imtahan verəsi olanda imtahanda şah və honun vəzir-vəkili, dayə arvad və Əhməd də iştirak edirdi. Elə ki, imtahanda qız çəşirdi, Əhməd ona yerdən köməkləx eliyirdi. Sən dimə, şah buna kənardan fikir verirmiş. Şah düşünür ki, Əhməd

məktəbxana görməyif. Bu necə olur ki, qıza kömax etsin. İmtahan qutarandan soram şah qızını hüzuruna çağırıf soruşur:

– Qızım, di görüm, o dayənin oğlu məktəf görmüyif, sə-nə necə köməhlıx edirdi? Get, o oğlanı bura gətir.

Qız qorxur ki, Əhmədlə dostlux etmağı honu qəzəf-ləndi-rif. Diyir, ateyi-mehriban, ho çox yaxşı oğlandı. Honun heş bir günahı yoxdu. Ömründə mənə barmaxı da deymiyifdi. Mənim honnan yalnız dostlux münasibətim var.

Şah diyir:

– Qızım, qorxma, mənim sizin ikinizə bir yerdə sualı var, mən hona heş nə etmi-yə-cəm.

Şahın əmriylə Əhmədi şahın hüzuruna gətirirlər. Şah so-ru-şur ki, oğlum, sən mənə di görüm əlif nədir? Diyir:

– Qıvleyi-aləm sağ olsun, əlif Allahdır.

Şah onu xeyli sorğu-sual etdi. Görür ki, Əhməd bütün sual-lara yerli-yerində cavaf verir.

Şah soruşuy:

– Oğlum, sən buları hardan öyrənmişən? Sən axı məktəbə getmiyifsən.

Diyir, qıvleyi-aləm sağ olsun, mən heş bir günah işlət-mə-mışəm. Mən sadəcə sənin qızının birinci gündən məh-təbə gedif hordan nə öyrənifsə, qayıdanda biz bir yerdə məşğul ol-muşux. Mən sənin qızından öyrənmişəm hamısını. Sənin qızın nə bilirsə, mən də honu bilirəm. Bir fərqimiz var ki, sənin qızın bir balaca ərköyün olduğundan mənə nəzərən yaddaşı zəifdi. Mən yalnız elmlı olmayı fikirləşirəm. Sənin qızın isə bir çox şeyləri fikirləşiy.

Şah soruşuy:

– Oğlum, hindi di görüm sən nəylə məşğul olmax istiyir-sən?

Əhməd diyir:

– Şah sağ olsun, mən anama iş olsa işdiyif kömax etmax istiyirəm. Amma cəsarət edif sizə müraciət edə bil-mirəm ki, sizdən bir iş istəyim. Əgər məni bağışlaysaqsə qızının dos-tux etməyimi, nə gözəl. Əgər razı deyilsən bu gündən etmərəm.

Şah diyir:

– Yox, mən istəyirəm mənim qızımla elə sən dostux edə-sən. Səni mehtər qoysam, işləyə bilərsənmi?

Əhməd didi:

– Qıvleyi-aləm sağ olsun. Mən atları çox sevirəm. Elə sizin mehtərlərin yanında da çox olmuşam. Ata qullux etməyi də yaxşı bacarıram.

Şah didi, lap yaxşı, eləysə səni mənim və vəzir-vəkilimin atına baxmax üçün mehtər təyin edirəm.

Ho gündən gedir atlara baxır. Atlar günü-gündən pardaq-lanır, gözəlləşir. Allahın işindən heş kəs baş çıxartmaz. Gün o gün olur ki, şəhəri suynan təmin edən su anbarının başında har-dansa bir əjdaha peydə olur. Əjdaha hər gün ho suyu içir, şəhər susuz qalırıdı. Şah münəccimləri yiğir başına, bilmiyər ki, nə qərar gəlsinlər. Axırı qərara gəlir ki, hər gün nə ki mal-qara var, hondan aparif atsınlar əjdahanın ağızına. Beləcə hər gün yimax atırlar, beləcə tox olan kimi əjdaha bir həftə yatır-mış. Qarnı doyan kimi isə yenə suyun qavağını kəsirmiş. Alımlər görürlər ki, insan əti əjdahanı daha çox məst edir. Əjdahaya vermaxdan axır ölkədə heyvan qalmayı. Siyahı tutur-lar, gündə bir nəfər əjdahaya verirlər. Növbə gəlif şahın qızına çatır. Əh-məd bunu eşitdi. Çox pis oldu. Ho qızı çox istəyirdi. Gedif bir qılınc tapdı gətirdi. Honu hazırladı. Əhməd heş kimə heç nə

dimədən duruf gecəynən hazırlaşdı. Diyirlər ki, əjdaha-ların sorma qabiliyyəti çox güclü olur. Hətta 50-60 metirdən onlar soğura bilirlərmiş. Əhməd əjdahanın oyanan vaxtı görүy əjdaha bunu uzaxdan görgəc diyr ki, aha, yaxşı gəldin iyid, yamanca acmışdım. Əjdaha uzaxdan od püskürməyə başdiyi, Əhməd güc-lü oğlan idi. Çünkü mürkü-döylət quşu-nun baş-ayağını ye-mişdi. Diyilən-lər hindı özünü doğrult-malıydı. Əh-məd əjdahanı ağızından biçə-biçə keşdi quyru-ğun-dan o üzə. Əjdahanın qar-nın--dan nə qədər zir-zibil tökül-dü, suya qarışdı. Əhməd əjdaha-nın burnundan, bəzi yerlə-rindən nişanələr qoparif yaylığa bü-kür və öz iqamətgahına gəliy. Gəlir qızın yatağına, yaxınlaş� yatdığı yerdəcə honun hər iki yanağından öpüf qanlı qılınçı da onun döşeyinin altına qoydu. Dəsmala bağlılığı nişanələri isə yastiğının altına qoyuf çıxıf getdi öz axurunda yatmağa.

Səhər camahat duruf gördülər ki, çay əvvəlki öz axarıyla axıf gəlir, amma zirri-zibilli gəlir. Gəlif gördülər ki, əjdaha iki parça oluf düşüf yerə. Gəlif şaha xəvər verdilər ki, bəs əjdahanı öldürüflər. Suyu təmizləyirlər, əjdahanı da götürüf kəllə-paşa atırlar dərədən aşağı.

Şah taxtına çıxıf elan elədi ki, əjdahanı öldü-rən adam gə-lif məndən öz ənamını alsın. Dil pəhli-vanları o qədər var ki, hə-rə bir tərəfdən didi ki, mən eləmişəm. Şah didi ki, mən qızımı əjdahanı öldürənə verəcəm. Şah yerində sağ olsun. Şə-hin qızı gözəl Zeynəf səhər yerində qalxıf güzgüün qavağına keçəndə gördü ki, üzündə kişi dodax-larının ləkəsi var. Qız baxdı ki, naməhrəm ləkəsi var idı bunda. Fikirləşdi görəsən, kim cəsarət edif bu işi görə bilər. Qayıdif yerini yığışdıranda gördü ki, yas-tığının altında Əhmədin qoyduğu amanatlar var. Çox fikirləşdi ki, bu kimin işidi, bir şey an-laya bilmədi. Fikirləşdi ki, yəqin bu əşyaları qoyan kimdisə, elə əjdahanı öldürən də həmin adam-dı. Bu vaxt qızına xəvər göndərdi ki, qızım, hazırlaş, əjdahanı öldürən cəngavər tapıl-dı, səni ho igidə ərə verirəm.

Qız buyurdu:

– Ateyi-mehriban, mən oğlana sual verəcəm, əgər suali-min cavabını versə, mən hona gedəcəm, verməsə, yox.

Qız camahatın qavağında əjdahanı mən öldürmişəm di-yif gopa basan oğlandan soruşdu:

– İgid, əjdahanı necə öldürüfsən?

Oğlan diyr:

– Qılınçı çaldım, iki şakka edif atdım kənara.

Didi necə sübut edərsən? İgid qanlı qılınc göstərdi. Qız di-di ki, yox, ho sübut deyil. Axır qız hona inanmır. Nə qədər mənəm diyənlər gəldisə, xeyri olmadı ki, olmadı. Qız atasına didi ki, ateyi-mehriban, sübut eliyə bilməyən dar ağacından asılsın, bir də ölkəmizdə yalan olmasın. Şah elan elədi ki, ki-min əjdahanı hansı formaynan öldürdüyüünə aid sübutu, dəlili yoxdursa, boynu vurulacaq yalan diyənin. Şah elan elədi, şə-hərdə və şəhərdən kənar 13 yaşından 70 yaşına kimi nə başı papaxlı var, gəlif şahın qavağından dəstə-dəstə keş-sinlər, mən soruşacam. Dar ağacı söhbətinə eşidənlər məsələni boyunlarına almadılar. Axır didilər, kim qaldı, kim qaldı, biri didi ki, meh-tər oğlan qalif. Axır şahın əmriylə honu da çağırırlar. Xanım diyr ki, ateyi-mehriban, Əhməd çox ağıllı biridir. Mən təsadü-fən honnan dostlux eləmirəm.

Şah soruşur:

– Oğlum, əjdahanı öldürüfsənsə, düzünü de.

Əhməd didi, şah sağ olsun, əjdahanı mən öldürmişəm. Diyr, bəs oğlum, niyə gəlif dimirsən. Diyr, niyə diym, hər söz öz zamanını gözlər. Şah diyr, iyid, öldürüfsən, honda sü-bu--tu-nu göstər. Qız gülümsüyür.

Əhməd diyr:

– Sən cama-hatın başına çox oyun aşdın, amma yalançı-la-ra yaxşıca dərs verdin. Sübut sənin döşəyinlə balıncının altında.

Qız diyir, ata, Əhməd düz diyir, əjdahani bu öldüruf. Şah soruşuy, oğlum, necə öldürdü? Oğlan hal-qaziyyəni olduğu kimi mən sizə necə nəql etdim, danışdı. Şah didi ki, qızım, gərək mən sözümə əməl edəm. Səni bu oğlana verəm.

Qız didi:

– Ateyi-mehriban, Əhməd qundaxda bura gələndə elə mən də qundaxda olmuşam. Bunun anası Əhmədlə yanaşı helə mənə də baxıf. Biz hər şeyi ortaxlı eləmişib bu günə kimi. Sən hondan qeyrisinə versən də mən istəməzdəm. Allah-tala honu mənimçün göndərif. Raziyam, məni ver hona.

Şah didi:

– Lap yaxşı, oldu, qızım. Mənim də oğul övladım yox-du. Özümə oğul qazanaram.

Beləlikla, bular burda 40 gün, 40 gecə toy edirlər, yiyif-içif keyfə baxırlar. Oğlan beləcə bu vilayətdə şad-xürrəm ömür sürməyə başdırır. Şah buna siyəsəti öyrədir.

Bular burda qalsınlar öz işlərində, sənə kimdən danışım, Əhmədin atası Xərpuş kişi və anası dəlləyin məsuqə-sindən. Görax buların axırı nə oldu. Elə ki, mürkü-döylət quşu buların əllərindən çıxır, yavaş-yavaş var-döylətləri də yox olur. Xərpuş kişi yaşa dolur. Daha qüvvəti də qalmır ki, şələ bağlıyif bazar-da satsın. Qərara alıy ki, ayaxları tutduxca vətəndən uzaxlara getsinlər. Az getdilər, düz getdilər, dərə keşdilər, dağ aşdıralar, axırı mənzilbəmənzil, təyyi-mənəzzil, bürəbbil mənzil gəlif oğlu Əhmədin yaşıdagı əyalətə çatdılar. Camahatdan eşitdilər ki, bu şah çox mərhəmətli və ədələtli bir şahdır. Gəlif şahın darvazasının ağızında qoyulan elçi daşının üstündə bo-yun-larını büküf oturdular qarı-qoca. Nökərlər gördülər ki, iki ixtiyar oturuflar daşın üstündə, gəlif şaha xəvər verdilər. Şah nökərlərə buyurur ki, yazix-dılar, nə istəyirlər, verin, getsinlər. Xərpuş kişi nökərlərdən xahiş etdi holara qalmağa yer versinlər. Dayə gördü kü, daşın üstə oturan ixtiyar biri Xərpuş kişidi, biri də honun qarısı. Amma Xərpuş kişi gəl öz dayələrini tanımadılar. Dayə qoca-ları apardı öy verdi, yerlərini rahatlatdı. Geldi oğluna didi ki, oğlum, mənim uzax eldən gələn qonax-larım var. Mən istiyi-rəm ki, şahın, sənin və vəzir-vəkilin işt-i-rakı ilə hoları sizə tanıdım. Keşmiş haqqında sizə maraxlı bir əhvalat danışım. Şaha danış gör, buna razılıx verirmi. Əh-məd bunu şaha didi.

Şah didi:

– Oğlum, mənim yeganə varisim sənsən. Mən bilirəm ki, sən heş vaxı lazımsız söhbəti eliyən oğul deyilsən. Odur ki, gəlsinlər, mənim gözüm üstə.

Həmi yığılır. Süfrələr açılıy. Dayə qocaları təqdim edir. Və bu hekayəti mən sizə nəql etdiyim kimi camahata nəql ediy. Məsələnin üstü açılır ki, Xərpuş kişi bu qoca dilənəcidir. Arvad-sa onun vəfasız arvadıdır. Dayə şaha diyir ki, şah, yerdə qalanı sənlixdı. Hindi biz bulara nə cəza verəh? Hökmü hökm-dar çı-xar-dar. Şah diyir ki, mən bunu sənin öz ixtiyarına bura-xıram. Sən yad bir qadın ola-ola həyatını təhlükə qarşısında qoyuf ho uşağı ölümün pən-cəsindən qutardın. Ana isə öz ciyər parasını öz eşqinə qurvan vermax istiyi. Dayə diyir ki, mən Xərpuş ki-şiyə heş nə dimirəm, hona bir balaca danlax düşür, artıx o da gecdir. Sonrakı peşmançılıx fayda vermir. Xərpuş kişi yə Allah vermişdi, oturardı yerində, varı gəlirdi özündən. Ticarətə başla-max lazımsız iş idi honunçün. Honu bağışdıyram mən. Amma qadının cəzasını bircə şeynən diyirəm, honu xam qatırın quyruğuna bağlıyif buraxın daşlı-kəsəhli bir yerə getsin.

Elə də etdilər. Qadını ayaxlarından bağladılar xam qatı-rın quyuğuna, buraxdilar daş-kəsəyə. Xərpuş kişini də gətirdilər yuxarı başa. Əhmədi şah qoydular. Yəni burada zərgərin didiği özünü

doğrultdu. Holar horda yidilər, işdilər, yerə keşdilər, məni dirləyənlər də məhdi-murazına çatsınlar inşallah. Göydən 4 alma düşdü. Biri mənimdi, biri Valeh dayınındı, biri nağılı söyləyənin, biri də sənin.

45. Tacir oğlu Əhməd

Biri variydi, biri yoxuydu, sənin kimi gözəl bəndələr çoxuydu. Keşmiş zamanələrdə bir padşah variydi. Bu padşahın gözəl bir qızı variydi. Bu padşahın əyalətində çox imkanlı, mərhəmətli, lütüfkar bir tacir yaşıyirdi. Tacirin varı-döyləti çoxuydu. Bunun da aman-zaman bircə oğlu variydi.

Günlərin bir günü fikirləşdi ki, mən bu bir oğlumun gələ-cəhdə güza-ranını yaxşı təmin etməh üçün elə adamın qızını almaliyam ki, hona arxa olsun. Düşünür ki, gedif şahın qızını istəsəm, şah razı olarmı? Bu əyalətdə şaha tay tutulacax ikinci imkanlı bir adam yoxdu. Sən dimə, padşah da öz qızının taleyini fikirləşirmiş. Honun da aman-zaman bircə qızı variymiş. Fikirləşir ki, mən qızı kimə verim.

Günlərin bir günü tacirnən şahın görüşləri oluy. İşnən bağlı söhbət qutardıxdan sora şah tacirdən soruşdu ki, sənin övladın varmı? Tacir didi ki, sizin sağlığınızna bircə oğlum var. Mən də honun gələcəgini fikirləşirəm. Diyirəm ki, elə birini alım ki, hona arxa-dayax olsun. Şah didi, elədişə gəlsənə, qohum olax. Mən də öz qızımın gələcəgini fikirləşirəm ki, mən qızımı kimin oğluna verim ki, gələcəxda özümə tay olsun. Tacirin ürəyindən keçə də cəsarət etmirdi şaha ağız açsın. Tacir sevindi ki, ay Allah, nə yaxşı oldu ki, şah özü mənə ağız aşdı. Ataların sözü var ki, "yaziya pozu, tədbirə təgyir yoxdu". İş elə gətirdi şahın qızının tacirin oğlu evlənəsi oldu. Nağıl-larda zaman həmişə tez gəlif keçiy. At ayağı külüng olar, aşix dili yüyrəh olar. Ho vaxdı uzax-uzax yollarnan, müxtəsəri dillərnən bircə qarış edə bilərsən. Beləcə elin adətincə 40 gün, 40 gecə toy elədilər. Bu ölkənin adətinə görə bəy-gəlini başqa əyalətlərdə gəzdirirlər. Kar-van-lar düzüldü, çaparlar başdadılar çapmağa. Adətən toy-larda at çapif, nəmər alarlar. Bular gəlif bir qəvirşanlığın yanından keçəndə gördülər ki, bir qoca kişi belində odun şələsi qəvir daşlarının birinə söykənif şələsini saxlıyi. Əlini də belə gözünün üstə qoyuf karvana baxıy. Şah, tacir kar-vanda öndə gedirdilər. İkinci sıradə bəynən gəlin ge-dir--dilər. Şahnan tacir gəlif qocaya çatanda gördülər ki, sakit bir adamdı. Gözdüyü ki, karvan keçə. Tacir gördü ki, bu bir uzaxgörən qocadı. Şahın ayağından basıf didi:

– Şah sağ olsun, mən istəyirəm ki, bu qocaya bir salam verəh və bunun ağızından çıxan birinci sözü sınavdan keçirəh. Bizim karvanımız yola düşəndən birinci qavağımıza çıxan qoca budur. Görax bunun ağızından nə çıxır, bunu bir sınavdan keçi-rax.

Şah razılaşdı. Karvanı saxladılar. Salam verif qocanın ke-finini soruştular. Didilər, sən kimsən, havırdə niyə dayanıf-san?

Qoca diyir:

– Mən qoca bir kişiyəm, öz kasıfçılığımla məşğul olu-ram. Gördüm ki, karvanın altında qala bilərəm, çəkildim kə-nara.

Şah soruşdu:

– Allah-tala sənə şələ çəhməhdən başqa bir bacarıx ver-mi-yifmi?

Diyir, şah sağ olsun, Allah-tala çox böyük bir istedad ve-rif, amma o istedaddan mənim çörəyim çıxmış.

Soruşurlar, ho nə istedaddı elə? Diyir, mən qıraklı uşağı beşihdə görəndə 40 ildən soram honu yenidən görsəm tanı-ya-ram. Təəssüf, hondan çörəyim çıxmır.

Şah didi:

– Çox gözəl bacarıxdı. Bəs hindi bu karvana nə diyirsən?

– Şah sağ olsun, Allah mənə elə imkan verəydi ki, bu büsata kimi dağıılmağa qoymazdım. Beləcə davam edərdi.

Şah didi ki, çox gözəl xeyir-dua verdin. Vəzir-vəkilə didi ki, qocaya xalat verin. Şahın əyanları şahın yanında özdərini xoş salmax üçün qocaya xeyli ənam verdilər. Bu minvalla qoca bir kisə qızıl yiğdi. Qocaynan sağlamış ayrıldılar. Qoca şələ-sini tulluyuf kisəni darta-darta gedir. Görax, hindi padşahın qızıyan tacirin oğlunun taleyi necə olacaqdı. Vaxt gəldi, vədə ki yetişdi, şah da, tacir də dünyalarını dəyişdilər. Vəzir-vəkil, əhli-əyan yiğildilər ki, ay qızım, sənin atan oldu. Şahlıx boş qala bilməz. Hindi biz neyniyəh? Əhmədi şah qoyası oldular. Elə ki, oğlan şah oldu, yolunu azdı. İnsan belədi də, var gördü qudurur. Diyir, ağac bar gə-tirəndə başını aşağı əyir. Bəziləri isə küləyə veriy. Oğlan yolunu azif eyş-işrətə, qumara baş-dadı. Əh-mədin bu hərəkət-lərindən istifadə edən əhli-əyan, yəni vəzir-vəkil şahın xəzinəsini dağıtdılar. Əhməd şahın öz içindən zəiflədiğini görən digər ölkələrin şahları bunun üstünə hücuma gəlif müharibə elan etdilər. Şəhəri yerlə yeksan etdilər. Tacirin var-döyləti, hər şeyi əldən çıxdı. Oğlan baxıf gördü ki, artıx hər şey əldən gedifdi. Şahlıx da, var-döylətdə əldən getdi. Fikirləş-di ki, neyniyim, necə eliyim. Əhməd peş-mançılıxdan ayaxla-rına dəmirdən çarixlar giyinif heş bir namə qoymadan ölkədən çıxmax məcburiy-yətində qalır. Az getdi, üz getdi, dərə-təpə düz getdi, diyirlər, iynə yarımla getdi, gəlif başqa bir vilayətə çıxdı. Gəlif şəhərin karvan-sarasının qarşısında dayandı. Gördü, bu ölkədə yaşamax üçün hər cür şərayit var. Əhməd nə pulu, nə parası olmadığından nə yimax yeyə bildi, nə də qalmağa bir yeri oldu. Sən dimə, karvansaranın işçiləri Əhmədə göz qoyur-larmış. Gəlif başçılarına xəvər verdilər ki, bəs bir oğlan neçə gündü nə yiyir, nə də danışır. Neyniyəh, honu qovaxmı? Başçı diyir:

– Niyə qovursunuz, yerinizi dar eliyir? Gedin soruşun, bəlkə bir dərdi var. Dindirə bilməsəz, gətirin mənim yanımı.

Elə də etdilər. Başçı soruşdu: kimsən, hardan gəlif hara ge-dirsən? Başçı sual-cavafdan anladı ki, Əhməd çox ağıllı oğlandı. Didi, oğlum, mənim övladım yoxdu. Sən mənə söz verə bilər-sənmi ki, mənə övlad ola biləcəhsən? Varım-döylətim ha-mısı sənin olar. Söz verirsənmi?

Əhməd ciyinini çəhdidi. Dərdini də danışa bilmir axı. Bircə söz verdi ki, əgər siz məni övladlığa götürürsünüzsə, honda icazə verin mən sizə ata diyim. Başçı Əhmədi götürüf öyüñə apardı. Pal-paltarını dəyişdirdi. Arvadını çağırif didi ki, ay arvad, Allah-tala bizə övlad yetirifdi. Hona öz otağını göstər, bu gündən bizim oğlumuz oldu. Arvad didi, oğlum, get qonşu-da bizim xüsusi dəlləyimiz var, get o sənin saçılı-sakkalıvi düzəltsin. Əhməd gedif saçını düzətdirif gəlif öydə oturdu. Bir süfrədə çay-çörəh yidilər. Kişi didi, oğlum, biz çörəh kəsdih. Hindi anana diyəcəm təmiz köynəyi sənə geyindirif, soram soyunduruf öz köynəyindən keçirsin, səni öz oğul-luğuna götür-sün. Axund gətirif siğə etdirəcəm sənə. Çünkü siğə olunmasan, oğlumuz sayılmazsan.

Belə də etdilər. Bular doğrudan da Əhmədi yağı-bal için-də bəsliyirlər. Kişi Əhmədi özünnən işinə aparif-gətirirdi hər gün. Bu min-valnan bir qədir getdilər. Başçı Əhmədə bir iş də tapşırıldı. Əhməd tacir oğlu olduğundan bu işi yaxşı bilirdi. Bular burda qalsınlar, sizə kimdən diyim Əhmədin qoyuf get-dığı arvadından. Yəni şahın qızından. Qız fikirləşdi ki, hindi mən neyniyim, oğlan da məni qoyuf gedifdi. Hindidən soram kimin qapısına gedif iş görüm, çörəh pulu qazanım. Bu şahın qızına yaraşan şey deyil axı. Beləcə libasını deyişif şah qızı əlinə bir əsa alıf, altdan giyinif, üstdən qıflanıf şəhərdən çıx-dı. Gəzə-gəzə bu da gəlif hə-min tacirin yanına çıxdı. Şah

qızı kişi paltarı giyinmişdi. Qız da gəlif Əhmədin ilk bura gəldi-ğında oturduğu karvansa-ranın bir tərəfində oturdu. Axşama kimi beləcə oturdu. Yenə bu işdən tacirə xəvər ver-dilər. Tacir qızı yanına çağırıldı. Gördü ki, kişi libasında olan qadındı. Didi qızım, hansı ölkədən gəlifsən, hara gedir-sən? Qız sək-səndi. Tacir didi, qızım, mən bilirom ki, sən zənənsən. Dərdin nədir? Qız diyir, dərdim uzundur. Honu sənə danişa bilmərəm. Əgər mənə rəhmin gəlirsə, bir tikə çörəh ver, soram da karvan-sar-larının birində mənə bir iş ver, işdiyif başımı dolandırırm.

Tacir didi:

– Qızım, sən mənə söz verirsənmi ki, sən mənə qız olar-san. Mənim qızım yoxdu. Səni aparıf özümə qız edərəm. Sən niyə qulluxçu olasan ki, sən şahlıga layix bir qızsan.

Didi, ateyi-mehriban, mən nə diyirəm ki, mən belə bir ye-ri Allahdan axtarıram. Bu qızı aparıy, qəşəg paltar alıf əyni-nə, apardı öyüñə. Arvadı çağırıf didi:

– Ay arvad, oğlumuz yoxuydu, oğul verdi Allah bizə, qı-zı-mız yoxuydu, qız verdi. Gəl bunu da götürüf saxliyax.

Bunu da oğlan kimi hamam-landırdılar, geyindirdilər. Öz otağını göstərdilər. Səhərsi işə getməzdən qavax qızı çağır-dif didi ki, qızım, bu gündən etibarən sən də bizim qızı-mızsan. Da-rıx-mamax üçün get qızdarnan gülüstan bağına.

Beləcə, bular burda dövran sürüylər. Tacir Əhmədə nə qə-dər yaxşılıx edirsə, Əhməd daha çox xəcalət çəkiy, utanıy. Üzü heş gülmür. Tacir bunu duyur. Bir gün Əhmədi çağırıf diyir:

– Oğlum, mən bilirom, sənin bir dərdin var. Allah bir tə-rəfdən alanda bir tərəfdən veriy. Nə qədər vaxt başı aşağı gedif gələssən. Mən də sənə cəsarət edif məsul bir iş tapşırıra bil-mi-rəm. Yerə baxan adama mən nə iş tapşırıım?

Didi, ateyi-mehriban, mənim dərdim böyühdü. Özü də özüm-özümə, külü güzümə etmişəm. Onun xəcaləti məni üzüy. Gəlif sənin ətəyinə qışılmışam. Mən səndən aslı olmu-şam. Axi sənin mənə borcun yoxdu. Sən mənə yaxşılıx edif oğulluğa götürdü, amma mən xəcalət çəkirəm, mən öz atama, anama yaxşı oğul ola bilmədim. Sənə necə oğul olum.

Tacir didi:

– Oğul, keşmiş keşmişdə burax getsin. Hər şeyi yeni-dən başla, itirdixlərini tezədən əldə et.

Tacir Əhmədə yol göstərif ürəh-dirəh verdi. Tacir diyir, vəzifəni artırıram. Hər gün qanu-nunan mənə hesabat vermə-lisən. Oğlan işini işdiyif öyə yenə əvvəlki kimi başaşağı gedif, başı aşağı gəliy. Nə başını qaldırıf qıza baxır, nə dinif danış-mirdi. Bir qədir vaxt da keşdi. Tacir Əhmədin vəzifəsini bir az da böyütdü. İş elə gətirdi ki, Əhməd çalı-şırıdı keşmişdəki səhv-ləri təkrarlamasın. Həmişə düşünürdü ki, sahib olduğum var-döylət mənim yox, tacirində.

“Nağıl dili yüyrəh olar”, - diyir atalarımız. Tacir görüb ki, artıx Əhmədin xəzinədə xeyli pulu var, hona təklif ediy ki, artıx bu gündən müstəqil ticarət edəcəhsən. Yenə də ata-oğulux. Mən ölündən soram varım-döylətim yenə sənində. Bu minvalla Əhməd gəlif tacirdən də varlı oldu. Bir gün tacir didi ki, ay oğul, gəlsənə səni evləndirəh. Əhmədi elə bil ildirim vurdu. Əhməd öz yarını tərgiyif gəlsə də ürəyi hə-mişə honnan idi. Həmişə onu düşünürdü. Gözü həmişə honu axtarırdı. Amma bircə dəfə öyündəki qıza baxmamışdı ki, öz halal-hümmət arvadını tanıya. Didi, ay ata, bəs mənə kimi alassan? Tacir didi, taparam sənə. Diyir, mən sənə elə qız alacam ki, sən honu görən kimi bir könüldən min könülə hona aşiq olassan. Didi, ateyi-mehriban, ixtiyar sənində, necə istəyirsən helə də et. Oğlan fikirləşdi ki, yəqin arvadı müharibədə ölüfdü. Daha mən də ömrümü-günümü honun nakam sevgisinə həsr etmiyəcəm ki. Tacir oğlanın razılığını alandan soram öyə gəlif arvadına didi ki, arvad, qızımıza di ki, atan səni ərə verməh istəyir. Qız da Əhmədin keçirdiyi hisləri keçirirdi. Qızın

gözü hər yerdə Əhmədi axtarırdı. Həyatda nə qədər səhv'lərə yol versə də insa-nın ilk məhəb-bəti unudulmaz olur. Qızı bu söhbəti açanda qız razılaşmadı, başdadı gecə-gündüz ağlamağa. Diyir ki, mə-nim hələ kəbinim geri oxunmuyuf. Mən hələ yoldaşımı tap-ma-mı-şam, ölüsünü, dirisini bilmirəm. Mən ikinci dəfə necə ərə gedə bilərəm. Allah bunu götürərmi, qiyamətin gündəndə kişiyə rast gəlsəm, mənə nə diyər. Qızların bir qismi kişilərdən çox vəfali olurlar. Görüylər ki, qız günü-gündən arıxlıyif çöpə dö-nüy. Ta-cir arvadı gördü ki, qızın gözünün yaşı qurumur. Ha-lını xəvər aldı. Qız açıldı. Didi, aneyi-mehriban, mən ərdə-yəm. Hələ ərim--dən ayrılmamışam. Bəlkə mənim ərim sağdı. Tacirin ar-vadı soruşdu:

– Ay qızım, hələ bir başına gələni danış görüm.

Qız didi ki, mən başıma gələnin hamısını sənə danışa bil-mirəm, amma bircə honu diyə bilərəm ki, mənim ərim var, öл-düsünü-qaldısını bilmirəm.

Tacirin arvadı qızın didixlarını gəlif tacirə danışdı.

Tacir didi:

– Sən qızı dimə, amma get bircə honu di ki, məcbur ve-rə-cəm honu ərə. Xoşu gəlirsə, razılaşsın, xoşu gəlmirsə də razı-laşmasın.

Arvad soruşur, bu necə olan işdi, a kişi, məcbur niyə edirsən.

Tacir didi:

– Məcbur etmirəm. Söz bu sirri sax-liyassan, mən bu sirri sənə diyim.

Arvad and-aman etdix-dan soram tacir diyir ki, honu öz ərinə verəcəm. Arvadı diyir ki, ho nə dimaxdı. Tacir diyir ki, mən o qıznan oğlanın hesabına bu var-dövləti əldə etmişəm. Diyir, ay arvad, filan vaxı yadındamı mən bir iri kisə qızılla gəldim öyə. Bax, ho qızılı qəvirسانlığın yanından keçəndə bu qızın atasının oğlanın atası vermişdi honu mənə. Mən də gəlif onu ağılnan, kamal-dan ticarətə yönətdim. Varımı-döylətimi artırdım. Hindi buları hansısa qəza buları çöllərə salif, bəxt də, iqbəl da buları mənə rast gətirif. Mən hoları yenə də bir-biriynən evlən-dirirəm. Sən qızı dinən ki, əgər istəyirsə kənar-dan oğlunu göstərim hona. Amma qızı oğlana göstərmiyəcəm. Çünkü mən biliyim, bu bəla oğlandan keçir.

Arvad məhətal qaldı kişiyə. Tacir didi ki, belədi. Sən bi-lirsən ki, mən qırxlı uşağı 40 ildən soram görsəm tanı-yıram. Mən hoları tanıdığını üçün öyümə gətirmişəm. Tacirin arvadı gəlif tacirin didixlarını çatdırıldı. Qız oğlunu görəmək razılıx verdi. Oğlan səhərsi tacirnən işə çıxanda tacirin arvadı didi bax atanın yanındaki oğlunu görürsənmi? Yaxşı bax, səni hona ver-məh istiyirix. Qız diqqətlə baxanda gördü ki, bu halalca əridi. Didi, bu oğlan neçə ildi havı öydə yaşıyır, mən bircə dəfə ho-nun üzünə baxmadım. Qız huşunu itirif yىxiliy. Böyük se-vincdi, gözlənilməz bir səadətdi.

Tacir arvadı qız-gəlini yiğir başına, qızı bir az pat-pati^{*} yandırıf üstündə birtəhər ayıldırlar. Elə ki qız bilir öz əridi, razılıx veriy. Bu minvalla buların toylarını başdayırlar. 3 gecə qız gərdəyə girən kimi oğlan gəlif gərdəyi qaldırıf baxır ki, bu bunun öz arvadıdır. Soruşuy arvad, bu nə olan işdi? Qız başına gələnləri danışdı. Oğlan öz başına gələni danışdı, bular evlən-dilər. Oğlanın artıq qaş-qavağı açılır. Tay-tuşlarıyanan gülür, da-nışır. Gün gəlir bir gün oğlanın qəlbiniə yenə şeytan giriy. Oğlan vətən həsrəti çəkməyə başdayır. Qürbət cənnətə dönsə, yaddan çıxmaz Qarabağ. Bunu boşuna dimiyiflər. Harda olur-san ol, nə qədər günün, güza-ranın yaxşı olursa olsun, o vətən-dəki diləncilik həyatı yenə əzizdir. Əhməd arvadına didi ki, utanıram tacirə dimağ'a, amma ürəyim yaman vətənim istəyir. İstiyirsən yenidən gedəm atamın yurdunu şenəldəm. Tezədən şah olum öz yurdumda, atalarımızın ruhunu sevin-dirim. Gərəh səhvimi düzəldim.

Bir neçə gün oğlan yenə kefsiz gəzdi. Tacir çox ağıllı idi, oğlanın qırımdından bildi bunun fikrindən nə keçir. Tacir Əhmədin dərdini soruşdu. Əhməd didi ki, ay ata, utanıram sən-dən, mənə o qədər yaxşılıx etmişən ki, məni böyük fəlakətdən, cir-kabdan qutarmışan. Qoca vaxtında səni tərki-yif getmax arı-ma gəlir. Amma vətən məni çəkir. Tacir didi, ay oğul, çox sağ ol ki, vətənini belə arzulayırsan. Vətəndən böyük ata, vətəndən böyük ana yoxdu. Çox raziyam. Tacir diyir ki, özüm səni aparıf sərhəddən keçirə-cəm. Amma bir az hazırlaş-mağə vaxt ver mənə. Kişi elə hazırladı hər şeyi. Tacir ho vaxtı qəvirsanlıxda buları necə görmüşdəsə, o qaydada tədarükə başdadı. Hazır olanda didi ki, hindi getdix. Ho vaxı Əhmədin atası ilə qızın atası şah ən qavaxda gedir-dilər. Tacir isə ən arxada getmağı planlaşdırıldı. Oğlana bu barədə heş nə dimədi. Yola düzəldilər. Yolda yenə Əhmədin qəlbini şeytan girdi. Düşündü ki, bu kişi buna bu qədər yaxşılıx edifdi, bəs mən honun əvəzini necə çıxacam. İstədi var-döylətini qaytarsın kişiyyə. Yolda çox fikir-ləşdi. Kişi baxdı ki, ölkədən uzaxlaş-dıxca oğlan çox həyəcan keçirir. Axırı didi ki, ay oğul, səndə yenə bir başqa hal var. Sən niyə belə yaz yağışı kimi dəyi-şırsən? Dərdini desənə ma. Diyir, ateyi-mehriban, gizləmərəm səndən. Mən səni öldürmax istiyi-rəm. Didi niyə? Didi, müqəd-dəslərdən eşitmə-şəm ki, bir insan digərini öldürərsə, honun bütün günahları öldürənin boy-nu-nadı. Bu dünyada sən mənə etdiyin yaxşılığın qarşı-sında heş nə verə bilmirəm. Mən isti-yirəm ki, ho dün-yani sənə ve-rəm. Gü-nah-sız insan yoxdu. Sənin bütün günahlarını götürü-rürəm boynuma, sən də gedif cənnəti-rizvanda kef çəkərsən. Və mən də bu dün-yadakı borcumu ödəmiş olaram.

Kişi güldü. Didi ki, oğul, çox gözəl fikirləşifsən. Amma bu fikrini dəyişməyə imkan yoxdumu. Mən yaşamax istiyirəm. Diyir ki, onsuz da yaşın keçifdi. Çox çək-çevirdən soram tacir gördü ki, Əhməd didığından əl çəkənə oxşamır. Məcbur oluf ra-zı-laşdı. Didi, yaxşı, bu can sənə qurvandı. Amma bir xahi-şimi yerinə yetir. Qavaxda köhnə bir qavırsanlıx var, məni horda öldür, horda da basdır. Burda öldürsən karvan bir-birinə deyər. Sənə pis baxarlar. Amma qavır-san-liğə çatanda boğ öldür məni, dinən ki, qoca kişiydi, ürəyi keşdi öldü. Əhməd gördü kü, tacir düz diyir, razılaşdı.

Nağıl dili yüyrəh olur, az getdilər, çox getdilər, gəlif qa-vır-sanlığə çatdılar.

Əhməd didi:

– Ateyi-mehriban, hindi sən kəlmeyi-şəhadətini oxu. Mən səni öldürəs-iyəm.

Tacir diyir:

– Oğlum, bir əl saxla. Di görüm bu qəvirsanlıx sənə heş tanış gəlməy?

Diyir, gəlir. Diyir, hardan tanıyırsan? Diyir, mən də sən-dən çox şey gizlətmışəm, hindi açasıyam. Sən bu günlə kimi mən-dən hər şeyi gizli saxlıyıfsan, bunun özü belə böyük gü-nahdı. Etiraf zamanıdı.

Əhməd başına gələni danışdı. Ho vaxı bizim toyu-muzda biz gəcavələrdə gəzəndə havırdı bir qoca görmüşdə. Ho bizə xeyir-dua vermişdi. Dimişdi ki, xudavəndə-allah mənə imkan versə, mən bu toy-büsəti dağılmağa qoymaram. Tacir didi, ay bala, ay səfəh, elə səfəh olduğun üçün də şahın var-döylətini küləyə verifsən. Ho kişi mənəm. Sənin atannan qaynatanın mənə verdixlarının yüzdə birini vermişəm sizə. Bu var-döyləti siz verəndən qazan-mışam. Bunun mayası sizdən gəlir. Mən sə-nin öz malını özünə qaytarmışam və Allah-tala məni öz arzuma çatdırıf ki, görəh mən öz əhdimə sadiqəmmi. Diyir, ay ata, nə danışırsan. Diyir, honda mən də gedirəm sənin yurduna. Get-dilər tezədən öz şəhərlərində 40 gün, 40 gecə toy elədilər. Ca-mahatı yığıdlar ki, bəs şahın oğlu Əhməd öz səhflərini düzəldif gəlif. Şaha elan elədilər. Buların 3 dəfə toyu olduğundan 120 gün olmuşdu. Olar orda yidlər, işdilər, yerə keşdilər, siz də murazınıza çatın. Göydən 3 alma düşdü. Biri sənin,

biri mənim, biri də özü-mün. Bu tuti quşunun nağılıdı diyir. Xanım, yaxşı dost görərgəsinə getməh yaxşı şeydi, amma qorxuram tacir oğlu-İhməd kimi peşiman olasan.

46. Hatəm

Keşmiş zamənələrdə bir tacir oğlu vardı. Bu tacir oğlu-nun adı Xeyrullahdı. Atasından hona çox var-döylət qalmışdı. Bir gün Xeyrulla Hatəm süfrəsi aşmışdı. Kimsə-sizlərə, kasif-lara. Kimin nə dərdi var, dərdinə dərman edirdi. Yeri olmayana qalmağa yer verirdi. Bir gün oturuf fikirləşdi ki, görən mənnən də xeyirxah, mənnən də yaxşı bir adam ola bilərmi. Günlərin bir günü bulara bir qonax gəldi. Xeyrulla qonağa süfrə aşdırdı. Yidirif-içizdirdi. Yatağına yola saldı. Xeyrulla gördü ki, bu çox dünyagörüşlü adamdı. Düşündü ki, qoy bir bundan soruşum görüm, bu dünyada mənim kimi xeyirxah ikinci bir adam var-mı. Xeyrulla gecəynən duruf qonağın yatax otağına keşdi. Xey-li söhbət etdixdan soram, qonax soruşdu:

– Xeyir ola, Xeyrulla, sən mənim yatax otağıma niyə gəl-misən?

Xeyrulla didi:

– Allahdan gizlin deyil, səndən nə gizlədim. İstiyirəm sən-dən bir şey soruşam. Sən çox gəzən adama oxşuyursan. Dün-yagörüşlü bir adamsan görürəm. Sən gəzdiyin yerlərdə mən--dən də səxavətli, mənnən də xeyirxah adama rast gəlif-sənmi?

Didi ağa, mən düzünü desəm, inciməzsən məndən? Didi, xeyir. Sən filan ölkədə Hatəmin şagirdi olmağa belə layix de-yil-sən. Xeyrulla qonağa didi ki, sən qal burda məni əvəz elə, mən gedim o Hatəmi tapım öyrənim görüm sən diyən kimi varmı, yoxsa yoxdumu. Bəli, bu hamınan vida-laşdı. Atdan gi-yinif, üstdən qıfillandı, üstdən giyinif altdan qıfillandı. Yol tə-darıükünü görüb yola düşdü. Mənzilbə-mənzil, təyyü-mənəzül, günə bir mənzil elədi. Diyirlər ki, aşix dili yüyrəh olar, at ayağı külüng olar. Uzax-uzax yollarnan, müxtəsəri dillərnən gəlif di-yilən ünvana çatdı. Gördü ki, qarşında 7 yol ayrıçıdı, hər yol ayrıcına bir nökər qoyulufdu. Yoldan bir nəfər keşməyə qoy-murlar. Ha-mı-nı yidirdirlər, içizdirirlər, xurcununa da azuqə qoyuf yola salırlar. Xeyrullanı da başqları kimi yidizdirif, içiz-dirif yola salmax istiyəndə didi, mən buranın ağasından ötəri bura gəlmışəm, honu görməh istiyirəm. Hatəmə xəvər verdilər ki, səni görməh istiyən var. Xeyrullanı Hatəmin yanına gətir-dilər. Didi, mən bilməh istiyirəm ki, bu qədər var-döylət, bu qədər səxavət səndə hardandi? Bunun sırrını mənə öyrədə-sən. Hatəm didi ki, sən mənim sırrimi bilməh istiyirsənsə, məndən o tərəfdə məndən də yaxşı bir Hatəm var. O nəinki, yidizdirir, içiz-di-rir, insanların qarşına qoymuş qızıldan hər qabı hədiyyə edir. Hatəm diyir, get onun sırrını öyrən, mən qayıdış gələndə sənə sırrimi diyərəm. Razıla-şırlar. Xeyrulla az gedir, çox gedir, iynə qarış yol gedir, həmin yerə çatır. Baxır görür ki, bunu da apardılar, yidir-dilər, içirdilər. Xeyrulla gördü ki, Hatəm nə dimişdisə burda hona əməl elədilər. Elə ki yidiği qızıldan olan qavları bunun heybəsinə qoymax istədilər, Xeyrulla götürmədi. Didi ki, məni sizin Hatəm ağaya götürün. Mən elə onu görməh üçün gəlmışəm. Hatəm də bunu qəbul etdi. Xeyli söhbətdən soram Xeyrulla birinci Hatəmə verdiği sualı buna da verdi. İkinci Hatəm də didi ki, bu sirri bilməh istiyirsənsə məndən o yanda bir kor var. Ho kor hər gün bir öküzü minir. Gəlir mey-danda yal-varıy ey, bu daş-qaşı alıf məni kim öldürsə xəzinənin yerini də hona diyəsiyəm. Kim məni öldürsə, halal-liğini hona verirəm. Amma heş kim gəlif honu öldürmür. Neçə illərdir ho çalışır bunu öldürsünlər, amma honu öldürən yoxdu. Get sən honun sırrını öyrən ho adam niyə Allahdan ölüm istiyir. Özü də niyə istiyir bunu başqası öldürsün. Xeyrulla sağol-laşf burdan da uzax durdu. Axırı gəlif koru da tapdı. Mənzil başında

göz-dədi. Gördü budur, kor öküzü minif, öküz ağırlığında çuvalları öküzə yükləyif, gəldi mey-dana və car çəkdi ey insanlar, bu öküzün çatdığı qədər burda cəvahirat var və xəzinəm var. Kim məni öldürməyi boyun alsa öncə xəzinəmin yerini hona diyə-cəm. Xeyrulla çox gözlədi, gördü ki, hamı bunun tamaşasına durufdu, amma heş kəs gəlif bunu öldürmədi. Axşam kişi öküzünü götürüf kor-peşman qayıdanda Xeyrulla bunu izliyə-izliyə arxasınca getdi. Kor gördü ki, kor gəlif bir mağaranın qapısından içəri keşdi. Xeyrulla bir az keçəndən soram gəlif mağaranın qapısını döydü. Kor düşündü ki, bu günə kimi mənim qapımı döyen olmamışdı. Görən kim olar diyif gəlif qapını aşdı. Xeyrulla içəri girdi. Kor didi, kimsən? Xeyrulla didi ki, mən sənin sırrını öyrənməyə gəlmışəm. Bu necə olan işdi. Sən illərdir varını götürü-rüf özünü yollarda fəda etmişən, amma səni öldürən tapıl-mır. Sən camahata yalvarana kimi özün öz boğazına bir kəndir keçirə bilmirsənmi? Didi, yox, Xeyrulla, mən sənə sirr ver-miyəcəm. Əgər mənim sırrımı bilməh istəyir-sənsə get məndən də bu yanda bir qaltaxsaz* var. İki-peşəsi atların yəhə-rini düzətməhdür. Düzəltdiq qaltaxları bazarda çı-xar-dıf satan-dan soram peşman oluf tezədən gedif satdığı adam-dan artıx pul verif alır. Yalvarıf göz yaşı töküf ağlayır. Get sən birinci honun səvəbini soruş, soram mən sənə öz sırrımı aça-ram. Xeyrulla didi ki, ay Allah, bu nə sir idi mənim başıma gəldi. Düşündü ki, mən bu işin dalınca düşmüşəm, axıra çatdır-maliyam. Axır, kornan da sağollaşif az getdi, üz getdi, iynə qarış yol gedif həmin o qaltaxsazı da tapdı. Müşahidə edif gör-dü ki, korun didiği kimi də edir. Düzəltdi, soram da aparif sat-dı. Satdığı qaltaxları tezədən alıf yandırif ağlamağa başdadi. Xeyrulla işin sonunu göz-dədi. Qaltaxsazı sona kimi gözlədi. Getdi gördü ki, qaltax-saz bir dəmirçixanada oturufdu. Yaxın-laşif salam verdi. Oturuf yidilər, işdilər, keyfə baxdilar. Gecə-nin bir aləmində Xeyrulla didi:

– Allahdan gizlin olmuyan sırrı bəndədən gizlət-məzlər. Mən neçə ellər, obalar dolasif gəlmışəm bu sırrı açmax üçün. Di görünüm bu nə sirdir. Qaltaxsaz çox didi, Xeyrullah az eşitdi. Axır razılaşdı. Qaltaxsaz sözə başladı. Didi, mən dəmirçiyəm. Mənim hər şeyim, varım-döylətim var idı. Atam-anam dün-yasını deyişmişdi. Özüm də subayıydım. Bu dəmirçixana da atamdan miras qalif mənə. Bir günləri işdən tez gəlif gördüm ki, suda gözəl qızlar çıimirlər. Gördüm ki, hamisinin qanatları var. Bir də gördüm suyun kənarında hoların paltarları var. Bi-rini xəlvətcə götürüf gizlədim. Səs elədim ki, bular bilsinlər ki, mən burdayam. Qızlar səs eşidif qaçif paltarlarını giydi. Biri paltarlarını tapmadı. Mən didim ki, axtarma, sənin pal-tarını mən oğurlamışam. Ho birisi mələklər nə qədər qızı didi-lər, tez paltarını gey gəl, qız didi, yox daha mənim paltarına bəni-adəm əli dəyif. Mən daha sizin aranıza qarışa bilmirəm. Qız didi ki, mən mələ-yəm. Daha heş hara gedə bilmərəm. Mən hindi neyniyim? Didi evlənməliyix. Mənim də Allahımdan idı. Belə gözəl qızla niyə də evlənməyim ki. Qız şərt kəsdi ki, mən öydə nə iş görsəm, xoşun gəlməsə belə etirazını bildirmə. Razı-laş-dılar. Biz evləndik. Yoxsa biz bədbəx olarıx. İki uşağımız da oldu. Günlərin bir günü arvadım təndirə çörəh yapanda uşaxlar da oynasıldılar. Qəfil uşax-ların biri gəlir xəmirin içiñə düşür. Başdadi kündəni qarış-dırmaga. Mən gəlif arvada didim ki, ay arvad, görmüsən uşax kündəni qarışdırı. Arvad didi, mən sənə dimişdim mənim işlərimə qarışma. Bir də qarışsan, mən-dən incimə. Mən didim, bağışla, unutmuş-dum. Aradan bir qədir vaxt keçəndə arvad təndiri qaladı. Uşaxlar yenə gəlif xəmiri qarışdırırlar. Yenə özümdən asılı olmayarak soruştum: Sən görmüsənmi, uşaxlar neynirlər. Niyə qoyur-san? Arvad didi, kişi, sənə dimədimmi, qarışma. Nətəri hirs-dən-disə uşağıın birini götürüf təndirə basdı. Mən hona çata bil-mədim. Mən bir başı-ma, bir ayağıma döydüm, xeyri olmadı. Didi, mən sənə dimiş-dim, mənim işimə qarışma. Aradan bir qədir vaxt keşdi. Mənim də yaralarım sağaldı. Ho biri uşax böyüməyə başdadi. Yenə həmin hal təkrarlandı. Arvad təndirə çörəh yapanda yenə uşax başdadı xəmirlə oynamaya. Məndən asılı

olmadan yenə başda-dım arvadı tənbeh etməyə. Arvad hirdənif uşağı saldı təndirə yandırıldı. Özü də gedif paltarını geyinif usdu bacadan çıxdı getdi. Kişi özünü atdı, ay haray saldisa xeyri olmadı. Diyir ho gündən mən qaltax düzəldif arvadımın da, balaları-mın da adını o qaltaxların üstünə yazıram, şəkillərini də çəkirəm. Bundan çörəh pulu çıxart-max istiyirəm. Bir də görürəm arvadım da, uşaxlarım da göydən əl çalıf mənə gülürlər. Diyirlər ki, sən bizi pula satırsan. Mən də tezədən satdığımı iki qat bahasına satın alıf yandırıram. Yandırıf doyunca ağlıyıram. Xeyrullah didi ki, sən mələklərin yerini bilir-sənmi? Didi ki, 4-cü göydə olurlar. Xeyrulla didi ki, mən gedif sənin arvad-uşağıını gətirərəm. Am-ma sən mənə söz ver ki, sənə arvad-uşağıını gətirəndən so-ram qətiyyən hoların işinə qarışmıyassan.

Razılışdilar. Xeyrullah çıxdı yoluñ ağızına, az getdi, dərə-təpə düz getdi. Nə maniyələrdən keşdi, nə çətin-lıx-lardan keşdi. Axır gəlif mələhlər yaşıyan ölkəni tapdı. Ax-tarif qaltaxsazın arvad-uşağıını tapdı. Arvadnan danışdı. Didi ki, gəl bu daşı tök ətəyindən. Kişi çox əziyyət çəkir sızsız. Ho daha sizə heş nə diyən deyil. Axır arvadı razı saldı. Bular birgə gəl-dilər qaltaxsazın yanına. Bular burda 3 gün, 3 gecə çalıf oxudu-lar, şənləndilər. Xeyrulla didi ki, mən səni arzuna çatdır-mışam, hindi gedim öz yolumnan, görüşüf ayrıldılar. Xeyrulla gəldi ko-run yanına. Gəlif qaltax-sazın sırrını kora danışdı. Kor didi yaxşı, sən sirri mənə gətirdin, mən sənə söz vermişəm, gərəh sö-zümü yerinə yetirəm. Kor sözə başladı:

– Didi, mən bir dəmirçiyəm. Günlərin bir günü mənim yanımı 2 cavan oğlan gəlif mənə diyirlər ki, bizə iki dənə ba-laca xəncər qayır. Holara vaxt verdim 3 günə gəlin xəncər-ləri-nizi aparın. Bular həmin diyilən vaxtı gəldilər xəncərlərini alıf baxdılар. Didilər ki, bəs havının qını yoxdu, biz qınsız xəncəri necə üstümüzdə gəzdirəh. Cavanlara didim ki, siz keçin öydə oturun, mən bulara qın düzəldə-siyəm. Bular keçif bizim öydə oturdular. Arvada didim ki, bulara çaydan-çörəhdən ver. Yimə-dilər. Oturuf gözdədilər. Düzəldim, çoxda xoşlarına gəl-di. Ge-dəndə hərəsi mənə bir abbası pul verdilər. Mən didim ki, bu nədi verirsiniz mə-nə. Cavanlar didilər ki, usta, sənin haqqın zindanının dibindədi. Çıxıf getdilər. Mən zindanın dibini qazif gördüm paho, yerin altında ho qədər var-döylət, ho qədər ləl-cəvahirat var ki, bu ölkənin bütün insanlarına paylaşan, ömür boyu istəsən də qurtaran şey deyil. Şəyirdim variydi bir dənə. Bir gün gəlif məndən soruşdu ki, ay usta, onlar gəlif sənə şəyird pulu vermədilərmi? Mən xəsislih edif didim, vallah, olar heş nə vermədilər. Cəmi bir abbası pul verdilər mənə. Mən də hondan sənə necə şəyird pulu ayıram. Şəyird axşam idi, çıxdı getdi öylərinə. Elə bu zaman qapı döyüldü. Həmin cavan oğ-lanlar gəldilər didilər, a kişi, biz sənə bu qədər xəzinə ver-mişih, sən şəyirdinə qiymadınmı şəyirdi bizə qarşı narazı sal-dın. Sənin Allahın yoxdumu? Niyə belə etdin? Hindi biz ho xəzi-nəni sənin əlindən almırıx. Amma sənə qarğış edirih. Ho xə-zinə sənə od olsun, gözlərin kor olsun belə biqeyrət-liyin-nən. Ho xəzinəni versən də belə dünyanın əziy-yətindən qutarmax üçün qutaran tapılmasın. Hindi o gündən bəri arvadım da öldü, uşağım da öldü, gözlərim də kor oldu. Heş nəyə də yaramıram. Məni yedəhliyən də yoxdur, bir dənə bu öküzung var. Öküz mey-danı da tanırı, öküzü də yüklü-yürəm, honu xəzinəynən aparıram heş kəs məni öldürmür. Mən özüm-özümü öldürə bilərəm, amma o qədər günahım var ki, günahım bağışlan-ma-dan bu dünyadan köşməh istə-mirəm. Məni öldürsələr, günah boynumdan gedəcəh. İki cavan gedəndə soruş-dum ki, bəs siz kimsiniz? Didilər, biz peyğəm-bərin nəvələriyih. Səni sınağa çəhməyə gəlmışdih. Sən də sinaxdan belə çıxdın. Hindi nə qə-dər bu zülmdə yaşayıcam, ho da mənə agah deyil. Bu sirri sənə verdim, hindi gəl sən də mənə bir yaxşılıx elə. Ho xəzinəni də sənə verirəm. Məni öldür, canım qutarsın.

Xeyrulla didi ki, yox, mən bu qədir günahı boynuma gö-türə bilmərəm. Sağollaşif halallaşif gəldi. Qızıldan ehsanda qav paylıyan Hatəmin yanına. Gəlif Hatəmin yanına salam-laşdı. Ha-təm soruşdu: Sən mənə sırrı öyrəndinmi? Didi ki, sən məni yanına göndərdixlərin hərəsi məni bir başqasının yanına gön-dərdi. Başına gələni danişdi. Hatəm didi ki, mən kişi yox, qa-dınam. Kişi paltarı giyinif üzümə də hicab tuturam. Didi, mən qadınam. Bizim bu ölkədə böyük bir xoca var idi. Bir gün o gəlif atamdan məni istədi. Didi ki, bu qədər başlıx verərəm. Mən özüm də fikirləşdim ki, hə, var-döylət içində üzəcəm. Axır atam məni buna verdi. Bir neçə gün birgə yaşadıx. Gör-düm xoca axşamlar öyə gec gəlir. Başqa yerlərə gedir. Başda-dım bunu izdəməyə. Gördüm, bunun məndən başqa çox arvad-ları var. Bir gün gördüm ki, bir otaxda günlərnən eyş-işrətə başdadılar. Arvada diyir ki, get filan otaxdan filan şərabı gətir, o gələnə kimi gördüm arvadın stakanına nəsə bir dərman tökdü. Arvad gələndə didi ki, gəl bu badəni sənin gözəlliyyin şərəfinə qaldırax. Qaldır-dılar. İkiisi də içəndə arvad özü boyda bir qızıl heykəl çöndü. Mən, diyir, bundan qorxuya düşdüm. Çox həy-rəndim, çox gəzdim, bu dərmanın yerini öyrəndim. Bu dər-mandan öz yanında saxladım. Bildim ki, bir gün növbə mənə çatacax. İş elə gətirdi ki, növbə gəlif mənə də çatdı. Biz yiyif-içəndə, kişi məni də o biriləri kimi göndərmək istədi. Mən di-dim ki, a kişi, mən horaları tanımiram. Duruf gedif sən gətir-sənə. Mən də gedif su gətirim. Kişi mənnən razılaşif getdi. Bu çıxdı, məndə diyir, tez qayıdış gəldim, özüm də saxladığım dər-manı bunun stakanına tökdüm. Yiyif-içif badəni götür-düh. Kişi didi ki, gəl bu badəni sənin gözəlliyyin şərəfinə qaldırax. Mən didim ki, öncə sən mənim yiyəmsən, sən işməlisən. Kişi badəni qaldırdı başına heş bir dəqiqə keşmədi özü boyda qızıl oldu. Mən də diyir stakanımı tulladım. Gəlif dərmanı axtardım. Gördüm yerin altında nə qədər adamı qızılı çevirif qoyufdu. Hindi həmin qızıllardan mən qavlар düzəltiri-rəm. İnsanlardan düzələn qızılları elə insanların özlə-rinə bəxş edirəm. Hatəm didi ki, hindi sən gəlif bura-laracan çıxıfsan, mən gənc qadınam, gəl evlənəh, buralarda qalax. Xeyrulla didi ki, yox, hələ mənim məqsədim var. Məqsədimə çatmamış heş bir şey edə bilmərəm. Sənin səvrin varsa, gözlə məni. Mən məqsədimə çatıf salamat qalsam, gəlif səni alacam. Sağollaşif Xeyrulla gəldi 7 yolun ayırıcına. Çatır II Hatəmin yoluna. Hona görə ki, pulların hardan qazan-dığını öyrənsin. Hatəmə hər seyi mən sizə nəql edən kimi nəql edir. Hatəmə diyir ki, indi sən anlat görüm bu pulları hardan qazanırdın. Diyir, mən bir tacırın oğluydum. Atam ölündə mənə vəsiyyət edir. Diyir ki, mən bu pulları halallıxcə qazanmamışam. Diyir, mən bir ağa-nın nökəri olmu-şam. Ağamı öldürüb var-döylətinə sahib çıxmışam. Ho gündən ağam hər gün yuxuma gəlif mənə diyir, heş olmaya ağana xə-ya-nət etmağın əvəzində əldə etdiğin var-döyləti hatəm süfrə-lərinə sərf et, bəlkə ho yaxşılığın əvəzində mənim ruhum səni bağışlıya bilsin. Beləcə atamın yuxusunu girdiği kimi mənim də hər gecə yuxuma giri, mən ağamın məni bağış-laması üçün hər gün hatəm süfrəsi açıram, yoldan keçən yox-sulların,acların qarınlarını doyuzdururam. Hətəm diyir, hindi sən di görüm niyə bütün bunları öyrənmax üçün çöllərə düşüfsən. Hatəm di-yir ki, mən də sənin kimi xeyir süfrəsi açırdım bir gün bir qo-na-ğım gəldi, hona sual etdim ki, məndən xeyirli hatəm varmı? Didi, səndən yuxarıda bir Hatəm var, sən xeyirxalıxdə heş honun şeyirdi olmağa da yaramazsan. Mən də tacımı-taxtımı ho qonax adama verif altdan giyinif, üstdən qifillanıf düşdüm yollara. Görüm, bu kimdi elə. Rast ki, bu sir açıldı, görürəm sən çox ağıllı bir adamsan. Mən nə edim, mən nə edim. Diyir, sənin atan tacır oluf eləmi? Diyir, bəli. Diməli, halal qazanıfdı. İstiyirsən sən var-döylətimi, səni bu sirləri öyrənməyə vadar edən bütün var-döylətimi, tacı-taxtımı əmanət qoyuf gəldiğin Hatəmə həvalə et, istiyirsən yarı böl. Didi, necə istiyirsən, elə də et. Amma gör ho adam buna razı olacaqmı. Bular burda sağol--laşif, halallaşif ayrıldılar. Hatəm gəlif öz elinə çatdı. Gör-dü, əmanət qoyduğu taxt-tacı elə də

duruy. Hatəm başına gə-lən-lərin hamısını mən sizə danışdığını kimi danışdı. Öyrən-dığı sırları danışdı. Sonda Hatəm didi ki, mən bu taxt-tacı sənə bağışlamax istiyirəm. Hatəm razı olmadı. Mənə heş nə lazım döyük. Didi, mən sənin birinci göndərdığım ağa var ha, sənin qarşılaşdığını I Hatəmin yuxusunda hər gün gördüyü ağa-sıyam. Diyir, ho necə olan işdi. Honun ağası ölüfdü. Ho cismən ölüf-dü. Mən honun ağasının ruhuyam. Naqis insan-ları tapif doğru yola çəkirəm. İstəyirsən kiməsə ver, istəyir-sən özün idarə et bu var-döyləti. Hatəm didi ki, yox, mən ho 7 yol ayrıcında qızıl bütərdən qavlар düzəldif camahata yimax-içmax paylıyif son-da qavları da kasıflara paylıyan qadın Hatəmin yanına gedirəm. Hona söz vermişəm.

Beləcə nağıl dili yüyrəh olar, – diyirlər. Hatəm altdan qıfil-lanıf, üstən giyinif gedir həmən Hatəmin yanına. Horda 40 gün, 40 gecə toy ediyirlər. Ho gündən birləşif səxavətlərini daha artırırlar. Holar horda qalsınlar, biz də havırdə. Eşidən-lər sağ olsunlar.

Göydən üş alma düşdü, biri özümün, biri mənim nağı-lımı yazan qızımın, biri də barıdan, bacadan qulax asanları.

47. Şahi-Cəmşid

Uzax keşmişlərdə uzax bir diyarda Şahi-Cəmşid adlı bir şah vardi. Şah çox ədalətli, çox mürvətli, elini-obasını çox sevən bir insan idi. Günlərin bir günü şah bir pis yuxu gördü. Allah dinliyən qulaxdaşlarına heş zaman pis yuxu görsət-məsin. Şah yuxudan bir sərsəm oyandı. Arvadı gördü ki, şah rəng verif rəng alı. Soruşur, yuxuda nə gördün, a kişi? Diyir, –tezdi, səhər duruf öncə suya söyliyərəm – diyif tezədən yux-ladı. Həmən yuxunu bir də təkrar gördü. Yenə səksəndi, qalxdı. Arvad bunu hiss elədiğindən heş yatma-mışdı. Düşünür ki, kişi yuxuda nə görə bilər? Arvad didi ki, a kişi, yuxunu danışmax yüngülluxdu. Mənim ağızmanıdan elə söz çıxar ki, yaxşı yozum olar. Kişi didiğindən əl çəkmir, diyir ki, qoy səhər açılsın. Səhər üzünüzə xeyirlılıhə açılsın. Kişi yatdı, həmin yuxunu təkrar bir də gördü. Kişi ayılanda artıx səhər açılmışdı. Arvad didi, a kişi, hindı gedəs-sən başın qarışası divan işlərinə, bir de görüm yuxu-da sən nə gördün? Didi ki, arvad, yuxuda gördüm ki, nurani bir kişi mənə yaxınlaş� Allahın Cəbrayıl mələyi olduğunu didi. Allah-tala məni göndərif səni xəvərdar edim ki, ho sənə bəla endirir. Sən ədalətli, xeyirxah rəhbər olduğun üçün ho bilməh istəyir, ho bəlanı sənə hindı versin, yoxsa qoca-landamı? Mən hona cavaf verə bilmədim. Arvad didi ki, üçüncü dəfə də yenə gələcəh sənin yuxuna. Səndən cavaf almayıf, əl çək-miyəcəh. Əgər səndən cavaf al-masa öz bildiyi kimi edəcəh. Əgər bir də yuxuna gəlsə, qocalıx özü böyük bir bəladı, bunun üstünə də böyük bir yük gələndə bu-nun öhdə-sindən gəlməh olmaz. Sən hona di ki, sənə hindı ca-van-liğında versin bu bəlanı. Çünkü hindı çıkış yolu tapa bilər-sən.

Yatdilar, həmin yuxunu yenə təkrar gördü. Arvadın hona verdiyi məsləhəti didi. Didi ki, mən xudavəndi-aləmim-dən çox raziyam.

Bir gündəri bunun qapısına bir çapar gəldi. Çapar bir məktuf gətirdi. Məktubu aşdı, vəzir-vəkilinə didi bu nə məh-tubdu? Gördülər ki, itən qardaşının gəlif bu məktuf. Yazif ki, "qardaş, neçə illərdi ki, səni axtarıram, tapa bilmirəm. Mən varlıyam, tacirriknən məşğul oluram. Hətta gedif atamı da tap-mışam, atamnan da görüşmüşəm. Amma atam mənim honun oğlu olduğunu bilmiyif. Şahdan icazə almışam, görüş-müşəm, amma o bilmiyif ki, mən honun oğluyam. Soraxlaşa-soraxlaşa öyrənmişəm ki, sən bu ölkənin şahsan və qardaşım-san, mən sənnən görüşməyə gəlmışəm. Əgər müm-künsə, məni qəbul elə, görüşəh". Bunun sevincinin həddi-hüdudu olmur. Ürəyində diyir, Xudaya, sən bəs mənə bəla göndərirdin, amma sevinc gön-dərdin. Diməli, sən mən-nən əylənirmişən. Nəhəng kəca-vəynən məmə diyənin-nən tutmuş pəpə diyəninə qədər hamını töküflər yollara. Yaxşı qarşılıdlar. Gözaydınliginə gəl-dilər, nə-mərlər gətir-dilər. Bir qədər

yaşadılar. Gündərin bir günü qar-daşı buna didi ki, ay qardaş, sən heş gəzməyə, seyrə-zada çıx-mi-sanmı? Mən bir neçə aydı burdayam, sən heş yana çıxmır-sən. Sənin heş istirahətin-zadın yoxdumu? Bilirsən, qar-daş, mən yetim oğlanam. Şəhərdə heç kimim yoxdu. Ayağımın altı-nı da qaziyannar çoxdu. Heş yerə gedə bilmirəm. Mən bu yana getsəm, vəzir-vəkil döylət çevrilişi eliyəllər. Öldürə biləl-lər mə-ni. Honun dərdinnən heş yerə gedə bilmirəm. Diyir, mən gəlmışəm, məni nə qədər vaxt yerində qoy, get bir az gəz. Neçə illərdi bağlanmışan bira, heş yerə gedə bilmirsən. Diyir, qardaş, idarə eliyə bilsəydin, çox yaxşı olardı. Deyir, mən çalışacam, elə idarə eliyəcəm ki, razı qalsın millət sənnən. Get bir ay, beş ay, nə qədər isti-yırsən gəz, istirahət elə, varın var, döylətin var, nədən korruğun var ki?

Bilar danışdilar, qardaşını elan elədi öz yerində şah qoy-du. Getdi əhli-əyalını da götürdü, bir neçə ay gəzdi, qayıdış gə-ləndə şah bunu qəbul eləmədi. Qardaşı gedənnən sora o qədər camaatın qəlbini girdi ki, ədalətli işlər gördü, güzəşdər verdi, türmələri aşdı, buraxdı, ölüm hökmü oxunmuş adamları əfv elədi. Çox böyük humanist işdər gördü. Xalq daha köhnəsini istə-mədi. Qardaşı didi ki, gəl şahlıdan özünə, ailənə lazımlı olan şeyləri götür, çıx mənim ölkəmnən. Sən bu ölkədə qalmalı deyilsən. Didi qardaş, şahlıx da əlimnən getdi, var-döylətim də yoxdu, ölkədə qalsam, nə olacaq? Bu camaat ki, məni istəmədi. Bu camahatın yanında mən gedif kiminsə qapısında nökər işlə-yəmmərəm. İşləsəm də gərəh məni tanıyan olmasın. Mən burda heş kimin nökəri ola bilmərəm axı. Buna görə mən çıxış get-məliyəm.

Bının bir cüt oğlu vardı. Arvadını, uşağıını, bir az xırda-para öy əşyasını götürüf qatıra yükledilər. Yola düşdü-lər, çıx-di-lar getdilər. Cəlladdara da tapşırılmışdalar ki, bılırları apa-rın gedin, sərhəddi keçirin. Aparif keşirdilər. Nabələd yer-rərdi, tanımlılar heş yeri. Şahlıx paltarını da əyniñnən soyu-nur ki, məni şahlıx paltarında necə görə biləllər?

Az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, böyük bir Kür nəhri kimi bir çaya rast gəldilər. Dünyadakı hey-vanların hamısı üzə bılər. Anadan olan kimi hevvannar üzə bilir. İki heyyvan üzə bilmir, böyüyəndə də üzə bilmir. Biri eşşəhdə, biri də qatır. Şah da bunu bilmirdi. Çalvadar olmu-yuf ki, görən hansı heyyvan üzə bilir, hansı bilmir. Yüklü qatırrarı vurdı itə-lədi çaya. Çaya düşən kimi boğuldular getdilər. Yük də bellə-rində çıxdı getdi. İki uşaqınan arvadı qaldı. Elə bir şey ola bil-məz ki, dünyada çayların dayaz yerrəri olmasın. Didi, axtarax görəh harda keçid yeri tapırıx. Ola bılər su yuxarı, su aşağı gəzsəh, bir yaşayış məntəqəsi də tapa bılərih. Bular bir neçə gün suyxarı, suaşığı axtardılar, bir şey tapa bilmədilər. Gör-dülər ki, bir yer var, dağınix yerdə, birtəhər bəlkə keşməh olar. Didi, arvad, sən də qadın xeylağısan, bircə dəfə büdrüyüf yıxıl-san, su səni təntidəcəh, sən əlimnən gedəssən. Uşaxları qıraxda qoyax, mən əvvəlcə səni keçirdim. Sağa-sola baxdı, gördü salamatdındı, heş nə yoxdu. Uşaqların ikisini qıraxda qoydu, uşaxlara bərk-bərk tapşırıdı heş yerə getmiyin. Vəhşi heyyannar olur. Ananızı keçirdim, gəlim sonra sizi aparı. Arvadı aparif o biri qı-rağ'a qoyur. Qayıdış uşaqın birini götürdü qucağına. İkisini birdən aparmağa qiymadı. Büdrüyüf eliyər. Hona kimi gördü ki, 5-6 nəfər atlı quldurlar basqın elədilər, atı qapazdıcıf getdilər. Hay-həşir olmadı. Uşağı gətirdi kor-peşman qoydu qırığa. Didi, ay Allah, görəsən, uşağı da quldurlar apararmı? Ney-nəsin, çayı keşməldi də. Uşağı qıraxda qoydu, gəldi o birisi uşağı götürməyə. Gəldi, bu uşağı da götürdü, çayın orta-sına çatanda bir də gördü 5-6 canavar gəldi götürdü getdi. Təntidi, bu uşağı buraxdı, o birisinin dalınca qaçanda bunu da sel apardı. Birtəhər çıxdı qırığa, bir başına döydü, bir qıçına döydü. Üzünü tutdu Allahına, ey Xudaya, sən mənə bəla en-di-riydin, bəla endirəydin, day balalarımı da əlim-dən niyə alırdın? Məni kor eliyəydin, keçəl eliyəydin, şil eli-yəydin, ələ baxım eliyəydin, mənim axı üş can-ciyərim vardi, buları da əlimdən aldın. Şahlığı da aldın, yaxşı elədin. Bu

balalarımın günahı nəy-di? Birini sel apardı, birini cana-var yedi. Qadındı, hindi honu quldurlar aparif yimiyicəhlər axı? Aparif özlərinə kəniz eliyəcəhlər, hər halda yaşayacaq. Uşa-ğın birini canavar apardı, birini də sel apardı. Bu körpə-lərin günahı nəydi? Qayıtdı didi, Xudaya, bağışda məni, keş güna-hımdan, sənə ası düşdüm. Üzür istədi Allahından. Çıxdı tək-tənha getdi. Az getdi, üz getdi, dərə-təpə düz getdi. Getdi bir şəhərə çıxdı. Ac-susuz, cırın-cindirin içində bir şəhərə çıxdı. Çıxdı getdi gördü şəhər mey-danına çoxlu adam yiğilif. Bur-da nəsə qələbəlihdi*. Bir az yaxın-laşdı, heş kimnən də soruş-max eləmax istəmədi. Baxdı gördü, bular şahlıq quşu uçuruy-lar. Ho vaxı quş uçurdur-dular, şahlıq quşu. Kimin ciyninə qonsayıdı, honu şah seçir-dilər. Cır-cindirin içində, bəla başını tutmuş adamdı, çəkildi bir küncdə dayandı. Quş uçdu, pərvazlandı, hərrəndi, hər-rəndi, quşun gözü aldı, gəldi qondu bunun ciyninə. Yiğildilar didilər bu hardan çıxdı cir-cindirin içində, bizim elimizdə-obamızda oğlannarmı yoxdu?

Bunu döydülər, qapaz-dadılar, əyə, sən hardan çıxdın? Quş səhv eliyif, çəşif. Bunu aparif gizdətdilər. Quşu burax-dılar, quş özünü çırpdı ora, çırpdı bura, hərrəndi, gəldi kişini tapdı bunun ciyninə qondu. Bunu döydülər, vurdular, yix-dılar, apar-dılar bir tövliyə saldılar. Qapısını da bağladılar. Quşu burax-dılar, quş özünü çırpıf ora-bura, axtardı, axtardı, tövlənin han-sısa balaca bir deşiyini tapıf özünü vurdu hora. Qondu kişinin ciyninə. Kişi də götürdü, quşu əlinə aldı, sığalliyif didi: Ay Allahın heyvanı, mənə Allah-təala şahlıq qismət eləsəydi, öz qardaşım özümə qənim çıxmazdı, tac-taxtımı əlimdən almazdı, məni çöllərə salmazdı. Mənim arvadım-uşağım əlim-dən get-məzdi, fəlakətə uğramazdım. Ay Allahın heyvanı, sən hardan bildin ki, mənim əslim şah oluf? Sən bu işdəri eliyirsən, səni də vuruf öldürəllər, özünə də bəla gətirərsən, mənə də. Qərib adamam, qoy çıxım gedim yolumnan, əl çək mənnən. Quşu gir-diyi deşihdən buraxdı çölə. Gəlif pusurdular qapının dalından ki, bu quş niyə özünü öldürüb. Bu kişinin danışığının hamisini eşitdilər. Didilər hə, bu adam şah oluf. Müzakirə elədilər ki, bu adam şah oluf. Danışanda biz başa düşdük. Bu adam şah oluf, tac-taxtını itirif çöllərə düşüf. Nağayrax, neyniyəh? Diyillər, quşu bir də buraxın. Hindi bunun yerini dəyişin. Amma quş bilməsin. Bunu apardılar, yerini dəyişdilər. Elə bil qaranlıx, elə bir əlçatmaz yerə qoydular ki, quşunu tapa bilməsin. Quş sutkalarnan firrandı, tapanmadı heş kimi, gəlmədi, qonmadı bunun ciyninə. Cox axtardı. Kişi gecənin bir vaxtıydi, yuxu-sunda uşaxlarını gördü. Bir dəli nərə çəkdi, ağladı. Adətən insan qəmli olanda bayatı çəkir. Quş bunun səsini eşidif qalxdı yuvasından, tapdı həmin adamı, qondu ciyninə. Kişi götürdü bunu başdadı sığallamağa. Bunu izdi-yənnər gəldilər, bunun qolundan tutuf apardılar divan-xanaya. Didilər, da neyniyək, quş dördüncü dəfədi qonur bunun ciy-ninə. Bunu şah seçdilər. Oturdu tacı-taxtda, çox gözəl idarə eləməyə başdadı ölkəni. Bütün kasıflar varlandılar, küsü-lülər barışdilar. Düşmənnər dos--ta çevrildi. Firavannıx, əmin-aman-nıx yarandı. Başqa ölkə-lərin şahları bundan təcrübə almağa başdadılar. Beləcə bir neçə il keşdi.

Günnərin bir gündənə bunun ölkəsinə böyük bir tacir karvanı gəldi. Nəmər götürdülər saha layix, şahın qəbuluna gəl-dilər. Oturdular, söhbət elədilər. Didilər ki, bizə icazə ver tica-rətimizi işdədəh. Ədalətli adam idi, başı bələlər çəkmiş adam idi. İcazə verdi bulara, bir xeylax söhbətdən sora tacir-başına didi ki, mən qərif adamam, buranın şahı olsam da. Hələ indiyə qədər özümə yaxşı həmsöhbət tapamma-mışam. Sən dünya-görmüş adamsan, bu gecə bir otaxda ya-tax. Bir az söhbət eli-yəh, dərdim dağılsın. Mən şah olsam da dərdim böyühdü. Ho da razılaşdı. Amma didi, bir şərtlə. Didi, nə şərtdi ho? Mənim bir sandığım var, ho sandıx mən harda yat-sam horda olmalıdır. Bax, sənə ənam gətirmişəm, nəmər gətirmişəm, ho sandığı da özüm-lə gətirmişəm. Ho san-dığı mən gözümnən qıraqa qoya bilmə-rəm. Ho, mənə Allah əmanətidi. İcazə verirsən sandıx burda qalsın?

Didi, yaxşı olar. Olmazmı ki, biz yatan otağa qoyax, qava-ğına da mən inandığım yaxşı keşihçilər qoyax. Razılaş-dılar. Didi, mənim iki qulum var. Mənə qullum eliyillər. Həmişə mənim nəyim varsa, olara tapşırıram. Olardan sirrim yoxdu. Didi, ho niyə elədi? Didi, vallah, bir dəfə bazara çıx-dım, gördüm iki dəstə adam gəldi, qul satıllar. Mənim xoşum gəldi, 18-19 yaşında cavan oğlannardı. Biri birindəydi, ho biri ho birindəydi. İki dəstəydi. Hərəsindən bir cavan oğlan aldım. Ho uşaxlara o qədər qanım qayniyif, ho qədər xoşuma gəlif ki, öz ciyər-param hesab eləmişəm hoları. Elə bil ki, mənim öz bala-larımdı. Hoları da keşihçi qoyacam sənin sandığına. Olar-mı? Didi, lap gözəl olar. Gətirif sandığı qoydular öyə. Özləri də burda yatdılar. Gecənin bir vaxtına qədər söhbət edif yavaş-yavaş yuxuya getdilər. Hindi bu sandığa keşih çəkən uşaxlar silah əllərində oturuflar, yuxuları gəlir. Biri diyir ki, a qardaş, biz neçə ildi bir yerdəyik, şaha qullum eliyirih, amma bir-birimizi tanımırix. Bircə adımızı bilirih, sənin adın Elnurdu, mənim adım Valeh. Amma bilmirih biz kimix, nəçiyix. Gəl-sənə, öz həyatımızı bir-birimizə danışax, səhər açılsın. Oğlanın birincisi danışır ki, mənim atam belə şah idi, filan idi. Məni atam gətirdi, anamı qırğıga keçirdi, qudlurlar apardı. Məni də keçirdi, qayıtdı qardaşımı keçirməyə, məni də canavar apardı. Məni canavarın ağızında atam gördü uşağı suya tulladı, dalımcı qaşdı gəldi. Çatamadı, canavarlar məni apardı, getdi. Çovan itdəri basqın eliyif canavarın əlin-dən məni xilas elədilər. Düz-dü, yaralanıf eləmişdim, çovan gətirdi məni müalicə elədi, saxladı. Yaralarım yaxşı olandan sora apardı bir varlı adama satdı məni. Varlı adam da tacirlərə satdı məni. Tacir gətirdi məni bu şaha satdı. Ho birisi oğlan didi, ayə, biz qardaşix. Ho su aparan da mənəm. Bular qucaqlaş� öpüşəndə içəridən san-dığa bir təpik qoy-dular. Sandığın qapağı qalxdı göyə. Arvad çıxdı çölə. Didi, Allah-təala məni sizin əlinizdə öldürsün, sizin ananız da mə-nəm. Görüşdülər, öpüşdülər. Didi, bəs nolacax bu işin axırı? Didi, bəs ay ana, sən necə quł-durrarın əlindən qu-tardin? Qul-durlara nə lazım id? Pul. Apardılar məni satdılar bir tacirə. Tacir də gətirdi məni bu tacirə satdı. Ho da öyrənəndə ki, mən Şahi-Cəmşidin arva-diyam, mənə ana-bacı kimi baxdı. Didi, Şahi-Cəmşid mənim dostum oluf, çox yaxşı adam oluf, bu gününən sən mənim bacımsan. Neçə ki, Şahi-Cəmşidi tapma-mışam, səni əmanət kimi gəzdirəsiyəm. Allah əmanəti kimi. Gecə olanda buraxır, yorğan-döşəhdə yatıram, keşihçilər qoyur mənə, inandığı keçihçiləri. Səhər olanda məni sandığa qoyur, kəcavəyə qoyur, kəcavədə heş kim bilmir ki, sandıxdakı nədi. Əşyadımı, insandımı? Bircə tacirin özü bilir. Bular arvadı qucaq-liyif yatırlar. Kəlçə kimi başdadılar analarını əmməyə. Səhər gəldilər. Tacir də gəldi, şah da gəldi, gördülər qullum-çular arvadı hərəsi bir tərəfdən bağrına basıf yatişıflar. Bu nə əmanət saxlamax oldu? Şah qılınçı çəhdi, cəlladı çağırıldı, uşax-ları oyatdı. Bə siz əmanətə beləmi baxırsız? Mən sizə əmanət eləmişəm. Arvad oyanan kimi şahı tanıdı. Didi, ayə, şah sağ olsun, ayə Cəmşid, əl saxla, bir balaca qəzəvini boğ, mən sənin arvadınam. Bular da sənin oğlannarındı. Təzdənnən arvadın tanıdı bu. Nətər oldu? Arvad didi, qudlurrar məni tacirə satdı, tacir də biləndə ki, mən sənin arvadınam, mənə ana-bacı kimi baxdı, əmanət kimi saxladı. Neçə ki, Şahi-Cəmşidi tapma-mı-şam, sən mənim bacımsan, səni belə saxlıyasıyam. Gəldi Allah rast saldı, tacir də arzusuna çatdı, sən də, balalarımız da. Hamı-mız bir yerə yiğildix. Şükür Allaha, Allahın bəlasının vaxdı qurtardı. Allahın bəlesi bu günə qədər imiş bizə. Şah həmin tacirə böyük ənamlar verdi. Bular yidilər-işdilər, yerə keşdilər, siz də murazınıza çatın.

48. Keçəl və padşah

Biri variymış, biri yoxuymuş. Qədim şəhərlərin birin-də bir padşah variymış. Bu padşah ho qədər zalimmiş ki, şəhərdə olan əhalı onun əlindən cana gəlirmiş. Həmin bu şəhərdə bir keçəl kişi variymış. Keçəl bir gün padşahdan xəlvət camahatı başına yiğif belə məsləhət görүү ki, əgər siz mənə bir az pul-dan, çörəhdən versəniz, sizin dərdinizə əlac taparam. Cama-hat keçəlin bu tələbinə razılıx veriy. Holar keçələ puldan, çörəhdən yiğif veriyler. Keçəl camahatdan üş ay gözləmələrini xahiş ediy. Camahat da buna razı oluy.

Keçəl həm də mahir ovçuydu. Bu üş ayda keçəl gedif çöllərdə dolaşıy, ov ovlayır. Nəhayət, üş ay tamam oluy. Bir gün keçəl meşədə ov ovlayanda hona bir ceyran rast gəliy. Ho, ceyranı nişan almax istiyəndə ceyran diyir:

– Sən Allah, məni vurma, balalarım səhərdən acdılarsın, qoy gedif hoları əmizdirim, sora gəlim. Sora əgər öldü-rərsən, öldürərsən, öldürməsən sa nə istəsən verəcəm. Səni dünya ma-lından qəni edərəm. Hər nə dərdin, tapşırığın olsa, əməl elərəm.

Keçəl didi:

- Honda ma bir şey öyrədərsən?
- Bəli, öyrədərəm, di görün nəyi diyirsən?
- Bizim şəhərdə qəddar bir padşah var. Camahat honun dərdinə əlac tapmağı mənə tapşırıf, hindı di görün buna bir çarə taparsanmı?
- Bəli, taparam, hona nə var ki, padşahın atası haradadı? Ölüfdümü?
- Bəli, ölüfdü.
- Honda sən get padşaha diyinən ki, atan o dağın damın-da səə gözdüyür. Saa bir kisə qızıl verəcəxdı. Honda ho, oruya gedəcax, hora da gedər-gəlməzdi.

Keçəl bunu eşidən kimi şəhərə gəldi. Padşaha xəvər ve-riy ki, bəs başın sağ olsun, rəhmətlıx atan saa gözdiyir.

- Harda? – diyə padşah soruşdu.
- Bax, ho görünən dağın dalında.
- Axı, mənim atam çıxdan ölüf.
- Yox, sənin atan insaflı, qəlbətəmiz olduğundan Allah honu öldürməyif. Özü də damında bir kisə qızıl vardi. Tapşırıdı ki, gəlif aparsın, yenə də verəcəğam.

Padşah tez vəzirini də götürüf qaşdı həmin o dağ tərəfə. Yeddi gün, yeddi gecə yol gedif gördülər ki, gecənin yarısındı. Başdadılar yatmağa. Bir az yatıf duranda gördü ki, vəziri ya-nında yoxdur. Bir qədər qorxu keçirən padşah istədi ki, geri qa-yıtsın. Sora fikirləşif fikrindən döndü. Didi:

- Yox, qoy gedim həm atamı görün, həm də qızılımı gətirim.
- Padşah “Allah, Məhəmməd, ya Əli” diyif rəvan oldu yoluna. Bir qədər getmişdi ki, hona bir qorxunc div rast gəldi. Div nər-nər nərildəyirdi, ağızından od püskürüydü.

Div didi:

- Ey bəni-insan, hara gedif, hardan gəlirsən, sən kim-sən və hansı cürətlə mənim qoruğumu tapdalıyif korla-yırsan?

Div elə səs çıxartdı ki, az qaldı padşahın zəhri yarıł-sın.

- Atamı axtarıram – diyə padşah yumax kimi büzüşdü.
- Atan haradadı?
- O dağın dalında.

– Sən məlun-məlun danışma, məni aldada bilməzsən, atan-zad horada yoxdur. Xəvərin varmı vəzirini mən oğurla-mışam. Hindi də səni parçalıyalıcağam.

Padşah qorxusundan əsməyə başdadi. Çox yalvardı, ama heş bir faydası olmadı.

– Xeyir, mən şikarımı korlaya bilmərəm. Allah səni mə-nə yaxşı yetirdi – diyif honu parça-parça etdi.

Elə ho gündən bütün şəhər əhalisi azad həyat sürməyə baş-dadılar. Ho zaman Allah göydən üş dənə alma saldı. Biri mən-lə birgə nağıla qulax asanların, biri qızım Ayışənin, biri də könlündən möhkəm alma keçənin.

49. Bəxt oyananda

Biri vardi, biri yoxdu, bir şəhərdə Qədir adlı yoxsul bir kişi vardi. Honun vardan-döylətdən heş nəyi yoxdu. Qədir kişi-nin arvadı tez öldüyündən üş balaca uşağının da ağırlığı honun boynuna düşmüdü. Kişi dəfələrlə evlənmax istəmiş, ama toy etmağa gücü çatmadığından fikrindən dön-müşdü. Axı hansı qadın honun üş körpəsinə pasiban durardı, hoları vaxtında çımız-dirərdi, yedirdif-içizdirərdi. Hələ bun-nan əlavə Qədir kişi-nin paltarında çörəhdən başqa hər cürə yimax var idi. Arvad ölündən sora elə bil ki, öyin bərəkəti də honla qeyvə çəkildi. Bəzən elə gecələr olurdu ki, yazış körpələr çörax diyif yuxuya gidirdilər. Qədir kişiyə tənbəl də dimax olmazdı. Axı bəylər öz rəiyyətlərinə nə veriyilər ki, ho da ailəsini dolandırayırdı. İşlə-maxdan əldən düşən Qədir kişi hindi tamam başqa bir söydaya düşmüşdü, o, münəccim olmax istəyirdi.

Qədir kişi öz arzusuyla yaşamaxda olsun, sizə kim-dən xəvər verim, bu şəhərin padşahından. Bu padşahın xəzi-nəsin-dən qudlurlar yeddi küpə qızıl oğurlamışdır. Şəhərin bütün bilicilərini gətirirdilərsə də, heş kəs oğruları tapa bilmirdi.

Qədir kişi padşahın sarayına gəldi, xəvər yolladı ki, bəs mən münəcciməm və honun xəzinəsindən qızılları apa-ranı ta-pa-ram. Padşah honu çağırtdırdı və belə bir şərt kəsdi ki, əgər sən mənim xəzinəmdən qızıl oğurlayani tapsan, səni mən dün-ya malından qəni elərəm, yox, tapa bilməsən, honda bəx-tindən küs, boynunu vurduracağam.

Qədir kişi diyir:

– Şah sağ olsun, raziyam, amma bir şərtlə, gərəh maa ay-rıca bir otax, qırx gün vaxt, qırx dənə də xurma verəsən.

Şah honun şərtinə razı oluf hona lazım olan şeyləri ver-diriy. Qədir kişi ilk dəfə yaxşıca yiyif, içif və üstündən də bir xurma yiyir, diyir ki, “Allah, özün bilən yaxşıdı”. Biri getdi, qaldı otuz doqquzu.

Hindi də eşidin buranın qudlurlarından. Qudlurlar eşit-dilər ki, şəhərə təzə münəccim gəlifdi və hoları tapacax. Hodur ki, qudlurların başçısı yoldaşlarından birini ayırdı ki, get gör o münəccim nə diyir. Həmin quldur gəliy və Qədir kişinin yuxarıda didiği sözləri eşidif başı alovlu qayıdır geri-yə ki, Allah öyünyüzü yıxsın, vəzyət gərgində. Ho, hər şeyi biliy, məni görməsə də, ancax didi ki, “şükür sənə Allah, biri də belə getdi!”. Beləlxla, günlər gəlif keşdi. Qədir kişi hər axşam yaxşı-yaxşı yiyir, içiy və üstündən də bir xurma yiyir. Vaxtin qurtarmasına beş gün qalmış quldurbəsi gəliy Qədir kişinin yanına və döşənir canına ki, bəs amanın bir gündü, nə istəyir-sən verax, bizi padşaha dimə.

Qədir kişi diyir:

– Madam ki, belədi, honda qızılları gətirif verin ma.

Şahın verdiyi vaxt tamam oluy. Qədir kişi gəlif şaha xə-vər veriy ki, bəs gözlərin aydın, xəzinə tapılmışdı. Şahın əmriy-lə xəzinə çıxarlıf gətiriliy. Hondan sevinən şah üzünü cama-hata tutuf didi:

– Məni istəyən buna xələt.

Həmi gücü çatandan verdi. Pul, var-döylət qalax-qalax yiğildi. Hondan sora padşahın Qədir kişiyə hörməti birə-beş artdı. Lakin Qədir kişi çox qudurğan imiş. Yaxşı dimişlər: “Buğda çörəyinin buynuzu var”.

Bir gün şah gəlif Qədir kişinin yanından keçərkən Qədir kişi hona bir sillə vurur. Padşah bundan bərk qəzəf-ləniy. Lakin Qədir kişi özünə bəraət qazandırıf, diyir ki, öyün yixılmasın, bəs başındakı ilanı görmürsən?

Padşah çevrilif tacına baxanda doğurdan da ilanı görүү. Şahın Qədir kişiyə rəğbəti daha da artıy. Başqa bir gün padşah pilləkənlərlə çıxanda Qədir kişi padşahın qarnına bir təpih vuruy ki, bəs pilləkən uçur, hara çıxırsan. Padşah görүү ki, doğurdan da pilləkən uçur. Bundan sora padşahın Qədir kişiyə hüsn-rəğbəti birə-beş artıy.

Havlar haburada qalsınlar, sizə kimnən diyim, başqa bir məmləkətin padşahından. Bu padşahın yaqut qaşlı qiy-mətli bir üzüyü varıydı. Ho üzüyü haradasa salıf itirmişdi. Bütün münəc-cimlər yiğilif gəlmışdı, ancax bir şey hasil olmamışdı. Həmin padşah eşitdi ki, bəs filan şəhərdə yaxşı bir münəc-cim var. Qədir kişini oraya dəvət etdilər. Qədir kişi padşah-dan bir otax, bir cam da su alıy. Nəhayət, Qədir kişi üzüyün kimdə olduğunu təpiy. Ho adama da cəza veriyənlər. Padşah bundan çox sevinir. Qədir kişiyə yaxşı bəxşış veriy və böyük sərvətlə öz şəhərinə yola salıy. Bu hadisədən bir neçə ay ötfüf keçiy. Günlərin bir gündündə padşah Qədir kişini yanına çağırtdırıf diyir:

– Qədir kişi, bax, mən sənə inanıram. Sən mənim üçün hamidan əzizsən. Hindi qabaxcadan diyə bilərsənmi sabah dər-ya-ya atacağımız tordan nə çıxacax?

Qədir kişi bir qədər fikirləşəndən sora diyir:

– Şah sağ olsun, iki balıx çıxacax.

Padşahın əmrilə sabahı günü toru dəryaya atif çəkiy-lər. Doğurdan da, tordan bir cüt balıx çıxıy. Qədir kişiyə padşahın ina-mı yer ilə göy qədər oldu.

Bu əhvalatdan sora Qədir kişi padşahdan izin alıf öz doğ-ma kəndinə – balalarının yanına gəliy. Qədir kişi öz kənd-lə-rinə az qalmışdı ki, bir qara atlı peyda oldu və Qədir kişiyə didi:

– Sən çox nankor adamsan! Mən sənin bəxtinəm, sən mənə olmazın əzab verdin. Ancax mən buna dözdüm. Sən isə balalarını bir daxmanın altına qoyuf getmişən. Get, bu gündən bir daha məni axtarma!

Bəxt bunu diyif Qədir kişidən uzaxlaşdı. Bəxtin on-dan üz döndərməsi ilə də Qədir kişinin bütün var-döyləti əlin-dən getdi.

50. Bir bacı, bir qardaş

Biri varıymış, biri yoxuymuş, keçmiş zamanda bir bacı və bir qardaş varıymış.

Günlərin bir gündündə hoların anası ölüy. Uşaxlar yetim qalıylar.

Atası diyir:

– Bala, dolana bilmirix, sizə ana alımmı?

Uşaxlar razı oluy. Kişi söyünür. Ho, arvad alıy. Bir vaxt-dan sora bu arvad boylu oluy.

Kişi ovçu idi. Bir gün kişi ovdan qayıdanda gəlif görüy ki, arvad ağlıyır.

Kişi soruşuy:

– Arvad, niyə ağla-yırsan?

Arvad diyr:

– Kişi, mən şirin et istiyirəm.

Kişi meşəyə gedif qırqoul, turac atif gətirdi. Didi: Ar-vad, sə qırqoul, turac atif gətirmişəm.

Arvad ağladı və didi: mən şirin et istiyirəm.

Kişi sora gedif ceyran atif gətirdi. Didi: arvad, sa ceyran əti gətirmişəm, yi.

Arvad diyr:

– Mən ceyran ətini neyniyirəm.

Kişi soruşur:

– Arvad, bəs sən nə istiyirsən?

Arvad diyr:

– Mən adam əti istiyirəm. Kişi, uşağın ikidi, hansı olsa, kəs yiyəcəm.

Kişi də razı oluy. Diyir ki, arvad, qoy odun gətirim, gə-lif axşam kəsim, yi.

Oğlan buların söhbətini eşidiy və bacısına xəvər veriy ki, bacı, axşam atam gələcəxdi. Sən başda yumax mahna-sından su qoy. Başı aç, yana da darağı qoy, mən darağı götürü-rüf qaça-cam, sən məni qov, guya darağı almax istiyirsən.

Oğlan qaçış, qız qovuy. Uşaxlar bir-birini qoluya-qoluya gəlif bir meşəyə çatırlar. Uşaxlar bir o yana, bir bu ya-na baxıylar, başdıyıylar ağlamağa. Baxıf gördülər ki, bir tüstü gələn yer var.

Qız didi:

– Qardaş, ağlamağın xeyri yoxdu. Gəl gedax hora, gö-rax nə oluy.

Bular tüstü gələn yerə gedif gördülər ki, bir yaxşı öy var. Öyə girif gördülər ki, heş kim yoxdu.

Qız didi:

– Qardaş, gəl gizlənəh.

Bular gizləndilər. Qız qardaşını sandığa qoyuf, ağızını örtdü. Sacayağı ocağa qoyuf üstünə də axtafanı qoydu. Qayı-dif özü də girdi şkafın dalına, başdadı şkafın dalından bax-mağə. Bir də gördü, budu bir tülükü gəldi. Tülükü dolmuşuf, oca-ğın qırı-ğın-da yatdı. Qız gördü ki, tülükü xoruldayır. O, şkafın dalından çıxıf, axtafanı götürüf tökdü tülükünnün üstü-nə. Tülükü öldü. Qız qardaşını sandıxdan çıxardıf didi: Tülükünnü öldürdüm. Holar tülükünnü götürüf tulladılar çölə. Bacı-qardaş gecə yatdılar bu öydə.

Savax açıldı. Gördülər heş kim yoxdu bu məhlədə. Qız gördü ki, həyətdə qoyun var. Qardaşına didi:

– Sən dur bu qo-yun-narı çıxart çölə.

Oğlan qoyunnarı götürüf apardı çölə, otarmağa. Qız du-ruf gördü ki, burda öy çoxdu. Başdadı bir-bir öylərə bax-mağə, öyün birinin qapısına əli çatmadı. Bir də gördü ki, qardaşı qo-yun-narı gətirif. Qız soruşdu: qardaş, qoyunnarı nə tez gətirdin.

Qardaşı didi:

– Bacı, dağın başında kimsə fit veriy. Nə qədər baxdım, heş kimi görmədim. Bacı, gəl qaçax, bizi haburda öldürərlər.

Qız didi:

– Qardaş, hara qaçax, haramız var ki, bir atamız vardı, o da bizi kəsif analığımıza vermax istiyirdi.

Bacısı birdən dilləndi:

– Qardaş, öylərin hamısına baxmışam. Bir dənə bu öy qalif, buna əlim çatmıyı. Öz də ağızında qıfil var. Gəl mən ya-tum, sən belimə çıx, bu ögün qapısını aş, görax nə var.

Ögün qapısını aşdırılar. Oğlan içəri girməyə qorxdu. Qız içəri girif gördü, ortasında bir yer salınıf, qardaşını çə-ğirdi içə-ri. Bular salınmış yerə baxıf gördülər ki, yerin içində bir qız var. Nə ölü döyüll, nə diri.

Bir neçə saat keçdiñdan sora qız qardaşına didi:

– Qardaş, elə bil bu qız isinif, gəl bax.

Qardaşı baxıf gördü ki, isinif eləmiyifdi.

Oğlan dağa gedəndə əlinə bir çomax götürmüdü. Öyə də həmin çomaxla girmişdi. Birdən çomağın ucu qiza toxundu. Qız o saat oyandı. O, başına gələn qəziyyəni bacı-qardaşa da-nışdı. Ho dağda səsi eşidənin, honun qardaşı oldu-ğunu söylədi.

Oğlan əlindəki çomağı götürüf təzədən dağa qayıtdı. Gənə çoxlu səs gəlirdi. Oğlan səs gələn tərəfə getdi, çomağı yerə vuran kimi səs kəsildi.

Bu vaxt bir oğlan peyda oldu. Ho, oğlanı da götürüf öyə gəldi. Öz bacısını oğlana verdi, oğlanın bacısını da özü aldı. Bun-lar xoşbəxt aylə qurdular. Bu əhvalatdan bir müddət keçən-nən sora bir gün qız su gətirməga gediy. Görüy ki, atasına ox-şa-yan bir kişi bikef oturuf. Qız hona yaxın-naşır və kişini öyə qonax dəvət eliyi. Kişi holara gəliy. Ho başına gələn əhva-latı qiza danışıy. Qız atasını tanıyı.

Ho, atasını gəlinnəri və əri ilə tanış eliyir və başdarına gələn əhvalatı atasına söylüyür.

Kişi uşaxlarını tapdığına görə çox söyünür. O, uşax-la-ri-na qarşı olan fikrinə görə çox peşman oluy.

Hindi söyünürdü ki, nə yaxşı uşaxlarını kəsməmişdi. Ho-lar horda uşaxlarıyla xoşbaxt yaşıyır.

51. Şah Abbas

Şah Abbas günlərin bir gündündə dərviş libası oluf, və-zirlə birlinxda səfərə çıxmışdı ki, görsün hansı qapıda cinayət işi varsa, o qapını möhürləsin. Günlərin bir gündündə yenə də gə-zəndə gördü ki, 3 qız qara damda oturuf söhbət ediyilər. Ho-lar üş bacı idi. Holar kasıf idilər. Ataları-anaları yox idi.

Böyük qız didi:

– A bacılar, mən Allahdan bir diləh edəcağam, siz amin diyin.

Bacılar razı oldular.

Qız didi:

– Xudavəndi-aləmin könlünə insaf düşsün. Elə etsin ki, vəzir məni öz oğluna alsın.

Ortancıl qız didi:

– Mən də birini diyim, Allah o Allah olsun ki, məni də vəkilin oğlu alsın.

Kiçih qız didi:

– Mən də bir dilək edirəm ki, Şah Abbas mənim pal-ta-rımı ciyininə alif məni hamama aparsın.

Bunları eşidən şah bu qapını möhürlədi. Səhər əmr ver-di ki, filan yerdə qızlar var, hoları gətirin. Cəllad qızları şahın sə-rəncamına apardı. Ho, böyük qızı çağırıf didi:

– Ay qız, axşam elədiyin söhbəti hindi di.

Qız bundan çox qorxdu.

Şah didi:

– Tez ol di.

Axırda qız didi:

– Şah, mən elə bir söz dimədim. Mən didim ki, elə bir iş olaydı ki, məni vəzirin oğluna alaydınız.

Şah dedi:

– Adda bu yana.

Sora şah ortancıq qızı dindirdi.

Qız didi:

– Biz çox kasifix. Diyirdim ki, məni vəkilin oğluna ala-sınız.

Şah didi:

– Sən də ho tərəfə keş.

Şah Abbas kiçih qızı didi:

– Hindi də sən di.

Qız demax istəmədi. Axırda məcbur oluf didi:

– Mən diyirəm ki, Şah Abbas mənim paltarımı çiyninə alif hamama aparsın.

Şah Abbas qızın boynunu vurdurmax istədi. Honun ağıllı vəziri didi:

– Şah, sən bir zənən xeylağını öldürmaxla öz hörmə-tini aşağı salarsan.

Bu söz şahın ağılna batıy. Qızı buraxıylar. Ho, dərziyə gedif, çovan paltarı giyinif yola düşüy.

Görüb ki, bir kişi cüt əkiy. Kişinin yanına gedif didi:

– Əmi, salam. Bərəkətli olsun. Əmi, bəlkə çörəyin ola.

Kişi didi:

– Al, sən kimsən və haradan gəlmisən?

Qız didi:

– Şah Abbas məni sürgün edif.

Kişi didi:

– Sən mənə oğul olarsanmı?

Qız didi:

– Canla-başla razı olaram.

Kişi qızı didi:

– Gəl rahatlaş.

Qız kişini yuxuya verif istədi ki, cüt əksin. Birdən cüt bir ağır şeyə ilişif qaldı. Nə qədər etdi çıxara bilmədi. Buranı aşif gördü burada 7 küp var. Bunlar bir-birinə zəncirlə bağ-lanıf. Birinin ağızını açıf bir ləl götürdü. Kişiyyə didi:

– Dur gedax, mən sizə kömax edərəm.

Ho, kişi ilə öyə gəliy.

Kişi didi:

– Arvad, bu bizə oğul oluf.

Arvad didi:

– Adın nədi?

Qız dedi:

– Məhəmməd.

Səhər qız ləli kişiyyə verif didi:

– Apar bunu tacıra ver, pendirdən-zaddan al.

Kişi bilmirdi, bu nə daşdı. Bazara gediy. Heş kim buna fi-kir vermiyi. Ho, tacirin yerini soruşuy. Diyirlər ki, otana, hor-dadır. Ho tacirin yanına gediy.

Tacir diyir:

- Nədi, nəyə gəlmisən?
- Oğlan mənə bir daş verif.

Tacir daşı görüp kişiyyə yaxşı yimaxlar veriy. Hona çox hörmət ediyilər. Tacir hona yüz min pul veriy. Kişi elə bilir ki, honu ələ salıylar. Tacir diyir:

- Sənə 5 min borcum var, honu da verərəm.

Kişi öyünen gəliy. Qızın əsl adı İroza idi.

Qız kişiyyə diyir:

- Bənna yeri bilmirsənmi?

Holar qırx mərtəbə, 400 otax tikdiriyilər. Binanın bir mər-təbəsini qızıl, birini gümüşdən tikiylər. Nökər, nəyib hər şey yerbəyer oluy. Oğlan kişiyyə diyir:

- Get, Əlixanı qoşunları ilə birlixdə qonax çağır.

Kişi gedif hoları çağırıy. Əli xan təcüfləniy ki, mən xan ola-ola bir kəndçi nə üçün məni qonax çağırırsın. Yimax-içmax, şənləx qutarandan sora xan didi:

- Məhəmməd, gəl söhbət edax.

Məhəmməd didi:

- Səninlə mənim nə söhbətim. İki qoşun başı bir qazan-da qaynamaz.

Əli xan barmağını dişlədi və honun nə dimax istədi-ğını başa düşdü. Əli xan öz yerini Məhəmmədə veriy. Dün-yanın hər yerinə xəvər yayılır ki, Məhəmməd xan oluf. Şah Abbas torpa-ğın-dan 2 dərviş göndəriy. Qız bu dərvişləri tanıyı. Diyir bu bizim torpağımızın adamlarıdı. Xəzinədara diyir ki, bunlara 2 kəşkül qızıl verin. Holar diyir:

- Şah Abbas bizim şahımızdı. Ancax o, bizə pul veriy.

Şah Abbas vəzirinə didi:

- Gəlsənə, biz həmən xanın torpağına gedax.

Holar xəvər ala-alə gəlif Məhəmməd xanın torpağına çatıylar. Qız oğlan paltarında yuxarıda hərlənirdi. Qız didi:

- Bu gecə sizi qonax edərəm.

Bunlara yaxşı yimax, şənləx verdilər. Qız bunları gələn kimi tanımişdi. Ho didi:

- Hindi Məhəmməd xanın bacısı hamama getmax istə-yir. Paltarını bir adam aparsın.

Şah Abbas didi:

- Mən apararam.

Məhəmməd xan sandığı qızilla dolduruf Şah Abbas'a ver-di. Özü qadın paltarı geyinif gəldi. Şah Abbas sandığı ciyni-nə alıf 40 mərtəbəni düşdü. Holar hamama getdilər. Qayıdanda yenə şah sandığı yuxarı qaldırıy. Qız diyir:

– Dərviş baba, məni tanıdınmı? Mən o qızam ki, diyir-dim Şah Abbas paltarımı hamama aparsın. Hindi apar-dın-mı.

Şah Abbas öz dəsti-xətti ilə honun kəvinini kəsdiriy. 40 gün, 40 gecə toy Caldırıylar. Ho vaxı göydən üş dənə alma dü-şüy. Honun biri mənim özü-mün, biri nağıl söylü-yənin, biri də əzyət çəkif qulax verənlərin olsun.

52. Üç qardaş

Biri varmış, biri yoxmuş. Bir kənddə bir kişi vardı. Bu kişi arvad alıy, bundan bir oğlu oluy. Oğlan altı aylıx olduxda anası ölürlər. Bu zaman kişi başqa bir arvad alıy. Bu arvaddan iki oğlu oluy. Uşaxlar səkkiz yaşında olduxda hoları molla məh-tə-vinə qoydular. Uşaxlar bu məktəfdə oxuduxda anası hoları mollaya baxdırıy:

– Di görüm, mənim uşaxlarımın hansına peyğəmbər-lıx düşüy.

Molla didi:

– Sənin böyük oğluna peyğəmbərlıx düşüy.

Bu böyük oğlana peyğəmbərlıx düşdüyü üçün analı-ğı-nın paxılılığı tutuy. Analığı bir gün uşaxları meşəyə gön-dəriy. Bu zaman uşaxlar öy axtarıylar. Bu yerdə bir quyu vardı. Qar-daşlar quyuya düşmax istədilər. Böyük qardaş didi:

– Məni kəndirlə quyuya salın, mən sizə su gətirərəm.

Böyük qardaş su gətirməqə getdixda vurdular. Uşax-lar öyə gəldixda atası holardan soruşdu:

– Yusif hardadı?

Uşaxlar atalarına belə cavaf verdilər:

– Yusif itdi.

Bu vaxt kişinin gözləri kor oldu. Quyunun yanına tacir-lər gəldi. Tacirlər quyuya baxdıxdə gördülər burada bir oğlan var. Tacirbaşı bu oğlanın çıxardılmasını əmr etdi. Bu oğlan çox gözəl olduğu üçün honu İran şahının yanına apardılar. Şah bu oğlanı dama salındırdı.

Bir gün şah yuxusunda gördü ki, göydən altı öküz düş-dü. Bu öküzlər yerə nəçma* töküf və yiyif göyə çıxdılar. Şah yuxusundan durdu. Şahın bu yuxusunu heş kim yoza bil-mədi. Vəzir dama salınan oğlanı çağırıldı. Oğlan gələn kimi didi:

– Sizin yuxunuz belədi, çox aclıx olacax, çoxlu taxıl əkdirin.

Aclıx ili oldu. Bu oğlan taxılı paylayırdı. Bir də gördü ki, qardaşları taxılı almağa gəldilər. Yusif taxılı çuvala dol-du-ruy, köynəyinin içini qoyur. Qardaşlar öyə gəldixda atası ağla-yır və diyir:

– Yusifin iyi gəlir. Bu zaman kişinin gözləri açılıy. Ho, çuvaldan köynəyi çıxardı. Sora holar Yusifin yanına getdilər. Yusifi isə şah qoydular.

53. İsgəndər Zülqədəri

Keşmiş zamanlarda İsgəndər adlı bir padşah varmış. O, dəryada balıxlardan da xərc alarmış. İsgəndər Zülqədər bütün heyvanların dilini bilirmiş. O, həmişə seyrə çıxar, gününü xoş keçirərmiş. Bir gün yenə gəzməyə çıxiy və bir gəlinə rast gəliy. Gəlinin gözəlliyi padşahı valeh ediy. İsgəndər, Nəzakət adlı həmin gəlinə elçi göndəriy. Nəzakət elçilərə cavaf veriy ki, əgər İsgəndər quş iliyindən, quş sümüyündən ikimərtəbəli bir minarə tikdirse, gedərəm hona. Hər növ quşun öz başçısı vardı. İsgəndər başçılara əmr edif quşları qırdırdı. Bütün quşlar əmrə tabe oldu, bircə

bilabittan²⁰ yox. Padşah bilabittanın yanına qar-ğa göndərdi, bilabittan gəlmədi, at göndərdi bilabittan gəl-mədi. Lakin it göndərəndə itlə gəldi. Gələndən sora hona İs-gən-dər sual verdi:

– Niyə qarğa ilə gəlmədin?

Bilabittan cavaf verdi:

– Qarğaya balaca bir yalama atanda uçuf qaçış. Atla da hona görə gəlmədim ki, atın etibarı yoxdur. Üstündə qoçax bir cavan oturuy. Honu vursalar, oğlan yixılanda at qaçış gedər, diməz ki, yiyyəm harda qaldı? İtlə hona görə gəldim ki, it etibar-lıdır. Yiyyəsi honu döysə də qapını buraxıf heş bir yana getmiyi, çöldən gələn nə canlı-cinli olsa, honun qavağına hürə-hürə çıxıy.

İsgəndər gördü ki, bilabittan çoxbilmışdır. Odur ki, hondan soruşdu:

– Xarabalıx çoxdur, abadlıx?

Bilabittan cavaf verdi:

– Xarabalıx.

İsgəndər yenə soruşdu:

– Neyçün?

Bilabittan didi:

– Hona görə ki, xarava xaravadı, abadlıxlar da xaraba olacax.

– Bəs yaxşı dünyada arvad çoxdur, yoxsa kişi?

Quş didi:

– Arvad çoxdur. Hona görə ki, arvad arvaddir, arva-dın sözüylə oturuf duran kişi də arvaddir.

İsgəndər Zülqədər bilabittanı bılıkli olduğuna görə bü-tün quşlara başçı təyin elədi. Minarənin tikilişini yarımcıq qoydu. Bunu eşidən Nəzakət İsgəndərə sifariş göndərdi:

– Mən sənə gəlməyə raziyam. Ancax minarəni başa çat-dırmış olsaydın, sənə getməzdim. Beləlixa, İsgəndər Nə-za---kətlə evləniy, quşların canı qutarıy.

54. Keçəlin Uffaya qələbəsi

Biri vardı, biri yoxdu. Çox uzax bir diyarda bir qarı və honun bir keçəl oğlu yaşıyirdi. Bi gün keçəl anasının yanına gəlif diyi:

– Ana, səncə haburalıxdə ən varlı kimdi?

Anası əlbəttə, padşahımız, diyi.

– Helədisə, ho padşahın qızına elçi get.

Anası çox diyi, keçəl eşitməyi ki, eşitməyi. Səhərsi günü keçəlin anası gedif elçi daşının üstündə oturuy. Padşah görү ki, elçi daşının üstündə bi yoxsul qarı oturuf. Qullux-çuları çə-ğirif diyir ki, gedin, ho qariya yimax verin. Qarı diyir ki, mən padşahı görmax istiyirəm. Padşah məcbur oluf qarını çağırıy, istəyini soruşuy. Keçəlin anası ədəb-ərkanla salam verif diyi:

– Oğlum sənin qızını istiyi.

Padşah deyir:

– Keçəl olanda nə olar. Mənim bi əhdim var. Kim Uf-fa-yın dualarını oxuyuf, öyrənif gəlsə, mən qızımı hona ərə verə-cağam.

²⁰ Birəbitdən quşu

Keçəlin anası əli yanmışdıxda qaçif gəlif oğluna xəvar veriy. Keçəl diyi:

– Heləmi, didi? Yaxşı oldu. Yüngülvari yimax düzəlt, mən gedim.

Keçəl az gediy, çox gediy, axırdı gəlif bi bulağın başına çatıy. Oturuf dincini almax istiyor. Təsadüfən “uffay, qıçım” diyəndə göy guruldayır, bulağın suyu aşif-daşıy. İçindən Uffay çıxıf, keçəli götürüf yenidən içəri giriy. Bula-ğın içində gözəl bi imarətə gətiriy. Keçəl biliy ki, Uffay didixları budur. Helə ki, düz bir il Uffay keçələ dərs diyi. Bir ili bitəndə Uffay keçələ diyi ki, mən iyirmi günləx səfərə gediyəm. Hazırlaş, mən gə-lənə kimi. Səndən imtahan götürü-rəcəğam. Yaxşı bilsan, evinə buraxaram, yoxsa yox. Uffay gediy. Uffayın gözəl-göyçax bi qızı oluy ki, sən dimə çoxdan ho qızın keçələ gözü düşüfmüş. Ho keçələ diyi ki, sən atamın suallarına bilsən də cavaf vermə. Əgər düzgün cavaf versən, sənin taleyin otuz doqquz iyidin taleyi kimi acınacaxlı olacax.

İyirmi günün tamamında Uffay gəlif keçəli imtahan ediy. Nə soruşuy, keçəl diyi honu yaxşı bilmirəm.

Uffay diyi:

– Oğlan, saa düz bir il dərs verdim, ho boyda vaxta bir şey öyrənmədinmi?

Diyi: Yox.

– Yaxşı, oğlan, mən səni evinizə buraxıram. Əgər eşit-səm-eləsəm ki, mənim dualarımla bir iş-zad görüb-sən, hon-da məndən incimə. Yerin altında da olsan, səni ax-tarif tapa-cağam.

Keçəl hələ yolda qalsın, sizə kimdən diym, kimdən danışım, gözü yaşlı qalan keçəlin anasından. Keçəl gedən gündən hər gün padşahın yanına gəliy. Oğlundan xəvər istiyirdi. Bi gün yenə də hordan gözü yaşlı qayıdanda bir at honun qavağından çəkilmir. Hara gidiy, dalına düşüf gəliy. Sən dimə bu keçəlmış. Uffayın öyrətdiği duaları oxuyuf özünü ata döndərifmiş. Helə-helə keçəl özünü gah ökizə, gah da qoça döndəriy. Anasından qa-vax gəlif öydə oturuy. Anası keçəli görəndə gözlərinə inan-mıyı:

– Ay mənim öyimin yaraşığı, havı günə kimi sən harda qalmışdin. Öyə gələndə qarşıma at, öküz, qoş çıxdı. Nə elədim tuta bilmədim.

Oğlu həqiqəti açif diyi. Keçəl özünü ata döndərif diyir ki, ana, məni bazara çıxarıf sat. Amma noxtamı satma. Arvad ke-çəli qoş cildində bazara çıxarıy. Amma noxtanı satmayı. İkinci gün keçəl dua oxuyuf özünü öküzə döndəriy. Anasına diyi ki, neçə qiymət disələr də, çatını vermə. Öküzə müştəri çıxsa da, keçəlin anası çatını vermiyi. Diyi ki, mal-qaram çoxdu, amma çatım yoxdu. Bi vaxdı Uffaya xavar çatıy ki, bəs filan bazarda bi arvad öküz satıy. Amma sora-dan alınan heyvan yoxa çıxiy. Üçüncü həftə keçəl anasına diyi ki, mən dua oxuyuf özümü qoça döndərcəğam. Məni bazara çıxart sat, ama kəndiri ver-mə. Elə ki, arvad qoçu bazara çıxardıy, Uffay gəliy diyi ki, min manat veriyəm, kəndiri də sat, arvad razi olmuyu. Uffay - iki min veriyəm, – diyi.

Keçəlin anası pula şirnikləşif qoçu da, kəndiri də satıy. Uffay qoçu aparıf bi ağaca bağlayı ki, gedif piçax gətirif kəs-sin. Elə ki, Uffay gediy, honun qızı gəlif keçələ diyi ki, duanı oxu, quş ol, uç. Atam səni tutmasın. Keçəl duanı oxuyuf qırğı oluf, uçuf gəlif padşahın çıynınə qonuy. Uffay da bir balaca uşax oluf gəlif padşahın hüzuruna ki, ho quşu ma vər. Uşaşa nə veriylər, götürmüyü. Helə bircə honu diyi ki, ho quşu ma verin. Padşah quşu uşaşa verəndə keçəl özünü dariya döndəriy. Uffay da kürt oluf cüçələrinən darını dənnə-mağə başdıyi. Təsadüf bi dari qalıy. Keçəl dua oxuyuf özini bi milyon çäqqala döndəriy. Uffayı yiyir. Elə ediy ki, Uffayın bi qırıx da olsun qanı yerə sıçramasın. Əgər sıçrasayıdı, Uffay dua oxuyuf tezədən dirilə bilərdi. Sonra keçəl əvvəlki vəziyyətinə qayıdyı. Padşah honu tanıyı. Keçəl başına gə-lən-ləri padşaha danışıy. Padşah qızını veriy keçələ. Padşahın qızı keçələ getmax istəmisi. Keçəl başa düşüy ki, əngəl honun keçəl olması ilə əlaqədardı. Bi dua oxu-yuf gözəl bi oğlana çevriliy. Belələixla, qırıx gün, qırıx gecə toy oluy. Holar horda yiyif-içif kef eləsinnər, biz də haburda yiyif-içax.

55. Sehrlı başmaq

Qədim zamanlarda bi zalim şah yaşayırıdı. Honun üş fərsiz oğlu oluy. Bi gün şah ölüy. Oğlanlar hər şeyi satıylar. Böyük qardaş kəndi gəziy ki, öyə yimaxdan-içmaxdan gətir-sin. Amma nə qədər gəziy heç nə tapmıy ki, tapmıy. Ho biri gün ikinci qardaş gediy. Ho da heş nə tapmıyif qayıdır. Üçüncü günü kiçih qardaş çıxiy. Gəlif xəlvəti kəndin aya-ğindək meçitə giriy. Divardan asılmış xalçanı götürüf çıxiy. Helə ki, qapıdan çıxiy, üzünə nəfəs deydığını duyur. Oğlan xalçanı qoyuf nəfə-sin dalınca qaçıy. Qaş tutdum, qaş tutdum diyə-diyə nəfə-sin dalınca qaçıy. Əlinə bi başmax tayı keçiy. Birbaşa zərgərə gediy. Zərgərə diyi ki, habu başlığı sağa veri-yəm, ma pul vər. Zərgər başlığı götürüf oğlanı məhkə-məyə veriy. Diyi ki, bəs havı oğlan mənim başma-ğımın tayını oğurlayıf. Oğlan məh-kəmədən vaxt istiyor. Yalannan diyi ki, bəs başlığıñ tayını inişil bi ölkədə satmışam. İzn verin gidim tapım. Helə ki, Tahir atına minif uzax bi vilayətə çıxiy. Gedif çıxiy bi ölkəyə. Ho bi qarının öyünə qonax oluy. Qarı unu əliyif, çəpəl suyu töküf hona yimax eliyir.

Oğlan soruşuy:

– Yimağı niyə helə bişirdin?

Qarı:

– Ay oğul, neçə ildi su üzünə həsrətix. Görüm bizi su üzü-nə həsrət qoyanın əllərinə sim, ağızına qıfil yamansın.

Qarı neçə illərdi nəhəng bi əjdahanın dağdan gələn suyun qavağını kəsdiyini diyir:

– Ay bala, nə başını ağıridım, kənddə artıx adam qalma-yıfdı.

Oğlan qaridan soruşuy:

– Savax kimin növbəsidi?

Qarı diyi ki, bəs padşahın qızının növbəsidi. Tahir diyi ki, get padşahın qızına di ki, savax honun əvəzinə mən gidi-rəm. Tahir savah tezdən çıxf padşahın qızını qarşılıyı. Əjda-haya gətirdiyi yimağı alıf gediy. Tahir əjdahaya diyi:

– Kafir, dur suyun qavağından!

Əjdaha qəhqəhəylə gülüf diyi:

– Oğlan, gücünü göstər görüm.

Tahir əlindəki qılıncla əjdahnın düz başının ortasından elə qoyur ki, əjdahanın başı düz iki yerə ayrılır. Əjdaha ölüy. Sən dimə, padşah əhd eliyifmiş ki, kim ho əjdahanı öldürsə, qızını helə ho adama verəcəkdir. Hamı yalandan diyi ki, əjda-hanı mən öldürmişəm. Axır bəlli oluy ki, əjdahanı öldürən Tahir özü-dü. Padşah Tahiri hüzuruna çağırif diyi ki, sən xalqımı havı zulumdan qurtardın. Nə ki, var-döylətim var ikiyə bölürəm.

Tahir diyi:

– Qıvleyi-aləm sağ olsun, mənə filan başmağın tayı lazımdı.

Padşah diyi ki, yox, oğul, ho didiğin əmanət mənim xəzi-nəmdə yoxdu. Tahir kor-əlac gəlif yenə bir gecəlik qarı-nın öyü-nə qonax oluy. Tahir görüb ki, qarı nənə yimax hazırlıya-hazır-laya ağlıyı.

Tahir soruşuy:

– Qarı nənə, niyə ağlıyırsan? Dərdin nədi?

Qarı diyi ki, eh, ay oğul, mən ağlamayım, bəs kim ağla-sın? Qırx gündü padşahın oğlu ölüfdü, hər gün bir iyid onun qəvrinə keşik çəkiy. Amma səhərsi ölüsünü təpiyilər. Bu gün mənim oğlumun növbəsidi. Tahir diyi ki, ay nənə, ağrin alım, savahdan helə hona ağlıyırsan? Sən işini düzəl-miş bil. Get oğ-luna di ki, rahat yatsın, mən honun əvəzindən keşik çəkərəm.

Axşam oluy, Tahir qəvirənləxa gəlif busuy. Gecə-nin bi aləmində görüb ki, bir atlı gəliy, helə bil ki, ildirim göydən ye-rə şığıyır. Yaxına çatanda görüb ki, bi qızdı, yeddi göz istiyir duruf xətti-xalına, gül camalına baxsın. Qız heş kimin olmadı-ğına əmin oluf, əlindəki qamçını qəvrə ilişdiriy. Qəvir açılıy, qamçını tabuta üç dəfə vuruy tabut açılıy. Oğ-lan ayağa duruy. Qız diyi ki, alırsan al məni, yoxsa öldürəm səni. Oğla-nın razı olmadığını görəndə yenidən qamçını vuruf öldürüy. Tabutu bağ-liyif getmax istiyəndə oğlanla qarşılaşış. Çox vuruşdan son-ra qızın qamçısı oğlanın əlində qalıy. Qız qaçıy. Səhərisi gün Tahir gəlif qarının yanına.

Qarı:

– Ay başına dönmə, ay oğul, sağsanmı, vallax möcü-zədi.

Tahir diyi:

– Qarı nənə, get padşaha dinən ki, oğlunu da, qırx iyidi də dirildərəm. Ama mənim istədiyim bir şeyi ma versin.

Qarı əliyanmışdixda padşahın yanına gəliy. Olanları hona xavarlıyır. Padşah diyi ki, mənim varım-yoxum, hər şeyim peş-kəşdi hona.

Oğlanı qırx iyidlə bərabər padşahın oğluna qamçını vur-maxla dirildiy. Padşax Tahirdən soruşuy:

– Oğlum, məndən istədiyin nə idi?

Diyi:

– Padşah sağ olsun, filan başmağın tayıni istiyirəm.

Padşah diyr:

– Oğlum, ho didiğin şey mənim xəzinəmdə yoxdu.

Tahir yola düzəliy. Yad bi ölkədə bi qarıya qonax oluy. Görüb ki, qarı yimax əvəzi ot bışırıy. Oğlan niyə bilməyi.

Qarı diyi:

– Ay oğul, qırx ildi ki, havırdə göy ot otlayırıx. Sən niyə bil-mirsən. Düz qırx ildir ki, ərzax gəmisi dənizin orta-sına çə-tan-da batıy. Ho nə işdi bilmirıx.

Tahir diyir ki, qarı nenə, get padşaha di ki, mənim diyə-cə-yim şeyi versə, mən gəmini keçirərəm. Amma gəmi batan vaxtı ma desin. Söhbət şaha çatıy, razi oluy. Gəminin batdığı məqamda şah göstəriy, kənara çəkiliy. Oğlan görkıy ki, bi qız barmağından dərtif gəmini əyir. Oğlan qızla vuru-şanda həmin barmağındakı üzih oğlanın əlində qalıy. Qız qaçıy. Şah var-döylətini Tahirə əmanət veriy, diyi ki, sənin axtardığın başma-ğın tayı dənizin ortasındaki qalanın içiñ-dədi. Sən hora ançax su qalxdığı zaman girə bilərsən. Tahir sağollaşıf gəliy dənizin sa-hi-linə helə ki, su qalxıf-eniy. Tahir suynan bərabər qalxır-düşüy qalaya. Qala, nə qala, qırx yeddi göz istəyir ki, tama-şasına dura. Qırx otax yan-yana düzülüf. Özü də hər təref qızıl-dandı. Helə ki, Tahir gəlif qırxıncı otağa çatıy, görkıy ki, bi qı-zıl məcməidə plov qoyulufdu. Üş dənə də qaşix. Ama heş kəs yoxdu. Helə bu zaman səs gəliy. Tahir tez gizləniy. Görkü, üş qız gəliy. Qızlar, nə qızlar. Dünya malına dəyərlər. Böyük bacı dərdli-dərdli sözə başdayır. Diyi ki, eh qızlar, siz də diyirsiniz ki, dərdim var. Mənim günümədə olsaydım, nə elərdiz. Qızlar so-ruşuyalar ki, ay bacı, nə olufki? Böyük bacı, xeyli vaxtdır mən başmağımın tayını filan meçitin yanında salmışam. Mənim başmağım tayını götürən oğlan olsaydı, mən hona ərə gedər-dim.

İkinci qız diyir:

– Mən qırx ildir ki, bi padşahlıq yimax əvəzi ot otla-dır-dım. Mənim barmağımdan sehirli üzisi mərdhaxla vuru-şuf alan, xalqı ağ günə çıxaran oğlan olsaydı, mən ho oğlana ərə gedəydim.

Üçüncü qız diyi ki, mən də neçə ildir ki, bi padşahın oğlunu qamçımıla sehirləmişdim. Mənim qamçımı əlimdən alan oğlan olsaydı, mən hona ərə gedəydim. Helə ho zaman Tahir gizləndiği yerdən çıxıf, salam verif diyir ki, siz didiğiniz oğlan mənəm, al sənin başmağın, bu sənin qamçın, bu da sənin üzüyün. Oğlan başına gələnləri qızlara danışır. Böyük qız diyi ki, mən havı başmaxdan nə qədər desən verərəm saa, düz arxamca gəl. Qız Tahiri qızıl başmaxla dolu bi otağa aparıy. Tahir istədiyi qədər qızıl başmax göti-rəndən soram dörd dənə göyərçin libasına girif Tahirin vətəninə gəliylər. Tahir görküy ki, qardaşları lap acınan ölüy-lər. Pəri qızlar istədixləri naz-neməti oğlanlara veriyilər. Tahir gidif məhkəmədə zərgərin haqsız ol-duğunu sübut ediy. Honu bağışlıyır. Hela ki, qırx gün, qırx gecə toy ediyilər. Hər qardaş bir bacını alıy. Holar şad-xüravan oluf horda qalsın-nar, biz də havırdə...

56. Yeddi qardaş

Yuxarı tabun yuxuluyur,
Çaylax tavun çay içiy,
Aşağı tabun aş yiyyi,
Habu işdən xalxa nə var?!

Biri vardı, biri yoxdu. Yaxın keşmişdə bir kişinin az-çox yeddi həddi-buluğa çatmış oğlu oluy. Kişi istiyir ki, oğlanlarına toy eləsin. Hoları çağurif məqsədini bildiriy. Oğlanlar diyirlər, bəs, ata, bizə yeddi bacı tapmasan, evlən-mırıx. Kişi çox diyi, qardaşlar az eşidiy. Axırda kişi ayağına dəmirdən başmax gi-yinif yola düzəliy. Kiçih oğlu Rüstəm atasının qavağına gəlif diyi ki, bəs ata, iki yol ayarında qavağına bi bulax çıxacax. Yorulsan, otur horda, dincini al, suyundan içif susuzluğunun yatır. Amma nəbadə qayıdanbaşı bulağın suyundan içəsən ha... Atası oğlanlarıyla sağıllaşif yola düzəliy. Gəlif oğlu diyən bulağın başına yetişiy. Dincini alif suyunu içif yenidən yola düzəliy. Çox getdixdan soram kişi yolda bi dərdli adama rast oluy. Kişi dözmüyuf honun dərdini soruşuy. Kişi diyi ki, bəs yeddi qızım var, nə qədər elçi gəliylər getmirlər. Diyirlər ki, yeddi qardaşa ərə getmə-liyix, hindi bilmirəm mən nə edim. Başına haranın külüünü töküm. Kişi diyir ki, elə sən mənə la-zım olan adamsan. Allah özü səni ma yetirdi. Mənim də yeddi oğlum var, diyirlər ki, yeddi bacını almaliyix. Havı xavardan sora elə bil qızların atasının kefi kökəldi. Didi:

– Gözlə, gedim qızlarımı gətirif sa verim apar. Daha ma elçi-zad gəlmax lazımlı döyüll.

Kişi gözdiyir, qızlar gəliy. Götürif qızları aparıy. Gəlif həmin bulağın başına çatıy. Əyilif su içmax istiyəndə bi yekə əjdaha çıxıf yeddi qızı alıf, diyi get kiçih oğlunu ma gətir, qız-larını verim, diyif yox oluy. Kişi kor-naçar öyə qayıdiy. Başına gələnləri oğlanlara danişıy. Kiçih oğlan atasına diyi ki, ata, mən saa demişdim axı elə eləmə. Yaxşı, yolcu yolda gərax. Ke-çənə güzəşt diyirlər. Helə ki, oğlan gəlif bulağın başına çatıy, əjdaha çıxıf qızları qaytarır. Oğlanı götürif suya cumur, oğ-lanla şərt kəsiy ki, sən maa Çin padşahının qızın gətirsən, ha-burdan çıxa bilərsən, yoxsa yox. Oğlan ayağına dəmirdən baş-max giyif yola düzəliy. Az gidiy, çox gidiy, dərə uzunu yol gidiy. Gəlif çıxıy bi çayın kənarına. Qulağına səs gəliy. Qulax asanda görү ki, çayın kənarında bi qarışqa az qala ki, boğul-sun. Tez gəlif qarışqanı sudan çıxarıy. Qarışqa dil açıf diyi ki, bu yaxşılığının əvəzi olarax mən sa bi tük verəcəğam. Oğlan yola düzəliy. Çox keşmiyi qarşısına bi kişi çıxıy. Görү ki, qulaxları fil boyda olan bu adamabənzər kişi qulağını yerə diriyif nəsə dinşiyir. Oğlan salam verif diyir. Yerin üstündə, altında nələr baş veriy? Filqulax kişi gülüf diyi:

– Məni özünə yoldaş elə, sora bilərsən nə baş veriy.

Oğlan:

– Yoldaş nədi, qardaş edərəm, diyi.

Fılqulax adam oğlandan hara getdiğini xavar alıy. Məq-sədini biləndə diyi ki, düz yüz ildi ki, mən həmin əjda-hanın əsiriyəm. Axır holar yoldaşlaşif yola düzəliylər. Qarşı-larna bi adam çıxıy, honu görüylər ki, ho adam bir addımı havırdə, bir addımı dağın başındadı. Salam verif salam aldixdan sora iri addımlı adam holara diyi ki, məə özünüzə yoldaş edin. Holar da diyirlər ki, ho nə sözdi diyirsən, yoldaş nədi, qardaş edərix. Helə ki, yola düzəliylər. Qarşılara bir dəniz çıxıy. Görüylər ki, bi kişi dənizin üstündə yatıfdı. Honu da özlərinə yoldaş ediyərlər. Holara yolu keçməgə qayıx lazımlı oluy. Dənizin üstün-də yatan kişi suyu üfürür bunlara yol açıy. Az gedif, çox yorul-duxdan soram Çin padşahının bağının darvazasna çatıylar. Nökərlər hoları götürif padşa-hın hüzuruna aparıylar. Oğlan mərdcəsinə niyə gəldığını diyi. Şah qızına elçi gələnlərə baxıf xeyli gülüf diyi ki, mənim şərtlərimi etsəz, istəyinizə çatarsız. Yoldaşların dör-dünnü də bi otağa salıf qavaxlarna bir pud buğ-dayla darını qarışdırif qoyuyalar. Şərt qoyuyalar ki, səhərə kimi ayıra bildiz, bildiz, yox ayıra bilməsəz, vay hali-niza olacaqdı.

Yoldaşlar, bız havı işi bacarmarız, diyif başlarını atıf ya-tiy-lar. Oğlanın yadına qarışqanın verdiyi tük düşüy. Tezcə ci-vin-dən çıxarıl yandırıy. Bir də görüp ki, cinni-cəfər qara qoşun qarışqa elə gəliy, elə gəliy, zərbdən yer titrəyi. Qarış-qalar tap-şırıga əməl edif yoxa çıxırlar. Səhər şah adamları gəlif ho işə mat qalıylar. İkinci tapşırıx veriliy. Oğlan bir hamam suyu əlindən içində bir damla dağıtmamax şərti ilə çınar ağacın başına çıxıf düşiməliyimiş. Sən dimə, hadisələrə kənardan fikir verən padşahın gözəl qızı xəlvətcə oğlanı çağırarax diyir ki, ağaca çıxanda bu üzüyü ho suya sal, düşəndə hona su sıçramaz. Helə də ediy. Çinardan düşəndə üzüyü sudan çıxarıy. Ho zaman bi damla su yanına düşüy. Bu damlanı görən şah diyi ki, havı iş düz olmadı. Gözümü yummadan çıxdığımdan bi damla atılıf, diyi. Bizdə göz yaşıyla su dammasını ayıran şəxs var, honu çağırax məsələni aydınlaşdırırsın. Axır ki, məlum oluy, bu, doğrudan da göz yaşıdır. Üçüncü tapşırıx dağın başına bir üzüh qoyurlar. Əgər padşahın adamları üzüyü tez götürsəyilər, yoldaşlar gəldixləri kimi də qayıtmalıydılar. İri addımlı adam bir addım atıf gidiy üzüyü götürüy. Bu tapşırıxdan da mərdlixla çıxan yoldaşlara hiylə qurmax üçün padşah vəzir-vəkilini yiğif məsləhət istiyor. Yoldaşları bir otağa salıf qapını qifiliyırlar. Otağın altda bi qızmar kürə qoyurlar. Yeri din-şiyən adam qula-ğını yerə diriyif, vəzir-vəkilin söhbətini eşidif yoldaşlarmı xa-vardar ediy ki, biz havırdə bisirif öldü-rəcaxlar. Dənizin su-yunu üfürüf içən adam diyi ki, havı iş mənim boynuma. Yaxın-lıx-dakı çayın suyunu elə üfürüf ağızına dolduruy ki, çay qupquru quruyur. Soram ağızındakı suyu isti kürəyə töküy. Beləlrixla, ölümün çəngindən xilas oluyalar. Bi vaxt padşahın adamları gəliylər ki, hoların ölülrəni götürüf atsınlar. Baxıf görüylər ki, nə ölü-zaddı, hamısı sağ-salamatdı. Padşah məcburoluf qızını oğlana verif yola salıy. Yolda oğlan hansı yolda-şıynan harda rastlaşır-larsa, helə horda da ayrılıylar. Qız soruşuy ki, məni özünə aparırsan, yoxsa əjdahaya? Oğlan aldadif diyi ki, özümə. Helə bulağın başına çatıylar əjdaha çıxıf qızı bir göz qırrı-mın-da alif aparıy. Oğlan öyə gidiy. Yeddi qardaş yeddi bacıyla toy eliyif xoşbəxt oluyalar.

57. Nəsir

Cincar girsi, şor xətəvi*,
Yesə hər kəs isti-isti,
Candan çıxar ağrısı,
Canı çıxar yoxsulun.

Biri variydi biri yoxuydu. Uzax keşmişdə bir qarı və ho-nun on dörd yaşında oğlu yaşıyirdi. On dörd yaşlı Nəsir nənə-sinnən halallaş� iş axtarmağa gidiy. Honun yolu meşədən dü-şüy. Az gidiy, çox gidiy, axır ki, bir kəndə çatıy. Yaylaxda na-xırçıya rast oluy. Dərdini hona açif kömax istəyir. Naxırçı bir ağanın öyüünü nişan verif diyi ki, ancax ho ağa səni işə götürə bilər. Ağa Nəsiri qarşılıyif hona buzoy-ları tapşırıy. Diyir ki, ay bitəndə pulunu da, gündə üş dəfə yimağını də verəcəğam. Nəsir ho vaxtdan öz işini görüb. Sən dimə, Nəsir Nuh peygəmbərin nəslindən olduğundan heyvan-ların dilini bilirmiş. Amma ho sirri heş kəsə dimirmiş. Bir gün Nəsir buzoyları suya aparanda qəfil qulağına səs gəliy. Görüb ki, suyun içində bi sərçə düşüf boğulmax üzrədir. Tez honu götürüf kənara qoyur. Sərçə dilə gəlif diyi ki, çox sağ ol, Nəsir. Mən sərçələr padşahının qızı-yam. Al habu tükü-mü, lazım olsam, yandır. Hüzurunda hazır olacağam. Nəsir tükü götürüf gidiy. Bir ay bitiy. Nəsir nənə-sinin yanına get-max istiyor. Ama ağa nə haqqını veriy, nə də ayın-oyunu. Helə diyi ki, tələsmə, gələn bazar gedərsən... Belə ki, oğlan gidə bilmiyi. Ağanın gözəl bir qızı oluy. Honun Nəsirə yaman-ca gözü düşüy. Sən dimə, Nəsi-rin də ürəyi bu qız-day-mış. Ağanın qorxusundan hona yaxın dura bilmirmiş. Nəsir buzoylarının yanında gecəli-yirmiş. Bir də gecəyarısı yuxu-dan ayılarda eşidiy ki, sarı buzoy qara buzoya diyi ki, dostum, xa-varın var, bizim Nəsir ağanın qızına aşiqdi, qız da hona. Ama Nəsir kasıf olduğu üçün qızə bir söz diyə bilmiyi.

Qara buzov:

– Gör yazış necə müşil-mışıl yatıfdı. Xavarı yoxdu ki, honu qavaxda çətin imtahanlar gözdüyü.

Nəsir birtəhər səhəri dirigözlü açıf, ağanın yanına gəlif diyi ki, başına dönüm, ağa, nenəm ölüfdü-qalıfdı bilmirəm. Pul ver, gedim honu görim. Ağa – yaxşı, verərəm, – diyi. Vəzir-vəkilini yiğif Nəsirin başını əkməh üçün tədbir istəyir. Bu zaman qara vəzir diyi ki, gəl honun qarşısına şərt qoyax. Bir otağa salıf qapını da qıfillayax. Qum, dari bir də kəpəyi qatış-dırif tökax qavağına ki, hoları ayırsın. Yüz il qala baş çıxarda bilməyəcəkdir. Ağa qara vəzirə diyi. Nəsiri çağırif tapşırığı ve-riy-lər. Qaranlıx otağa qumun, darının kəpəyin içində qalan Nə-sirin qəfil sərçənin verdiği tük yadına düşüy. Tez cındırından cin hürkən civindən çıxarış yandırıy. Bir də görüb otağın tava-nından böyük bi deşih açılıf. Hordan cinni-cəfər qoşun sərçə oğlanın hüzurunda hazır oldu. Qoşun başçısı diyi ki, sən get rahat yat, biz havranı elə təmizlə-yəcəyix ki, heş bir dənə də qalmaz. Helə ki, səhər açılıy. Nəsir yuxudan ayılıf görüy ki, otax elədi, hər yerdən gül yağıy. Üş meşux da öyin bi küncində qoyulufdu. Helə ho vaxtı qapı şiddətlə açılıy. Vəzir-vəkil me-şox-lara baxıf əvvəl-cə inanmırlar. Helə ho vaxı məhlədə bi çığır-bağır düşüy ki, gəl görəsən. Bir də görüylər ki, ağa başına döyə-döyə gəliy. Diyir ki, mən başıma haranın külünü töküm, gözümün ağı-qarası bircə qızım vardı. Ho da ağaçdan yıxılıf qorxudan lal oluf. Nə qədər həkim gəliy, çarəsini bilmiyərlər. Yenə Nəsirin əmək haqqı yaddan çıxıy. Nəsir dərdli-dərdli buzoyları örüşə aparyi. Uzanıf ağızı yuxarı yatiy. Bir də yuxuda görüy ki, Dağıstanda gözəl bi bağdadı. Başını qaldıranda baxıy bi nar ağacının altında duruf. Ətri aləmi bürüyüf. Helə ho vaxtı iki göyərçin gəlif nar ağacının başına qonuyalar. Biri o birinə diyi ki, bacılı-bacılı, bilirsən bu narın bir giləsini yeyən adamın gur səsi oluy. Lal adamların dili açılıy. Ho biri göyərçin də cavaf veriy ki, bacılı-bacılı, ama habu yerin padşahı da elə ho səvəbdən hər gecə habura üç başlı əjdahanı qoyur ki, keşih çəksin. Bacılı-bacılı, gəl gedax, görüsən göyü bulud aldı - bu xəvərdarlıxdı. Göyərçinlər uçuyalar. Nəsir görüy ki, ildirim çaxdı. Bi yekə əjdaha adam-badam iyisi gəliy, diyif ağaca sarı elə gəliy, elə gəliy. Elə bil qudur-muş qurda bənzəyir. Helə ho vaxtı Nəsir yuxudan ayılıf görüy ki, buzoylar baş-başa verif danışıylar. Qulax asanda eşi-diy ki, Nəsir bilmiyi, sevgilisinin dərmanı yalnız Dağıstan mə-ka-nındakı gözəl bağın narındadır. Əgər honu gətirə bilərsə, sev-gilisinin dili açılar.

Sarı buzoy:

– Eh, qardaş, yazış Nəsir hardan bilsin ki, Lalə honu necə sevir.

Qara buzoy:

– Nəsirin fərasəti olsa, ağanın qavağına şərt qoyar. Diyər ki, qızı ma verin, gedim. Onsuz da honu qara keşış mütlax gön-də-rəcəkdir.

Nəsir tez buzoyları gətirif ağıla salıy. Xidmətçilər gəlif əliyanmışdıxda Nəsirə diyirlər ki, ay öyü tikilmiş, səhərdən səə axtarırıx. Bəs ağa yuxusunda görüp ki, bir dərvish hona diyif ki, qızının dərmanını yalnız Nəsir bilər. Ama gərəx qızını Nəsirə verəsən. Nəsir ağanın yanına gidiy. Diyil, bu nə məsələdi. Nəsir şərtini ağaya diyif yola düzəliy. Helə ki, gidiy. Qara keşış ağa-nın başını bişirif diyi ki, ho yoxsulun birinə qız verəssən. Gə-lər, dərman eliyər, soram honu elə bi gedər-gəlməzə göndərəx ki, bir də qayıtmaz.

Nəsir az gidiy, çox gidiy, gəlif bi meşəyə çatıy. Helə ki, palid ağacının altında oturuy, qulağna bir səs diyir:

– Kömax eləyin!

Bi də çönəndə görüy ki, bi div balasıdır. Ayağına odun par--çası batıfdı. Tez gidiy ayağından odunu çıxarıy. Getmax isti-yəndə div balası:

– Getmə, Nəsir. Mən səə başına gələnləri bilirəm. Sən haburda gözlə, üçüncü günün tamamında mən sənə nari gəti-rərəm.

Razılaşış arılıyalar. Nağıl dili yüyrəh olar, diyiflər. Üçün-cü günün tamamında divin balası gəliy. Bi xurcun narı Nəsirə verif diyi ki, götür bu tükümü də havaxt dara düşdün yandır, külünü iyə, köməyinə gələrəm. Oğlan xurcunu götürüf ağanın məkanına gəliy. Birbaşa Lalənin otağına gəlif narın birisini hona yidiriy. Lalə bülbül kimi dil açıf birinci oğlana olan sev-gi-sindən danışıy. Əhd-peyman eliyif arılıyalar. Ağa biləndə qızının dili açılıfdı.

Nəsiri çağırıf diyir:

– Oğlan, nə istəsən verərəm, ama qızımı yox.

Nəsir:

– Maa dünya malı lazım döyil, ağa. Heş kəsə qismət ol-mu--yuf, var-döyləti özümlə qəvrə aparasiyam? Mənə sənin qı-zın lazımdır.

Ho sözdən qəzəflənən ağa əmr ediy. Nəsiri zindana sal-sın-lar. Bunu eşidən Lalənin ah-fəğanı aləmi bürüyü. Sən dimə, qara vəzirin bir çirkin oğlu varmış. Qara vəzir Laləni oğluna alif hakimiyyəti əlinə keçirmək istiyirdi. Üş gündə ağanın başını necə bişirirsə, axmax ağa bu izdivaca razı oluy. Qızını çağırıf fikrini bildiriy. Lalə diyi ki, ata, mən Nəsirdən başqasna yüz il qala getmərəm. Ağa əsəbləşiy:

– Artıx danışma, hazırlaş, sabah toyundu.

Lalə bilmiyi nə etsin. Tez keşihçilərə qızıl verif gecəy-nən zindana gəliy. Əhvalatı Nəsirə danışıy. Nəsir hona ürəh-dirəh verif diyi ki, qorxma, hazırlaş, savah gidirix. Daha soruşma. Lalə qayıdıy otağına.

Nəsir tez divin verdiyi tükü yandırıf külünü iyələyir. Ho sahat div hüzurunda hazır oluy. Div diyi ki, mən hər şeydən xəvərdəram. Savah səhər ikinizi də əvvəl göründü-yü-müz me-şədə görəcəksiniz. Div yox oluy. Səhər açılıy. Toy təda-rükü görülsü. Baxıylar, nə Lalə var, nə də Nəsir. Sirr oluf qalıylar. Hoları gördüm diyən olmuyu. Axır qara vəzir bi naxırçının hoları meşədə gördüğünü diyir. Qoşun çəkiylər hora. Sizə kim-dən deyim, Nəsirlə Lalədən. Helə ki, gözlərini açıylar, göriylər ki, bir hündür dağla meşənin kəsişdiyi yoldadılar. Qara div də hoların hüzurunda hazırlı. Div holara diyi ki, gəlin əvvəlcə sizi qalaçaya aparım. Mənim qırx otağım var. Nə qədər istəsəniz ləl-cəvahirat götürərsiz. Bir azdan ağanın qoşunu havırdə ola-cax. Div tilsim oxuyur, dağ aralanıy, gözəl imarət göriylər. İçəri girəndə qırx otax göriylər. Nə qədər istiyirlər ləl-cəvahirat götürüylər. Tezədən meşəyə qayıdanda görüylər ki, divlər me-şəni dörd tərəfdən üzüh qaşı kimi dövrəyə alıflar. Ağanın qoşunu pərən-pərən düşüfdü. Qara vəzir gizlənənə mağaza yer axta-rıy. Div honun başını divindən kəsiy. Ağa qızıyla Nəsirin aya-ğına döşənif üzr istəyir. Şərt kəsiylər ki, bütün var-yoxunu Nəsirlə Laləyə verif qırx gün, qırx gecə toy eləsən, günahından keçirix. Yox-sa qanını qəltən edərix. Razılaşışylar. Gedif Nəsirin nenə-sini götürif toya başdırıylar. Qırx gün, qürx gecə tamam olanda yığışış nenəsinin məkanına gəliylər. Nəsir ayrılkən ağaya diyir:

– Sənin bütün günahlarından keçirəm. Sənin nə haki-miy-yətin, nə də var-döylətin mənə lazım deyil.

Sağollaşif-halallaşif nenəsinin məkanına gəliylər. Üş gün, üç gecə də horda toy eliyirlər. Şad-xürrəm yaşıyırlar. Holar hor--da qalsın, biz də havırdə sağ-salamat olax.

58. Ədalətli şah

Nağıl-mağıl diyərəm,
Şahqulunu döyərəm.

Qarşıma çıxan divi
Yolundan eyliyərəm.

Biri vaydı, biri yoxdu. Uzax keşmişdə, uzax bi mə-kanda Şah Abbas adlı bi ədalətli şah vardı. Ho hərdən dərviş palta-rında şəhərə çıxar, camahatın vəzyətini öyrənərdi. Bir gün şah əmr ediy. Bu gecə heş bi yerdə işix yanmasın. Əgər yansa, həmən öy yiyəsinin boynu vurulacaq. Həmin gecə şah əyninə dərviş paltarı geyinif təhcə şəhərə çıxı. Yolu bir daxmanın yanından keçəndə qulağına fəğan səsi gəliy. Ayax saxlıyif qulax asıy, eşidiy ki, bir qoca qarı həyatından giley-lənif diyir ki, ay Allah, gör hansı zəmanəyə qaldıx ki, öydə yimağa bir tikə çörəh tapılmışdır. Öləndən də soram dalımcə diyərlər ki, filankəs acıdan öldü. Şah horanı nişan alıf yoluna davam ediy. Az gidiy, çox gidiy, görəy ki, uzaxda bir işix yanır. Yaxına-yaxına görür ki, üş nəfər ocağın ətrafına yiğisif bir qoyunun leşini doğrular. Yaxınlaşış salam veriy. Honu dəvət ediyərlər ki, qonax olsun. Dərviş Şah Abbas gəlif oturuy. Yiyif-işdixdan soram dərviş Şah Abbas soruşuy ki, diyin görüm nə sənətin sahibiniz? Biri diyi ki, mən ho sənətin sahibiyəm ki, qırx il əvvəl gördüyüüm adamın səsindən tanıyıram. Biri diyi ki, mən qırx qıflı əlimi uzat-mamış açıram. Biri diyi ki, mən it dili bilirəm. Şahdan soruşular ki, bəs sən nə sənətin sahibisən?

Şah diyir:

– Mən ho sənətin sahibiyəm ki, sağ əlim sağ qulağımın divindən burnuma çatanda zindandakılar azadlığa çıxı.

Qul-dur-lar diyir ki, havu bizə lazım olan adamdı. Quldur-lar şahdan – sən bizə bu gecəlik yoldaş olarsanmı? – diyə soru-şuyalar.

Şah diyir:

– Yoldaş nədi, qardaş olaram.

Şah soruşuy ki, səfəriniz haradı? Diyirlər ki, şahın xəzi-nəsini yaracaqıx. Gəlif çatıylar Şah Abbasın imarətinə, görüylər ki, keşikçilər elə yatiylar ki, qulaxlarının divində top atsan, xavarları olmaz. Hodu ki, əlini uzatmamış qıffıları açan adam öz fərasətini göstəriy. Yoldaşlarının köməyilə hasarı aşif keçiy-lər. Bağa girəndə it hürməyə başdayır. İt dili bilən diyi ki, qorx-mayıñ, it diyir ki, oğrular cəhənnəmə, yiyəsidə içindədi. Ho-nun sözünə fikir vermiyif gidiylər, xəzinəyə girif istədixləri qə-dər qızıl oğurluyuf çıxıylar. Oğradıxlарını aralarında bölүy-lər. Səhərisi Şah Abbas şah libasında taxta çıxı. Əmr ediy ki, qariya istədixləri qədər azuqə versinlər. Soram da oğruların yerini diyif hüzuruna çağırıldı. Tez gedif arvad paltarı geyir, oğruları gətirən yolun üstündə duruy. Keşihçilər oğruları gətirif həmin yoldan keçəndə qırx il əvvəl eşitdiği insanın səsindən tanıyan Şah Abbası görif, səsinidinşiyif diyi ki, ə, yekə kişisən. Nə ar-vad paltarı giyinif horda oturufsan. Dur tez ol, bizi sağ əlin sol qulağımın divin-dən burnuma çatmamış zindana girmə-yə qoy-ma. Şah görəy ki, özünü tanıyacaxlar, tez aradan çıxıf şah liba-sında gəlib taxtda oturuy. Səsindən tanıyan diyir:

– Diməli, sən şahmışsan. Həvi nə işdi başımıza açmı-san. Hər kimsənsə kişi olan kəs sözünə əməl etməlidid. Tez ol. Sağ əlin sol qulağımın divindən burnuma çatmamış bizi zindana girməyə qoyma.

Şah:

– Tövbə edin ki, bir də ho işlə məşğul olmayacaxsınız. Honda sizi buraxıram.

Üçü də birdən şahın ayağına qapanıf and veriyərlər. Şah ho-ları bağışdayır. Hərəsinə bir iş veriy ki, bir də oğurlux etmə-sinlər. Helə ki, holar horda biz də havırdə qalax.

59. İlan ağacı

Qədim zamanlarda Cımcımaxda möhkəm aclıx oluy. Camahat bilmiyi ki, neynəsin. Bir kişi ailəni tərk edif iş dalınca gidiy. Az gidiy, çox gidiy, gəlif bir padşahın ima-rətinə çatıy. Padşahın nökərləri honu şahın hüzuruna apa-rıylar. Şah biləndə ki, kişi iş axtarıy, hona diyir ki, səni zindanın keşikçisi qoyu-ram. Bir il bitəndə bir abbası verəcə-ğam. Nağıl dili yüyrəh oluy, diyirlər. Şah honu hüzuruna çağırıf diyi ki, bir abbasını verim, yoxsa saa söz öyrədim? Kişi diyir ki, söz öyrət. Şah diyi ki, yol gedərkən ayağına ilişəni götür. Aparıf məhlənə at, xeyir taparsan. Beləlxla, iki il tamam oluy. Şah yenə kişini çağırıf diyir ki, bir abbası verim, yoxsa söz öyrədim? Kişi diyir ki, söz öyrət. Şah diyi ki, adını çəkmədən heş kimə heş nə vermə. Kişi diyir ki, yaxşı.

Bir il keçiy. Şah yenə kişini hüzuruna çağırıf soruşuy ki, sənə bir abbası verim, yoxsa söz öyrədim? Kişi yenə diyir ki, söz öyrət. Şah diyir ki, bir məclisə düşəndə yerini bil. Kişi diyir ki, yaxşı. Şahla halallaş� ayrılıqlar. Kişi pulsuz-parasız yola düşüy. Öyinə az qalmış yolda ayağına nəsə ilişiy. Baxıy ilandı. Atmax istiyində şahın sözü yadına dü-şüy. İlani tutuy, məhləyə çatanda həyətə tullayı. Öyə gəliy. Arvadı görəy ki, kişi əlibos gəlif. Kişi bunu hiss etcək arvadına diyir ki, arvad, qorxma, kar-van gələcəh. Arvadına yalan danışlığı üçün kişi səhəri diri-gözlü açıy. Səhər duruf görüy ki, iləni tulladığı yerdə elə bi ağaç bitifdi ki, hər cürə rəng saçıy. Hami honun tamaşasına yiğilfdı. Helə ki, ağacın tamaşasına duranlardan pul alıf sora tamaşa buraxıy. Bir aya elə varlanıy ki, məmləkətdə honun kimi ikinci döylətli tapılmışdı. Bu diyarda sən dimə paxıl birisiyişmiş. Kişinin getdixca varlanması honu təəccübləndiriy. Düşünüy ki, ho ağacı gərəx mütlax ələ keçirəm. Birbaşa kişi-nin yanına gəlif honu dilə tutuy. Görüy ki, xeyri yoxdu. Axırı diyir ki, dost, atalar yaxşı diyif, cıvində bir şey deyil, amma kö-nül bulandırıy. Mən üş aya kimi ağacın nədən əmələ gəldığını tapsam, birinci həyətə girəndə əlimi hardan, nədən tutsam, ho mənimdi. Yoxsa mənim var-döylətim sənindi.

Paxıl öyüñə qaydıy. Ağlına bir şey gəlməyi. Axır məcbur oluf bi köpəh qarıya pul verif, honu kişinin öyüñə sirri öyrən-mağə göndəriy. Qarı əlinə çəliyini götürüf kişinin imarətinin düz qavağına gəliy. Görüy ki, kişinin arvadı bağa seyrə çıxıfdı. Tez başını tutuf bərkidən ağlıyır. Kişinin arvadı Gülsüm ürəyi yumşax olduğundan tez qarının yanına gəlif halını xavar alıy.

Qarı:

– Ay qızım, neçə gündü iş axtarıram, tapmıram. Acın-dan ölürməm.

Arvadın yazığı gəlif diyir:

– Nənə, əlindən nə iş gəliy?

Qarı diyir:

– Hər nə iş disən edərəm. Təki məni saxla.

Kişiye ho xavar çatanda acığı tutuy. Qarıdan xoşu gəl-mə-diyi üçün honu öyündə saxlamax istəmiyi. Axır birtəhər razı oluy. Qarı yerini bərkidəndən sora Gülsümdən soruşuy:

– Ay qızım, bilmirsən, bu ağaç nədən əmələ gəlidid?

Gülsüm:

– Vallah, bilmirəm, – diyir.

Qarı təəccüflə:

– Bıy, qızım, bəs necə ər-arvadsız ki, ərin sənə heş nə di-mi-yifdi.

Qarının sözü Gülsümü fikrə salıy. Əri öyə gələndə baş-dırır sirri soruşmağa. Kişi nə ediy, arvad, əl çəkməyi. Axır məc-bur oluf sirri açıy. Helə ki, qarı arvaddan sirri eşidiy, qaçış əli yammişdixda paxılın yanına. Hamısını bircə-bircə honun ovcu-na qoyur. Paxıl səhər tezdən kişinin həyətinə gəliy. Gedif ağacdan yapışıy. Kişini çağırif diyir ki, mən bilirəm. Bu ağaç ilandan əmələ gəlifdi. Paxıl şərti xatır-ladıy.

Kişi diyir:

– Tələsmə, hələ vaxta on beş gün var. Vaxt bitəndə gəlif apararsan.

Kişi sözünü diyif birbaşa gidiy hona söz öyrədən pad-şa-hın yanına. Başına gələnləri söylüyür.

Şah soruşuy:

– Paxıl həyətə hardan keçif?

Kişi diyir ki, darvazadan.

Padşah da cavabında kişiyə başa salıy ki, paxıl hə-yətə girəndə birinci əlini darvazadan tutufdu. Yanına gələndə hona diyərsən ki, birinci əlin darvazaya dəyif honu da çıxart, apar. Kişi şahla sağollaş� öyinə qayıdıy. Yolu meşədən ke-çiy. Yo-rul-duğundan qoz ağacının altında oturuf dincəliy. Acdığın-dan xurcunundan yimax çıxarif yimax istiyor. Qula-ğına nalə səsi gəliy. Diqqət edəndə səsin quyu-dan gəldiğini eşidiy. Səsə doğru gidiy. Görüy ki, dərin bi quyunun ağızı böyük bir daşla qapanıf. Bitəhər başı qaldırif baxıy. Görüy ki, bir qadın iki ekiz uşağıyla bərabər quyuya salınıf. Qadın ağılıyif diyi ki, bir aydı ki, həm uşaxlarım, həm də mən sağ qalmışix. Məni bu bələdan xilas etsəniz, Allah da sizi xilas edər. Kişi tez ağacın yarpax-larından hörüh düzəldif quyuya salıy. Hoları bir-bir yuxarı çıxardıy. Xurcununda nə yimax varsa holaların qavağına qoyur. Qadın başına gələni danışıy. Diyir ki, bəs mən Yəmən şahının arvadıyam. Mən honunla evlənəndə söz vermişdim ki, hona iki ekiz oğul töhvə edəcəğam. Amma bir paxılın əvvəldən məndə gözü oldu-ğundan bir qariya qızıl verif məni öldürməyi tapşırıy. Diyir ki, mənə qismət deyilsə, heş kimə də qismət olmasın. Mənim göz yaşlarım o qariya təsir etdiğindən bax, məni gördü-yün bu quyuya saldırif, ağızını da daşla örtdüyüf. Bu ekiz uşax-larda haburda dünyaya gəlif. Kişi söz veriy ki, səni ailənizə yetirəcəğam. Axır kişi yiğisif holarla bərabər öyünə gəliy. Paxıl adamlı şərtin bitməsinə iki gün qalmış xəvər yayı-lır Yəmən şahının qoşunları dörd tərəfdən üzüh qaşı kimi hər tərəfi tutuf. Kişi qadını və övladlarını götürüf şahın qarşısna gidiy. Ər-arvad görüşüylər. Qadın başına gələni danışıy. Görü-şüf, halal-laşif ayrıılıqlar. Şah özüylə bərabər götürdüği qızıl dolu xurcunu kişiyə veriy. Helə bu vaxtı paxıl can-yan-mışdixda kişi-ni axtarır-mış ki, vədə tamam oluf. Gəlsin ilan ağacını hona versin. Şahın arvadı paxılı görən kimi tanıyor. Diyi ki, bu idi məni quyuya saldırıran. Kişi diyir:

– Şah sağolsun, bizim şərtimiz var. Şərtə görə paxıl adam həyətimə girəndə əlini birinci nədən tutsaydı, honun ol-ma-liydi. Ho da əlini birinci darvazadan yapışdı. Sora gəlif mənim çörəh ağacımdan yapışıy ki, bunu ver maa.

Şah əda-lət məhkə-məsi quruf, kişiyə haqq qazandırıy. Pa-xıl adam sürgün ediliy. Beləlixla, kişi xoşbəxt həyat sürüy. Ho-lar horda qalsın, biz də haburda. Diyax-gülax şənlənax. Ömrü-müzü vu-rax başa.

60. Məhəmməd

Qədim zamanlarda bi dərzi yaşayırıdı. Honun da bir Mə-həmməd adlı şeyirdi vardi. Şah Abbas vəzir-vəkili ilə birgə dərviş paltarında şəhərə çıxıy. Holar gəzə-gəzə gəlif dərziyə çatanda dərzi hoları qonax ediy. Məhəmmədə də diyi, sən işini gör. Məhəmməd işliyə-işliyə yuxuya gidiy. Bi vaxtı dərzi gö-rüy şeyirdi yatıfdı. Gəlif başından vuruf durquzuy. Məhəm-məd yuxudan duruf başdırıy danışmağa ki, gözəl vağyə görüb-düm, məni niyə yuxudan elədin, usta? Dərvişlər nə eləyiylər, Mə-həm-məd vağyəni danışmıyı ki, danışmıyı. Səhə-risi Şah Abbas şah libasını giyinif taxta çıxıy. Əmr ediy, filan yerdə filan ustanın Məhəmməd adlı şeyirdini gətirin. Şah mətləbi Məhəm-mədə anladıf gördüyü vağyəni soruşuy. Məhəmməd helə diyir ki, şah sağ olsun, mən sözümü bir dəfə diyirəm. Şah əmr ediy, honu yeddi ərşin dərinliyində quyuya salsınlar. Üş gün soram Şah Məhəmmədi gətirdif yenə yuxunu soruşuy. Honan eyni cavabı eşidəndə döydürüf yenə zindana saldırıy. Gecənin bir çağında Məhəmməd gözünə düşən işixdan yuxudan ayılıy. Görüb ki, yuxarıdan nazik işix şüası düşüy. Bi təhər yol tapıf yuxarı çıxıy. Şüşəni çıxarif baxıy ki, bi otaxda yeddi göz istəyir tamaşa edəsan. Sağa baxıy görüb, bi qız çarpayıda yatıf, ay görsə üzünə pərdə çəkər. Sola baxıy, görüb ki, bi qav aş qoyuluf, yanında da iki qaşıx. Məhəmməd sakit-sakit gedif, əl-üzünü yuyuf stola oturuy. Aşın yarısını yiyif, yarısını da qıza saxlayıy. Duruf qızın üzündən öpüf tezədən zindana qayıdıy. Səhərisi qız yuxudan duruf aşın yarısının yeyilib, üzündən öpüldüyünü gördüxda pərt oluy. Amma horda bi sərr olduğunu bilif, səs eləmiyi. İkinci gün yenə bu hadisə təkrarlanıy. Qız yenə də səs eləmiyi. Üçüncü gecə qız əlini kəsif duz basıy. Özünü qəsdən yuxuya vuruy. Helə ki, Məhəmməd yimağını yiyif, gəlif qızın alnından öpüf çıxmax istiyəndə qız honun qolun-dan tutuf diyir:

– Oğlan, nə cürət edif mənim otağıma yol tapıfsan?

Məhəmməd pərt oluy. Diyi, bağışla.

Qız diyir:

– Oğlan, görürəm, yəni huşlu-başlı oğlana oxşıyırsan. Yə--qin atamın acığına tuş gəlifsən. Başına gələnləri çəkin-mədən danışa bilərsən.

Sən dimə, bu qız padşahın gözünün ağrı-qarası bircə qı-zıy-mış. Oğlan başına gələnləri danışıy.

Qız diyir:

– Belə inadsan, cəzanı da çəkəcəksən... Bir yuxu nə olan şeydi ki, özünə hər gün bu qədər zülm verdiriysən.

Həmin gündən şah qızı Məhbub xidmətçini çağırif tap-şırıy ki, bu gündən sora xörəyi böyük qavda çək gətir. Məh-bubla Məhəmməd kefdə-damağda olsunlar, sizə kimnən diyim, kimnən danışım, Suriya padşahından, şahın qızına elçi gəliy. Şah Abbas elçiləri geri qaytarıy, Suriya padşahı Şah Abbasla şərt kəsiy. Bir diametr ağacı yonuf, oxley düzəldif diyirlər ki, əgər ağacın kök hissəsini müəyyənləşdirsələr, qız sizin, eks halda, bizimkidir. Şah Abbas şəhərə də adam qoymuyu. Ama heş kəs baş açmıyi. Təkcə Məhəmməd qalıy. Həmin gün Mə-həm-mədi sorğuya həmişəkindən fərqli olarax bir saat tez çağrı-riyalar. Məhəmməd tez qızın yanına gidiy. Məhbub hona:

– Bilirom, atam səni hona görə vaxtından tez çağırif ki, Suriya şahlığından mənə elçi gəliylər. Atam da məni vermiyif. Holar da şərt qoysiqlar. Şəhərdə adam qal-miyifdi. Ama heş kəs tapmayıf. Gəl sa öyrədim, get tap. Ama atamın qarşısına şərt qoy di ki, yeddi ərşin dərinliyində hamidan gizlində saxladığın qızını ma ver, diyim. Yoxsa dimiyəsiyəm. Helə ki, razı oldu, əlinə bi ip al. İpi ortalayıf bağla oxoleyə. Suyla dolu vannaya tut. Kök tərəf suyu özünə tez çəkəcəx.

Məhəmmədi gəlif aparıylar. Ho özünü hər şeydən xəvər-siz kimi aparıy. Şaha diyir ki, şah sağ olsun, özünü yormu-yun, mən yuxunu sizə danışmıyacağam.

Şah diyir:

– Cəzanın öz məqamı çatacax. Hindi sən bizi başqa işdə lazımsan.

Şah hona vəziyyəti başa salıy. Məhəmməd hona şərtini diyi. Şah qəzəbləniy. İstiyi ki, götürüf yenidən zin-dana salsın. Vəzir ortaya çıxıf şaha diyir:

– Şah sağ olsun, özünüz bilirsiz ki, Məhəmməd inaddı. Öz bildiyini edəcax. Bir qız nədi ki, honu əsirgəyirsən. Təki siz biyabır olmayın.

Şah razılaşıy. Məhəmməd bir vanna su, bi də ip istəyir. İpi ortalayıf suya salıy. Qızın didiği kimi ağacın kök hissəsi suya gidiy. Suriya şahının göndərdiği adamlar düzgün cavabı eşidif geri dönüylər. Şah yenidən yuxunu souruşuy. İnad elədi-ğını görəndə tezədən zindana saldırıy. Üş gün sora yenidən Suriya şahı eyni boyda, eyni yaşıda üş at göndəriy. Bu atların hansının camış südü əm-diyinimüəyyən edif göndərsəz, qız sizin-kidi, əks halda bizimkidi – diyilər. Yenə vaxtsız gəlif Mə-həm-mədi aparmax istiyiylər. Ho inad edif diyi ki, vaxtım çə-tanda gəlif apa-rarsız. Keşihçilər çar-naçar dala qayıdlar. Mə-həmməd tez Məhbub xanımın yanına gidiy, vəziyyəti hona başa salıy. Qız diyi ki, atamın qarşısına şərt qoyuf di ki, qızını maa nişanla, soram diyim. Üş nəfər ata minsin, yorulana qədər çapsınlar. Soram doyunca içirif bir az saxlaşınlar. Camış südü əmən at suya girən kimi yatacax. Məhəmməd tez zindana qayıdır. Vaxtı çatan kimi gəlif aparıylar. Məhəmməd şərtini diyir. Şah Abbas məcbur oluf razı oluy. Məhəmməd atların üçünü də meydana çıxarif üş iyidə tərliyənə kimi çapdırıy. Soram dərin suya saldırıy. Camış südü əmən tez suda yatiy. Suriya şahının adamları bu dəfədə suyu süzülə-süzülə geri dönüylər. Üçüncü gün yenə də vaxtsız gəlif Məhəmmədi aparmax istiyəndə Mə-həm-məd yenə inad edif getmiyi. Diyi, vaxtı çatanda gələrsiz, gedərəm. Tez qızın yanına gidif vəziyyəti başa salıy. Məhbub diyir ki, atama di ki, bizim toyu-muzu etsin, soram açarsan. Suriya padşahi bu dəfə üş eyni boyda at göndərif ki, buların hansı inişlik, hansı bildirki, hansı builkidir. Məhbub xanım Məhəmmədə diyir ki, atları üş nəfər minif çaya gətirsin. Büyüh bir başa çayın ortasına gidif su içəçaxdı. Ortan-cıl onun arxasın-ca əyilif su içəcax, lap balaca isə çayın kəna-rında qorxa-qorxa içəcax.

Elə ki, vaxtı çatıy, gəlif Məhəmmədi aparıylar. Ho, şər-tini diyir. Şah məcbur oluf qızını Məhəmmədə versin.

Hona diyir:

– Əgər bunu tapmasan, boynunu vurduracağam.

Məhəmməd diyir, yaxşı. Atları meydana çəkif üş nəfərə çap-dırıy. Çaya doğru gəliylər. Inişlik at tez cumuy çayın orta-sında duruf su içiy, bildirki bir az kənardə, bu ilki qorxa-qorxa lap kənardan keçiy. Məhəmməd atları ayırif qonaxları yola salıy. Belə ki, Şah Abbas doqquz gün, doqquz gecə Məhəm-mədlə Məhbuba toy ediy.

Nağıl dili yüyrəh oluy – di-yirlər. Bi vaxt keçəndən soram Suriya şahı Məhəmmədi qonax çağırıy. Məhəmməd tək getməli oluy. Şah hona yaxşı qonaxlıx veriy. Məclisdə ortalığa bir sap, parça, bir torva qum, qayçı qoyuf diyir:

– Ma kostuyum tik.

Məhəmməd öz-özünə aman Allah, horda Məhbub öyrə-dirdi, diyirdim, havırdə haranın külünü töküm başıma. Səhərişi qaçmax istiyəndə padşahinqızı görəf çağrıry. Diyir ki, mən saa kömax edərəm. Atama di ki, qumdan sapı eş gətir. Mən parçanı biçif verərəm. Hələ ki, padşahın qızı parçanı tikif oğlana veriy. Şah bunu görəf, halal olsun, – diyir. Qızını Məhəmmədə veriy. Hərəsindən bir uşağı oluy. Suriya padşahının qızını qəfil gəzər-kən ilan vuruf ölüy. Məhəmməd uşağı götürüf Məhbubun ya-nına qayıdiy. Bir gün ho, Məhbubun dizləri üstünə başını qoyuf uzanıy. Uşaxları da ətra-finda oynayırlarmış. Ho zaman Mə-həm-mədin yadına yuxusu düşüy, gülümsüyür. Qəfil şah gəlif üstünə çıxıy. Diyir ki, Məhəmməd düzünü denən. Onsuz da olan olufdu, keçən keçifdi, niyə gülürsən? Yoxsa yuxuda bunu-mu görüsən?

Məhəmməd diyir ki, şah sağ olsun, mən yuxumda bu mən-zərəni görmüşdüm. Bir tərəfdə ay, bir tərəfdə gün yanı-mızda, uşaxlar başımıza dolaşıylar. Mənə yuxuda bunu danış-mamağımı tapşırmışdır. Danışsam, ölcəm, dimişdilər. Bu söz-ləri diyif Məhəmməd dünyasına vida diyir. Hamı vay-şivən salıy. Ama nə xeyri.

Haburda nağıl qutardı. Göydən üç alma düşdü, hamısı da özümün.

61. Qaytaran

Bismillahirrəhmanirrəhim. Biri variydi, biri yoxuydu, Allahın bəndələri çoxuydu. Bu bəndələrin arasında bir Səngi şah da vardı. Səngi şah çox qəhrəman, çox qoçax, çox cəsur bir hökmdar idi və honun ətrafında, nəsilbənəsillərində elə bil Allah-tala tərəfindən yazılmışdı, hamısı iyid, hamısı qo-çax, hamısı cəngavərdi. Honun qardaşının oğlu doqquz ya-şında Qaytaran idı. Özünün oğlu isə iki yaşında Qəhrəmandı. Yəni havların addarı idı. Qaytarannan Qəhrəmanı bir yerdə saxlı-yırdılar ki, Qaytaran bir az yekədi, Qəhrəmanı özü idarə eləsin yanında.

Bir vaxı şaha xəvər gəldi ki, Divlər padşahı öz arala-rında müşavirə çağırıflar ki, Baribilbağlar nəslinə biz heş nə eliyə bilmirix, bata bilmirix, habular bizi qırif batırıylar. Gedif bəni-adəm arasında heş bir öc eliyə bilmirix. Heş bir qənimət qazana bilmirix. Necə eliyax? Hoların da içərisində ağıllısı, dəlisivardı. Bir ağıllı div qalxdı didi ki, biz hoların nəslindən bir uşax oğurruyax. Gətirax, ho uşağı böyüdəx, tərbiyə eliyax. Ata-lar diyiflər ki, qan qana qənim olar. Ho uşax böyüyəndə honu div fason tərbiyə eliyəcəyix. Honu onların özlərinə qarşı qoyax, hoları qırsın batırsın, bizə yollar açıl-sın. Gedax biz öz qənimə-timizi, öz ovumuzu eliyax. Kasif hər yerdə oluf, hər yerdə var, hər yerdə olacax. Kasif Səngi şaha xəvər çatdırıldı ki, divlər arasında belə bir söhbət gediy, uşağıınızı qoruyun. Səngi şah Qaytarannan Qəhrəmanı aparif böyük bir Qəbi pəhləvana verdi. Bir növ desax həm dayə, həm lələ. Dayə tərbiyəcidi, lələ isə honlara məşq keçif qılınc oynatmayı, məşq keçməyi, müha-ribələrdə necə iştirak et-məyi öyrədirdi. Apardı verdi bulara ki, bunların tərbiyə-siynən məşğul olsun.

Günnər belə gedirdi, beləlixla uşaxları səhər-səhər apa-rıydılar tərbiyəçinin yanına, axşam gedif gətiriyilər. Çox möh-kəm rejimnən uşaxlar qorunuydu. Atalar diyiflər, sən saydığını say, gör fələh nə sayı. Günnərin bir günü iş belə gətirdi ki, tərbiyəçinin nəsə yadından çıxıf öydə qalmışdı. Uşaxlara didi, mən gedirəm, yadımnan çıxan əşya var, honu gətirmağa. Qa-pını daldan möhkəm bağlıyın, açmıyın qapını. Kim çağırsa, mənnən başqa kim gəlsə qapını açmıyın. Bax div sizi aparar. Lələ öz işinin dalınnan getdi. Qəhrəman bala-caydı, qammirdı. Qaytarana yalvardı-yaxardı ki, mən çox darixıram, bəlkə qapını açax, çölə baxax. Mən çöülü görmax istəyirəm. Səhər o başdan-nan gətirillər, axşam gecə aparıllar, mən heç yeri görmürəm. Mən darixıram çöülü görməkdən ötəri. Nəsə çox yalvardı, Qay-taran qapını bir balaca aşdı, araladı, didi, yaxşı, gəl, bırdan bax. Sən dimə, bir div gizdənif qapının arxasında, fürsət gözdüyüür-dü ki, uşaxları əlif aparsın. Bu fürsətdən isti-fadə edif div hü-cum çəkdi, qapını dartif kökünnən çıxartdı, tulluyuf Qaytaranı götürüf getdi.

Divlər deyilişə görə, əfsanələrə görə həm göynən uça bi-liy-lər, həm yernən qaşa biliylər. Bu usdu, qəhrəmanı da gö-tür-dü caynağına, çıxdı getdi. Səngi şahın bütün qoşunu tö-küldü, nələr elədilər, haranı axtardıllarsa, uşağı tapa bilmə-dilər. Divlər çox güclü idilər, həm də uçurdular. Olar göydən buların başına daş yağıdırıydılar. Böyük qayaları götürüf göydən tökürdülər. Amma yenə də Səngi şahın gücü o qədər idi ki, holar yer kürəsinə enə bilmirdilər. Ancax göydən hücum eliyə biliyilər. Səngi şahın da qanadı yox idi, göyə qalxa bilmirdi. Beləliklə, Qəhrəman divlərə əsir düşdü.

İndi Səngi şah Qəhrəmanı axtarmaxda, ağla-sıxtada, göz yaşı tökməhdə olsun, gəlin biz Qəhrəmanın aqibətindən danı-şax. Görək Qəhrəmanın aqibəti necə oldu. Qəhrəmanı yavaş-yavaş böyüdürdülər, böyük bir divə vermişilər. Div bunun tər-biyə-siynən, məşqiyənən, təlimiyənən məşğul olurdu. Ho da divlə-rin böyük bir pəhləvanı idi. Vaxt gəldi, zaman çatdı, Qəhrəman 14-15 yaşına çatdı. Bir günnəri divlər pad-şahı gəldi təlimçinin yanına, didi, Qəhrəmanı heş sinax-dan keçirifsənmi? Didi, yox, hələ keçirməmişəm. Mən diyirəm, sabah qoşunlar filan dağa təlim keşməyə gedəcəhlər. Gedər-sən orda Qəhrəmanı sınaqdan keçirərsən. Didi, baş üstə. Səhər tezdənnən bəni-Adəm anasın-nan hardasa casusların vasitəsilə bir durbin oğurruyuf gətirif divlər padşahına vermişilər. Divlər padşahı öz külafirən-gi-sində oturub dağda gedən təlimi durbin vasitəsilə izliyirdi. Qəhrəmanı apardılar, bir neçə pəhləvan çıxardılar qabağına ki, bunun gücünü, bacarığını, iyiddiyini yoxlaşınnar. Üş pəhlivanı məğluf elədi, yıldırı, dördüncü pəhlivan ha çalışdı ki, Qəhrə-manı məğlub eləsin, gücü çatmadı. Divlərin dırnaxları uzun olur, əlləri yekə olur. Başdadı Qəhrəmanın ətini-zadını sıx-ma-ğə, cırmaxlamağa. Buna Qəhrəmanın acığı tutdu, divə bir sillə vurdu. Bu ərköyün idi, divlər padşahının oğlu idi. Çünkü bu iki yaşıdan əsir düşən uşağı idi. Həm də çox güclü olduğuna görə divə bir sillə vurdu. Div yıldırı, başdadı qulağından qan ax-mağa. Bunu apardılar təbibin yanına. Qayıtdılar gəldilər divlər padşahına məlumat verdilər ki, sənin oğlun o qədər güclü ki, bizim ən güclü pəhlivanımızın bir silləynən qula-ğından qan gətirdi. Didi ki, hazırkıyin qoşunu, sabah günortaüstü bizim elə bu geniş meydanda mən Qəhrəmanın şücaətini yoxlıyasıyam.

Səhər açıldı, səhər üzünüzə xeyirlıxnan açılsın, inşallah. Səhər siftə çağırıldılar, tamaşaçılar yiğildi, qoşun böyühləri, qo-şun sərkərdələri yiğildilər, cərgələndilər, Qəh-rəmanı da gə-tir-dilər. Qəhrəman ancax və ancax dizdən yuxarısını və göbəhdən aşağısını bağlamışdı. Qalan yeri çılpax, ayax-yalın, başıaçık, vəh-şiləşmişdi. Tük basmışdı, saçı uzanmışdı, bədəninə də tük gəlmışdi. Çox azman bir adam idi. Səngi şah xanimını da gö-türdü, didi ki, Qəhrəmanı gətirin və dörd pəhləvan da gətirin. Dörd pəhlivan gətirdilər. Didi ki, bu dörd pəhləvanın ən xır-dasını çıxarin, mənim qarşında buları yarış-dirax. Pəhləvan çıxdı, Qəhrəman çatan kimi bunu başına qaldırıf yerə çırpdı və bu, yerdə naxış bağladı. Naxış bağladı o dimaxdı ki, bədəninin izi torpaxda qaldı. Bunu sürüdülər apardılar, ikincini gətirdilər. İkincini də belə elədi. Üçüncüyü gətirdilər. Üçüncüçox yaxşı yer tutan idi. Çox güclü idi. Bu hardasa bir dəqiqəyə kimi Qəh-rəmanın əlində partdadı. Heş bir şey eliyə bilməsə də özü-nü Qəhrəmana təslim eləmədi. Qəhrəman gördü yox, bu əmələ gəlməyi. Divlərin buynuzları olur, – diyirlər. Bunun buynuz-ların--dan yapışdı. Başını buranda buynuzların ikisi də qopuf Qəhrə-manın əlində qaldı. Bu da belə cəhənnəmə vasil oldu. Dördüncü və ən güclü pəhləvanı çıxartdılar. Qəhrəman har-dasa bir neçə dəqiqə bunnan küskü* tutdu. Çox çalışdı, gördü, əmələ gəlməyi, amma div bunu çox incidirdi. Dırnax-larıynan ətini-zadı didix-didix eliyirdi bunun. Qəhrəman çox qəzəf-ləndi. Di-vin qulağının divindən bir sillə vurdu, div yixıldı yerə. Qəhrə-man bu divi də cəhənnəmə vasil elədi. Səngi şah qəzəfləndi ki, bunun ən güclü dörd pəhlivanını payimal elədi. Gəldi, acıx-landı, Qəhrəmana bir sillə vurdu. Qəhrəman da bunu ata kimi tanıydı. Buna cavaf qaytara bilmədi, ancax çox həddindən artıq qəzəfləndi. Birinci div bunu qəzəfləndirmişdi. İkinci də bu boyda kütłənin qarşısında buna sillə vurmuşdu. Bu bunu özüycün təhqir hesaf elədi. Acıx elədi meydandan çıxdı getdi. Heş kimi bunu qaytar-madı.

Qəhrəman yolnan getməhdə olsun, sizə kimdən danı-şım, vaxtilə Qəhrəmannın dövründə iki yaşında Hindistan-dan bir qız qaçırtmışdır. Bu qızı da Divlər padşahının vəziri xahiş elə-mışdı ki, bağlı yerdə saxlasın. Gedirdi buna bəni-adəm arala-rın-dan pal-paltar tapıf gətirirdi. Ho vaxdı Divlər padşahı qərar vermişdi ki, Qəhrəman onların ölkəsinə gələn günən ayna mə-sə-ləsi yer üzündən silinməlidid. Qəhrəman özünə aynada bax-mamalıdı. Qəhrəman aynada özünə baxsa, özüylə bizdəki fərqi duyacax və o bizə qarşı qalxacax. Gərəh Qəhrəman özündəki fərqi hiss eləməsin. Amma Hindistan qızına bir dənə hədiyyə olaraq vəzir har-dansa bir güzgü gətirtmişdi. Honu özündə saxlıyırdı. Qız durbinnən baxırdı. Qız bu işdəri gördü, çox ürəyi yandı ki, bəni-adəm övladının gör başına bular nə oyun açıflar və bunu öz həmcinslərinə qarşı hazırlayıllar. Qəhrəma-nın şücaətini gördü və Qəhrəman meydandan ayrılfı gələndə bu durdu, bilirdi ki, Qəhrəman hara gedəcək. Çünkü şahın iqa-mət-gahına getməliydi. Gəldi yol ayrıcında dayandı. Qəhrə-man gəldi, gördü qavağında əcayif bir şey dayanıfdı. Çünkü bu bəni-adəm görməmişdi. Bilmirdi bəni-adəm necə oluy. Fikirləşdi ki, görəsən bu nədi? Bu necə məxluxdu? Div dilində didi ki, ey məxlux, çəkil yolumdan, ayağımın altında qalarsan. Qız bir az da yaxın gəldi. Üş dəfə buna təpindi. Qız çıxmadı yoldan. Çünkü qız da uşaxlıqdan burda böyümüşdü. Bu da div dilini Qəhrəman bilən qədər bilirdi. Qəhrəmana yaxınlaşdı, civindən güzgünü çıxartdı, üzünə tutanda Qəhrə-man gördü bir bəd-heybət bir şey görünür horda. İstədi hückum çəkə, qız əlini qaldırdı ki, sənin işin yoxdu honnan. Bunu gizdətdi. Gördü heş kim yoxdu. Güzgünü üç dəfə buna tutdu, Qəhrəman bunu gör-dü, istədi üzünü çevirə, həmin şey yoxa çıxdı. Qəhrəman təəc-cüf--ləndi, didi, bu cindi, şeytandı, nədi, mənnən oynuyur. Qız-dan soruşdu, axı, sən kimsən?

Qız didi:

– Ey mənim kimi divlər əlində əsir olan binəva, sən də mənim kimi insansan, mən də sənin kimi insanam. İntəhası, səni vəhşi halında saxlıyif böyüdüflər. Sən özünü vəhşi hesab eliyirsən. Sən bəni-adəmsən. Səngi şahın oğlu-san. Mən də Hin-distan padşahının qızıyam. Divlər oğurru-yuf, gətirif bizi burda əsir kimi saxlıyif öz millətimizə qarşı böyü-düflər. Məni isə qəfəsdəki quş kimi saxliyillar.

Qız bunu tam başa saldı. Güzgündə bax, divləri görür-sən də hər gün. Gör sən onlara oxşuyursan? Qəhrəman diq-qət-nən baxdı gördü, doğrudan bu heş divlərə oxşamır. Div-lərin buy-nuzu var, uzun qulaxları var, uzun-uzun caynaxları var. Ancax və ancax bunun bədəni tüklüdü. Çılpax saxlan-diğına görə bunun bədəninə tük gəlifdi. Belələxla, qızı honu başa saldı. Qəhrəman didi, bəs neynəməh lazımdı? Qız didi, mən sənə ancax başa sala bilərəm, qalanını sən özün fikirləş. Sən filan yerdə Dağbinallar nəslinnən Səngi şahın oğlusən. Səni balaca vaxtından divlər oğruyuf gətiriflər, öz atana qarşı hazırlayıllar. Bugünkü təlim ondan ibarətdi ki, sənin gücünü yoxlaşınlar və atanın üstünə böyük bir qoşundan göndər-sinlər. Gedəsən öz atanı, öz nəslini, öz millətini qıra-san. Qəhrəman qəzəfləndi get-di, özünə məxsus olan sığına-caxda yıxıldı yatdı, qapını daldan bağladı. Səhərə qədər göz-lə-dilər. Səhər gəldilər ki, Qəhrəmanı oyatsınlar, dursun getsin təlimə. Qəhrəman qalxmadı. Çox çağırdıllarsa, neynə-dilərsə, Qəhrəman duruf qapını açmadı. Div anası nə qədər yalvardı. Didilər, yox, bu, belə olmaz. Vəzir gəl-di, didi, şah sağ olsun, honu mənim öyüm-dəki tovuzquşu oyada bilər. Şah didi, nə tovuzquşu? Vəzir didi, filan vaxtı yadındadı belə bir qız uşağı oğurruyuf gətirmişdilər. Mən sənnən xahiş elədim ki, honu ver mənə öyümдə oyuncax kimi saxliyim. Uşaxlarım hona tamaşa eləsin, zövq alsınnar honnan. Ho qız böyüyif bunun yaşıdadı. Ho qız bəlkə bunu qılıxlıya bilər. Bun-ların damar-larında bəni-adəm qanı axır, ancax holar bir-birini qılıx-liya bilərlər. Qız gəlsin, bunu qaldırsın, qapını açsın.

Qızı gətir-dilər. Bütün divlər qızın tamaşasına çıxdılar. Çünkü qızı da vəzir çox gizli saxlamışdı, heş kimə göstər-mirdi. Ancax öz ailəsi bilirdi qızın varlığını. Qız gəldi, qapını döydü, səsini çıxardanda Qəhrəman gördü ki, dünən bunnan danışan səsdi. Yaxınlaşdı qapiya, didi, nə istiyirsən? Didi, mən Hin-distan qızıyam, dünənnəri sənnən görüşən qız. Dur qapını aç, sənə diyəsi sözüm var. Qəhrəman durdu qapını aşdı. Qız didi ki, acıx eləməhnən, hirsənməhnən iş görməh olmaz. Sən təd-birli olmalısan. Elə eliyəsən ki, şübhələnif səni məhv eləməsin-nər. Qəhrəmanı qız başa saldı, təlimlən-dir-di, Qəhrəman gəldi qo-şu-nun içində. Şah gəldi, böyük qoşun sərkərdəsi gəldi. Di-dilər, hindи bir yaxşı, gözəl məşq keçirəh. Qəhrəman didi ki, mən məşq keçirməh istəmirəm. Mənim qabağıma kim çıxdı, məhv eliyəcəm. Mən dünənnən haburda qəzəfliyəm, hər halda neçə illərdi haburda böyü-mü-şəm, bu məxluqlardan yaxşılıx da görmüşəm, pişlik də görmüşəm. Bura da mənim ikinci ölkəm, ikinci vətənim sayılır. Məni qəzəfləndirmiyin, əlimdən xata çıx-masın. Şahı çağırkı, didi, sənə deyirəm, məni necə gətir-misinzə, eləcə qaytarın aparın öz ölkəmə, öz atama, öz anama çatdırın. Yoxsa daşı daş üstə qoymuyacam haburda. Gördülər, doğrudan da, Qəhrəmana güc çatan şey deyil, vəzirnən məslə-hətləşdilər nağyrax, neyniyax. Vəzir didi ki, bunun bircə ça-rəsi qalıf. Əgər bu, qayıdif Səngi şahın yanına getsə, bizə qarşı çox böyük qənim olacaqdı, böyük bir fəlakətə çevriləcəh. Bunu başa salacaxlar, öyrədəcəhlər, insan dili öyrənəcəh, biclixlar, təxribatlar öyrənəcəh. Bu bizi məhv edəcəh. Bunu məhv elə-məh lazımdı. Düzdü, biz çox zəhmət çəkdik, bunu böyük bir cəngavərə çevirdik, amma özümüzə qarşı olacax bu. Bəs onda neynəməh lazımdı? Didi ki, bu uça bilmir, qaça bilmir, sərhəd-din dağlarını aşa bilməz. Hona görə də buna bir taxtı-rəvan düzəltməh lazımdı ki, otursun taxtı-rəvanda, dörd dənə div hərəsi taxtı-rəvanın bir qulpun-dan tutuf qaldırsınnar göyə, göy-nən uça-uça aparıf o tərəfə qoysunnar. Biz öyrədərih ki, qaya-lıxlardan, cəngəlli hlərdən keçəndə bunu buraxsınnar taxtı-rəvan--nan, düşsün yerə dərbədiyar olsun.

Taxtı-rəvanı düzəldilər, buna dörd dənə qulp da qoy-du-lar. Hindistan qızı da iştirak edirdi burda. Hindistan qızı buna xəlvətcə başa saldı ki, sən qorxmazsan, sən iyid-sən, qoçaxsan, amma fənd-fəsad bilmirsən. Bular səni məhv eliyəcəhlər. Didi, bular səni göydən buraxacaxlar. Sən ustani çağır, hona dinən ki, buna dörd dənə boyundurux düzəltsin. Divlərin boynunu salırsan boyunduruğa, qıflılıyırsan və qıfi-lını da qoyursan ci-vinə. Yoxsa bunlar səni göydən bura-xif məhv eliyə biləllər. Qəh-rəman baxdı didi ki, bir qaldırsınnar taxtı-rəvanı göydə firratsınnar, gətirsinnər mən baxım. Dörd dənə div götürdülər, göydə cövlən elədilər. Gətirdilər, qoy-dular yerə. Qəhrəman didi, çox gözəl. Hər şey qəşəngdi. Bircə şey çatışmir. Bunun ustasını çağır, mən ona təşəkkür eliyim. Ustanı çağırdılar, usta gəldi, Qəhrəman buna təşək-kür elədi, dedi, çox gözəl düzəl-difsən, ancax bir şeyi unu-dufsan. Didi, nəyi? Didi, hər küncdə dörd dənə boyundurux düzəldirsən. Divlərin boynunu salacam boyunduruğa, qıflı-yıram. Siz istiyırsız, məni göydən salif məhv eliyəsiniz, ancax onu bacarmiyasınız. Bular hamısı qaldı mat-məəttəl. Didilər, neyniyəh, nağayrax? Bu burda qalsa bi-zim başımıza çox bələlər gətirəcəh. Nə isə, taxtı-rəvana boyun-durux da düzəldilər. Qəhrəmanı aparıf Qaf dağlarından aşırıf gətirif bəni-adəm tərəfə keçirən vaxı dörd div yalvardı bulara ki, biz əgər yerə düşsəh, sizin insanlar bizi məhv eliyəcəhlər. Amandı, biz səni burda düşürdəx, artıx bəni-adəm sərhəddidi bura. Biz qayıdax, çıxax gedax. Amandı, bizə rəhm elə, bizi qırdırma. Qəhrəman razılaşdı. Endirdilər təxti-rəvanı yerə. Təxti-rəvan da qaldı bunun yanında. Oturuf meşənin içində, bir dağlıx-dərəlih ərazidə bir az gözdədi, ac-susuz qalıy, neyləməh lazımdı? Meşədə ov heyvannarı çox idi. Qəhrə-man çox güclü idi. Dağ kəli gedəndə daşnan vururdu, parça-liyif, yiyyirdi. Belə dolanırdı. Burda nə qədər qaldı, nə qədər qalmadı, öz yerində. Biz bunu meşədə qoyax, başlıyax görəh Səngi şahın başına nələr gəldi, bular nəynən məşğul-dular, yaşayışı necə davam etdiriyidilər.

Səngi şahın qardaşının yeddi yaşında oğlu var idi. Adı Qaytaran da çox qabil bir pəhləvan ol-muşdu. Çox qoçax, cəsur bir oğlan olmuşdu. Qəhrəman qədər böyük olmasa da, canlı, qüvvətli olmasa da, Səngi şahın nəslinin içində ən qüvvətli, yenilməz bir pəhlivan olmuşdu. Pərilər padşahının qızı buna məktuf göndərmişdi ki, divlər bizi zəbun eliyillər, qırıylar, batırıylar, bizim gücü-müz çatmıyi. Eşitmişih, sən çox cəsur və qoçax adamsan, nolar, gəl, bizə köməh elə, bizi bu-ların əlinnən xilas elə. Qaf dağlarını aşmax qeyri-mümkün idi. Hona görə yol axtarıydılar. Dəniz-dən altıayaxlı bir heyvan çıxıf buların qoşununa hücum çəkiydi, nə ox batırıdı heyvana, nə qılınc kəsirdi, qırıf batı-riydi milləti. Bu artıq Qaytaranın üçün-cü səfəriydi. Gəlirdi dəryadan yol axtarırdı. Bular meşədə yol axtarırdılar. Bir dəstə adam birdən Qəhrəmana rast gəldilər. Gör-dülər bir qəbi-heykəl*, əqrəbayi-hind* oturufdu. Qəhrəman gördü ki, Hin-distan qızının hərəkətinə oxşuyur buların hərəkəti. Diməli, bəni-adəm diyilən məxlux bulardı. Neçə dildə danış-dılar, salam verdilərsə, bu anlamadı. Div dilindən başqa ayrı dil bilmirdi. Axırı işarəynən bunu başa saldılar ki, biz bəni-adəmik, bəs sən kimsən? Bu da buları başa saldı ki, mən də divlər arasında böyümüşəm. Bunu başa düşdülər ki, bu divlər arasında böyümüş adamdı. Qayıtdılar gəldilər Qayta-ranın yanına didilər ki, filan meşədə azman bir məxluqa rast gəlmışık, yönü-yöndəmi insana oxşuyur. Amma vəhşidi, özü də heş bir dil bilmir. İşarələrnən danışır. Qaytaran durdu bir dəstə böyük cəngavərlərnən getdi bunun yanına. Neçə dildə buna müraciət elədilər, bu cavaf verə bilmədi. Axırda bir nəfər didi, bəlkə bu divlər arasında böyüyüf? Didi ki, buna div dilin-də salam ver. Buna div dilində salam verəndə Qəh-rə-manın gözü işixlandı, sıfəti açıldı. Bunnan bir balaca dialoqa girə bildi. Qayıtdı Qaytarana didi ki, bu, sənin əmi-oğlun Qəhrəman kimi vaxtilə divlər arasına düşüf, divlərin əlində əsarətdə qalıf, hona görə div dili bilir, ayrı dil bilmiyi. Qaytaran Qəhrəman gedəndə yeddi-səkkiz yaşı var idi. Xatır-riyirdi, divlər uşağı ne-cə oğur-radı, apardı. Kövrəldi, Qaytaran ağladı. Ağlayanda Qəh-rəman qəzəfləndi, bu adam-dan soruşdu ki, o, niyə ağladı? Sən hona nə didin ki? Axı mən sizə heş bir xəta yetirməh istə-mirəm. Didi, yox, o, qorxu-sunnan ağlamadı. Honun bir əmisioğlu var idi, honu divlər oğurruyuf aparmışdı, honu xatırlatdım mən hona. Hona görə ağladı. Didi, onun adı nədi? Didi, Qaytarandı. Qəhrəman heş nə xatırra-madı. Didi, mən burda nə qədər qala-cam? Məni aparin da öz yanınıza. Götürdülər bunu gətirdilər, honun taxtı-rəvəni da qaldı meşənin içində. Təzə-dənnən qayıt-dılar şəhərə. Pərilər padşahının qızının çağrışına gedə bilmə-dilər.

Qayıtdılar gəldilər, Səngi şah bütün dünyanın münəc-cim-lərini, həkimlərini, bilicilərini yiğdi, axrı ki, az-çox div dili bilən bir adam tapdılar gətirdilər. Bunnan div dilində danış-dılar. Didi ki, Hindistan qızı mənə başa saldı ki, mən Səngi şahın oğluyam. Mən iki yaşimdə olanda divlər məni oğur-ru-yuf aparıflar, məni horda tərbiyə ediflər. Bundan soruştular ki, bəs Hindistan qızını sən hardan tanıyırsan? Didi, o da mənim kimi körpəlihdən oğurranıf aparılıf, ancax div dilindən başqa ayrı dil bilmir. Yaxşı, Hindistan qızı sənin kimi balaca vaxtı oğurranıf, o hardan bilif ki, sən Səngi şahın oğlusan? Didi, mən honu on-dan soruştamışam, çox güman ki, öydə honu bir oyuncax kimi, bir quş kimi saxlı-yıllar. Yəqin hona danışıflar, ho da başa düşüf.

Bunun üstü açıldı ki, bu Səngi şahın iki yanında itən, divlər tərəfindən oğurlanan oğludu. Toybayram düzəldi, şad-ya--nalıq quruldu. Səngi şah da ağlamaxdan gözləri kor olmuşdu. Aman-zaman bir dənə oğluydu. Səngi şah ağılı-yırdı, Allaha yalvariyydi ki, gözlərim görməsə də oğlumu mənə qaytardın. Allaha çox razılıx eliyirdi.

Bir günneri Səngi şah vəzirə yalvardı ki, mənim göz-lərim tutuluf, gələn tərifliyir maşallah-maşallah nə gözəl oğlun var, nə böyühdü, nə pəhlivandı, bəziləri qorxur, bəzi-ləri sevincnən, şaddıxnən qarşılıyır. Mən honu görə bilmə-rəm. Hona doyunca bax mənim əvəzimnən, honu təsvir elə ho necədi, boyu-buxunu necədi. Qəhrəmanı gətirdilər, dedi-lər ki, atası dizini qoysun, Qəhrəman atasının başını dizinin üs-tünə qoysun. Atası honun kor gözləriynən sifətinə baxsın, vəzir isə təsvir eləsin. Qəhrə-man güldü, didi ki, atamın diz-ləri yox, bütün bədəni mənim başımın altında davam gə-tirə bilməz. Mənim başımın altına möhkəm, davamlı bir şey qo-yun, qoyun uzanım atamın qava-ğında, kor gözləriynən mənə tamaşa eləsin. Orasını da diyim ki, Qəhrəman o qədər bədəncə cüssəli, o qədər böyük bədənə malik idi ki, hona heş cürə paltar tikdirməh mümkün deyildi. Heş bir dərzi hona paltar tikə bilmirdi. Böyük bir şahın oğluna adicə bir paltar tikdirə bilmirdilər. Nəyisə, yüz metr parçadan bir kisə tikif bunun başına salmışdilar ki, bunun çılpax bədənini ətrafda-kılar görməsin.

Günnerin bir günü yenə də uzanmışdı bu atasının qava-ğında, içəri bir cüt mələh, pəri girdi. Pərilər ortalığa – Qayta-ranın qavağına bir boxca qoyuf uçuf çıxıf getdilər. Boxcanı aşdırılar. Qaytaranın bir dilmancı, tərcüməçisi var idi, yetmiş iki dil bildirdi, on iki simaya düşə biliirdi. Həm də tilsim bilirdi. Honun adına Gərdankəşan diyirdilər. Gərdən-kəşan gəldi, aşdı, baxdı gördü kü, boxcada bir dənə yaylıxdı, bir dənə qılışdı, bir dənə də məktuf var. Ayrı heş nə yoxdu. Məhtuvu oxudu, Qaytarana başa saldı ki, Pərilər padşahının qızı yazır ki, “mən bununla sənə dördüncü məhtuvdu göndə-rirəm. Əgər kişiliyin, adın-sanın varsa, kişiliyin çatırsa, bu göndər-diyim qılınçı qur-şan, bizim köməyimizə gəl. Yox, əgər qorxursansa, gələ bilmir-sənsə, mən gedirəm, bu yaylığı başına bağla, öyündə otur. Özü də adını-sanını yayma dün-yaya ki, mən belə Qaytaranam, mən belə döndərənəm”.

Bunu Qaytarana verəndə Qaytaranın kefi bərk pozul-du. Bu, Qəhrəmanın gözündən yayınmadı. Düzdü, vəhşilər içində yaşasa da, horda böyüyüp, horda tərbiyə alsa da, ümu-miy-yətlə, özü çox həssas bir insan idi. Hər şeydən nəticə çıxarmağı baca-rıydı. Təssüf ki, dil bilmirdi, öz fikirlərini izah eliyə bilmirdi. Bu Gərdən-kəşan vasitəsilə soruşdu ki, hora nə yazılmışdı? Orda sən nə oxudun? Hora qoyulan əşyaların mənası nədi? Qayta-rana didi ki, qardaşın belə soruşur. Mən necə başa salım? Didi ki, honu başa salma, ho, çox dəliqanlıdı, ho çox çılgındı. Bir də gördün durdu getdi heş kimi eşitmədən. Hona başqa bir şey başa sal. Qoy hələləh ho qalsın burda, honu özümüznən aparmiyax. Gərdankəşan da Qəhrəmanı aldatdı, başqa bir şey uydurdu didi.

Qoşun yiğildi, təlim başlandı. Hərbi sursat yükləndi dəvə-lərə, qatırlara, atlara, arabalara. Pəhlivanlar döyüş liba-sını giyindilər, qılış qurşandılar, toppuz götürdülər. Ümu-miyyətlə, Qəhrəman baxdı gördü ki, burda ayrı cür ab-hava gedir. Bular nəsə döyüşə, mübarizəyə hazırlaşıllar. Gəldi Gərdankəşandan soruşdu ki, nə üçün mənnən gizlədir-siz? Mən divlər arasında böyükəm də görürsünüz ki, mən öz nəslimə, öz əslimə qayıt-dım, öz tayfama qayıtdım. Axı mən Səngi şahın oğluyam. Bu ölkənin şahının varisiyəm. Atam-nan sora şahlıx mənə çatma-lıdı. Hindi nolsun ki, mən dil bilmirəm, insanların qayda-qanunlarından o qədər başım çıxmır. Mən olmaram, Qaytaran olar şah. Mən heş inci-mirəm. Qoy Qaytaran olsun. Ama mən də bilməliyəm axı bırda nələr baş veriy. Qaytaran didi ki, a kişi, sənnih döyüll, sora lazımlı olsa, sənə Gərdankəşən vasitə-siylə bildi-rərih. Qoşun yola düşəndə Qəhrəman didi, mən də gedirəm. Nə qədər elədilər, Qəhrəman didi, mən siznən gedə-siyəm. Qatır-nan, ulaxlarnan, atlarnan bular çıxdılar hamısı. Pi-ya--dalar yola çıxanda Qəhrəman piyaladala qarışdı. Nə qədər at gətirdilərsə, nə qədər güclü nərrər, dəvələr gətirdilərsə, Qəh-rə-manı heş biri götürə bilmədi. Çünkü Qəhrəmanın çəkisi norma-dan qat-qat artıq idi. Buna heş bir məxluqun gücü çatmadı. Hona görə də Qəhrəman piyada getməli oldu.

Səngi şahın ölkəsində varlı bir tacir yaşıyirdi. Bu tacirin nəri var idi. Bu nər tacirin qızına aşiq olmuşdu. Gecə-gündüz honun yatağının ayağında yatardı. Ho qız hona yimax versə, yiyeirdi, su versə, içərdi, verməsə, maddim ma-dən-gər, gövşəyə-gövşəyə onun yatağının ayağında uzanıf o qızı tamaşa eli-yərdi. Ho vaxtan belə bir deyim qalıf ki, nər qızı aşiq oluf. Nə qədər eliyirdilər, ən güclü insanlar gəlif onun ovsarından tutuf aparmax istəyirdilər, qızdan aralamax istəyirdilər, nər o dəqiqə qalxırdı əyağa, adamı tafdalıyırdı, vururdu, gəmirirdi, yaxın düşməh olmurdu. Tacir qaçaqaça Səngi şahın yanına gəldi didi ki, sənin şahlıx taxtın tarımar olsun, Mənim tacirlilə taxtım da yerlə yeksan olsun, sənin gözünün ağı-qarası, uzun illər itkin düşmüş bir oğlun gəlif bura çıxıfdı, biz hona minih tapmirix, ho əsgərlərə qoşuluf piyada yol gediy. Bəs bizim var-döyləti-miz nəyə gərəkdi? Səngi şah didi, ay bala, bəs mən neyniyim? Mənim əvvəla gözüm görmür, ikinci də yoxdu da. Gələcəhdə usta-lara, sənətkarlara sıfariş verərih düzəldəllər. Miniksə yoxdu da, ən güclü dəvələri gətirdih, gücü çatmadı. Hansına min-disə, Qəhrəmanın ayağı yerə dəydi.

Tacir didi:

– Məndə bir nər var, o, mənim qızımı aşiq oluf. Qızın canını qurtara bilmirəm honun əlinnən. Honu birtəhər gətirif hona versəh, bəlkə-bəlkə o nər honu götürə bilər. Yoxsa ayrı çarə yoxdu. Həm mənim qızımın canı qutarar, həm də Qəhrə-mana minih olar.

Səngi şah didi:

– Gətir də honda.

Tacir qayıtdı qızı didi ki, a qızım, ay bala, amandı, sən də biabır olussan, camaat içində çıxa bilmirsən, mən də biabır olmuşam. O nəri apar get Səngi şahın oğlu Qəhrəmana ver.

Qız didi:

– Axı mən honu başqasına versəm, dünyani qırğına verə-cəh.
– Sən Qəhrəmanı görməmisən, o qədər tərifliyillər, deyi-l-lər çox azman bir insandı. Hona sənin dəvənin də gücü çatmaz. Beləlixnan dəvədən canını qurtar.

Qız nəri ovsarının tutuf gətirdi qoşunun içində. Gər-dən--kəşanın vasitəsiylə Qəhrəmanı başa saldılar ki, bu nər belə bir nərdi, bu qız honu sənə hədiyyə gətirif. Əgər müm-künsə, bu nəri qəbul elə. Qız nərin ovsarını Qəhrəmana verif əhalinin içində yoxa çıxdı, gizdəndi. Nər başını qaldırdı gördü ki, qız yoxdu. Nərə çəkif, mərdanə kimi ağzın açıf hücum çəkdi Qəhrəmanın üstünə. Qəhrəman bunun cənəsin-nən, boğazının yapışdı, gördü yox nər çox şuluxlux eliyir, bunun qulağının dibindən bir dənə yumruğu qoydu, dəvənin dizdəri gəldi yerə. Dəvənin dizi yerə gələn kimi ovsarı saldı ağızına, aşırıldı mindi. Təkan verdi qalx, dəvə üş dəfə özünə güc verdi qaldıra bilmədi. Axırı didilər, bəs bunu necə eli-yək? Qəhrəman didi dəvəni qaldırın, dəvə ayax üstə olanda mən onu minəcəm. Dəvə də Qəhrəman kimi azman bir də-vəydi. Çox böyük bədəni var idi. Eşşəh minən kimi Qəh-rəman bunu mindi. Çünkü Qəhrəman böyük idи. Hona üzəngi, nərdivan, heş nə lazım döyüldü. Dəvə çox şıllax-mıllax atmağa çalışırdı, gördü yox, bunun üstündəki yükü belindən atmağa mümkün yoxdu. Yavaş-yavaş başdadılar qoşuna qoşu-luf getdilər.

Az getdilər, düz getdilər, dərə-təpə düz getdilər, axır ki gəlif Qəhrəman ki harda tapılmışdı, meşəlix, bir tərəfi dəryalıx idi, bir tərəfi meşəlik və uçurumlu-qayalı dağ-ları idi. Gəlif ho yerə çatanda düşərgə saldılar. Başdadılar bir neçə gün dayan-mağşa yol axtarıllar ki, altıayarlı heyvanın əlinnən necə keçif getsinlər. Çox çalışıdlar, çox çavaladılar, axırı Qəhrəman yenə Gərdənkəşanı çağırıdı ki, siz əgər Pərilər padşahına köməyə gedirsinizsə, siz kefə çıxırsınız, köməyə getmirsınız ki. İki həftədi burda yiyif-içif yatırsız, bu necə köməyə getmaxdi? Hindi divləri pəriləri qırif qurtardılar. Adam belə şey eliyərmi?

Gərdənkəşan Qaytarana didi, Qaytaran da Gərdən-kəşanın vasitəsiylə Qəhrəmana çatdırıdı ki, vallah, başımıza belə bir iş gəlif. Bu dördüncü dəfədir ki, biz gəlirih, keçə bilmirih burdan. Belə bir altıayarlı heyvan çıxıf, qoşunu qırif-batırıy, heş kimin gücü çatmıy. Nə nizə batıy, nə ox batıy, nə də qılınc kəsiyi. Özü də altı ayağı var, azman bir şeydi. Heş nəyin gücü çatmır.

Qəhrəman didi:

– Honu mənə göstərə bilərsizmi?

Didilər, ay kişi, honu biz sənə necə göstərəh? Hona sarı gedənnəri o mağara kimi uduy, o dəqiqə ağızını açıf camaatı canına çəkir.

Qəhərman didi:

– Honu Allah yaradıf, yoxsa usta qayırif?

Didilər, necə? Məxluqdu, canlıdı da. Nəfəs alır, ürəyi döyünyü, məxluqdu, intəhası suda yaşıyır. Dəryanın qıraqın-da nə görəsə, çıxıf məhv eliyi.

Qəhrəman didi:

– Əgər Allah yaradıfsa, aparın məni honun yanına. Allah hona üsul verər o qalif gələr, mənə üsul verər, mən qalib gələ-rəm. Dünya özbaşınalıx döyük kü.

Bunu aparıylar dəryanın qırağına. Dəryanın qırağına çə-tan vaxtı baxır ki, dərya yarıldı, su qabardı, hordan kimsə çıxdı. Dəryadan tam çıxanda gördü bu çox nəhəng şeydi, həqiqətən Qəhrəman kimi bir insan vahimələndi ki, bunnan mən yəqin ki, bacarmiyacağam. Özünü səfərbər elədi, canını top-ladı və bu altıayaklı heyvan dağ boyda bir şey idi, bəd-heybət, yaxınnaşdı, çatan kimi ağızının yox, caynaxlarıynan Qəhrəmannan yapışdı. Qəhrəman da bunun qulaxlarının yapışdı. Bunun altı ayağı var idi. Qəhrəmanın isə iki ayağı var idi. Birini qavağına dirəh verdi, birinnən də özünü saxlıyırırdı. Bu onu sürüyə-sürüyə apa-riydi. Qəhrəman başa düşdü ki, suya girənnən sora bu hey-vannan bacarmiyacax. Bu heyvan quruda bu qədər gücdüdüsə, suda daha güdü olacak. Çünkü su heyvannarı suda güdü oluyalar. Qəhrəman fikirrəşdi, neyniyim? Didi, bunu vurmaxdan başqa xeyri yoxdu. Yumruğunu qaldırıf həmin heyvanın düz alnından, kəllə-sindən nətəhər qoydusa heyvanın dizi yerə dəydi. Heyvanın dizi yerə gələn kimi Qəhrəman aşırıldı mindi bunu. Boynundakı, kökündəki yalmandan tutdu, yumruğu qoy-du qulağının dibinə, bunu sürdürdü, yavaş-yavaş qoşunun içində gətirdi. Bir-iki saat, üç saat bunu ənkəzdiyənnən sora yavaştı bu heyvanı. Didi qardaş, nəri buraxın getsin, mən öz atımı tapdım. Bunnan sora mənim minih heyvanım olacak. Gərdən-kəşana didi ki, bu heyvana ad qoy. Gərdən-kəşan didi, bunun altı ayağı var, özü də dəryadan çıxıf. Gel, buna ad qoyax Şəş-pəri. Heyvanın adını qoyular Şəşpəri və bu, Qəhrəmanın atı oldu. Qəhrəman Qaytarana didi ki, sən bu qoşunu havayı aparıf qır-dırma. Divlər göydən daş yağıdırıllar, qayalar yağıdırıllar, insan-nar isə yerdə onların altında əzilif-tökülüllər. Bu milləti havayı niyə qırdırırsan sən? Sənin qoşununun içində sənin kimi bir 15-20 nəfər var göydən töküləni əlinnən tutuf qırğa eliyə bilillər. Bu yazixlar bunu eliyə bilmillər axı. Bir dənə Gər-dən-kəşanı ver mənə, mənim altıayaxlım mənə bəsdi. Mən gedər yoluna qoya-ram. Çox mübahisədən, çox höcəttihədən sora Qəhrəman qələbə çaldı. Didi, siz qayıtmalısız. Biz bu yana gəl-diymiz zaman düşmən tərəfin adamları ölkəyə hücum çəkəllər. Sən ölkəni yiyəsiz qoyma. Mən gedirəm bura. Qaytaranı geri qaytardı, özləri başdadılar yol getməyə. Bir neçə gün yol gedənnən sora üç yolun ayıricına çatdılarsı. Üç yolun ayıricında böyük bir daş lövhə basdırılmışdır. Daşın üstündə yazı var idi. Gərdənkəşan çox həssas adam idi. Hər şeyə diqqət yetirən idi. Gərdənkəşan düşdü atdan, başdadı daşın üstün-dəki yazını oxu-mağşa. Gördü, üç dənə ox işarəsi var. Yazılıf ki, ey bu yolnan gələn bəni-adəm övladı, əgər bu yolnan sağ tərəfə getsən, altı aya çatarsan mənzilinə. Xatasız, sakit yoldu. Sol tərəfə gedən yolnan üç aya çatarsan. Orda da xatalar var, amma çox qorxulu döyüllər. Cəsur insanlar öhdə-sinnən gələrlər. Amma düz gedən yolnan getmə, getmə, getmə! Orda səni çox böyük bir fəlakət gözdür. Gərdən-kəşan Qəhrəmanı başa saldı. Qəhrəman didi, o kimdisə özün-nən razıdı. Siz dörd dəfə gəlif dəryanın qırğında altıayaklı pişikdən qorxufsınız. Pərilərin köməyinə çat-ma-yıfsınız. Gördünüz ki, mən honu necə ram elədim. Ho kimdisə özüyün danışış. Sürün atınızı. Mən özümü üç günləx, bir həftəlik yolu altı aylıx yola niyə salmalıyam? Sür, getdix.

Bular getdilər, bir qədir getdilər. Axşam tərəfi idi, gör-dülər qabaxdan bir çapar gəlir, atın ağızının alov çıxiy. Çapar bulara çatan kimi Gərdənkəşanın geyiminən-keşi-min-nən başa düşdü ki, məktuf buna veriləsidi. Məktufu Gərdənkəşana verif atını sürűf qayıdış çıxdı getdi. Gərdən-kəşan kağızı oxudu: "Ey məxlux, ey insan, ey Allahın bəndəsi, o daşı oxuya bilmirsənsə, bu kağızı oxu, gəlmə bu yolnan. İnsan kəlləsindən minarələr yapdırmışam. İnsan leşindən qalalar tikdirmişəm. İnsan əti, insan ciyəri yimax-dan dişlərimin dibində mazol əmələ gəlif. Amandı, gəlmə. Məni havayı, müftə qana batırma". Gərdən-kəşan oxuyandan sonra Qəhrəmanı başa saldı. Qəhrəman didi, sür atını. Çox özünnən razıdı. Honu dincəldərix.

Gəldilər, gördülər bir qalaçadı ki, əyax yerdən, baş bu-lud-dan nəm çəkir. Günün qarşısını tutuf. Böyük bir qala-çadı, böyük bir ərazidi. Gərdənkəşannan soruşdu neyniyəh? Qalanın dibində çöldə yatmax. Bu məktubu göndərən kim-disə bu qala-nın da sahibi hodu. Hər halda bizi içəri qəbul eləməz. Eləsə də yəqin ki, ho, çox acıxlı adamdı, biznən mü-na--qişə yarada bilər. Didi, qapını döy. Nəhəng qapılar idi. Qulluxçular, gözətçilər gəldilər. Didilər, biz qalanın sahibini görmax istiyirih. Qonax gəlmışix. Qonağı qapının dalında saxlamax olmaz axı. Getdilər qalanın sahibinə didilər. Qala-nın sahibi didi ki, oları qonax eliyyin, yer verin, yimax-içmax, hər şey verin. Səhər mən olar-nan görüşərəm.

Bulara yer-yurd verdilər, yimax verdilər. Bular baş-da-dı-lar, yidilər, içdilər, yatdılara. Səhər açıldı, səhər üzünüze xeyir-rihnən açılsın. Səhər tezdənnən bir dəli nərə gəldi qu-lax-larına. Qəhrəman ayıldı, Gərdənkəşandan soruşdu ki, mən eşitmışəm ki, insanları sübh ibadətinə çağıranda səsnən çağırıylar. Didi, yox, göy gurulduyur, ildirim kimi çaxıy. Bu, qalanın sahibidi, yəqin bizi oyadır ki, qalxın, ölüm günü-nüz çatif. Bu söhbət əsnasında iki nəfər qulam gəldi, bulara didi ki, qalanın sahibi sizi həzuruna dəvət eliyyi. Qəhrəman Gərdənkəşana didi get gör o nə istəyir? Əgər mən hona lazi-mamsa, zəhmət çəkif özü mə-nim yanına gəlsin. Mən honun yanına niyə gedirəm? Amma sən get, gör o bizdən nə istəyir.

Gərdənkəşan getdi, bunu qəbula ötürdülər. bu içəri girdi gördü ki, sıra pərdənin dalında nəsə bir insan fiquru dayanıf. Amma bu insan fiquru heş Qəhrəmandan balaca deyil. Çox nəhəng görünür. Çox diqqət yetirdi ki, bəlkə kölgə yekə görü-nüy. Axırı, Gərdənkəşan tab gətirmiyif pər-dəni əlinnən geri çəkəndə gördü ədə, horda taxtın üstündə bir nəhəng oturuf, Qəhrəmannan heş geri qalan döyüll. Bu da Qəhrəman kimi azman şeydi. Didi, vallah, bizim də axrımız bura kimiymiş. Bu deyəsən, bizim axırımıza çatacax.

- Ağa, gəlmişəm, məni öz ağam göndərif.
- Buyurun, nə lazımdı?
- Yoldakı daşı oxudunuzmu?
- Oxudum.
- Bəs niyə əməl eləmədiz?
- Mənim ağam didi sür dəriyə, mən də sürdürüm dəriyə.
- Bəs çapar göndərdim, bir atın bağrını çatdatdım, bir qulamı toza-torpağa qərq elədim, məktuf göndərdim, hona da qulax asmadınızmı?
- Ho mənnix döyüll. Mənim ağam qulax asmadı. Mən onu başa saldım, ho qulaq asmadı.
- Necə yəni, ho, insan dili bilmirmi?
- O, bəni-adəm dili bilmiyi.
- Necə?
- Ho ancax div dili bilir.
- Bu nə söhbəti? Nə lağ-lağı eliyirsən? Bəni-adəm öz dilini bilmiy, div dili biliy?
- O, vaxtilə divlərə əsir düşüf, divlər arasında böyü-yüfdü. Hona görə də div dili biliy. Yavaş-yavaş mən hona öyrə-dirəm insan dilini.
- Get ağana de, mən səhər-səhər müharibəyə çıxanda ye-məh yemirəm, ac qarına başdırıram. Əgər salamat qala-ramsə, iyərəm sora, qalmaramsa, yemax niyə yeyirəm ki. Hona da yemax vermirəm. Get, hona məsləhət ver, dursun hazır--raşsın, döyüş libasını geysin, döyüşə çıxaciyix.

Gərdənkəşan gəldi Qəhrəmanı başa saldı ki, horda gör-dü-yüm məxluq da sənin kimi azman şeydi. Əyax yerdən, baş buluddan nəm çekir. Bunun heybətinnən dünya lərzəyə gəliy. Didi, eybi yoxdu, sən hona məlumat ver gəlsin. Ya Allah hona verər, ya da ma.

Qala sahibi gəldi. Bular başdadılar əvvəlcə qılış mü-ha-ri-bəsinə çıxmaga. Qəhrəman div övladı olsa da, qılınc döyüşünə də hazırlaşmışdı. Çünkü bəni-adəm idi, göylərnən uça bilmirdi. Hona görə buna qılış təlimi də keşmişdilər. Hərtərəfli döyük qaydalarını öyrətmüşdilər. Küskü tutdular. Diyəllər ki, köhnə zəmanələrin adətlərinə görə yixmax pəhlivanın borcudu, kəs-məh əyyarın. Qəhrəmanın əyyarı Gərdənkəşan idi. Qala sahibi-nin də öz əyyarı var idi. Hansı yixilsə kəsilməliydi. Bular günor-taya qədər kotan kimi şumlaşdırılar hər yeri. Bir şey hasil olmadı. Günorta vaxtıydı. Yerli pəhlivan didi sən qonaxsan, təklif mənnən gəlməlidir. Maşallah, sən də güclüsən, gəl gedax çörax yiyax, bir az dincələh, axşamtərəfi yenə başdırırix. Qəh-rəman da Allah-dan aman istiyirdi ki, yixilsin, axır ki, bu mü-haribə qutarsın. Lap əldən düşmüdü. Razılaşdırılar. Qala sa-hibi qayıtdı öz qalaçasına. Bular da horda onnara sığınacax vermiş-dilər, hora qayıtdılar. Ho vaxtı nağıllarda diyirdilər yed-di qazan plov gəldi, yeddi qoyunun leşi gəldi, yeddi küpə şəraf gəldi, hamısı yeddi-yeddi gəldi. Qəhrəman hes birlər dilini vur-madı. Gərdənkəşan didi ə, niyə yimirsən? Didi, zalim-oğlu məni elə günə qoyuf ki, boğazımnan çörəh getmiyi. Əldən düş-müşəm. Yiməyə halım var? Sən Allah, məni bir azca yelpihlə, görüm necə yatif dincələ bilərəm.

Bu dincəldi gördü yenə nərə çəkildi. Gərdənkəşan didi qala sahibi döyükə çağırıy səni. Küskü tutdular, bir şey çıx-madı. Gün batan vaxtıydı. Qala sahibi yenə təklif elədi ki, ax-şa-min xeyrinnən sabahın şəri yaxşıdı. Gəl bu işi sabaha sax-lıyax.

Razılaşdırılar, ayrıldılar. Yenə də bulara yimax-içmax gəl-di. Qəhrəman öz normasının yeddi də birini yidi. Yatış-dılar. Gecə Gərdənkəşan didi ki, mən yetmiş iki dil bilirəm, on iki simaya düşə bilirəm. Çox tilsimlər bilirdi Gərdən-kəşan. Mən bu sirri öyrənməliyəm ki, bəni-adəm arasında yaşayış belə bir azman insan hardadı? Səhər tezdənnən yenə nərə gəldi. Gecə öz libasını dəyişif gözəl-göyçəh bir qadın libasına düşdü. Gər-dənkəşan da Səngi şahın pəhləvanların-dan biri idi. Boğazının tuturdu tulluyurdu ho biri otağa. Keşihçi getdi, qala sahibi yatan otağa gələndə içəri girdi gördü ki, qapının dalında böyük bir döyük libası qoyuluf. Pərdəni çəkəndə gördü gözəl bir xanım paltarrarındı, amma çox nəhəng paltarrardı. Bir az yaxına gələndə gördü sinəsi açılıf. Gördü bu bir qızdı. Gərdənkəşan baxdı buna gördü bu elə də nəhəng olsa da ho qədər də gözəl bir qadındı. Bar-mağını dişdədi didi, ay zamana, gör dünyanın işinə bax, Qəh-rəman kimi bir azman bir qadının əlində aciz qa-lıfdı. Bunu Qəhrə-mana bildirməh lazımdı. Qayıtdı yavaşça liba-sını dəyişdi, gördü Qəhrəman yoruluf yatif. Gəldi buna didi:

– Ey mənim gözəl pəhlivanım, qalx.

Qəhrəman didi:

– Sabah mənim ömrümün qələbəsinin yırtılan günüdü.

Gərdənkəşan didi:

– Yekə kişişən, nə yorğa-yorğa danışırsan? Sənə daş oxu-dum baxmadın, məktuf oxudum baxmadın. Qeyrətin, gücün bu imiş, bir qadına gücün çatmıyi, özün də göylərnən gedisişən.

Qəhrəman acıxlındı qalxdı ayağa:

– Nə qadın-madın?

Gərdənkəşan didi:

– Ay bədbəxt, o sənnən dünən vuruşan gözəllər gözəli, əla bir qadındı. Düzdü, sənin kimi bədənnən iridi, amma çox gözəl qadındı. Allah-tala honu elə sənin üçün yara-dif.

- Honu çağıracam.
- Amma ehtiyatlı ol. O şübhələnər ki, bu sırrı bilməmiş. Gə-rək o annamasın ki, bu sırrı bilməmiş. Sakit ol, qoy səhər açıl--sin, özü çağrısın bizi müharibiyə.

Səhər açıldı. Gördü nərə çəkif çağırı'yı. Durdular hazır-raşdilar, çıxdılar qavağa. Başdadılar küsküyü. Bir-iki küskü gedən kimi gecəki söhbət Qəhrəmanın yadının çıxdı. Gün-or-taya qədər vuruşdular. Gərdənkəşan arxadan baxırdı. Gördü yox, Qəhrəman təngildiyir yavaş-yavaş. Ayağı yer tutmuyu. Tez arxadan didi ki, div dilində didi, qız başa düş-mədi. Didi, ey zənənə əlində aciz qalan, özünü ələ al e, sən Səngi şahın oğlu-san, divlər padşahının oğlusun. Özünü ələ al – diyəndə bu özü-nü yiğışırı. Əlini bunun qoltuğunun altından nətər çaldısa zirehi yarif yapışdı bunun yaxasının. Bunun yumşax yerininə yapışan kimi qadının təmiz ürəyi üzüldü. Qəhrəman bunu qal-dırdı birinci nərədə dizinə, ikincidə qurşağına, üçüncüdə qal-dırdı göyə, yerə vurmax istiyəndə Gərdənkəşan yüyürdü, ədə, neynirsən, özünü ələ al, qəzəbini boğ. Qəhrəman yavaşça qoy-du yerə. Gərdən-kəşan almaz təbərzini dirədi qala sahibinin boğazına. Baxdı, qanun belədi yixmax pəhlivanın borcudu, kəs-məh əyyarın. Mən o kişinin əyyariyam, honun qulamıyam mən. Hindi nə diyirssən?

– Bəli, can sizə borcdudu. Nə istiyirsiz, eliyn. Müha-ribədi bu. Mən nə qədər insanların başını kəsmişəm. Diməli bir gün də mənim başım kəsilməliydi da.

Gərdənkəşana əlini atdı bunun başının dəbilqəsini götür-rüf tulluyanda saçları töküldü şəlalə kimi. Hicran gecəsi kimi qara saçlar büründü qoruğu bütün. Elə bil ki, qara lalələr bit-mişdi ölkədə. Qəhrəman yaxınlaşdı didi, bu nədi? Gər-dən-kə-şan didi, mən sənə diyirəm, bunu Allah sənin üçün göndərif. Sizi Allah bir-birinə tay üçün bu qalaçada, bu cəzi-rənin di-vində görüş-dürür. Bu sənindi, sən də bunun. Sənə aman veririh, qalx aya-ğə, hər halda sənin canın bizim əlimizdədi. Bu günən sən mə-nim qulamım olursan.

Qız didi, bəli, elədi, mən sənin qulamınam. İstəsən öldü-rər-sən, istəsən bağışdıyarsan.

Bu təzədənnən başdırıqları qulamlara əmr verir. Tay sirr açıl-dı. O qulamların da çoxu bilmirdi ki, bu qadın kimdi? Qəh-rəman Gərdənkəşana didi ki, hona deynən görəh bu nə hoq-qadı çıxardır? Qadın xaylağıdı, niyə evində oturmuyu?

Qız didi:

– Mən filan ölkənin padşahının qızıyam. Mən anadan doğulannan belə nəhəng doğulmuşam, nəhəng böyümüşəm. Mə-nə tay, mənə bərabər kişi heş yerdə də görməmişəm. Bildim ki, mənə tay kişi tapılmayıacax bu dünyada. Hona görə də bəxtimdən gileyli, küskün duruydum. Bir gün bizim bağlı-mıza iki kəl girmişdi. Bağı tamam şum eləmişdilər. Get-dim əlimə çubux aldım buları hərrəməyə, bağdan çıxart-mağə, çıxarda bil-mədim. Mənnənən asılı olmayarax buların buynuz-darınınan yapış-dım ki, buları aralıyım, heş özüm də bilmir-dim ki, məndə bu güc var. Barmağım buynuzun arasına girəndə qəzəbim tutdu, belə dartdım buynuzlarını, ikisini də geri itələdim, iki-sinin də buynuzu kökünnən çıxıf əlimdə qaldı. Honda mən öz gücümüz anladım. Didim, atam məni kasıf, fərsiz şahzadələrin birinə verəcəh, bizdən olan uşax olacaq havayı bir şey. Hona görə atamnan icazə alıf gəlif bu dağın damənində bu qalaçanı tik-dim, necə ki, mən özümnən güdüsünə rast gəlmə-mişəm, ərə getməyəcəyimə Allah qarşı-sında söz vermişəm.

Bular bir xeylax qaldılar burda. Artıx bular burda ailə kimi, ər-arvad kimi yaşamağa başdadılar. Bir gün qız bunnan soruşdu ki, əzizim, sən hara gedirdin, hardan gəlirdin? Bəs nə üçün burda gecəliyifsən? Niyə səfərinə davam eləmədin?

Bular başlarına gələnnəri danışdilar. Qız didi ki, ay balam, sən köməyə gedirssənsə əger, bu nə köməh oldu? Sən artıx neçə gündü yol gəlirsən, iki həftədi, üç həftədi burda kef çəkirsən. Belə olmaz axı. Sənə ümid oluflar, gəlif göz-düyüllər orda. Getməh lazımdı.

– Düz diyirsən, vidalaşax, qayıdırif gələndə gedərix şə-hərə.

Qız didi, yox, mən səni tək buraxmaram.

Qız Qəhrəmana didi, artıx sərrərin hamısı açılıf. Ə, sən Gərdənkəşana borclusan mənə qalif gəlməkdə. Sən özü-nü o qədər də işşırtmə. Gər-dənkəşan başa saldı, gizlincə məni görüp gedif. Ona görə mən sənnən geri qalmaram. Sən bir divə cavab verəndə mən beşinə cavab verəcəm. Biz bir yerdə getməliyik.

Bunnan sora bir köməkçisi, etibar elədiyi adam vardı, qala-çanı buna tapşırıdı. Üş nəfər düşdülər yola, başda-dılar get-məyə. Getdilər çatdılara pərilər padşahının ölkəsinə. Qız çıxdı buların görüşünə. Gəldi buların atasına didi, qəbul elədilər, danışdilar, söhbət elədilər. Amma divlərə xəbər çat-dı ki, filan div padşahının oğlu Qəhrəman gəlif. Honun sədası bütün divlər ölkəsinə yayılmışdı. Pərilər padşahının yanında bir dənə keçi başı tutan div qalmadı, hamısı qaşdı getdi gizdəndi. Qəhrəman divlər padşahının ölkəsinə getdi. Ho əra-zini yaxşı tanıyırıdı. Töküldülər atası, anası, əlini-ayağını öp-düler. Qəhrəman didi ki, siz mənə çox çörəh verifsiniz, çox əmək sərf eliyifsiniz. Düzdü, məni neçə illər əsir kimi saxlı-yıfsınız, amma yenə çəkdiyiniz əməyə görə sizə heş nə elə-mirəm. Gedin Hindistan qızını gətirin. Mən sizə əl dəy-mirəm, ama mənə Hindistan qızı-nı gətirin.

Hindistan qızını gətirdilər, gəldilər Pərilər padşahının hü-zu-runa. Sərhəddi müəyyən elədilər. Qəhrəmanın arvadı sa-vad-dı şah qızı idi. Gərdənkaəşanın köməyi ilə böyük bir daş lövhə yazış sərhəddə qoydular ki, bir də divlərin ayağı bu daşdan ho yana dəysə, hoların kökünü kəsəcəm. Sühl sazişi bağlandı. Gəl-dilər qalaçaya. Qız Qəhrəmana qoşuldu, gəldi Qəh-rəmanın öl-kə-sinə. Hona kimi Qəhrəman az-az adam dilini öyrənirdi. Hindistan qızını da gətirdi verdi Qay-tarana.

Yidilər, işdilər, yerə keşdilər. Siz də murazınıza çatın. Göy--dən üş alma düşdü, honu zəhmət çəkin bölüşdürüñ.

62. Fərsiz oğul

Bir kişinin oğlu oluy. Oğlu heş bir vaxt atasının sözünə baxmırıñ. Bir gün ata əsəbiləşib oğlunu öydən qovur. Oğul başqa bir şəhərə gedir. Bir ağanın öyünə gediy ki, məni nökər saxla. Ağa razı oluy. Ağa səfərə getməli oluy. Oğlanı yanına çağırıy ki, öküz xəstədi. Mən gələnə kimi axurda yatarsan.

Oğlan əlinə keçəndən yiyiy, gecələr axurda yatıy. Bir gün qaranlıq olan gecədə görür ki, at yatıb. Oğlan elə hesab edir ki, öküz olur. Atı kəsir. Hava işıqlanır. Oğlan görür ki, atı kəsib, öküz də mundar olub ölüb. Tez xanımın yanına qaçış. Xanıma diyir ki, ağa getməmiş mənə iki dənə yuxa ver, qaçım. Xanım diyir ki, gəl bu nehrəni çalxa, bu cüçəli toyuqdan da muğayat ol. Gedim qonşudan çörək alım.

Oğlan görür ki, qırğı cüçələri aparmaq istəyir, cüçələri bir-birinə bağlayır, toyuğun da ayağına cüçələri bağlayır. Bu vaxt qırğı istəyir ki, cüçələri aparsın, oğlan yerdən yekə bir daş götürüf atır qırğıya. Daş dəyir nehrəyə. Nehrə iki yerə parça-lanır. Qırğı da toyuq ilə birlikdə cüçələri aparır. Bu vaxt xanım gəlir. Oğlan hindən beş-altı yumurta götürüb yiğir papağına və papağı da qoyur başına. Oğlan hadisəni xanıma danışır. Xanım əsəbi halda iki əli ilə oğlanın başına vuruy. Yumurtalar başına da-ğılıy. Xanım qışqırıy ki, oğlanın beyni partlayıf. Xanımın ürəyi qorxudan partlayıf ölüy. Oğlan asta qaçan namərddi, – diyif yola düşür.

63. Yeddi yarım

Nağıl-mağıl dimərəm,
Diməsəm də ölrəm,
Kim acgözlux edərsə,
Ölənəcən döyərəm.

Biri varmış, biri yoxmuş, bir yetim qız varmış. Atası öyə tezə arvad gətirmişdi. Ögey ana qızı elə zülm ediydi ki, bütün günü ayax üstə qalardı. Qız ağıllı-kamallı olmaxla yanaşı, həm də çox yaraşlı, gözəl bir qız idi. Hüsnü-camalından ay utanar, günəş üzünə pərdə çəkərdi... Amma buna baxmayarax, çox qarinqulu imiş, hər oturanda yeddi çörəx parası yiyərmış. Ögey ana qızı bu xüsusiyyətinə görə “Yeddi yarım” diyərmiş... Belə-belə qızın adı Yeddi yarım qalır...

Günnərin bir günü zalım ögey ana qızı çörəyi az veriy. Vəziyyəti belə görən qız aclıxdan göz yaşı axıdıy. Nə qədər ağlasa da zalım ananın qızı yazığı gəlməyi ki, gəlməyi.

Nağıl dili yüyrəh olar diyirlər. Günnərin bir günü çörəh-dən ötrü göz yaşı axıdan qızın harayına bir nəfər yoldan keçən yolcu eşidif gəliy. Yolçunun geyimindən-kecimindən bəzirgana oxşuyurdu. Öz gözəlli, boynu-buxunu, nazəndə qəmzələri ilə insanları heyran qoyan bu ağlağan qız bəzirganın gözündən qaçmayı. Bəzirganı qızın dayanmadan ağlamağı təcüfləndirif. Bəzirgan qızın ağla-mağının səvəvini ögey anadan xəvər alıy. Yetim qızdan yaxa qutarmax üçün qızı tərif edir. Oğlana diyir:

– Yeddi yarımdı.

Ögey ananın cavabı bəzirganı qane etmiyi.

Buna görə də bəzirgan xahiş edir ki, bu “Yeddi yarım”ın nə olduğunu izah etsin.

Hiyləgər ögey ana “Yeddi yarım” sözünü belə aydın-laşdırıy.

Qızı ərə verməh üçün honu tərifləyir. Diyir ki, bu gör-düğün göyçəh qız mənim doğma qızımızdır. Ho çox işləh və diribaşdı, gündə 7 girvəngə yarım yun dariyır. Bu günsə yunu-muz az olufdu. Hona görə də ağlayır ki, mən işsiz dayana bilmirəm.

Yad ölkədən gəlməş bəzirga sən dimə subay idi. Ağlağan qızın gözəlliyyinə bənd olmuş bəzirgan hona elçilik ediy. Qızın gözəlliyi, işdi-gücdü olması bəzirganın qızla evlənməsinə səbəb oldu. Bəzirgan qızı “Yeddi yarım” adı ilə arvadlığa qəbul ediy. Qız bəzirganla honun evinə gediy. Ailədə ən istəkli gəlin oluy. Gün keçiy, ay keçiy, bəzirgan səfərə çıxmalı olur. Bəzir-gan həyat yoldaşının zəhmətsevər olduğunu nəzərə alarax hona bir neçə xalçalıx yun alıf verif tapşırıy ki:

– Gözəl yarım, başımın tacı, öyümün dirəyi, mən səfər-dən qayıdana kimi aldığım yunu yuyuf, əyirif, boyayıf, nəha-yət, beş gözəl xalça toxuyarsan. Bəzirgan istəhli arvadına öz tapşırıxlарını verif yola düşür.

Az gediy, çox gediy, didiği diyara hasil oluy. Bəzirgan gedən gündən gəlin əlini başının altına qoyuf uzanıy. Yiyif-içif kef eliyi...

Günlərin bir günü bu ölkənin padşahının aman-zaman olan bir oğlu xəstəleniy. Ölkəsində olan bütün həkimləri çağırır, lakin oğlana heş bir həkim əlac eliyə bilməy. Xəstəliyi sağalda bilməyən həkimlərdən sora padşah ara həkimlərini və hətta bütün sadə evdar qadınları da yegabə oğlunun yanına gətiriy. Heş kim padşahın oğluna əlac eliyə bilməyi. Vəziyyət ağırlaşıy. Padşah neçə ölkəyə sorax salır. Axırda padşaha xəvər veriyər ki, sənin ölkəndə yaşayın filan bəzirgan yad ölkədən gözəl bir qızı gətirif honunla yaşayı. Padşah “Yeddi yarım” adı ilə məşhur olan bəzirgan arvadını xəstə oğlunun yanına gətiriy. “Yedi yarım” özünə etibar edilmiş xəstəni yoxlayır. Soram da üzünü padşaha tutuf diyir:

– Padşah sağ olsun! Mən oğlunu sağaldaram, lakin mənə lazım olan şeyləri verməlisən.

Padşah təkcə bir oğlunun xətrinə hər şeyə razı oldu-ğunu söyləyir. “Yeddi yarım” bir mis qazan, üç kirvəngə un, su, bir az bəhməz (üzüm bəhməzi, xurma bəhməzi) və yağ tələb edir. Bəzirgan arvadı qazanı ağaca asıy. Duru bir umac bişiriy. Umac hazır olduxdan soram umacı böyük bir siniyə (mis qaba) çəkiy. Umac soyumaxda olsun, sizə padşahın oğlunun xəstəli-yindən xəvər verim. “Yeddi yarım” müayinə zamanı görmüşdü ki, oğlanın boğazına “çovan” çıxıf, özü də yetişif. Əgər bir balaca boğazda gərginlik əmələ gələrsə, yetmişmiş yara partla-yar, xəstəlih keçif gedər.

“Yeddi yarım” fikirləşiy ki, padşahın oğlunu qəflətən gül-dürməh lazımdır. Buna görə də “Yeddi yarım” yuxarıda so-yu-mağə qoyduğunuz umacı götürüy və öz başına töküy. Bədəni başdan-başa yağlı və şirin umaca bulaşmış “Yeddi yarım” xəstə oğlanın qavağında əcayif hərəkətlər göstəriy, hərdənbir də üst-başından süzülən umacı yalamağa başlayır. Həmin hərəkətlərə tamaşa edən padşahın oğlu qəflətən qəhqəhə çəkif gülüy. Gülüşün təsiri ilə yetmişmiş çovan parçalanıy, oğlan özünü olduxca yüngül hiss ediy. Ho danışmağa başlayı. Axır heş kəsin sağalda bilmədiyi xəstəni ağıllı “Yeddi yarım” sağaldıy. Padşahın hörmətini qazanan “Yeddi yarım” nə istəsə honu da verəcəgini diyirlər.

“Yeddi yarım” padşahdan yun əyirif toxumağı bacaran və mahir xalça ustası olan on arvad istəyir. Bu arvadların köməh-liyi ilə vaxtilə bəzirganın hona alıf verdiyi yundan beş xalça toxutmax idi.

Padşah bəzirgan arvadının xahişini yerinə yetirir. Hona ölkənin ən bacarıxlı arvadlarını köməğə veriy. Həm də yimax-içmax, hər cür şərait yaradıy. Az bir vaxt ərzində çalışqan toxu-cu arvatdar bəzirganın qoyuf getdiyi yunu yu-yur, darayı, əyi-rir, boyayı, xalçanın beşi də birdən uzanıy. Hər xanada iki arvad oturuf xalça toxumağa başlayı. Al-yaşıl xalçalar toxu-duxca “Yeddi yarım” öz fərəsətindən vəcdə gələrəx dodaxaltı belə zümrüdə edirdi:

Təpə göyərir, ay ellər,

Xoca gələcəx, ay ellər.

Bəli, bu sadə mahnının sırrını ancax “Yeddi yarım” özü biliydi. Yəni ho, əslində heş bir toxuculux işi bacarmayan adı bir yetim qız idi. Bəzirganın öyündə ancax yimax-içmax və yatmaxla məşğul olan “Yeddi yarım” xoşbəxt bir təsadüf nəti-cəsində padşahın yeganə oğlunu sağalmış və bu işin əvə-zində mahir sənətkar qadınlar yundan beş gözəl xalça toxuyuf hazır elədilər. Bu xalçaların arasında “Yeddi yarım”ın da zəh-məti ilə toxunmuş bir cüt çarix bağı vardı. Vədə tamam olur, bəzirgan uzax səfərdən qayıdır. Toxun-muş xalçaların əlvan na-xış-larına tamaşa edən bəzirgan qızın toxuduğu çarix bağlarından ibarət xalçaya heş baxmıy da. Öz zəhmətilə toxumuş çarix bağlarını ərinə göstərmax üçün “yeddi yarım” ərinə belə didi:

Ho yanda da bir gözün olsun, a kişi, bu yanda da gözün olsun, a kişi, orta dirəkdə də gözün olsun, a kişi.

Bunu diyif çarix bağlarını böyük sevinclə bəzirgana təq-dim ediy...

Bu əhvalatdan bir qədər vax keçdixdən soram bəzirgan yenə səfərə çıxmağa hazırlıx görür. “Yeddi yarım” xalça üçün yun alınmasından qorxuya düşüy. Bir bəhanə ilə ərini yun al-max-dan çəkindirməh istiyor. Ho, ərindən xəlvət qara bir cücünü tutuf şüşə qavda saxlayır. Əri öyə gələn kimi şüvən qoparif ağlamağa başdırıyır. Göz yaşı axıda-axıda “xalam var” – deyə qara cücünün başına fırlanır.

İstəhli arvadının acı göz yaşlarına dözməyən bəzirgan hondan soruşur:

– Niyə ağlayırsan? Niyə göz yaşı axıdırsan?

Ərinin varlı olsa da, ağıldan yüngül olmasını başa dü-şən “Yeddi yarım” ağır yun zəhmətindən birdəfəlik xilas olmax üçün yalan danışıy. Ho diyir:

– Bu qara cücü mənim xalamdır. O da mənim kimi yun əyirən, xalça toxuyan idi. O qədər işləyif ki, axırdı əzablı işə dözməyif qara cücüyü dönüfdü. Mən hindı iki səvəvə görə ağlıyıram: biri xalamin dərdi, biri də öz dərdim. Əgərmən bir də xalça toxuyaramsa, xalamin gününə düşəcəyəm.

Ağıldan kəm olan bəzirgan bir daha yun almaxdan vaz keçiy. Beləlihlə, yetim və yoxsul bir qız öz dərin ağlı ilə pad-şaha və bəzirgan ərinə üstün gəliy.

Göydən üç alma düşdü. Biri mənim, biri nağıl söylə-yənin, biri də dinləyənin.

ATALAR SÖZLƏRİ VƏ DEYİMLƏR

1. Yaxşı qoca olmayan yerdə yaxşı cavan olmaz.
2. Qonağı çox olanın uşağı ac olmaz.
3. Canavar çovanların papağının təpəsindən bilir ki, han-sının qoynunu aparmax olar.
4. Yaş odun ocaxda da yanmaz, qoşa odun çöldə də sönməz.
5. Dəvəcə boyun olunca düyməcə ağlın olsun.
6. Varlıya mal əzizdir, kasıfa uşax.
7. Qışın necəliyini yanvar göstərər.
8. Uşax suya can atar, qoca oda.
9. İş adamı korlamır, adam işi korlayır.
10. Günəş saralanda tənbəl başdayır tələsməyə.
11. Papağı isti-soyuğa görə qoymurlar.
12. Oğul öyün işığıdır, gəlin yaraşığı.
13. Odu elə söndür ki, tüstüsü çıxmasın.
14. Özgənin səadətinə küsənən özü səadət görməz.
15. Qonağın gözü böyük olar.
16. Ağilli adam tez qocalar.
17. Camış ola, qamış ola, qarnı yırtılmış ola.
18. Gilasdır, bu da bəsdir.
19. İnsanın əvvəli gəlincə axırı gəlsin.
20. Yıxılı ağaca hamı balta vurar.
21. Qərivə “yazix” diyən çox olar, yaxın gələn az.
22. Paya didilər, hara gedirsən, didi, pay gətirməyə.
23. Gülənin min dərdi var, ağlayanın isə bir.
24. Buzovu atın yanına bağlayan həmcins olmasa da həm-xasiyyət olacaqdı.
25. İsindix istisinə, kor qaldix tüstüsünə.
26. Çivin də bir şey deyil, amma ürək bulandırmağı var.
27. Zəhmətkeş tütünçünün öyünün təhnəsində çörax əskik olmaz.
28. Kişi qızına hörmət edərsən, duruf-duruf nazdanar, gədə qızına hörmət edərsən duruf-duruf qazdanar.
29. Söz var oxanı dağa qaldırar, söz var oxanı dağdan endirər.
30. Söz varohanı dağa qaldırar,
Söz varohanı dağdan endirər.
31. Ayı ilə bir çuvala girmək olmaz.
32. Bir yerdə çox qalan daşı mamır basar.
33. Samavarı qaynamayan, qonağı olmayan evdən ev olmaz.
34. Axmağa yaxşılıx, dəryaya su tökmax kimidir.
35. Qavağa getmağa pəncəsi yox, dala getmağa davarı.

LƏTİFƏLƏR VƏ MÜXTƏLİF MƏZƏLİ ƏHVALATLAR

1. Bilet hələ məndədi

Bir gün Hudul kişi səhər tezdən yaşıdığı Çardaxlar kəndinin dayanacağına çıxıf horda avtobus gözdiyirmiş. Sahat on iki oluy, avtobiis ötfüf keçiy. Hudul kişi minmiyi. Ho vaxı qonşusu yoldan keçəndə görəy ki, Hudul kişi əlləri civində oyana gidiy, habuyana gidiy. Soruşuy ki, ay Hudul, havırdə nə gözdiyirsən səhərdən? Kişi cavaf veriy ki, şəhərə gedəcəgam.

Qonşu:

– Ay Hudul, bəs görmirsənmə, avtobus gidiy, niyə minmiyəsən?

Hudul kişi heş halını pozmadan əlini uzadıf qonşunun ağaca bağladığı gedəyi göstərif diyi:

– Qonşu, yaxşı olar ki, sən havı yazış gedəyin* üstünə darişan cibinləri* öldürəsən. Maa görə narahat olma (əlini cibinə salıf biletini çıxarıy), görəyisən qonşu, bilet hələ civim-dədi.

2. Tupoy sənin özünsən

Hudul kişinin böyük oğlu Əfqan yaxşı oxumadığı üçün müəllim harda Hudul kişini görəy, oğlundan narazılıx ediy. Bir gün Hudul kişi gəlif oğlunun dərsinə çıxıy. Məllimə diyi ki, hindi di görüm, niyə şikayət ediysən? Məllimi də diyi ki, bəs sənin oğlun tupoydu. Heş nə bilməyi. Hudul kişi özü də avam və savadsız oluy. Başdıyu oğluna hamının yanında sual ver-məğə:

– Oğlum, di görüm 5×5 neçə eliy?

Uşax qayıdı ki, 55.

Hudul kişi oğlunu tərifləyi. Afərin, oğlum. Bəs 3×2 neçə eliyir? Uşax deyir ki, 32. Hudul kişi oğlunu tərifliyif göylərə qaldırıy. Üzünü müəllimə tutuf diyi:

– Ay müəllim, saa ayıf olsun, heş utanmırısan. Uşax hər şeyi biliy. Tupoy sənin özünsən.

3. Çurban yox, Qurbanam

Hudul kişinin büyük oğlu Qurvan əsgərlıxdan atasına tez-tez məktuf yazarmış. Bir gün də məktuf yazış gəndəriy. Yazılı ki, ata, hər şey yaxşıdı, narahat olma. Bircə havı əsgərləri başa sala bilmirəm ki, mənim adım “Çurban” yox, Qurvandı.

4. Atasına tapşıraram

Hudulun qonşusu Zaqatalada olan bi texnikumda təhsil aliymış. Honun qayıfları çox olduğundan direktor əsəbləşif diyi ki, sabah gələndə atanı da gətirif helə gələrsən. Qonşu oğlu atasının qorxusundan hona vəziyyəti agah eliyi. Səhər Hudul kişini görif hondan xahiş ediy ki, öziylə birgə direk-torun yanına gedif atası olduğunu bildirsin. Hudul razılaşış. Soram qəşəng bi kostuyum da tapıf giyindiriyör. Bir yerdə direktorun yanına gəliylər. Hudul kişi özünü ədəflə təqdim edif diyi ki, buyurun, eşidirəm sizi. Direktor biləndə ki, qarşısındakı oğla-nın atasıdır, başlıyır şikayətə ki, oğlun oxumur, dərsə gəlməyi. Belə getsə qovulacaq. Hudul kişi direktorun qarşısında qonşu oğlanı çağırif yaxşı buduyu. Qavağına qatıf qapıdan çıxanda, çevrilif direktora diyi ki, siz narahat olmayın, öyə gidəndə atasına tapşıraram.

5. O nə olan şeydi elə

Bir gün məclisdə bi dağışanlı qonax oluy. Oyandan-buyandan söhbət düşüy. Bi vaxtı dağışanlı maraxlı bi məsə-lədən söhbət açif diyi ki, bəs eşşək nə bilir, xurmanın dadı nə-tər oluy. Hudul kişi də kənarda oturuf qulax asılmış. Tez soru-şuy, ho nə olan şeydi helə?

6.

Bir gün Hudulun qonşusu gedeyi çimizdiriy. Gedək sakit durmuyu. Kişi də başlıyi gedəyi tərifləməağ, ay mənim gözə-lim, ay mənim ceyranım, ay mənim cüyürüm, maralım, bi az sakit ol, həndi qutararız - diyi. Bu zaman Hudul kişi də gəlif hordan keçirniş. Qulağı ho sözdəri alan kimi qonşusunu çağırif soruşuy:

– Ay qonşu, yaxşı bax, gör bizim toplan da horda-dırmı?

7.

Bir gün Hudul kişi oğlu Əfqanı yanına çağırif soruşuy:

- Əfqan, bu gün dərslərindən neçə qiymət alıfsan?
- Ata, dörd almışam.
- Ay oğul, bə niyə beş ala bilmiyifsən?
- Çünkü, ay ata, bu gün cəmi dörd dərsimiz vardı.

8.

Hudul kişidən soruşuyalar ki, təzə gəlinindən razı-sanmı? Kişi hondan yerdən-göyə qədər razı olduğunu diyi. Ho gəlin gələndən sora arvadım daha parixmaxirə getmiyi. Hudul kişi-dən sorşuruylar ki, yəqin gəlinin yaxşı qadın bər-bəridi. Diyi ki, yox, yaxşı bərbər deyil, ama maşallah, yaxşı saç didəndi.

9.

Hudul kişi Aleybad bazarına gidif inək alanda bir satıcıdan soruşuy:

– Yaxşı inəkdisə niyə belə ucuz satırsan?

Satıcı cavaf veriy:

– Doğrusu, honun bi qüsuru var. Sağın vaxtı təpik atıy.

Hudul kişi gülə-gülə diyi ki, honda mən bu inəyi ali-yam. Eybi yoxdur, onsuzda inəkləri arvadım sağıy.

10.

Bir gün Hudul kişi Bakı stansiyasından Zaqatalaya get-max üçün bilet alıy və “Bakı-Zaqatala” qatarına minif yerini rahatlayı. Ho arada Hudul kişi nə iş üçünsə yerə düşməli oluy. Helə ho vaxtı “Bakı-Zaqatala” qatarı yola düşüy. Honun yerin-də “Bakı-Moskva” qatarı dayanıy. Kişi qayıdif gəliy, vaqona miniy, yuxarı qalxıy. Yerində uzanıy və otaxda əyləşən sərni-şindən soruşuy:

– Bacı oğlu, sən haraya gediyəsən?

– Moskvaya gediyəm.

Hudul kişi heyvətə gəlif diyi:

– İlahi, sən texnikanın gücünə bax e! Qatarın aşağı his-səsi Moskvaya, yuxarı hissəsi Zaqatalaya gediy.

11.

Bir gün Hudul kişi arvadı ilə çardaxda ar-mud-almaları tərəzidə çəkirmiş. Bi vaxt oğlu başlıyı bacısını incit-mağ'a. Hudul kişi çardaxdan səsə düşüf ikisinə də yaxşı acıx-lanıf yenidən yuxarı qalxıy. Bi vaxtı kişi nətəhər oluy, çar-daxdan söyə-söyə düşüf, tutuf ikisini də yaxşı budayır. Arvadı soruşuy ki, niyə döyürsən uşaxları? Kişi də cavaf veriy ki, görmürsən, nətəhər səs-küy saldırlarsa meyvənin kilosu da yadimdən çıxdı.

12.

Bir gün Hudul kişi oğlunu da götürüf, at-daş-ka ilə çölə tüütün gətirməgə gediy. Oğlunun arxa çivi açıx oldu-ğun-dan daşka sirkələndixca siqaretləri bir-bir töküliy.

Gəliy mənzil başına çatanda kişi daşkanın içindən kər-kiləri götürmax istəyəndə görüy ki, daşkanın içi dolu siqa-retdi. Başlıyı oğlunu döyməgə. Döyə-döyə də diyi ki, kopoy-oğlu, mən də diyirəm mənim pullarım hara gediy. Çəkirsən on beş qəpiklixdan çək də, əlli qəpıxlıxdan niyə çəkiysən?

13.

Bi gün Hudul kişi şose yolunda keçilərini otarıy. Ho vaxı bi sürücü Hudul kişininin yanında maşınını saxlıyif diyi:

– Ay kişi, sən gəl keçilərini meşəyə apar. Horda yaxşı ot var. Habu asvaltin üstə nə var ki, nə yesin? Yazış keçilər daş-kəsəyi gəmirif ölərlər.

Hudul kişi diyi:

– Ay oğul, sən gəl ma öyrətmə, mə qonşum haburda yol polisi işləyir. Gör bir ilin içində nə boyda olufdu.

14.

Bi gün Yuxarı Çardaxlar kəndinə iki nəfər kələkbaz gə-liy. Hoların qavağına birdən Hudulun oğlu Əfqan çıxiy. Hon-nan Hudul kişinin evini xavar alıylar. Əfqan diyi ki, aşağı ta-bun-da əmimgilin evindən aşağıdadır. Qonaxlar soru-şuyalar:

– Bəs əmingilin öyləri hardadı?

Uşax cavaf veriy ki, əmimgilin öyü bizim öydən yuxar-dadı. Qonaxlar bi şey başa düşməyüf çəş-baş qalıylar. Diyi-lər ki, biz elə bilirdik ki, hav-alarda bizdən kələkbəz yoxdur. Gö-rur-suzmu, atalar necə oğullar böyüdüfdü.

15.

Bir gün Qaşdey İbrahim təzə maşın alıy. Qadağan olunmuş ağ xətti tapdayıf öz kefindən keçiy. Bi vaxtı yol polisi maşını saxlıyıf sənətdəri istiyi, ho da sənətləri veriy. Sora da polisə diyi ki, nolufdu, nağarmışam ki, məni sax-liyıfsız?

Polis hona diyi ki, sən qadağan olunmuş ağ xətti keçif-sən. Qaşdey də cavabında diyi ki, nolsun, ay kişi, yekə adam-sız. Ağ xətdi də, dünya dağılmayıf ki, hodu da horda durufdu, elə bil nağarmışam.

16. Konturu qurtardı

Qaşdey İbrahim ölü vaxı honun ikinci arvadından olan dörd yaşlı qızı atasını çağırıf ağılıyi. Ho vaxt kişinin o biri arvadından olan kiçix oğlu bacısını yanına çağırıf diyi:

– Ay bacı, dədə-zad nədi, dədən danışan deyil. Honun konturu qutarıfdı.

17.

Bir zamanlar camahatı siyahıya alıylar. Hər kəsdən yaşıni sorușular. Növbə Zaydat nənəyə çatanda diyi:

– Ay oğul, mən heş nə bilmirəm. Bircə honu biliyəm ki, anam məni qundağa qoyan vaxtı başımın üstündən da-mol-yot viy eliyif keşdi. Honda bildim ki, mən dünyaya gəlmişəm.

18.

Muxsa xala ömrində birinci dəfə Bakıya gediy. Vağ-zalda düşüf çəş-baş qalıy. Bilməyi, neyləsin. Birdən yadına düşüy ki, oğlu Əhmədlidə yaşıyi. Avtobus şofer-lərindən biri diyi ki, Əlmədliyə gedən varsa, gəlsin. Muxsa arvad tez əlində sumka-ları şoferə yaxınlaşıf diyi ki, mənim oğlum Bəxtiyarı tanırıf-sanmı, məni honun öyinə apar. Şofer, yox, ay xala, mən ançax Əhmədliyə apara bilərəm. Muxsa xala da hona aman vermiyif diyir ki, ay bala, başına dənim, mənim oğlum da Əhmədlidə yaşıyır da.

Şofer baxıy ki, arvad elə öz didığını diyir. Axırda soruşuy ki, yaxşı, ay xala, sən honun öyünün ünvanını biliy-sənmi? Mux-sa xala cavabında diyi ki, nə ünvan, ay oğul, kənddə oğlumu tanımayan yoxdu. Sən necə tanımır-san? Ayıf deyilmi saa.

Şofer məcbur oluf diyi:

– Yaxşı, ay xala, gəl min gedax, bir təhər taparix.

19.

Nurməmməd kişi sorağını eşitdiği bir qızı elçi gön-dəriy. Toy günü honu aldadıf çirkin bi qızı ərə veriyər. Adətə görə qadınlar yad kişilərin, habelə hörmətini çox saxla-dıxları qohumların qarşısına üzü açıx çıxmazlarmış. Həmin çirkin gəlin Nurməmməd kişidən soruşuy:

– Ay kişi, mən birinci kimə görükim?

Nurməmməd kişi acıxlı cavaf veriy:

– Kimə istəyirsən görün, özün bilərsən, amma yal-varı-ram,bircə maa görikmə.

20.

Nurməmməddayının həyətində yaxşı bi şaftalı ağacı oluy. Kişi ağacı göz bəbəyi kimi qoruyurmuş. Hər gün nama-zını bu ağacın altında qılmış. Bi gün ho günorta namazını qılanda yuxarıdan aşağı şaftalılar tökülüy. Sən dimə, uşaxlar kişini incitmax üçün belə ediylərmiş. Kişi namaz qıldıqından heş nə eliyə bilmiyi. Bircə kişi hər dəfə başın yerə qoyuf qaldıranda deyirmiş: “La ilahə illallah, şaftalıda adam var”.

21.

Bir gün Nurməmməd daynın həyətinə tütün taylarını yiğmax üçün yük maşını gəliy. Şoferlərdən biri maşından yerə düşüf sürüciyə “davay-davay” diyə-diyə istiqamət veriy. Nur-məmməd kişi arvadın üzünə baxıf diyi:

– Ay arvad, havlar bizim davaylardan olduğumuzu har-dan biliylər?

22.

Bi gün Nurməmməd kişi bir neçə dostu ilə təcili maşın tutuf Bakıya yola düşüy. Maşın gəlif Mərdəkan yolunun üstün-dəki dəlixananın yanına çatanda xaraf oluy. Baxıf görүy-lər ki, maşının təkərlərinin qaykaları açılıf düşüf. Maşın-dakılar düşü-nüf duruylar ki, nə etsinlər. Ho vaxt dəlixananın diva-rından biri başını çıxarif diyi ki, beş saatdı nə düşünüy-sünüz, hər təkərdə dörd qayka oluy. Hərəsindən birini açıf hona bağlayın. Mənzil başına çatandan soram bir yerdə düzəldər-siniz. Ho fikir hamı-nın başına batıy. Nurməm-məd kişi, ay oğul, saa dəli diyəni lap gorbagor olsun diyi. Ba-şını divardan çıxaran adam diyi ki, a kişi, sən nə danı-şıysan, dəli səən özünsən. Mən havranın axra-nıyam.

23.

Bi ləzgi “Qazel”də gediymiş. Dəmir yoluna çatanda ma-şını xaraf oluf düz yolun ortasında qalası oluy. Ləzgi nə qadər əlləşirsə maşın işə düşmüyü. Bi tərəfdən də qatar gəliy. Ləzgi bilmiyi nə etsin. Tez maşının aynasından başını çıxarif maşि-nistə diyir: Can qardaş, sən turpax yolla git”.

24.

Bir gün talalılardan biri xəstələniy. Malicə almaxçün Rus-yata gidəsi oluy. Rusyatda yaxşı xəstəxanaların birində malicə alıy. Həkimi talalıya pəhriz yazır. Honu yımə, bunu yımə, honu yimax olmaz, bunu yimax olmaz. Talalı bərk hirs-dəniy. Bir neçə gün həvləcə ötüf keçiy və bir səhər talalı yuxu-dan ayılıf görüb ki, başının yanındakı dolabın üstündə bir tiyan bişmiş qavax qoyulufdu. Talalinin gözdəri dəvə-riy. Öz-özünə diyr ki, a kişi, Rusyat hara, qavax hara, kim har-dan bildi ki, mən qavax yiyən talalıyam. Ho vaxı həkim gəlif çıxıy. Həkim də qavağı görüp soruşuy ho nədi elə. Ta-lalı izahat veriy. Həkim diyr. Sənin əsl dərmanın budur.

Sonra məlum olur ki, rusyatda yaşayan bir talalının zara-fatı imiş.

25. Yaxşı at olsayıdı, alardı

Bir qoca kişinin iki atı oluy. Bir gün arvadı hona diyr ki, ay kişi, bir müştəri tap, havı atları rədd elə qapıdan. Doğrudan da elə atlar qırax ediləsi atlarydı. Atlar nə yaxşı çapa bilirdilər, nə də yük götürə biliydlər. Kişi bir gün ba-zara çıxıf bir müştəri tapıy. Ho, müştərini öyə gətirir. Holar birləşdə tövləyə giriylər. Arvad da pəncərədən içəri baxydı. Müştəri kişidən soruşur:

– Sən at yiyəsisən, sən məndən yaxşı bilərsən, bu at necə atdır?

Kişi yalan damışmağı sevmədiyindən üzünü müştəriyə tutuf diyr:

– Hindi ki, soruştursan, mən də düzünü diyərəm. Bu at çox tənbəldir. Elə hey arvadım diyr bunu rədd elə sat.

Müştəri o biri ata üzünü tutub diyr:

– Bəs o biri at necə atdır?

Kişi ciddi halda cavaf veriy:

– Doğrusuna qalsa, elə bu at da onun tayıdır.

Müştəri xudahafızlışif qapıdan çıxdı. Kişi öz-özünə fikir-ləşif didi:

– Doğrudan da arvad doğru deyirmiş, rədd ediləsi at imiş. Əgər yaxşı at olsayırlar, müştəri alardı.

AŞIQLAR VƏ EL ŞAIRLƏRİ

26. VARXIYANLI (İNDİKİ BƏHMƏDLİ) AŞIQ MƏHƏMMƏD

XIX əsr Azərbaycan aşiq poeziyasının görkəmli nüma-yəndələrindən biri də Varxiyanlı Aşiq Məhəmməddir. O, XVIII əsrin sonlarında Zaqatala rayonunun Varxiyan (indiki Bəh-mədli) kəndində anadan olub, XIX əsrin 60-cı illərində bir toy məclisində bədnam qonşularımız olan ermənilər tə-rəfindən zə-hər-lənərək öldürülüb. Aşiq yaradıcılığından bəhs olunan bütün mənbələrdə ondan bədahətən şeirlər deyən us-tad sənətkar kimi danışılır.

Dünyada

Könül, qafil olma, heç kəsə uyma,
Aldanma heç cürə vara dünyada.
Düz gəzif-dolansan ellər içində,
Heş zaman çəkməzlər dara dünyada.

Nə desən yerləşər insan səbrinə,
Gərəh dözək fələyin hər cəbrinə.
Əyər əməl etsən haqqın əmrinə,
O səni yandırırmaz nara dünyada.

Kəsb elə özünə halaldan maya,
Elə et halalın getməsin zaya.
Məhəmməd, sən şükür elə Xudaya,
Nə diləh diləsən verə dünyada.

Gedər oldum

Bir iş idi düşdü mənim başıma,

Gəlin halallaşax, mən gedər oldum.
Gəlib-getməyəli bir gördüm sizi,
Gəlin halallaşax, mən gedər oldum.

Ürəyimdə yanar bunca atəşlər,
Canda qəm əlindən yaranamışlər.
Mənim gülüf-oynadığım yoldaşlar,
Gəlin halallaşax, mən gedər oldum.

Məhəmmədlə yeyif-içən qardaşlar,
Baxın, bu da fələk etdiyi işlər.
Gözümdə axıtdım qan ilə yaşlar,
Gəlin halallaşax, mən gedər oldum.

Mənim

Ay ağalar, gəlinsizəsöyləyim,
Düşüfdü yadına ellərim mənim.
Taxisırkar ediflər yaman nahaqdan,
Qalmadı danışan dillərim mənim.

Zalımsaldatqollarımı bağladı,
Neştəralıfciyərimidağladı.
Bacılarım “qardaş” diyifağladı,
Düşdü Urişetəyollarımmənim.

Sevgilimgeyinifqaradanqara,
Yalana, böhtana olmadıçara.
Aparırlar, yarəb, hansıdiyara,
Günahsızbağlındıqollarımmənim.

Baxtım düz gətirif, özüm sağ qalsam,
Üş il vədəsindən qayıdış gəlsəm.
Ay aşix Məhəmməd, şadlanış gülsəm,
Düşməning özünəküllərimmənim.

Könül

Vaxt olar çıxarsan ərşə, asmana,
Vaxt olar havadan enərsən, könül.
Vaxt olar düşərsən çənə, dumana,
Vaxt olar hər şeyi qanarsan, könül.

Vaxt olar çıxarsan Məcnun dağına,
Vaxt olar düşərsən qəm yiğnağına.
Vaxt olar yüz atəş kar etməz sənə,
Vaxt olar alışif yanarsan, könül.

Vaxt olar Məhəmməd tez gələr coşa,
Vaxt olar heş əlin getməz bir işə.
Vaxt olar dönərsən dəmirə, daşa,
Vaxt olar şüştək sınarsan, könül.

Canım

Qadir Allah, nə kəm tale qul oldum,
El içində hakkı-say olan canım.
Qədir bilənlərin qadasın alım,
Qədirbilməzlərə zay olan canım.

Bağban idim bağda bar səvə vindən,
Bülbül idim o gülzar səvə vindən,
Dilbilməz beyvəfa yar səvə vindən,
Divanə Məcnuna tay olan canım.
Məhəmmədəm, bir məkana yetmədim,
Baş götürüf qalmaqaldan getmədim.
Öz oxumu bir mənzilə atmadım,
Özgələr oxuna yay olan canım.

Ağlasın

Əziz qardaş, düşdüm iraq yolumdan,
Xavar apar sevgilimə, ağlasın.
Getdiyimdi halim yaman xarafdı,
Göz yaşını silə-silə ağlasın.

Oxusun bu sözləri əzbərə yazsın,
Unutmasın, hər vax yadına salsın.
Daha mən gedirəm, salamat qalsın,
Xavar apar vətənimə, ağlasın.

Zə\arat çekirəm, yamandır halim,
Danışa bilmirəm, tutuluf dilim.
Varxiyan kəndində çevrilif yolum,

Ay sevgilim diyə-diyə ağlasın.

Mən bülbüləm, gülüm qaldı saraldı,
Halal adım yaman düşdü dillərə.
Göz yaşını sana-sana yollarda,
Yazıcı Mamed diyə-diyə ağlasın.

27. AŞIQ DİBRO

(1861-1947)

Aşıq Dibro 1861-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olmuşdur. Konkret hər hansı bir usta-da şə-yirdlik etməmişdir. Uşaq yaşlarından saza-sözə böyük ma-rağı olmuşdur. 1947-ci ildə vəfat etmişdir.

Dünya

Azma bu dünyada haqqın yolunu,
Adıldı, müdrikdi, uludu dünya.
Əgər fəhm eyləsən qılıq-qalına,
Görərsən dumandı, doludu dünya.

Gözəldi görkəmi, xoşdu camalı,
Tək almaz, alanda canı cəm alı.
Kiminin başında ağlı-kamalı,
Kiminin cibində puludu dünya.

Kimi yaşlı geyər, kimi al-əlvan,
Qoymaz ki, özündən doya kam ala.
Söylər gizlin-gizlin Aşix Kamala,
Kamallı kəslərin quludu dünya.

28. AŞIQ HÜSEYN

Hüseyn Oruc oğlu Sulxayev 1890-ci ildə Zaqatala ra-yo-nunun Əliabad kəndində anadan olmuşdur. Dağıstanın Ru-tul rayonunun Mişleş kəndindən olan Aşıq Hüseynə şagirdlik etmişdir. Zamanının ustad aşığı kimi tanınmışdır. 1941-ci ildə Böyük Vətən müharibəsinə getmiş və bir daha geri qayıtma-mışdır. El arasında Aşıq Hüseynin dastan-rəva-yəti dolaşmaq-dadır. Ustad aşıqdır. Ustad-şeyird ənənə-sini layiqincə davam etdirmişdir. O, Aşıq Oruc, Aşıq Abdulla, Aşıq Cəlil, Aşıq Herov, Aşıq Darçın, Aşıq Bədir kimi şə-yird-lər yetişdirmişdir.

Döndüm

On beş yaşa çatanda mən
Bir gözəl oğlana döndüm.
Yandım eşqin atəşində,
Kərəm, Məcnuna döndüm.
İyirmidə bala-bala,
Nəzər saldım sağa-sola.
Heş kəsdən qalmadım dala,
Hər işi qanana döndüm.

Otuz yaşa varhavara,
Xəvər gəldi hər diyara.
Neçələrin çəkdim dara,
Bir iyid aslana döndüm.

Qırxdə hər işə qarışdım,
Tayım-tuşumla yarışdım.
Halal zəhmətə alışdım,
Namuslu insana döndüm.

Əlli yaşda oldum qoca,
Gündüzümü sandım qoca.
Daha gəlmirəm vecə,
Çox vaxtsız nihana döndüm.

Hüseyn, ömrü vurma başa,
Bu büsata et tamaşa.
Çata bilsən altmışa,
Sanaram piranə döndüm.

Bilmədim

Əzəldən bülbül olub yaz qədrini bilmədim,
Soldu lalə, gül, reyhanım tez qədrini bilmədim.
Heyif, ömrüm bada keçdi, yetişmədim murada,
Arı kimi sizildaram, naz qədrini bilmədim.

29. AŞIQ MURTUZƏLİ

Həsənov Murtuzəli Şaban oğlu 1895-ci ildə Zaqata-lanın Kəpənəkçi kəndində anadan olmuşdur. Erkən yaşlarının-dan saza-sözə maraq göstərmiş və elinin, obasının sevimli sənət-karına çəvrilmişdir.O, zamanının tanınmış sənətkarları ilə – Aşıq Əsəd-lə,Aşıq İslamlı, Aşıq Məhəmmədlə, dağış-tan-li Aşıq İş-gən-dərlə birgə məclislərdə olmuşdur. Molla Cü-mənin məclis-lərində iştirak edən Aşıq Murtuzəli onun şəninə “Xoş gəldin” rədifikasiyasını yazmışdır. 1980-ci ildə vəfat etmişdir.

Xoş gəldin²¹

Göydən əmr olunub düşübsə yerə,
Allahın şöləsi, nuru, xoş gəldin.
Dünyanın hər üzü bəyandır sənə,
Yüz min sirrin qırx açarı, xoş gəldin.

²¹ (Bu nümunə Qurban Şabanov və Həşim İsmayılovun “Zaqatala aşıqları” kitabında verilmişdir (Bakı, Ağrıdağ, 2004)

Ustalar ustası, mollalar başı,
Elminin müştəği, alim yoldaşı,
Ölkənin dildarı, ellər sirdaşı,
Şəkistanın şah sərkarı, xoş gəldin.

Oxudum tərkibi-nəhvi-sərfi də,
Otuz cüz Qurandır əzbər dilində,
Yüz on dörd kitabdan xəbər verəndə,
Haq Rəsulun qələndəri, xoş gəldin.

Mursaliyam, yalvarıram mən sağa,
İstəyirəm yol-ərkanə qanmağa.
Mən sağa qul olum, sən çəga ağa,
Ol üstümünhavadarı, xoş gəldin.

30. ÇOBANKOLLU AŞIQ KAZIM

Olur²²

İnsan oğlu, fikir eylə,
Məğrurluq qanmazdan olur.
Yaradana şükür eylə,
Yaxşılıq namazdan olur.

Namazdan hökmün almıyan,
Haqqın yoluna gəlmiyən,
Ata-ananı bilmiyən
O da yaramazdan olur.

Yaramaza sakın uyma,
Kəs qapıdan, yaxın qoyma.
Olur-olmaz sözlər duyma,
Çox söhbətlər azdan olur.

Az söhbətə qulaq asar,
Xeyir-bərəkəti kəsər.
Daldalarda baxar küsər,
O da ki, mızmızdan olur.

Baxsan mızmızın işinə,
Gəzər düşünə-düşünə.
Dönər güllər öz başına,
O da cılızdan olur.

²² (Bu nümunə Azərbaycan folkloru antologiyasının XIII cildində verilmişdir (Şəki, Zaqatala, Balakən folkloru. Bakı: Səda, 2005, səh.411)

Kağız qələmnən yazılır,
Haqqın kəlamı düzülür.
Dünyadan əlin üzülür,
Axırın bir top bez olur.

Belədi aşığın işi,
Hər gün getməz toya kişi.
Ərnən arvadın döyüşü
Gəlinnən, qızdan olur.

31. AŞIQ MƏDƏT²³

Aşıq Mədət Ramazan oğlu Ömərov 1934-cü ildə Bəh-mədli (əvvəlki Var-xiyan) kəndində yoxsul ailələrinin birin-də anadan olmuşdur. Aşıq Məhəmməd, Molla Cuma və da-yı-sı Aşıq Arazın sənətkarlıq ırsini dərindən mənim-səyib qüd-rət-li ustad aşiq kimi yetişmişdir. 2010-cu ildə Bəhmədli kən-din-də vəfat etmişdir.

Yaz, oğul

Gözüm görmür, əlim tutmur qələmi,
Aman günü, mən diyəni yaz, oğul!
Anan ölüf, yurda yetim qalmışam,
Aman günü, mən diyəni yaz, oğul!

Yalqızam, yarımı səhər alıbdır,
Hər ay məni məngənəyə salıbdır.
Sübh açılan bahar, yazım solubdur,
Aman günü, mən diyəni yaz, oğul!

Cövrü cəfa içindəyəm, ölürem,
Ağladıqca göz yaşımı silirəm.
Olan olub, ötən ötüb, bilirəm,
Aman günü, mən diyəni yaz, oğul!

Qoca vaxtı ayrı düşdüm gülümdən,
Zəhərlə od yağır şirin dilimdən.
Yazan vaxtı çıxıb gedib əlimdən,
Aman günü, mən diyəni yaz, oğul!

Ayrıldım mən bahar-yazımdan,
Dərdimi xəbər al simli sazımdan.
Oynamaq vaxtıdır mənim nazımdan,
Aman günü, mən diyəni yaz, oğul!

²³ Bu məlumatı sənətkarın öz dilindən qələmə almışıq.

Mədətə qələbə olubdur qənim,
Başımdan getmədi dumanım, çənim.
Qələm-kağız sənin, kədər-qəm mənim,
Aman günü, mən diyəni yaz, oğul!

Təkəm, neyləyim?!

Yağı düşmən özümüzdən yarandı,
Gözəl Qarabağım, təkəm, neyləyim.
Bostan kimi uralanıf zay oldum,
Gözəl Qarabağım, təkəm, neyləyim?!

Diyirdim, ədalət, haq divanım var,
Amana çıxmağa nərdivanım var.
Şuşa torpağında Natəvanım var,
Gözəl Qarabağım, təkəm, neyləyim?!

Mənəm diyənləri çox tanıram mən,
Ortada heş nə yox, qısqanıram mən.
Səndən ötrü alışif, yanıram mən,
Gözəl Qarabağım, təkəm, neyləyim?!

Qollarımı qəm belimə dolayır,
Tale sinəm üstə ocax qalayır.
Bağça-bağlarında bayqu ulayır,
Gözəl Qarabağım, təkəm, neyləyim?!

Mədətəm, dağları gəlif yarardım,
Gecə-gündüz keşiyində durardım.
Zəfər-qələbəni başa vurardım,
Gözəl Qarabağım, təkəm, neyləyim?!

08.12.2004

Dağlar

İxtiyarım getdi əldən,
Susdu sazım-tarım, dağlar.
Sil yaşımı, aç gözümü,
Sən ol havadarım, dağlar.

Çox cəfa çəkdir ziyadə,
Sevdicəyim düşüb yada.

Axtarıram yuxumda da,
Hani vəfadaram, dağlar.

Sinəmə od səpələndi,
Yandı bağrim, tikələndi.
El içində ləkələndi,
Hayif namus, arım, dağlar.

Vəfasız bu həyatdadı,
Demərəm heç murgüzarır.
Həmdəmin bu gün məzardır,
Odur zülmət, narım, dağlar.

Gül açıf qoynumda solsa,
Görən səni məlul bilsə,
Mədət diyif kimim gəlsə,
Odur sözüm, tarım, dağlar.

Gəz, özün danış

(qoşma)

Arif olan möcüzədir Qafqazım,
Aranı-yaylağı gəz, özün danış.
Göhər məkanıdır, mərcandı gözü,
Sərrafdan ləl götür, gəz, özün danış.
Külçə bişirməkdə Car kəndini gör,
Şabalıd ağacı olub inci, dür.
Eşqin səməndini burax, yorğa sür,
Nəzər sal hər yerə, gəz, özün danış.

Yuxarı Çardaxlar dağlıq yeridir,
Sanma bu dünyadan köçən diridir.
Qala yadigarı qoyan pəridir,
Boylan o zirvəyə, gəz, özün danış.

Talanın pomidor, xiyarını dər,
Zəhməti sevənlər yaradıbdı zər.
Gecəsi-gündüzü alınlarda tər,
Obanı-elləri gəz, özün danış.

Danaçı kəndinə üz tutuf gedən,
Yaşayaq ömrümüz olmasın kədər.
Barama, tübündən xalqa nəql edək,

Tanı o diyarı, gəz, özün danış.

Gələndə Əlabad kəndinə beylə,
Xalqına sözünün düzünü söylə.
Aslan bulağını ziyarət eylə,
İbrət al o yerdən, gəz, özün danış.

Qımirla Suvagil qonax sevəndir,
Süfrədə kəm deyil yağ ilə pendir.
Böyük-kiçik ana südü əməndir,
Boynuna sal qolun, gəz, özün danış.

Mamırx, Çobankol, Güllük, Gözbarax,
Sərvətdə hər yerə salıf səs-sorax.
Sürək atımızı o yerdə yorax,
Hər şeydən agah ol, gəz, özün danış.
Kəpənəkçi, Qandax, Muğanlı, Faldar,
Ulu babalardan olufdu maldar.
Halaldır geysələr məxməri paltar,
Bax belə kəndləri gəz, özün danış.

Bəhmədli ilə Lahıc, Kürdəmir,
Yapışif halaldan, haramdan yemir.
Çəksən dar ağaca, yalan söz demir,
Soruş özlərindən, gəz, özün danış.

Tasmalı, Zəyəmə toxunmamışam,
Quzey pöhrəsiyəm, baxılmamışam.
Sahibsiz kitabam, oxunmamışam,
Axtar oxucunu, gəz, özün danış.

Sevən mənəm insanların mərdini,
Tanitmaram namərdlərə yurdumu.
Mədət kimi biçarənin dərdini,
Təbib-i-loğmana, gəz, özün danış.

Qıflıbənd

(Aşıq Səadəddinə)

Arif olan, bir cavab var,
Yer-göy nədən hasıl oldu.
Keşiyini çəkən nədir,

Yarı hansı fəsil oldu.

Nədi baxmaz yüz minnətə,
Kim qərar qoydu sünnətə.
Kimdi üç kəlmə söhbətə,
Çıxıb hara vasil oldu.
Kimdi ərşdə sağ dayandı,
Kimdi nur ilə boyandı.
Kımlər səsindən oyandı,
Bəs kimlər bədəsil oldu.

O nədi çoxunu yedi,
Kimdi bir cümlə söz dedi.
O hansı dəryaça idi,
Libası al yaşıł oldu.

Kimdi gəlmədi qürbətdən,
Kim xəbər verdi zülmətdən.
Yetmiş iki cür millətdən,
Mədət hansı nəsil oldu.

15.08.1979

Cavab

Al cavabın, Aşıq Mədət,
Yer-göy haqdan hasil oldu.
Keşiyini çekən haqdır,
Şahı, bahar fəsil oldu.

Baxmaz əcəl heç minnətə,
Rəsulullah hökm verdi sünnətə.
Musa Allahla söhbətə,
Tur dağına vasil oldu.

Haqq özü nura boyandı,
İsa ərşdə sağ dayandı.
Adəm yaranıb oyandı,
Pir ondu bədəsil oldu.

Torpaqdı, ölüni yedi,
Ölənə xalq rəhmət dedi.
Bahar-yaz dəryaça idi,
Libası al-yaşıł oldu.

Yusif gəlmədi qürbətdən,
Haqq xəbər verdi zülmətdən.
Yetmiş iki cür millətdən,
Mədət islam nəsil oldu.

Fələk

Niyə məni bəxti qara yaratdın,
Yarımın gül üzü saraldı, fələk.
Zimistan fəsili hələ gəlməmiş,
Başımın üstünü qar aldı, fələk.

Bağımı-bağçamı gəzə bilmədim,
Yara dil-cavabı yaza bilmədim.
Tükənif səbrim, dözə bilmədim,
Kəsilif nəfəsim, daraldı, fələk.

Döyüldü Mədətin arpa-darısı,
Daraşdı canıma ləc it arısı.
Bir pərvanə idim, gecə yarısı,
Əlimdə çıraqım qaraldı, fələk.

24.12.2004

Dilbər

(qoşma)

Söyləmək istərəm ərzü-halımı,
Dönsən mərhəmətli cənanə, dilbər.
Mərəzi xəstəyə məlhəm neyləyər,
Qəlbi bivəfadan sıñana, dilbər.
Billur çeşmə kimi coşub dolaydım,
Canında əyləşib cavan qalaydım.
Açaydım sırrimi, həmdəm olaydım,
Deyəndə dərdimi canana, dilbər.

Kim alışmaz canın oda yaxanda,
Kim əlçalmaz suya düşüb axanda.
Kim ağlamaz yaxın gəlib baxanda,
Ürəyi od tutub yanana, dilbər.

Xain olanların üzü gülməsin,
İtirsin yurdunu, yerin bilməsin.
Diləy eylə, bayqu yaxın gəlməsin,

Bülbül olub gülə qonana, dilbər.

Tənə sözdür, dildə sağalmaz yara,
O yaranı gərək geyinər qara.
İtirsən Leylini, qallam biqara,
Məcnun tək olaram divanə, dilbər.

Mənə yar olmaz görüşən sar ilə,
Yar sevə yarını düz ilqar ilə.
Başa vursam ömrü belə yar ilə,
Deyərəm gəlmışəm imana, dilbər.

Üzhaüz

(Təcnis)

Könül, gir bağıma, yoxla, gəz, dolan,
Barın dəyib yetşibsə, üzha-üz.
Qəvvəsliq eyləmək gəlsə əlindən,
Atil, dərin dəryalarda üzha-üz.
Bulud pərdə olar halal üzünə,
Yağlı qaymaq qonar südün üzünə.
Oğul xor baxanda ata üzünə,
Na tərsədan çəkiləni üzha-üz.

Mədət, bağırna bas görəndə mərdi,
Mərddən sənə gələn halal namərdi.
Namərdə dəyişmə doğulan mərdi,
Namərd ilə tez aranı üzha-üz.

Gedir

Min doqquz yüz otuz dörddür,
Təvəllüdüm haqq mənim.
Bu dünyanın qonağıyam,
Ömür-gün məndən gedir.
Cahan allı-güllü bağdır,
Yaraşıqdır aləmə.
Yazda bülbül cəh-cəh vurub
Payız gülşandan gedir.

El aşağı, xəbərdarsan,

Bu dünyanın işindən.
Nələr gəlib, nələr olur,
Taleyin gərdişindən.
Arxaya çevrilib baxan
Ulu dağlar başından.
Dünya öz yerində durur,
Nə gedir, səndən gedir.

Aşıq Mədət, divanidə
İbrət dərsi keçirsən.
Nə əkmisən, nə tökmüsən,
Sən onu da biçərsən.
Bu təbabət tarixində
Ömür yolu keçirsən.
Qanadlı bir quşdu ömür,
Nə gedir, candan gedir.

06.01.2005

Pərvərdigar

Bu varlığı sən yaratdırın,
Yoxdan var eylədin.
İsminə mən qurban olum,
Yaradan pərvərdigar.
Yaratmışan kainatı,
Nizam tarazıdır sən.
İsminə mən qurban olum,
Yaradan pərvərdigar.

Şürur ilə zəka verdin,
Yetmiş iki aləmə.
İslam olan aşiq oldu,
Nazil olan kəlama.
Ehtiramla yaranmışlar
Başladılar salama.
İsminə mən qurban olum,
Yaradan pərvərdigar.

Aşıq Mədət divanidə
Sözünü aşkar deyir.
Dəryaların qəvvasıdır,
İştah ilə qəm yeyir.
Ərşin-kürşün mələkləri
Hüzurunda baş əyir.

İsminə mən qurban olum,
Yaradan pərvərdigar.

18.11.2004

Eşqi Züleyxa idi

Misirdə o Yusifin eşqi Züleyxada idi,
Gecələr xab içində, məşqi Züleyxada idi.
Məhəbbət aləmində Yusif bir pərvanə kimi,
Bəxtimiz sınağnda püşkü Züleyxada idi.

Yaradan ilahidir, gözələ gözəli yaza,
Abi-Kövsər suyu tək yaşı ki, Züleyxada idi.
Züleyxa məşuq idi, Yusif ona aşiq idi,
Yusifi aşiq edən quş ki, Züleyxada idi.

Bir şahi-şahbaz idi, ağaca mələyəzadə idi,
Cab olub canlar alan, qaş ki Züleyxada idi.
Yaradan Züleyxaya vermiş idi dərya, kamal,
Yusifin ərməğanı, baş ki, Züleyxada idi.

Cahanda ara vuran, fitnə qatanlar da olub,
İblisə hər atılan daş ki Züleyxada olub.
Misli-bərabəri olmayıb cahanda onun,
Baş qoyub yatmaqçün, can ki, Züleyxada idi.
Mədətəm, hər sözümə, Zənburam şirə çəkərəm,
Yaz ilə həm də bahar, qış ki, Züleyxada idi.

24.07.2006

La ilahə illəllah

Qəmi-hicran yolcusuyam,
Yaradan pərvərdiyar.
Kəlmeyi-şəhadətimsən,
La ilahə illəllah.
Axır nəbim Məhəmməddir,
Qibləgahim var mənim.
Kəlmeyi-şəhadətimsən,
Nəbim Səlavətullah.
Altı gündə yoxdan vari,
Özün icad eylədin.
Kəlmələri, ayələri,
Sözün icad eylədin.

Mah üstündə yeri-göyü,
Düzün icad eylədin.
Kəlmeyi-şəhadətimsən,
La ilahə illəllah.

Yaratdığını məxluqundur,
Bağbanı-barı yerin.
Bəxş eyləyib nazil etdin,
İslama Quran-Kərim.
Yayıldı nurun cahana,
Dildə oldu əzbərim.
Kəlmeyi-şəhadətimsən,
La ilahə illəllah.

Məhəmmədlə Cəbrayılı,
Görüşdürdün üzbüüz.
Nə nəsihət, nə vəsiyət
Verdin oldu düzbdüz.
Yaratdığını abi-kövsər,
Coşub-daşdı gözbəgöz.
Kəlmeyi-şəhadətimsən,
La ilahə illəllah.

Aşıq Mədət divanidə,
Dalıb xəyalə dərin.
Sənin haqlığın ondadır,
Bilən yox sözün-sirrin.
Həbibimsən, təbibimsən,
Canımdan əziz şirin.
Kəlmeyi-şəhadətimsən,
La ilahə illəllah.

11.06.2005

Hər saat

Haqdır Allah, birdi Allah,
Səsləyirəm hər saat.
Pakdı haqqın hər kəlamı,
Bəsləyirəm hər saat.
Haqqı danan kafər, mən
Səksənirəm görəndə.
Onu şeytan hesab edib,
Piləyirəm hər saat.

Bəziləri maskalanıb,
Seyrə çıxır mədəni.
Mara bənzər sir-sifəti,

Zəhərlidir bədəni.
Haqq yolundan yana çıxıb,
Əyri yolnan gedəni
Çağırıram doğru yola,
İzləyirəm hər saat.

Aşıq Mədət, döşə gəlsin,
Divanidə hər nə var.
Fitri istedadınkı var,
Sən eyləmə ahu-zar.
Başın üstünü alsa da
Çıskin, duman, yağan qar,
Mərdi namərddən seçərəm,
Gözləyirəm hər saat.

Deyim

Həzarat, gəlin sizə sözümü mərdanə diyim,
Qıznan gəlin olsun bacım, yaşlılara ana diyim.
Ürəyim saf bir güzgündür, can diyif qanana diyim,
Arifləri bilsin, arif məclisində hərcanə diyim.
Yurdum şair yuvasıdır, Məhəmməd kimi can gedif.
Zəhələnif ölen vaxdı, qarışif qana qan gedif.
Özü yoxdur, el yaşadır, diyirlər ki, insan gedif,
Gözəl sənətkar yetirən, əhsən Varxiyana diyim.

O qədər varki, aşix, cahanda səhf-səhf düzülüp,
Kimisinin öz alına öz payı haqdan yazılıf.
Kimisi zar-zar ağlayıf, nara zimistan pozuluf,
Eşq oduyla yanın aşiq, Mədət tək yanana diyim.

Dayanmışam mən

Haqdan yaranmışam, haqqın quluyam,
Eşqimin nuruna boyanmışam mən.
Şirin, pak yuxudan busa almağa,
Yarımın səsinə oyanmışam mən.

Bağlarım bəs necə olmasın hədər,
Həmişə yaralı olarmı bədən.
Dünyadan leş kimi sürünb gedən,
Köç ilə karvanı soyanmışam mən.

Afərin sözümə gülmiyənlərə,
Nəhlət haqq yoluna gəlməyənlərə.
Qədrimi bilib-bilmeyənlərə,
Sözdən qala tikib qoyanmışam mən.

Şairəm, dönmədim öz vicdanımdan,
Çəkinmədim bircə damla qanımdan.
Nankorlar yolunda keçdim canımdan,
Kafərə, şeytana uyanmışam mən.

Pay aldım mövladan, gözəl ayatdan,
Düz yolumla gedəcəyəm həyatdan.
Məhşər üçün keçmək üçün Siratdan,
Öz-özümə körpü qazanmışam mən.

Yazanda sözümü dedim bismillah,
Yazanda Nəbim Məhəmmədi – Rəsulullah.
Şükür olsun sənə, yaradan Allah,
Sən yazanı şükür, bəyənmişəm mən.

Mədət ayrı düşüb oba-elindən,
Süsənindən, sünbülündən, gülündən.
Can getdi ayrılib canan əlindən,
Lalam, dilim susub dayanmışam mən.

Yaxşısa

Yaxşı şeydir dost-aşna,
Əgər zatı yaxşısa.
Uzaq olsa da, gələr,
Əgər atı yaxşısa.

Yaxşı dost varı neylər,
Sözün düzünü söylər.

Ölüncə dostluq eylər,
Əgər qatı yaxşısa.

Mədət, düşmə azara,
Dambır hara, saz hara.
Malın apar bazara,
Əgər çatı yaxşısa.

Zaqatala
(Gərəyli)

Axşam-səhər alqışlayır,
Dinlən səni, Zaqatala.
Çır-çıraqban bəzəyibdir,
Əllər səni, Zaqatala.

Kəsib çaylağı döndərib,
Daşı-daş üstə çöndərib,
Cənnət bağına döndərib,
Ellər səni, Zaqatala.

Kamalın var dərin-dərin,
Seç götür ləli-gövhərin.
Qucaqlaya sərin-sərin,
Yellər səni, Zaqatala.

Yağmurlu illərin olub,
Sakinlərin məruz qalıb.
Neçə yol ziya salıb,
Sellər səni, Zaqatala.

Çala-çuxurun sökənə,
Afərin asfalt tökənə.
Tanıdibdır hər yetənə,
Yollar səni, Zaqatala.

İnsan hər işi görəcək,
Tarlaları dindirəcək.
Məhsul verib güldürəcək,
Çöllər səni, Zaqatala.

Mədətin hər bir kəlməsi,
Yaz tarixə boş keçməsin.
Pis rüzgarla incitməsin,
İllər səni, Zaqatala.

Vədəsində
(Ustadnamə)

Doğrudu atalar misali dostlar,
Uzatma, hər işi gör vədəsində.
Əgər bir adama varsa borcun,

Arada özün var ver vədəsində.

Namuslu ol, çirkin adı götürmə,
Peşədən incimə, işi ötürmə.
Hər şeyin vaxtı var, vaxtı itirmə,
Toyda da oyna, gir vədəsində.

Əl-ayax çirkidir dövlətin, varın,
Sındırma qəlbini sevdiyin yarın.
Gördün xumar-xumar çıxdı şikarın,
Sərrast ol, nişanı vur vədəsində.

Qədir bilməzlərə can vermə bada,
Əzilif-büzülmə həddən ziyada.
Etibarsız zalim fani dünyada,
Kefin çək, ömrünü sür vədəsində.

Ustadam, ustayam, yeri gələndə,
Ayıf olmaz xamlar-xama güləndə.
Aşix Mədət əlibanı biləndə,
Deyinən yuxudan dur vədəsində.

Oyat məni

Əsər gələr badi-səba,
Səhər-səhər oyat məni.
Şirin yuxuma ortaq ol,
Səhər-səhər oyat məni, oyat məni.

Çox işləyif dayanmadım,
Ağ kəfənə boyanmadım.
Yatıf bəlkə oyanmadım,
Səhər-səhər oyat məni, oyat məni.

İstəmirəm ləc olmayım,
Ağıldan kəm, gec olmayım.
El köçəndə gec olmayım,
Səhər-səhər oyat məni, oyat məni.

32. AŞIQ CAHANGİR DALĞIN²⁴ (1932-1981)

Cahagir Dalğının əsl adı Mütəllibov Qeyfəddin Əm-rul-lah oğludur. 1932-ci ildə Qax rayonunun İlisu kəndində anadan olmuşdur. Ustadı olmamışdır. Ailəsində baş verən uğur-suzluqla əlaqədar özünə “Dalğın” təxəllüsünü qəbul edir və el arasında Cahagir Dalğın kimi tanınır. Cahangir Dalğın 1981-ci ildə 52 yaşında vəfat etmişdir. O, bir sırə təxəllüs-lərlə şeirlər yazmışdır.

Azadlıqdır

Dünyada insana ən şirin nemət,
Bir sağlıxdır, bir sağlıxdır, bir sağlıx.
Yaxşı arzuların lap ən yaxşısı,
Azadlıxdır, azadlıxdır, azadlıx.

Başında dolanır sevdamın tacı,
Hayif ki, bilinmir onun əlacı.
Ömrünü eləyən zəhərdən acı,
Yamanlıxdır, yamanlıxdır, yamanlıx.

Dalğın, çox çəksəm də zülmə-zilləti,
Müqəssir bilmirəm heş bir milləti.
Sürdüyüm dövranın dadı, ləzzəti,
Cavanlıxdır, cavanlıxdır, cavanlıx.

²⁴ Bu məlumatı sənətkarın oğlu Aydın Cahangir oğlundan və şəxsi arxivindən əldə etmişik.

Biri pul

Bu dünyada özün bilən bəxtəvər,
Biri qızdır, biri gəlin, biri dul.
Ömrü qısa, adı dildən düşməyən,
Biri aydır, biri şamdır, biri gül.

Ariflər fikrimi anlasın bayan,
Xoşbəxtdir həyata xoş qədəm qoyan.
Dünyada üş şey var sonu olmayan,
Biri arzu, biri xəyal, biri yol.

Dalğın həm şairdir, həm də ki, ayar,
Tədbir tökər, ümid verər, can qoyar.
Dünyada ən güclü əsas üş şey var:
Biri elmdir, biri seldir, biri pul.

Bildinmi?

On iki imam, on iki ayı,
On ikiyə bölüşməyə bildinmi?
On iki tədbirdir, on iki xəbər,
Atəş oluf alışmağa bildinmi?

On iki bina var, on iki bucax,
On iki çeşmə var, on iki ocax.
On iki bəzirgan, on iki qaçax,
Yoldaş olub görüşməyə bildinmi?

On iki pəncərə, on iki qapı,
On iki tərəfə edir xitabı.
Dalğın deyər, yüz oxusan kitabı,
Belə işə girişməyə bildinmi?

Biləcəkdir

Çalış yaxşılıx et müdam xalqına,
Cavan bilməsə də, çal biləcəkdir.
Ellərin gücünə arxalanmasam,
Sonradan sonraya dil biləcəkdir.
Hafızın yanında dil olar naşı,
Göyləri dəlsə də tacının başı.

Yel yığış gətirər müstəmənd daşı,
Dərbədər etməyə sel biləcəkdir.

Qəvvas gəzər dayazları, dərini,
Arar, tapar mərcanların yerini.
İnanıram mən Dalğının qədrini
Zəmanə bilməsə, el biləcəkdir.

Danış

Adam oğlu, bir məclisə varanda,
Yerin təni, ağır otur, az danış.
Yüz suala bir kəlməynən ver cavab,
Yaxşı dinlə, aşkar dillən, düz danış.

Səkkiz şey var, bu dünyani tutandı:
Abi-həyat, xaki, badi əyandi.
İncil, Zabur, Tövrat, bir də Qurandı,
Qəlbini onlardan əvvəl yaz, danış.

Sərinə cəm olub əgər pur-kamal,
Odur xoş camalın, odur cah-cəlal.
Bildiyin ayədən kim sorsa əhval,
Heç bir kəsə eləməmiş naz, danış.

Danışmaq istəsən kəlmələri seç,
Ayıb deyil versən cavabını gec.
Etdiyin söhbətin olmamaqcün vec,
El alırsa mənasından həz, danış.

Qürbətə özünü öyrətmə əsla,
Qonşu pis olsa da, məhəbbət bəslə.
Nə vaxtsa görüşsən bir qərib kəslə,
Cəld başa düş, xoş başa sal, tez danış.

Kəlməni dilinə gətirən zaman,
Bilməlisən əvvəl aşkardır, pünhan.
Səni bir dinləyən bəlkə şər insan,
Ətrafa yetirib hərdən göz, danış.

Qəlbini pak elə, fikrini düzgün,
Açginən kitabı, baxginən yüz gün.
Çatıbsa mətləbə əgər bir azğın,
Dəhanın içində salıf köz, danış.

Nanəcib don geyər oddan əyninə,
Nalayix işləri salar meylinə.
Nə qədər danışsam batmaz beyninə,
Bir danışma, istəyirsən yüz danış.

Çox bilirəm deyə döymə döşünə,
Ariflər tez bələd olar işinə.
Əgər gəlmir nəsihətlər xoşuna,
Ver özünü küçələrə, gəz, danış.

Gözəllih olsa da al yanax üstə,
Mərifət duyular hər sıanax üstə.
Qocaya yer göstər, dur ayax üstə,
Ondan heş vaxt yorğun olmaz diz, damış.

Kişiyyə yaraşmaz heş əskik cəhət,
Mənasız gülməyə etməyin adət.
Dalğına edincə çox uzun söhbət,
Xoşa gələn iki kəlmə söz danış.

Deməsəydin

Sənin həsrətindən saralmaz idim,
Əzəldən sən mənə “yar” deməsəydin.
Aləmdə mən səni rüsvay etməzdim,
Olmayan ilqara “var” deməsəydin.

Döndərmış olsan da məndən üzünü,
Qəm yaşları nəm etməsin gözünü.
Səni unutmadım ömrüm uzunu,
Sürdüyümüz dövrana “dar” deməsəydin.

Bu dünya, bu həyat gözümdə dardı,
Onun da bir zaman isməti vardı.
Dalğının dünyada olmazdı dərdi,
Bu tərlan könlümə “sar” deməsəydin.

Deyişmə

Sevdahı:

Səndən xəvər alım, ay şair Dalğın,

O nədir ki, həbs içində azaddır?
O nədir ki, göz götürməz günəşdən?
Sanki günə yol göstərən mayakdır?

Dalğın:

Sənə cavap verim, şair Sevdalı,
O, xəyaldır, həbs içində azaddır.
Günəbaxan göz götürməz günəşdən,
Sanki ona yol göstərən mayakdır.

Sevdalı:

Hansı quşdur quyuğuñundan haçadır?
O nə şeydir minaradan ucadır?
O nədir ki, beşə çatdı gecədir?
O nədir ki, yatmış olsan oyaxdır?

Dalğın:

Qaranquşdur, quyuğuñundan haçadır,
O şöhrətdir, minaradan ucadır.
Yastı namaz çatdı şəksiz gecədir,
O, ürəkdir, yatmış olsan oyaqdır.

Sevdalı:

O nədir ki, hey dolanır mahalı?
O nədir ki, yoxdur onun zavalı?
Sevdalı sorur səndən bu əhvalı,
Heş kim bilmir yaxındır, ya iraxdır?

Dalğın:

O xəvərdir, hey dolanır mahalı,
Həqiqətdir, yoxdur onun zavalı.
Dalğın diyir: “Əcəl”, - ey Sevdalı,
Heş kim bilmir yaxındır, ya uzaxdır”.

Dönməsin

Könlüm öz-özünə nəsihət edir,
Səfaliğin bəd nişana dönməsin.
Sal meylini halal haqqə-hesaba,
Gözlə, taxtın Süleymana dönməsin.

Səninlə rəftarı kim etsə sadə,
Çalış ki, mənasız keçməsin vədə.
Gah “Quran” götürdüñ, gah da mey, badə,

Elə iç ki, şərab qana dönməsin.

Öz ağlimın sayəsində böyüdüm,
Çoxunu gətirif yola öyüdüm.
Haramzadələrdən ibrət götürdüm,
Arzum budurmuş aslana dönməsin.

Zambur pətəyində bal ola gərək,
Zərgaram deyəndə ləl ola gərək.
Günahkar bəndələr lal ola gərək,
Pünhan işi bir dastana dönməsin.

Cahangir Dalğınla gəl etmə yarış,
Mərifət götürüb ellərə qarış.
Sonra gec olacaq, indidən çalış,
Xoş baharın zimistana dönməsin.

Getdilər

Ey insan, ayrılma səxavətindən,
Bax necə Cəmşidlər qoyub getdilər.
Kim gəldi pəhrizkar ana bətnindən,
Dünyada təmiz ad qoyub getdilər.

Mərd olan ağlayar elin halına,
Dözər həyatının cəng-cidalına.
Kim yetib qırxların pür kamalına,
Oluban şərəfə sahib getdilər.

Dalğını dünyada yaşıdan qüvvə,
Udacaq bir günü dönərək divə.
Kefə gedən gəlməz bir də evə,
Bizdən əvvəlkilər doyuf getdilər.

Gəzirəm

Ləl, yaqt, gövhərin xəznəsi mənəm,
Demişəm, deyirəm, bəli, gəzirəm.
Vəfali dostlardan alıf ilhamı,

Geniş obaları, eli gəzirəm.

Səbrimdə qərar yox, taledə hökm,
Nər çəkməz bu dərdi, mən necə çəkim.
Bircə bu aləmə qalıfdı ərkim,
Görüm nə olacax dalı, gəzirəm.

Cahangir Dalğınam, Həkimi-Loğman,
Sinəmdə eşqli dərdim var yaman.
Könüllər könülə qovuşan zaman
Sevindirif gənci, çalı, gəzirəm.

Görmüşəm

Ay ariflər, mən bu qoca dünyani,
Gah boşalıb, gah da dolan görmüşəm.
Göylərə ucalan xam xeyalları,
Lap yer ilə yeksan olan görmüşəm.

Şaxtanın zərbindən göyərməz çəmən,
Təbiətə nə hökm eləyəydim mən.
Çiçəklər, qönçələr, nərgiz, yasəmən,
Açılfı, açılıf solan görmüşəm.

Çox yazıldır kef-damağı bilməyən,
Qaradan silinif, qəlbü gülməyən.
Bir ovuc qızla belin əyməyən,
Ehtiyac qəminə dolan görmüşəm.

Min bir oyunu var ulu Tanrının,
Tapılmaz loğmanı vuran yaranın.
Milyon anaların, milyon balanın
Əlləri qoynunda qalan görmüşəm.

Əzəldən “can” diyif, can bilən aşna,
Qurdu min bir kələk can sirdaşına.
Tutduğu işindən dönüf peşmana,
Əliynən saçını yolan görmüşəm.

Neçə min məhəbbət aşiqi vardır,
Hamının həyatı qəm, ahu-zardır.
Dünyanın gərdişi elə bazardır,
Onun sevdasını yalan görmüşəm.

Zamanın qəminə neyləsin millət,
Gözə görünə də iş tutur xəlvət.
Dalğın, gəl axtarma heç haqq-ədalət,
Ədalət aranı talan görmüşəm.

Könül

Arvada sərr vermə, lütdən borc alma,
Qulluqçuynan dostlux eləmə, könül.
Haramdan baş qaçıır, halalı axtar,
Şöhrətinlə yayıl aləmə, könül.

Yaxşını, pisini bil vədəsində,
Bülbülə arxadı gül vədəsində.
Hər işin qeydinə qal vədəsində,
Hər yetənə dərdin söyləmə, könül.

Gözəl olsan, ayıb etmə xuryada,
Sağlığında axırəti sal yada.
Hərdən kefdə olsan, hərdən cəfada,
Haqdan başqasını səsləmə, könül.

Dünya insanları bir-bir daşıdır,
Onun bu işindən çoxu naşıdır.
Yüz lotu sözündən bil ki, yaxşıdır,
Öyrənsən ayətdən bir kəlmə, könül.

Söz şirin olsa da, eşq piyaləsi,
Unutma, lap çoxdur onun cəfəsi.
Dalğına həyandır məndlər adası,
Qurban ol, ol qadir mövlama, könül.

Olmaz

Öz-özündən dastan icad eliyən,
Bir çiçək açmaxla düzlü yaz olmaz.
Bir çölün çöpünü yiğif yandırsan,
Sabaha qalası narın köz olmaz.

Nəlayixdir acı demək qocaya,
Alçax adam çətin qalxar ucaya.
Gəlin var atlana, gedə Naciya,
Yüz il dul qalsa da, ondan qız olmaz.

Kül-zibil tökməklə təpə, dağ olmaz,
Özündən boyanan rəngindən solmaz.
Bir yüzü doxsanla doqquz doldurmur,
Manatı qoymasam, yenə yüz olmaz.

Tula olmaz qurddan bəsləmək ilə,
Qarğı gülə dönüf dönməz bülbülə.
Damburu bəzətsən şirmayı ilə,
Adı üstündədir, tavar saz olmaz.
Dalğın kimi əgər demək istəsən,
O Leyli camından gərək içəsən.
Dediyyindən gərək inciməyəsən,
Mənasın bilməyən sözdən söz olmaz.

Vədəsində

Qoy deyim, nazlı yar, sən də qulax as,
Gəlibdir sinəmə söz vədəsində.
Mən səni sevmişdim saf məhəbbətlə,
Sənə şərəf olan qız vədəsində.

Məni tərk elədin aldanıf yada,
Necə qiyif saldın sönməyən oda.
Vermədin içməyə bir damla su da,
Mənim ürəyimin köz vədəsində.

Mən ellər içində deyəndə qəzəl,
Mənim hökmümə inanmirdin əzəl.
Dalğına yar olmax istəyən gözəl,
Qalaydı qeydimə öz vədəsində.

Yatıbdır

Sükuta qərq olan amansız diyar,
Səndə necə şirin canlar yatıfdır.
Nə hökmün bəllidir, nə də hakimin,
Çox amansız kəc fərمانlar yatıfdır.

Orada insanlar baxmır üz-üzə,
Qələm-kağız yoxdur, bir namə yaza.
Ağanın hökmüylə verilmir cəza,
Qullarla yanaşı xanlar yatıfdır.

Orada işləmir nə qızıl, nə pul,
Qəhərdən açılmır nə çiçək, nə gül.
Əl-ayaq tərpənmir, heç dillənmir dil,
Peşman oluf xaramanlar yatıfdır.

Orada nə məktəb var, nə də müəllim,
Özüm də bilmirəm nəyədir meylim.
Hələ şad olmayıf heş bir diləyim,
Dilək bitən xoş zamanlar yatıbdır.

Orda müdam qışdır, heç olmur bahar,
Nə tacir, nə dərviş eləmir nahar.
Nə Qəmər görünər, nə Günəş doğar,
Ehsan olub asimanlar yatıbdır.

Orada seçilmir nadandan alim,
Heç kəs demir daha “neylim, mən neylim”.
Nə “gedim” deyən yox, nə də ki, “gəlim”,
Üz döndərib aşınalar yatıfdır.

Bəndədən bəndəyə qalmayıf nemət,
Ya qisas ödənir, ya da ki, hörmət.
Zahiri gül-çiçək, batini zülmət,
O diyarda xiyabanlar yatıfdır.

Sanki dilə gəldi hər məzar daşı,
“Bizi qoyub getmə, elin qardaşı”.
Töküldü gözünün ən acı yaşı,
Dalğın bilir çox qurbanlar yatıfdır.

Ya yox?

Məndən salam olsun aşiq Camala,
Suala cavabı gözləyim, ya yox?
Könül boxçasında olan yaqtu
Naşı bəzirgandan gizləyim, ya yox?

Əzəldən belədir haqqın gərdişi,
Tərəqqi yox, tənəzzüldür hər işi.
Sözünün üstündə durmayan kişi

Çıxarsa qarşımı bizləyim, ya yox?

Dalğına çox xoşdur hər cür imtahan,
Açılsa qanaram nə deyir dəhan.
Xurma qiymətinə var soğan satan,
Sevda bazarını izləyim, ya yox?

Yetirin

Öz şair qəlbinin salamlarını
Minnətdaram, mərd dostlara yetirin.
Könlümün ən gözəl arzularını
Məni əcəb qananlara yetirin.

Tale hökmdardır, zəmanə hakim,
Belə bir haqlığa mən də qol çəkim.
Hamiya olubdur hər zaman ərkim,
Gənclər ilə piranlara yetirin.

Çox böyük fərq vardır şəş ilə yekdə,
Nigaran olmayın, qalmayın şəkdə.
Milçəyə ağırdır bir zərrə tük də,
Onu fikrə dalanlara yetirin.

Hicran zirvəsinə tikdim gözümü,
Tay etmədim nadanlara özümü.
Ən təmiz duygunu, şirin sözümü,
Məni hərdən soranlara yetirin.

Bir yanı Xram körpü, bir yanı Quba,
Sinəmin dərdinə deyir “mərhəba”.
Eşitsin sədəmi bütün el-oba,
Eşitməyib qalanlara yetirin.

Süfrələrdə mənim ilə kim oldu,
Gərdişimdən kim şad oldu, kim soldu.
Onlara dilimdə ehsanım boldu,
Ər sözümü tutanlara yetirin.

Mən Dalğınam, kökləmişəm tavanı,
Aşkar etdim zimistanla baharı.
Ruzigar yaşatsın pak insanları,
Varxiyanda olanlara yetirin.

Dayanmaz

Gəlifkeçən min illərin,
Birliyidir fəsillərin.
İttifaq olan ellərin
Qarşısında dağ dayanmaz.

Üş şeyin yoxdur çarəsi,
Olduynan öldü bələsi.
Bir də olsa dil yarası,
Logman da gəlsə sağalmaz.

Hamımız etsək doğrulux,
Dünyada olmaz oğurlux.
Bir ayrılx, bir yoxsullux,
Olmasa insan qocalmaz.

İnsan oğlu, pozma kefin,
Düzəlt əgər varsa səhvin.
Hər kim səni etsə də dəfn,
O da bu dünyada qalmaz.

Dalğın, şərə düşdü güzar,
Dilin deyər, əlin yaxar.
Kim olsa da bir kəc nəzər,
Yazdıqların heç pozulmaz.

Olanda

Bağban duymaz yorğunluğu,
Bağında bol bar olanda.
Qazan elin şöhrətini,
Canında can var olanda.

Bülbül kimi cəhcəh vuran,
Deyin bunu varmı görən.
O çəmənzar olar viran,
Oylağında sar olanda.

Ay Cahangir, olma naşı,
Bil, səbirdir elmin başı.

Heç olarmı qoç savaşı,
Dağ başında qar olanda.

Can-can Əziz

Zamanaya ası olma,
Gül üzlüm, can-can Əziz.
Zəhmət ilə şöhrət tapır
Hər alim, can-can Əziz.
Zambur kimi qanadlanıf
Elmin çıçəyində gəz.
Ziyan çəksəm tərsə dönsün
İqbalım, can-can Əziz.

Zarafata çox qoşulma,
Cəngi edər dələduz.
Şövq ilə sən bax həyata,
İşini mizana düz.
Zərraf olub könüllərə
Ləl, yaqut, gövhəri düz.
Zorakılıq edən görər
Nədir zülüm, can-can Əziz.

Düzungün olsa yaxşılığın
Heç qızarmaz onda üz.
Zaval dəymış bir insanla
Haqq-hesabın varsa üz.
Cahangirin zəbanında
Nəsihət var neçə yüz.
Zirvələrə çox dırmanma,
Mən ölüm, can-can Əziz.

Danış

Hansı gündə Adəm gəldi,
Sonra Həvvadan danış.
Kim düşübür bu torpağa,
Ərş-i-asimandan danış.
Ol həbibim neçə şeyi
Bağışladı Adəmə?
Quranı çap eliyən
Qadir Osmandan danış.

Nəlayiqdir ariflərə
Bu sərr qalsa dünyada.
Neçə dirək dayanıbdır
Yerlər göyün arada
Məkkə ilə Mədinəyə
Bünövrəni qoyanda
Hardan gəldi hazır daşı
Quran ustaddan danış.

Usta Cahangir Dalğın
Çox işdən oldu hali,
Hansı şeyin səbəbindən
Müskül olub qocalı.
Ol həbibim Məhəmmədə
Verdi neçə sualı?
Hümmətinə sadıq olub
Verən cavabdan danış.

Əldən gedər

İlk sevdanı kor eləmə, bazarın əldən gedər,
Artığa çox etmə tamah, nəzərin əldən gedər.
Düşünməmiş çox danışsan, huşun çıxar sərindən,
Xeyir getsə, şər gələcək, güzarın əldən gedər.

El içində düzgün dolan, vermə əldən halalı,
Dərd əhlinə kərəm etsən, heç görməzsən zavalı.
Dalma qəflət yuxusuna, xoşdur dövrün yiğvalı,
Yoxsa Fələk qılığında düz arın əldən gedər.

Dalğın deyər, bax gərdişə, havayı dad eyləmə,
Əğyar ilə həmdəm olub, rəftarı cod eyləmə.
Hakim olsan, evlər yixib, özünü şad eyləmə,
Mərhəməti əsirgəmə, ol sərin əldən gedər.

Salam-əleyküm

Çox vacibdir demək belə yerdə salam-əleyküm,
Salam alar varsa kamal sərdə salam-əleyküm.
Yaxşı adət çox vacibdir insan üçün hər zaman,
Musa haqqı demişdi: Turda salam-əleyküm.

Həyatımız şən keçinsin, çataq şana-şöhrətə,
Mərd insanlar düşməsinlər naməndlərə minnətə.
Meyl salın, əziz dostlar, daim gözəl işrətə,
Qədir bilən uğramasın dərdə salam-əleyküm.

Bülbüllər qoy enməsin qönçə gülli budaqdan,
Əskilməsin ər olanın sevgilisi otaqdan.
Bellərini qucaqlayıb busə almaq yanaqdan,
Dalğın deyər, qismət olsun mərdə salam-əleyküm.

Bağlar

(*Təcnis*)

Sizi görüp yaman düşdüm möhnətə,
Görünmür nə dostlar, nə yar, a bağlar.

Mən aşiq yara bağlar,
Ürəyim yara bağlar.
Mənim bu günümü görsə
Yarım Yarəb, ağlar?

Tufan vuruf yerlə yeksan elədi,
Qalmadı nə dosta, nə yara bağlar.
Yolu uzaq getmək üçün dar odda,
Namərdə sən bel bağlama dar adda.

Mən aşiqəm, dar adda,
Genişlikdə dar adda.
Bu dəryanın içində
Məskənimdir dar ada.

Xain görse, sən yanırsan dar adda,
Nə dərdin soruşar, nə yara bağlar.
Qəvvaz oldum, dəryalarda üzəm mən,
Baş vurdum dərinə, çıxdım üzə mən.

Dalğın deyər üzəm mən,
Ahu-zarı yüzəm mən.
Çox can atdım bəladan
Əllərimi üzəm mən.

Bağbecərdim, istədim nar üzəm mən,
Nə sənə qalmadı, nə yara, bağlar.

Tərsinə döndü

(“T” hərfi üstüндə dodaqdəyməz)

Tərs keçdi həftələr, tərs dolandı ay,
Tərs ilin gəlişi tərsinə döndü.
Tərs xəyalın tərs də olar arzusu,
Tərs edən hər işi tərsinə döndü.

Tərs yola düşənlər tərs höccət olar,
Tərs ata əkəndən tərs də zat olar.
Tərs anlayan adam tərs söhbət olar,
Tərs etdi xahişi, tərsinə döndü.

Tərs kəsdən Dalğının camı alışdı,
Tərs sözlər eşitdi, tərs də danışdı.
Tərs yoldan qayıtdı, tərsdən uzandı,
Tərs çaldı sazını, tərsinə döndü.

33. AŞIQ VALEH HƏSƏNOV²⁵

Aşıq Valeh Rəhim oğlu Həsənov 1937-ci ildə may ayı--nın 1-də Qərbi Azərbaycanın Göyçə mahalında, sənətkar ailə-sində dünyaya gəlib. Onun atası Rəhim dövrünün tanınmış aşıqlarından olub. Aşıq Valeh sonralar 1961-ci ildə ailə-si ilə birgə Zaqatalaya köçür. Aşıq Valehin sənətkar ailə-sin-də böyüməsi onu qüdrətli bir ustad aşiq kimi yetişmə-sinə kömək edir. Ustad aşiq sənətinin bütün janrlarında yazıl-yaradır, klassik dastanlarımızı mükəmməl bilir. “Aşıq Valeh və Afət” dastanının müəllifidir. Aşıq Valeh ustad-şagird ənə-nəsində layiqincə davam etdirmiş, onlarla şagird yetişdir-mışdır. “Yaxşı yadadı”, “Endim”, “Ayrılıq”, “Mən oldum”, “Zaqatala”, “Ulu Göyçə” və s. aşiq şeiri üslubunda yazılmış şeirlərin müəl-lifidir. Eləcə də sənətkarın bir neçə kitabı “Mərcan gözlər”, “Dastanlar”, “Vüqar və Aypara dastanı”, “Mən necə yazmayım Zaqataladan” və s. nəşr olunmuşdur.

Ulu Göyçə

Tifilkən köç eylədim elimdən,
Vətən sözü heş düşmədi dilimdən,
Yurdum-yuvam tamam çıxdı əlimdən,
Qürbətdə bir ayım döndü min aya,
Ulu Göyçə, Göyçə gölü, Şışqaya.

Gəzib-dolaşsamda Böyük Qafqazı,
Göyçə dağlarından aldım avazı.
Bir az qəmli çaldım sədəfli sazı,
Çox həsrətlə baxdım bu gen dünyaya,
Ulu Göyçə, Göyçə gölü, Şışqaya.

Qürbətdə şöhrətdə, şanda qazandım,
Hörmət gördüm hər insanda, qazandım,
Nə qazandım, bu məkanda qazandım,
Ucaldılar məni uyduza, aya,
Ulu Göyçə, Göyçə gölü, Şışqaya.

Dolaşdım dünyamı,gəzdim hər yanı,
Doğma vətən seçdim Zaqatalanı.
Qardaş-bacı bildim hər bir insanı,

²⁵ Bu məlumatı sənətkarın öz dilindən qələmə almışıq.

Məni çox hörmətlə saldilar saya,
Ulu Göyçə, Göyçə gölü, Şışqaya.

Valehəm, itirdim əsil zatımı,
Yurdumu-yuvamı, el-elatımı.
Burda qazansamda hər büsətımı
Qələmim üç addan alıfdı maya,
Ulu Göyçə, Göyçə gölü, Şışqaya.

Nə yazım indi

Vaxt var idi nə istəsəm yazardım,
Yaş ötüb, təb sönüb, nə yazım indi?
Tükənifdi sözüm, gəlmir ilhamım,
Nə də həvəsim var, nə yazım indi?

Çaşıram yolumu ayə di göstər,
Söylə yol göstərən ayə, di göstər,
Quranda yazılıf ayə, di göstər,
Əlifdim tey oldum, ayə nə yazım.

Valehəm, dağlarda bala gəzərdim,
Qartal yuvasında bala gəzərdim.
Qartal yuvasında bala gəzərdim,
İsitmır canımı, nəyazım indi?

Kaş

Qəlbimin qaniyla ana, adına,
Yazaydım, aşkara oxunydı kaş!
Ana ayağına dəyən qara daş,
Mənim ürəyimə toxunaydı kaş.

Məni çox incidir ana, həsrətin!
Kaş mənə dəyəydi əcəl xəncərin!
Köksümü göynədən haça şəşbərin
Biləydim ucunun oxu nəydi kaş!

Tərk etdin dünyani, gec çatdı mənə,
Sığına bilmədim ana, köksünə.
Valehin taleyi döndü tərsinə,
Son dəfə köksünə sığınaydı kaş!

Aşıq Talıba nəzirə

Alməmməd ocağı tək bir ocaq hayanda var?
O ocaqda Ələsgər, Qurban tək oğlan da var.
Əbdüləzim, Xəstə Həşim, Bəşir olub ocaqda,
Aşıq Nəcəf, Aşıq Talıb, Növrəstə İmanda var.

O ocaqdan bəhrələnib neçə tədqiqatçılar,
O ocağa kim üz tutsa, əminəm ki, ucalar.
Əfsus, yağı əlindədi tüstü çıxan bacalar,
Haqq əyilər,ama sınmaz Ədalətdi vanda var.

Özünə təsəlli verib, deyirsənki, qəm yemə,
İyirminci yüzillikdə çevrilmişdik biz yemə.
Talıb əmi, bu misralar gəldi kasıb sinəmə,
Əsarətdə qalan yurda Valeh tək yananda var.

Zaqatalada

Bu yerlərə gəldim bir bahar çığı,
Gül-çiçəyə batdım Zaqatalada.
Füsünkar təbiət bəxş etdi şəfa,
Hər bir dərdi atdım Zaqatalada.

Vətənim Göyçədi, elim Şışqaya,
Fəqət o yerlərdə yetmədim boy'a.
Qürbət yaşasam dasaldılar saya,
Hər arzuma çatdım Zaqatalada.

Çox hörmət göstərdi insanlar mənə,
Başada çəkdilər hey dönə-dönə.
Ancaq qəlbim çəkdi daim vətənə,
Çox həsrətlə yatdım Zaqatalada.

Valeh, minnətdar ol bu insanlara,
Nəhayət, bir son qoy bu intizara.
Bu yerdə düşmədim heç zaman dara,
Hey yazdım, yaratdım Zaqatalada.

34. AŞIQ SƏADƏDDİN (BƏHMƏDLİLİ)²⁶

(1933-2006)

Ramazanov Səaddədin Əziz oğlu 1933-cü ildə Zaqata-la-nın Bəhmədli (əvvəlki Varxiyan) kəndində anadan olmuşdur. Orta məktəbi Bəhmədli kəndində bitirəndən sonra Bakı-da 3 sayılı sənət məktəbində təhsil alıb. Varxiyanlı Aşıq Mə-həm-mədin nəvəsidir. Yeri gəldikcə aşiq şeiri üslubunda da şeir-lər yazmışdır. El arasında əsasən ifaçı aşiq kimi tanı-nıb. 2006-cı ildə Bəhmədli kəndində vəfat etmişdir.

Məni

Övladlarım, sözüm sizə yadigar,
Götürün, yetirin məzarə məni.
Eşqimdən ürəyim qara bağladı,
Götürün, yetirin məzarə məni.

Cavan oluf cavanlara qatılmadım,
Bülbül oluf öz gülümdə qalmadım.
Bu dünyada yaxşı bir gün görmədim,
Götürün, yetirin məzarə məni.

Cənazəmin dörd tərəfdə durarsız,
Atanızı son mənzilə salarsız.
Mənim ətrimi də sazdən alarsız,
Götürün, yetirin məzarə məni.

Səadəddinəm, bu sözləri yazıram,
Yazıban sinəm üstə düzürəm.
Bu sözümü mən yadigar diyirəm,
Götürün, yetirin məzarə məni.

²⁶ Bu məlumatı sənətkarın öz dilindən qələmə almışıq.

**Aşıq Səadəddinlə
Aşıq Mədətin deyişməsi**

Aşıq Mədət:

Cavab ver, aşix Səadəddin,
Yer, göy nədən hasil oldu?
Keşiyini çəkən nədir?
Yarı hansı fəsil oldu?

Aşıq Səadəddin:

Al cavabın, aşix Mədət,
Yer, göy haqdan hasil oldu.
Keşiyini çəkən odur,
Yarı bahar fəsili oldu.

Aşıq Mədət:

Kimdi ərşdə sağ dayandı?
Kimdi nur ilə boyandı?
Kimlər səsindən oyandı?
Bəs kimlər bədəsil oldu?

Aşıq Səadəddin:

Haqq özü nura boyandı,
İsa ərşdə sağ dayandı.
Adəm yaranıf oyandı,
Pir onda bədəsil oldu.

35. AŞIQ SABİR²⁷

Aşıq Sabir Abdulməcid oğlu İbrahimov 1950-ci ildə Za-qa--talanın Muğanlı kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur. Heç bir ustada qulluq etməmişdir.

²⁷ Bu məlumatı sənətkarın öz dilindən qələmə almışıq.

Qocaldım

Cavanlığım getdi dəha əlimdən,
Arzumungülşəni soldu, qocaldım.
Həm sevinç dənyədim, həmdəki, qəmdən,
Ömür bildiyini çaldı, qocaldım.

Övladlar böyüdü, toyunugördüm,
Bağ-bağçadüzəldif barınigördüm.
Yükümağıroldu, yollarımçətin,
Güllərim boynunubükdü, qocaldım.

Sevgilimlə birgə yaşadıq qoşa,
Ömrümüzü xoşbəxt vurmuşux başa.
Karvanım köçədir, gedəcəkdaha,
Baharımız məstanoldu, qocaldım.

Bu dünyafanıdır, gəldi-gedərdi,
Əvvəlisevincdi, sonukədərdi.
Ömrünsonu, Sabir, onsuz hədərdi,
Mizrabım əlimdəqaldı, qocaldım.

12.02.2000

Olmuşam

Nə vaxtdır Murovdan çəkilmir gözüm,
Duman baxmaxdan dumam olmuşam.
Ədalətin sinəsində telli saz,
Habilin əlində kaman olmuşam.

Odu Füzulinin külündən alıf,
Dərdi Şəhriyarin dilindən alıf,
Şamın həyatını əlindən alıf,
Əryar olmuşam, yaman olmuşam.

Nə giley, nədəki, şikayət edim,
Şirin söhbət edim, hekayət edim,
Bir zaman bəxtəvər şucayət idim,
İndi ah olmuşam, aman olmuşam.

Göyçədi

Dünya cənnət olsa başdan ayağa,
Mənim qibləgahım yenə Göyçədi.
Əqidəm, məsləyim, dinim, imanım,
Qızıl varigahım yenə Göyçədi.

Yar olanda bir yaylaxda olasan,
Yağış yağar, narın-narın çən gələr.
Kəkotunu gül qarışık dərəsən,
Kef çəkməyə yar-yoldaşın tən ola.

Qürbət eldə bağban olsan bir bağ'a,
Alqayıdam, istəmərəm yox, qağa.
Bir ovuc torpağı, bir böyük tağı,
Ümüdüm, pənahım, yenə Göyçədi.

Muğanlıdadı

İstəsən gəzəsən uca dağları,
Həyatın dövranı Muğanlıdadı.
Qüdrətindən sulanır meyvə bağları,
Bağçalar bağbanı Muğanlıdadı.

Çöllərindən gəlir kəklik sədasi,
Meşəsində gəzir ahu balası.
Cansıza can verir abu-havası,
Xəstələr dərmanı Muğanlıdadı.

Gözəl xalqı var, sevir qonağı,
Sabirə xoş gəlir kəndin yaylağı.
Dağında, daşında sərin bulağı,
Gözəllər məskəni Muğanlıdadı.

Azərbaycan

İsteyirəm gəzəm hər diyarını,
Gözəl təbiətli bağça-bağını.
Yolunda verməyə hazırlam bir can,
Mənim doğma yurdum Azərbaycan.

O isti qoynunda yuva salmışam,
Göz açıf dünyaya, boy açaşmışam.

Sinəm ayrılıxdan dağlanır həran,
Mənim doğma yurdum Azərbaycan.

O gözəl şəhərim Zaqatalanı,
Könül cuşa gəlif çəkə nazını.
Səs salıf dünyaya qazanıf ad-san,
Mənim doğma yurdum Azərbaycan.

Muğanlı elimdir, doğma obamdı,
Yazda yaylağımıdı, qışda sobamdı.
Ürəyim qan tökən olsam da, bir xan,
Mənim doğma yurdum Azərbaycan.

Həsrətəm, uzağam səndən aralı,
Sabirin ürəyi qəmli-yaralı.
Arzular unutmaz səni heş zaman,
Mənim doğma yurdum Azərbaycan.

Demədimmi

Ala gözlü, nazlı dilbər,
Vaxtın keçər demədimmi?
Gözlərin cəllad yağıdır,
Qanım içər, demədimmi?

Bax bu qaşa, bax bu gözə,
Canım qurvan olsun sizə.
Yaxasız köynəklər bizə,
Fələk biçər, demədimmi?

Qağa oğlan mərdinən,
İşim yoxdu namərdilən.
Fələk məni bu dərdilən,
Salıf keçər, demədimmi?

Türk mahnısı

Özgə laylasına yata bilmirəm,
Al məni qoynuna, layla de, layla.
Sənsiz göz yaşımı silə bilmirəm,
Al məni qoynuna, layla de, layla.
Layla de, qoy gələn karvan dayansın,

Layla de, qoy yatmış bəxtim oyansın.

Layla de, can alan canımı alsın,

Al məni qoynuna, layla de, layla.

Doymaram baxmaxdan mən o gözünə,

O naza, qəmzənə, şirin sözünə.

Üzümü söykəyim üzünүn üstə,

Al məni qoynuna, layla de, layla.

Bir solğun çiçəyəm kolların üstdə,

Xal olum dayanım yolların üstə,

Qapansın gözlərim qolların üstə,

Al məni qoynuna, layla de, layla.

O yerlərdə qalardım

Tanrı mənə qismər etsə, a qardaş,

Döñüf elə o yerlərdə qalardım.

Yadıma düşüfdü hər qaya, hər daş,

Vallah, elə o yerlərdə qalardım.

Gözəl mənzərəsi, sıx meşələri,

Çiçəkli bağları, yaşıl düzləri,

Kim ayrı düşəndə ağlar gözləri,

Gərək elə o yerlərdə qalardım.

Sevgilim hardadı, özüm hardayam,

Bəxtimə qar yağdı, yaman dardayam.

Vətən də darıxf, mən soraqdayam,

Döñüf elə o yerlərdə qalardım.

İnsan ömrü sudur, dayanmaz-axar,

Gedən gedəcəkdir, qalanlar baxar.

Sabırəm, sinəmdə ürək sizildar,

Gərək elə o yerlərdə qalardım.

36. CAMAL ULUXAN OĞLU BALAYEV ²⁸

Aşıq Camal 1933-cü ildə Əliabad qəsəbəsində anadan ol-müşdur. O, saza-sözə hələ uşaq yaşlarından ma-raq göstərmişdir. Ayrı-ayrı aşiq məclislərində iştirak etmiş-dir. Aley-badlı Aşıq Herovun şeyirdi olmuşdur. O sazdan öncə uzun il-lər danbur (tənbür) çalmış, sonra saz ifa etmiş-dir. Ustad aşiq-dir. Konkret ustada qulluq etməmişdir.

Eyləmə

²⁸ Bu məlumatı sənətkarın öz dilindən qələmə almışıq.

Qadir Allah, budur sənə diləyim,
Sol gözü sağ gözə möhtac eyləmə.
Nə edirsen, özün eylə insana,
İlahi, sağ əli sol ələ möhtac eyləmə.

Yekələndən oldum istola yoldaş,
Nə dostumu tapdım, nə də ki, sirdaş.
Arvad tapdağına verdi qardaşı qardaş,
İlahi, qardaşı qardaşa möhtac eyləmə.

Sağ elimdən yazıram dastan,
Tükəndi bağımdan yetişən bostan.
Həmişə ho etibarsız dostan,
Dostu dostuna möhtac eyləmə.

Dərd əlindən ağlamışam, gülmuşəm.
Bağban oluf meyvəsini görmüşəm.
Oğul atasını döyüf-qovan görmüşəm,
İlahi, atanı oğula möhtac eyləmə.

Camalam, nə dərvişəm, nə də sayıl,
Bir neçə arzuya olmadım nayıl.
İstər qoca olsun, istərsə cahil,
İlahi, heş kəsi namərdə möhtac eyləmə.

Eylədin

Başına döndüyüm, qurban olduğum,
Niyə məni vaxtsız yordan eylədin.
Gözəl yarı vaxtsız aldın əlimdən,
Qolumu qırıf günümü qara eylədin,
Al məni, al məni bu dərd əlindən.

Niyə yaratdın məni, yaradan fələyim,
Səndən başqa kimim var ki, hindi kimi qınayım.
Heş bilmiram nədir mənim günahım,
Niyə məni vaxtsız yordan eylədin,
Al məni, al məni bu dərd əlindən.

Aşıq Camalın dərdi dərd deyil, kədərdi,
Dərd əlindən saşlarım da ağırdı.
Belə qalınca ay aman, mən də vaxtsız ölüydim,
Fələk, məni vaxtsız yordan eylədin,
Al məni, al məni bu dərd əlindən.

Danış

Əgər doğru aşıqsansa, namusdan, ardən danış,

Əl atma özgə sözünə, səndəki vardan danış.
Vətənimiz çiçəklənif, al-əlvani bəzəndi,
Baxdıqca göz qamaşdırın kənddən, şəhərdən danış.

Qanun bizdə, hüquq bizdə, söylə görüm mərdanə,
Əyləşginən təyyarədə, qaxginən asimana.
Seyr et gözəl ölkəmizi, gözün baxsın hər yana,
Gördüyün bu vilayətdən, cənnət-məkandan danış.

Aşıq Camal, sənin nəğmələrin ötürü bülbül sayağı,
Bu cahana işiq salır azadlığın bayrağı.
Dünya bilir məhəbbətdir sülhün möhkəm dayağı,
Zəhmətkeşə dəyər verən bir gözəl eldən danış.

37. ƏLİ ABDULLA OĞLU GƏNCƏLİYEV ²⁹

1950-ci ildə Zaqatalanın Muxax kəndində dünyaya göz açmışdır. El şairi Muxaxlı Ramazanı və Aşıq Valeh Həsə-novu özünə ustad hesab edir. El havalarını böyük məharətlə ifa edir. Yeri gəldikcə şeirlər də yazır. El arasında əsasən, ifaçı aşiq tanınır.

Bayram günlərində

Ellər geysin libasını,
Tezə bayram günlərində.
Əldə bayram xonçasını
Gəzə bayram günlərində.

Yaşıl donu hər yan geyir,
Bu nömrəni edək seyir.
Bülbüllər də nəğmə deyir,
Bizə bayram günlərində.

Baharımız yazla gəlir,
Gözəl kimi nazla gəlir,
Əli telli sazla gəlir,
Sizə bayram günlərində.

²⁹ Bu məlumatı sənətkarın öz dilindən qələmə almışıq.

38. MOLLA MƏHƏMMƏD³⁰

Kərimov Məhəmməd Məhərrəm oğlu 1930-cu ildə Za-qa-talanın Əliabad kəndində anadan olub. O, uzun müddət Ta-lalı ustad Aşıq Dibroya şagirdlik edib. Arabir aşiq şeiri üslu-bunda şeirlər yazsa da el arasında əsasən ifaçı aşiq kimi ta-nınıb. Ömrünün çoxunu mollalıq etdiyi üçün Molla Mə-həm-məd təxəllüsü ilə də tanınıb. Molla Məhəmməd 2004-cü ildə dünyasını dəyişib.

Deyişmə

Molla Məhəmməd:

Səhəngi götürüb suya gedərsən,
Su doldurub sən səhrədan ötərsən,
Ayağından, başından rişxənd edərsən,
Telli gəlin qonağıyam, al məni.

Telli gəlin:

Səhəngi götürüb suya getmərəm,
Su dolduruf mən səhrədan ötmərəm.
Ayağından, başından rişxənd etmərəm,
Yarı cavan qonax, əylənmə burda.

Molla Məhəmməd:

Qaranquş təki havadan uçarsan,
Qanadını quyruğundan seçərsən.
Üzündən, başından rişxənd edərsən,
Telli gəlin qonağıyam, al məni.

Telli gəlin:

Qaranquş təki havadan uçmaram,
Qanadını quyruğundan seçmərəm.
Gələn tanrı qonağından qaşmaram,
Yarı cavan qonax, əylənmə burda.

Molla Məhəmməd:

Köndələn keşməyə bir yol istərəm,
Viranə bağlardan bir gül istərəm,
Yardan danışmağa bir dil istərəm,

³⁰ Bu məlumatı sənətkarın öz dilindən qələmə almışıq.

Telli gəlin qonağıyam, al məni.

Telli gəlin:

Köndələn keşməyə yol əskiy olmaz,
Viranə bağlardan gül əskiy olmaz,
Yardan danışmağa dil əskiy olmaz,
Yarı cavan qonax, əylənmə burda.

Ay məzarından

(deyişmə)

Molla Məhəmməd:

Qaraları geyifsən, yaşıldı başın,
Qüdrətdən çekilif, qələmdir qaşın.
Ölən atanmıdır, yoxsa qardaşın,
Ahu gözlüm, nə gəzirən ay məzarından?

Telli gəlin:

Qaraları geymişəm, yaşıldı başım,
Qüdrətdən çekilif, qələmdi qaşım.
Ölən nə atamdı, nə də qardaşım,
Yar əlindən mən gəzirəm ay məzarından.

Molla Məhəmməd:

Nə müddətdi sən buraya gələri,
Ağlayıban göz yaşını siləri.
Neçə ildir sənin yarın ölüni,
Ahu gözlüm, nə gəzirən ay məzarından?

Telli gəlin:

Bir müddətdi mən buraya gələri,
Ağlayıban göz yaşımı siləri.
Yeddi ildir mənim yarım ölüni,
Onun üçün mən gəzirəm ay məzarından.

Molla Məhəmməd:

Duman gəlif, bizim dağlar bürünüf,
Tərlan təki ağır yollar bürünüf.
Yeddi ildi o yerində çürüyüf,
Ahu gözlüm, nə gəzirən ay məzarından?

Telli gəlin:

Duman gəlif bizim dağlar bürünməz,
Tərlan təki ağır yollar görünməz.
Amanatdır, mənim yarım çürüməz,
Yar eşqindən mən gəzirəm ay məzarından.

39. KOR NƏZİR

Əmirov Nəzir 1880-ci ildə Zaqatalanın Suvagil kən-din-də dünyaya gəlib. O, el arasında Boyaqçı, Kor Nəzir təxəl-lüsləri ilə yadda qalıb. Deyilənlərə görə, o, aşiq hava-larını və klassik dastanlarımızı dərindən bilən ustad sənət-karları-mız-dan olub. Konkret ustada qulluq etməyib. 1970-ci ildə vəfat edib.

Suvagilli Aşıq Boyaqçı Kor Nəzir ilə Ramazanın deyişməsi

Nəzir:

Düşünmə mahalda aşiq təkcə özünsən,
Sənnən qeyri yazan da var, ay Ramazan.
Bir adətdir ağsaqqala ehtiram,
Qoy bilsinlər cavanlar, ay Ramazan.

Ramazan:

Böyüyə həmişə hörmətim olub,
Biləsən indi də var, aşiq Nəzir.
Qocaya yaraşmir hədyan danışıb,
Adını eyləmək xar, aşiq Nəzir.

Nəzir:

Özünə güvənib həddini aşma,
Tələsən büdrəyər, yolunu çəşma.
Şair olmaz yazan bir neçə qoşma,
Tutmasın gözünü tor, ay Ramazan

Ramazan:

Fikir ver sözümün sən mənasına,
Düşmədim şairlik iddiasına.
Sinəm köklənifdir eşq havasına,
Ellərə olmuşam car, aşiq Nəzir.

Nəzir:

Oxudum yazdığını kiçik naməni,
Dolaşlıq salıfsan kimnənsə məni.
Cavansan, qanmirsan yaxşı-yamanı,
Qəflətdə yatmışan, dur, ay Ramazan.

Ramazan:

Mən başa düşürəm yaxşı-yamanı,
Məktubum tapıfdır düzgün ünvanı.
Soyuq dəyər, üstünə çək yorğanı,
Yatanda çəkirsən xor, aşiq Nəzir.

Nəzir:

Saxla öyünd-nəsihətin, ay bala,
Hələ tutmamışam sorğu-suala.
Sazını alıban salaram yola,
Onda olar sənə ar, ay Ramazan.

Ramazan:

Mən aşığam, gördüyümü yazıram,
Tutduğum yol düzdür, sanma azıram.
Sual eylə, cavabına hazırlam,
Başına yağıdırram qar, aşiq Nəzir.

Nəzir:

Qocalıq yetişdi, piranə oldum,
Bağ idim, söküldüm viranə oldum,
Nəzirəm, həyatda mərdanə oldum,
İndi də olmuşam kar, ay Ramazan.

Ramazan:

Ramazan diyir ki, dildən düşüfsən,
Bəmdə oxuyursan, zildən düşüfsən,
Qocalıfsan, daha əldən düşüfsən,
İndi də olufsən kar, aşiq Nəzir.

40. YENGİYANLI AŞIQ ƏZİM³¹

Həşimov Abduləzim Şaban oğlu 1907-ci ildə Zaqata-lanın Yengiyan kəndində anadan olmuşdur. Hələ uşaq yaşla-rın-dan saza-sözə maraq göstərən sənətkar dövrünün tanınmış aşığına çevirilir. 1941-1945-ci illərdə könüllü şəkildə Böyük Vətən müharibəsinin iştirakçısı olmuş sənətkar “Əzim” tə-xəl-lüsü ilə şeirlər yazmış, məclislər aparmış və el arasında dərin rəğbət qazanmışdır. O 1980-ci ildə vəfat etmişdir.

Getdi

Yaxşı dost, qardaşnan salam eylədim,
Sədaqət incəlif yay oldu getdi.
Qanmaz üçün ağlayıban yaş tökdüm,
Gözdən axan yaşlar qan oldu getdi.

İyidin canında olar gümanı,
Hüsnü məhəbbətin yoxmuş amanı.
Nə üçün bilmədim yaxşı-yamanı,
Yaxşılıx yamana tay oldu getdi.

Mərdə yoldaş olsan, qəlbin qəfalar,
Namərd ilə sürmək olmaz səfalar.
Əzim, sən dost üçün çəkən cəfalar,
Düşdü ayaq altda zay oldu getdi.

EL ŞAİRLƏRİ

³¹ Bu məlumatı sənətkarın öz dilindən qələmə almışıq.

41. RAMAZAN MUXAXLI³²

El-obanın böyük rəğbətini qazanan Mixaxlı Ramazan 1930-cu ildə Zaqatala rayonunun Muxax kəndində dünyaya göz açmışdır. Atasının ustad aşiq olması, saz-söz mühitində boy-a-başa çatması onda bu sənətə böyük həvəs və rəğbət hissi oyadır. El şairinin yazdığı şeirlər müxtəlif mövzuları əhatə edir. İstər vətən, istər sevgi, məhəbbət, istərsə də bu günümüz üçün aktual olan Qarabağ mövzusu onun yaradıcılığında əsaslı yer tutur. “Necə oldu”, “Dünya”, “Olmuşam”, “Var”, “Üstə” və bir çox şeirlərinin məzmu-nun-dan görünür ki, el şairi Ramazan yaşadığı el-obaya, bütöv-lükdə Azərbaycanın bircə qarış torpağına belə laqeyd qalmır. O, 2011-ci ildə vəfat etmişdir.

Muxaxın

Tarixi çox qədimdir, bilinmir yaşı Muxaxın,
Çox sənətlər yola salmış, torpağı, daşı Muxaxın,
Yaman günlər acısını çəkibdir başı Muxaxın,
Sözümə irad tutmasın, oxuyan naşı Muxaxın,
İyirminci ildən gərək sayıla yaşı Muxaxın.

Çörək qədrini bilənik, nöqsan yoxdur elimizə,
Yalan vədə, şərlə böhtən gəlməmişdir dilimizə,
Alın təri, qabarlı əl ucalıqdır sərimizə,
Şux yaraşır şeyda bülbül, nəğmə qoşa gülümüzə,
Bu nişanlar harda varsa olsun yoldaşı Muxaxın.

Söylənir dil əvəzi üzümlə findiq bağımız,
Ağ üzümün bəhməziylə, nəhrədən təzə yağımız,
Sinəb alma, nar, armudu, soğan, payız gavalımız,
Qonağa canımız qurban, daim açıqdır qapımız,
Xəstəyə dərman kimidir çörəyi, aşı Muxaxın.

Ünsiyyət bağlayaraq aralıqda dost olmuşuq,
Ol səbəbdən bu rayonda əməksevər ad almışıq,
Səsimiz uzaqdan gəlir, gündən-günə ucalmışıq,
Şən gecələr keçirməyi indi yeni dəb salmışıq,
Azərbaycan ölkəsində çoxdu sirdası Muxaxın.

Qoy bilsinbilməyənlər hünər, rəşadət burdadır,
Can deyibən can eşidən dostluq, dəyənət burdadır,
Səxavətdə Hatəm kimi, xeyir-bərəkət burdadır,
Qızlarında abır-həya, oğlunda qeyrət burdadır,

³² Bu məlumatı sənətkarın öz dilindən qələmə almışıq.

Belə tərifə layiqdir hər vətəndaşı Muxaxın.

Hər tərəfdə ad-sanı var, yaraşır Azərbaycana,
Adı gəzib Qarabağı, yayılıb Milə-Muğana,
Gəncəbasarı dolanıb salam deyir Naxçıvana,
Öz doğma balası kimi qayğıkeşdir Ramazana,
Ona olub bir səcdəgah torpağı, daşı Muxaxın.

Üstə

Ay alim qardaşım, vaxtını aldım,
Şeir istəyirsən, gözlərim üstə.

Vaxtin azlığından tələsik oluf,
Şeyrimi yazmışam dizlərim üstə.

Arif adamlardır mənim sağ-solum,
Mən o arıflərdən birisi oolum.
Özümə görədir həyatda yolum,
Heş kəs iz salmasın izlərim üstə.

Yaxşıya yaxşıyam, yamana yadam,
Qədir bilənlərin ağızına dadam.
Qışda da sönməyən alovam, odam,
Çoxdu qızınanlar közlərim üstə.

Ömrüm keçif şeyir yaza, saz çala,
İlham pərisiyənən tutuf qol-qola.
Qələmlə yapmışam alınmaz qala,
Bunu da qoymuşam yüzlərim üstə.

Niyətdə təmizəm, qeyrətdə mətin,
Durub yedəyində səmimiyyətin,
Mənimçün həmişə olufdur çətin,
Əyri ayax bassa düzlərin üstə.

Ramazana cənnət sayılır vətən,

Üstünə çəkməsin duman ilə çən.
Bir vaxt torpağına qarışanda mən,
Qınamayın yazan sözlərim üstə.

Necə oldu?

Köçkün dostum, bu naməni yazıram,
Kimdən oldu belə yazı, necoldu?
İgidlər oylağı Göycə mahalı,
Olufsa da buna razı, necoldu?

Qan ağlayır Dərəçiçək dərəsi,
Kimə qaldı əmlik əti, fərəsi,
Beçə balı, süd-qaymağı, kərəsi,
İsti südü, ilk ağızı necoldu?

Nə üçün bacalar tüstüsüz qalif,
Al-əlvan otaqlar istisiz qalif,
Var-döylət tökültüb kimsəsiz qalif,
Aşıqların xoş avazı necoldu?

Həsrət çəkir indi toy-mağar yeri,
Yollara baxmaqdan tükənib səbri.
Sınıbdırmı cavanların şahpəri,
Oğulu, gəlini, qızı necoldu?

Eliniz qalıbdır yolları bağlı,
Ürəyi pəjmürdə, sinəsi dağlı.
Aynəbəd otaxlar qapısı bağlı,
Gözəllərin ərki, nazi necoldu?

Sahibsiz qalıbdır laləli dağlar,
Yaşıl çəmən, meşə, meyvəli bağlar,
Ağkilsədə donuf sərin bulaxlar,
Ələsgər babanın sazı necoldu?

Babacan, Ağbulaq, Zod, Sarıyaqub,
Daşkənd, Çil, Şışqaya qəm sazin çalıb,
Qızılıvəng bu işə mat-məəttəl qalif,
Şix Alının ayax izi necoldu?

Süllü, Basarkeçər elsiz qalıfdır,
Ağlayır bülbülü, gülsüz qalıfdır,
Şirmayılı sazlar telsiz qalıfdır,
Onların sux saçan üzü necoldu?

Muxaxlı Ramazan dağlar oğludu,
Şeirə, sənətə, sözə bağlıdı,
Ürəyi genişdir, bahar çağlıdı,
Bilən bilir ilk mürazi necoldu?

42. HƏSƏN MUXAXLI³³

1948-ci ildə Zaqatalanın Muxax kəndində dünyaya gəlib. Saz-söz ocağında dünyaya gələn Həsən Muxaxlı orta təh-silini bu kəndə başa vurmuşdur. Böyük qardaşı el şairi Rama-zan Muxaxlı və el şairi Mustafa Muxaxlıdır.

Dünyada

Ömür yolu yaranandan verilmiş,
Ələ düşməz bir sərvətdi dünyada.

³³ Bu məlumatı sənətkarın öz dilindən qələmə almışıq.

Bu ömürü namus ilə yaşamax,
İnsan üçün bir şöhrətdi dünyada.

Təmiz adnan şöhrət tapıf ucalmax,
El gözündə təmiz olmax, düz olmax,
Oğullar üçün yağılardan öc almax,
Vətən borcu,bir qeyrətdi dünyada.

Yay gündündə zirvələrdə yoxsa qar,
Olmaز dərələrdə sellər, sular car.
Əl çirkidi dünya malı, dövlət, var,
Babalardan nəsihətdi dünyada.

Yaxşı igid gözlər işin dalını,
Çalış böyüklərin saxla yolunu.
Hərdən xəvər alsan ərzü-halını,
Buda sizdən bir hörmətdi dünyada.

Cavanları gah sınıyan, yoxluyan,
Çətin gündə mətin dayan, mərd dayan.
Yüz yaşında canı cavan saxlıyan
Bir eşqdir, məhəbbətdir dünyada.
Oğul gərək bilsin ata qədrini,
Hörmət etsin, əziz tutsun xətrini.
Yadda saxla şerimin hər sətrini,
Bu Həsəndən vəsiyyətdi dünyada.

Oğul

Yenə təzələndi ömür kitabım,
Həyata açılan varaxdı oğul!
Namusdu,qeyrətdi,addı, şöhrətdi,
Allahın verdiyi nemətdi oğul!

Həyatın yolları eniş, yoxuşdu,
Kiminə bahardı, kiminə qışdı.
Qız yad ocağına uçası quşdu,
Atanın evinə çıraxdı oğul!

Bizə dağlanması sinə oğulsuz,
Qanadsız quş genə oğulsuz,
İyid ki, əyilər yenə oğulsuz,
Qolda bazubənddi, yaraxdı oğul!

Mən çox bəslənmədim ellər içində,
Əridim, qocaldım illər içində,
Uca tut adımızı ellər içində,
Atalar gidəsi qonaxdı, oğul!

Oğul

Qapını açıq qoy, süfrəndə boş ye,
Saxla qəfil gələn qonağa, oğul!
Qonağın ruzisini Allah gətirər,
Bərəkət gətirər xanənə, oğul.
Əlin gətirəndə gen-bol çağında,
Dost-tanış çox olar solu-sağında.
Həddini bilginən kef-damağında,
Bu bir işarədir qanana, oğul!

Vicdanın cilovun saxla əlində,
Şəkər axtaranlar tapsın dilində.
Allahı yada sal hər əməlində,
Haram qatmaginən mayana, oğul!

Zəhmətkeş olginən, əlləri qavar,
İnsan zəhmətiylə səadət tapar.
Boş xəyalla gedif, boş qayıdar,
İşdəmiyif gedən xırmana, oğul!

Dediym misalı övladına çək,
Atalar sözüdü, görüp-götürmək.

.....

Çalışki, böyüsün mərdanə oğul.

İnsana lazımdı şərəf, ləyaqət,
Namusdu, qeyrətdi ən böyük sərvət.
Özün övladından görərsən hörmət,
Hörmət et sən ata, anana, oğul!

43. MUSTAFA CAMAL³⁴

Ramazanov Mustafa Camal oğlu 1946-cı ildə Zaqata-la-nın Muxax kəndində anadan olmuşdur. Saz-söz ocağında bö-yü-yüb boy-a-başa çatan Mustafa Camal hələ uşaq ikən şeirlər yazmış, 12 kitabı nəşr olunmuşdur.Uzun müddət rus dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışmışdır.

Azərbaycan

Azərbaycan, mənim yurdum
mənim elim,
Azərbaycan, baldan şirin,
mənim dilim.
Heç olmasın səndən ayrı,
səndən kənar bircə anım.
Sənə qurban, sənə fəda
bu dünyada
mənim canım.
Səninlə bir yaşayırıq,
səninlə bir ucalırıq.
Varlığından, ad-sanından
güç alırıq.
Sənin adın, şərəf-şanın
bu dünyaya car olubdur.
Uğurların, zəfərlərin
sərhədləri adlayaraq,
Uzun-uzun məsafələr qət edərək,
Bu dünyanın hər yerinə
Bil, dolubdur.
Necə sənlə fəxr etməyək,
Necə sənlə biz getməyək,
Tutduğun yol doğru yoldur.
Bu yol ilə sabahlara,
ışıklı bir gələcəyə
Axı necə bir getməyək?
Azərbaycanlı olmağımla
sevinirəm, fəxr edirəm.
Doğma torpax üzərində

³⁴ Bu məlumatı sənətkarın öz dilindən qələmə almışıq.

Mən üzü ağ, düz gedirəm.
Balaların nəsihəti yadımdadı
Ata adı daşıyırıam,
bu ad mənim
adımdadır.

Allahımdan çox razıyam,
belə böyük bir millətə
Məni bu gün övlad edib.
Bu övladda öz yurdunda,
öz elində kama yetib.

Azərbaycan mənim üçün,
dünya qədər bil, böyükdür.
Azərbaycan yükü ilə
yüklənmişəm.

Mən qanıram daşıdığım,
çox müqəddəs, ağır
yükdür.

Bu yük altında yaşayırıam,
həm firavan, həm də rahat.
Bu yük mənə bəxş eyləyib
gözəl həyat.

Bu dünyanın çox yerində
mühəribə, dava, qırğıın,
baş alıbdır.

Allahımı çox şükür ki,
bu arada

Azərbaycan doğma yurdum,
Məmləkətim belə azad,
Belə rahat, belə sakit
o qalıbdır.

Bütün dünya qəbul edir,
Azərbaycan rəhbərini,
Dövlətimin memarını,
dilimizin əzbərini.

Şərqlə Qərbin sərhəddində
bu gün parlaq
ışıq yanır.

Bu ışığı, bu dövləti, bütün dünya
yaxşı görür, yaxşı tanır.

Bu ışığı parlaqlığı yaradana
əhsən deyir bütün dünya,
bütün cahan.

İlhamından güc alaraq,

daha böyük rəhbərlərə,
uğurlara baş alıfdı.
Azərbaycan!
Sən mənimsən, vətənimsən,
doğma yurdum.
Azərbaycan!

44. ZALXA QIMIRLI

Muradova Zalxa Məhəmməd qızı 1924-cü ildə Zaqa-ta--lanın Qımır kəndində anadan olmuşdur. Uşaq yaşlarında yazıl-yaratmağa həvəslər olmuşdur. Zaman keçdikcə o, elinin-obasının sevimli şairəsinə çevrilmişdir. 1997-ci ildə Qımır kəndində vəfat etmişdir.

Qarabağ

(1992-1993-cü illərdə Qarabağ uğrunda gedən
döyiş zamanı yazılıb)

Tanklar gəldi dağlar təki,
Gözü yaşılı, qarnı açıq,
Düşmən gəlif qapımızı alıfdı,
Azərbaycan tək qalıfdı,
Xəvər verin Koroğluya,
Yəhərləsin Qıratını.
Qarabağım, Qarabağım,
Nə düşmüsən dilə-disə?

Şimalda bizimdi, Şərqdə bizimdi,
Qələbədə bizimdi, haqda bizimdi,
Getsin, bitsin buamaclar,
Yaraşarmı ölkəmizə?
Halal torpaq bizim olsun

Başımıza gələn işə,
Qarabağım, Qarabağım,
Nə düşüfsən dilə-dişə?

Dağlar qoynundakı Şuşa
Qarabağla ilham alırdı,
Onun təmiz havasında
Neçə xəstə sağalırdı.
Qarabağım, Qarabağım,
Nə düşüfsən dilə-dişə?

Azərbaycan millətinə
Heç bir millət taymı olar?
Sən bizimsən, bizdə sənin,
Qarabağdan paymı olar?
Qarabağım, Qarabağım,
Nə düşüfsən dilə-dişə?

Bərəkətli torpaxlarda
Yorulmayan əllərimiz
Zəhmətimizi bəhsə verək
Qoy bizimlə Füzulilər,
Nizamilər xəbərsiz.
Qarabağım, Qarabağım,
Nə düşüfsən dilə-dişə?

Canımızı qurban verərik,
Qarabağ, sənin yolunda.
Azərbaycan oğulları
Dağ kimi duruf dalında.
Qarabağım, Qarabağım,
Nə düşüfsən dilə-dişə?
Yağış gələr yağa-yağa,
Qoyun, quzu çıxar dağa.
Millətimin sözü budur,
Son qoyulsun Qarabağa.
Qarabağım, Qarabağım,
Nə düşüfsən dilə-dişə?

Bir dəfə getdim Suvagil kəndinə,
Sevindim onların mədəniyyətinə.
Artezyan suları nur kimi dolu,
Baxdıqca uzanan asfaltlı yolu,
Ay ellər, sevinin belə şən günə,
Kişidən qoçaqdır qəhrəman Minə.

Bir yanı Acınohur, bir yanı Əzgilli,
Arada qalmışdır onların eli.
Çaylara töküür dağların seli,
Çayların qavağına basarlar bəndi,
Şəhərə oxşayır Suvagil kəndi.
Ay ellər, sevinin belə şən günə,
Kişidən qoçaqdır qəhrəman Minə.

Dapdapa

Baxanda oxşuyursan qara pişiyə,
Sən hardan gəlib düşdün bizim eşiyə*?
Adamı görəndə girirsən deşıyə,
Yıxılsın sənin öyün, dapdapa.

Çətməyə* düşüf gördün çətini,
Mənmi sənə tökmüşəm balın mətini?
Doxtur müsafirdi çolpa ətini,
Yıxılsın sənin öyün, dapdapa.

Tüfəng də atıram gülləsi batmaz,
Quyu qazmaqda sana ekskavator çatmaz.
Bu oyunu açınca sən başıma,
Batırardin SSRİ-ni, dapdapa.

45. GÜLNİGAR MƏMMƏDOVA

Gülnigar Qurban qızı Məmmədova 1956-ci ildə Za-qə--ta-lanın Qandax kəndinə anadan olmuşdur.Orta təhsilini Qan-dax kənd orta məktəbində başa vurmuşdur. Bakı Dövlət Uni-versitetinin Kitabxanaçılıq-informasiya fakültəsini bitirmişdir. Hazırda Zaqtala rayon üzrə Mərkəzləşmiş Kitab-xana Siste-mi--nin direktorudur. Onun çox saylı məqalələri-respublika mət--buatında ardıcıl şəkildə dərc olunur. Gülnigar Məmmə-do-vanın “Mənim yurdum, məkanım” adlı kitabı nəşr olunmuşdur.

Atama³⁵

Sənin yoxluğundur bu qəfil ölüm,
Ocaq birdən-birə sönməzmiş demə.
Dərdimi kiminlə, kiminlə bölüm,
Anam da susarmış, dinməzmiş demə.

Deyirdin xəstəyəm, bir səni görüm,
Sinəmə sıxaraq saçımı hörüm.
Bilməzdim bu qədər namərdmiş ölüm,
Çıxdımı taxtından, enməzmiş demə.

Həsrət qalasından çıxa bilmirəm,
Hasarı hündürdür, yixa bilmirəm.
Qızına, oğluna baxa bilmirəm,
Bir kimsə ölümü yenməzmiş demə.

Anama

Gözlərin xatırə evinə dönür,
Yaşının üstünə yaş gəlir hər gün.
Yerişin, baxışın, həvəsin sönür,
Yorulmuş xəyalın dincəlir hər gün.

Ötən günlərin də bənzər kələfə,
İllərin bəzəkli, rəngli iplərə.
Baxışın solğundur, yerişin çəşqin,
Xatırə, xəyallar düşüb izlərə.

Həyat bir nağıldır, bir əfsanədir,
Ha danış, ha söylə qurtaran deyil.
Ömrün tapmacadır, bir də bilməcə,
Nağıla çevrilir günlər keçdikcə.

³⁵ Şeir Gülnigar Bayram qızının “Mənim yurdum, məkanım” adlı kitabında verilmişdir (Bakı: Adiloğlu, 2009, səh. 55-59)

46. MƏMMƏD CAHAN-GİR OĞLU³⁶

Məmmədov Məmməd Cahangir oğlu 1948-ci ildə Za-qa-tala-nın Qımir kəndində anadan olmuşdur. Anası Zalxa Məm--mədova şeirə, saza-sözə bağlı biri olduğundan bu həvəs gənc yaşlarından onun oğlu Məmməd Cahangir oğluna keçmişdir.

Zaqatala

Baxdılqca görünən uca daqlara,
Ömrü uzun, qoca daqlara.
Göz gördükcə uzanan meyvə baqlara,
Mehriban məkansan, bağlıyam sənə,
Nə gözəl şəhərsən, sən, Zaqatala.

Qonşudur sənə Car, Kəbəlaba, Tala,
Zirvəndə ucalıb hasarlı qala.
Qədimi qalasan, ey qoca qala,
Mehriban məkansan, bağlıyam sənə,
Nə gözəl şəhərsən, sən, Zaqatala.

Sıra-sıra uzanan findiq bağları,
İnsana şəfa verən sərin suları.
Cəsarətli, gözəl oğul-qızları,
Mehriban məkansan, bağlıyam sənə,
Nə gözəl şəhərsən, sən, Zaqatala.

³⁶ Bu məlumatı sənətkarın öz dilindən qələmə almışıq.

İlham Əliyevə

Yollar düzəldiniz, bənd çekdirdiniz,
İdman kompleksini siz ucaldınız.
Minnətdarıq sizə bizim hamımız,
Azəri oğludur İlhamımız.

Hava limanı, diaqnostika, məktəblərimiz,
Körpüləri, klubları siz tikdirdiniz.
Minnətdarıq sizə bizim hamımız,
Azəri oğludur İlhamımız.

Azəri oğludur, yaşasın İlhamımız,
Xalqımızı ağ günə siz çıxardınız.
Minnətdarıq sizə bizim hamımız,
Yaşasın Yeni Azərbaycan Partiyamız.

Ana

Məzarına baxıram, dolur gözlərim,
Deyə bilmədin sən ürək sözlərin.
Şairlər şairiydin, ey gözəl ana,
Hayif ki, vaxtsız yumduñ gözlərin.

Nazimi həsrətlə gözləyirdin sən,
Qızların çekirdi kədəri, qəmi.
Ortancıl oğlan götürdü qələm,
Yazdıqca mən də kədərlənirəm.

Gözəldir, qəşəngdir bizim meşə,
Özümə tapmışdım yeni bir peşə.
Hey baxdıqca görürəm mən yalanqozu,
Yoxdu qızılağacın izi-tozu.

47. ŞAKİR İBRAHİMLİ³⁷

El şairi Çobankollu Şakir İbrahimli 1948-ci ildə Zaqa-ta-lanın Çobankol kəndində dünyaya gəlmişdir. Gənc yaşıla-rın-dan şeirə, poeziyaya böyük həvəs göstərmişdir. El şairi Şakir İbrahimlinin poeziyası əvvəldən sonadək saf, səmimi hissələrin üzərində qurulmuşdur.

İnsan

Ömrün də yaxsısı, həm pisi varmış.
Halal yaşamağa çalışar insan.
Hər şeyi yetirən pərvərdigardır,
Gərək qismətilə barışa insan.

Düşünmür hər şeyi cavan nəsillər,
Bezəndə yolunu azır cahillər.
Keşdikcə ömürdən qanadlı illər,
Yaxşıyla yamana alışa insan.

Gərəkdir hər kəsə ev də, ocax da,
Pulu qazanmağa normal marax da,
Çəkilif durmasın küncdə-bucaxda,
Gərək cəmiyyətə qarışa insan.

Çalışa özünü ucaltmax üçün,
Ömrünü bir ömrə oxşatmax üçün,
Həyatda yaşiyif-yaratmax üçün,
Ağıllı şəxslərlə yarışa insan.

Olsa da dünyada hədsiz gül-çiçək,
Bəşər aləminə insandır bəzək.
Allah verif ona elə bir ürək,
Sevinir həm yaza, həm qışa insan.
Malikdir hər adam elmə-savada,
Düşünsün, daşınan ani olsa da.
Elə ömür sürsün qoca dünyada,
Düşməsin hər zaman qarğışa insan.

Zaqatalamız

İlahimi bəzək vurufdur ona,
Gözəldir nə qədər Zaqatalamız.

³⁷ Bu məlumatı sənətkarın öz dilindən qələmə almışıq.

Yaz gəlsə bürünər al-əlvan dona,
Olur bir şah əsər Zaqatalamız.

Yayılıf şöhrəti bəşəriyyətə,
Malikdir çox yüksək mədəniyyətə.
Qoynunda yaşayan hər bir millətə,
Olufdur bal-şəkər Zaqatalamız.

Bu qədim bölgənin bilinmir yaşı,
Bağdır-bağçadır hər addım başı.
Burda məskən salan hər vətəndaşı,
Eyləyif bəxtəvər Zaqatalamız.

Vardır sinəsində qədim qalası,
Çoxdur mənzərələr könül alası.
Xoşbəkdir buranın hər bir balası,
Verir xalqa bəhər Zaqatalamız.

Bir cənnət-məkandır, düşüfdür dilə,
Əl edir, gəl deyir Muğana-Milə.
Azəri xalqının qayğısı ilə,
Daim gözəlləşir Zaqatalamız.

Təbiəti xoşdur hüsnü mübarək,
Adı da gözəldir, özü də göyçək.
Allahın sevimli ərazisi tək,
Ölkəmizi bəzər Zaqatalamız.

Çobankolum

Sənin qucağında dolmuşam yaşa,
İndi hər şeyi düşmüşəm başa.
Hüsünə etdikcə hərdən tamaşa,
Sanki qüvvətlənir ayağım-qolum,
Səni çox sevirəm, ay Çobankolum.

Çox azdır dünyada sən tək gülüstan,
Görənlər hüsünə olurlar heyran.
Tanrı yaratmışdır səni al-əlvan,
Ülvə gözəllikdir həm sağım-solum,
Səni çox sevirəm, ay Çobankolum.

Mənə verməmisən üzüntü, kədər,

Ömrümün bir günü getməyif hədər.
Məni eyləmisən xoşbəxt, bəxtəvər,
İstərdim belə 100 yaşa dolum,
Səni çox sevirəm, ay Çobankolum.

Ey kəndim, qurvandır sənə canım da,
Vətənə məhəbbət vardır qanımda.
Sənə arxalandım hər bir anımda,
Olmusan həmişə mənim simvolum,
Səni çox sevirəm, ay Çobankolum.

İnsanam, yazıram düşəndə yeri,
Odur ki, yazıram nəğməni, şeiri.
Yəqin ki, inşallah, qalmaram geri,
Şərəfli bir yoldur bu mənim yolum,
Səni çox sevirəm, ay Çobankolum.
Mən Şakir olmazdım sən olmasaydın,
Yazif-yaratmazdım sən olmasaydın,
Eldə ucalmazdım sən olmasaydın,
Səninlə yüksəlir həyatda rolum,
Səni çox sevirəm, ay Çobankolum.

48. MƏHƏRRƏM DAĞLI³⁸

El şairi Məhərrəm Qurban oğlu Dağlı 1954-cü il iyu-nun 27-də Zaqatalanın Muxax kəndində dünyaya göz açmış--dir. Erkən yaşlarında atasını itirən Məhərrəm dağlardan təsəlli tapmışdır. Doğma elinə, dağlarına bağlı olan Məhər-rəm Dağlı sonralar özünə “Dağlı” təxəllüsü götür-müşdür. 2015-ci ildə vəfat etmişdir.

Ay dağlar

Dağ olarmı duman-çənsiz?
Yaraşıxdır tel ağ dənsiz.
Durammadı Nigar mənsiz,
Sən halıma yan, ay dağlar.

Məğrur baxır düzlər mənə,
Ötən ömür dönməz yenə.
Sən qarşımıda açdın sinə,
Söyləmisən can, ay dağlar.

Mən qoca, sən daim cavan,
Çoxlarına tutdun divan.
Sinən üstə bir gülüstan,
Ağlamaynan qan, ay dağlar.

Məhərrəmi tutma daşa,
Qoymaram mərd yolun çasa.
Zülümkarsan dost-qardaşa,
Bilirsənmi sən, ay dağlar.

Ata

Sən ayaq basdığın qara torpağı,

³⁸ Bu məlumatı sənətkarın öz dilindən qələmə almışıq.

Mən də qarış-qarış gəzeydim, ata.
Sənsiz üstümüzə hökm etdi yağı,
Bəs necə bu qəmə dözəydim, ata.

Düşündüm qərivəm, sahibsiz canam,
İndi özüm üçün sultanam, sanam.
Səndən bir yadigar qalmışdır anam,
Onu gözüm üstə saxladım, ata.

Ellər arasında namus, arım var,
Sinəmə sığmayan söz bazarım var.
Mənə kömək edən uşaqlarım var,
Sizə kömək edə bilmədim, ata.

Əksiniz qalmadı yadigar bizə,
Odunçün gedirik qar vursa dizə.
Tapşıranda bizi sən əmimizə,
Sən necə tapşırdın, sən necə, ata?

Məhərrəmi qoydun gözləri yaşda,
Anamıza oldu qəm də, təlaşda.
21 fevral 1960-da,
Məzara özünü yetirdin, ata.

Azərbaycan

Torpağın, daşın qızıldı,
Çeşmələrdən su sızıldı.
Adın qəlblərə yazıldı,
Azərbaycan, Azərbaycan.

Dərband səndən ayrı düşdü,
Qarabağda dağ sürüşdü.
Orda açan gül bürüşdü,
Azərbaycan, Azərbaycan.

Çiçəklənsin Naxçıvan da,
Biz sadiqiq doğru anda.

Bir dövlət var düz ünvanda,
Azərbaycan, Azərbaycan.

Sevinəcək Bakı, Gəncə,
Rayonları çoxdur məncə.
Zaqatala gedir öndə,
Azərbaycan, Azərbaycan.

Şəki tez salır harayı,
Abidəsi Xan sarayı.
Baləkəndə içdim çayı,
Azərbaycan, Azərbaycan.

Mingəçevir, Yevlax və Qax,
Gəzib dolan, hörmətə bax.
Biz birlikdə sənə dayaq,
Azərbaycan, Azərbaycan.

Zaqatala mənə şirin,
Muxaxlı düşünüb dərin.
Dayağındır igidlərin,
Azərbaycan, Azərbaycan.

Zaqatala

Şən harayı
Ağ sarayda içdim çayı.
Şeirdən şairin payı,
Dilimdəsən, Zaqatala.

Park yanında qala düzü,
Sevinc dolu daim üzü.
Gül-çiçəkdir dağı-düzü,
Nə gözəlsən, Zaqatala.

Bir yanında çay savxozu,
Ətirlidir çayın tozu.
Dağlarında qoyun-quzu,
Olmusən şən, Zaqatala.

Çardaxlarda Pəri qalam,
Sənətkar yazarmı yalan.
Muxax zəhmətlə ucalan
Sağ qolumdur, Zaqatala.

Məhərrəm Dağlı övladın,

Hər yanda çəkilir adın.
Diliylə neçə ustadin
Yazıldın sən, Zaqatala.

Dəyməsin

Bağban oluf, bağbecərif, əzabını çəkmışəm,
Lalə-nərgiz, qızılğülü özəlimlə əkmişəm.
Bənna oluf əzəl gündən daş düzəmək oluf peşəm,
O daşların qığılcımı yazıx cana dəyməsin.

Qızılı axtarırsan, şikayət et əllərə,
Dəyişmə qeyrətini nə gövhərə, nə zərə.
Qoşulma qumarbaza, nə işsiz gəzənlərə,
Bu sözüm nə düşmana dəyməsin.

Möcüzədir, baş açmadım bu dağların yazından,
Bülbüllərin xoş avazı qəmlidir gül nazından.
Ustad, sən də bir yazsana ürəyində arzundan,
Elə yaz ki, misraların, sözün yara dəyməsin.

Sərin sular şırıldayıf dərələrdən enəndə,
Koroğluya necə gəldi keçəl atı minəndə.
Mən nadanlıx bircə görmüşəm səndə,
Söz gülləsin mən atıram, o ceyrana dəyməsin.

Əzəl mənə əhd eyləyif özgəsinə uyan gözəl,
Varına aldanıban onu sevdin məndən əzəl.
İndi evli uşağıyam, sən tək-tənha bir bizə gəl,
Yazıx mərvin yazdixları sən cavana dəyməsin.

Taleyin hökmü budur, sevən-sevənə yetməyir,
O sönməz məhəbbətin mənim qəlbimdən itməyir.
Əzəldən adət oluf, varlı kasıva getməyir,
Sözlərin qılınc oluf gözəl cana yetməsin.

Dağlara, dağlara

Boylanıban baxan mənəm,
Süzülübən axan mənəm,
Dağ döşünə çıxan mənəm,
Dönüm dağlara, dağlara.

Qar da yağır, vermir ara,
Bağrim başı oluf yara.
Tez yetişim mən Niyara,
Dönüm dağlara, dağlara.

Dağlar mənsiz nalə çəkər,
Gecə-gündüz qan-yaş tökər.
Düşmən qoynunda turp əkər,
Dönüm dağlara, dağlara.

O Nigardı dağ ceyranı,
Dağlı kimi şair hanı?
Bizik dağın bəyi, xanı,
Dönüm dağlara, dağlara.

49. ƏHMƏD İSMAYIL OĞLU MURADOV (XƏSTƏ ƏHMƏD QIMIRLI)

1937-ci il iyun ayının 13-də Zaqatalanın Ələsgər kən-din-də zəhmətkeş ailəsində anadan olmuşdur. Uşaq yaş-ların-dan yel xəstəliyinə tutulan Əhməd sağlamlığını itirir. Buna bax-mayaraq onun saza, şeirə-sənətə böyük həvəsi olur. Son-ralar, sel-daşqınla əlaqədar olaraq Əhməd ailəsi ilə birgə Za qa-talanın Qimir kəndinə gəlir, orada məskunlaşırlar. Əhməd şeirlərini "Xəstə" təxəllüsü ilə yazar. Onun aşiq şeiri üslu-bun-da yazdığı bir sıra şeirləri Zaqatalada nəşr olunan "Qırmızı

bayraq” qəzetində çap olunub... Onun “Salamat qalın”, “Gülə-gülə”, “Kimlər ağlasın” şeirləri vardır. O, 1974-cü ildə Qımir kəndində dünyasını dəyişib.

Edər

Bir qız ki ürəkdən şaqrax gülməsə,
Ona eşq deməyə kim cürət edər.
Məhəbbət çeşməsi sərin olanda,
Gözdən gilə gəlif şikayət edər.

Bağban cırı əgər calamax üçün,
Hörmət ocağını qalamax üçün,
Ağacın barını yoxlamax üçün,
Bir dənə meyvəsi kifayət edər.

Dostdan dost olmaz, dostu qızıl sanmasa,
Onun hər dərdini üzdən sanmasa,
Əhməd el yolunda şam tək yanmasa,
Bu xəstə insana kim hörmət edər.

Boylanır

Cavan bəxtim mən də bilmirəm nədən,
Günü-gündən saralmağa boylanır.
Mən onu gülşənə dəvət edirəm,
O isə dumansı dağa boylanır.

Könlüm unudarmı bu cür kədəri,
Görmədin gəncliyin əlvan səhəri.
Bu qəmli qoşmanın neçə sətiri,
El dilində yüksəlməyə boylanır.

Xəstə Əhməd düşüfdü dildən-dilə,
Od tək yanır, axır dönəcək külə.
Yatdığını iyirmi altı il ilə,
Çarpayımda can almağa boylanır.

Gəlginən

Məhəbbətdə Məcnun kimi varamsa,

Leyli kimi vuruşmağa gəlginən.
Büsutun dağında yol çəkirəmsə,
Şirin kimi bir baxmağa gəlginən.

Mən nə edim orda sənə darişsam,
Heç ayırma o boynuna sarışsam,
Kərəm kimi nagah eşqdən alışsam,
Əsli kimi sarılmağa gəlginən.

İlk sevgini o qəlbinə salıban,
Düz ilqarın qayğısına qalıban,
Səhvim varsa ələ qılinc alıban,
Həcər kimi can almağa gəlginən.

Bülbül kimi gülüstana yetissən,
Yarpax oluf bir budağa bitişsən,
Nagah Əhməd ölüf deyə eşitsən,
Bacım kimi ağlamağa gəlginən.

Təzə il

Şairin qəlbinə yeni söz kimi,
Xoş gəlifsən yurdumuza, təzə il.
Gecə yarı nazla gələn gəlin tək,
Xoş gəlifsən yurdumuza, təzə il.

Neçə min arzunu üzdən öpməyə,
Sevinən torpağa güllər səpməyə,
Hər qədəmdən səadəti tökməyə,
Xoş gəlifsən yurdumuza, təzə il.

Əhmədin eşqini bu an dindirif,
O xoşbaxt hüsnünü elə göstərif,
Yetmiş üçüncü müjdəni gətirif,
Xoş gəlifsən, yurdumuza, təzə il.

Ömür kitabını elə yazım ki,
Hər misra el üçün bir dastan olsun.
Bu günün gözündə elə yanım ki,
Sabahın odunda axtaran olsun.

Ağlasın

Sevgi koldan nagah qopsa bir çiçək,
Gözə dönmüş şux könüllər ağlasın.
Bir cüt dodax öpüş üçün qovrulsa,
Bülbül kimi ötən dillər ağlasın.

Bir quzu ceyranı kədər alıfsa,
Həkimsiz, dərmansız o da qalıfsa,
Ürəyə intizar naxışlanıfsa,
Gözlər dərəsindən sellər ağlasın.

Nişan üzüyünü o gül taxmasa,
Arzu güzgüsünə daim baxmasa,
Tovuz kimi səhər seyrə çıxmasa,
Ətəyi yellənən çöllər ağlasın.

Eşqi ayırmayın parlax aynadan,
Kövrək ürəyimdir onu qaynadan.
Xəstə Əhməd kansız köçsə dünyadan,
Matəmə yiğilif ellər ağlasın.

Kimlər ağlasın

Yar gəzən yollara çıxa bilmirəm,
Bəs mən ağlamayım, kimlər ağlasın?
Onun camalına baxa bilmirəm,
Bəs mən ağlamayım, kimlər ağlasın?

Arzumun gülünü dərə bilmirəm,
O yarın tellərin dərə bilmirəm,
On beş il olufdur, görə bilmirəm,
Bəs mən ağlamayım, kimlər ağlasın?

Onunla murada çatmax olmadı,
Sevinc dəryasına batmax olmadı.
Bir yastıx üstünə yatmax olmadı,
Bəs mən ağlamayım, kimlər ağlasın?

Qara bulud kimi qəmnən dolmuşam,
Həsrətindən solan gül tək solmuşam.
Zöhrənin dərdindən Məcnun olmuşam,
Əhməd, ağlamayım, bəs kim ağlasın?

Kimlər ağlasın

Atamı dünyada heş cür görmədim,
Bəs mən ağlamayım, kimlər ağlasın?
Körpə oluf qəhqəhəylə gülmədim,
Bəs mən ağlamayım, kimlər ağlasın?

Əynimə köynəyi geyə bilmirəm,
Əlimlə çörəyi yeyə bilmirəm.
Dərdimi heç kimə deyə bilmirəm,
Bəs mən ağlamayım, dost, kim ağlasın?

Cavan oluf cavanlığı etmədim,
Məclislərdə bülbül kimi ötmədim,
Bir ürəkdə çiçək kimi bitmədim,
Bəs mən ağlamayım, dost, kim ağlasın?

Ayaxlar yıgilif, gəzə bilmirəm,
Ağrılar sonsuzdu, dözə bilmirəm,
Tavandan gözümü üzə bilmirəm,
Bəs mən ağlamayım, dost, kim ağlasın?

Doqquz yaşıdan bu çarpayaya yoldaşam,
Sanki göydən düşmüş qara bir daşam.
Elə bil ki, xəstəlihnən qardaşam,
Bəs mən ağlamayım, kimlər ağlasın?

Bəxtimə düşüfdü hicrandan payım,
Eşqin göylərində doğmadı ayım.
Qara torpağa dönərsə ah-vayım,
Bəs mən ağlamayım, kimlər ağlasın?

Hər arzuya həsrət qalan, ay Əhməd,
Soğan tək qəlbini soyan, ay Əhməd,
Bu dünyada candan doyan, ay Əhməd,
Bəs sən ağlamayım, kimlər ağlasın?

Kəndimin

Çiçək kimi torpağımda bitmişəm,
Çinar oluf səmalara yetmişəm.
Hər gün arzulara doğru getmişəm,
Könül açan qucağında kəndimin.

Hər qarış torpağım təravətlidir,
Qəlbimin sevinci, şərafətlidir,
Bu yerdə yaşamax səadətimdir,
Gəl gəzsənə bir bağında kəndimin.

Gecələri al günəşə bürünür,
Hər həyətdə minik maşın görünür,
Hər mənzildə bir tozsoran sürünür,
Nə əksikdi otağında kəndimin.

Bu Əhməd vurğunu sərin çölünə,
Asfalt kəmər dolanıfdı belinə.
Pöhrə gənclər düşür eşqin gölünə,
Səhər-axşam bulağında kəndimin.

Könlüm

Bir ah çəkif qələm aldım əlimə,
Sənə qosma yazım, saralan könlüm.
Bir varlıq nə vaxtsa yazif qəlbimə,
Sevincdən əbədi aralan, könlüm.

Anadan doğulduñ çal-çarpaz dağlı,
Bir gülü dərmədim yaşıl yarpaxlı.
Bir xəstə bülbülsən, qanadı bağlı,
Al qanlar içində qovrulan könlüm.

Xəstə Əhməd, yazar zay çağında da,
Bir canlı meyitə tay çağında da,
Ömür yaylağımın yay çağında da,
Qafqaz dağlarıtək qar olan könlüm.

Gülə-gülə

Didim, ey can, cilvələnmə,
Səhər erkən gülə-gülə.
Didi qönçə səadətdir,
Səni görən gülə-gülə.

Ətrin ətrimə qarışır,
Qanın qanıma yovuşur.
Eşqin-eşqimlə qovuşur,
Təzə ikən gülə-gülə.

Qəlbim qəlbinə əmindir,
Axı sevən sevənidir.
Didim, ay qız, yarın kimdir,
Didi, o sən, gülə-gülə.

Bu yatan Əhməd xəstədir,
Sanki solan gül dəstədir.
Gözüm bir ceyran üstədir,
Odur gələn gülə-gülə.

Gözəllik

İki qəlbin sevişməsi,
Dildən-dillərə düşməsi,
Axır bir gün görüşməsi,
Gözəllikdi, gözəllik.

Bənövşənin gözündəki,
Göy yarpağın özündəki,
Şairlərin sözündəki,
Gözəllikdi, gözəllik.

Xəstə Əhməd diyir hər an,
Təzelənir, gülür hər yan.
Yaşadığım Azərbaycan,
Gözəllikdi, gözəllik.

Dedi: uğur olsun sənə

Quru qaladan düşdüm yola,
Bir də baxdım sağa-sola.
Səhər nurlana-nurlana,
Didi: uğur olsun sənə.

Göy dodaxlı gen dərələr,
Sevgi qəlbli al lalələr,
Qız hörüklü şəlalələr

Didi: uğur olsun sənə.
Yolun üstə Axtu durur,
Qəlbim ona heyran olur.
Odlu-odlu axan Samur,
Didi: uğur olsun sənə.

Qarşımdan keşdi bir tərlan,
Əl eylədi çox mehriban.
Anam kimi xoş Dağıstan
Didi: uğur olsun sənə.

Dönsəm

Gülüşünlə ürəyimə vur yara,
Bir gecə qapında qonağa dönsəm.
Əlindən əlimi üzəmə, amandır,
Eşqinlə od tutuf ocağə dönsəm.

Məhəbbət çiləndi qəlbinə yarın,
Ucu düyüntü tutuf döşdəki narın.
Sevgi məktubunu ilk yazanların
Nola qarşısında varağa dönsəm.

Xəstə Əhməd gülməz ellər gülməsə,
Ürəklərdən qəm-kədəri silməsə,
Əgər mən deyənə yarım gəlməsə,
Demək, yaxşı olar torpağa dönsəm.

50. VARXIYANLI İSMAYIL ÖMƏROV³⁹

El şairi İsmayııl Ömərov 1944-cü ildə Zaqatala rayonu-nun Varxiyan (indiki Bəhmədli) kəndində anadan olmuşdur. Uşaq yaşlarında sazda ifa etmiş, sonra bu sənəti yarımcıq qoy--muşdur. Aşıq Mədət Ömərovun qardaşıdır. Aşıq şeiri üslu-bun-da bir çox şeirlər yazır.

³⁹ Bu məlumatı sənətkarın öz dilindən qələmə almışıq.

Biz

Eşidin səsimi, azğın düşmənim,
Bir qətra damlaşız dünyamızda siz.
Arxalamada dəstək havadarlara,
İtmiş torpaxları alasıyıq biz.

Qarabağ torpağın namərd taladız,
Zamangələr qisas payın alasız,
Qatır kimi səslə dırnax salasız,
Ana yurdumuzdan qovasıyıx biz.

Kor olsun gözlərim, gözün açsana,
Yüz tülkü neyləyər qos tək aslana.
Gözünü tiksəndə Azərbaycana,
Mərdlik salnaməsi ustadiyıx biz.

Tarixlər söyləyir hər bir qalamız,
Nəsihət etmişdir Qorqud babamız.
Min iyid əsgərik elə hərəmiz,
Cavanşir, Babəkin övladıyıx biz.

İsmayıł, fəxr eylə iyid kişiylə,
Dastanlar söyləyir şirin diliylə.
Milyon dəstə tutar vətən gülüylə,
Ona sadix qalif güləsiyik biz.

AVTOBİOQRAFİK DASTANLAR

51. Aleybadlı Aşıq Hüseyin

(*dastan-rəvayət*)

Aleybad kəndində qaçax Aşıx Hüseyin adlı bir aşıx varydı. Ho illər öyündən dağlara çekilmişdi. Axtarışdaydı. Həmin Hüseynin böyük oğlu təsadüfən xəstələniy. Həkim-lər ho vaxtı az olufdu. Arvadı diyif ki, get həkimi gətir. Həkim isə diyif ki, heş nə olmaz, ölməz.

Atası gəlif uşağa baxıy, uşax isə günü-gündən dala gediy.

Arvadı yenə diyif get başqa kəndə, həkimin dalınca. Gediy hora həkimin yanına, ho da eyni cavabı veriy: heş nə olmaz, dərman da vermiyi. Yenə öyə geri qayıdyı, uşax günü-gündən dala gediy və nəhayət, bir günü vəfat ediy. Vəfat eliyəndən sora Hüseyin huşsuz halda yerə yığılıy.

Böyük qardaşı Sulkay sahiblix ediy, meyiti yola salsınlar. Meyiti yuyuf, cənazəyə qoyuf dəfn etmağa aparıylar. Cəna-zəni məhlənin or-ta-sında qoyurlar ki, mərhumla vidalaş-sınlar.

Camahat diyir ki, Hüseyni oyadın. Hüseyni oyadıylar, honu cənazənin yanına gətiriyilər.

Ho diyir:

– Sazımı gətirin.

Sazını gətirif veriyilər.

Sulkay hirslənif diyir:

– Ay qardaş, oğlun ki, ölüf, saz çalmax vaxtı döyüll.

Hüseyn diyir:

– Mən saz çalmasam partdaram.

Nəhayət, qardaşı razı oluy, ho sazını dingildədiy.

Əzəldən xalq oluf gəldi dünyaya,

Hondan bəri laldı dillər, ey Vətən.

Bağban idim, meyvəsindən dərmədim,

Qızılğullər soldu bağdan, ey Vətən.

İkinci həkimin sözü yadına düşüy. Hüseyn sazı götürü-rüf didi:

Qolu sınmış həkim vermədi dərman,

Sözünə uyuf mən də qaldım nagüman.

Gülün rəngi soldu, qaldı yasəmən,

Dar günümdü mənim halım, ey Vətən.

Hüseynin Qax rayonunun Marsan kəndindən əmi qız-ları eşidilər ki, əmioğluları xəstələnif, xəstəni görməğə gəliy-lər. Ho arada çatıylar ki, gəlif görüylər ki, uşax ölüfdü. Holar gələndə aşix Hüseyn görax nə diyir:

Əmiqızları məhləmizə girdilər,

Nəzir ölüf, meyitini gördülər.

Biri başa, biri dizə vurdular,

Tutdu dünya vay-şüvan, ey Vətən.

Bu kupleti diyəndən sora Hüseynin qaynatası əl açıf başdırır ağlamağa. Aşix Hüseyn sazı köklüyüf diyir:

Qaynanam səs verif ağlatdı daşı,

Axitdi gözündən qan ilə yaşı.

Titredi vücudu, ürəyin başı,

Töküldü gözümə güllər, ey Vətən.

İkinci dəfə Hüseynin ürəyi gediy. Meyiti isə aparif dəfn ediyilər. Dəfn eliyif qayıdan dan sora camaat məhləyə giriy, ehsan yimağə oturuylar. Camahat diyir:

- Hüseyni oyadın!
- Honun əl-üzünü yuduruylar. Ho, məhəllənin bir ho yanına, bir bu yanına baxıy, camahat baxıy və götürüf sazını diyrə:
- Qulax asın, axırıncı bəndini diyrəm:

Əliabadlı Hüseynəm, dərd məni əziy,
Dadıma yetişsin İlyası Xızır.
Camahat qayırıf gəldi, gəlmədi Nəzir,
Nə üçün bağladın yolları, ey Vətən.

Aşıq Hüseyin:

Döndüm

On beş yaşa çatdı canım,
Bir cavan oğlana döndüm.
Hər yandan qalxdı işlərim,
Cəvahir, mərcana döndüm.

İyirmi yaşa yetişdim,
Qızıl qalxana sarışdım.
Bəzirganlarla savaşdım,
Fərmanı-Sultana döndüm.

Otuz yaşa vara-vara,
Xəvər çatdı hər diyara.
Nəçiləri çekdim dara,
Birbəbir aslana döndüm.

Xilaf olmadım sözümə,
Qorxu düşdü gözümə.
Ağ tük göründü üzümə,
Pozulub peşmana döndüm.

Əliabad Hüseynəm necə,
Cavan ömrüm keşdi beçə.
Görənlər diyirlər qoca,
Nə vaxtsız piranə döndüm?

52.

Belə nəql ediyər ki, bir toy məclisində bir cinayət-karAşıq Hüseyinin pulunu oğurlayır. Honda görəx aşiq nə diyir:

Bir məclisdə varid oldum,
Şivanlar sipardı pasan.
Hər girəndə keşdi başa,
Gör nələr apardı pasan.

Tərlandı, qapından qapa,
Adətdir, axtaran tapar.
Bir qalmaqlı qatı gopa,
Fürsətdi tapardı pasan.

Mən Hüseynəm, Əliabatdı,
Məclisdə çəkdim zəhməti.
Şabaşın əlli manatı,
Oğurlayif apardı pasan.

Cığlı müxəmməs

Mən sənə dastan yazmışam,
Mətləbnən sözlə, maral.
Gör necə tərif demişəm,
Eşidibən nazlanmaram.

Bircə gecə oturaydım,
Qabax qarşı sizdə, maral.
Şöləsini ayırtmaram,
Səhərtək ulduzdan, maral.
Şöləsən, üzün var,
Şəkər təki sözün var.
Şirin işva-nazın var,
Gözəl, xoş avazın var.
Xuda sənə ömür versin,
Ayırmasın bizdən, maral.

53. Bəhrinazla Aşıq Mədət

Dastanın baş qəhrəmanı Bəhrinazdır. Bəhrinaz Aşix Mədətin ikinci ömür və həyat yoldaşı, həmdəmi olmuşdu. Sora da Aşıq Mədətin öz əksini, nəcivliyin, özü-nə göstərən, həyatının şəffaf, ləkəsiz, nadir tapılan incisi və güzgüsü olmuşdu. Aşix Mədətin son həyatı Bəhrinaz ilə başa çatıf tamamlanmışdı. Bu dəstan Aşıq Mədətin özünü-sözünü sevənlərə son yadigarı və incisidir.

Bulaq gərək öz-özündən qaynıya,
Su tökməklə çuxura, bulaq olmaz.
Bir adam çirkinsə, qəlbi qarasa,
Üzünü yumaqla üzü ağ olmaz.

Xuryat atlas geyib özün bəzəsə,
Qanmaz çox danışib sözün uzatsa.
Kimsə torpaq yığib qaya düzəltse,
Haqdan yaranmasa ondan dağ olmaz.

Daxilindən gözəl olan kələlməz,
Səbri olanın gözü bərəlməz.
Yüz il ağlasan da ölən dirilməz,
O geri qayıdıb bir də sağ olmaz.

Atalar hər sözü yerində deyib,
Yağı başı yeyib, gəmini əyib.
Sözümə gülməyin, etməyin ayıb,
“Sana” yağlarından kərə yağ olmaz.

Ağlar Aşıq Mədət gülləri solsa,

Üzü gülməz bağlar viranə qalsə.
Ağacların qurdı içindən olsa,
O bağdan ellərə bir də bağ olmaz.

Sizə xəvəri hardan verax, mənim əzizlərim. Zaqatala rayonunun Varxiyan kəndinin sakini Aşıq Mədətdən. Aşix Mədət dünya görmüş, çox toy-məclislər keçirmiş, enişli-yoxuşlu yollar getmiş sənətkar idi, çox balaca yaşlarında saza-sözə meyl etmişdi. Hələ məhtəf şagirdi olan illərdə, məhtəf dərgilərində, el bayram şənliliklərində həmişə fəal işt-i-rak etmiş, Əlif-oxumaxla elin bəzi ustad sənətkarlarının hörmətini qazanmışdı. Aşix Mədət ömrünün otuz illix döv-rü-nü texnikaya bağlışlamışdı. 1954-cü ildən ağır yana-caxla işlə-yən "DT" markalı dizel traktorlarında gecə-gündüz smen-lə işləmişdi. Yuxusuzlux ucbatından beyin yorğun-luğunu hesa-bına 1985-ci ildə öz ərizəsi ilə işdən azad olun-muşdu. Ağır işdə işləməsinə baxmıyarak, öz saz-söz sənətini də yaşat-mışdı. Aşix Mədət texnikadan ayrılandan sora, ən gözəl, xeyirxah, quruf-yaratmax sənətinə yiyələn-mışdı. Tikif-qur-duğu binalarda oba-elləri yaşayır. Fitri istedadına görə, Aşıq Mədət taleyindən həmişə razi oludı. Aşix Mədətin şeirləri çoxşaxəlidir. Aşix Mədətin qoşmaları, gərayılıları, divanıları, müxəmməsləri, təcnis və bayatıları, qəzelləri xalq arasında özü-nəməxsus yer tapıtdı.

Günnərin bir günü Aşix Mədət dağlara səyahətə çıx-dix-da tut ağacının altında yuxu tutuy honu. Öz yuxu-sunda, bahar-yaz aylarında özünü Dağıstan ellərində görüy. Dağlar ilə söhbət ediy. Onların dərdini, sir-sözünü öyrəniy və soru-şuy: Ey dünya görmüş ulu dağlar, mən sizin dər-dinizi, sir-sözünüzü bilmax üçün galmişam. Dağlar cavaf verif didi: Ey sənətkar, adəm, insan, bizim dərdimiz biz ağırlıxdadı. Biz insanlara xəzinəyix, tufandan-çov gündən dalğayıx. Mədət dağlarnan söhbətini tam qutarmamış, diksinif yuxu-sundan oyanıy və öz-özünə düşünüf diyi, yəqin dağlar məni özünə çəkiy. Sora Allaha yalvariyy, ya Rəbbi, səndən diləyim budur. Sən maa möhlət ver, sağ-salamat ho dağlara səfər edim, baş çəkif holarla görüşüm.

Bahar fəsli yetişmişdi. Aprel ayının on beşində gəlin sağı bəzənən çağında Aşix Mədət yuxusunda gör-duğu ho dağlar üçün yola düşdü. Yolda sənəkar ağır çətin-lıxlardan qar-şılaşıy. Dağ çayları Aşix Mədətə maneçılıx edirdi, yol ver-max istəmirdi.

Mədət çarəsiz çaylara yalvarmağa başdadı. Görax gəraylıda nə didi:

Aşıq Mədət:

Səfərim var, yol üstəyəm,
Çaylar, məni incitməyin!
Qoyun, yetim mətləvimə,
Çaylar, məni incitməyin!

Çaylar:

Arif olan, dinlə bizi,
Bizim öz axınımız var.
Yoldan yana çıxmamışız,
Bizim öz axınımız var.

Aşıq Mədət:

Bürünmüşəm dərdə-qəmə,

Qorxuram eşq odum sönə.
Siz Allah, yol verin mənə,
Çaylar, məni incitməyin!

Çaylar:

Aşix, bil, dərdimiz çoxdu,
Kimi acdı, kimi toxdu.
Başqa cür çaramız yoxdu,
Bizim öz axınımız var.

Aşıq Mədət:

Bu yerdə məni qınıyın,
Yeri gələndə sınıyın.
Aşix Mədəti tanıyın,
Çaylar, məni incitməyin!

Çaylar:

Yol gedən dayanmalıdı,
Çay görən soyunmalıdı.
Ara-bir yuyunmalıdı,
Bizim öz axınımız var.

Aşix Mədət sular soyux olduğu üçün geri dönüşü səfəri təxirə saldı. Bunu görən qohum-əqrəbəsi didi, a kişi, səni iv-lis-mi yoldan çıxarıf, yarı yaşında sən nə səfərdi, nə çəpər, adam yuxuda çox şey görər, boşda bu səfərin başını.

Aşix Mədət may ayında bu səfərini başa vermağı qəra-ra aldı. Kimi-kimsələrinə ərzü-halını sazını kökləyif aşağı-dakı qoşma ilə belə izah eliyitdi:

Bu hicran məni

Xəyalalı dalıram, yamandır halım,
Saralıf-soldurur bu hicran məni.
Ağlaram, soruşan yox bu dərdimi,
Saralıf-soldurur bu hicran məni.

Gecələr yatmırıam yatağında mən,
Susuf lal oluram otağında mən.
Gör nələr çəkirəm bu çağında mən,
Saraldıf-soldurur bu hicran məni.

Sevinif olmadım şad, aman Allah,
Quluna rəhm elə sən, aman Allah.

Çara et dərdimə sən, aman Allah,
Saraldıf-soldurur bu hicran məni.

Yolu çətinləşif qoca vaxtımın,
Sökülür hər yeri daha taxtımın.
Günah mənimdimi, yoxsa baxtımın,
Saralıf-soldurur bu hicran məni.

Mədətin hər yerdən üzülfənəli,
Kədər-qəm yüküylə əzilif beli.
Nəğməli bülbülün lal oluf dili,
Saralıf-soldurur bu hicran məni.

Qoşmanı dərindən başa düşüfdərk edən qohum- əqra-vası hona bu yolda uğurlar arzuladı. Aşix Mədət sazı-sözü ilə yaxınlarından bu səfərə getmax üçün divani üstündə icazə istədi. Kimi-kimsələri nəhayət, razi oldular. Görax Aşix Mə-dət mənim əzizlərim diyif, divanidə sözünü necə başdadı. Bizdən dimax, sizdən eşitmax, eşidənlər sağ olsun.

Divani

Halallıx istərəm sizdən, ey mənim əzizlərim,
Meylimə eşq səmənd oluf, Dağıstana gedirəm.
Möcüzəli öz yuxumu çıxarmağa sınaxdan,
İş-peşəmi əldən atif Dağıstana gedirəm.

Çətin də olsa, bu yoldan geri dönən deyiləm,
O yerlərin dağlarına, laləsinə mayiləm.
Bəlkə çəşif mənim ağlım, bəlkə də mən sayıləm,
Vaxtı çatıf səfərimin, Dağıstana gedirəm.

Aşix Mədət divaniylə, gör şeytanı daşdırır,
Bismillah kəlməsiylə səfərinə başdırır.

Meyli iradına bağlı, saat kimi işdiyir,
Tutuf haqqın ətəyindən Dağıstana gedirəm.

Aşix Mədət axırıncı ərzü-halını belə izah etdi. Gəray-lıda üç qatar söz də öydən ayrıلندا didi.

Gedirəm

Səfərim var, yol üstəyəm,
Dağıstan deyif gedirəm.
Halallaşax, əzizlərim,
Dağıstan deyif gedirəm.

Onsuz da bi gün faniyəm,
İstərəm mərdi tanıyam.
Ho yolların qurvanıyam,
Dağıstan deyif gedirəm.

Aşix Mədət gəlif coşa,
Sözü vardır dağa-daşa.
Valehəm bir qələm qaşa,
Dağıstan deyif gedirəm.

Mədət sözünü burdaca tamamlayıf, ara kəsə yol ilə eş-qin səməndinin başını boş buraxıf öz yorğası ilə Cımcı-max-dan dağlara sarı baş qoydu, gedif Dağıstana çatdı. Kəndin bir ağsaqqalı Aşix Mədəti sazlı görəndə sağ əlini qaldırıf sağ gözü-nün üstünə qoyuf dərindən baxdı. Mədət bu qocaya ədəf-ərkanla salam verdi. Qoca Aşix Mədətin sala-mını alif kövrəh səslə didi:

– Oğul, aşixsanmı?

Mədət cavabında didi:

– Bəli, baba, aşix olmayan yerdə aşigham.

Qoca didi:

– Bala, keşmişdə bura çox aşixlar gələrdi, həyatın, öm-rün dadı-duzunu, ləzzətini, ibrət dərsini biz o aşixlardan alar-dıx. Ho gözəl günnəri itirmişih. Ho gözəl insanlara həsrətih. Əgər bu kənddə qonağın yoxsa, gedax bizə, gözüm üstə yerin var.

Həmin gecə Aşix Mədət bu qocanın öyündə qonax oldu. Yiyif-içdixdan sora qoca xahiş edif didi:

– Oğul, bildığından-gördüğündən mənim üçün çal oxu.

Aşix Mədət öz qərifliyi barəsində qocaya məlumat ver-di. Görax, mənim əzizlərim, gəraylıda sənətkar necə başdadı:

Cövrü-cəfa aşiqiyəm,
Sözüm qara geyinifdi.
Qan ağlamaxdan ürəyim,
Üzüm qara geyinifdi.

Şaha qüdrətdən yanarax,
Beçələnif tez örənək.
Anasından ağ törənən,
Quzum qara geyinifdi.

Tökülüf günlərim, solan,
Açılmadı dala qalan.
Dərtlərimə şərih olan
Sazım qara geyinibdir.

Qolları bağlı dustağam,
Irəngi solmuş yarpağam.
Ölməmişəm, hələ sağam,
Qızım qara geyinifdir.

Tale kədər-qəm gətirif,
Mədəti zara yetirif.
Tər qərənfillər itirif,
Yazım qara geyinifdi.

Söz tamama yetəndə qoca kövrəlif uşax təki ağladı. Qoca ağlayanda aşix özü də ağladı. Qısa vaxtda qocanın öyü-nə ağsaqqallar gəlif əyləşdilər. Qoca didi:

– Aşix, mən kövrəlif ağladım, bəs sən niyə ağladın, hələ sən cavansan.

Aşiq Mədət qocaya cavaf verdi:

– Sən qocalıf kövrəlmisən, mən də eşq oduna yana-yana axırımı düşünüb kövrəlmişəm, yeri gələndə mənim də öz-özümə ağlayan vaxtim oludı, – diyif Aşix Mədət “Sarıtel” üstündə görax ağsaqqallara nə didi:

Ağlaram

Qınamasın məni ellər,
Qəmlı sözümə ağlaram.
Bülbül gedif, gülü solan,
Bahar-yazıma ağlaram.

Ağlımı min fikir alıf,
Sazım qəmli, yaslı qalıf.
Yaman günü yada salıf,
Özüm-özümlə ağlaram.

Mənəm bilin əldən gedən,
Donuf, daşa dönüp bədən.
Məclisi-eli tərk edən,
Telli sazıma, ağlaram!

Bülbüləm budağa qonan,
Könlü daşa dəyif sınan.
Qara-qarsax, oluf yanan,
Çəmən-düzünə, ağlaram.

Mədətdi ürəyi yanan,
İrəngi saralıf-solan.
Anasından yetim qalan,
İki qızıma ağlaram!

Aşix Mədət, bir sutka ərzində dayanmadan kəndin ca-van---larına, ağsaqqallarına iibrəta-mız, hikmətli sözlər çalıf-oxu-du, məclisə gələnlər alqışlarla bərabər əl çalıf öz razi oldux-larını didilər. Həmin qoca, Aşix Mədətin Varxiyanlı olduğunu biləndə xəvər alırdı.

– Oğul, bəs varxiyanlı aşiq Məhəmməddən xəvərin varmı?

Aşix Mədət didi:

– Bəli.

Aşıx Mədət qocayla Məhəmmədin iki sözünü də çalıf-oxudu. “Könül” və “Canım” rədifli qoşmasını. Qoca razı qal-dı. Sonra isə Aşıx Mədət rayonu olan Zaqatalada Aşıx Mə-həm--mədi xatırladıdı. Görax nə didi.

Güllər diyarisan, gülüstanısan,
Sənə məhəbətim var, Zaqatala.
İki əsr, ağdı torpağı yatan,
Aşıx Məhəmmədin var, Zaqatala.

Onun barı qalıf xalqa yeməli,
Barından bəllidi vicdan-əməli.
Varxiyan kəndinin büllur təməli,
Aşıx Məhəmmədin var, Zaqatala.

Sözinən bəzəyən çəməni-çölü,
Darayıf boyatsın sarı bülbülü.
Qafqazın dilavər şeyda bülbülü,
Aşıx Məhəmmədin var, Zaqatala.

Mədətəm, gedirəm haqqın yoluynan,
Xəbərdaram ustadımın halıynan.
Torpağa qovuşan inci-Xalıynan,
Aşıx Məhəmmədin var, Zaqatala.

Hindi mənim əzizlərim, tanış olduğum qocanın ismi Zahidxan idi, nurani-pirani bu qoca, Aşıx Mədəti çox həra-rətlə qarşıladı. Ahıllar Aşıx Mədəti dinləyif getdixdan sora bir dəstə, qız, gəlin, qarı gəldi, holar da saza-sözə qulax as-dix-dan sora aşağı minnətdar olduğunu bildirdilər. Hoların ara-sında saz çalmasa da, aşıx oluf söz diyən iki bacı vardı. Büyüh bacı-nın adı Bəhrinaz, kiçiyinin adı isə Şəhrinaz idi. Bəhrinaz göz-lənilməz sual verdi aşiqə:

– Aşıx, bu dağlara səfərə gəlmisən, eləmi? Aşıx Mədət didi, bəli, dağlarla eşitdiyimə görə söhbət eləmisən, sora dağ-lara bir şey, sözdən-bezdən diyən söz oldumu? Aşıx Mədət didi, – bəli, özü də az yox, lap çox oldu. Buyurun qulax asın, diyim.

Dağlarım

Sizi yada salıf qonax gəlmışəm,
Məni başa düşün, aman, dağlarım.
Dərdimi söyləsəm tükənən deyil,
Halım pərişandı, yaman, dağlarım.

Sizdəki yaraşix, gözəllik nədir,
Gələn-gedən sizinlə söhbət edir.
Aləm bu dünyadan qocalıf gedir,

Siz qalmısız yenə cavan, dağlarım.

Mədətin keşmişin karvanı sizziz,
Könlümün qaragöz ceyranı sizziz,
Dərdimin loğmanı, dərmanı sizziz,
Üstünü almasın duman dağların.

Bu sözü eşidən Bəhrinaz gülümşiyif didi:

– Cox sağ ol. Qüdrətinə maşallah.

Sora Bəhrinaz Aşix Mədətdən izin istiyif inciməmax şərtilə görax özü sözünə necə başdadi.
Eşidənlər sağ olsun!

Ay aşix

Uzax yerin qonçasısan, bilirəm,
Gəl başlayax bir dastana, ay aşix.
Gözümüzün üstə yerin var sənin,
Xoş gəlmisən Dağıştana, ay aşix.

Həqiqətən hər sözündə doğrusan,
Sən bizim ellərin ciyər-bağrışan.
Elə billəm bu dağların oğlusan,
Xoş gəlmisən Dağıştana, ay aşix.
Enişdə-yoxuşda atımı çapdım,
Könül sarayımı əlimlə yapdım.
Bəhrinazam, istədiyimi tapdım,
Xoş gəlifsən Dağıştana, ay aşix.

Bəhrinaz sözünü tamamladı, görax cavabında Aşıq Mə-dət Bəhrinaza nə diyitdi. Biz diyax,
eşidənlər sağ olsun.

Misli görünməmiş mələyzadasan,
Düşmiyəsən zülümkara, Bəhrinaz.
Şama dönüf qavağında yanaram,
Gəlsən əgər düz ilqara, Bəhrinaz.

Bu dağlarda ilk açılan laləsən,
İstəmərəm xəzan vuruf solasan.
Yaradannan səni qismət olasan,
Bu gördüğün sənətkara, Bəhrinaz.

Görüşə bilmışık şükür, üz-üzə,
Necə də yaraşır şirin söz-sözə.
Qələm qaş altınınan baxax göz-gözə,
Mədət haqq payıdır yara, Bəhrinaz.

Aşix Mədətin bu qoşmasını duyuf-eşidən Bəhrinaz aşı-qə mayildi. Elə bil aylar-illər həsrətlə aşiqinin yolunu göz-ləyirmiş. Beləliklə, Aşix Mədətlə Bəhrinazın aşiqanə meyli bir-birinə bağlandı. Bəhrinaz hər kərə verəcəyi sual-lara Aşix Mədətdən cavablar istədi.

Bəhrinaz:

Sualıma cavaf vər, Aşix Mədət,
Di görüm nəyədir düz ehtiqadın.
Göhər xəzinəni hardan almışan,
Kim verif dərsini, kimdi ustadın?

Aşıq Mədət:

Verdiyin suala budur cavabım,
Yaradanımladır düz-ehtiqadım.
Eşq ilə dərsimi haqdan almışam,
Haqq özüdür mənim kamil ustadım.

Bəhrinaz:

Aşix, fikir ver sözün ahənginə,
Fürsət düşüf ələ, tez ol, ləngimə.
Məqsədim var, soruşuram, incimə,
Kim qoyufdu sənin bu gözəl adın?

Aşıq Mədət:

Dünyaya gələndə heş nə bilmədim,
Axan göz yaşımı özüm silmədim.
Ana qucağında diyif-gülmədim,
Hardan qismət oluf, bu gözəl adım.

Bəhrinaz:

Kamil aşix, aşikar elə sözünü,
Yaxına gəl, qoy üzmə üzünü.
Bəhrinazam, bilməmişəm düzünü,
Bu səfər də gəlir mətləf-muradın.

Aşıq Mədət:

Aran bülbülüydüm, Gülsənəm soldu,
Qəm-qüssə başımdan ağlımı aldı.
Mədətəm, səfərim Dağıstan oldu,
Bu səfər də sənsən mətləf-muradım.

Aşix Mədət sözünü diyəndən sora Bəhrinazdan xahiş edif didi, mən səninlə qoşa bu dağları gəzmax istiyirəm. Bəh-rinaz didi, bu haqda bir söz di, gedax, sözünə hazırlam. Aşix Mədət görax honda nə didi:

Aşıq Mədət:

Taleyin işidi bu yazı-qismət,
Qoşa gəzax bu dağları, Bəhrinaz.
Bu yerləri gəzən imana gələr,
Qoşa gəzax bu dağları, Bəhrinaz.

Hər aşiq öz məşuquna tuş olsun,
Namərd olanın diləyi boş olsun.
Şeyda bülbüllər də bizə qoşulsun,
Qoşa gəzax bu dağları, Bəhrinaz.

Mədət diyər, gülüstanın solmasın,
Yara-bəndə boynu burux qalmasın.
Fələy səni məndən ayrı salmasın,
Qoşa gəzax bu dağları, Bəhrinaz.

Bəhrinaz gəzintiyə çıxanda Aşix Mədətə didi:

– Aşix, biz iki bacıyıx. Atam-anam yoxdu. Biz iki bacı bir-birimizə sıxılıf yaşayırıx. Mən sənnənən gələsi olsam, kiçih bacı tək qalır. Bəs onu neynim? Mən hona bu fikri açıxla-ma-liyam, onsuz da ho da səni başa düşüf, sən də bu haqda honu başa sal.

Aşıq Mədət açıx-aşkar söhbətini onunla etdi. O, bu işdən narazı olduğunu bildirdi. Və görax nə didi:

Şəhrinaz:

Dağıstana gələn elin aşağı,
Şəhrinazı Bəhrinazdan ayırma.
Aparsan bacımı, bizi cüt apar,
Şəhrinazı Bəhrinazdan ayırma.

Aparsan bacımı, qoy mən də gəlim,
Sizin o yerlərin dadını bilim.
Öləndə də sizin o yerdə ölüm,
Şəhrinazı Bəhrinazdan ayırma.
Dağıstända Şəhrinazdı bil adım,
Tək qalsam yandırar məni eşq odum.
Aşix, nə istəsən sənə yaradım,
Şəhrinazı Bəhrinazdan ayırma.

Aşıq Mədət bu minnəti eşidif bikef oldu. Görax burda nə didi.

Aşıq Mədət:

Can sənə qurvandı, gölün sonası,
Səni Bəhrinazdan ayırmaram mən.
İmanım-insafım ürəyimdədir,
Səni Bəhrinazdan ayırmaram mən.

Dağıstana gələn qərif sayıləm,
Bil ki, bacın Bəhrinaza mayıləm.
Qulam, əmrinizdən qaçan deyiləm,
Səni Bəhrinazdan ayırmaram mən.

Mədət sözünü diyif iki bacıya da sadiq qalacağına söz verdi. Birdən özü hara gəlif çıxdığına fikir verif qərivlilik yadına düşüf ağladı. Sora özünü ələ alıf səbrli olmağını vacif bildi. Onda görək nə dedi.

Aşıq Mədət:

Vaxtin döyüll

Şeyda bülbül, qan ağlama,
Ağlayası vaxtin döyüll.
Bəhrinaz təki gülün var,
Ağlayası vaxtin döyüll.

Gözünnən axıtma yaşı,
Gəl ağlatma yar-yoldaşı.
Nəzərə al qələm qaşı,
Ağlayası vaxtin döyüll.
Cəh-cəh vur, oxu gəl dilə,
Sən aşiqsən oba-elə.
Aşıq Mədət, səbir elə,
Ağlayası vaxtin döyüll.

Aşıq Mədətin axıtdığı göz yaşını görəndə hər iki bacı soruşdu:

– Ey aşix, görəsən, xəyalından nələr gəlif keşdi, sən belə birdən-birə ağladın?

Aşıx Mədət cavaf olarax belə dedi:

– Bilin ki, dünyada mənim kimi dərtli, mənim kimi qərif heş yerdə ola bilməz.

Aşıq Mədət söz ilə görək onda nə dedi:

Şad oluf gülmədim gəlif cahana,
Ömür-günüm keşdi qara, Bəhrinaz.
Canımdan bezikdim, baş alıb gəldim,
Əhdü-peyman, düz-ilqara, Bəhrinaz.

Şikarı görəndə səyyadı çəşar,

Çaylar məcrasından çıxanda daşar.
Qəmli aşix saz götürüf söz qoşar,
Sənin kimi gözəl yara, Bəhrinaz.

Mədət gəlif Dağıstända dayandı,
Yatan baxtım yuxusundan oyandı.
Ahu-naləm Yaradana əyandı,
Haxdan diləyirəm çara, Bəhrinaz.

Beləlixla, mənim əzizlərim. Aşıq Mədətin ərzü-halı alə--mə yayıldı. O öy olmadı ki, Aşix Mədəti ələm oxumağa dəvət etməsin. Beləliklə, Aşıq Mədət el-obanın hörmətini qazandı.

O gün Zahidxan kişi Aşix Mədətə didi:

– Oğul, mən təkəm, heş kimim yoxdur. Gel sən mənə oğul ol, bu yurd-yuva ola bilsin sənin qismətindir ki, gəlib bura çıxmışan.

Aşıq Mədət didi:

– Baba, hələ tezdir. Ho haxda fikirləşərəm.

Ertəsi gün Zahidxan baba birdən-birə elə bil cavan-laşdı. Aşix Mədətə didi:

– Oğul, sənin ho şirin suyun, gülər üzlü baxışların mə-nə cavanlıx gətirdi. Qoluma güc, ayaxlarına taqət verdi. Bu gün mən səninlə gəzintiyə çıxmax istiyirəm. Sazını da götür, ab-havalı o yamacları, dağ döşünü gəzax, həz alax.

Aşix Mədət Zahidxan baba ilə gəzintiyə çıxdı. Quşların cəh-cəhi adamı heyrətə salındı. Quşlar oxuduxca Aşix Mədət eşqə gəlif pərvanə kimi şirin-şirin süzürdü. Gözləri hər yeri ax-tarırdı. Honda Zahidxan baba didi:

– Oğul, bax gör, bir cüt qız xəylağı bu tərəfə doğru gəliy, bilmirəm o kimlərdir.

Honlar yaxınlaşanda Aşix Mədət hoları tez tanıştı Zahid-xan babaya didi:

– Qulax as, saz-söz ilə hoların kim olduğunu sənə diyim.

Aldı Mədət görəx nə didi:

Gəlir

Ay həzərat, yol verin,
Bir cüt gözəlim gəlir.
Könül sevif axtaran
Bir cüt gözəlim gəlir.

Əsil könül sonası,
Biri dağın lalası.
Biri ceyran balası,
Bir cüt gözəlim gəlir.

Aşıqi yada salan,
Sözündə yoxdur yalan.
Baxanda canlar alan
Bir cüt gözəlim gəlir.

Başında var kəmali,
Nə xoşdu ay camalı.
Qoynu tər şamamalı,
Bir cüt gözəlim gəlir.

Alif səhər yuxusun,
İnci-xalı toxusun.
Mədət əlif-oxusun,
Bir cüt gözəlim gəlir.

Mədətin zildə bu mahnını oxuması Şəhrinazla Bəh-rinazı yüyürməyə məcbur etdi. Gəlif çatdilar və didilər bu sö-zü birdə təkrar et. Aşix Mədət bu sözü ikinci dəfə oxudu. Axşama yaxın Zahidxan baba, mən iki bacı birləşdə öyə gəldi. Ho gündən sora Zahidxan baba bizim dayəmiz oldu və Aşix Mədətə didi:

– Oğlum, səksəni haxlamışam, honu bil ki, mən aşix döyülməm. Amma ki, səni çox istədiyim üçün sənə bu sözü nəsi-hət edirəm!

Görax Zahidxan baba nə didi:

İstə

Ey sənətkar, bu dünyada,
Haqq-ədalət, divan istə.
Qocalıf ələ baxınca,
Öz canını cavan istə.

Yola düzəlincə köçün,
Dolan bir təhərlə keçin.
Özün axırətin üçün,
Yaradannan iman istə.

Qaç, Zahidxan, qəm əlindən,
Yayın şeytan əməlindən.
Yalvar bircə taleyindən,
İnsaf ilə aman istə.

Zahidxan sözünü qutardı və didi:

– Oğul, mənimki bura qədərdi. Yüküm boşdu.

Sora Aşix Mədət Zahidxan babanın bu beytlərinə cavaf verməli oldu. Görax nə didi, Eşidənlər sağ olsun.

Aşıq Mədət:

İstərəm

Dolanım başına, Zahidxan babam,
Mən də haqq-ədalət, divan istərəm.
Qocalıf yollara – ələ baxınca,

Ölüncə canımı cavan istərəm.

Yola düzəlincə karvanım, köçüm,
Eşqin badəsindən doyunca içim.
Öləndə quş kimi qanadla uçum,
Rəbbidən mərhəmət, iman istərəm.

Mən Aşix Mədətəm, haqqın quluyam,
Al ilə qumaşla yükü doluyam.
Bu fani dünyadan özüm halıyam,
Yaradannan möhlət, aman istərəm.

Aşix Mədət sözünü tamamladı. Sora üzünü Bəhrinaza tutuf didi:

– Qızım, zənnimcə, bu haqq-hesabımız dəstanla bitə-caxdı, mən bunu yəqin bilirəm. Bu ədalət, haqq-hesaf bil ki, sənin ucbatındandır. Bu sevda, bu iş özbaşına döyük, şair görü-rəm ki, nələr danışılır-deyilir, bu haxda yazılı, rəsmi hesa-bat aparıy. Əgər sözün varsa aşiqə de, utanıf-çəkinmə.

Honda Bəhrinaz aşiqdən xahiş edif didi:

– Sənətkar, sənin yazif-yaratdixlarına bayatılarını daxil etmax olarmı?

Aşix Mədət didi, – bəli, olar.

Bəhrinaz bayatılar dimağ'a başdadı, biz də dinlədix.

Bəhrinaz:

Əzizim, yaza gedax,
Nöybahar yaza gedax.
Sazda dilqəm çalınır,
O qəmlı saza gedax.

Əzizim, dağa gedax,
Yaylağa, dağa gedax.
Payız ayların gəlir,
Bostana, bağa gedax.

Əzizim, hara gəldin,
Şişə könlün, para gəldin.
Göz açıf bu dünyaya,
Niyə bəxti qara gəldin.

Əzizim, sarıya bax,
Ağə bax, sarıya bax.
Çox gözəl idi o qız,
O gələn qariya bax.

Əzizim, Bəhrinazam,
Bisavadam, mən nə yazam.
Səni görüb ağlım itir,
Qorxuram yolum azam.

Aşix Mədət bu bayatıları da qəbul etdi. Bəhrinaza olan eşq-məhəbbəti daha da artdı. Və Bəhrinaza didi:

– Bəhrinaz, bayatıların çox xoşuma gəldi, ama az didin.

Bəhrinaz cavaf verdi:

– Aşix Mədət, mənim iki gözüm üstə. Atalar diyif ki, az danışmax gözəlliydi.

Mədət bu sözlə razılaş� didi:

– Bəs sənin bayatına əlavə bayatı dimax olarmı?

Bəhrinaz didi:

– Əlbəttə, olar. Buyur di görax.

Aşıq Mədət:

Əzizim, sizə gedax,
Çəmənə-düzə gedax.
Xeyli vaxt sizdə qaldım,
Hindi gəl, bizə gedax.

Əzizim, rəngin aldı,
Hüsnün bir ay, çalmadı.
Səni görməzdən əvvəl,
Gözüm safi saraldı.

Əzizim, bu dağdadır,
Gah aranda, dağdadır.
Oxuyan qəmli bülbül,
Axtar tap, budağdadır.

Əzizim, yar biləydi,
Etdiyim bu diləydi.
Nola dağdan-arana,
Bəhrinazım gələydi.

Əzizinəm gözüsən,
Gözəllərin gözüsən.
Mən dünyadan gedincə,
Sən Mədətin sözüsən.

Aşiq Mədətin bayatıları da Bəhrinazın xoşuna gəldi və özü əli ilə toxuduğu aşiqə məxsus, Dağıstan adı yazılmış xəmsəli yaylığı aşiqinə bağışladı və didi:

– Şair, görək bu yaylığa nə diyacaxsan. Fikrim sən-dədir.

Aldı Mədət, görax nə didi, yaylığı görax necə təsvir etdi.

Bəhrinaz, sənin adın var,
Bu yaylıxda, bu yaylıxda.
Dağıstan sözü hək oluf,
Bu yaylıxda, bu yaylıxda.

Bu yaylıxdır əhdü-ilqar,
Bütün aləmə oluf car.
Bahar-yaz təravəti var,
Bu yaylıxda, bu yaylıxda.

Gələr bahar, çaylar daşar,
Şeyda bülbül nəğmə qoşar.
Bəhrinazla Mədət yaşar,
Bu yaylıxda, bu yaylıxda.

Zahidxan baba didi:

– Afərin, oğlum. Sən bu gündən mənim övladımsan. Mən tək adamam Bəhrinazla. Səni mənim himayəmə götür-düm. Özüm kəbininizi kəsdirif yurd-yuvanı, nəyim varsa sizin adınıza yazdırıram, bu şərtlə, adınıza layıx, mənə öz oğlum, öz qızım kimi baxarsınız. Nəyim varsa halalınız olar. Mən artıx sizinlə xoş yaşıyif ölsəm də dərdim yoxdur. Dünyada hərənin öz tale yazısı, qisməti var, kiminin əvvəli, kiminin axırı.

Hər şeyə şükür, bu söz-söhbətdən sora, Aşix Mədətin xəyalında iki vətən canlandı. Kövrəh halda Bəh-rinazın üzünə baxıf, aldı görax nə didi:

Bizim ellər, mənim kölgəm,
Bəhrinazdı, Bəhrinazdı.
Bu dəstanın qəhrəmanı,
Bəhrinazdı, Bəhrinazdı.
Qavağımı çəkif gedən,
Yanağı gül, incə bədən.
Yazdığınımı təhlil edən,
Bəhrinazdı-Bəhrinazdı.

Hələ çoxdu, biləcəyim,
Bəxtimindir gələcəyim.
Deyəcəyim-güləcəyim,
Bəhrinazdı, Bəhrinazdı.

Məni özünə cəzb etdi,

Başımdan ağlım itdi.
Bu əsərin süjet xətti
Bəhrinazdı, Bəhrinazdı.

Mədətin var namus-arı,
Əhdü-peyman, düz-ilqarı.
Bu dəstanın səbəbkəri
Bəhrinazdı, Bəhrinazdı.

Zahidxan baba dedığına əməl etdi və öz əhdinə çatdı. O gündən sora Aşix Mədətlə Bəhrinaz xanım da təzə, açıl-mamış yaz-bahar fəsli kimi məhəbbət aləminə qayıtdılar. Tale elə gətirdi ki, Bəhrinazın kiçih bacısı Şəhrinazın da həyatı öz qaydasına düşüf tənzimləndi. Bunu görən Bəh-ri-naz xanımla Aşix Mədət özlərinin daha gözəl xoşbaxt oldu-ğunu xəyalına gətirdilər. Aşix Mədətin bu vaxtı yadına ataların bir məsəli düşdü. Öz-özünə didi:

– Bəli, atalar hona görə diyif, “Kor qızın yuvasını tanrı özü tikər”. Aşix Mədətin həyat tərzi həndə, iki vətən, iki yol arasında inkişaf mərhələsinə başdadı.

Günlərin bir günü Aşix Mədət dağların seyrinə çıxdı, yağı tutan yerləri gəzdi. Aşix Mədətin gecikməsini görən Bəhrinaz, onun dalınca gəzə-gəzə ov şikarlarının işlədiyi sıldırımlı və mənzərəli bərəyə çatdı və Mədəti horda tapdı. Aşix Mədət Bəhrinazı görüp təəcüflə görax sazla hona nə diyitdi. Eşidənlər sağ olsun.

Bəhrinazım, bu bərədə
Duranda görməzlər səni.
Ovçusan, şikarın mənəm,
Vuranda görməzlər səni.

Xəyalın getmişdi hara,
Necə oluf gəldin bura.
Şanə ilə zülfün dara,
Daranda görməzlər səni.

Maralsan, çıxmırsan çölə,
Baxmağa şeyda bülbü'lə.
Gələr olsan bizim elə,
Aranda görməzlər səni.

At kənara kədər, qəmi,
Qoynuna sal, gizlə məni.
Tərlansayax duman, çəni,
Yaranda görməzlər səni.

Düşün tale oyununu,
Bəlkə yaş etdi eynini.
Mədətsiz qalsan, boynunu,
Buranda görməzlər səni.

Sözü diyif Mədət bir anlığa susdu. Diyilmiş bu sözün beşinci bəndi Bəhrinazı bikef etdi, özünü elə alıf didi:

– El aşağı, qoşmanı əvvəldən gözəl başladın, nə üçün beşinci bəndini yaralı-qəmli şəklə – qəmli hala saldıx.

Aşix Mədət Bəhrinaza cavaf verdi:

– Mənim öz ixtiyarım məndə döyül, taleyin əlindədir. Taleyin min bir cür oyunu var, min bir cür kələyi var. Hər şey--dən agaham. Bu dünya fənadır, bunu unutmax olmaz. Gə-lən dünyaya bir dəfə gəlir, ikinci yox.

Aşix Mədət sözlə ətraflı Bəhrinazı başa salmağa baş-dadı:

Dünya əfsanə, xəyaldır,
Gələn gedər, bir də gəlməz.
Hərənin az-çox ömrü var,
Gələn gedər, bir də gəlməz.
Hər gələnin yaz, qışı,
Öz bəxtimin naxışı var.

Mədət əkdiyini biçər,
Əzəl piyalədən içər.
Bu yurtdan o yurda köçər,
Gələr gedər, bir də gəlməz.

Bu beytləri eşidən Bəhrinaz kövrərif ağladı. Aşix Mə-dət göz yaşlarını görüp, Bəhrinaza təsəlli verif didi:

– Ey vəfali dilbər. Səni belə görün mən də kövrəldim. Həyat özü mübarizədir. Kimin qalif gəlməyini tale, zaman özü bilər. Qəm çəkməyə dəyməz.

Aldı o haxda Aşıq Mədət nə didi:

Kövrərif ağlama, yarım,
Ağlamaxdan heş nə gəlməz.
Elimin başı səbrdir,
Ağlamaxdan heş nə gəlməz.

Yerin var gözümün üstə,
Yanağı gül, boyu bəstə.
Yaradannan sağlıx istə,
Ağlamaxdan heş nə gəlməz.

Mədətdir, qaynayan bulax,
Söhbətinə nəzər salax.
Polad iradəli olax,
Ağlamaxdan heş nə gəlməz.

Sözünü diyif qutaran Aşix Mədət Bəhrinazla mənzərəli şeirləri tərk edif öyə qayıt-dilar. Bəhrinaz eşitdişlarını Zahid-xan babaya söylədi. Zahidxan baba didi:

— Qızım, sən də, o da mənimsən. Narahat olma, qəm yemə. Aşıxlın ürəyi şüşə kimi kövrək oluy, müləyim, həm də səxavətli oluy. Xəyalından keçənləri yazıy və diyi.

Zahidxan babanın dedixlarına fikir verən Bəhrinaz də-rin-dən ah çəkif, sora Aşix Mədətə baxıf güldü və didi:

— Bu sənətkarın ayağı o qədər səyalıdır ki, bura gələn-dən az keşmədi ki, kiçix bacım Şəhrinaz da arzusuna çatdı. Daha mən arxayınam.

Şəhrinazın ömür-gün yoldaşı zarafatıyan, gülə-gülə didi:

— Aşix, eşitdiyin sözlər yalanmı, yoxsa gerçəx?

Aşix Mədət didi:

— Əlbəttə, zarafatdı.

Zahidxan baba olan yerdə nə siz, nə mən başqa xəyal-lara getmax lazım döyük. Kaş pis günlərimiz qoy belə keşsin, tale yazana min şükür!

Aşix Mədət Bəhrinazı dağlar gözəli və dağlar gəlini adlandırdı. Bəhrinazın dərya kamalı, taleyin qismətinə görə, Mədət kimi sənətkara nəsif olutdu. Get-gedə Bəhrinazla Aşix Mədətin ömür həyatı öz işinə və öz yolu ilə məcrasına dü-şutdu. Aşix Mədət o qədər yumşax, müləyim, sözü şirin, suyu şirin, yaralı, qəmlı həyat sürmüdü ki, pərvanə kimi eşq oduna yanmaxdan bəlkə də, dəridən-qabıxdan çıxmışdı. Aşix Mədət oba-elləri pul qazanmağa yox, ağırlı-acılı dərdlərini gəzdiyi yerlərin insanları ilə tən bölüşməyə gəzərdi. El sə-nət-karı, Aşix Mədətin Dağıstanda tanımadığı-görmədiyi yerlər yoxuydu. Aşix Mədət bir gün, Hirək kəndində səfərdə oldu. Ağır məclislər keçirdi. Düz bir ay horanın xalqı Aşix Mədəti göz bəbəyi kimi sevif, qoruyuf saxladı. Bir aydan sora Mədət kəndin adamları ilə görüşüf, halallaşif, Meşləşə yola düşdü. Görənlər yaxınlaşif ədəf-ərkanla Aşix Mədətlə görüşüf hal-əhvəl ilə maraqlanıf tanış oldular. Həmin günün axşamı Abdal adlı yarı yaşlı bir adam Aşix Mədəti öyünə qonax etdi. Eşidif, görən-bilən gecə Abdalın öyünə yiğil-dilar. Yiyif-içif başdadıx əsas məqsədə – əlif-oxumağa. Ab-dal kişinin baxış-la-rından özünə məxsus söz tələf etdiğini o sat anladım. Zili-zil, bəmi-bəm eyliyif aldı Aşix Mədət sazi-nı görax, Abdalı necə qarşılıdı. Biz diyax, eşidənlər sağ olsun.

Öyün abad olsun, ay Abdal əmi,
Tanrı qonağıyam bu gecə sənə.
Tale məni havra özü göndərif,
Tanrı qonağıyam bu gecə sənə.

Abı-kövsər çeşmim, şirin qəzəldir,
Bağım viran, Gülüstanım xəzəldir.
Bircə mənim bu səfərim gözəldir,
Tanrı qonağıyam bu gecə sənə.

Mədət hak yolunu gəzif, bilifdir,
Fərhad kimi sərt qayalar dəlifdir.
Arzu ilə Dağıstana gəlifdir,
Tanrı qonağıyam bu gecə sənə.

Söz tamam oldu. Abdal kişi didi:

– Çox sağ ol, sənətkar. Çox aşix sözlərini eşidif qulax asmişam. Ama gərayının nə olduğunu bil-mirəm, nə olar usta, imkanın varsa gərayılidan da di bilax, eşidax.

Aşix Mədət sazını gəraylı üçün köklədi. Görax necə başdadı:

Kədər-qəmə nifrət elə,
Dolan asimanı, könül.
Yazın gedif, zimistandı,
Neysən xanımanı, könül.
Əldən qoyma mərhəməti,
Gözlə din-imanı, könül.
Yox baharın təravəti,
Dolanma Gülşanı, könül.
Uyma bu fani dünyaya,
Fitnə-feldən aralı gəz.
Qara yaxma saf adına,
Halalı ye, haramı əz.

Yoxla haqqın dərgahını,
Yazdığını halalca yaz.
Yaradanın əlindədir,
Ömrün hər anı, könül.

Gecə-gündüz nalə çəkir,
Fikirə-xəyala dalıf.
Gəl bu qədər çalxalama,
Dərin bu ümmanı, könül.

Mədət ağlar el içində,
Günlərini yada salıf.
Bəxti yatıf, çərxi dönüf,
Ümidi Allaha qalıf.

Abdal əmi didi:

– Aşix qardaş, gərayının nə olduğunu bilməsəm də, sözlərin dərin və mənalı olduğunu hindı anladım. Çox sağ ol diyirix sənə. Aşix qardaş, gəraylı nə şeydi bildix, bunun çox şirin dadı-ləzzəti varmış. İncimə, zəhmət olsa da, dərin yerdən yenə beləsini di.

Aşix Mədət baş üstə diyif sözə başdadı. Görax gəraylısı ilə haralara toxundu və haralara çatdı.

Axar çaylar kimi axdı,
Ömür getdi, bilmədim.
Dəyişdi fəsil-fəsil,
Devir getdi, bilmədim.

Ocağ yandırıf isindim,

Sinəmi verdim közə.
Söndü közüm, döndü külə,
Kömür getdi, bilmədim.

Dünyadan yoxmuş xəvərim,
İllər keşdi yel kimi.
Pas bağlayan, zar ağlayan,
Dəmir getdi bilmədim.

Ehtibarsız bu dünyanın,
Xarava yerlərində,
Fələyin hökmü ilə
Təmir getdi, bilmədim.

Mədət, qismətsiz azuqə,
Əldə qalar yarımcıx.
Kündələri özüm tutdum,
Xəmir getdi, bilmədim.

Söz tamam oldu. Kimi güldü, kimi isə xəyalalı dalif qaş-qavağını salladı. Aşix Mədət cəld hoların qəlvini açıf meyl-lə-rini özünə cəzb etmax üçün, müxəmməs dımağa başdadi. Aldı görax nə didi:

Həzərat, mərd olanın,
Namus, qeyrət arı gərax.
Mərəzi Xəstə üçün.
Quzeylərin qarı gərax.
Ucalmax istəyənin
Mal-dövləti, varı gərax.
Bağa bağban olanın,
Alma, heyva, narı gərax.
Toyux-cüçə bəsləmağa,
Buğda ilə darı gərax.³

Bu dünyanın yox vəfası,
İnsan ömrü bada gedir.
Atı olanlar atının,
Olmayan piyada gedir.
Məcnunla-Leyli söhbəti,
Dağlarda, çaya da gedir,
Sözümün qəmli yeri,
Həddindən ziyada gedir,
Cavanlara cavan olar.
Qocalana qarı gərax.

Aşix Mədət, hak sözünə
Xına alıf yaxan döyül.
Qotur basan keçi kimi
Dağa-daşa çıxan döyül.
Həcv diyif, el-aləmin
Ürəyini sıxan döyül.
Qocalan ana-ataya
Gəlin-oğul baxan döyül.
Əl-ayaxdan düşən günü
Hər kəsin öz yarı gərəx.

Müxəmməsi eşidənlər Aşix Mədətə sual verif didilər:

– Halal olsun sənə. Sənin didixlərin, istər qoşma, istər müxəm-məs, istər divani, istərsə gərayılıların insanlar üçün həyat mək-təbidir.

Belələxla, gecə keşdi, səhər açıldı. Cavanlardan Adı-gözəl adlı bir ovçu, Aşıq üçün dava çıxıf ovdan gətirim gə-lim. Bəxtinə ya maral, ya da ceyran, nə varsa bərəkət.

Aşix Mədət bunu eşidəndə razılıx vermədi. Adıgözəl isə tüfəngini alıf getdi ov dalınca. Axşama yaxın cavan bir cey-ran vuruf gətirdi. Soyuf kabab etməğə başdadılar. Aşix Mədət ceyran ətini yimaxdan imtina edif, sora da məyus oluf incix-liğini holara bildirdi. Mədət isə pendirlə şirin çayla çörağını yidi. Holar kövrəy qəlbli olmağımı sora başa düşdülər. Ov haqda Aşix Mədət görəx nə didi.

Sinəmdədir

Ovçu, insaf eylə, vurma ceyranı,
Dağlar ağırlıxdə söz sinəmdədir.
O ağrı çəkdihcə qovruluram mən,
Elə bil yarası öz sinəmdədir.

Ağrıya-əzaba sinə gərmişəm,
Ovçu əməlinə fikir vermişəm.
Güllənin aşlığı yolu görmüşəm,
Unuda bilmirəm, iz sinəmdədir.

Dünyada nahaxdan qan töküf çoxu,
Tarixə nə gərəx qanlı bir qohu.
Qədimdə işlənən yay-kaman, oxu,
Hələ də çıxmayıf, düz sinəmdədir.

Boş olsa sənin də arzu diləyin,
Gələrmi xoşuna işi fələyin.
Bəs sənin yanırmı ona ürəyin,

Su töksən qaralmaz, köz sinəmdədir.

Olmazmı ovçunun insaf-imanı,
Silahla canlıya, tutur divanı.
Dözə bilmir Mədət görən zamanı,
Neçə bir ağlayan, köz sinəmdədir.

Bu qoşmaya fikir verənlər, hamı bikef oldu. Sənətkar horda olduğu müddətdə Dağıstan əhli şairdən çox şey eşidif öyrənirdi. Varxiyanlı Aşix Məhəmmədin Aşix Mədətlə bir küçənin adamı olduğunu da biliydi, Məhəmməd haqqında Mədət holara geniş məlumat verdi. Varxiyanlı Aşıq Məhəmməd həmin bu kənddə göz açıf dünyaya gəlmış, Azərbay-canın, Gürcüstanın bütün mahal və kəndlərini gəzmişdi, sora İrana, Türkiyəyə səfər etmişdi. Hər hər sənətkar, aşağı aşix, sənətkar diməzdi, ölkələri dolanıf ançax honun xoşadığı, bəyəndiği Aşix, Şəmkirli Aşıq Hüseyn olmuşdur. Hüseyn hər zaman on beş yaşında olarkən Məhəmməd əlli-əlli beş yaşında olutdu. Hüseyndəki istedadı, aşixlıx elmindəki qüd-rə-tinə, bacarığına görə Hüseyni bağırına basıf öpmüşdü. Aşix Məhəmməd Varxiyanlı Aşıq Mədətdən 250 il qabağa yaşa-mışdır. Hər iki sənətkar, Kafqazın yetirməsi oluttular. Bizim söz xəzinəmiz dilsiz, sirli-sözlü zirvəli Atlas dağları olmuş-du. Aşix Mədət çox cavan yaşlarında Məhəmmədi xatırlayıf Varxiyan kəndinə öz ürəx sözünü dimişdi.

Varxiyanım

Yaradannan budur arzu-diləyim,
Bərəkətli, abad ol, Varxiyanım.
Dəstan bağlamışam gözəlliynə,
Xəvərdar ol, sən də bil, Varxiyanım.

Tifildim əlif, çağırif dinəndə,
Çox alqış elədim, sən təki kəndə.
Aşix Məhəmmədin yatr sinəndə,
Unutmuyuf honu el, Varxiyanım.

Elin gücü ilə oldun laləzar,
Görünməz şairlər oylağında sar.
Aşix Mədət adlı sənətkarın var,
Elinlə fəxr elə, gül, Varxiyanım.

Dağıstan xalqı Aşix Mədətə uğurlar arzulayıf Dindiyə yola saldılar. Üş aylıx səfərdən qayıdif gələndən sora Bəh-rinaz öz aşiqini heş yana buraxmadı. Aşix Mədətlə Bəhrinaz eşq pərvənəsi kimi bir-birinin başına dolandılar. Bir-birinin yaxasına qondular. Səmimi mehribanlıx şəraitində, bir-birinə can diyif, can eşitdilər. Aşix Mədət vətənində olduğu kimi, öz xeyirxahlığını oranın insanlarına göstərdi. Aşix Mədət yalnız aşix deyildi. Həm də mahir sənətkar idi, tikinti, quru-culux, abadlıx işlərinə möhkəm bağlı olutdu. Aşix Mədət 70-ci illər-də Kür çayı sahili boyu Mingəçevir şəhərinin tikinti-quraş-dırma işlərində fəal çalışan sənətkarlardan biri olutdu. Hər zaman Aşix Mədət Az-qresə, öz sazı-sözü ilə müxəm-məsdə söz də diyitdi.

Mingəçevir

Alqış səni quranlara,
Gəldin başa, Mingəçevir.
Zərbi güclü texnikanı
Saldın işə, Mingəçevir.
Aşdin Kürün sırlarını
Hər yoldaşa, Mingəçevir.
Elektrikləşmədə sən,
Gəldin xoşa, Mingəçevir.
Azərbaycan qulax asır,
Min-min alqışa, Mingəçevir.

Gör nə qədər əzizsən ki,
Ellər sənə könül veriy.
Yorulmayan əllər bu gün,
Yeni-yeni şəhər quruy.
Neçə-neçə şəhərlərin
Nəvzi-nəvzinlə bir vuruy.
Kes təki, vardır ürəyim
İnsan işini o görүү,
Əsrimizin yadigarı
Var ol, yaşa, Mingəçevir.
Sənətkarın Aşix Mədət,
Təzə dəstan yazır sənə.
Çıraqısan Az-qresin,
Nursan əziz bu vətənə.
Xoş diləylər arzularam
Hər il sənə dönə-dönə.
Gənc nəslin hünərilə
Bürünmüsən yaşıł dona.
Aləm dolanır hüsnünü
Başdan-başa, Mingəçevir.

Aşix Mədət bacarıqlı sənətkar olmaxla bərabər, həm də fitri istedadına görə, xalqının ən nəciv, xeyirxah insanı, el şairi olutdu. Yarı yaşlarında isə Dağıstan səfərinə bağlıydı. El sənətkarının ömür, həyat yolu enişli, yoxuşlu, keşmə-keşli cəngəlli olutdu. Aşix Mədətin sorakı həyatı, sərin və müla-yim, həm də istədığın kimi, Bəhrinazla xoş keşmişdi. Bəh-rinazla Aşix Mədətin dəstəni da belə yaranmışdı. Aşix Mədət ömür boyu çəkdiyi qəmü-möhkəm yükünü Bəhrinazla bölüşdürtdü. Bəhrinaz aşiqin ikinci və son çıraqı olutdu. Bir günü səhər tezdən, Bəhrinaz qavağıma yimağı gətirif qoydu didi, bismillah elə başlayax nahara. Yiyif-içax qutar-dix. Sazı alıf Bəhrinaz üçün səhər havasını çaldım. Həm də honun könlünü aldım. Bir neçə qatar söz didim.

Bəhrinazım

Tale səni bəxş eləmiş,
Mən yazığa, Bəhrinazım.
Görəsi çox günlər varmış,
Mən yazığa, Bəhrinazım.

Hər gülün bir dənəsisən,
Xəzinəm dürdanəsisən.
İlk bahar pərvanəsisən,
Mən yazığa, Bəhrinazım.

Mədətə xoş, mülayimsən,
Axan nəğməli çayımsan.
Taleyim yazan payımsan,
Mən yazığa, Bəhrinazım.

Söz tamam olanda Bəhrinaz aşiqanə sual verdi:
– Nə üçün sən həmişə dili zarıncı, qəlbi qəmli olufsan, diyə bilərsənmi bunun səvəbi nədi?
Honda Aşix Mədət halı pərişan, qəmli-qəmli aldı sazını görax nə didi, Bəhrinazı başa salmax
üçün.

Zalım a tarix

Çalın-çarpaz dağ çəkilif sənəmə,
Zəmanə ləc oldu, zalım a tarix.
Keçif getdi bada, ömrüm, həyatım,
Pərişandı yaman halım, a tarix.

Könlüm qutarmadı yasdan-qaradan,
Güllələndim keçən vaxtı Bərədən.
Ömür verdi, gün vermədi Yaradan,
Zamana bic oldu, zalım a tarix.

Yetən didi ağıllıya ağılsız,
Nağıllı şairdim, qaldım nağılsız.
Oğulluydum, axır oldum oğulsuz,
Zəmanə kəc oldu, zalım a tarix.

Yaranmışlar yaradana uymadı,
Haqq yoluna nəzir-niyaz qiymadı.
Millət çox işdədi, qarnı doymadı,
Zamana ac oldu, zalım a tarix.

Mədət şad olmadı açıx dünyada,

Daxili gözəllik verdi xoryada.
Çoxunun yerinə mən yandım oda,
Yanana gec oldu, zalim a tarix.

Bunu eşidif başa düşən Bəhrinaz ah çəkif dərindən kök-sünü ötürüf Mədətdən aralanıf hali pərişan yan-bucağı do-lanıf, özünü ələ aldı və didi:

– Aşix, xahiş edirəm səndən. Sən bəlkə belə sözləri qəriv--lıx ucbatından, vətən yadına düşdüyü üçün diyirsən, dü-şün-meyim doğrudusa, sənə icazə verirəm, get bir az vaxt-lix vətənə baş çək, oraları gəz dolan. Vətənin əziz və şirin olma-ğını kim bilmiyi. Özünü sıxıf narahat eləmə.

Bəhrinaz özü, aşiqə get disə də, Mədət Bəhrinazı öydə qoyuf hordan ayrılmak istəmədi. Bir neçə gündən sora Bəh-rinaz xanım yenə aşiqindən xahiş etdi:

– Sənə xahişlə diyirəm, görürəm sən sıxıntı vəziyyətdə mənimlə necə yaşayacaxsan, bu axır ömür sevdasıdı, bizə hə-yat lazımdır. Mən taleyimi, ümidiyi sənə bağlamışam, mə-nim varım-yoxum sənsən. Sənə yazığım gəliy. Didix-larımı əməl elə. Sən məndən arxayı ol. Səndən başqa heş ki-min deyiləm, Zahidxan babanın nəzarətində olacağam. Allah qoy-sa insallah qayıdış gələrsən tez, yenə bir-birimizin həm-dəmi-yik, ümündüm arxam sənsən, meylim sənə bağlıdı.

Aşix Mədət sazını əlinə alıf ertəsi gün öydən çıxdı. Enişli-yoxuşlu yollar yenə aşiqi dindirməli, incitməli oldu.

Yollar

Ana vətən yada düşdü,
Gəldiyim, getdiyim yollar.
Yenə siznən qavaqlaşdım,
Gəldiyim-getdiyim yollar.

Axtarırdım düz ilqarı,
Qəlbə təmiz sevən yarı.
Bağışlayın sənətkarı,
Gəldiyim-getdiyim yollar.

Yarışmax bəsdir sizinlə,
Vuruşmax bəsdir sizinlə,
Görüşmax bəsdir sizinlə,
Gəldiyim-getdiyim yollar.
Etməyin mənə xəyanət,
Nə qədər olsa dəyanət.
Bəhrinaz sizə əmanət,
Gəldiyim-getdiyim yollar.

Çəkif çox qəmü-möhnəti,
Gördüm əzaf-əziyyəti.
Taniyın Aşix Mədəti,
Gəldiyim-getdiyim yollar.

Aşiq Mədət enişli-yoxuşlu yollara ərzü-halını diyif Və-tənə sarı gəldi. Vətənə çatanda vətən qavağında diz çök-dü. Sazını alıf Vətən qarşısında yalvarışla görax nə didi. Biz di-yax, eşidənlər sağ olsun.

Vətən

Qərív-qürbət diyardaydım,
Gəlif gördüm üzün, Vətən.
Halın soruşuram, mənə,
Bir cavaf ver, özün, Vətən.

Saf suların sərin imiş,
Məhəbbətin dərin imiş.
Minlərinə şirin imiş,
Dadın ilə duzun, Vətən.

Mədətəm, duman-çəninəm,
Sən dəyirman, mən dəninəm.
Hara getsax mən səninəm,
Üstümdədir gözün, Vətən.

Aşix Mədətin vətənə gəlişi el-aləmə car oldu. Sənətkar əvvəlki kimi iş fəaliyyətinə başdadı. El-ovanın xeyirxah işlə-rində iştirak etdi, öylər tikif-quruf yaratmağa başdadı. Vaxtı olanda el şənlixlarında əlif-oxudu. Həmişə xalq ilə bir yer-də ünsiy-yətdə oldu. El arasında vaxtını, gününü keçirə də, kədər-qüssə, qəm aşiqdən əl çəkmədi, həmişə sənətkarın fik-rin, xəyalını dərin cəngəllixlərə doğru apardı. Aşix Mədət pəri-şan halda ərzü-halını göydə quşlara, yerdə görüb-lərə danışdı.

Oldu

Ah-vay ilə keşdi ömrüm,
Görüb-bilən, hali oldu.
Hər əzabı verən mənə,
Bu dünyada tale oldu.

Şeytan-iblis çıxdı koldan,
Gedənə daş atdı daldan.
İnsanı azdırın yoldan,
Bu dünyanın malı oldu.

Mədətdir qanlı yaş tökən,
Qocalıf belini bükən.
Bəhrinaza məni çəkən,

Dağıstanın yolu oldu.

Aşix beləlxla, dərdi-qəmini xətrini istəyənlərə bölü-şər-di. Sənətkarlıx peşəsi Aşix Mədəti quruf-yaratmağa, həm də yaşamağa məcbur eliyitdi. Aşix Mədət cavan çağlarında öz dizel maşını ilə şumladığı çöllərini bir-bir gəzif dolanıf yad elədi. Böyük kölgəli qocaman ağacların altında, düşər-gələrində istirahət edən, yiyif-içən günlərini, ho ilk kövrax xatirələrini gözlərinin önünə gətirif, bir anlıx dərin fikrə-xəyalə dalış susdu. Sora özünə gəldi. Boy atıf böyüdüyü çöllərlə son dəfə olarax vidalaşf geri qayıtdı. Qış fəslini başa vuruf, el-obası ilə görüşüf Aşix Mədət Allahı çağırif, Bəh-rinaz diyif, Dağıstana üz qoydu. Gecə artıx keşmişdi. Bəh-rinaz şirin yuxuda idi, Zahidxan baba isə oyax. Zahid xan baba Aşix Mədətin boynuna sarılıf kövrax səslə didi:

– Şükür Yaradana, gəlif çıxdın, oğlum. Sənin üçün mən çox darıxırdım. Sən bizdən ayrılf getdiyin bir il bitdi. Şirin söhbətdən sora Aşix Mədət sazı ilə Bəhrinazın yatax otağına daxil oluf astaca söz ilə Bəhrinazı yuxudan oyatdı. Aldı görax nə didi:

Oyan, Bəhrinazım, oyan

Aşix Mədət gəlif çatdı,
Oyan, Bəhrinazım, oyan.
Kədər-qəmi yolda atdı,
Oyan, Bəhrinazım, oyan.

Soltanam, bəyəm, xanam,
Eşqidən od tutuf yanan.
Aç gözünü, mənəm gələn,
Oyan, Bəhrinazım, oyan.

Şükürler olsun bu günə,
Təzədən görüşəx yenə.
Ərzü-halın danış mənə,
Oyan, Bəhrinazım, oyan.

Qəmü möhnət məni sıxır,
Yandırif odlara yaxır.
Zahidxan, babamız baxır,
Oyan, Bəhrinazım, oyan.

Mədətə çox cəfa vermə,
Nəfəsini ağır dərmə.
Kor yuxuya bəhsə girmə,
Oyan, Bəhrinazım, oyan.

Söz tamam olanda Bəhrinaz cəld yuxusundan ayılf qalx-dı, Aşıq Mədətlə Zahidxan babanı başının üstündə gör-dü. Bəhrinaz xanım cəld, Zahidxan baba ilə sevdigi, yolunu gözlədiyi Aşix Mədəti qucaqlıyif didi:

– Şükür sənə, İlahi, sən bizə sağlıx-salamatlıx ver. Ürə-yim yerinə hindi galdı.

Bir neçə həftə, Şəhrinazla Bəhrinazın sevinc, şadlıx bay-ramı oldu. Bu təntənəli şadlıx bayramı Zahidxan babanı qocalıx aləmindən cavanlıx aləminə gətirif çıxardı.

Aşix Mədət həmin gün gözəl bir məclis apardı. Bəh-rinaz aşiqinə bir neçə sual verdi. Suallara görə Mədət mü-xəm-məs üstündə görax, nə didi:

Müxəmməs

Dağıstan səfəri məni,
Gətirif hara, Bəhrinaz.
Gəlməmişəm qul olmağa,
Döylətə-vara, Bəhrinaz.
Qul olmax səvab işdir,
Əhdü-ilqara, Bəhrinaz,
Dəyişmərəm ay camalın,
Bağı-Gülzara, Bəhrinaz.
Kamil bağban, verməz inan,
Bağını sara^{40*}, Bəhrinaz.
Bəhrinazım məcnun olub,
Düşmüşəm şöldən-çöllərə.
Leyli diyif, sorağ saldım,
Bütün obaya-ellərə.
Zaman gələr, bu dəstanım.
Yayılar dildən-dillərə.
Qəvvas olan atılacax.
Üzməyə, axan sellərə.
Qurbanı sevdiyin aşix,
Sən təki yara Bəhrinaz.
Şair Mədət, səninkidir,
Başqa yana gedən döyü.
Səni sevən, öz könlümdür.
Bu gördüyüն bədən döyü.
Ağlı olan, sir-sözünü,
Açıb yanda edən deyil.
Şükür olsun, bu öz canım,
Bir yerindən, zədən döyü.
Qolunu sal qoltuğuma,
Gedax bazara, Bəhrinaz.

Aşix Mədət sözünü bitirif istirahət etməğa başdadı. Mə-də-tin sağ tərəfində Bəhrinaz, sol tərəfində isə Şəhrinaz əylə-şif, efsanəvi xəyal dəryasına baxıf düşünüydülər.

⁴⁰ * Sar – bayqudur

Günlərin bir günü Aşix Mədət Dipdinin bir yerində oldu. Ağıldan kəmin biri sərxoş halda, aşiqin qavağını aldı və didi:

– A çovan, əlindəki çomaxla qurdı öldürə bilərsənmi?

Aşix Mədət ağlı kəmə didi:

– Bala, işmisən, özünə işmisən, başqasına yox, görür-sən sənətkaram, əlimdəki də sazdır, çomax döyük. Sənətkar da qonaxdır, çovan döyük. Gözün görmürsə, göz həkiminə get!

Ağlı kəm bir az hərbə-zorva danışdı, sora susdu. Aşix Mədət ağlı kəmə, nəsihətamız söz didi.

Eylər

Ey ağlı-kəm, zülümkarın,
Zülmünü zaman eylər.
Məsələnin düz həllini,
Haqq-ədalət divan eylər.

Gəzirəm dərviş donunda,
Tifiləm, yaşı onun da.
Qocanı cavan yanında,
Haqq-ədalət cavan eylər.

Mədət sevməz naşiliyi,
Əzər arsız, kişiliyi.
Sənin kimi vəhşiliyi,
Meşələrdə qavan eylər.

Aşix Mədət bu üç qatar sözü ağlı kəmə diyif ondan ara-landı. Bikef vəziyyətdə öyə gəldi. Aşix Mədəti bikef gö-rən Bəhrinaz ilə Zahidxan baba soruştular:

– Bu gün nə üçün bikefsən?

Aşix Mədət başına gələn əhvalatı holara danışdı.

Zahidxan baba didi:

– Özünü sıxma, oğul, sən aşixsan, gərəx sən məndən yaxşı biləsən, hər kəndin, hər yerin bir-iki ağlı kəmi, dəlisi ol-malıdı. Sən elə sarsax sərxoşların tayı döyülsən. Bu kəndin gül-məcələri-atmacaları, hoları yaxşı tanıyışan.

Bir günü Bəhrinazla Şəhrinaz Zahidxan babaya xahiş edif didilər:

– Baba, Allah qoysa, savax aşiqimizi götürüf Dümbən dağını seyrə çıxax. Aşiqimizə o dağın mənzərəli yerindəki Ley-li bulağını həm göstərax, həm də birləixda canlar dərmanı ho sudan içax. Səvab olar. Həm də sənətkar Leyla bulağına gözəl bir söz diyər, biz də qulax asarıx. Əgər söz ürək açan olsa, yaddaşlara ilmə-naxış oluf ürəylərdə yaşayar.

Zahidxan baba didi:

– Mənim gözüm üstə, əzizlərim.

Ertəsi gün fəslin gözəl çığı, sazlı-sözlü Dümbəh dağın qonağı oldux. Aşix Mədət Leyla bulağını gözləri ilə görüp inana bilmədi, düşünüf öz-özünə didi: “Ya Rəbb, mən gör-düyüm yuxumu, yoxsa xəyal”. Bəhrinaz Aşix Mədətə didi:

– Aşix, mənim əhdim var. Sən ki mənim halal ərimsən, Leyla bulağının suyundan öz əlimlə oğlumla sənə içirmə-li-yəm.

Belə də oldu. Mədət Bəhrinazın ovcundan suyu işdi. Zahidxan baba baxıf güldü, didi:

– Oğul, nuş olsun, Bəhrinazın ovucundan işdiyin su həmişə səni cavan saxlasın.

Aşix Mədət Zahidxan babadan üzr istiyif utana-utana Bəhrinazın sarı-sığallı tellərini öpdü, sora əyləşif nahar et-dix. Leyla bulağının suyuna şərbət diyif içdix, gənclix alə-minə qayıtdıx.

Zahidxan baba ilə Bəhrinaz-Şəhrinaz bacıları qulax as-max-da olsun, Aşix Mədət əlif-dimaxda. Qulax asın, mənim əzizlərim, eşidənlər sağ olsun.

Leyla bulağı

Suyun içdix, halallıx ver,
Amandı, Leyla bulağı.
Nədən ötrü başın üstü,
Dumandı, Leyla bulağı.

Dolandım bu dağı-daşı,
Sənə düşdü gözüm yaşı.
Xublarının qələm qaşı,
Kamandı, Leyla bulağı.

Sənsən inci-dürrü seçən,
Qərinələr ötfüf keçən.
Suyundan hər gəlif içən,
Cavandır, Leyla bulağı.

Suyunda yox ağrı-sancı,
Məst eləyir içən gənci.
Hər gözündən çıxan damcı,
İmandır, Leyla bulağı.

Heş nədir dünyanın malı,
Gəzirəm ağlar bu yolu.
Mədətin bu müşkül hali,
İmandı, Leyla bulağı.

Söz tamam oldu, Zahidxan baba kövrax halda, – sağ ol, balam, – diyif Aşix Mədətin alnından və üz-gözündən öpdü, sora da ağladı. Bəhrinazla Şəhrinaz da babanın boy-nuna qol-la-rını salıf:

– Baba, nə üçün ağladın, sağ olsun, aşiqımız çox gözəl, ürəkaçan söz didi.

Zahidxan babanın kövrəh olduğunu bilən Aşix Mədət aldı görax nə didi. Eşidənlər sağ olsun, mənim əzizlərim.

Zahidxan baba

Aşix söz deyəndə yumşalıf belə,
Ağlama, ağlama, Zahidxan baba.

Hər söz, bahar küləyidir, əsəndə,
Ağlama, ağlama, Zahidxan baba.

Billur kimi parlux gözün var sənin,
İbrətamız, şirin sözün var sənin.
Bəhrinazla Şəhrinazın var sənin,
Ağlama, ağlama, Zahidxan baba.

Bahar fəsli gələr, açar qönçə gül,
Toplaşar başına, söhbətinə el.
Şair Mədəd sənin oğulundu bil,
Ağlama, ağlama, Zahidxan baba.

Aşix Mədət sözünü qutaranda axşam oldu. Zahidxan baba didi:

– Balalarım, tamaşanın azi da birdi, çoxu da. Durun hindi Leyla bulağından ayrılf gedax öyə.

Aşix Mədət beş dəqiqəlik icazə alıf babadan, tələsiy halda Leyla bulağına xahişlə görax nə didi və necə havıradan ayrıldı.

Leyla bulağı

İcazə ver, axşam oluy,
Biz gedax, Leyla bulağı.
Sən Allaha amanat ol,
Biz gedax, Leyla bulağı.
Mən gəlmışəm qürbət elə,
Aşıq oluf qönçə gülə.
Sən bizə səadət dilə,
Biz gedax, Leyla bulağı.

Mədətdə var şirin sözlər,
Eşidənlər yanar sızlar.
Dümbəh dağın səni gözlər,
Biz gedax, Leyla bulağı.

Aşix Mədət, Zahidxan baba, Bəhrinaz ilə Şəhrinaz bay--ram əhvali-ruhiyyəsi ilə gəlif yetmişdilər. Bəli, mənim əziz-lərim, Zakatala rayonunun Varxiyan kəndində 1934-cü ildə dünyaya göz açmış el aşığı Mədət sənət aləmində 73 yaşına baxmayarak, böyük ömür yolu keşmişdir. Mədəti gümrah və cavan saxlayan sazı-sözü və ilham aldığı, Atlas donlu gəlinə bənzəyən sehirli, sirli-sözlü dağları olutdu. Aşix Mədət, sırı ilə bir-birlərinə qovuşuf, bir-birlərinin ar-xa-sınca şahmat saya-ğı düzülüşünü görüp o sirlərin mənasını anla-yıtdı. Və vaxtaşırı dağlarla söhbət edirdi. Heş kimlə daniş-miyan dilsiz, lal ho dağlar Mədət ilə həm dil açıf danıştdı, həm də sir-sözlərini də açıf diyıtdı. Mədət dağ-lar ilə həm yoldaş, həm də sirdəşdir. Dağlar Aşix Mədətin halını soru-şanda Mədət holara giley-ləndi. Cavabında görax nə didi:

Dağlar

Taleyimin yollarında,
Nələr gördüm aman, dağlar.
Başımın üstünü alıf,
Silinməyən duman, dağlar.

Ağladım gülşan solanda,
Gül üstünü xar alanda.
Yar oluf, yəssiz qalanda,
Halim oldu, yaman dağlar.
İblis ev yıxıf qurandı,
Güzgүyə baxıf tarandı.
Odlu silah ki yarandı,
Yox oldu, yay-kaman, dağlar.

Çıxf dərindən sıyrandım,
Bezif canımdan iyrəndim.
Bilif hər şeyi öyrəndim,
Çatıf axır zaman, dağlar.

Mədət qocaldı bir anda,
Arzuları qaldı yanda.
Qalmadı heş bir insan da,
İnsaf ilə iman, dağlar.

Dağlar Mədətə cavaf verif didi:

– Haxı dünya yarananda, özüynən birgə xain də yara-dıf, biz ho xainlərdən qorunmax üçün, alaylar qaydasında dü-zül-müşdü. Hona görə ki, bizi yıxan, vuruf dağıdan olma-sın, biz hamımız həmrəyik. Aşix Mədət dağların gileyli ol-ma--ğını görəndə özü də, gileyləndi. Yeri gəlmışkən bu qəzəli didi:

Əfsanə imiş

Bu fani dünya xəyaldır,
Varlığı əfsanə imiş.
Bu cahanda seyrə çıxan,
Həyatda pərvanə imiş.

Könül dağı-daşı gəzif,
İbrəti-dərsi anladı.
Leyli sorağına düşən,
Məcnunda divanə imiş.

Ağla dəm-dəm, aşix Mədət,
Harayına yox gələnin.

Vallah, səni ağlar qoyan,
Bu çirkin zəmanə imiş.

Aşix Mədətin iki Vətənlə iki yol arasında qaldığını dağ-lar bildi, zəmanə-tarix də bildi. Aşix Mədəti öz könlü sakit qoymurdu, çox incidirdi. Aşix Mədət hicran ağrısına sinə gərif “Könül” adlı, “Könül” rədifli şeyrini gözü yaşlı halda diyətdi.

Kədər-qəmə nifrət elə,
Dolan asimanı, könül.
Yazın gedif, zimistandır,
Neysən xanimanı, könül.
Əldən qoyma mərhəməti,
Gözlə din-imanı, könül.
Yox baharın təravəti,
Dolanma gülşəni, könül.

Uyma bu fani dünyaya,
Fitnə-feldən aralı gəz.
Qara düşmənin adını,
Halalı al, haramı əz.
Yoxla haqqın dərgahını,
Haramı yox, halalı yaz.
Yaradanın əlindədir,
Ömrünün hər anı, könül.

Mədət ağlar el içində,
Günlərini yada salıf.
Bəxti yatıf, çərxi dönüf,
Ümidi Allaha qalif.
Gecə gündüz nalə çəkiy,
Fikri də xeyala dalıf.
Gəl bu qədər çalxalama,
Dərin bir ümmani, könül.

Aşix Mədətin fitri istedadı nəhəng palid ağacı kimi çox dərinliyə kök salmışdı. Ana təbiət Aşix Mədəti Qafqazın qoy-nunda özünəməxsus yetişdirmişdi. Aşix Mədədi Bəhri-naza olan eşq-məhəbəti daha da dərinlərə çəkif aparmışdı. Bəh-rinaz xanım, başını aşiqinin sinəsinə qoyuf didi:

– Sən yarı şadsan, yarı peşiman. Biləydim bu dünya sənin üçün bu vəziyyətlə əlaqədar sa nə bağışlayacağix. Aşix Mədət Bəhrinazın telinə sığal çəkif didi:

– Tale də, dünya da mənə həm əziz, həm də ən böyük sərvət, var ilə döylət bağışlıyif ki, o da sənsən, səndən başqa var-döyləti, sərvəti neylərəm. Bizi yaradana bircə arzum var. Səni məndən, məni səndən ayırmayaydı. Öləndə də qoşa oləydix. Bəhrinaz istədiyi kimi, xoş yaşasa da Aşix Mədətlə, yenə bu eşqə-məhəbbətə inana bilmirdi. Bədbin Aşix Mə-dətin son bəxt açarı Bəhrinaz

oldu. Aşix Mədət üçün son dəfə aşiqin əlinə düşən bu açar qızıl açar idi. Bəhrinaz bir gün, aşiqindən xahiş edif didi:

– Savah gəlsənə yenə Leyla bulağına gəzməyə gedax.

Mədət didi:

– Baş üstə.

Ertəsi gün Bəhrinaz, Şəhrinazla Zahidxan baba didi:

– Gəlin gedirix yenə Leyla bulağına.

Gedif hora çatdix. Yiyif-içdix, istirahət etdix. Bəhrinaz aşiqinə Leyla bulağının başında, gözlənilməz bir sual verdi. Nə disə yaxşıdır, mənim əzizlərim.

– Aşix Mədət, düzdür, sən mənimlə mehribansan, am-ma nədənsə bu eşqə, bu məhəbbətə gözlərimlə yenə inana bil-mirəm, elə zənn edirəm ki, sən məni nə vaxtsa qoyuf ge-də--cax-san. Öz vətəninə gəlməyəcəhsən, honda mən necə ola-ram.

Aşix Mədət bu sözü eşidif bir anlıx susuf bihuş oldu. Sora özünə gəlif Leyla bulağının üstündə əhdinə sadix qala-cağına söz verif and-aman elədi. Görax horda nə didi. Eşidənlər sağ olsun!

Sağ ürəyimsən

And içirəm, öz eşqimə sadiqəm,
Bəhrinaz, sən mənim, sağ ürəyimsən.
Taleyimiz bizi qovuşdurufdu,
Bəhrinaz, sən mənim yağ ürəyimsən.

Sən aşiqin növbəhari, yazısan,
Dəstanısan, tükənməyən sözüsən.
Sən özün bax, bu dağların qızısan,
Bəhrinaz, sən mənim dağ ürəyimsən.

Aşix Mədət bülbülündü, sən gülü,
Aşıqinlə seyrə gəzdin bu çölü.
Bəhrinazım, hələ deyiləm ölü,
Bəhrinaz, sən mənim sağ ürəyimsən.

Aşix Mədət sözünü diyəndən sora Aşix Mədətə Bəh-rinazın inam-ehtiqadı yarandı və tale yazan qismətə min şü-kür diyif yaşıdix. Az müddətdə Aşix Mədət Dağıstan xal-qının hörmətini qazandı, soralar Zahidxan baba Aşix Mədəti toy-düyüն olan yerlərə tək buraxmadı. Didi:

– Oğlum, mən səninlə qoşa gəzməliyəm, hona görə ki, qurdsuz-çaqqalsız meşə olmaz. Mənim sənnənən gəzməyimin məqsədi səni izləmax və gözləmaxdı. Bir iş baş versə, sənə Bəhrinazın qavağında mənə ölüm lazımdı. Mən Bəhrinazla səni qovuşduruf öz himayəmə götürmişəm. Mən sizə ümi-dəm, mənim arxam-daldam sizsiniz. Mən sizə qısil-mışam. Mənim varım-yoxum elə sizsiniz. Yurd-yuvamı, özü-mü sizə əmanət tapşırmışam. Siz də Allaha əmanət olun, xoşbəxt yaşa-yın, qismət Allahındı. Şükür Yaradana, mini də bir eli-yən, biri də min eliyən ho bizi yaradandı.

Zahidxan baba Bəhrinazla Aşix Mədətə sağ ikən lazımı məsləhətlərini, öyünd-nəsyətlərini istədiği kimi verdi. Sonra didi:

– Oğlum, çal-oxu qulax asım. Sənin hər sözün mənim öz canımdır.
Aldı Mədət görax nə didi, nəyi xatırlatdı.

Var

Dünyanın xoşbəxti mənəm,
İnci saçan əllərim var.
Yaşılbaş sonalar üzən,
Durna gözülü göllərim var.

Bu dağları mənəm aşan,
Kavaf oluf, bağırı bişən.
Aşıqindən ayrı düşən,
Allı-güllü çöllərim var.

Mədət düşüf çən-borana,
Bağları oluf virana.
Dağıstandan düz arana,
Daşif gələn sellərim var.

Zahidxan baba qulax asdixca bəhrələnirdi ki, dərin yer-lər-dən di gəlsin oğlum, – diyirdi. Aşix Mədət həyatın, öm-rün sonluğunu, vəfasız olmağı ilə babanı tanış edərək görək daha nə didi:

Gəldi-getdi

Fani, bivəfa dünyaya,
Adəm-insan gəldi-getdi.
Hesablandı ömürlə-gün,
Səksən-doxsan gəldi-getdi.

Daşdı çaylar, yer sulandı,
Gah duruldu, gah bulandı.
Fikirlə-xəyal dolandı,
Varsan-yoxsan, gəldi-getdi.

Mədət keçirdi toyları,
Şad eylədi subayları.
Bahar fəsli, yaz ayları,
Abi-leysan, gəldi-getdi.

Zahidxan baba didi:

– Oğlum, bu dünyadan razisanmı?

Mədət didi:

– Baba, qulax as, raziyam, ya yox, honda bilərsən.

Aldı Aşix Mədət görax nə didi:

Fani dünya

Haqq-ədalət divanı yox,
Çərxi dönmüş fani dünya!
Baxan yoxdur şikayətə,
Çərxi dönmüş fani dünya!

Günahkarın bu dağlarmı?
Yoxsa sənən ocaxlarımı?
Şair bu qədər ağlarmı?
Çərxi dönmüş fani dünya!

Fələymi buları etdi,
Ağıl-kamalımız itdi.
Gələn zar ağlıyif getdi,
Çərxi dönmüş fani dünya!

Düz işin görmədim aydın,
Varımı-yoxumu söydün.
Neçə yurdu viran qoydun,
Çərxi dönmüş fani dünya!

Mədət deyər yana-yana,
Səs salıf ağlar cahana.
Diz çökdürdün Süleymana,
Çərxi dönmüş fani dünya!

Zahidxan baba didi:

– Oğul, incimə, səni sınağa çəkirəm, görüm yaran sağa-larmı?

Aldı Mədət söz ilə öz həyat təcrübəsini babaya və Bəh-rinaz xanımla digər qulax asanlara belə çatdırıldı:

– Sağ olun, mənim əzizlərim. Çoxlu sınağa çəkin məni, mən də mənəm! “Üstünə” rədifli qoşmanı aşix diməli oldu.

Üstünə

Atalardan bir məsələ qalıfdır,
Yağışlı qar yağar quşun üstünə.
Ölən vaxtı mərd iyidin öz adı,
Həkk oluf yazılar daşın üstünə.

Aşıqəm, gəzirəm obada-eldə,
Yaşılbaş sonalar çırpinar göldə.
Yiyəsiz bir öküz olərsə çöldə,
Qurd ilə quş cumar leşin üstünə.

Cəfa çəkif verdim ömrümü bada,
Keçən günlərimi gətirdim yada.
Şair Mədət, fikirləşmə dünyada,
Beş gəlsən on eylər beşin üstünə.

Bəli, insan ömrü həyat yollarından keçif-gedən bir kar-vanı xatırladı. Dünyada insana qalan öz istəh-arzusuna nail olmax, istədiyin kimi gözəl yaşamax qalandır. Dünyanın iki qapısı var, biri rəhmət, o birisi nəhlət. Sənətkara hörmət edən hər insan əyri yoldan çekinsin. Haqq-ədalət naminə dünya-dan gedənə kimi halal doğru, düz yolun yolcusu olsunlar.

Bəli, mənim əzizlərim, həyatda yaxşı-pisi seçə bilənlər həyat yolu doğru-dürüst açıxdır, hər kəs öz nəfsini özünə tabe edif cilovlamalıdır. Özü də pak olmalıdır.

Aşix Mədətin meyli həmişə düz yola sadix qalmış, halal-pak el sənətkarı olmuş, sənətkarın haqqında, xalqı, mil-ləti üçün “Bəhrinazla Aşix Mədət” dəstəni yaranmışdır.

Dağıstan səfərində yaranmış “Bəhrinazla Aşix Mədət dəstəni” xalqın, elin, bu dəstəni sevənlərin qəlbində yadigar olarax, əbədi inam kimi qalacaxdı.

Elim-obam, xalqım üçün,
Yadigardı bu dəstanım.
Bəhrinazla aramdakı,
Düz ilqardı bu dəstanım.

Yazılıf ismim sazımda,
Dərin məna var sözümdə.
Təravətli kavkazımda
Gülüzardı bu dəstanım.

Fələy, sən məni dağlama,
Ömür yolumu bağlama.
Şair Mədət, sən ağlama,
Xalqa cardı bu dəstanım.

54. Tale ilə Aşıq Mədət

(avtobiografik dastan-rəvayət)

Bulaq gərək öz-özündən qayniya,
Su tökməklə çuxura, bulaq olmaz.
Bir adam çirkinsə, qəlbi qarasa,
Üzünü yumaqla üzü ağ olmaz.

Xuryat atlas geyib özün bəzəsə,
Qanmaz çox danışib sözün uzatsa.
Kimsə torpaq yığıb qaya düzəltse,
Haqdan yaranmasa ondan dağ olmaz.

Daxilindən gözəl olan kələlməz,
Səbri olanın gözü bərəlməz.
Yüz il ağlasan da ölü dirilməz,
O geri qayıdır bir də sağ olmaz.

Atalar hər sözü yerində deyib,
Yağı başı yeyib, gəmini əyib.
Sözümə gülməyin, etməyin ayıb,
“Sana” yağlarından kərə yağ olmaz.

Ağlar aşiq Mədət gülləri solsa,
Üzü gülməz bağlar viranə qalsə.
Ağacların qurdı içindən olsa,
O bağdan ellərə bir də bağ olmaz.

Aşix Mədət Ramazan oğlu Ömərov Azərbaycanın ən səfali, hər tərəfi Qafqaz dağları ilə əhatə olan, elə bir gözəl güller diyarı adlanan Zaqtala rayonunun Varxiyan kəndində (hindiki Bəhmədli) kolxozçu ailəsində 1934-cü ildə dünyaya gəltidir. Ho, həmişə ana tərəfdən gözəl istedadlı sənətkarlara bənzəməyə can at-ıtdı. Aşix Mədətin babası ho dövrün kamil-bacarıxlı zur-naçı, həm də tikinti quraşdırma sənətkarı olutdu. Hona usta Şaban diyərdilər. Oğullarından biri babamın adını daşıyır. Şaban babamın bir oğlu, üç qızı olutdu. Oğlunun adı Araz olmuşdu. Ho dövrün qüdrətli aşixlarından biriydi. La-yış-kılı Molla Cümə ilə məclislər aparırdı. Honları mənə öz anam danışdı. Babamı, dayımı görəndə mənim beş yaşım olutdu. 1941-in İkinci Vətən müharibəsi başlanan kimi da-yım yola düşəndə öz sazını anama verif diyitdi:

– Bacım, bu uşağa baxanda anlamışam, honun gələcəyi işixlıdı. Həvi uşaxa atamın və mənim sənətim qismat ola-cax-dı. Buna irtsən keşmə də diyirlər. Sazımı uşax özü çalacax. Ho-nu öyrədən kimsə olmayacax.

Doğrudan da, zaman gəldi yetdi, yaşım tamam olanda anam sazı mağa verdi. Dayımın didixləri hamısı doğru oldu. Babam ilə dayımın sənətlərini özümə tabe etdim. Dayımın əlyazmasını və ya söz kitabımı ma qismət olmadı. Ancax mənə qalan hədiyyəsi honun bir sazı oldu. Dayım bir daha geri qayıtmadı. Mən I sinfə qədəm qoyduğum zaman sazı yaxşı çalsam da yazif-yaratmağa başdadım. Amma VII sinfə qədər oxu-duğum məktəbin müəllimləri və ya tələbələri, mənim gizli fitri istedadımdan xəvəri yox idi. Necə oldusa bu sırr açıldı. Ho gündən məni məktəbin dərnəyinə yazdlar. Hondan sora mən şənləx bayramlarında, istərsə döylət bayram-larında fəal iştirak etməyə başdadım. Ho vaxdan məni kənd-lər, obalar, el-lər tanıdı. Büyuxdan kiçiyə qədər daha mənə hər yerdə Aşix Mədət diyərək adımı çağırıydılar.

1952-də öz doğma kəndimdə orta təhsilimi bitirdikdən sora ali məktəflərə oxumağa getməyə şərəyitim olmadı. Tale elə gətirdi ki, məndə texnikaya həvəs oyandı. Ordudan qayıt-dixdən sora, öz xahişimlə Mingəçevir 1 №-li mexa-nizasiya mək-təbinə daxil oldum. Horanı əla qiymətlə bitirif, diplo-mumu alıf qayıtdım. Zakatala MTS-nin nəzdində trak-torcu iş-lədim. 1960-cı illərdə MTS-ları ixtisar olundu. Texni-kalar keşdi kolxoz və sovxozların nəzдинə. Mən ho gün-lərdən öz yerimizdə Kalinin adına kolxozun baş trak-torist vəzifəsində gecəmi gündüzümə qatıf fəal işdədim. Neçə dəfələrlə idarə heyəti məni mükafatlaşdırıf-lar. İsləmə-yimlə bərabər, tarla düşərgələrində, məhsul bay-ram-larında xalqım-la birləşdə şənləx məclisləri keçirmişəm. 30 il fasıləsiz işlə-dix-dən sora, gecələr yuxusuzluğa davam gə-tirə bilmiyif öz ərizəmlə texnikadan aralanmışam. Hon-dan sora tikinti-quraşdırma işlə-rində işləmişəm. Hal-hazır-da da işdiyirəm. Ho vaxtdan, Tale mənim yolda-şım, və sirdəşim olutdi. Honun qavağında naşükür deyiləm. Tale və Aşix Mədətin dəsatani, dostluğununa, sirdəşliginə, insanlar arasında sadə və yumşax, səbrli olma-ğına görə yaranmışdı. Bir gün taleylə deyişdim.

Tale:

Aşix, Taleyn dostusan,
Tale yazandan incimə.
Allahından qismət-qədər,
Yazif-pozandan incim.

Mədət:

Yaradana sən bağlısan,
Tale, səndən incimərəm.
Mən ki, qavağında qulam,
Tale, səndən incimərəm.

Tale:

Quş balalar yuvalarda,
İnan ağlar sobalarda.
Tərlan kimi havalarda,
Qalxıf süzəndən incimə.

Mədət:

Tale, sən qarğasan məni,
Qılıncla doğrasan məni,
Vətəndən oğrasan məni,
Tale, səndən incimərəm.

Tale:

Tale bilir tədbirini,
Bacar saxla səbirini.
Öz əlinlə qəvirini,
Özü qazandan incimə.

Mədət:

Mədətdir halalı yetən,
Ziyan çəkər mənə dəyən.
Kafirdi səndən inciyən,
Tale, səndən incimərəm.

Aşix Mədət taleyin hökmü ilə çox enişli-yoxuşlu yol-larla qabaxşamış, dəryadakı balıx kimi ho yolları gəzif, üzüf keçə bilmişdi. Taleyim elə gətirdi ki, 1974-cü ildə bir na-dan-la üz-üzə, əlbəyaxa oluf savaşmağa məcbur oldum. Nə-ha-yət, mən yox, günahkar özü şikayətçi olmağına görə hər ikimizi məhkəmə çağırıldı. Mən bu qara ləkədən təmiz-lənmax üçün barışix ərizəsini orqana təqdim etdim, ərizəm qəbul olundu. Həmin ərizədən birini də günahkardan tələb etdilər. Ho didi:

Ölümə hazırlam, bağışlamağa yox.

Belə olan halda ikimizi də kepeze diyilən kameraya sal-dılar. Barışığ baş tutmadı. 3 aydan sonra işimizə baxıldı. İl yarım məcburi əmək kəsdilər. Ho döyüş pərəstişkarına isə 3 il məcburi əmək verdilər.

Mənim iş yerim mexanizasiya məktəbində təhsil aldı-ğım Mingəçevir şəhəri oldu. Horda da sazım-sözüm mənim-lə oldu. Az-qresin fəal dərnəy klubunun üzvü oldum. İl yarımın daxilində şəhər əhlinin hörmətini qazandım. Beşinci dərəcəli plotnik vəzifəsində işlədim. Kürdən ho yana salınan yeni şə-hə-rin bütün binalarında mənim böyük əl işlərim və ya zəhmətim var. Horda olarkən Mingəçevirdə yaşayan Tovuzlu şair Böyükəga ilə tanış oldum. Ho mənim səsim-sədamı eşi-dif özü axtarış məni tapdı, birbaşa öyüñə apardı. Yoldaşı Sona xalaya və qızına didi:

– Mən bu gənci şəhər-şəhər gəzif zor güc ilə tapmı-şam. Hindi də əziz qonağımdı.

Süfrə açılmadan əvvəl qızına didi:

– Qızım, Zöhrə, şair qızısan, gətirdiğim gənc də şairdi. İsmi Mədətdir. Qresdə işdəyir. Məcburi əməklidir. Qalx ayağa sazinla-sözünlə bu gənc şairə qiyimindən nə çıxır, nə dimax istəyirsən?

Zöhrə sazi sinəsinə alif mənə bu qoşmanı didi.

Ey dili zarıncı, kəlamı inci,
Yolunda baş qoyuf ölərəm, qardaş.
Nə qədər möhnətin, qəmin var isə,
Doğma bacı kimi bölərəm, qardaş.

Mən dili Natəvan, yanmışam yaman,
Həqiqət əhliyəm sənin tək, inan.
Sənsiz bircə günüm olsa Varxiyan,
Xəzan dəymış kimi solaram, qardaş.

Dağların başına daim nur yağa,
Övlad üçün ata bənzəyir dağa.
Sənin də arzun var sadiq qalmağa,
Övladı Zöhrəyəm, qalaram, qardaş.

3 qatar sözü tamamlayıf Zöhrə sazını xahişlə mənə ver-di. Və məndən cavaf gözlədi. Xətrinə dəymədən, könlünü almax üçün 75 yaşlı şairin qavağında (gərəyli) sözə belə baş-dadım.

Zöhrə

Bacım yoxdu, baısızam,
Baci-qardaş olax, Zöhrə.
Taleyimdən razı qaldım,
Haqqqa nəzər salax, Zöhrə.

Çox görmüşəm şeyir qoşan,
Hamı olmur dağlar aşan.
Öz-özündən coşuf-daşan,
Səni bildim bulax, Zöhrə.

Hər aşiqin öz avazı,
Çağırır bülbülü yazı.
Sinəmizə alıb sazı,
Diyif-gülüf, çalax, Zöhrə.

Aləmə bəllidir adıım,
Yanar, sönməz mənim odum.
Böyük-ağadır ustadım,
Dərsi ondan alax, Zöhrə.

Mədət diyən olasıdı,
Ellərin mərd balasıdı.
Atan köhər qalasıdı,
Hona sadix qalax, Zöhrə.

Bəli, çox insanlarla sirdaş, yoldaş olmayımin əsas sə-vəbi ömür yolumda talenin mənə bəxş etdiyi qismət və hədiy-yəsidi. Tale ilə mənim aramda olan qırılmaz əhdi-ilqar bizi bir-birimizlə dost və qardaş etdi. Çünkü mənim taleyə böyük ehtiqadım olutdu. Tale də məni saysız-hesafsız çətin bəlalar-dan xilas etmişdi. Tale yazan payımı, yaxşı-pisi-ni şükr edif qəbul eləmişəm. Hona baş əymışəm. Beləlixla tale mənimlə dost olutdu. Tale ilə Aşix Mədətin dəstanını yarat-mağı mənə

həvalə etdi. Ho gündən mən bu dəstanın aşiqi oldum. Məhz Mingəçevir şəhərinə olan məhəbbətimin sayə-sində “Mingəçevir” müxəmməsi özümdə yarandı.

Mingəçevir

Alqış səni quranlara,
Gəldin başa, Mingəçevir.
Zərbi güclü texnikanı
Saldın işə, Mingəçevir.
Açdin Kürün sırlarını
Hər yoldaşa, Mingəçevir.
Səni sevən körpə aşiq,
Gələr coşa, Mingəçevir.
Elektrikləşmədə sən,
Gəldin xoşa, Mingəçevir.

Gör nə qədər əzizsən ki,
Ellər sənə könül veriy.
Yorulmayan əllər bu gün,
Yeni-yeni şəhər quruy.
Neçə-neçə şəhərlərin
Nəbzı nəbzinlə bir vuruy.
Heş kimi vardır ürəyin.
İnsan işini o görүү,
Əsrimizin yadigarı
Var ol, yaşa, Mingəçevir.

Təbi coşgun Aşix Mədət,
Təzə dəstan yazif sənə.
Çıraqısan az-qresin
Nursan bu əziz vətənə.
Xoş diləhlər arzularam
Hər il sənə dönə-dönə
Nəsillərin əli ilə
Bürünmüsən yaşıł dona.
Aləm dolanır hüsnünü
Başdan-başa, Mingəçevir.

Taleyin mənə böyük xidmətləri olutdu. Ömür yol-ları-nın axtarışlarında tale mənə misli bərabəri olmayan kö-max-liğını elittdi. 2000-ci ildə kəndimin qüdrətli sənətkarı olan varxiyanlı Aşiq Məhəmmədin yubileyində iştirak et-məyi də mənə Tale nəsif editdi. Kəpənəkçi Şabanov Qurban müəllimin və Goyəm kəndinin alimi Haşim müəllimin ho işdə böyük xidmətləri olutdu.

Tapıldı

Qavrın nurla dolsun, Aşix Məhəmməd,
Bu diyarı axtaranlar tapıldı.
Gözəl sənətkardan ellərə qalan,
Yadigarı axtaranlar tapıldı.

Səndən qidalanan oba-elimmiş,
Qədrin-qiyətin indi bilinmiş.
Yaddaşlardan, ürəklərdən silinmiş,
Nəğməkarı axtaranlar tapıldı.

Mədətdir zarıyif yaşını tökən,
Qəmli gecələrdi bağını sökən.
Kasıvin-kusuvun öyüünü tikən,
Sənətkarı axtaranlar tapıldı.

Daha sora, iyunun 3-də Bakı İsləm cəmiyyətinin filialı və Aşix Məhəmmədin yubileyi, Zaqatala şəhərində, birgə keçirildi. Hoların mənə göndərdiği dəvətnaməyə əsa-sən, mən də horda iştirak etdim. Uzun illər bir-birimizin həs-rətini çək-diymiz soy kökümüz olan türk qardaşlarımıza görüş-dux, bir-birimizi öpüf qucaqladıx. Kövrəldik. Mən sevin-cimdən yaş axıdıl özümü zorla ələ ala bildim. Əziz və gözəl olan bu xatirələr, qəlbimdə həmişə yaşayacaqdı. Türk qardaşlarına sazınnan-sözünnən ərzü-halımı belə didim:

Gördüm

Bu nə xoşbəxt, gözəl gündü həzirət,
Soy-kökümüz türk qardaşları gördüm.
Sevincimin yoxdu həddi-hüdudu,
Soy-kökümüz türk qardaşları gördüm.

Türk, Azərbaycan birgə dil aşdı,
Yurdumuzun bağça-bağı gül aşdı.
İki qardaş bir-birinə yol aşdı,
Soy-kökümüz türk qardaşları gördüm.

Anadan olandan nəğməkaram mən,
Xalq üçün yetişən sənətkaram mən.
Heydərə, Dəmrələ minnətdaram mən,
Soy-kökümüz türk qardaşları gördüm.

Ayıldım fəsilin xoş səhərində,
Öz yeri var ləlü-gövhərimin də.
Azərbaycanımın hər şəhərində,
Soy-kökümüz türk qardaşları gördüm.

Xalq üçün çalışır Qurban, Haşim da,

Xəzinə var torpağımda-daşımda.
Mədətəm, çox şadam mən bu yaşımnda,
Soy-kökümüz türk qardaşları gördüm.

Əziz oxularım, “Gördüm” rədifli qoşmamda öz ar-zu-larımı çatdım, diyə bilərəm. Tale ki, nə qədər mənimlə dostdu-qardaşdı. Bu dəstan ikimizin sinəsindən zümrü-məylə axan, Böyük Kafkazın sıra dağlarının çaylarıdır. Bu çayların hər daması Aşix Mədətin inci xəzinəsidir. Xəzi-nəm və inci-lərim də əbədi xalqım üçündü. Atalar diyif, elsiz-obasız sə-nət--kar yaşamaz və sənətkarsız el sənətkarla el bir-birinə bağ-lıdır. Sənətkarı el yetişdiriy, honu el ucaldır. Budur ho haqda sözüm.

Eldir

Könül, uyma sara, ayrılma eldən,
Sənətkarın ana-atası eldir.
Yıxılsan büdriyif qocalığında,
Qaldırif qolundan tutası eldir.

Düşsən xəstə halda çənə-borana,
Bil təbibsiz çara olmaz yarana.
Axıf göz yaşların dönsə ümmvana,
Yaşına yaşını qatası eldir.

Mədət, nəzər salsañ, ərşə-əsmana,
Səyyah tək ayağın çatar hər yana.
Dağda oluf, haray etsən arana,
Səsinə səs verif çatası eldir.

Sənətkar bu qoşma ilə elləri-obaları bir-birinə bağlı ol-ma-ğa, vaxtında yuxudan oyanmağa çağırıy. Aşix Mədət tək-cə cahanın ellərin yox, təbiətin də aşiqidir. Təbiətin istər yaşıl ağacları, istərsə, təbiətə gözəllik verən heyvanlar aləmi həmişə Aşix Mədətin diqqət mərkəzindədi.

Aşix Mədətin qəlbində, çarası olmayan saysız-hesabsız özünü də, dərdləri vardır. 1989-1990-cı illər Ana vətənin iyir-mi faiz torpaxlarını itirməklə bərabər, torpağı-xalqı uğ-run-da duşmanla üz-üzə vuruşmalarda oğullar və torpax itir-mişdi. Ho günlərin ağrı-acısı yaddaşlara ürəhlərə talenin hökmü ilə öz əlimlə, qələmimlə yazılıf.

Geyinifdi

Cövrü-cəfa aşıgyıam,
Sözüm qara geyinifdi.
Qan ağlamaxdan ürəyim,
Üzüm qara giyinifdi.

Sahib-qüdrətdən yaranan,
Beçələnif tez öyrənən.
Anasından ağ törənən

Quzum qara giyinifdi.

Qolları bağlı dustağam,
Irəngi solan yarpağam.
Ölməmişəm hələ sağam,
Qızım qara giyinifdi.
Tökülüf güllərim solan,
Açılmadı dala qalan.
Dəndlərimə şərik olan
Sazım qara geyinibdi.

Tale kədər-qəm gətirif,
Mədədi zara yetirif,
Tər qərənfillər itirif,
Yazım qara geyinibdi.

Qəlbimdəki iztirabları görüf-bilən Tale mənə təsəlli verif didi, inşallah, gələcəx yaxşı olacax, hər işin vaxtı-vədəsi var. Səbirli ol. Kimin ki səbri var, ədalət və həqiqət onun-ladır. Yaranmışlar bilsinlər ki, Tale Allahın elçisidi. Allahın əmri ilə işini aparıy. Allahın və Talenin nəzəri-gözü, gecəsi-gündüzü hər an bütün yaranmışların üstündədir. Mən hər şeyə inam-ehtiqat etdığım kimi, bütün yaranmışlar da Allaha-taleyə, hər şeyə ehtiqat eyləsinlər, inansınlar. Xalqı-mızın qəlbi-sözü bir oluf yumrux kimi birləşsə, Allah da holara Kərimdi. Bu qısa dəstan içərisində Tale ilə mənim dost-lüğümun arasında olan etibarlı söhbət bununla başa çatıy.

55. YER-YURD ADLARI HAQQINDA

Qımir elə bir qədim kənddi ki, obaları çoxdu, nəsil-ləri çoxdu. Obalardan birisi də Dulusmandı. Dulusman sözü də adından göründüyü kimi, dulusçuluxnan bağlıdı. Bu oba kəndin yuxarı hissəsində yerləşiy. Vaxtilə ticarət yolunun üstündə olufdu. Horda doğulan adamlar dulusçu-lux-nan, ta-xıl-çılıxnan, heyvandarlıxnan məş-ğul oluflar. Hora kənardan neft gətiriflər satmağa, burdan findixdi, qozdu, xırda heyvan-ların dəriləridi, hoları alif aparırdılar. Ərəblər bura neft gətirif. Rəvayətlərin birində də Dulus-manın adı çəkiliy. Di-yi-lənlərə görə, ərəblərin biri bura neft gətirəndə, yaz vaxtına düşüf, tut ağacına çıxanda honu vuruf salıflar. Hə-min ərəb də Dulusmana qarğış eliyifdi: “Çaylardan Kürmük, kənd-lərdən Güllük, obalardan Dulus-man viranə qalsın. Elə bil ki, Güllük kəndinə gedirsən bü-tün məhlələrdə qavır-sandıxlар, qavırlar var. Kürmük çayına da il ərzində 1-2 saat su gəl-miyi.

Havırdə həm suynan, həm də küləknən işdiyən də-yirman da oluf. Həmin ərazi hindı viranə qalıf, heş kim ya-şamayı, xaravalıxları görünüy. Ərəbin qarğışı tuş gəlifhora, qarğışdan sora o obada heş kim qalmayıf. Ho obadan bir nəfər Xanım adında arvad qutarif. Bu gün də ho nəsildən olan adamlar var, yaşıyırlar. Nəslin adı Atayevlər nəslidi. Kənddə Həsənkoxalar, Daveylər, Ziyəddinlər nəslidir.

Qımrıda vaxtıyla içməli su kimi kəhrizdərdən istifadə olunuf. Hindı ho kəhrizdərdən Mazanlar obasında durur. Ho vaxtı kənddə oba-oba yaşıyıflar, Sovetlər dönəmində, 100 il əvvəl başdıyıflar kəndi yiğcam şəkilə gətirmağa. Hindı əhali kompakt şəkildə bir yerdə yaşıyır. Dulusman oba, Abid qo-ruğunda oba oluf. Mazannar oluf, Saliyalar olub, tayfa-tayfa yaşıyıblar.

Belə götürəndə yeddi dərin kəhriz oluf, yeddi böyük nəsil oluf Qımrıda. Qımir sözü “qəməriyyə” sözünnəndi. “Qəməriyyə” el arasında ayın 7-ci günü görünən formasına deyilir. Yeddilik mənasına da gedib çıxır. Bəzi mənbələrdə deyilir ki, Kimmerlərdən gəliy. 7 ziyarətgah var: Hacı Mikeyil Əfəndi, Hacı Yəhya Əfəndi, Hacı Murad Əfəndi, Qudbi baba, Nuru baba, Hacı Haşim Əfəndi baba, Hacı İbrahim Əfəndi baba, Qımrıda sıñıxçı Oruc kişi yaşıyıfdı. Honun yanına bir gəin gətiriflər bəylər, xan-nar dövründə. Omadan sümüyü çıxıf, diyif ki, əl dəymax olmaz. Diyif ki, üç gün-nən sora gələrsiz. Gələnnən sora atın belinə mindirif gəlinin ayaxlarını altdan bağ-latdırif. Ata da quru ot verifdi. At quru ot yiyəndə suyu çox içiy. Buraxıf suya at su içdixca qarnı şışif ayax dartılıf. Yəni ho vaxı özünün tapdığı üsulnan omadan çıxan sümüyü salıf.

56.

Ho kəndə incəvara*, yaxşı imkanlı adamlar olufdu. Holardan biridə yüzbaşı Məhəmməd olufdu. Çox yaxşı, xeyirxah kişi idi. Məhləsində sürüynən atı, mali-qarası, öyün-də nə qədər xalçaları variydi. Gecəynən gəlif honu aparıylar sürgün eləmağa. Məhləsində nə varsa hamisini döylətə keçi-riylər. Mən balaca uşax idim honda.

57. BÖLGƏDƏKİ SPESİFİK ADLAR HAQQINDA

Şəxs adları

Hacı Mikayıl Əfəndi baba— Zaqatalanın Qımir kənd-ində XVIII əsrin sonu, XIX əsrin ortalarında yaşamış ağır övli-ya olmuşdur. Onun adına kənddə ziyarət var.

Hacı Murad Əfəndi baba — Qımir kəndində XVIII əsrədə yaşamış ağır övliya olmuşdur. Kənddə onun adına ziya-rət var.

Saripir baba — Ağır övliyalardan olmuşdur. Bazar kən--dində adına ziyarət var. Yaşadığı tarix tam bəlli deyildir.

Hacı Yahya Əfəndi baba — Qımir kəndində XX əsrədə yaşamış ağır övliya olmuşdur. Onun adına ziyarət var.

Yemək adları

Sülhüllü – quru ətlə hazırlanan xəmir xörəyi

Citdər – xəmir xörəyi

Cad – qarğıdalı unundan hazırlanan xəmir xörəyi

Cincar girsi – gicitkanla hazırlanan xəmir xörəyi

Şor girsi – şorla hazırlanan xəmir xörəyi

Şor xətəvi – şorla hazırlanmış xəmir xörəyi

Tosal çörəyi – şirin xəmirlə hazırlanan çörək

Maxara – sacda hazırlanan bişmə

Balba (əməköməci) şorbası – yabanı bitki ilə hazırlanan yemək növü

Toyux şorvası – yemək növü

Xalyarlı aş – yabanı sarımsaqla hazırllanmış yemək növü

Qabaqlı aş – balqabaqla hazırlanan plov növü

Xırdalobyalı aş – xırda lobya və üyüdülmüş qozla hazırlanan plov növü

Buğa qoyan xəngal – xəmir xörəyi

Yarpax xəngali – xəmir xörəyi

Şorbali xəngal – xəmir xörəyi

Ağartılı xəngal – xəmir xörəyi

Quru ətin şorbası – qaxac ət ilə hazırlanan yemək növü

Ləpə dolması – üyündülmüş qoz ləpəsi ilə hazırlanan yemək növü
Tər halvası – qovrulmuş unla hazırlanır
Düyü halvası – üyündülmüş düyü və şerbətlə hazırlanır
Qoz halvası – qoz və bəhməzlə hazırlanır
Şirinçörək – kətə
Oyma – təzə təndirdə bişən şirin çörək
Qiyyac – şirinyyat növü

Nəsil və tayfa (Qımrı kəndi	Sofollar Salyalar Dəlləklər Ziyadınlar Koxalar Hapıslar Rələvələr	adları üzrə)
--	--	-------------------------

DİALEKToloji SÖZLÜK

Addamac – doqqaz
Arxara – bölünmüş tütün sahəsi
Ağıl – mal-qara saxlanan yer
Ağaməd – nişan taxtı
Alafa, gülvəngi – kələğay
Adna – cümə günü
Balı – gilas
Balatı – xəmiri acıtmaq üçün maya
Bet – qüvvətləndirici ədat
Beşiyə salma – uşağın qırxı çıxanda qurulan məclis

Bəhməz – doşab
Bəy – gözə görünməz qüvvə
Bəlbi – otun preslənmiş forması
Bici – yengə
Boy bişdi – paltar biçdi
Bəz-dəri altındakı şış
Cadar – xiyarın yetişmiş və saralmış forması
Calğa – calaq olunmuş tut ağacı
Cincar – gicitkan
Çalğı – ot biçmək üçün alət
Çalatı – qatıq mayası (qatıq çalmaq üçün istifadə olunur)
Çatax – findığın yaşıł qabıqlı forması
Çaylax tabun – Qımrıda məhəllə adı
Çətmə – tələ
Çətənə – çətin sınan qoz
Çivin – milçək
Dapdapa – Siçovul
Duzdax – şoraba
Eşik – çöl
Fırıx – ağacın budağından hazırlanmış uzun çubuğa deyilir
Gedək – camışın balas
Gər – barama qurdı üçün istifadə olunan ağac
Havra, habura – bura
Haydı – indi
Havı cürə – bu cür
Həş – zibil
Həvlə – belə
Xara – parça növü
Xas – həftənin çərşənbə axşamı günü
İncəvara – yaxşı ki
Kərki – toxə
Kökür – kəfkir
Könbəqəlet-pryanik
Qaxac – qurudulmuş ət
Qarzax – findığı, qozu təmizliyərkən çıxan qabıq
Qəlet – konfet
Qırxmıx – odunu yaranda çıxan qırıntılar, talaşalar
Qulfi çıxarmaq – mövlud mərasimi (dini ayin)
Ləngəri – ləyən
Ləyən – tas
Mağara – sap
Mağa – mənə
Mamaley – uşaqq üçün düzəldilmiş yataq yeri

Mülkənə – qoruq yeri
Məzər – önlük
Midaxil – ay
Ovara – camış balası
Parçalaşan – tütün yeri
Sağa – sənə
Suxta – molla
Şəhrə – yol
Şingəm qoparmax – toydan üç gün qabaq ev yiyeşinin təşkil etdiyi qonaqlıq
Tay – qurudulmuş tütünün xüsusi formada bağlanması
Tom – tütünün iplərə düzülüb, qurudulub topa halında bağlanması
Uçuncax – yelləncək
Ulu axşamı – ərəfə axşamı
Ura – findiq bağlarında iş başa çatandan sonra ellikcə camaahatın ağacların altına tökülmüş məhsulu yığmaları
Ütməc – uşağı yatızdırmaq üçün ağacın budağında kəndirlə asılıb, düzəldilmiş yataq yeri
Üzduvağı – gəlinin üzəçixdi günü
Vic – tütünü düzmək üçün istifadə olunan sap
Yana getmək – evdən çıxıb bir yerə getmək
Yançı – bəy və gəlinin yanında olan, onları oğur-luqdan qoruyan adamlar

MƏTNLƏRİN SÖYLƏYİCİLƏRİ

İnanclar

Daşdəmirova Umuküs İbrahim qızı, Qımır kəndi
Mikayılova Minaxanım İlyas qızı, Qımır kəndi
Yusifova Samirə Qurban qızı, Qımır kəndi
Məmmədova Hürrü Qurbanəli qızı, Çobankol kəndi
Məmmədova Ulxiyyə Seyidəhməd qızı, Çobankol kəndi

Alqışlar

Mahmudova Xatun Ramazan qızı, Mamurux kəndi
Mahmudova Xatun Ramazan qızı, Mamurux kəndi
Ramazanova Pəri Şaban qızı, Mamurux kəndi
İbrahimova Rəna Mamed qızı, Qımır kəndi

Qarğışlar

Süleymanova Zərifə Camal qızı, Şki rayonu, Baş Göyünük kəndi, (gənc yaşılarından ailəliklə
Qımır kəndinə köçüf gəlmişlər)

Nəbiyev Məmmədrəsul Şaban oğlu, Qımır kəndi
Ramazanova Həvva Abdulla qızı, Qımır kəndi
Mustafayeva Zöhrə Xalid qızı, Çobankol kəndi
Məmmədov Qurbanəli Məhəmməd oğlu Çobankol kəndi

Mövsüm və mərasim nəğmələri

Murtuzəliyev Rəşid Hacıömər oğlu, Qımır kəndi
Məmmədova Oruc Mustafa oğlu, Qımır kəndi
Şabanov Baley (Məhəmməd) Rəşid oğlu, Qımır kəndi
Həşimova Adilə İsaq qızı, Qımır kəndi

Qurban bayramı

İsmayılova Tamilə İsmayıł qızı, Qımır kəndi,
Məmmədova Səmayə Həzrətsoltan qızı, Qımır kəndi
Səmədov İbrahim Həzrətsoltan oğlu, Qımır kəndi
Səmədova Nurənə Əhməd qızı, Muxax kəndi,
Musayeva Nigar Abdulla qızı, Muxax kəndi.

Mövlud mərasimi

Muradov Camaləddin Rəsul oğlu, Qımır kəndi

Novruz bayramı

Əsgərov İsa İbrahim oğlu, Qımır kəndi
Həşimov Ramazan İsmayıł oğlu, Qımır kəndi

Əminova Məryəm İsa qızı, Muxax kəndi

Toy adət-ənənələri

Həşimova Pəri Abdurahman qızı, Qımır kəndi
Murtuzəliyeva Bağdagül Məhəmməd qızı, Qımır kəndi
Qurbanova Səlminaz Məhəmməd qızı, Qımır kəndi
İsmayılova Tamilə İsmayıł qızı, Qımır kəndi
Fadimət Camaləddin qızı Muradova, Qımır kəndi
Ramazanova Həvvə, Abdulla qızı, Qımır kəndi
Ramazanova Alagöz Xəlil qızı, Əliabad kəndi

Nişantaxtı

Gözəlova Məryəm İsa qızı, Qımır kəndi
İbrahimova Aytən Sabir qızı, Muğanlı kəndi
Əsgərova Səmənnaz Qara qızı (Baş Goyönük), Zaqatalanın Qımır kəndi
Muradova Raziyyət Rüstəm qızı, Qımır kəndi,
Mazanova Sona Süleyman qızı, Qımır kəndi

Parça bişdi

Hacıyeva Maral Qarakişi qızı, Bazar kəndi,
Məmmədov Həzrətsoltan Hacı oğlu, Çoban-kol kəndi,
Məmmədova Qaragöz Qurban qızı, Çobankol kəndi
İbrahimova Rəna Mamed qızı, Qımır kəndi
Rəcəbova Kifayət İslam qızı, Muxax kəndi
Murtuzəliyeva Bağdagül Məhəmməd qızı, Qımır kəndi
Qurbanova Səlminaz Məhəmməd qızı, Qımır kəndi
Hacıyaya Yetər Məmmədrəsul qızı, Qımır kəndi

Xınayaxdı

Həşimova Pəri Abdurahman qızı, Qımır kəndi
Murtuzəliyeva Bağdagül Məhəmməd qızı, Qımır kəndi
Məmmədova Səmayə Həzrətsoltan qızı, Qımır kəndi
Muradova Raziyyət Rüstəm qızı, Qımır kəndi

Gəlingətirmə

Səmədov Qurban Həzrətsoltan oğlu, Qımır kəndi
İbrahimova Rəna Mamed qızı, Qımır kəndi
Xəlilov Xəlil İbrahim oğlu, Qımır kəndi
Əsgərova Səmənnaz Qara qızı (Baş Goyönük), Zaqatalanın Qımır kəndi,
Məmmədova Şahsənəm Çoban qızı, Suvagil kəndi.

Turacov Musa Qazımməd oğlu, Suvagil kəndi
Turacov Turac Musa oğlu, Suvagil kəndi
Turacova Sənubər Hacı qızı, Suvagil kəndi
Məmmədova Məhbubə Zakir qızı, Qalalı kəndi,
Məhərəmməmov Mustafa Məhəmməd oğlu, Muğanlı kəndi
Ərəbova Nərgiz Zahid qızı, Car kəndi
Murtuzəliyeva Aşurey Tallay qızı, Gözbarax kəndi
İsayeva Pəri Abdulla qızı, Gözbarax kəndi
İsmayılova Pəri Yusif qızı, Gözbarax kəndi
Ramazanov Şakir Hallacoğlu, Əliabadkəndi
Səmədova Fadimət Şakirqızı, Əliabadkəndi
İbrahimov Sübhan Sabir oğlu, Muğanlıkəndi
Mahmudova Bayramxatın Danyalqızı, Ço-ban-kolkəndi

**Bəy boyuna parça salma,
bəy durquzma mərasimi**

Mikayılova Minaxanım İlyas qızı, Qımir kəndi
Məmmədova Səmayə Həzrətsoltan qızı, Qımir kəndi
Seyidova Əminət Qurban qızı, Yuxarı Çardaxlar kəndi
Həsənov Məhəmməd Həsən oğlu, Yuxarı Çar-daxlar kəndi
Mustafayeva Məryəmana İsa qızı, Yuxarı Çardaxlar kəndi
Məmmədova Xanım Şaban qızı, Yuxarı Çardaxlar kəndi
Ramazanova Həcər Seyidəhməd qızı, Yuxarı Çardax-lar kəndi
Qurbanov Qurban Molla Muhuma, Yuxarı Çardaxlar kəndi
Əliyev Ruqiyyət Məhəmməd qızı, Gözbarax kəndi,
Qurbanova Leysanat Qurban qızı, Yuxarı Çardaxlar kəndi,
Ərəbova Nərgiz Zahid qızı, Car kəndi
Turacov Turac Musa oğlu, Suvagil kəndi
Məmmədov Seyid Bilal oğlu Suvagil kəndi
Əfəndiyeva Fatma Şaban qızı, Mamurux kəndi

Beşiyə salma mərasimi

Hacıyava Yetər Məmmədrəsul qızı Zaqatala rayon Qımir kəndi

Yas mərasimi

Səmədov Qurban Həzrətsoltan oğlu, Qımir kəndi
Məmmədov Qurbanəli Məhəmməd oğlu, Çobankol kəndi
Abdullayeva Pridas Məhəmməd qızı, Muxax kəndi
Camalov Oqtay Nəsrulla oğlu, Suvagil kəndi, (bayatılar)
Həsənova Suğra Rəhim qızı, Göyçə mahalının Şışqaya kəndi, (1969-cu ildən ailəlikcə
Zaqatalada yaşa-yır)(*ağı deyib*)
Həsənov Həsən Rəhim oğlu, Göyçə mahalının Şışqaya kəndi, (*ağı deyib*)

Hacıyeva Maral Qarakişı qızı, Bazar kəndi, (*ağrı deyib*)
Mikayılova Minaxanım İlyas qızı, Qımir kəndi (*ağrı deyib*)
Həşimova Pəri Abdurahman qızı, Qımir kəndi (*ağrı deyib*)

Bayatılar və xoryatlar

Daşdəmirova Umuküs İbrahim qızı, Qımir kəndi
Ramazanova Həvvə Abdulla qızı, Qımir kəndi
Məmmədova Səmayə Həzrətsoltan qızı, Qımir kəndi
Muradova Raziyyət Rüstəm qızı, Qımir kəndi
Mazanova Sona Süleyman qızı, Qımir kəndi
Mikayılova Minaxanım İlyas qızı, Qımir kəndi
Hacıyeva Maral Qarakişı qızı, Bazar kəndi
Həşimova Pəri Abdurahman qızı, Qımir kəndi
İsayeva Pəri Abdulla qızı, Gözbarax kəndi
İsmayılova Pəri Yusif qızı, Gözbarax kəndi
Mahmudova Bayramxatın Danyal qızı, Ço-ban-kol kəndi
Qaragöz Qurban qızı Məmmədova, Çobankol kəndi,
Seyidova Əminət Qurban qızı, Yuxarı Çardaxlar kəndi
Həsənova Suğra Rəhim qızı, Goyçə mahalının Şışqaya kəndi, (1969-cu ildən ailəlikcə Zaqtalada yaşa-yır)
Mahmudova Xatun Ramazan qızı, Mamurux kəndi
Ramazanova Pəri Şaban qızı, Mamurux kəndi
İsmayılova Gülnarə Balı qızı, Qımir kəndi

Mahnılar

Mahmudova Bayramxatın Danyal qızı, Ço-ban-kol kəndi
Məmmədova Səmayə Həzrətsoltan qızı, Qımir kəndi

Tənburda ifa olunan haylalar

Məmmədov Şaban Cuma oğlu, Muxax kəndi
Abdullayev Şaban Məhərrəm oğlu, Muxax kəndi
Turacov Musa Qazımməd oğlu, Suvagil kəndi
Turacov Turac Musa oğlu, Suvagil kəndi

Uşaq folkloru **Nazlamalar**

Həşimova Adilə İsaq qızı, Qımir kəndi
Məmmədova Hürü Qurbanəli qızı, Çobankol kəndi
Rəcəbova Kifayət İsləm qızı, Muxax kəndi
Gözəlova Məryəm İsa qızı, Qımir kəndi

Uşaq oyunları

Muradov Camaləddin Rəsul oğlu, Qımir kəndi (“*Ana minmə*”, “*Top qalax*”, “*Quyuya salma*” oyunları)

Hacıyeva Yetər Məmmədrəsul qızı, Qımir kəndi (“*Yorğan-döşək*” oyunu)

Muradova Raziyyət Rüstəm qızı, Qımir kəndi (“*Davanbasma*” oyunu)

Səmədova Nuranə Əhməd qızı, Muxax kəndi (“*Yaylıq salma*” oyunu)

Tapmacalar

Məmmədov Həzrətsoltan Hacı oğlu, Qımir kəndi

Xəlilov İmran İsmayıł oğlu, Qımir kəndi

Həsənova Nazilə Qurban qızı, Yuxarı Çardaxlar kəndi

Əfsanə və rəvayətlər

Xəlilov İmran İsmayıł oğlu, Qımir kəndi (*Gözəgörünməz adam*)

Şabanov Qurban Murtuzəli oğlu, Kəpənəkçi kəndi (*Sonraki peşmançılıq fayda verməz*)

Səmədova Züleyxa Xəlil qızı, Qımir kəndi (*Üş gəlin. Bir qocanın ahi*)

Mifoloji rəvayətlər

Xəlilov Xəlil İbrahim oğlu, Qımir kəndi (*Xortlayan gəlin. Gülgəz və zalim molla*)

Daşdəmirova Umuküs İbrahim qızı, Qımir kəndi

Şəxsiyyətlər haqqında rəvayətlər

Tarixi şəxsiyyətlər haqqında rəvayətlər

Xəlilov Xəlil İbrahim oğlu, Qımir kəndi (*İsgəndər haqqında, Şeyx Şamil haqqında*)

Qurbanov Qurban Molla Muhuma oğlu, Yuxarı Çardaxlar kəndi

Dini rəvayətlər

Sehrli hasa rəvayəti. Hacı Mikayıł Əfəndi baba haqqında. Nəfsin bələsi.

Mahmudov Yusif Həzrətəli oğlu, Qımir kəndi

Həşimov Ramazan İsmayıł oğlu, Qımir kəndi

Məmmədov Qəhrəman Oruc oğlu, Qımir kəndi

Mikayılova Minaxanım İlyas qızı, Qımir kəndi (*Şalburuz Babanın sehri*)

Muradova Raziyyət Rüstəm qızı, Qımir kəndi (*Oğrunun tövbə etməsi. Hacı Murad Əfəndi babanın Xoruz əhvalatı*)

Məmmədov Qəhrəman Oruc oğlu, Qımir kəndi

Daşdə-mi-rova Umuküs İbrahim qızı, Qımir kəndi (*İbrahim babanın ovsunu. Möcüzəli əllər*)

Səmədov İbrahim Həzrətsoltan oğlu, Qımir kəndi

Hacı-yeva Maral Qarakişi qızı, Bazar kəndi (*Hacı Mürşüd babanın sehri. Sarı Pir baba*)

Hacıyeva Yetər Məmmədrəsul qızı Qımir kəndi

İbrahimov İsmət Abbasəli oğlu, Qımir kəndi (*Hacı Yusif Baba haqqında, Xalid baba haqqında rəvayətlər*)

İbrahimova Rəna Mamed qızı, Qımir kəndi

Aşıqlar haqqında rəvayətlər

Ömərov Mədət Ramazan oğlu, Bəhmədli kəndi (*Aşıq Məhəmməd haqqında rəvayətlər*)
Ramazanov Səaddədin Əziz oğlu, Bəhmədli kəndi

Toponomik rəvayətlər

Qurbanova Leysanat Qurban qızı, Yuxarı Çardaxlar kəndi (*Pəri qalası haqqında-1, Pəri qalası-2*)

Həsənov Məhəmməd Həsən oğlu, Yuxarı Çar-daxlar kəndi
Murtuzəliyev Rəşid Hacıömər oğlu, Qımır kəndi (*Səlminaz bulağı*)

İbrətamız rəvayətlər

Həşimov Ramazan İsmayıł oğlu, Qımır kəndi (*Əməllərin bağışlanması. Qismətindən qaçan adam. Haqq verdi, divan yoxdu. Mətləbsiz söz. Yalançının haqq yoluna gəlməsi. Ağacın şahidlüyü*)

Məmmədova Səmayə Həzrətsoltan qızı, Qımır kəndi
Məmmədov Qəhrəman Oruc oğlu, Qımır kəndi
Xəlilov İmran İsmayıł oğlu, Qımır kəndi
Səmədov Qurban Həzrətsoltan oğlu, Qımır kəndi
Yusifova Samirə Qurban qızı, Qımır kəndi
Səmədov Elnur İbrahim oğlu, Qımır kəndi,
Balayev Camal Uluxan oğlu, Əliabad kəndi

Nağıllar

Həsənov Valeh Rəhim oğlu, Göyçə mahalının Şış-qaya kəndi (1969-cu ildən ailəlikcə Zaqatalada yaşayır) (*Ağ balığın nağılı. Əhməd pəhlivanın nağılı. Gündən qorxan Əhmədin nağılı. Balıxçı oğlunun nağılı. Xərpuş kişinin nağılı. Tacir oğlu Əhməd. Hatəmin nağılı. Şahi-Cəmşidin nağılı. Qaytaranın nağılı*)

Turakov Musa Qazımməd oğlu, Suvagil kəndi (*Keçəl və padşah*)
Xəlilov İmran İsmayıł oğlu, Qımır kəndi (*Bəxt oyananda*)
Mahmudov Yusif Həzrətəli oğlu, Qımır kəndi (*Bir bacı, bir qardaşın nağılı. Şah Abbas nağılı. Üç qardaş nağılı. İsgəndər Zülqədərin nağılı. Keçəlin Uffaya qələbəsi nağılı. Sehirlili başmax nağılı. İlan ağacı nağılı*)

Murtuzəliyev Rəşid Haciömər oğlu, Qımır kəndi, Şabanov Baley (Məhəmməd) Rəşid oğlu,
Qımır kəndi (*Yeddi qardaşın nağılı. Nəsirin nağılı. Ədalətli şahın nağılı. Məhəmmədin nağılı.
Fərsiz oğul. Yeddi yarımin nağılı*)

Xəlilov İmran İsmayıł oğlu, Qımır kəndi
İsmayılova Pəri Yusif qızı, Gözbarax kəndi
Ramazanov Şakir Hallacoğlu, Əliabad kəndi

Atalar sözü və deyimlər

Mütəlimov Aydın Cahangir oğlu, Bəhmədli kəndi
Ömərov İsmayıł Ramazan oğlu, Bəhmədli kəndi
Ramazanov Səaddədin Əziz oğlu, Bəhmədli kəndi
Rövşən Camal oğlu Əhmədov, Cımcımax kəndi,
Səmədova Nuranə Əhməd qızı, Muxax kəndi

Lətifələr və müxtəlif məzəli əhvalatlar

Hudul kişi haqqında lətifələr. Həsənov Bəxtiyar Məhəmmədnəbi oğlu, Yuxarı Çardaxlar kəndi
Seyidova Əminət Qurban qızı, Yuxarı Çardaxlar kəndi
Həsənova Nazilə Qurban qızı Yuxarı Çardaxlar kəndi
Konturu qurtardı. Yaxşı at olsaydı, alardılar. Digər lətifələr. Əsgərov İsa İbrahim oğlu, 1958,
Zaqatalanın Qımır kəndi (mühəndis)
Əsgərova Səmənnaz Qara qızı (Baş Goyünük), Zaqatalanın Qımır kəndi,
Gözəlova Məryəm İsa qızı, Qımır kəndi
Mikayılova Minaxanım İlyas qızı, Qımır kəndi

Aşıqlar və el şairləri

Ömərov Mədət Ramazan oğlu, Bəhmədli kəndi (*Varxiyanlı (indiki Bəhmədli) Aşıq Məhəmməd*)
Ramazanov Səaddədin Əziz oğlu, Bəhmədli kəndi
Şabanov Qurban Murtuzəli oğlu, Kəpənəkçi kəndi
*Aşıq Dibro. Aşıq Hüseyn. Aşıq Murtuzəli. Çobon-kollu Aşıq Kazım. Aşıq Mədət. Aşıq Valeh
Həsənov. Aşıq Səadəddin (Bəhmədlili). Aşıq Sabir*
İbrahimov Sabir Əbdülməcid oğlu, Muğanlı kəndi
İbrahimova Aytən Sabir qızı, Muğanlı kəndi,
İbrahimov Sübhən Sabir oğlu, Muğanlı kəndi
*Balayev Camal Uluxan oğlu. Gəncəliyev Əli Abdul-la oğlu. Molla Məhəmməd. Kor nəzir. El
şairi Ramazan Muxaxlı. El şairi Həsən Muxaxlı. El şairəsi Zalxa Qımirli. El şairəsi Fatma
İsrafilova. El şairi Məmməd Cahan-gir oğlu. El şairi Şakir. El şairi Məhərrəm Dağlı. El şairi
Muradov Əhməd İsmayıł oğlu (Xəstə Əhməd Qımirli). El şairi Varxiyanlı İsmayıł Ömərov*

Avtobioqrafik dastanlar

Balayev Camal Ulu-xan oğlu, Əliabad kəndi (*Aleybadlı Aşıq Hüseynin dəstani*)

Ömərov Mədət Ramazan oğlu, Bəhmədli kəndi (“Bəhrinazla Aşıq Mədət” dastanı. Tale ilə Aşıq Mədətin dastanı)

Yer-yurd adları haqqında

Məmmədov Qəhrəman Oruc oğlu, Qımır kəndi (Qımır kəndi)

Bölgədəki spesifik adlar haqqında

Yemək adları. Nəsil və tayfa adları (Qımır kəndi üzrə)

Məmmədov Qəhrəman Oruc oğlu, Qımır kəndi

Səmədov İbrahim Həzrətsoltan oğlu, Qımır kəndi

Səmədov Qurban Həzrətsoltan oğlu, Qımır kəndi

Səmədov Elnur İbrahim oğlu, Qımır kəndi

SÖYLƏYİCİLƏR HAQQINDA ÜMUMİ MƏLUMAT

1. Abdullayeva Pridas Məhəmməd qızı, Zaqatala rayonu Muxax kəndi, 1937-ci il. Söylədiyi mətnlər: Bayatılar: 1-10

2. Abdullayev Şaban Məhərrəm oğlu, Zaqatala rayonu Muxax kəndi, 1937-ci il. Söylədiyi mətnlər: Tənburda ifa olunan hayllar: 1-6

3. Balayev Camal Uluxan oğlu, Zaqatala rayonu Əliabad kəndi, 1933-cü il. Söylədiyi mətnlər: Aşıqlar və el şairləri: 28. Avtobioqrafik dastan: 51,52

4. Camalov Oqtay Nəsrulla oğlu, Zaqatala rayonu Suvagil kəndi, 1958-ci il, müəllim. Söylədiyi mətnlər: Bayatılar: 27-34

5. Daşdəmirova Umuküs İbrahim qızı, Zaqatala rayonu Qımır kəndi, 1916-199-6. Söylədiyi mətnlər: İnanclar: 7-10. Bayatılar: 11-20. Əfsanə və rəvayətlər: 6, 17

6. Dağlı Məhərrəm Qurban oğlu, Zaqatala rayonu Muxax kəndi, 1954-cü il. Söylədiyi mətnlər: Bayatılar: 35-45. Xoryatlar: 1-10

7. Əminova Məryəm İsa qızı, Zaqatala rayonu Muxax kəndi, 1936-ci il. Söylədiyi mətnlər: Mövsüm və mərasim nəğmələri: 3. Bayatılar: 56-60

8. Əsgərov Isa İbrahim oğlu, Zaqatala rayonu Qımır kəndi, 1958-ci il, mühəndis. Söylədiyi mətnlər: Mövsüm və mərasim nəğmələri: 6. Lətifələr və əhvalatlar: 15-19

9. Əsgərova Səmənnaz Qara qızı (Baş Goyünük), Zaqatala rayonu Qımır kəndi, 1929-2004, Söylədiyi mətnlər: Mövsüm və mərasim nəğmələri: 8, 21

10. Ərəbova Nərgiz Zahid qızı, Zaqatala rayonu Car kəndi, 1980-ci il. Söylədiyi mətnlər: Mövsüm və mərasim nəğmələri: 27, 33, 35

11. Əliyev Ruqiyət Məhəmməd qızı, Zaqatala rayonu Gözbarax kəndi, 1960-ci il. Söylədiyi mətn: Mövsüm və mərasim nəğmələri: 31

12. Əfəndiyeva Fatma Şaban qızı, Zaqatala rayonu Mamurux kəndi 1954-cü il. Söylədiyi mətnlər: Bayatılar: 66-76
13. Əhmədov Rövşən Camal oğlu, Zaqatala rayonu-nun Cımcımax kəndi, 1976-ci il. Söylədiyi mətnlər: Atalar sözü və deyimlər: 24-28
14. Gəncəliyev Əli Abdulla oğlu, Zaqatala rayonu Muxax kəndi, 1950-ci il. Söylədiyi mətnlər: Bayatılar: 77-97
15. Gözəlova Məryəm İsa qızı, Zaqatala rayonu Qımır kəndi, 1929-2011. Söylədiyi mətnlər: Uşaq folkloru: Nazla-ma-lar: 6-15. Lətifələr və əhvalatlar: 21, 22
16. Həşimova Adilə İsaq qızı, Zaqata-la rayonu Qımır kəndi, 1938-2006. Söylədiyi mətnlər: Mövsüm və mərasim nəğmələri: 1-2. Uşaq folkloru: Nazlamalar: 1-2
17. Həşimov Ramazan İsmayıł oğlu, Zaqtat-a-la rayonu Qımır kəndi, 1934-2007, müəllim. Söylədiyi mətnlər: Möv-süm və mərasim nəğmələri: 6. Əfsanə və rəvayətlər: 12, 34.
18. Hacıyeva Yetər Məmmədrəsul qızı, Zaqatala rayonu Qımır kəndi. Söylədiyi mətnlər: Mövsüm və mərasim nəğmələri: 12, 38. Uşaq folkloru: Oyunlar: 4, Əfsanə və rəvayətlər: 20
19. Həşimova Pəri Abdurahman qızı, Zaqatala rayonu Qımır kəndi, 1940-ci il, təqaüdçü. Söylədiyi mətnlər: Möv-süm və mərasim nəğmələri: 7, 16, 39. Bayatılar: 98-111. Xor-yatlar: 11-20
20. Hacıyeva Maral Qarakişı qızı, Zaqatala rayonu Bazar kəndi, 1938-ci il. Söylədiyi mətnlər: Mövsüm və mərasim nəğmələri: 32, 39. Bayatılar: 126-139. Əfsanə və rəvayətlər: 19.
21. Həsənov Məhəmməd Həsən oğlu, Zaqatala rayonu Yuxarı Çar-daxlar kəndi, 1931-2007. Söylədiyi mətnlər: Mövsüm və mərasim nəğmələri: 30. Əfsanə və rəvayətlər: 32
22. Həsənova Suğra Rəhim qızı, Göyçə mahalının Şışqaya kəndi, 1928-2014 (1969-cu ildən ailəlikcə Zaqatalada yaşa-yır) (ağrı deyib). Söylədiyi mətnlər: Bayatılar: 46-55, Xoryat-lar: 21-24
23. Həsənov Həsən Rəhim oğlu, Göyçə mahalının Şışqaya kəndi, 1939,(ağrı deyib). Söylədiyi mətn: Mövsüm və mərasim nəğmələri: 39 (ağrılar)
24. Həsənov Valeh Rəhim oğlu, Göyçə mahalının Şışqaya kəndi, 1940-ci il (1969-cu ildən ailəlikcə Zaqatalada yaşayır). Söylədiyi mətnlər: Nağıllar: 40, 41, 42, 43, 44, 45, 46, 47, 61
25. Həsənova Nazilə Qurban qızı, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndi, 1953-cü il. Söylədiyi mətnlər: Tapmacalar: 3, 5. Lətifələr və əhvalatlar: 6-7
26. Həsənov Bəxtiyar Məhəmmədnəbi oğlu, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndi, 1974-cü il. Söylədiyi mətn-lər: Lətifələr və əhvalatlar: 1-5
27. Xəlilov Xəlil İbrahim oğlu, Zaqatala rayonu Qımır kəndi, 1923-2001, müharibə veterani. Söylədiyi mətnlər: Əfsanə və rəvayətlər: 6, 7
28. Xəlilov İmran İsmayıł oğlu, Zaqatala rayonu Qımır kəndi, 1938-2012. Söylədiyi mətnlər: Tapmacalar: Əfsanə və rəvayətlər: 1, 37. Nağıllar: 49, 56, 58, 60.
29. İbrahimova Rəna Mamed qızı, Zaqatala rayonu Qımır kəndi, 1934-cü il. Söylədiyi mətnlər: Alqışlar: 9-10. Mövsüm və mərasim nəğmələri: 12, 17. Əfsanə və rəvayətlər: 22-24
30. İbrahimov Sübhan Sabir oğlu, Zaqatala rayonu Muğanlı kəndi, 1979-cu il. Söylədiyi mətnlər: Bayatılar: 153-160
31. İbrahimova Aytən Sabir qızı, Zaqatala rayonu Muğanlı kəndi, 1976-ci il. Söylədiyi mətnlər: Mövsüm və mərasim nəğmələri: 22
32. İbrahimov İsmət Abbasəli oğlu, Zaqatala rayonu Qımır kəndi, 1968-ci il. Söylədiyi mətnlər: Əfsanə və rəva-yətlər: 21, 25, 26

33. İsmayılova Tamilə İsmayıł qızı, Zaqatala rayonu Qımır kəndi, 1950-ci il. Söylədiyi mətnlər: Qarğışlar: 1-10. Mövsüm və mərasim nəğmələri: 3, 9. Bayatılar: 161-167
34. İsayeva Pəri Abdulla qızı, Zaqatala rayonu Göz-barax kəndi, 1928-ci il. Söylədiyi mətnlər: Mövsüm və mərasim nəğmələri: 39
35. İsmayılova Pəri Yusif qızı, Zaqatala rayonu Gözbarax kəndi, 1955-ci il. Söylədiyi mətnlər: Mövsüm və mərasim nəğmələri: 18.26. Nağıllar: 62
36. İsmayılova Gülnarə Balı qızı, Zaqatala rayonu Qımır kəndi, 1975-ci il. Söylədiyi mətnlər: Bayatılar: 168-176
37. Kərimov Məhəmməd Məhərrəm oğlu, Zaqatala rayonu Əliabad kəndi, 1930-2004. Söylədiyi mətnlər: Bayatı-lar: 176-186
38. Qurbanov Qurban Molla Muhuma oğlu, Zaqata-la-nın Yuxarı Çardaxlar kəndi, 1920-ci il. Söylədiyi mətnlər: Əf-sa-nə və rəva-yətlər: 31
39. Qurbanova Səlminaz Məhəmməd qızı, Zaqatala rayonu Qımır kəndi, 1934-cü il, təqaüdçü. Söylədiyi mətnlər: Mövsüm və mərasim nəğmələri: 1, 2, 10
40. Qurbanova Leysanat Qurban qızı, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndi, 1963-cü il. Söylədiyi mətnlər: Əfsanə və rəvayətlər: 35, 36
41. Mikayılova Minaxanım İlyas qızı, Zaqatala rayonu Qımır kəndi, 1923-2016. Söylədiyi mətnlər: İnanclar: 1-7, Mövsüm və mərasim nəğmələri: 14, 15
42. Məmmədova Hürü Qurbanəli qızı, Zaqatala rayonu Çobankol kəndi, 1958-ci il. Söylədiyi mətnlər: İnanclar: 11-19
43. Məmmədova Ulxiyyə Seyidəhməd qızı, Za-qə-tala rayonu Çobankol kəndi, 1890-2006. Söylədiyi mətnlər: İnanclar: 11-20
44. Məmmədova Şahsənəm Çoban qızı, Zaqatala rayonu Suvagil kəndi, 1925-2011. Söylədiyi mətnlər: İnanc-lar: 32-36. Mövsüm və mərasim nəğmələri: 18
45. Mahmudova Xatun Ramazan qızı, Zaqatala rayonu Mamrux kəndi, 1927-2015. Söylədiyi mətnlər: Alqışlar: 1-8, Bayatılar: 187-193
46. Mustafayeva Zöhrə Xalid qızı, Zaqatala rayonu Çobankol kəndi, 1928-ci il. Söylədiyi mətnlər: Qarğışlar: 20-22
47. Məmmədov Qurbanəli Məhəmməd oğlu, Zaqatala rayonu Çobankol kəndi, 1925-1996. Söylədiyi mətnlər: Möv-süm və mərasim nəğmələri: 21
48. Murtuzəliyev Rəşid Hacıömər oğlu, Zaqatala rayonu Qımır kəndi, 1938-2006. Söylədiyi mətnlər: Mövsüm və mərasim nəğmələri: 14. Əfsanə və rəvayətlər: 37. Nağıllar: 56
49. Məmmədov Oruc Mustafa oğlu, Zaqata-la rayonu Qımır kəndi, 1936-2006, təqaüdçü. Söylədiyi mətnlər: Atalar sözləri və deyimlər: 1-10. Ləti-fə-lər: 20, 25
50. Məmmədova Səmayə Həzrətsoltan qızı, Zaqatala rayonu Qımır kəndi, 1938-ci il. Söylədiyi mətnlər: Mövsüm və mərasim nəğmələri: 4, 8. Bayatılar: 152, 194-200
51. Musayeva Nigar Abdulla qızı, Zaqatala rayonu Muxax kəndi, 1960-ci il. Söylədiyi mətnlər: Mövsüm və məra-sim nəğmələri: 13, Nazlamalar: 16-20
52. Muradov Camaləddin Rəsul oğlu, Zaqatala rayonu Qımır kəndi, 1937-ci il. Söylədiyi mətnlər: Mövsüm və məra-sim nəğmələri: 24, 25. Uşaq folkloru: Uşaq oyunları: 1, 2, 3
53. Murtuzəliyeva Bağdagül Məhəmməd qızı, Zaqa-tala rayonu Qımır kəndi, 1946-ci il, təqaüdçü. Söylədiyi mətn-lər: Mövsüm və mərasim nəğmələri: 26, 28

54. Muradova Fadimət Camaləddin qızı, Zaqatala rayonu Qımır kəndi, 1970-ci il. Söylədiyi mətnlər: Mövsüm və mərasim nəğmələri: 34
55. Muradova Raziyyət Rüstəm qızı, Zaqatala rayonu Qımır kəndi, 1939-cu il. Söylədiyi mətnlər: Mövsüm və mərasim nəğmələri: 29. Bayatılar: 201-203, Uşaq folkloru: Uşaq oyunları: 5. Əfsanə və rəvayətlər: 16
56. Mazanova Sona Süleyman qızı, Zaqatala rayonu Qımır kəndi, 1923-2007. Söylədiyi mətnlər: Bayatılar: 21-26
57. Məmmədov Həzrətsoltan Hacı oğlu, Zaqatala rayonu Çoban-kol kəndi, 1950-ci il. Söylədiyi mətnlər: Tapma-calar: 1-7. Əfsanə və rəvayətlər: 39
58. Məmmədova Qaragöz Qurban qızı, Zaqatala ra-yonu Çobankol kəndi, 1931-2007. Söylədiyi mətnlər: Tapmacalar: 8-18
59. Məmmədova Məhbubə Zakir qızı, Zaqatala rayonu Qalal kəndi, 1968-ci il. Söylədiyi mətnlər: Möv-süm və mərasim nəğmələri: 18-20
60. Məhərəmmərov Mustafa Məhəmməd oğlu, Zaqatala rayonu Muğanlı kəndi, 1926-cı il. Söylədiyi mətnlər: Möv-süm və mərasim nəğmələri: 11
61. Murtuzəliyeva Aşurey Tallay qızı, Zaqatala rayonu Gözbarax kəndi, 1949-cu il. Söylədiyi mətnlər: Əfsanə və rəvayətlər: 2. Atalar sözü və deyimlər: 11-25
62. Mahmudova Bayramxatın Danyalqızı, Za--qa-ta-la rayonu Ço-ban-kol kəndi, 1931-2016, təqaüdçü. Söylədiyi mətnlər: Möv-süm və mərasim nəğmələri: 39. Bayatı-lar, 140-151,-Mahnılar:1-2,
63. Mustafayeva Məryəmana İsa qızı, Zaqatala rayonu Yu-xa-rı Çardaxlar kəndi, 1936-2012. Söylədiyi mətnlər: Əfsa-nə və rəvayətlər: 9
64. Məmmədova Xanım Şaban qızı, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndi, 1910-2006. Söylədiyi mətnlər: Əfsa-nə və rəvayətlər: 10. Lətifələr: 12-13
65. Məmmədov Seyid Bilal oğlu, Zaqatala rayonu Suvagil kəndi, 1927-2010. Söylədiyi mətnlər: Atalar sözü və deyimlər: 25-30.
66. Mahmudov Yusif Həzrətəli oğlu, Za-qata--la rayonu Qımır kəndi, 1933-2011, təqaüdçü. Söylədiyi mətnlər: Nağıllar: 48, 54, 55, 59
67. Məmmədov Məmməd Cahangir oğlu, Zaqatala rayonu Qımır kəndi, 1948-ci il. Söylədiyi mətnlər: Aşıqlar və el şairləri: 46
68. Məmmədov Şaban Cuma oğlu, Zaqatala rayonu Muxax kəndi, 1939-2012. Söylədiyi mətnlər: Tənburda ifa olunan haylalar: 1-6
69. Məmmədov Qəhrəman Oruc oğlu, Zaqatala ra-yonu Qımır kən-di, 1966-ci il. Söylədiyi mətnlər: Əfsanə və rəvayətlər: 13-16, 36. Yer-yurd adları haqqında. Bölgədəki spesifik adlar haqqında: 55, 56
70. Mütəllimov Aydın Cahangir oğlu, Zaqata-la rayonu Bəhmədli kəndi, 1968-ci il. Söylədiyi mətnlər: Aşıqlar və el şairləri: 34
71. Nəbiyeva Minəxanım Nəzir qızı, Zaqata-la rayonu Qımır kəndi, 1929-1996. Söylədiyi mətnlər: Əfsanə və rəvayətlər: 8. Atalar sözü və deyimlər: 26-33
72. Nəbiyev Məmmədrəsul Şaban oğlu, Zaqata-la rayonu Qımır kəndi, 1928-1996. Söylədiyi mətnlər: Əfsanə və rəvayətlər: 33

73. Ömərov Mədət Ramazan oğlu, Zaqatala rayonu Bəh-mədli kəndi, 1940-2010. Söylədiyi mətnlər: 39. Əfsanə və rəvayətlər: 27, 28, 30. Aşıqlar və el şairləri: 26. Avtobioqrafik dastanlar: 53, 54

74. Ömərov İsmayıł Ramazan oğlu, Zaqatala rayonu Bəhmədli kəndi, 1944-cü il. Söylədiyi mətnlər: Əfsanə və rəvayətlər: 29

75. Ramazanova Pəri Şaban qızı, Zaqatala rayonu Mamurux kəndi, 1941-ci il. Söylədiyi mətnlər: Bayatılar: 60-67. Nağıllar: 50

76. Ramazanova Həvvə Abdulla qızı, Zaqatala- rayonu Qımır kəndi, 1938-ci il. Söylədiyi mətnlər: Lətifələr və əhvalatlar: 19. Atalar sözü və deyimlər: 33-36

77. Ramazanova Alagöz Xəlil qızı, Zaqatala rayonu Əliabad kəndi, 1934-2015. Söylədiyi mətnlər: Nağıllar: 53

78. Rəcəbova Kifayət İsləm qızı, Zaqatala rayonu Muxax kəndi, 1950-ci il. Söylədiyi mətnlər: Bayatılar: 112-125

79. Ramazanov Şakir Hallacoğlu, Zaqatala rayonu Əliabad kəndi, 1936-2010. Söylədiyi mətnlər: Əfsanə və rəvayətlər: 38

80. Ramazanova Həcər Seyidəhməd qızı, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndi, 1937-ci il. Söylədiyi mətnlər: Lətifələr: 14

81. Süleymanova Zərifə Camal qızı, Şəki rayonu Baş Goyönük kəndi (gənc yaşlarından ailəlikcə Zaqatala rayo-nunun Qımır kəndinə köçüb gəlmışlər), 1939-cu il. Söylədiyi mətnlər: Lətifələr və əhvalatlar: 24

82. Səmədov İbrahim Həzrətsoltan oğlu, Zaqatala rayonu Qımır kəndi, 1946-2005. Söylədiyi mətnlər: Əfsanə və rəvayətlər: 18

83. Səmədova Nuranə Əhməd qızı, Zaqatala rayonu Muxax kəndi, 1977-ci il. Söylədiyi mətnlər: Mövsüm və mərasim nəğmələri: 3. Uşaq folkloru: Oyunlar: 6

84. Səmədova Züleyxa Xəlil qızı, Zaqatala rayonu Qımır kəndi, 1953-cü il. Söylədiyi mətnlər: Əfsanə və rəvayətlər: 4, 5

85. Səmədov Qurban Həzrətsoltan oğlu, Zaqatala rayonu Qımır kəndi, 1947-ci il. Söylədiyi mətnlər: Əfsanə və rəvayətlər: 1,11

86. Səmədova Fadimə Şakir qızı, Zaqatala rayonu Əliabad kəndi, 1975-ci il. Söylədiyi mətnlər: Mövsüm və mərasim nəğmələri: 34

87. Seyidova Əminət Qurban qızı, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndi, 1957-ci il. Söylədiyi mətnlər: Lətifələr və əhvalatlar: 8-10

88. Səmədov Elnur İbrahim oğlu, Zaqatala rayonu Qımır kəndi, 1977-ci il. Söylədiyi mətnlər: Əfsanə və rəvayətlər: 3

89. Şabanov Baley (Məhəmməd) Rəşid oğlu, Zaqatala rayonu Qımır kəndi, 1932-2015. Söylədiyi mətnlər: Nağıllar: 52

90. Şabanov Qurban Murtuzəli oğlu, Zaqata-la- rayo-nu Kəpənəkçi kəndi, 1924-2014. Söylədiyi mətnlər: Aşıqlar və el şairləri: 29

91. Turacov Musa Qazımməd oğlu, Zaqatala rayonu Suvagil kəndi, 1932-ci il. Söylədiyi mətnlər: Mövsüm və mərasim nəğmələri: 18. Tənburda ifa olunan haylalar: 7-11. Nağıllar: 51

92. Turacov Turac Musa oğlu, Zaqatala rayonu Suva-gil kəndi, 1961-ci il. Söylədiyi mətnlər: Mövsüm və mərasim nəğmələri: Tənburda ifa olunan haylalar: 12-15

93. Turacova Sənubər Hacı qızı, Zaqatala rayonu Suvagil kəndi, 1937-ci il. Söylədiyi mətnlər: Mövsüm və mərasim nəğmələri: 36

94. Yusifova Samirə Qurban qızı, Zaqatala rayonu Qımır kəndi, 1980-ci il. Söylədiyi mətnlər: İnanclar. Əfsanə və rəvayətlər: 17. Aşıqlar və el şairləri: 49